

Rizamî Gancavî



XOSPOV  
va Şirin




Azərbaycan Respublikasının Prezidenti

## İLHAM ƏLİYEVİN

*"Azərbaycan dilində latın qrafikası ilə  
kütləvi nəşrlərin həyata keçirilməsi  
haqqında"*

*12 yanvar 2004-cü il tarixli sərəncamına  
əsasən nəşr olunur*



Ar - 2011  
129<sup>q</sup>  
1294

NİZAMI GƏNCƏVİ



*Nizami Gəncəvinin anadan  
olmasının 870 illik yubileyi  
münasibəti ilə Gəncə Şəhər İcra  
Hakimiyyətinin tövsiyəsi  
ilə çap olunur*



1294

9/374

91092

# XOSROV VƏ ŞİRİN

*Farscadan tərcümə və öz sözün müəllifi  
Xəlil Yusifli*

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası



"ADİLOĞLU"  
Bakı - 2011

PARXIV

116 (2=A3)1 + 115 (2=A3)1

Rəyçi:

Təhminə BƏDƏLOVA

Redaktor:

Afaq YUSİFLİ

Nizami Gəncəvi.

«Xosrov və Şirin», “ADILOĞLU” nəşriyyatı, Bakı 2011, 388 səh

Nizami Gəncəvinin əsərləri, o cümlədən «Xosrov və Şirin» poeması ilk dəfədir tərcümə edilmiş. Müasir Azərbaycan dilində bu əsəri ilk dəfə 1947-ci ildə böyük şair Rəsul Rza tərcümə etmişdir. R.Rza o zamanın tələblərinə uyğun olaraq əsəri heca ilə çevirmişdir. Həmin tərcümədə bəzi xurda dəqiq-ləşdirmələrə ehtiyac var idi. Həm də bu gözəl əsəri yazılığı ölçüdə, aruzun həzəc bəhrinin müsəddəsi-məqsəsür ölçüsündə tərcümə etməyə ehtiyac duyulurdu. Bu cəhətləri nəzərə alaraq poemani yazıldığı ölçüdə tərcümə edib oxucuların mühakiməsinə veririk.

ISBN 5 – 8066 – 1638 – 4

4722110018  
121 - 2011 qrifli nəşr

© "ADILOĞLU", 2011

## ELMI VƏ BƏDİİ FİKRİN ÜFÜQLƏRİ FÖVQÜNDƏ

Nizami Gəncəvi poeziyası öz zamanı və bütün zamanlar üçün insan idrakı və bədii təfəkkürünün ən yuxarı nöqtəsində dayanan bir hadisədir. Bu hadisə araşdırıcılar tərəfindən çox vaxt heç cür izah oluna bilməyən bir möcüzə kimi dəyərləndirilir. Nizami əsərlərini döñə-döñə oxuyan, onu nəşr edən, ona şorhlar yazar bəzi araşdırıcılar isə uzun mütaliələrdən sonra belə qənaətə golirlər ki, «bütün ins və cin yığla, Nizaminin bir beytini deməyə qadır ola bilməz». Bu fikirlər Nizami əsərlərinin az-çox diqqəti və qarzsız mütaliəsindən sonra deyilmişdir. Nizami yaradıcılığının özündən əvvəlki və sonrakı ədəbi-bədii irsədə yerini müəyyənləşdirmək məqsədi ilə söylənilmişdir. Nizami özü isə əsərlərində kim olduğunu, nəyə qadır olduğunu döñə-döñə nəzərə çatdırmış, yaratdığıları ilə zaman və məkanı fəth etdiyini söyləmişdir. Nizamının böyük-lüy ondadır ki, özünəqədərki fikir və sonat axşarlarını mənimsəyərkən insanın ən adı qayğıları ilə kainatın dərinliklərinə tuşlanan düşüncələrini bütün rəngarəng-liyi, əlvənliliyi ilə əks etdirmiştir. Özünün dediyi kimi, onun poeziyası fikir və sonat baxımından çərxi, yəni göyələri tövbə keçmişdir: «Bax, bu sonat çörxdən ötmüş, gedir». Bu sözlər artıq «Sirlər xəzinəsi» əsərində deyilir. «Xosrov və Şirin»i yazmağa başlayanda isə Nizami elə bir əsər yazmaq haqqında düşünür ki, onunla dünyani və zamanı fəth etsin, yəni yer üzərində bütün zamanlar üçün bənzəri, tayı olmayan bir əsər ortaya qoysun.

Nə tərzə üz tutum tutsun caham?!  
Nə iş görmək ki, fəth etsin zamanı?!

Nizami «Xosrov və Şirin» poeması ilə həqiqətlən bənzərsiz bir əsər yaradır və əsər tamamlanandan sonra ürək rahatlığı ilə bildirir ki, «hicrətdən keçən 576 il ərzində heç kəs gözəllərin üzünü belə xal qoymamışdır». Hətta şairin hünərinin paxılılığını çəkənlər də etiraf edirlər ki, Nizami bu əsərlə göylər ayağını öpməyə hazır olan bir gözəl yaratmışdır. Baş bu Nizami özü kimdir, harada anadan olmuşdur, hansı xalqa məxsusdur? Nizami özü «Sirlər xəzinəsi» əsərində bir gerçəyi nəzərə çatdırır. Onun əsərləri ilə tanış olan dünya hər yerdə haray salır ki, bu əsərləri yanan Nizami hansıdır, bu Gəncə hansı Gəncədir.

Aləmə aləm dinərək saldı səs:  
Kim bu Nizami, haradır Gəncə bəs?!

Bu suala ətraflı cavab vermək imkanımız olmása da, bəzi həqiqətləri xatırlayaq. Əvvəlcə Nizaminin doğduğu, yaşadığı, sevdiyi, bəzən gileyləndiyi Gəncə haqqında. Orta əsrlərə aid qaynaqların, Nizaminin özünün fikirlərini gözdən keçirək, həqiqət və yalanlar üzərində dayanaq. Nizami Gəncəvinin çox saylı qeydlərinən aydınlaşır ki, o, 1141-ci ildə Goncada Zəki Müyyəyəd oğlu Yusif adlı bir kişinin ailəsində anadan olmuşdur. Onun hayatımda dayısı Xacə Ömər, şairin yazdığına görə böyük mövqeyə malik imiş. Anasının adı Rəisə imiş. Dövlət şah Səmərqəndinin yazdığına görə, Qivami Gəncəvi ilə Nizami qardaş olmuşular. 1170-ci ildə, ondan bir-iki il əvvəl və ya sonra Nizami Dərbənd hökmədərinin göndərdiyi Afaq adlı bir kənizlə evlənmiş, ondan Məhəmməd adlı oğlu olmuşdur. Bu qadın «Xosrov və Şirin» yazılan əsəfdə vəfat etmişdir. Nizami Afaqı ömrü boyu sevgi ilə xatırlamışdır. Eyni zamanda onun ölümündən sonra da iki dəfə evlənmişdir. İkinci dəfə evləndiyi qadın «Leyli və Məcnun» yazılanda, üçüncü dəfə evləndiyi qadın isə «İskəndərnəmə» yazılanda həyatdan getmişdir.

Böyük sənətkar qəbirüstü abidəsində yazılığına görə, 1209-cu il mart ayının 12-də Gəncədə vəfat etmişdir. İndi şairin məzarı üzərində möhtəşəm qranit abidə ucalır.

Yaradıcılığa çox erkən başlayan, lirik şeirləri ilə böyük şöhrət qazanan şair artıq bu əsərləri ilə türklərin və farsların fars dilində yaratdığı poeziya axtarışlarına qoşulur. Türk hökmədarlarının (Samanilər, Qoznəvilər, Səlcuqilər və s.) himayə etdiyi bu farsdilli poeziya axını əslində bir hünor meydənamına çevrilir, hansı xalqın nümayəndəsi olmasından, asılı olmayaraq sənətkarlar ümumi bir axında birləşir, fikir və sənət axtarışları sahəsində nəyə qadir olduqlarını nümayis etdirirdilər. Bir yandan tohsillə, bir yandan hakim təbəqənin zövqü, istəkləri ilə şortlənən bu farsca yazmaq ənənəsi Nizami poeziyasının da farsca yazılan şeir axınına qoşulmasına bəis olur.

Nizami «Xəzənə»sinin ilk əsəri olan «Sirlər xəzinəsi» poeması özü də bu axına qoşulma cəhdinin bir nəticəsi idi. Sənai Qəznəvininin yaradıcılığı Xaqani və Nizamiyə qədəkri farsdilli poeziyanın son sözü idi. Xaqani də, Əbüllüla da özünü Sənai ilə müqayisə edir, onun varisi, davamçısı olduğunu irəli sürürdü. Xaqani «Bezad» («Doğuldurma») radifli şeirində özünü bütün ölçülərdə Sənaiyə bərabər tutur. Nizami «Sirlər xəzinəsi» əsərini Sənainin «Həqiqət bağçası» əsərinə cavab kimi yazmaqla, Sənai əsərinə yüksək qiymət verməklə, ona böyük ehtirət göstərməklə bərabər, öz poemasını daha yüksək hesab edir. «O, köhnə mədəndən qızıl çıxartmışsa, bu, yeni bəhrəndən (döryədan və əruz ölçüsü olan bəhrəndən) ləl ortaya qoymuşdur». Şair ham də bəyan edir ki, o, özgələrindən heç nə götürməmiş, ürəyinin dediklərini yazmışdır.

Özgə yazan sözləri borc etmədim,  
Hər nəyi könlüm dedi: «De». Mən dedim.  
Yoxsulun onda yeri var, həm şahın,  
Sirlərinin xəzənidir allahın!

Nizami bu əsərlə didaktik poemə janrına dərin humanist məzmun və qeyri-adi dərəcədə olan yüksək sənətkarlıq göstirmiş oldu. Ona görə də burada fikrin və sənətin çörxi belə ölüb keçməsindən dərin bir inam və qururla söhbət açılmışdır.

Sənainin poeması da hekaya və məqatalərdən ibarətdir. Bu əsərdəki hekayələrdən biri «Sultan Mahmud və qarı» adlanır. Nizami başqa bir süjet tapa bilmədiyindən deyil, sanki kimin kim olduğunu göstərmək məqsədilə «Sultan Səncər və qarı» hekayəsini yaradır. Bu hekayələrdə ifadə olunan ideya, fikir bir-birinə nə qədər yaxın olsa da, onların arasında yerlə göy qədər fərqli vardır. Bütün əsərlərində özünəqədəkki ölçüləri uçurub daşıdan, köhnə nırxları sindirən Nizami burda da həmin yolla getmişdir.

Nizami «Xosrov və Şirin» əsərində Xosrovun Ruma getməsi, Rum qeyşərinin qızı Məryəmə evlənməsi epizodunu təsvir etdiyi məqamda birdən bəlsə bir bəyanat verir:

O qızla bəxtiyar şah dastanından,  
O Rum əhlindən ərz etdi nə dastan,  
Niyatusla qoşun çəkməkdən orda,  
Cinahlar düzəməsindən orda-burda,  
Demişdir başqası, bəhs etmirəm mən,  
Gedib yatmışdır o, mən bir oyaqkən.  
Əgər mən nırxını qırsam kiminsə,  
Mənim də nırxımı qırmazmı kiməsə?

Nizami etiraf edir ki, başqasının yazdığı bir səhnəni, süjeti yenidən yazarsa, əvvəlkilə yazarın nırxını sindirmiş olar. Əslində Nizami irsi özündən əvvəlkilə bütün nırxları sindirən, alt-üst edən bir hadisədir. Bu «Sirlər xəzinəsi»ndə də belədir, «Xosrov və Şirin»də də belədir, o biri əsərlərdə də.

Nizami ərsinən tədqiqi ilə məşğul olan ayrı-ayrı alımlar «Sirlər xəzinəsi» əsərinin yazılım tarixini müxtəlif şəkillərdə göstərəsələr də, onun hicri qəməri 570 (miladi 1174-75)-ci ildə yazılıdığını düşünmək daha aqlabatandır.

Bu əsər az müddətdə böyük şöhrət qazanır. Azərbaycan Atabəylər

dövlətinin ən qüdrətli nümayəndəsi olan Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Nizamidən eşq mövzusunda bir əsər yazmağı xahiş edir və əvəzində yaxşı müraciətlərləcəgini bildirir. Əsərdəki ayrı-ayrı işarələrdən bələ anlaşılır ki, bu hadisə 573 (1177)-cü ilin məhərrəm – səfər (iyun-iyul) aylarında baş vermişdir ki, bu vaxt Sultan III Toğrul rəsmi şəkildə sultan elan olunub, adına bütün böyük şəhərlərdə xütbə oxunmuşdur. Hətta bir az da dəqiq desək, bu hadisə səfər və rəbiül-əvvəl aylarının qovşağındır, günəş şir bürcündə olarkən baş vermişdir. «Fələk bəxtində şırlıq göstəribdir» misrasında ola bilsin ki, buna işara vardır. Nizami «Xosrov və Şirin» əsərinin başlangıcında «Bu nəzminin tarixi və başlangıcı» adlı bahsəd bu massoləyə aydın işarə etmiş və Sultan III Toğrul sultanlıq taxtına əyləşəndə bu əsəri yazmağa başladığını, «bu xəzinin qapısını açdırıqına» bildirir. Bu həqiqətən diqqət yetirən çex alimi Y.Ripka da «Xosrov və Şirin»in 1177-1181-ci illərdə yazıldığını göstərməmişdir. Yəni Nizami əsəri 573-cü ildə başlayıb 576-ci ildə bitirmişdir.

Poemanın giriş hissəsində şair bildirir ki, o, Cahan Pəhləvandan eşq haqqında yeni bir əsər yazmaq barədə sıfəriş alan ərafədə bir gecə oyaq qalib elə bir əsər yazmaq haqqında düşünür ki, onunla zamanı və dünyani fəth etsin, yəni bütün dünyada bütün zamanlar üçün ən yüksək, bənzərsiz bir əsər olsun.

Nə tərzə üz tutum, tutsun cahani,!  
Nə iş görmək ki, fəth etsin zamanı?!

Nizami bu düşüncələrdə ikən qasid gəlir və dünya şahənşahının buyruğunu ona çatdırır. Cahan Pəhləvan «qeyb mədənindən yeni bir eşq dastanı yaratmağı» xahiş edir, əvəzində «Süleyman səxavəti» göstərəcəyini bildirir. Nizami bu hissələrdə yoxsulluqdan, arpa çörəyi ilə oruc tutmaqdandan, arılar kimi yerinin darısqal olmasından, bir bucaqda keçən yoxsul hayatından söhbat açır. Bir ömür qədər Səlcüqlərin, Atabəylərin nemətinə şükür etməsini, ancaq əvəzində bir nəvazış görmədiyini dilə götürür. Şair eyni zamanda saraylardan uzaq yaşamasını, tez-tez hökmədarların yanına gedib-gəlməməsini təbiətinin iqdisiyyi ilə izah edir. Nizami əsərindəki bu iqdış sözünü çox vaxt yanlış olaraq onun ata və anasının ayrı-ayrı xalqa mənsub olması kimi izah edirlər və çox gülünç şəkildə sirkə deyəndə anasını, bal deyəndə atasını nəzərdə tutduğunu yazırlar. Halbuki elə oradaca Nizami bu iqdisiyyin onun təbiəti ilə bağlı olduğunu yazar

Yaşar xəlvətdə bu iqdış Nizami,  
Yarı baldır, yarı sikə kələmi.

Şirin bir çeşmədir ilhamı, çağları.  
Yükü çiynində zöhd ilə o bağlar.  
O, ağızı zöhd ilə boş bir büsətdür,  
Dilimsə xurmadır, abi-hoyatdır.  
İyaldım, mişkə döndüm təkliyimdən,  
Uyuşdum təkliyə simurğ tək mən.  
Gül olmaz mən tikandan məclis üçün,  
İşim ancaq duadır şəhər gün.

Nizami bu misralarda iqdisiyyinin mahiyətini çox dəqiq göstərir: zahidlik və şairlik, bal kimi şeirlər və sirkə kimi tünd əxlaqi təbiət. Şair gül məclisində tikan olmayı özünə rəvə görür, çünki onun zahidiyyi, sərt əxlaqi şeirlərindən fərqli olaraq tikana bənzəyir. Bu iqdisiyyi bal və sirkə, gül və tikan iqdisiyyidir.

Nizami poemasının girişində on çox diqqət çəkən bəhslərdən biri onun eşq haqqındaki düşüncələrini əks etdirir. Şair eşqi ancaq insanla bağlamır, bəlkə də çox təbiətdə hakim olan bir qanunuyaşınraq kimi qiymətləndirir.

Göyün mehrabıdır eşq adlı qüdrət,  
Yer eşqin torpağından tapdı qiymət.  
Kim eşqə yad isə artıq solubdur,  
Onun yüz canı da olsa, ölübdür.  
Sevinmə it kimi yatmaq, yeməklə,  
Pişik da olsa, sev canla, ürəkə,  
Cahanda cəzbədən başqa nə iş var?!  
Həkimlər bu işə eşq ad qoyurlar.  
Bu dastana girişdim eşq ilə mən,  
Cahan doldu tamam eşqin səsindən.

Nizaminin eşq haqqındaki düşüncələrinə təxminən 30 beyt həsr olmuşdur. Biz onlardan ancaq bəzilərini nümunə götirdik. Şairin hər beytində onun eşq anlayışının ayrı-ayrı tərəfləri əks olunmuşdur. Nizami bu parçada eşqin insan həyatının, bəlkə də bütün kainat həyatının əsası olduğunu təsdiqlənir. Şair belə hesab edir ki, varlığın əsası olan dörd үnsür bir-birini çəkməkdən, bir-birinə qarşı eşq nümayiş etdirməkdən başqa bir iş bilmir. Həkimlər, yəni bilicilər ünsürlərin bir-birini belə cəzb etməsini, yəni cəzibə qanununu eşq adlandırlar. Nizami müxtəlif müqayisələr, xatırlamalar yolu ilə belə bir həqiqəti nəzərə çatdırır ki, eşqin qulu olmaqdan başqa doğru yol yoxdur. «Eşqin qulu ol ki, doğru yol budur!»

Nizami böyük sələfi Firdovsini xatırlayanda da eşq məsələsini dili gətirir, onun «Xosrov və Şirin» mövzusuna həsr etdiyi bəhsdə eşqdən danışılmadığını onunla özü arasındaki mühüm fərqli kimi göstərir. Firdovsinin həmin bəhsini yazarkən altmış yaşında olduğunu, buna görə də eşq həyəcanlarının ona təsir etmədiyini dili gətirir.

Firdovsi «Şahnamə»sində «Xosrov və Şirin» mövzusuna çox az yer verilmiş, ancaq həqiqətən yadda qalan səhnələr yaradılmışdır. Nizami qətiyyatlı nəzərə çatdırır ki, o, bilici, yəni Firdovsi deyəni təkrar etməyib. Düzdür. Nizami də Xosrovun Şiruya tərəfindən öldürüləməsi, onun Şirinə eşq elan etməsi, Şirin onu aldadaraq Xosrovun sərdabəsində özünü öldürməsi səhnələrini qoşma almışdır, ancaq Nizami bu səhnələri sələfindən tam fərqli bir şəkildə işləmişdir. Hətta cəsərətlə demək olar ki, Nizami bu epizodları işləyərkən elə ecazkar bər sənət nümayiş etdirmişdir ki, hörmətlə xatırladığı, sənətinə ehtirən bəslədiyi Firdovsinin, özünün başqa yerdə dediyi ki, nixrin sindirimli olmuşdur. Hətta biz belə düşünürük ki, Nizami eşq haqqında bir əsər yazmaq üçün mövzu axıtarşları apararkən, onu məhz «Xosrov və Şirin» mövzusunu seçməyə yönəldən qaynaqlardan, səbəblərdən biri, bəlkə də birincisi Firdovsi «Şahnamə»si olmuşdur. Nizaminin bu mövzu ilə bağlı bildikləri, tarixi qaynaqlardan öyrəndikləri, Bərdə əlyazması, Bərdə qocalarından əldə edilən bilgilər və s. məqamlar onun bu mövzuya müraciət etmək meylini daha da gücləndirmiştir. Mövzunun Fərhadla bağlı məqamlarının Azərbaycanda geniş yayılması da yeni tipli bir əsər yaratmağa imkan verirdi. Xatırladaq ki, Nizamidən xeyli əvvəl artıq Qətrən Təbrizinin şeirlərində Xosrov, Şirin və Fərhad surətləri eyni bir eşq macərasının qəhrəmanları kimi xatırlanırlar. Eyni zamanda, görünür ki, Nizami Şirinin Bərdəli bir alban türk qızı olduğunu yaxşı bildiyindən, özü də türk olduğundan bu mövzuda əsər yazmağa daha maraqlı olmuşdur.

İlk dəfə Nizaminin «Xosrov və Şirin» mövzusu ilə əlaqəlandırdığı Məhinbanu surəti də maraq doğurur. İran alimi Zərrinkub heç bir əsas olmadan Məhinbanunu «Ərmən hökmərdi», «ərmən xanımı» adlandırır. Nizami Məhinbanunun adının Şəmira olduğunu və bunun da «Böyük xanım» demək olduğunu bildirir. Yunanlarının Semiramida adlandırdığı Şammuramat əsərləndə Assur hökmərdi olmuşdur. Əslən Midiyali olduğu bildirilir. Haqqında çoxlu əfsanələr vardır. O, əslən dağlar ölkəsindən, Midiyadan olduğu üçün Babil hökmərdi onun şərəfinə «asma bağ» saldırın Ori ölümdən sonra oğulluğu Nin-nay ona eşq elan edir. Adını, eşqini ləkələnməkdən qorumaq üçün Semiramida göyərcinə çevrilib öz vətəninə, dağlar ölkəsinə gəlir. Şammuramat sözünün göyərcin demək olduğu da məlumdur. Görünür ki, bu əfsanənin izləri Nizami

dövründə də Azərbaycanda, o cümlədən Bərdədə, Gəncədə dillərdə dolaşmış, hətta ola bilsin ki, artıq Azərbaycan türk xalq yaradıcılığında Şəmira-Məhinbanu əfsanəsi Xosrov və Şirin mövzusu ilə birləşibmiş. Ancaq onu da qeyd edək ki, IX-VIII əsrlərdə Assur hökmərdə olan Şammuramat ilə e.ö. VII əsrədə Babil hökmərdən arvadı olmuş Semiramida ayri-ayrı adamlardır.

Şəmira - Məhinbanu surətinin qaynaqlarından söhbət açan Qazançor Əliyev erməni mənbələrində, o cümlədən Məvses Xorenatsıda Semiramida adının Şəmiram şəklində olmasını, Şəmira haqqında erməni mənbələrində olan bilgilərlə Nizami əsərindəki bu barədə qeydlərin yaxınlığını nəzərə alaraq Nizaminin bu surəti yaradarkən erməni mənbələrindən faydalandığını ehtimal edir. Biz belə hesab edirik ki, Nizami bu surətlə bağlı bilgilərini ancaq və ancaq alban türk mənbələrindən, özünün dediyi kimi, yerli Bərdə qocalarından öyrənmişdir. Erməni mənbələri Şəmiram deyə xatırladıqları bu adamın düşmən kimi yanaşıqlarından onu şəhvətpərəst bir qadın kimi göstərmis və oğlu Nin tərəfindən öldürdüyünyü yazımışlar. Nizamida isə bu qadın yüksək oxlaq mütəcəssəmisi və bir türk kimi təqdim olunur. Ola bilsin ki, Şəmira-Məhinbanu haqqında hər hansı yazılı və ya şifahi xalq yaradıcılığı əsəri də olmuşdur ki, Nizami onu Xosrov və Şirin mövzusuna ilə birləşdirməyi, bu yolla Azərbaycan türk qadınlarının namus və qeyrati haqqında bir himn yaratmayı lazımlı bilmisdir.

Nizami Gəncəvi əsərdə Məhinbanunu və Şirini bir türk kimi təqdim edir. Həm də onun bu təqdimində bir türk qıruru duyulur. Xosrov Bərdədə olarkən Şirinlə çoxlu əyləncə məclisləri təşkil edir. Məhinbanu qardaşı qızının namus və qeyrətinə inansa da, bu məqamda sohv edəcəyi barədə şübhələrə düşür və ona nəsihət etməyi vacib bilir. Bu nəsihət bütövlükdə ayrıca bir namus, qeyrət dastanıdır. Bu nəsihətdə an maraqlı yer odur ki, Məhinbanu özünü və qardaşı qızını böyük türk hökmərdəri Əfrasiyabin varisi adlandıır. İranlı şahzadə Xosrovu Keyxosrov adlandırırsa, özlərinin Əfrasiyab olduğunu söyləyir.

O, Aydırsa əgər, biz Afitabiq,  
O, Keyxosrovsə, biz Əfrasiyabiq!

Bu sözlər həm də bir türk olan Nizaminin qəlbində qopan bir iftخار sədəsidir. İdeal insani sıfatlərlə təqdim etdiyi Şirin və Məhinbanunun ünvanına, onların dilindən deyilən bu sözlər eyni zamanda Nizamini özüne aididir. Və biza görə, «Xosrov və Şirin» poeması bütünlüklə güclü türklik ruhu ilə yazılmış bir əsərdir.

Ölbüttə, Nizami əsərini yazarkən müxtəlif qaynaqlara üz tutmuş, onlardan

hansi ölçüdəsə bəhrələnmişdir, ancaq «Xosrov və Şirin» poeması başdan-ayağı Nizaminin şair təxəyyülünün, mütəfəkkir düşüncəsinin möhsuludur. Onun əsərində hər bir kiçik parça belə dүşünlərək müyyəyən məqsədlə yaradılmışdır. Buradakı hər bir surət müyyəyən insanı keyfiyyətlərin daşıyıcısıdır. Eyni zamanda onlar Nizaminin dünya və insan haqqındaki düşüncələrinin ifadəsi üçün bir vasitədir. Xosrovun Büzürgümidla səhbatını, onun Büzürgümidə verdiyi sualları xatırlayaq. İlk yaradılan nə olmudsın? Bu fələklər nədir, daxildə hayat var, xaricdə nə var? Bu ulduz cirmi nəyin üstündə durur? Biz hardan gəlmışik, hara getməliyik, na üçün golmişik? Ölənlərdən niyə bir nəfər durub nə gördüğünü danişmadı? Bədəndən ayrılan can hara gedir? Can bədəndən ayrı yaşaya bilərmi? Bu bədən quru bir qəfəsdir, yuxuda gördüyüümüz naxışlar nədir? İnsan o dünyada bu dünyanan işlərini yada salır mı? Bu təfəkkür nədir? Xosrov Büzürgümidə bu məzəmunda çox suallar verir, ondan maraqlı, bəzən aydın, bəzən üstüörtülü, eyhamlı cavablar alır. Əslində Nizami poemasına bir eşq macərasının qələmə alınması kimi yox, heç olmasa, Xosrovun Büzürgümidə verdiyi suallar, Büzürgümidin ona cavabları, yenə Büzürgümidin «Kəlilə və Dımən»dən danişdiyi hikmətlər işığında baxmaq lazımdır. Əsərdəki hər bir surət, onların hər bir hərəkəti, düşüncəsi, sevgisi həmin sual və hikmətlər necə cavab verması ilə qiymətləndirilsə bilər. Məhz bu sual və hikmətlər dairəsində hərəkət edən Şirin Xosrovu sevərkən ona belə nəsihət edir:

Haman səndən qabaq şahlar ki, vardi,  
Bilirsənmi bu mülkdən nə apardı.  
Malın qalsa, gələr bədxahlıq ondan,  
Olar bəxş eyləsən, yollarda darğan.  
Oxu, Dara ilə Cəmşid nə oldu,  
Günəş qudu oyun, onlar yoruldu.  
Bu doqquz pərdədə soy et, durust çal,  
Bu gizli sırları dərk eylə, dərs al.

Bu sözlər Şirinin hayat, insan, dünya haqqındaki düşüncələrinin, onun dəyişməz insani prinsiplərinin kiçik bir parçasıdır. Onun təbiətindəki gözəllik ümmanından bir damladır. Bir az dəqiq desək, əsərdəki bütün hadisələr, surətlər, onların düşüncələri, hərəkətləri, şairin ricətləri – bunlar hamısı Yaxın və Orta Şərqi intibah mədəniyyətinin on böyük mütəfəkkir şairi olan Nizaminin dünya və insan haqqındaki düşüncələrinin misilsiz bədii ifadəsidir. Nizamiyə qədərkə elmdə, sənətdə olan insanlıq axtarışlarının möhtəşəm bir yekunu və

zirvəsidir. Əsərin hər üç əsas qəhrəmanı – Xosrov, Şirin və Fərhad eşq aləminə romantik bir tərzdə daxil olur. Biri sevdiyi adam haqqındaki səhbatı eşidib ona aşiq olur, biri sevdiyi adamın özünü yox, ancaq şəklini görüb əbədi bir məhəbbətlə onu sevir. Üçüncüsü isə sevdiyi adamın özünü görmədən, ancaq səsini eşitməklə onun divanəsi olur. Bunların hər üçü sevir, ancaq biri bu sevgiyə qovuşmaq üçün uzun müddət əyri yolla gedir, bu yolla istədiyinə çata bilmədiyini anlayıb həqiqi sevgi yoluna gəlir. O doğışır, inkişaf edir, əsil aşiq əvviliyyəsinə ucalır. İkincisi də sevir, ancaq sevməklə bərabər halal bir arvad olmaq fikrini, yolunu gedir. Uzun müddət həsrətə, iżtiraba dözür və istədiyinə nail olur. Şirin bədnəm, yüngül, insanda insanlığı inkar edən, onu alçaldan sevgini qəbul etmir. Şirin həm sevgisində dönmür, həm də bu sevginin ləkələnməsinə razı olmur. Bütün hərəkətləri, fikirləri, qənaatları ilə Şirin insan idealının on yüksək təcəssümü kimi diqqəti cəlb edir. Onun simasında real düşüncə ilə romantikanın mükəmməl bir sintezi vardır.

Fərhad da sevir. Onun sevgisi tömiz və pakdır. O, nadir bir memar və daşyanondır. Şirin üçün süd arxı çəkir. Şirinə qovuşmaq ümidi ilə Bisütün dağını çapmaqla məşğul olur. Xosrov Fərhadi başından előmək üçün ona bildirir ki, Bisütün dağını çapib oradan yol salsan, səni arzuma qovuşduracağam. Fərhad bu şərtin doğruluğuna inanır və qisa bir müddətdə az qalır ki, Bisütün dağını çapib, ordan yol salsın. Ancaq Şirinin yalan ölüm xəbərini eşidib ürəyi partlayıb ölürlər. Fərhadın qədəri o qədər tömiz, sevgisi o qədər güclüdür ki, o, şirin vədlərə inanır, aldanır, Şirinin onu sevib-sevmədiyini düşünmür, bu cəhəti heç ağlına belə göttürmir. Onun üçün özünün sevməsi kifayətdir. Bu sevgi daha çox reallıqdan uzaq, romantik bir sevgidir. Ancaq həyatda belə sevgi nümunələri da olur və vardır.

Tədqiqatçılar bir həqiqəti də etiraf edirlər ki, bu əsər üzərində Nizaminin sevimli Afaqının ölümünün də müyyəyən təsiri olmuş, şair Şirin suratını yaradarkən Afaqla bağlı xatırı və düşüncələrindən təsirlənmişdir. Bunun üçün poemadan aşağıdakı misraları nümunə götərilir:

Oxu ibrətlə, bir dürdənədir bu,  
Nə zənn etdin, məgər ofsanədir bu!?  
Bu dastanı oxu, yaş tək gözündən,  
Güləb səp Şirin üçün qalx özün sən -  
Onunçun ki, kəm ömr oldu o dilbər,  
Onu gültək cavankən aldı yellər.  
Qədəm yüngüldü o, qıpçaq bütüm tək,  
Güman etdim ki, Afaq idи gerçək.

Gözəl sima, şirin dil sanki qönçə  
Onu etmişdi Dərbənd şahı töhfə.

Burada, əlbəttə, müəyyən həqiqət vardır. Sənətkarın şəxsi həyatı, sevdviyi insanların xatırlorları onun yaradılığına, düşüncələrinə təsirsiz ötüşə bilməzdi. Görünür ki, Şirin suratının yaradılmasında, onun ən ali insani cizgilərinin qələmə alınmasında bir insan kimi Afaqın müəyyən təsiri olmuşdur. Ancaq «Xosrov və Şirin» poemasını bütövlükdə tək bu hadisə ilə bağlamaq kökündən yanlış olardı. «Xosrov və Şirin» poeması əslində Farabi, İbn Sina, Biruni, Ömrə Xəyyam, Söhərverdi kimi fikir bahadırları yetirən islam Şərqiinin dünya və insan haqqındaki düşüncə və qənaətlərinin əsrarəngiz bədii ifadəsidir. Təsadüfi deyildir ki, bu əsər meydana çıxan vaxtdan böyük şöhrət qazanmış, ədəbi aləmdə yeni, müstəsna bir hadisə kimi qarşılanmışdır. Dövrün bir çox adlı-sanlı sənətkarlarının həsədindən səbəb olmuşdur. Bu əsərin qazandığı böyük şöhrətin nəticəsi idi ki, şairin çağdaşı olan tarixçi Ravəndi özünün «Rahət os-südūr və ayət as-sürür» əsərində «Xosrov və Şirin» poemasından çoxlu parçalar vermişdir. Təxminən 1190-ci ildə Nizamini sarayına dəvət edən Qızıl Arslan bu əsər haqqında ilk rəy söyləyən insanlardan biri kimi «Xosrov və Şirin» əsərini belə qiymətləndirir.

Şəhənşah çıynımə əl qoydu sonra,  
Mənən təhsinlərdən verdi sırgə.  
Dedi «Xosrova Şirin»dan hekayət,  
Şəkər dillər buna etməzmi, rəğbət?!

Dedin sənətdə çox sözər gəzəl sən!  
Nə gövhərlərlə qoydun bir təməl sən.  
Hekayətlər dedin nadir, nə qaldı?  
Bizim tarix yenir bir surət aldı.  
Nə bulbuldu bu cür tər bir nəvə bar!  
Nə bir dildə bu cür xoş bir hava var?  
Açıb hər beysi etson sən qiraot,  
Bu bir zeytun yağı – iflicə səhhət!  
İpəkdir tələqə düşmüş, odda yanmaz,  
O bişməz odlar üstə, buzda donmaz.  
Nə halvadır bisirdin qaynadıb sən,  
Yeyən bir qismət ondan söylər əhsən!  
Məzən süddən də şirindir, verir can,  
Belə dadlı hanı aləmdə dəstan.

Bu sözləri poemanın yazılmışından cəmi doqquz il sonra Əbdülhüseyn Zərrinkubun fitnəkar adlandırdığı böyük türk hökmərini Qızıl Arslan söylərir. Bu türk hökmərini bir türk şairinin irandillilərin dilində yazdığı əsəri sevərək oxuyur, təhlil edir, eyni zamanda türk dilində yazılmayan bu əsərə Nizaminin türk tarixinə yeni bir həyat verdiyini xüsusi olaraq vurgulayır. Eyni zamanda Qızıl Arslan da Samani, Qəzənovi və həm də Səlcuq hökmədarları kimi əslən türk olan şairlərin farsca yazmasına qanuni, təbii, eyni zamanda onların özlərinin rəvac verdiyi bir hal kimi yanasır. Qızıl Arslan özü də bu təhlil və dəyərləndirməsi ilə belə bir həqiqəti nəzərə çatdırır ki, Səlcuq türk hökmədarları özləri də fars dilində yazmaq, oxumaq, bu dildə yazılmış əsərləri mütaliə etməkdən zövq duymaq dərəcəsində savadlı olmuşlar. İstər XII əsrə, istər ondan daha əvvəlki çağlarda, isterə də daha sonrakı dövrlərdə türk hökmədarlar fars dilində yazıları əsərlərin ən yaxşı biliciləri və xiridarlari olmuşlar. Onlardan bir çoxları farsca şeirlər də yazmışlar. Türk şairlərinin farsca yazmasının bir səbəbi də bununla bağlıdır. Türk hökmədarlar bütün xalqlara eyni gözlə baxmış, hər cür sovinizmdən uzaq olmuşlar. Onlar dünya vətənim, insan millətim əqidəsi ilə yaşamışlar. Sultan Mahmud Qəzənovinin fars şairi Firdovsiyə İran şahlarının tarixindən «Şahnamə» yazmaq sıfəri etməsi bunun ən parlaq nümunəsidir. Bu yanlış bir ənənə idi. Bütün Yaxın və Orta Şərqi öz hakimiyətləri altına alan türklər özlərini keçmiş İran şahlarının varisi, davamçısı sayır, fars dilində yazış yaratmağa rəvac verirdilər. Belə olmasayıdı əslən türk olan Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi və digərləri əsərlərini farsca yazmadılar.

Nizaminin bir türk olduğu onun əsərlərində müxtəlif formalarda ifadə olunmuşdur. Bu barədə Məmməd Əmin Rəsulzadə «Azərbaycan şairi Nizami» adlı gözəl bir kitab nəşr etdirmişdir. Ancaq bəzi alimlər Nizaminin farsca yazdığını nəzərə alıb onun əslən irandilli bir etnos mənsub olmasından səhbbət açırlar. Bu, əlbəttə, absurddur. Biz Nizaminin farsca yazan bir türk şairi olduğuna «Xosrov və Şirin» poemasının verdiyi dəllillər əsasında yuxarıda toxunmuşuq. Burada onun «Yeddi gəzəl»də işlətdiyi bir beysi də xatırlamaq istəyirik.

Torkiyəm ra dərin həbəş nəxərənd;  
Lacərəm doyğabaye xoş nə xorənd.

Yəni: «Türkлюдüm bu həbəşdə heç getmir.  
Dadlı dovgaya xalq meyl etmir.»  
Bəs görəsən Nizami bir türk olduğunu başqa cür necə deməli idi? Görünür

ki, Nizaminin türkünü almayan həbəşlər, yəni qara fikirli adamlar indi də vardır. Allah onlara ağıl versin.

«Azərbaycan şairi Nizami» əsərini müəllifi M.Ə.Rəsulzadə bu beytdeki «torkiyəmə» sözünü «Türkəmə» kimi tərcümə və izah edir. Bu mövqə biza görə də mənətiqi səslənir. «Torki» sözünün türklərə məxsus bir yemək olan dovğa sözü ilə əlaqələndirilməsi də bu qənaətin doğruluğunu təsdiqləyir. Əks halda «torki» sözünü ucalıq, ağlıq mənasında götürüb, bunu dovğa ilə əlaqələndirmək bir az mənətiqsiz görünür. Belə olanda bu beyt Nizaminin türkəcə əsərlər yazdığını, ancaq bu əsərlərin lazımlıqda qıymətləndirilmədiyi fikrini ortaya qoymuş olur.

Nizami ısrı həm qeyri-adi insani məzmunu, həm də görünməmiş ecazkar sənətkarlığı ilə özündən sonrakı ədəbi irsən yeni istiqamət verdi. «Xəmsə» yazmaq, yaxud Nizaminin hər hansı bir əsərinə cavab yazmaq ayrı bir vüsət aldı. Eyni zamanda Nizaminin ayri-ayrı əsərlərinin türk dillərində tərcümələri meydana gəldi. Belə tərcümələrdən birinci 1340-1342-ci illərdə Xarazmli Qütb ortaya qoymuş. O dövrün tərcümələrinə uyğun olaraq Qütb Nizaminin «Xosrov və Şirin» poemasını sərbəst şəkildə çevirmişdir. Poemanın əsas məqamlarına sadıq qalan müəllif bəzi bəhsləri ixtisar etmiş, bəzi məqamlarda isə yeni bəhslər artırmışdır. Məsələn, orijinalda Sultan III Təogrulun, Cahan Pəhləvanın, Qızıl Arşanın mədhihə həsr edilmiş parçalar Qütb tərcüməsində ixtisara salınmış əvəzində Qızıl Orda hakimi Tünү bəy mədhi olunmuşdur. «Xosrov və Şirin» əsərinin tərcümə etmək təşəbbüsleri günümüze qədər davam etmişdir. 1947-ci ildə «Xosrov və Şirin» poeması müasir Azərbaycan dilinə Rəsul Rza tərafından tərcümə olunmuşdur. R.Rza Nizami poemasını heca vəznində tərcümə etmiş, əsərin məzmun və bədii xüsusiyyətlərini mümkün qədər saxlamağa çalışmış, çox vaxt buna nail olmuşdur. R.Rza daha çox ona çalışmışdır ki, Nizami fikri müasir dilimizin tələblərinə uyğun bir tərzdə oxucuya çatdırılsın. O, hərfi tərcümə yolu ilə getməmiş, hər beytin müasir dildə daha dəqiq, daha aydın ifadəsinə çalışmışdır. Nizamidə belə bir beyt vardır:

Fələk coz esq mehrabi nədarəd,  
Cahan bixake esq abi nədarəd.

Bu beytin hərfi tərcüməsi belə olar: «Fələk eşqdən başqa bir mehraba sahib deyil, cahan esq torpağından başqa bir suya malik deyil.» R.Rza isə bu beytde ifadə olunan fikri müasir Azərbaycan dilinin ifadə imkanlarını nəzərə alaraq aşağıdakı kimi tərcümə etmişdir.

Eşqdır mehrabı uca göylərin!  
Eşqsiz, ey dünya, nədir dəyərin!?

Zahirən bu tərcümə orijinaldan fərqlənir, həqiqətdə isə həmin beytde ifadə olunan fikrin burada ən dəqiq ifadəsi ilə qarşılışıdır. R.Rza poemanı tərcümə edərkən həmişə bu yolla getməyə çalışmışdır. Əlbəttə, bu tərcümədə bəzi tək-tük çatışmazlıq da vardır. Məsələn, Nizami əsərində «Bu nozmin tarixi və başlangıcı haqqında» adlı bir bəhs var. Burada əsərin 1177-ci ilin iyulunda, Sultan Təogrul sultanlıq taxtına çıxanda yazıldığı bildirilirsə, tərcümədə bu fikir itmişdir. Xüsusən həmin parçanın başlangıcında söhbətin nədən getdiyi anlaşılmır.

Oxuculara təqdim olunan bu tərcümə əruzla, poemanın yazılıdığı ölçüdə yerinə yetirilmişdir. Yəni həzəc bəhrinin «məfA'lün məfA'lün məfA'l» ölçüündə tərcümə olunmuşdur. Müətərcim çalışmışdır ki, Nizami əsərinin məzmun və bədii xüsusiyyətlərinə sadıq qalmaqla onun fikirlərini bugünkü dilimizin tələblərinə uyğun ifadə etsin. Tərcümə üçün L.A.Xetaqurovun hazırladığı elmi-tənqidi mətn əsas götürülmüşdür. Yeri göldikən R.Rzanın poetik tərcüməsinə və H.Məmmədəzadənin filoloji tərcüməsinə üz tutmuşuq. Bu tərcümənin necəliyini dəyərləndirməyi oxucuların və mütəxəssislərin öhdəsinə buraxırıq. Ömür-gün yoldaşım Səlminaz Həmid qızı Əhmədova-Yusiflinin əziz xatirəsinə ithaf edirəm.

Xəlil YUSİFLİ

9/377

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

## XOSROV VƏ ŞİRİN

İlahi, bir qapı aç yardım üçün!  
 Nizami haqq yolu göstər ki, görsün.  
 Səni dərk etməyə sadiq könül ver,  
 Səni mədh etməyə qüdrətli dil ver.  
 Yamandan qəlbimi saxla, amandır,  
 Əlim qoyma tuta pisdən, dayandır.  
 Bəzənsin qoy könül nurunla hər dəm,  
 Səni öysün dilim durduqca aləm.  
 Yeni bir Davud olsun, qəlb oyansın,  
 Zəburum bir cahan şöhrət qazansın.<sup>1</sup>  
 Bu dilbər bəslənib naz ilə canda,  
 Üzü olsun mübarək qoy cahanda.  
 Nəzər salsa, könül şadlıqla dolsun,  
 Onun mişkiylə yer Xəllüx tək olsun!<sup>2</sup>  
 Qarasından çıxalsın gözdə nurlar,  
 Sədasından xumarlansın şüurlar,  
 O, qəlb üçün sevinc dastanı olsun,  
 Düyüñ, müşkül açan ünvani olsun.  
 Onunla mənaya bəxş eylə şöhrət,  
 Onunla daim olsun qoy səadət.  
 Camalı şah gözündə şirin olsun,  
 Özü şirin, adı həm Şirin olsun.  
 Ona lütfünlə yar ol, möhtəşəm qıl,  
 Yetir bir qətrə, feyzindən, kərəm qıl.  
 O lütfun mədəni dindi olub yar:  
 «Gətir, ey gövhərin kəni, nəyin var!»

## ALLAHIN BİRLİYİ HAQQINDA

Onunla ad tapıbdır varlıq, aləm,  
 Onunla yer durub, göy qaçdı hər dəm.<sup>3</sup>  
 Edir səcdə ona hər yerdə xilqət,  
 Budur mütləq dəlil-vardır o qüdrət.  
 Uca tanrı, sənə yox bənzər, oxşar,

Böyük saymış səni harda böyük var.  
 Onunla yandı ulduz, durdu göylər,  
 O, verdi ağla hikmət, dürlü şeylər.  
 Gecə zülmət də olsa gündüz eylər,  
 İti ağla bağışlar inci, gövhər.  
 O, xəlq eylər gecə-gündüz həm ay, gün,  
 Verər şadlıq, ümid, qorxu o, hər gün.  
 Ucanı, alçağı gözlər o, möhkəm.  
 Sübütür varlığına cümlə aləm.  
 Vücudu qəhr edər cümlə cahani,  
 Bütün hal əhlinə bəlli nişanı.  
 Onun əmriylə ulduzlar gəzər, bax!  
 Yeri gövhərlə o daim bəzər, bax!  
 Görən gözlər onu istər dəmadəm.  
 Odur tənhaların könlündə həmdəm.  
 Bu dünyada əsaslardan kənardır,  
 Ona burda nə həd, nə ölçü vardır.  
 Onu göylərdə çox gazmiş könül pak  
 Bu yolda nai tökübdür aql, idrak.  
 Ağıl gəzməkdən ötrü durdu huşyar,  
 Fəqət gördü nə sağ qalmış, nə sol var.  
 Nə vaxt öz nəqsini durdan götürdü,  
 Götdürdücə onu artıqa gördü.  
 Onun hökmü bu tez-gecdən uzaqdır,  
 O zat alçaqla yüksəkdən iraqdır.  
 Bütün dünyada hərflər səndədir cəm,  
 Hamanca lövhədə cəmsən özün həm.  
 Dağıl, yüz parça ol gül tək bu bağda,  
 Yetişməz sağlamala, bil ki, bu dağ da.  
 Bu dünyaya bir elçi gəldin ordan,  
 Ora üz tut ki, qurtar tezə burdan,  
 Olar hər bir kəsə bilmək çox asan,  
 Fəqət sonda qalar heyrətdə insan.  
 Xudanı bilməyə tək bircə yol var,  
 Dəlil ilə, qiyas ilə o parlar.  
 Qiyas ilə ağıl işlərsə böylə,  
 Xuda üçün dəlil tapmazmı, söylə!

Yetər, yol verma fikrə bundan artıq,  
 Görərsən bir quyu öndə, ya dağlıq.  
 O gün ki, anladın bir məbədun var,  
 Nadir? Kimdir? Nə cürdür? Gəzmə, zinhar!  
 Yanan hər şamda sən gəzdim işiq, nur,  
 O, haqqın birliyi üçün sübütür.  
 O, torpaqdan güllü əlvan yaratdı,  
 Sudan gah biz kimi bir can yaratdı.  
 Ağıl verdi onu ta dərk edək biz.  
 Görən göz verdi düz yolla gedək biz.  
 Göyün doqquzca hərfindən bərabər  
 Bu yer taxtasına yazmış rəqəmlər.  
 Su verdi ruh nəbatıçının cigərdən,  
 Ağıl şəminə yağ verdi bəsərdən.  
 Alıb altı yaxa ondan cəhətlər,  
 O atdı torpaq üstə dörd gövhər.<sup>4</sup>  
 Elə xəlq oldu varlıq ilk zamandan,  
 Bu sırrə yol tapa bilmir bir insan.  
 Elə bir son verər burda o, hər bəm,  
 Ona bir yol tapılmaz, golsə aləm.  
 Özündə olmaz axtarmaq xudanı,  
 Xudalıq şahlıq olmaz, haqqı təni.  
 Dağılmaqcun olanlar məhv olarlar,  
 Odur hər varlığa qadir səbəbkər.  
 O, bəxş eylər hədiyyə, həm bağışlar,  
 Onunla oldu ilkin mayə ta var.  
 Verib bir mayəyə ayrı əlamət,  
 Qoy olsun hər birində bir ləyəqət.  
 Buna verdi səxa, bəxşis yetirsin,  
 Onu etdi xəsis, alsın, gətirsin.  
 Bu verməkdən xəbər bilməz verənlər,  
 Nə bilməzələr xeyir, bəxşis görənlər.  
 Nə atəşdə xəbər var yaxmağından,  
 Nə su agah: o daim bəsləyir can.  
 Şəriksizdir xuda mülkündə hər dəm,  
 Onun fərmanına quldur bu aləm,  
 Bu qullandan kim eylər bir cəsarət,

O dərgaha yetirsin bir xəsarət.  
 Yer ölçər, bircə tük ondan qoparmaz,  
 Əsər yellər, ətirdən pay aparmaz.  
 Min əhsən! Gör nələr qurmus o qüdrət!  
 Gərəkdir daim olsun bunlar ibrət.

## YARADILIŞI DƏRK ETMƏK HAQQINDA

Göyün səyyahlarıçün, bir xəbər ver,  
 Neçün bir Kəbə olmuşdur mudam Yer?<sup>5</sup>  
 Bu mehrab içər məbud kimdir əvvəl?  
 Nə getməkdir, nə gəlməkdir bu get-gəl?  
 Nə istərlər bu karvan çəkmək ilə?  
 Nə istərlər bu mənzil kəsmək ilə?  
 Bu hardan sabit, o, səyyar olubdur?  
 Ona kim söylədi «tərpən», buna «dur»?  
 Qəba geymiş qızıl güllərdir onlar,  
 Durub təzimə çox illərdir onlar,  
 Ora çatdım ki, yüz yol heyratimdən  
 Bu cür bütxanədə zinnar taxım mən.  
 Fəqət tez-tez qaçakən burda heyrət!  
 «Nizami»-səslədi birdən inayət.  
 «O bütlər qoy səni çasdırmasınlar,  
 Edirlər qeyrə daim səcdə onlar.  
 Dönüb pərgara sərgərdan gəzirlər,  
 Gəzirlər xalıqi hər an gəzirlər.  
 O qüdrəti olınlə sən də bir dur,  
 Çixıb bütxanədən, bağla, qifil vur.  
 Bütü İbrahim ol, sən sev, əzzizlə,  
 Fəqət bütxanəni bütdən təmizlə.<sup>6</sup>  
 Nəzər salsan bütə, surətpərəstsən  
 Bütü əz, olma bir supərətpərəstən sən.  
 Yer altında, səməlarda nə vardır,  
 İlahi xəznəyə tilsim, açardır.  
 O bağlı tilsimi tapmaq çotindir,  
 Tapıb qırsan, xəzinə qismətindir.  
 Bu dörd ünsür ki, var, tez durma mil çok,  
 Bu yolla sürmələndir ağrı, nil çək.

Bu çərxin nəqsi olçatmaz xəyaldır,  
 Bu müşkül sırra yol tapmaq mahaldır.  
 Bu çərxin sırrını yol tapmirəm mən,  
 Deyil bu nəqşlər ancaq əbəsdən.  
 Bilinmək lazımlı olsayıdu sirlər,  
 Bu varlıqdan biri, söylər nədirler.  
 Bu günbədlər işiqlarla yanırlar,  
 Görərsən gəndən ancaq fırıldırılar.  
 Bu fırıldanıqda, məlumdur, bir iş var,  
 Bu dönməkdə səbəb var, istəyiş var.  
 Ağılli hər kəsa olmuş bu aşkar!  
 Yəqin hər fırıldanı fırıldan var.  
 Qarı cəhrəsinə son bir nəzər sal,  
 Fələk də fırıldır, bil ki, bu minval.<sup>7</sup>  
 Nizamlansa, qüsurlardan gen olsa,  
 Əğər fırlatmasan fırınmaz əsla,  
 Əğər fırlatsa həm aqil bir insan,  
 Dayanmaz xeyli öz fırınmağından.  
 Bu qayda dövr edir daim fələklər,  
 Bunu gövhərşunas anlar, ya zərgər.  
 Bu ağlın, fikrin üstürləbi haqdan  
 İşiq, nur almasa, olmazsa fərman,  
 Nə bir qas torpadib məktub yazarlar,  
 Nə bir barmaq tikər bit taza paltar.  
 Sən ondan bil gecə, görsən saçar nur,  
 Sən ondan görməsən aydan qaçar nur.  
 O hər bir nəqşə vermiş bir camalı,  
 Bu ulduzlar açır onlara fəli.  
 Biri on arpanı mehrab edibdir,  
 İki daşı bu, üstürləb edibdir.  
 Nə gördünəsə o daşla arpadan sən,  
 Görərsən onları çərxin işindən.  
 Demə dörd rükndən gəlməmişdir insan,  
 Yaranmış cüntki ulduzdan həm orkan.  
 O qüdrət bəs kimə olmuş həvalət?  
 Həvalətdə bəs işləndi nə alət?  
 Yaranma alətə olsa həvalət,  
 Nə alətlə yaranmış bəs o alət?

Əgər atəşlə yel, bir də su, torpaq  
 Edərsə bir-biriylə ülfət ancaq,  
 Yenə gəlməzsə haqqdan əmr, fərman,  
 Bədəndən sakin olmaz onda bir can.  
 Özündən sən əgər qiblə düzəltson,  
 Sənə hardan deyərlər haqqarəstən!?  
 Olarsan haqqarəst, keçən özündən,  
 Gecəylə gündüz olmaz dost, bil sən.  
 Özündən kim bu yolda heç nə görəməz,  
 Əzizdir haqqə qullardan bu cür kəs.  
 Özün çıxsan yadından, ey Nizami,  
 Olar qismət sənə o vəsl cami.

## MÜΝACAT

Yoğurdun sən bizi palçıqdan, allah!  
 Vəsiqə yazdırın, oldun həm xeyirxah.  
 Bizə borc oldu durmaq xidmətində,  
 Verərsən muzdunu hər xidmətin də.  
 Bu gücsüzlük, zəifliklə biz aşkar,  
 Sənə xidmətçiyyik ta qüvvəmiz var.  
 O qüdrətlə, inayətlə, de, hardan  
 Çixarmazsan zaif qulları dardan?  
 Ümidiłlər bizdə bir dərya qədərdir,  
 Kərəmlər səndə bir dünya qədərdir.  
 Kimik bəs yoxsa meydana gələk biz?  
 Divarından sənin bir rəng silək biz?  
 Xılıs eylə, ayrı bizdən bizi sən,  
 Duraq ayrılmayaq heç xidmətindən.  
 Yarar xidmət hanı bizdə səninqün,  
 O izzət qəsrinə layiq görünüsün?  
 Faqət biz bəndəyik, olbat, həmişə.  
 Edərlər bəndələr xidmət həmişə.  
 Əgər bir gün biza sən xat də çəksən,  
 Kim əmrindən qaçar, qüdrətdə təksən.  
 Bu yumruq boyda torpaqdan sevinsən,  
 Qazannıq biz, həm etməzsən ziyan sən.  
 Əgər tənha qalib imdada gəlsək,

Kərəmlə bax bizə, biz dada gəlsək.  
 Bağışla sən bizi əhdin, vəfənlə.  
 Kərəm qıl, bir görün hüsnün, liqanla.  
 Bu torpaq ki, içi öz danən olmuş,  
 Mənəm şəm, qəlb isə pərvənən olmuş,  
 Məni əvvəlcə torpaqdan yaratdin,  
 Fazılətlə seçib ərşə ucaltdın.  
 Üzüm tak ver gözə sən nur, bəsirət,  
 Veribsən neməti, şükr etmək öyrət.  
 Çatında səbr ver, ta ki dözüm mən,  
 İşim düz getsə də, qoyma gözündən.  
 Mənə bildir varındırsa nə hikmət,  
 Götürsün pərdəni gözdən bu qəflət.  
 Uçurt tərlən xəyalı, bəndə salma!  
 Gəl əvvəl hər nə verdiñ, sonra alma.  
 Əgər həddindən artıqsa günahım,  
 Xəcalətdir bu yolda üzrxahim.  
 Söyümdə hər nə ki, səhvim, xətam var,  
 Sən üstündən qolom çək, çıxdur onlar.  
 Monim yetmiş iki qaydam, yolum var,  
 Biri güldür, o yetmiş bir tikanlar.  
 Bu yolda fikrimə sən pərdə tutdur,  
 Xilas da, qurtuluş da bax bu yoldur.  
 Səni hər bir naxışda gəzmisəm mən,  
 Səni hər sözdə duymuş, sezmişəm mən.  
 Sənin sevginlə divanə olandan,  
 Yapışdım yaxşıdan, bəzən yamandan.  
 Yol aldım qarşına man xidmət üçün,  
 Yol azzam, qaytar ordan hörmət üçün.  
 Keçir hey Kəbəni görmək könuldən,  
 Əgər yollarda ölsəm, neylöyim mən?  
 Olubdur yaxşı da burda, yaman da,  
 Kərəm də səndədir ancaq, aman da.  
 Buna sinmiş ayaq verdin, ucaltdın,  
 Qanad verdin ona, göylərdən atdın.  
 Yazlıq mən bilmirəm oldum nə cür qul,  
 Məni məhrummu saydın, yoxsa məqbül.  
 Əgər mən bütərəstəm, ya ki dindar,

Bağışla hər kiməm, ya hər nəyim var.  
 Sən öz fəzlinca göstər burda şəfqət.  
 Edib tutduqlarımıca vermə qiyamət.  
 Tapılmaz məndə layiqli əməllər,  
 Olar fəzlinlə o hardan bərabər.  
 Sənin fəzlin qədər məndə əməl yox,  
 Nəvazış eyləsan, yaxşı olar çox.  
 Özün xidmətlə güldür, mərhəmət saç,  
 Məni hər kəs yanında qoyma möhtac.  
 Budur arzum ki, yox da, var da olsam,  
 Özün bax, qane ol mən harda olsam.  
 Kərəm qıl qurtarım dünya işindən,  
 Özün bil, keçəsə iş sondən, kiməm mən.  
 Sənin feyzinlə nurlansın çıraqım,  
 Qapından daim öpsün qoy dodağım.  
 Bu sərəxş qəlbimi, yarəb, aylıt son,  
 Bu qəflətdən məni, yarəb, oyat son.  
 Yatırı möhkəm gəlib çatsa hesabım,  
 Tökülsə palçığım, qalsın güləbim.  
 Dilimdən qoy bu cür gəlsin şəhadət!  
 Mənim son qismətim olsun səadət.  
 Qənaətlə bədən dursun, oyansın!  
 İtaətdə mazacım düz dayansın!  
 Bu dərdli ruhuma son bir şəfa ver!  
 Məhəmməd torpağından bir dəva ver!

## PEYĞƏMBƏRİN NƏTİ

Məhəmməd canına minlərlə əhsən!  
 Onun torpağı xəlq olmuş əzəldən!<sup>9</sup>  
 Görən gözlərdə yandırmış çıraq o,  
 Verib varlığa bir qayda, sayaq o!  
 Vəfənin meydanında qəhrəman, ər,  
 Nəbilət dəstəsində başçı, rəhbər.  
 Günahkar bəndəyə verməz xəcalət,  
 O, bir çox düşgüñə istər şəfaət.  
 Açıq gəlmış ilahi xəznə üçün,  
 Səhər gülzara gül paylar o, hər gün.

Yetimlərin o, şirin bir nəsimdir.  
 Odur hər kəs deyir: «Dürri - yetimdir».<sup>10</sup>  
 Fikirdə Adəmin can kimiyası,  
 Şəkildə aləmin göz tutiyası.  
 Şəriət qəsrinə qoydu o, dörd həd,  
 Ölümüsüz dörd divardan qurdur sərhəd.  
 Bu peygəmbərlik ondan tazələndi,  
 Ağıl həm sayəsində kölgələndi.  
 Cahanda din də qurtarmış onunla,  
 Şəriətlər heçə varmış onunla.  
 Rəhimli bir igid, çox tünd bir şir,  
 Açıardır gah dili, gah da ki şəmsir.  
 O, xaslardan seçilmiş xas Ayazdır,  
 Nə məsudluq, o, mahmudluğğa xasdır.<sup>11</sup>  
 O, bir nüsrət qılıncı aldı burda,  
 Dəmirlər daşda izlər saldı burda.  
 Utandi möcüzündən bədgümanlar,  
 Sixıldı qəlbəi daşdan bərk olanlar.  
 Görərkən dostları gül tək olur şad,  
 Yaşar bir sərv tək dünyadan azad.  
 Yaşıl rəng aldı sərvindən ürəklər,  
 Saçından ənbər almışdır küləklər.  
 Qərar tutmuş atı şah dəstəsində,  
 Durub dörd yarı beş yol növbəsində.<sup>12</sup>  
 Olub başlığı ərşin taxtına tac,  
 O, vəhý aldı, nədir həm bildi merac.  
 Apardi mehdini orşə, bu yerdən,  
 Çevirdi divi insana hünərdən.  
 Qosun çəksə, Xəlil ancaq bir əsgər!  
 Məsih qəsrində çavuşdan kiçiktə.<sup>13</sup>  
 O, dağlarda yaşarkən bir zamanlar  
 Onun dostuydu aqrabalar, ilanlar.  
 Gah ağızından diş almışdır dəyən daş,  
 Qoyub bəzən daş üstə bir zaman baş.<sup>14</sup>  
 Onunçun daşda qaldı diş-dodağı,  
 Olar daş ləl ilə gövhər yatağı.  
 Daş atdı düşməni, bir diş itirdi,  
 Fələk tutdu onu qul tək götürdü.

Yatır gözlər, ürək dönmür yolundan,  
Deyibdir «Ümmətim», tutmuş qolundan.  
Onunçün təşnəyəm, yandım qomindən,  
Suyumdur, odlu bir torpağıyam mən.  
Buraxdıq qulluğunda xeyli təqsir,  
Ey allah elçisi, vardın nə tədbir!?  
O pak qəbrindən ancaq istərəm mən,  
Mənimcün tanrıdan bir xahiş etsən.  
Bir əl qaldır mənimcün sən səmaya,  
Tez ondan sonra üz tut bir duaya.  
De: «Ey tanrı, Nizamiyün şəfəq saç,  
O kafir nəfsinin zünnarını aç.  
Könül gen düşməsin dincilik evindən,  
Bu aləmdə onu əfv eylə gəl sən.  
Ağır dağlarla göstərmışsa nöqsan,  
Sənin rəhmin də sahilsiz bir ümman.  
Bağışla ruhunu, sən bəxş edənsən,  
Əvəzsız əfvin ardınca gedənsən.»

## KİTABIN YAZILMASINDAN ÖTRÜ YUXARIDAN GƏLƏN BUYRUQ HAQQINDA

Gəlib bəxt atını tərpətdi iqbal,  
Səadət aləmə üz tutdu dərhal.  
Səhər nuru yetişdi hökmədar tək,  
Qara rəngi cahandan sildi ağ rəng.<sup>15</sup>  
Göyün var çətri, bəs sultan da varmı?  
De, sultansız çətir qurmaq yararmı?  
Döhlər vurdur ötən quşlar səhərdən,  
Gəlib car çəkdilər beş növbə birdən.  
Günəş Cəmşid camıyla qalxıb asan,  
Bu yüyrök taxta çıxdı sanki sultan.<sup>16</sup>  
Bu mülkə söz Tuğan şahı müzəffər,  
Qələm tutmuş Qaraxan aldı xəncər.<sup>17</sup>  
Bu yeddi şahlı göylər qurdı divan,  
Sözün haqqında verdi təzə fərمان.  
Bu xəncərlə az iş görən cahanda,  
Qələm tək doğranar əllər bir anda.

Oyaq qaldım gecə lap məst idim mən,  
Yapılmışdım qılınc dilli qələmdən.  
Deyirdim hansı yolla dür saçım mən,  
Ya hansı xəznədən bəndi açım mən.  
Nə tərzə üz tutum tutsun cahanı?  
Nə iş görmək ki, fəth etsin zamanı?  
Səadət girdi şadlıqla qapımdan,  
Üzümdən yüz yol öpdü, qoydu heyran.  
Buyurdu: - İslərin qurtardı dardan.  
Çıxbıq flin da daşdan, gör ki, hardan.  
Buyurmuşdur cahan şahı cahanın,  
Yarat bir dastan eşqindən zamanın.  
Ölüb-getmişlər, əqli-hal olanlar  
Alovsuzca donurlar bir-bir onlar.  
O xəncər dillə sən çərxin başından  
Hər an məna tükü qırxarsan asan.  
Qələm sən qoymadın çalsın Ütarid,  
Tikan tək batdı atlas geyşə Nahid.<sup>18</sup>  
Gel İsa tək ruh üçün dərs qandır,  
Yetiş Musa tək eşqə şəm yandır.<sup>19</sup>  
Üzük tap, sal ona firuzə qaş sən,  
Süleyman bəxşisi bizdən görərsən.<sup>20</sup>  
Əgər haqqında göstərsək ədalət,  
Yəqin bizdən sən etməzsən şikayət.  
Əgər bir dəm sənə biganə qalsaq,  
Sən Firdovsi tək narazı salsaq.<sup>21</sup>  
Qızıl bir lövhəyə buzla möhür vur,  
Sevinsin pivəçi, sansə kənar dur.  
Əgər xoşbəxtsan, dövlət sevənsən,  
Tamahdan keç ki, can qurtar əlindən.  
Könül bəxt ilə olduqda həmavaz,  
Sevincindən o, bəxtə etdi bir naz.  
Dedim: - Vaxtdır, bu işdə yarım ol sən,  
Bu qəmlərdə mənim qəmxarım ol sən!  
Bu meydan çox görüb mahir sənətkar,  
Desiblər ləli, yar olduqca şahlar.  
Əgər baxmazsa dövlət şeir ucalmaz,  
Deşər dünyada ləli ancaq almaz.

Sürəyyaya ucalmış bax bu sənət,  
Ucalmışdır görüb dünyada nemət.  
Doyub mən bir ovuc arpa unundan,  
Qaçış bir künçə, gen gəzdim cahandan,  
Mən oldum bir ari, hər dəm evim dar,  
Bu evdə yüz cüro halvam, balım var.  
İlan tək xəzənə üstü məskənimdir,  
Bütün gün bir çörək ancaq yemimdir.  
Bu şahın sayəsində qalmaranı ac,  
Daralmışsa ürək, qalmaz o, möhtac.  
Bacamdan quş gələr könlüm dilərkən,  
Çıxar növ-növ baliqlar tezə yerdən.  
Sənin bəxtinlə düşmənlər yox olsun!  
Sənin yardımçıların barı çox olsun!  
Cahanda hər nə cür iş var, əməl var,  
Bu şahın himmətindən oldu aşkar.  
Bu dünyada malı yoxdurusa hərgah,  
Qənaət bəxtli olsun, ey allah!

## BU NƏZMİN TARİXİ VƏ BAŞLANGICI HAQQINDA

O vaxt ki, bu cavan taleli sultan,  
Xeyir görsün, görüm, taxtı, tacından.  
O mənə mülkünün taxtında qaim,  
Həyat dünyasını tutmuş o həkim,  
Məlik Toğrul, bu dünyadan ağası,  
Səxavət ümmanı, iqbəl səməsi,  
O şahlar şahı Toğrul, mülkə arxa,  
Ədalət kani sultan, mülkü dünya.  
Çatıb sultanlıqə taxtū tac aldı,  
O, Arslandan qalan taxta ucaldı,  
Haman bu xəznəni açdım o gün mən,  
Özül qoydum bu qəsr üçün o gündən.<sup>22</sup>  
Mübarək tale idi, başladım mən,  
Mübarəkdir dedi göylər ürəkdən.  
Bu tale ki, həmin nəzmə olub fal,

Məni öz nəqşini tək etməzmi xoşal.  
Şahın böxtiyələ başlandı bu dastan,  
O da dünyani tutsun sanki sultan.  
Könüllər məşqu olmuş bu dilbər  
Çox az vaxta tamam oldu sərasor.  
Bu yolda ləngimə olmuşsa hərgah,  
Boşalsın, söylədim işdən bir az şah.  
Həbəs zülfü dedim Tamğacə vursun,  
O Şüştər ziynətinin Çaçə vursun.<sup>23</sup>  
Çəti tərlanla ənqanı o tutsun!  
Qızıl taclı sürəyyanı o tutsun!  
Cəlal çətri səmalarda ucalınsın,  
Atı Ceyhuna bir titratma salsın.  
Tutub düz yeddi ölkə, eyləsin faş,  
Falsklor çənbərdən çıkməsin baş.  
Ona Çindən gətirsin vergi xaqqan,  
Müdəm qeyşər yetirsin cizyə Rumdan.<sup>24</sup>  
Ey allah, min şükür, qadri, cəlali,  
Üzərlikdir yanın, görməz zavalı.  
Məhəbbətdən üzərlik yandırıb mən,  
Səhər saldım yola sübhün mehindən.  
Onun ətrindən olsa şah xoşal,  
Mənimcün atəşə atsın o, bir nal.  
Desin bir dəm: «Atabəy, ey Cahangir,  
Nizami göstərib axır nə toqsır?  
Yetər, qalmış bu cüriş kənardə,  
Yetər, bir ruzi görmür bu diyarda.  
Deyilmi vaxt onu ta oxşayaq bir!  
Bu dünyada ona gün ağlayaq bir!  
Baxaq bir dəm, çəkilsin qəm gözündən,  
Qırışlar getsin alındından, üzündən.  
Sitiyələ Məhsəti olsa qozəlxan,  
Gecə yüz xəzənə verrik biz çox asan.  
Ona aqsaq əgər biz birçə xırman,  
Bir arpa, vallah, əksilməz bu vardan.  
Durubdur sərvət üstədə mülkümüz şad,  
Pis olmaz bir pozuq kənd etsək abad.  
Günəş zülmətlərə daim saçar nur,  
Odur öz qəsri də nurla dolubdur.

Səxavətdə ad almışdır buludlar,  
 Bax, onlardan süd əmmis körpə otlar.  
 Nə müddətdir bu xoş sözlər düzən quş,  
 Biza şükr etmək ilə məşğul olmuş.  
 O, bir cam içməmiş meyxanəmizdən,  
 Dayanırmı birçə an şükrənamızdən.  
 O cür bir bəndə, mən tək bir xeyirxah,  
 Özün Keyxosrova bənzər böyük şah.  
 Başı göylərdən ötmüşdür, o, az-maz,  
 Nəvəziş görso bizdən heç pis olmaz.»  
 Nədir sənəd Nizami bu, nə üzdür?  
 Nədir şahla kobudluq, bu, nə sözdür?  
 O bir şahdır ki, fəğfur ilə xaqan,  
 Öpər torpağını hər dəm uzaqdan.  
 Nə üzr istorsan, ey bir parça torpaq,  
 Bu qorxunc vadidə olmaz dil açmaq.  
 Budur üzrüm ki, adil hökmardır,  
 Üzündə haqqə məxsus şöla vardır,  
 Kim orda yüksək olsa, alçalar da!  
 Əğər kim düşgün olsa, sərt olar da.  
 Dəmir yandı odur şimşək çəxanda.  
 O yandırı qarıycın bir şam onda.  
 Odur döryada hər dalğa ölümdür,  
 Gül üçün güllü bağ, bağda ölümdür.  
 Bizim şahda Süleymandan nişan var,  
 Ona Ay söz deyir gah, gah balıqlar.  
 Özün bax, külçələr yandıqca zərgər  
 Tapır gah torpaq ordan, gah da ki zər.  
 Sudan, rəngdən büsət qurdुqca aləm,  
 Fələk dövr eyləyib, durduqca aləm,  
 Müzəffər şahə ver, yarəb, cahanı,  
 Cahandır şahə yar eylə səmanı.  
 Xeyir ver gəncəliyindən, taleyindən,  
 Qoy ömrü artıq olsun hər şeyindən.  
 Qoy ondan olmasın gen bəxt, dövlət,  
 Qoy onsun olmasın tacda bu şövkət.  
 Onunla aləmi bolluq qoy alsın,  
 Onun çətriylə səmalarca ucalsın.

## ATABƏY ƏBU CƏFƏR MƏHƏMMƏDİN MƏDHİ

Uğurlu taleyimvardı, xoş iqbal,  
 Ucaldım göylərə mən şeiri dərhəl.  
 Dua üçün yapışdım tez qələmdən,  
 O şahın adına vurdum rəqəm mən.  
 Üfüqlər şahıdır, hər yerdə yüksək,  
 O, həm cüt, həm də təkdir qaşa baş tək.  
 O dövrün hakimi Əzəm Atabay,  
 Cahandan zülmü sildi həm Atabay.  
 Səxa ilə Əbu Cəfər Məhəmməd  
 Xorasan fəth edər Mahmud nisbat.  
 Günsət tək nuru ilə dolmuş aləm,  
 Yanar düşmən yaxın düşsə haman dəm.  
 Avamı, xasi Gün tək eyləyər şad,  
 O, Şəmsəddin vəd-dünya alıb ad.  
 Günsət nur paylayır ulduzlar üçün,  
 Səadət bəxş edir xalqa o, hər gün.  
 O gün ki, xalqa haqqdan goldı rohmat,  
 İki sahib, bax, adlanıd Məhəmməd.  
 Biri oldu axır peyğəmbər ondan,  
 Biri oldu axır bir rəhbər ondan.  
 Ərəb bürçündə bir aydır o, daim,  
 Əcəm mülkündə bir şahdır bu, hakim.  
 O, dini zülmdən etmişdir azad,  
 Bu, adlı ilə edib dünyani abad.  
 Min əhsən! Gör nə hikmat var bu adda,  
 İki mimi iki dünyaya sıraq.  
 Paxılılıdan iki olmuşdur aləm,  
 Bu bir mimli, iki mimli o, hər dəm.  
 Qələm türklərini etməz o, tarac  
 Verər bir mim kamər, bir mim verər tac.<sup>25</sup>  
 O, bir tac bəxş edən şimşəkmi, parlaq?  
 Ona tac bəxş edən söylərlər ancaq.  
 Əğər bəxşisiş əl qatsa, nə olmaz!  
 Batar bəxşisiş selində Cudi, qalmaz.<sup>26</sup>  
 Fələklər söyləsə, bir dur amandır!  
 Bu bir qaim yıxan, qaim asandır.

Utanmışdır səxasından dənizlər,  
Xəcalətdən yerin üstü tökür tər.  
Qılıncı xas poladdan bir buluddur,  
O, yeddi mülki tutmaqdə bir oddur.  
Cəhət ciyinənə altı tağ o saldı,  
Göy ondan dəxi doqquz sırga aldı.<sup>27</sup>  
Verir dərya kimi dürrü üzəkdən,  
Darılmış, bəxş edir gövhər o mədən.  
Anasıymış cahan sanki binadan  
Bahar tək ədl üçün doğmuş anadan.  
Bu aləmdən kənar sirlər, xəbərlər.  
Onun könlüñə qaibdən yetərlər.  
O, hansı elmə sahib olmayıbdır,  
Nədən məhrum olub, kam almayıbdır.  
Döyüşlərdə cəsurdur sanki aslan.  
Bu cür aslan olar, ey tanrı, hardan?!  
Nə incitmiş bu şırlıklə o, bir kəs,  
Nə şırlordən onunla var edən bəhs.  
Onun ox, nizəsi tükdən çökər tük,  
O, gözdo tük görən gözdən tökar tük.  
O şimşəkli oxundan, xəncorindən  
Buludlar tək dağılmış sübh düşmən.  
O şimşəkli qılınc oynarsa hərgah,  
Şəfaqlar tək üzər qanlıarda bədxah.  
O, daş xaçı Rumun zülmət yerində,  
Əzib mum tək müzəffər dişlərində.  
Əgər Rum ordusu türkdən çox oldu,  
Onun hindı qılıncıyla yox oldu.  
Atı qaqmaqdə yel tək etə tacil,  
Qalar dalda fələklər yeddi mənzil.  
Ona dost olsa da dünyada camış,  
Bu yer nadan öküz tək altda qalmış.  
Papağı çərxə çatmış, başı ayda,  
Min əhsən! Şah gərək olsun bu qayda!  
Xeyir fikriylə tutmuşdur cahani,  
Budur haq kölgəsi, ədlin də kani!  
Qara, ya ağ cahanda hər nə vardır,  
Xudadan sonra şaha səcdəkardır.

Zireh geymiş igidlər coşğun ümman,  
Yağır ox, nizələr düşmən başından.  
Dəmir dirnaqlı dağlar da çatıb qaş.  
Onun bədxahına daim atı daş.  
O düşməndə boğaz bir zəngə oxşar,  
Çəkir maqnit kimi harda dəmir var.  
O, düşməndən deyil qafıl, ayıqdır,  
Budur bax şahlığın şartı, sayıqdır.  
Atabəy Eldəniz sahdir, cahangir,  
O vurdu yeddi mülkə dörd təkbir.  
İki dünyaya qurban verdi bir can.  
Canı sağdırsa, ölmüşdür o, hardan?!  
Bu can ilə yaşar ancaq cahan da,  
Cahanın canıdır, şəksiz, cahanda.  
Onun tək görməyib bir kəs bu aləm,  
Başından olmasın heç birə tük kəm.  
Deyin, dünyaya kim gəlmış bu bəxtlo?!  
Həbəşdən Çinə kim almış bu bəxtlo?!  
İraqda badə süzmüşdür o, cama,  
Düşübür heybəti Rum ilə Şama.  
Onun ovlağı Abxzəz ilə Dərbənd,  
Döyük meydani Xarəzmü Səmərqənd.  
Bu ayın getməsin bu nur üzündən.  
Bir an gen düşməsin bu tac özündən!  
Nəyi etməsə də arzu cahandar,  
Əgər ud olsa da, yandırsın odlar.  
Onu incitsə hər kəs bu həyatda,  
O, xəznə olsa da, qalsın yer altda.

## YERÖPMƏ XİTABİ

Bu şahlıq taxtının şahına əhsən!  
Ona şahlıq verilmişdir fələkdən.  
Xilafət arxası, mülkün dayağı,  
Qılıncından golir yoxluq sorağı.  
İkinci bir Firidun, həm də Cəmşid,  
Dedim yanlış Firidun nə, nə Cəmşid!<sup>28</sup>  
Firidun süd əmən bir tifl inəkdən,

Sən aslansan, ötüb bəxtin fələkdən.<sup>29</sup>  
 Boğubdur Cəmşidi Zöhhak ilanı,  
 Sənə göy ajdəri vermiş bu canı.<sup>30</sup>  
 Əgər onlarda vardi təxt ilə tac,  
 Səninlə təxtü tac pay aldı möhtac.  
 İgidilər bir nişan istər şahindan,  
 Sən isə hökmran, həm pohlivansan.  
 Süleymandır üzük var, sonda var din,  
 Var İskəndərdə ayna, səndə ayın.  
 Nə gördünsə zamandan, görməz əsla,  
 Nə İskəndər, nə Cəmşid ayna, camda.<sup>31</sup>  
 Cavanlıq mülkü səndən xürrəm oldu,  
 Bünövrə bu həyatə möhkəm oldu.  
 Dəmir xəncərlə tutdun aləmi sən,  
 Qızıl camla əvəz etdin Cəmi sən.  
 Dəmirlə tapmadın dövlət, xəzinə,  
 O sərf olsun sənən eyş-işrətinə.  
 Bu dünya fanidir, sən də bilirsən,  
 Qalan bağı nadir, sən də bilirsən.  
 Beş-üç kəlmə deyərdim məsləhətlə,  
 İzin versəydi şahım mərhəmətlə.  
 Bulud beynimdə yox ayrı su, ey şah!  
 Verərdim, olsa idi can da hərgah.  
 Mənəm yol qasidi burda əzəldən,  
 O şahin zəng çalan Harutuyam mən.<sup>32</sup>  
 Birinci quş kimi qondum bu bağa,  
 Sən istər büləbəl adlandır, ya qarğı.  
 Nə müddətdir deyirdim böylə har gün:  
 Düzəldim bir hədiyyə şahım üçün.  
 Nə var çıpal, fəğfur misli töhfəm,  
 Gələm, tazim edən gəndənsə bir dəm.  
 Bu fikrin məhsulu sehri, xəyalı  
 Səpmi qoy qarşına altun misali.  
 Qarışqanı kəsər kim, harda qurban?  
 Çayirkə töhfəsi almaz Süleyman.<sup>33</sup>  
 Günü göylərdə zərrəylə tutar kim?  
 Və ya tarlanı sərçəylə tutar kim?  
 Bu şahlıqla gileyənsəm, nə xeyri?

Yoxumdur bir tüküm də bundan ayrı.  
 Budur dərdim ki, öz qəlbim kimi mən,  
 Yanında olmuram, ey şah, hərdən.  
 Mənəm qoy bəlli olsun şaha halim,  
 Duadan başqa yox fikrim, xoyalım.  
 Yaşar xalvatdə bu ikdiş Nizami,  
 Yarı baldır, yarı sirkə kələmi.  
 Şirin bir çeşmədir ilhamı, çäğlər,  
 Yükü ciyinində zöhd ilə o, bağlar.  
 O, ağızı zöhd ilə boş bir büsətdir,  
 Dilimsə xurmadır, abi-həyatdır.  
 İy aldım, müşkə döndüm təkliyimdən,  
 Uyuşdum təkliyə simurğ tək mən.<sup>34</sup>  
 Gül olmaz mən tikandam məclis üçün,  
 İşim ancaq duadır şahər gün.  
 Gecikdim ta deyəm bir bəndənəm mən,  
 Geciksəm də galən şirtək mənəm, mən!  
 Nə yaxşı söyləyib ustad, min əhsən!  
 Ki, «gec gol, amma düz gol, ey cavan sən».<sup>35</sup>  
 Nə bir dəm şahər layiq xidmatim var,  
 Səhərlər səcdəyə tək qüdrətim var.  
 Qürur beynimdə – tordan qorxuram mən,  
 Tamah qəlbimdə – dardan qorxuram mən.  
 Tamah, nəfs üstə durram, xırqə sallam,  
 Qürurun paltarını dartıb allam.  
 Mən eşq ilə durub tək qallam onda,  
 Tək olsam, büsbütün dinc ollam onda,  
 Qoyardım baş üzəngin üstüñə mən,  
 Həm ordan qaldırırdım baş yenə mən.  
 Əgər qovsan, uzaqqad yer öpərdim  
 Nəvazi cılyəsən, onda nə dardım  
 Əgər lazımsa, Ay tək bir gülərdim,  
 Yanıb atəş böcək tək nur çılərdim.  
 Yaxın qoysan kimi tale kimi sən,  
 Onu ya bir əmir, ya şah edərsən.  
 Əgər baxsan kimə sübhün şəmi tək,  
 Çəkərsən, qalmaz onda zülmət örpök.  
 Günəş tək hansı bir yurda gedərsən,

Səpərsən torpağa çox simü zər sən.  
 Qızıl səpmək peşən qoy daim olsun!  
 Qılincin canın üçün tilsim olsun!  
 Sənin hökmünə dövr etsin qoy aləm!  
 Bu yerdən olmasın toz-torpağın kəm!  
 Bu şahlıq tacı nur saçın adınla,  
 Qoy arxan möhkəm olsun övladınla!  
 Saçarkən mişk yol getsən hayanda,  
 İsliq saç ayla gün tak asimanda,  
 Hara üz tutmalı olsan qədərlə,  
 Qayıt tale kimi hər dəm zəfərlə.  
 Vücündən aləmə olsun müzəffər,  
 Yağı məğlub ola, ordun müzəffər!

## SƏADƏTLİ PADŞAH QIZIL ARSLANIN MƏDHİ

Tələs, ey sübh əsan meh, gəldi fürsət,  
 Buyur bir sən də göstər bir fəzilət.  
 Yer öp get məclisində padşahın,  
 Ucaltmış göylərə şah bargahın.  
 Günaşdır yeddi iqlimə o, şöhrət,  
 Müzəffərdir onunla dirlə dövlət.  
 O, Mağrib şahidir, Şərqiñ dayağı,  
 Ötüb Aydan Qızıl şahın papası.  
 O, Mehdi tək tutub Məğribdə məskən,  
 Yatağı keçdi Məşriq sərhədindən.  
 Möhür vursa mum üstündə o sərvər,  
 O, Rumdan cizyə, Çindən vergi istər.  
 Sulu, gülrəng qılinci çəksə birdən,  
 Axar Rus nəhri Zəngin çeşməsindən.  
 Əgər meyl eyləsə tək bir zəfərlə,  
 Yuyar Hinddən qara rəngi hünərlə.  
 O zülmü məhv edəndən qorxaraq bərk  
 Doğuldu, öldü fitnə ildirəm tək.  
 Buludlar tək saçar bəxşis o, hər dəm,  
 Qılincindən işıqlandı bu aləm.  
 Əta olmuş buludlardan səxada,  
 Bulud nəymış? Verər üç-beşcə damla.

Bağışlar əlləri yüz xəznə gövhər,  
 Gərəkdir əsməsin bəxşidə əllər.  
 Onun taxtı günəşdir, nurlu, parlaq!  
 Ölübüdür şöhrəti aydan da ancaq.  
 Bu yer yeddi olarsa, hətta yetmiş,  
 Onun torpağı yoxsa, bada getmiş.  
 Ona göylər əgər olmazsa bir qul,  
 Atarlar tezca ordan, yəni məhv ol.  
 Göyə qaldırsa da düşmən əgər baş,  
 Əpər torpağını, qul tək oyər baş.  
 Axar, kükər, coşar düzəldərə hər çay,  
 Yetər dəryaya, salmaz bir haray, hay.  
 Əgər yüz dağ da bağlarsa biləklər,  
 Olar hardan qızılla das bərabər.  
 O atlas ki, ona baxş etdi dövran,  
 Kəmərlikdir düşən dörd rüknə ondan.  
 Ona xələt biçərkən bəxt hər gün,  
 Papaqlıqdır çatan ulduzlar üçün.  
 Qılincindən qopar odlar həmişə,  
 O odlar düşməni odlar həmişə.  
 Dəmirindən qaçar düşmən o div tək.  
 Dayərsə hər kəsə, eylər cami tərk.  
 Qılincıyla boyunlar kəsdi hər dəm,  
 Tutar öz boynunu düşmən, çökər qəm.  
 Kömür düşmənlər ahindən olur ud,  
 Olur Mərrix Zənəbdə dəxi məsud.<sup>36</sup>  
 Ona üz tutsa bir istəklə insan,  
 Açıqdır qapısı sanki bir ümman.  
 Xəzərli yoxsul olsun, Rumlu varlı,  
 Kərəm dəryası qoymaz intızarlı.  
 Göbəkdən mişk saçdı fikri hər dəm,  
 Yesə sünbüл verər mişk ahular həm.  
 Onun mehriylə kinində ara az,  
 Başıyla ərş arası tükcə olmaz.  
 Kamalından Ütarid yiğdi sünbüл.  
 Bu üzdən qəsri də adlandı Sünbüл.  
 Onun dərgahına yetər qarışqa,  
 Süleyman növbə gözlər qarşısında.

Yolundan qalxsa bir milçək də, əlbət,  
Olar qəsrində Nəmrud başı ziynət.  
Qılinc çalsa ağor dəryaya birdən,  
Öküz söylər: «Na cürsən, ey balıq, sən?»  
Nahndan bu hilal ölçü götürsə,  
Edər darvazaya çərxi o, həlqə.  
Onun könlü olub sarvanı qeybin,  
Bilik vardırşa gücda, gəzmə eybin.  
Həyati var Mosih ilə bərabər,  
Səbhəni həşrəcan vardır sərasər.  
Qılinci qoymadı bir su, nə bir rəng  
O Nildə, Dəclədə bir nilufər tək.  
Əgər məclisidə qalmaz mey və saqi,  
Qalan qoy qalmاسın, qalsın o, bağı!  
Bela şhd eyləmişdirən bu dövran  
Bu Mehdiyə sən ondan qurtararsan.  
Kükəl tufanı qorxuncdur, bu doğru  
Süleyman var belə burda nə qorxu?<sup>41</sup>  
Əgər Zöhhak ilanı sancsa neştar,  
Firidun dəstəsində çökma qəmlər.  
Həm ulduzlar qoranla tuş gələrkən,  
Zaman xalqı sitəm gördü bu işdən.  
O xəsf ilə qərandan biz nə qorxaq?  
Rəhimdir şah, adildir o ancaq!  
Bu ədl ilə qərandan çəkmə qəm sən,  
Olar bir yel, o fal olmuşsa yeldən.  
Bu aləm qəsri yanında kiçik tağ,  
Şüşə bir cam bu tağda göylər ancaq.  
Necə qalxar ora bir toz bizim tək?!  
Bulud üzdən tökar su ərşə yetçək.  
O qosra yetsən, ey yel, düssə fürsət,  
Bu xacətaşını, lütf eylə yad et.  
Ona et səcdə sanki şah qulamı,  
Xəbər ver ki, belə söylər Nizami.  
«Uzaq düşümsə xidmətdən bir az mən,  
Bir an da qalmadım şükr etməyimdən...  
İşarət gəldi şahın dərgahından,  
«İşə, ey bəndə, başla» - gəldi fərمان.

Ağıl duydu qürurlar heybatindən  
Ki, bir töhfə yarat qeybi çalışən.  
Mən etdim bəndəlik burda canımla,  
O danlağa cavab yazdım qanımla.  
Yazıldı tə ki, qurtardı vərəqlər.  
Üfüqlər şahının oldu o dəftər.  
Bilirdim bu ikinci Cəmşid amma,  
Ömür sürsün görüm durdurduqca dünyə.  
Bu bağda gərsə bir gül də o ancaq,  
Üfüqlər şahı adıyla vurur dağ  
Məni etdi bu yolda böxtim agh,  
Dedim qoy razı qalsın bəndədən şah.  
Eşitdim dövlət ohli şəxs varmış,  
O, Yusif üzlü bir dildara yarmış.  
O dildərə elə aşiqdi candan,  
Təmamən iş-güçü çıxmış yadından,  
Elə yer tutdu qəlbində o dildar,  
Canı canıyla bir olmuşdu aşkar.  
Ona nurdan ağor versən də yüz bağ,  
Onu bir salxıma saymazdı ancaq.  
Əgər bir gül verən olsayı yara,  
Sevincindən dənərdi ilk bahara.  
O üzdən ki, sevirdi yarı candan,  
Edərdi yar üçün hər şey o insan.  
Cahanın məqsədi şahın da, bil, həm  
Beləydi qardaşıyla kam hər dəm.  
Ziyənlərdən uzaq olsun bu dövlət,  
Nə bir toz gərsün alomda bu şərbət.  
Camalıdan cahan nur ilə dolsun!  
Gecə merac, günü bir novruz olsun!  
O canan oynadır tə zülfü-mişkin,  
O, Hindistan düzəldir gah, gah Çin,  
Ola Çin türkləri qarşında bəndən,  
Nə alnında çin olsun çinilərdən!<sup>44</sup>  
Əsir olsun sənə kim olsa bədxah,  
Yeri olsun ipək, dost olsa hərgah!  
İtaat göstərən içsin meyi şad!  
Yağı olsa, ola tezə o bərbəd.

Ola daimi sakın cismə can!  
O dərgahı höyatın bir məkanı.  
Nə məna varsa bu töhfəmdə gerçək,  
Cavan canına olsun qoy mübarək!

## KİTABIN TƏRTİBİ VƏ EŞQ HAQQINDA BİR NEÇƏ SÖZ

Məni can hatifi tərəfdarı həmdəm,  
Dedi himmət səmasından haman dəm.  
«Tələs, durma, Nizami, gecdir artıq.  
Fələklər bivəfa, fani bu varlıq.  
Şirin bir çeşmədən tərəf bir bahar qur.  
Sözə geydir təzə paltar, bəzək vur.  
Bu mənzildə sazi himmətə dindir,  
Qoy ötsün pərdələr, dövran sənindir.  
Yola vaxtında çıx, pusqu qurarlar,  
Əgor bivaxt dinsən baş vurarlar.  
Açılsın qoy dilin gül tək beş-üç gün,  
Olubdur susən ancaq lal bununçün.  
Poladlandı sözün zər sikkəsi tək,  
Bu sikkəylə dirəmdən sikkəni çök.  
Dəmirçi ol, düzəltən bir qılınc sən,  
Fəqət sonra cilalandır gol üstəndən.  
Düşüncəylə deyilməzsə əyər söz,  
Demək, ya yazmağa hardan dəyər söz?!  
Sözü nazım ilə söylərsən sən asan,  
Gərək dursun faqət nəzəm üstəndə insan.  
Sözün çoxsa, azalt, qoyma özün bir.  
Birin yüz olmasın, olsun yüzün bir.  
Əgor bir dəm aşib həddən ötər su,  
Doyuzdurmaz, axırdı qərq edər su.  
Bədəndə olsa həddən çox əgər qan,  
Təbib neşət çəkib ondan təkər qan.  
Çalış az söylə ki, asan tutarlar,  
O çox sözlərdə çox nöqsan tutarlar.  
Danışma çox, əgər saysan da doğru,

Böyük nöqsan, qəbahətdir, inan bu.  
Canın dərmanıdır söz, həm də candır,  
Odur can tək əzizdir, mehribandır.  
Bu insanlar nə cür qafıl yatırlar,  
Çörək tapmaqdən ötrü can satırlar.  
Sözün qəvvası şairdir, söz inci.  
Xas inci tez tapılmaz, sən gəz, inci.  
Dürü deşməkdən ustادlar qaçarlar,  
Bilirlər çünki yüksək qiyməti var.  
Görürsən, dürr deşərkən usta həkkak,  
Verir sağirdə, dürr olsa xətərnak.  
Sən istər lap ayıq, istər xumar ol,  
Elə ömr et, hücumlardan kənar ol.  
Durur minlərə qonşun, əyni çılpaq  
Əl açmışlar sənə əfəngələ, bir bax.  
Keçirmə ömrü qəflətdə hədər sən,  
Özündən bilmə qafıl bir nəfər sən.  
Eşitdim hatif etdikcə nəsihat,  
Yerim hatif tək ancaq oldu xəlvət.  
O xəlvət ki, ürək döryadır orda,  
Gözü hər çeşmənin ordadır, orda.  
İşim əfsanəyə tək ziynət oldu,  
Dönüb atəşkədə bir cənnət oldu.  
Bu bir bütəxanədir, nəqqəş manəm, man.  
Naxış vurdum ona ancaq bəzəkdən.  
Tutaq, abi-həyatdır söz cahanda,  
O, cayızdır fəşqət mümkün olanda.  
Əgor mümkünən düz, doğru danışmaq,  
Nə lazımdır yalanlardan yapışmaq?  
Sözü hörmətsiz etmişdir yalanlar,  
Əzizləndi sözü doğru olanlar.  
Həmişə düz danışdı sübh əzəldən,  
Cahan paltar geyindirdi qızıldan.  
Ucaltdı düzlik ilə sərv bayraq,  
Xəzandan görmədi qarət olunmaq.  
Mənə «Sirlər xəzinəm» oldu dövlət,  
Nədir sevda yolunda bəs bu zəhmət?  
Bu gün yoxdur cahanda bircə insan,

«Həvəsnamə» əlindən qurtara can,  
 Həvəsdən, sevgidən aləm yaratdım,  
 Qəmə düşmüsələrə həmdəm yaratdım.  
 Həvəsdən vurmuşam əlvən naxışlar,  
 O, ağlin könlünə sevda bağışlar.  
 Əl atdim bir budaqdan meyvə dördim,  
 Mən onda xurmadan qeyri nə gördüm.  
 Deyil gizli bu «Xosrov - Şirin», əlbət,  
 Fəqət yoxdur bu cür şirin hekayət.  
 Könüllər həmdəmi olmuş bu dastan,  
 Gəlin tək pərdədə qalmışdı pünhan.  
 Tanımmırı, bu dilbər kölgədəydi,  
 Bir alyazması ancaq Bərdədəydi.  
 Qədim tarixlərindən, bax, o mülküն  
 Bu dastanla tanışlıq oldu mümkün.  
 O yerdə yaşlılar çox etdi səhbət,  
 Girişdim bu işə könlümdə rəğbat.  
 Ağıl sevdi görüb düzlük sözündə,  
 Həqiqətdir o aqillər gözündə.  
 Deyil gizli bu işlər aşikardır,  
 Bax onlardan çox işlər yadigardır.  
 Qoyubdur Bisütunda şəkli Şəbdiz,  
 Qalibdir qəsri, yox olmuşsa Pərviz.  
 O miskin Fərhadın ahi, fəğanı,  
 Süd arxi, Qəsri-Şirinin nişanı.  
 Odur Şəhrud axır orda nə vaxtdı,  
 O yerdə Xosrovun ovlağı, taxtı.  
 Haman Barbaş, on altı növ ahiyla,  
 Haman Şəhrudda şah aramgahiyla.  
 Deyərkən o həkim eşqin sözünü,  
 Atib eşqin, gözəl, şirin sözünü.  
 Keçirdi altmış ömrün payından,  
 Oxu düşmüdü həm gənclik yayından.  
 Ömür keçmişdi, o, altmış yaşında,  
 Bu eşqin səhbəti yoxdu başında.  
 Kənar durdum o aqıl nə deyibdir,  
 Deyilmis sözləri tökrar eyibdir.  
 O sözdən eşqlə bağlı qalanlar

Mənim oldu, bilər agah olanlar.  
 Məhəbbətdən kənar şey yox yanında,  
 Sağ olduqca qoy eşq olsun canımda.  
 Göyün mehrabıdır eşq adlı nemət!  
 Yer eşqin torpağından tapdı qiyomat.  
 Sən eşqə bəndə ol, məslək budur, bu.  
 Bütün hal əhlinə istək budur, bu.  
 Bu dünya eşqdır, qeyri firıldaq.  
 Məhəbbətdən kənar hər şey oyunaq.  
 Əgər eşq olmasayıdı aləmə can,  
 Diri bir şəxs tapmazdı bu dövran.  
 Kim eşqə yad isə artıq solubdur,  
 Onun yüz canı da olsa, ölübdür.  
 Əgər eşq olmasa bir dən cürcəməz,  
 Adam eşqin evində zülm görməz.  
 Cahanda eşq odundan xoş nə od var,  
 Nə onusuz güllər, ağlar buludur.  
 Oda səcdə edən atəşpəroştlər,  
 Gün eşqiylə odu bir boylö istər.  
 Məhəbbət hiylə bilməz, osla qorxmaz,  
 Əgər tutsa daha əldən buraxmaz.  
 Sevinmə it kimi yatmaq, yeməkla,  
 Pişik də olsa sev canla, ürəkla.  
 Pişik də olsa, eşqindən şad olsan,  
 Gözəldir şir olub eşqə yad olsan.  
 Daşın da könlünə düşsə məhəbbət,  
 O da bir cövhər ilə bağlar ülfət.  
 Bu eşqə düşməsə maqnit horgah,  
 Yapışmazdı dəmir gördükədə gah-gah.  
 Əgər eşq olmasayıdı kəhrübada,  
 Saman axtarırmaz idi o arada.  
 Nə çıxdur daş da, gövhər də cahanda,  
 Dəmir də çəkmir onlar, bir saman da.  
 Bu gövhərlər ki, var düşsən izinə,  
 Hərə meyl eyləyir öz mərkəzinə.  
 Əgər yol tapmasa atəş havaya  
 Yarıb qalxar yer altından somaya  
 Düşünmə qəlb olubdur canə sultان,

Sən eşqə üz çevir, canə odur can.  
 Su hörgah qalsa da xeyli havada,  
 Enər axır yero, durmaz orada.  
 Cahanda cəzbədən qeyri nə iş var?  
 Həkimlər bu işə eşq ad qoyublar.  
 Sözü gah qiblədir, gah da olur lat,  
 Yeri gah Kəbədir, gah da xarabat.  
 Fikirləş aql üzündən sən bir anlıq,  
 Durubdur eşq üstdə, gör ki, varlıq.  
 Bu göylər eşqdən olsayı azad,  
 Bu yer hardan oları böylə abad.  
 Bədəndən eşqsız can görmədim mən,  
 Can aldim, qəlbə müftə vermedim mən.  
 Dumanla doldurub dünya üzünü,  
 Yatırtdım eşq ilə ağlın gözünü.  
 Bu dastana girişdim eşq ilə mən.  
 Cahan doldu tamam eşqin səsindən.  
 Xəsislər görməsin bəhər qoy ondan,  
 Bilən, yaxşı yanan alsın pay ondan.  
 Bu məndən yaxşı gəldi, yazsa kim pis,  
 Suçundan yazmış o, muzdumla, şəksiz.  
 Qapım bağlı qalan dəmlər, zamanlar,  
 Müsahibim olurdu asimanlar.  
 Mələklər bütünə bəzən ucadım,  
 Gah ulduzlar üzündən pərdə aldim.  
 Var idi bircə dostum, nurlu, dindar,  
 Ürakdən-candan olmuşdu vəfadər.  
 O, arxayı mənə sanki bir aslan,  
 Qılıncdı düşmən üçün, dosta qalxan.  
 Biliklə aləmi salmış o, bəndə.  
 Biliklə şad idi daim o bəndə.  
 O gəldi bir gecə rangi qızıl tək,  
 Qapımda halqonı döyüd yaman bərk.  
 Yetişdi üz-gözündə hirs, hiddət,  
 Töküldü üstümə tənə, məzəmmət.  
 Dedi: «Mənə elində hökmərsən,  
 Şeir mülkündə şəhsən, kamrənsən.  
 Keçirdin əlli çillə, qırx yaşında.

Bu boş sözlər, de, hardandır başında.  
 Oruc tutdun, canında taqətin var,  
 Nədir murdar sümükə açmaq iftar?  
 Səni arzu tora salmadı əsla,  
 Bu dünyada günün olmadı əsla.  
 Bu xəncər tək qələm ki, sənədə vardır,  
 Neçə çöz xəznəsi üçün açardır.  
 Qızıl üstündə bu pərdə nədəndə?  
 Gümüş qatsan zərə, sanma gedəndir.  
 Yetər, torpaqda qalma xəzənlər tək,  
 Bu gün şairlərin ustادisan, tək.  
 Yapış tovhidə, bir dünya adın var,  
 Diriltmə muğlər ayınını, zinhar.  
 Səni «Zənd» oxuyanlar saysa da sağ,  
 Cahən şairləri ölmüş sayacaq.  
 Zəhər dilli qonaq haldan çıxanda,  
 Mən üz turşutmadım əsla bir an da.  
 O dilbor Şirinin əfsanəsindən  
 Oxudum bir neçə mətləb ona mən.  
 O ziynət vurdugum atlas açıldı,  
 İpəkdən könlüñə nurlar saçıldı.  
 O «Ərjəng» naxşını gördükədə mehman,  
 Daş üstündə naxış tək qaldı heyran.  
 Dedim: «Susmaqda qəsdin nola böylə?  
 Dilin yoxdurmu, bir əhsənsə söylə?»  
 Yüz üzr ilə dedi: «Ey mən quləmin,  
 Adın təsbibi olsun qoy duəmin.  
 «Şirin» dastanını ta dinişdəm mən,  
 Şirinlikdən dilim lal oldu, əhsən.  
 Bu cür schri fəqət sən yad edərsən,  
 Büt üçün Kəbəni abad edərsən.  
 Onunçun ağızını etdin ki, şirin,  
 Dilim ağızında şəkkər dadi versin.  
 Əgor mən dil yedimsə heyrətimdən,  
 Şəkər saç, ey şakər dil, hor zaman sən.  
 Bu yol ki, başladın dönəmə, davam et,

Binan üçün özül qoydun, tamam et.  
 De gölsin, qoy sənə yar olsun iqbəl,  
 Xeyir gör zəhmətindən, çoxlu kam al.  
 Bu qiyəmtli İraq nəqdi əlində,  
 Əsir olmaq nədir divlər elində?  
 Atı sür, dustaqlı olma, Gəncədən qaç,  
 Sən aslan pəncəlisən, pəncəni aç.  
 Çıxar tez köhləni meydan sənindir,  
 Özün, bəxtin cavan, dövrən sənindir.  
 Yox indi bir şirin sözlü sənətkar,  
 Sənə bənzər tapılmaz, həm əgər var.  
 Hümasan sən, tez ol bir kölgə sal bir,  
 Bu mülkü bir neçə bayquşdan al bir.  
 Bu iki-üç çırqaq pərvanələrdir,  
 Evində ancaq o, sahib-hünordır.  
 İki mənzil uzaqlaşsa yerindən,  
 Gedər rövənəq, parlıtı hər birindən.  
 Günsəssən, səndə bir dünya işiq var,  
 Saçırsan Şərqə, həm Qərbə işıqlar,  
 Cəsarətlə qədəm bassan bu yolda,  
 Qaçar bir künçə hər kəs bir xəyalda.  
 Hünər dünyası tapsın bir hasar qoy.  
 Şeir iğlimi görsün bir çapar qoy.  
 Dədim hiddətlə: «Sus, ey bəxtəvər kəs.  
 Nə sən qəssab, nə mən oldum qoyun, kəs.  
 Yetər, sənməz çıraqım, üsləmə çox  
 Yəqin bil, Musada İsa dəmi yox.<sup>45</sup>  
 Məni yandırma yersiz sözə hərdən,  
 Özüm yannam çıraq tək hər zaman mən.  
 Elə bir şüşəyəm ki, daşla vursan,  
 Adımdan ar edər aləm bir ümman.  
 Görərsən, zərlə örtülmüş misəm mən,  
 Güləblənmiş meyitdən də pisəm mən.  
 Özün bir bax, boş istəklər yemimdir,  
 Mənim torbamdağı ancaq qəmimdir.  
 Fələk bəxtimdə şirlilik göstəribdir,

Nə fayda, amma yun şirlilik veribdir.<sup>46</sup>  
 Nə o şirəm ki düşmənlə edim cəng,  
 Bu bəsdir indi mən mənlə edim cəng.  
 Sevincim, sadlığımvardı, o getdi,  
 Qürurla gənclik oynardı, o getdi.  
 Uşaqlıq söhbəti, xudbin xəyallar,  
 Burax, məstlik idi, şirin xəyallar.  
 İyirmi, ya otuzdan ötsə ömrün,  
 Yaraşmaz bixəbət tək itsə ömrün.  
 Fəqət qırxa qədər şadlıq duyarsan,  
 Yetinçə qırxa aləmdən doyarsan.  
 Bədən ta əlli oldu sağlam qalmaz.  
 Gözün görməz, dizində qüvvə olmaz.  
 Bədən altmışda istər dinclik, aram,  
 Düşər yetmişdə əldən tutduğun cam.  
 Yaşın səksən, ya da doxsan olanda,  
 Əzablardan bezər könlün cahanda.  
 Əgər burdan yüzdə doğru aşarsan,  
 Ölərsən, zahirən ancaq yaşarsan.  
 Ömür sürsən yüz il, ya bircə gün sən,  
 Yenə bir gün bu mənzildən köçərsən.  
 Budur ən yaxşısı, göl könlü şad et.  
 Sevinclərlə yaşa, allahı yad et.  
 Sevinc vaxtı görünən nurlu bir şəm,  
 Dodaqlarda gülüş, gözdə gəzir nəm.  
 O şamlar sübh qaldı ağlamaqdən,  
 O şimşəkli gülüş düşdü dodaqdən.  
 Kədərsiz xoş gülüş ummaq olarmı?  
 Bu güləmkəndən ağız yummaq olarmı?  
 Eşit məndən: bir iş görənən əgər sən,  
 Ki, bir qəm görməyib güləmkə dilərsən.  
 İşin yaxşı gəlib könlün güləndə,  
 Sevindir malla bir bədbəxti sən də.  
 Günsə, bir bax, dolandırıcı səməni,  
 Gülür ki, güldürə daim cahani.»

## «XOSROV ŞİRİN» DASTANININ BAŞLANĞICI

Qədim dastanları etdikə hər yad,  
Bu cür söylərdi dünya görmüş ustad.  
O Kəsəninin ayı tapdıqda nöqsan,  
Oturdu taxta tez Hörmüz bu yandan.  
Cahan Hörmüzlə gördü ədl ilə dad,  
Ədalətlə cahani etdi abad.  
Haman Kəsra qoyan qanun yerində,  
Yerindəydi o comərdlik də, din də.  
O, nəslə itməməkçün kəsdi qurban,  
Bir övlad istədi qadir xudadan.  
Nəzir, qurban verib umdu o, imdad,  
Bir övlad verdi tanrı, bəh, nə övlad!  
O, bir dürr idi, şah doryası vermiş,  
Çıraq idı, o nuri dünyası vermiş!  
Mübarək tale idı, vardi taxtı,  
Ona taxt ilə tac vermişdi baxtı.  
Ata şahlıq nişanı gördü onda,  
Ona ad verdi Xosrov Pərviz onda.  
O üzdən Pərviz adlandı bu oğlan,  
Qucaqlardı ağor gərsə bir insan.  
Üzü gün tək kədər, qəm məhv edərdi,  
Şirin gülməkləri xoş bir sohərdi.  
O mişki dayə saxlardı ipəkədə,  
O tor dürrün yeri pambıq bələkədə.  
Südə meyl etdiyindən onda şökkər,  
Şəkərlə, südlə bəsləndi o gövhor.  
Gələr şah yanına hər dəm o gün tək,  
Gəzərdi əllər üstdə dəstə gül tək.  
Beşikdən keçdi iş, meydana düşdü,  
Onun eşqi cahanla, cana düşdü.  
Çatıb beş yaşına diqqət yetirdi,  
Qaradan, ağdan ibrətlər götürdü.  
Hər il bəxti ona yaş artıran dəm,  
Yeni bir təlim öyrətdi ağıl həm.  
Gəlib ta yeddi yaş üstə qol açdı,

Onun zülfü gül üstə mişk saçdı.  
O, məşhur oldu hüsn ilə, camalda,  
Misirli Yusif idi o, bu halda.  
Dedi boş keçməsin vaxtı o bir gün  
Mülliim təyin etdi oğlu üçün.  
Bu səhbətdən bir ay keçmişdi ancaq,  
Hünər göstərdi Xosrov xeyli parlaq.  
O, mona söyləməkdə qadir oldu,  
Dəniz tək inci saçdı, mahir oldu.  
Sular tak kim ravan söz söyləyərdi,  
Onunla ehtiyatla söz deyərdi.  
O, incə görməyi tükdən keçərdi,  
Dinəndə tükdən incə söz seçərdi,  
O, doqquzda çökündi oynamaqdan,  
Danışdı əjdaha, şir ovlamaqdan,  
Zaman gəldi, o ta on yaşa girdi,  
Otuz yaşıları həm bada verdi.  
Vuruşdu şiri-nərlə, əjdər ilə,  
Sütun doğrar qılıncla, xəncər ilə.  
Düyün açdı ox atmaqla o tükdən,  
Alırdı halqa nizəylə zirehdən.  
Edib niyyət kaman dərtarsa bir dəm,  
Təbilcik Zöhrə təblindən asar həm.  
Alıb on yayı birdən dərtan insan  
Qalar acız onun tək bir yayından.  
Kəmənd atsa, o on düşmən nə ongəl.  
Oxu doqquz qılıncdan da mükəmməl.  
Yamanlıq Ağ div olsun lap öündə,  
Qalar yeldən əsan yarpaq gündündə.<sup>47</sup>  
Görüb daş, ildirim tək niza çaldı,  
Ucu bax nizonin daşlarında qaldı.  
Keçib dövrən, yaş on dördə çatanda,  
Qanadlandı bilik şahbazı onda.  
O, gizli sırlarə diqqət yetirdi,  
Yamandan, yaxşidan ibrət götürdü.  
Bütürgümmid adlı vardi alim.  
Ağıl bəslər ona ümmid daim.

Yeri başdan-başa gözmiş, dolaşmış,  
Xəyalı göylərin üstündən aşmiş.  
O gizlin sırlarından bu cahanın  
Tapibdir xəznəsini asimanın.  
Çağirdi xəlvətə Xosrov onu bərk,  
Dil açdı sonra bir hindî qılıncı tək.  
Bilik döryası o, gözdi bu, gövhər,  
Yapışdı ondan elin üçün bu sərvər.  
İşiq, nur tapdı talmadən ürək, can,  
Əcəb hikmətlər öyrəndi çox ondan.  
Zühal pərgarı ilə yer təkində,  
Nə var öyrəndi göylər məsləkində.<sup>48</sup>  
Az ömründə içi olmuşdu dərya,  
O, hər fənni bilirdi kamil, əla.  
Keçib qəflətdən o, qəlbə oyatdı,  
Haman şahlıq yoluya addım atdı.  
O, gizli sırlarə yol tapdı aşkar,  
Nədəndir fırlanı daim bu pərgar  
O bildi xidməti üstün cahanda,  
Kənar olmazdı xidmətdən bir an da,  
Onu istərdi şah artıq cahandan,  
Cahan nə, bəlkə çox istərdi candan.  
Onun ömrü uzun olsun deyib şah,  
Uzun əllər qısalıldı, ol agah.  
Buyurdu: - Carçı car çəksin haman bəs  
Desin vay halına, zülm etsə bir kəs!  
Bir at bir tarlaya hörgah gırsa,  
Biri bir qeyri bağdan meyvə dərsə,  
Biri naməhrəmə kəc baxsa bir dəm,  
Bir evdə zorla əylənsə bir adəm,  
Görər mütləq cəza məndən o insan.  
Şah and içdi, dedi sınınmaz bu peyman.  
Ədalətdən geri durmazdı əsla,  
Nizam gördükcə, qüvvət tapdı dünyaya.  
Götürdü ol xarab olmaq cahandan,  
Cahan qurtardı zülm ilə ziyandan.

## XOSROVUN OVA ÇIXMASI VƏ KƏNDLİNİN EVİNƏ GETMƏSİ

Gözəl bir gündə, qəlbə bir səhər şən  
Çölə öz tutdu Xosrov xeyli erkən.  
Tamaşa etdi, çox ov vurdı orda,  
Uzaqdan bir gözəl kənd gördü orda.  
O kəndin dörd yanı gömgöy çəməndi,  
Büsət qursun deyə şah atdan endi.  
O göylük məclisində al mey içdi,  
Sarı rəngli o gül firlandı, keçdi.  
Aşan vaxtı günəş mavı hasardan,  
Sarı bir bayraq asmışdı divardan.  
Köçən sultan kimi ud yandırırdı.  
Tikirdi çətrini, bayraq cirirdi.  
Üzrəngiyələ vurur, durmur gedirdi.  
Qılınc əldə fələklə cəng edirdi.  
Bu torpaqda o, aciz qaldı çox bərk,  
Su üstə qalxan atdı nilufər tok.  
Bir ev tutdu o kənddən şah haman dəm,  
Quruldu bir də məclis, yoxdu bir qəm.  
Gecə ta sübhəcən içdi mey onlar.  
Açıb sübhü yənə içdi hey onlar.  
Ötürdü ərğənun, bihüş edirdi,  
Qızılqıl rəngli meydən nuş edirdi.  
Yanında mey dolu hər kuzə xəndən,  
O meylə can tapır bir də cahan, can.  
Səhər tezədən bir at qəsd eyləmişdi,  
Girib bir tarlaya ot-mot yemişdi.  
Yenə quri qulamlardan bir oğlan,  
Neçə salxım qora dərməndi bağdan.  
Günəş qalxıb yerə nurlar saçarkən,  
Gecə qorxub da gündüzən qaćarkən,  
Qara qarğı gedərkən yorta-yorta,  
Uzatdı tutiya zar bir yumurta.<sup>49</sup>  
Götürdü ol gecə qalxıb belindən,  
Yer əqli hərfi qurtardı əlindən.  
Yamanlardan neçə bədgövhər insan

Xəbər çatdırıldılar tez şaha punhan, -  
 Ki, Xosrov gözləmir qanun və qayda  
 Onun yox qorxusu şahdan, nə fayda?!  
 «Günahı, bilmirəm nəymış» - dedi şah.  
 Dedilər: - Zülmkar olmuş ol agah!  
 Atı tarlada nə görmüş, yemişdir,  
 Qulam girmiş, bağı zay eyləmişdir.  
 Alınmış yoxsuluñ əldən odası,  
 Üzüb naməhrəmi çəngin sədəsi.  
 Bunu biganə etsəydi, nə övlad,  
 Edərdi mülküñü şah tezə bərbəd.  
 Təbib çərtər, alar qan hər damardan,  
 Əli titrər özü olsa verən qan.  
 Buyurdu şah, qınından çıxdi xəncər,  
 Atın dirnaqları doğrandı yeksər.  
 Qulam bağ sahibinə hədəyə oldu,  
 Şoran torpaq güləb ilə yuyuldu.  
 O gün Xosrov qalan ev sahibiyçün  
 Onun taxtı hədiyyə oldu, gördün.  
 Söküldü telləri çəngin haman dəm,  
 Qırıldı çənginin dirnaqları həm.  
 Fikir ver, qeyrə yox, övlada həttə  
 Cəza vermişlər əvvəllər nə qayda?  
 Hani indi o insaf, o ədalət!?

Cəza versinlər övlada bu surət!  
 Tutub yüz acizi lap töksələr qan,  
 Keçən kimdir durub bir yonqarından.  
 Eləydi bu cahan atəşpərostkən,  
 Müsəlmanlıq bu işə, bir utan sən!  
 O, gəbr idi, müsəlmanlıq biz amma,  
 Gəbrlik o, müsəlmanlıq nə onda?!

Nizami, dön geri, sən söylə dastan,  
 Nəsihətçi quşu sevməz hər insan.

## HÖRMÜZÜN XOSROVU CƏZALANDIRMASI

Baxınca Xosrovu tutdu xəcalot,  
 Bu işdən fikrə getdi xeyli müddət.  
 Yəqin etdi görübdür çox xəta iş,  
 Ona Hörmüz nə etmişə, düz etmiş.  
 O döyüdü başına bir xeyli müddət,  
 Bu qəmdən olmadı bir dom o rahət.  
 Yığib minnətçi ağsaqqal adamlar,  
 Aparsınlar o sərvî şaha onlar.  
 Şəfaat bəlkə yumşalda o şahı,  
 Keçə, əfv eyləyə bəlkə günahı.  
 Kəfər geydi, götürdü bir qılınc həm,  
 Qiymət gördü birdən sanki aləm.  
 Gedir öndə qoca üzr istəyənlər,  
 Bir az dalda əsirlər tək o sərvər.  
 Gəlib taxtın öündə nələ etdi,  
 Döşəndi yerlərə bir halə yetdi.  
 Dedi: - Şahim, məni incitmə, əfv et,  
 Kiçiklərlə böyüklər tərzi yol get.  
 Bu Yusif baxma qurd oldu, günahkar,  
 Yaşı azdır, əgər onda günah var.<sup>50</sup>  
 Hələ süd qoxuyur ağzım tələsmə,  
 Durub qan tökməyə şirlər tək əsmə!  
 Bu bəxti dönmüşə göstər inayət,  
 Sənə düz baxmağa yox məndə taqət.  
 Günahim varsa, boynum bu, qılınc bu!  
 İftaət məndən, al, vur sən bu boyunu!  
 Dözərdim burda mən hər nə qəm olsa,  
 Çətindir, amma şah narazı qalsa.  
 Deyib torpaqlara baş qoydu bir də,  
 O pak gövhər yenə yaş töküdү yerdə.  
 Bu qayda hələ gördükdə adamlar,  
 Hami hönkürdü, başlandı bir ah-zar,  
 O hönkürdü, o ah-zar ərşə yetdi,  
 O göz yaşları şaha tsisir etdi.  
 Kiçik, həm nazla bəslənmiş bir övlad,  
 Bu işdə incədən incəydi, naşad.

O övlad ki, ona həm bəxt yardımı,  
Atasıçün fəqət bəxt arzulardı.  
Sənə neylərsə övladın cahanda,  
Görər övladlarından, bil ki, sonda.  
Olar, bənd olma, övlad yaxşı, ya pis,  
Odur səndən sənə varis və maris.  
Görür Hörmüz ki, bu xoş tale insan  
Könüllər meyvəsidir, cana dərman.  
Görüb oğlunda aqillik və təmkin,  
O bildi onda vardır nuru həqqin.  
Başından öddü, həm göstərdi şəfqat,  
Onu ordu üçün etdi vəliyəhd.  
Hüzurdan şad olub Xosrov çıxanda,  
Ədalət müjdəsi gəzdi cahanda.  
Üzündəydi ədalətdən xəbərlər,  
Göründü onda şah nuru nəzərlər.

## XOSROVUN YUXUDA BABASINI GÖRMƏSİ

Saçarkən zil gecə zülfündən ənbər,  
İşiq qeyb oldu zülmətdə sərasor.  
O şüşə oynadan qeyb oldu birdən,  
Sehirbaz şəş atan çıxıdı böyürdən.  
Yonəldi Xosrov etsin bir ibadət,  
Dua etdi xudaya, xeyli müddət.  
Bir uyğu tapdı rahatlıq duyunca,  
Dünəndən yatmamışdı heç doyunca.  
O gördü şah babanı uyğudaykən,  
Dedi: - Ey aləmin nuru günəş, sən  
Əgər verdinəsə əldən dörd nemət,  
Olar mütləq sənə dörd nəsnə qismət.  
Biri dərdin qora, daddin acı son,  
Heç üz turşutmadın əsla bu üzdən.  
Olar həmdəm sənə bir can alan can,  
Onun tək görməmiş bir büt bu dövrən.  
Atından kasıldılar, getdi ayaqlar,  
Bunu dərd etmadın, görənən də dağlar.  
Alarsan bir gecə rəng, adı Şəbdiz,

Ona sərsər da çatmaz qaçsa, hərgiz!  
Verildi kəndliyə gördükən taxtin,  
Pərişan olmadı bundan da baxtin.  
Alarsan taxt ələ şahanə, gerçək,  
Olar eynən qızıldan bir ağactək.  
Gedərkən çəngi çənginin alındon,  
Buna səbr eylədin, dözdün haman sən.  
Verərlər Barbəd tək nadir ustad,  
Zəhər şərbət dadar, etsən əgor yad.  
Taparsan daş itirdinsə təmiz zər,  
O dörd muncuq yerində dörd də gövhər.  
Oyandı uyğudan şahzadə birdən,  
Dua etdi xuda üçün ürkədən.  
Gecə-gündüz susub dinməz dayandı,  
Baba hər nə demişdi, daim andı,  
Gecə yatmadı aqillərə bir dəm,  
Hekayət söylədər, söylərdi o həm.

## ŞAPURUN ŞİRİNİN GÖZƏLLİYİNDƏN DANIŞMASI VƏ XOSROVUN AŞIQ OLMASI

Nədimi vardi şahın xas, Şapur,  
Yeri gah Məğrib idi, gah Lahur.  
Onun nəqşı vurardı Manidən dəm,  
Açardı «İqlidis» rəssam kimi həm.<sup>51</sup>  
Qələm calmaqda od, cəld idı əldən,  
Çəkərdi fırçasız rəsmi xəyalən,  
Əlində çox lətif bir sehr vardi,  
Su üstündə zorif naqşa salardı.  
Edib təzim o, Pərviz qarşısında,  
Dedi qəlb oxşayan çox sözlər onda:  
«Əgər amr etsə aləm şahı, ham mən  
Deyərdim bir qədər bildiklərimdən.»  
Buyurdu Xosrov onda: «Ey cavan son  
Soyutma, məclisə od vur sözündən.»  
O natıq Şapur əyləşdi, dil açdı,  
Sözlə min rəng verdi, ətr saçdı.  
Dedi: «Qoy bəndən olsun daim aləm!

Gözel keçsin günün illərlə hər dəm.  
 Səni şad istəməz kim, qəmdə qalsın!  
 Kim abad istəməz, uçsun, dağılsın.  
 Camalınlı cavaklıq həmdəm olsun!  
 Murada yetməyin qoy hər dəm olsun!  
 Dolaşdım çox bu altı tağ çadırda,  
 Çox işlər gördüm, ey şah, çöl-bayırda.  
 O dağlar mülkünün bir sahmanında,  
 O Dərbənd adlı dəryanın yanında,  
 Qadın bir hökmədar var, şah soyundan,  
 Çatar hay İsfahana ordusundan.  
 O iqlimdə olan Arran və Ərmən  
 Onun hökmündədir gördüm tamam mən.  
 Gəlir qaydayla hər yandan xəracı,  
 Onun var hər şeyi, yox taxtı, tacı.  
 Qala qurmuş uca dağlarda çox-çox,  
 Nə çoxidur xəznəsi, bir say bilən yox.  
 Qədərsiz orda gördüm mal-qoyun var,  
 Balıqdan, quşdan artıqdırlar onlar.  
 Əri yoxdur, muradı, baxtı vardır,  
 Keçir şadlıqla ömrü, bəxtiyardır.  
 Şəmira adlanır hakim o rəna,  
 Məhinbanu deməkdir bu Şəmira.  
 Kişilərdən igiddir, həm dilavər,  
 Böyükür ki, Məhinbanu demişlər.  
 Seçir bir ayrı yer hər bir havada,  
 O, hər fəsli olur ayrı obada,  
 O, gül fəsli tutar məskən Muğanda,  
 Yaşılıqlar gözər xoş bir məkanda.  
 Yaşar yay vaxtı Ərmən dağlarında,  
 Keçər güldən-güldə şadlıqla onda.  
 Xəzən vaxtı edər Abxazı məskən,  
 Ov etməklə keçirdər günləri şon.  
 O, qışda Bərdəyə meyl eyləyər bərk,  
 Olur qış vaxtı Bərdə isti gerçək.  
 O, dörd fəsli gözər bir yerdə çox şən,  
 Tutar hər fəslə uyğun ayrı məskən.

Keçər şadlıqla dövrəni bu qayda,  
 Ona şən bir oyundur sənki dünya.  
 Bu zindandan betər dünyada yalnız,  
 Varancaq qardaşından töhfə bir qız.  
 Pəri övladı! Yox! Yox! Nurlu bir ay!  
 Papaq qoymuş, çəkib üstdən kəlağay.  
 Gecə nurlar saçan aydır o dilbər,  
 Demə, abi-həyat imiş o gözlər.  
 Gümüş xurma ağacı onda sima.  
 İki zənci dərir üstündə xurma.»  
 Dədikcə Şapur o şirin dodaqdan,  
 Dadirdi ağızı qond, xurma bayaqdan.  
 Saçır mirvari dişlər nur hər dəm,  
 Su almışdır o dişlərdən sədəf həm.  
 Əqiq idi sulanmış iki şəkkor,  
 Kəmənd idi burulmuş bir cüt ənbər.  
 Saçı qıvrımlarından qəlb xəstə,  
 O zülf ilə çəkib xətti gül üstə.  
 Saçarkən mişk ilə ənbər saçından,  
 O yorğun nərgizə od düşdü ondan.  
 Ozütçün öz gözündən qurdum əfsun,  
 Yaman gözlər dedi ondan kor olsun.  
 Ürəklər yandırır sehri ocaqda,  
 Şəkər var, həm də duz vardır dodaqda.  
 Dodaqlardan saçar duz gülsə nazla,  
 Bu duz şirin deyil, şirin o amma.  
 Qılıncdır üzdə burnu saf gümüşdən,  
 Tapıb bölmüş bir alma ortadan tən.  
 Ayından yüz qəsəb tapmışa nöqsan,  
 Ayında bir eyib tapmaz bir insan.  
 Onun şəmimdə çox pərvənlər var,  
 Nəzər bir kimsəyə salmaz o dildar.  
 Səba zülfü, üzündən tapdı ziynət,  
 Edər qaumla, qunduzla ticarət.  
 Qoşub hər qəmzəyə bir naz o dildar,  
 Çənə alma, turunc idи buxaqlar.  
 Üzü yol kəsdi ulduz təqvimiyçün,

O, əl silkib dedi: - Sən kimsən Ay, Gün?!  
 Təzə çıxmış məmə bir cüt gümüş nar,  
 Dirəmlər yağıdırır guldən yanaqlar.  
 Bükbüb qəddi öñündə boynu ceyran,  
 Tökür göz yaşları, olmuş o, heyran.  
 Götürsə öz gözündən ölçü bir dəm,  
 O bir baxmaqla yüz ahu tutar həm.  
 O Şirin ahu gözlərlə o dildar  
 Tutub doşvan tək aslanlar yatırdar.  
 Cavab vermişə o ləli busa üçün,  
 Açırsə ləli, qorxur dürr tökülsün.  
 Satanlar həm İrəm bağında reyhan,  
 O məst nərgizlərə olmazmı heyran?!  
 Dolubsa min qucaq burda tikandan,  
 Güllündən dərməmiş bir gül bir insan.  
 Onu yüz kəs görər əl versə röya,  
 Gecə görməz günəştək kimse amma.  
 O bayram zinatı qaşlar hilaldır,  
 Görüb can verməmək mütləq mahaldır.  
 Toxundu Məcnuna möhkəm xəyalı,  
 Görüb gizləndi Leylinin camalı.  
 O, hökm ilə kimi istərsə vurmaq,  
 Əlində on qələm var, yəni barmaq.  
 Deyə bir söz o, tufanlar qopardar,  
 Dodaq bir, amma min qənd tək öpüş var.  
 O zülfələr naz ilə qəmzə firavan,  
 Dodaq, diş həm olub yaqt və mərcan.  
 Hünər pak canına məftun ürkədən,  
 Yazılıb torpağına ənbər: «Qulam mən!»  
 Üzü nəsrin, qoxurdu zülfü nasrin,  
 Dodaqlar dadlı, şirin, adı Şirin.  
 Dodaq güldükçə, baldır söyləmişlər,  
 Məhinbanuya varisdir, demişlər.  
 O yerlərdə olan dilbər gözəllər  
 Onun fərmanına tabe gəzərlər.  
 Kubarlardan onun ay surətində  
 Durur yetmiş nəfər qız xidmətində.

Gəlib hüsn ilə hər kəs cana aram,  
 Gözəllikdə acəb dilbər, dilarəm.  
 Tutub ollordə cam rud ilə ahəng,  
 Gəzir hər bir yeri onlar da ay tək.  
 Ay üz bəzən düşür mişk ilə bəndə,  
 İçirlər badə gah gül xərmənində.  
 Üzə onlar bir örtük bağlamazlar  
 Yaman gözdən də görməzələr bir azar.  
 Gətirmişlər olo xoş nəğmə bir bağ,  
 Tamam bağ nar məmə qızıldır ancaq.  
 Baxırsan, hər biri bir sərv, göyçək,  
 Süzürəc cüt-cüt onlar qırqovul tək.  
 Ağızlar dar, kiçikdir, dadda şokkor,  
 Ətirlər saçmaz onlar tək bir ənbar.  
 Gözəllikdə tapılmaz tay cahanda,  
 Sevinçdən qalmaz onlar heç bir an da.  
 Hünər göstərməyin vaxtı gəlinçə,  
 Nə fillər diş, nə aslan gördü pəncə.  
 Bu aləm od tutar, bir həmələ etsə,  
 Təkər gözdən o ulduz qan, ox atsa.  
 Əgor cənnətdə isə huri məşhur,  
 O yer cənnətdir, o butlərsə bir hur.  
 Məhinbanu ki, hakimdir o yerdə,  
 Ona olmaz çatan sim ilə zərdə.  
 Onun var axurunda bağlı bir at,  
 Külək hardan çatar ardınca, heyhat!  
 Filosoflar xəyalından uçar bərk,  
 Yarar tufanları sanki bir ordək.  
 Günəş səmtə o, at çapsa nə halda,  
 Qalar düz yeddi mənzil çərx dalda.  
 Dəmir dırnaqlıdır, çapsa əgor dağ,  
 Dəniz keçə - o, bambuq quyrucu ancaq.  
 Zaman gərdiş, xəyal rəftar, bu haqdır,  
 Gecə agah olur, gündüz oyaqdır.  
 Gecərəng o ata Şəbdiz qoyub ad,  
 Ona bayquş tək aşiq o pərizad.  
 Həmişə bir qızıl zəncir o, saxlar,

Onu daim haman zəncirlə bağlar.  
 Nə Şəbdiz tək eşitdim bir qara at,  
 Nə Şirin tək əcəb şirin, pərizad.»  
 Deyib Şapur sözü, birdən dayandı,  
 Rahatlıq getdi, yatdı, eşq oyandı.  
 Hami Şirinə heyran oldu aşkar,  
 O Şirin sözləri etdi həm iqrar.  
 Bir ustad ki, ola nəqqas o Çində,  
 Həqiqət var nə söylərsə içində.  
 O sözdən Xosrov oldu bərk heyran,  
 Nə bir dinclik, nə bir yatmaq o vaxtdan.  
 Bütün gün çək-çevirdiydi bu hali,  
 Cücməzdi bir ayrı tum xəyalı.  
 Bu hal ilə keçirdi xeyli müddət,  
 Quru əfsanə ilə tutdu ülfət.  
 İş-işdən keçdi axır, göldi zara,  
 Ayaq-baş tulladı səbri kənara.  
 Edib dastan deyənla guşa xolvət,  
 Bu dastandan onunla etdi söhbət.  
 Dedi: - Ey dərdimə çarə vəfadər,  
 İş əldən getdi, sandon bir umum var.  
 Özül qoydun gözəl, etdin könül şad,  
 Tamam et bu işi, aqilsən, ustad.  
 Hekayət bitdi, gəl saçma şəkər sən,  
 Dedin, Xuzistana eylə səfər sən.<sup>52</sup>  
 Qurub sən bütürəstlər misli hiylə,  
 Haman nadir bütü əldə tez eylə.  
 Onun könlündə gör insaf olarmı?  
 Bir insanla qovuşmaq meyli varmı?  
 Götürsə bir möhür mumtək o dilbər,  
 Ona vur möhrümü, bir sehr göstər.  
 Əgər qəlbə dəmirdirsə, qayıt sən,  
 Soyuqdursa dəmir, heç döyməyim mən.

## ŞAPURUN ƏRMƏNƏ GETMƏSİ VƏ ŞİRİNİ İSTƏMƏSİ

Yer öpdü söz bilən Şapur, o ustad,  
 Dedi: - Daim ola Xosrov gülər, sad.  
 Ona baxsın xeyir gözlə xeyirxah,  
 Yaman gözdən iraq olsun o hər vaxt.  
 Yenə ərz etdi şah üçün dualar,  
 Dedi: - Ey aləmi sahibi sərdar.  
 Naxış çəksən qələmlə mən verib rəng,  
 Pozar «Ərjəng»! Mani, qalmaz «Ərjəng».  
 Çəkəm bir nəqşə baş, oynar, dayanmaz,  
 Qanad versən quşa, eylər o pərvaz.  
 Bu üzdən qalbinə heç qonmasın qəm,  
 Tapar qəmdən ürəklər dard hər dəm.  
 Qoy olsun hər zaman könlük sənin şad!  
 Yola düşdüm mən, ol sən qəmdən azad!  
 Bu yolda etmərəm bir ləhəzə aram,  
 Qanad quşdan, ayaq ceyrandan allam.  
 Gözüm görməz yuxu şad olmasan sən,  
 Gətirməzsəm o yarı, golmərəm mən.  
 O, odalar tək dəmirdən qursa eyvan,  
 O, gövhər tək olarsa daşda püñhan  
 Çıxar fənd ilə həm güclə, o dilbər,  
 Dəmirdən sanki od, daşdan da gövhər.  
 Tikanla, güllə ollam dost, həmdəm,  
 Baxıb billəm işi, tədbir də görəm.  
 Onu allam, gətirrəm bəxt qoysa,  
 Olar xosrovporəst tale tək oysa.  
 Əgor görsən bir iş gəlmir olımdən,  
 Xəbərdar eylərəm şahı o vaxt mən.  
 Deyib qurtardı, yerdən durdu Şapur,  
 Yol üçün hər hazırlıq gördü Şapur.  
 O, yollarda nə dincəldi, nə yatdı,  
 Bir ay yol getdi ta Şirinə çatdı.  
 O çöllərdən haman sürətlə keçdi,  
 Həm Ərmənə dağları səmtə yetişdi.  
 Gözəllər ki, haman yerlərdə vardı,

Gəlib yayda o dağlarda qalardı.  
O çağlар orda çıxmışdır gøy otlar,  
Bəzənmiş lalələr, güllərlə gülzar.  
Sarı, al, qırmızı güllər al-əlvən,  
Gülürdü rəngbərəng daşlarla hər yan.  
Çəkib dağlar başa zümrüt bir örpek,  
Açıbdır lalələr bir süfrələ rəng.  
O Cörrüm dağ ilə Buğra düzündə  
Naxış vurmuşdu gül torpaq üzündə,  
O mehrab ki, o, rüknüydü İraqın,  
Belindəydi kəmər tək İnhiraqın.<sup>53</sup>  
Qaya üstən yonulmuş deyr vardı,  
Qoca bir çox keşis orda yaşırdı,  
Haman köhnə o deyrə gəldi Şapur,  
Bir az abdal sayaq dincoldı Şapur.  
Gəlib nitqə dəri dürrü deşən dəm  
O aqıl söz deyən böylə deyr həm:  
«Kaha olmuş o deyr altında pünhan  
Qara bir atlı vardır orda daşdan.  
Hər il düz Rəməgilə çöldən, o yoldan  
Gəlir döl tutmağa bir güclü maydan.<sup>54</sup>  
Kaha üçün o, yüz försəx çapır yol,  
Ora ancaq sürüməklə tapır yol,  
Qara daşa edir izhar rəğbat,  
Daşa çox sürtünür qəlbində şəhvət.  
Tutur döl daşdan əmriylə xudanın,  
Dedinsə tanrı, düzdür hər bəyanın.  
Haman döldən toxum tutmuş qulan tsk,  
Nə dövran dövr edər, nə yel qaçar bərk.  
Yenə söylər haman aqıl o insan,  
Törənmüşdür bu Şəbdiz də o daşdan.  
O daş deyri bu gün axtarsa hər kəs,  
Burulğanlar udub sanksı, görünməz.  
O dağdan ki, deyirsən İnhiraq sən,  
Qolu altında düşmüş baş görərsən.  
O gül rəngli dağa gözdən töküb yaş,  
Qara geymiş, oturmuş bir cahan daş.  
Onun daşlıqları görmüş qəzəb bərk,

Dili klənmiş, tökülmüşlər laçık tək.  
Onun fəryadı etmiş çərxı həm məst,  
O, qırmış şüşəni burda edib qəsd.  
Əgər vardırsa allahdan çox ibrət,  
Qiymatçın bu ibrətdir kifayət.  
Bu qırx ildə bir az çox ya az isə,  
O cür dağla bu işlər baş verirəs,<sup>55</sup>  
Sən islanmış bir az torpaq kəsikkən  
Onu daim yaşar neyçün bilirson?  
Nizami, dən bu yoldan, nə bu sözlər?  
Bunu səndən o dostlar dinləməzlər.

## XOSROVUN ŞƏKLİNİ ŞAPURUN ŞİRİNƏ GÖSTƏRMƏSİ

Gecənin ta qara zülfü darandı,  
O gündüzlər çırığı göydə yandı.  
Haman dəm abinus nərtaxta altda  
Yox oldu kəhrəba zərlər büsətdə.<sup>56</sup>  
Gəlir həm Müştəri, əldəydi fərman,  
Çıxır şah bənddən, Şapur bələdan.<sup>57</sup>  
O köhnə deyrədə farzanə Şapur  
Bir az dincolmaya olmuşdu məcbur.  
O deyrin çox bilən insanlarından  
Soruşdu düz desinlər, varsa imkan.  
Sabah harda salar məskən gözəllər,  
Nə yerda, hansı su üstən gəzərlər.  
Bəlsə arz etdi o aqillər onda,  
O dilbərlər gəzər acza o yanda.  
O daşdan sonra bax gøy bir düzən var  
Həm orda six meşə içrə çəmən var.  
Şəhər tezən o şümşad boy gözəllər  
Gəlib sərəxoş o gülşəndə gəzərlər.  
Bu sincab çərx vaşaq kürkü tikərkən,  
Gecə samuru qaçdı mar əlindən.  
Günəş Elbursun üstündən çıxanda,  
O Cəm ayını başlandı cahanda.<sup>58</sup>  
O işratlər sevən qızlardan erkən

Hazırlıq gördü Şapur sübh tezdən,  
 Çəmənlilik səmtə etdi öncə həmlə,  
 O bağlıydı ürəkdən güllər ilə.  
 Mübarək bir kağız seçdi bir anda,  
 O çəkdi Xosrovu eynilə onda.  
 Çəkərkən surəti göstərdi sənət,  
 Ağac seçdi, ona bənd etdi xəlvət.  
 Pəri tək sonra ordan gözdən itdi,  
 Pərilər tək gözəllər göldi, yetdi  
 Çəmənlilikdə gəlib əyləşdilər şad,  
 Çiçək-gül yığıdı onlar, gahı şümsəd.  
 O güllərdən güləblər çəkdilər şon,  
 Nabatlar tökdülər bəzən gülüsdən.  
 Gözəllərdi, hələ öz görməmişlər,  
 Həvəs dünyasına can verməmişlər.  
 Sevənlər tək oturmuş mehriban bərk,  
 Siğışmırlar qabığda qönçələr tək.  
 İçib meydən sevinc tapdı könüllər  
 Saçıb gül, gülləri şad etdi güllər.  
 Tutub əllərə mey ulduz da, ay da,  
 O div insanla divdən xali dünya.  
 Tamam şəhvət o büllür, saf bədənlər,  
 Budur qayda cavan qızılarda əksər.  
 Kənar idи o yerlər yad gözündən,  
 Gəlirlər rəqsə sərxoşluq üzündən  
 Deyir bu, güllərə bəzən sənəalar,  
 Tutar bülbüllər bəzən o, nəvalar.  
 Sevincdən qeyri iş bilməzdi bir kəs,  
 Kənənl şad etmək idи orda iş bəs.  
 O Şirinlə dodaqlar bal gözəllər.  
 Durubdur sanki Ay, dörd yanda Ülkər.  
 Anıb həmdəmləri keyf cılyır hey,  
 Verir gah mey, özü gah-gah içir mey.  
 Qıruru ta dedi: - Ay surətin var,  
 Haman rəsmi qəfil gördü o dildar.  
 Dedi qızlar o rəsmi tez gətirsin,  
 Kim etmişdir bunu, bir söz gətirsin.  
 Gözəllər tez haman rəsmi götirdi,

Baxıb Şirin ona diqqət yetirdi.  
 Ürək qoymurdu göz çəksin gözündən,  
 Həya qoymurdu ki, öpsün üzündən.  
 Onu hər baxmağı sormast edirdi,  
 İçərkən hər qədəh əldən gedirdi.  
 Düşürdü hər baxınca qəlbə haldan,  
 Arardı rəsmi kim çəkmış o, pünhan.  
 Bu işdən qorxuya düşdü baxanlar,  
 O rəsmə bənd olar, fikr etdi onlar,  
 Göra Cin nəqşİ rəngindən olar tez,  
 Elə bir nəqşİ qorxub cirdilər tez.  
 Haman nəqşİ soruşsaydı o dilbər,  
 Dedi qızlar ki, divlər gizlədiblər.  
 Pəri, div yurdunu olmuşdur bu sohra,  
 Gedək, burda dayanmaq olmaz əsla.  
 Bu manqaldan elə odländi onlar,  
 Üzərrük yandırıb atlandı onlar.  
 O tüstü ulduz üstə kölgə saldı,  
 Koc indi ayrı bir səmtə yol aldı.

## ŞAPURUN İKİNCİ DƏFƏ XOSROVUN ŞƏKLİNİ GÖSTƏRMƏSİ

O gül rəngində nur qalxıb obaşdan  
 Səpərkən daşlara odlar nalından,  
 O etdi hər bucaqda sirlər aşkar,  
 İpəkdən dağlara geydirdi paltar.  
 Yənə onlardan əvvəl getdi Şapur.  
 Ora qızıldan öncə yetdi Şapur.  
 Haman şəkli çəkib əvvəlki qayda  
 Kağız üstündə o, rəsm etdi orda.  
 Gəlib çatdı o bütür də ora şad,  
 Dolaşdı gülşəni güllər tək azad.  
 İpək paltarda ay simi gözəllər  
 Qəsəb geymiş aya gülməkdə yüksər.  
 Az idi işrət əvvəlcə rəğbat,  
 Az-az artıb yənə göstərdi şiddət.  
 Gözəllər oynayıb qızdıqa meydan,

Oyunbaşlıq yolu tutdu bu dövran.  
 Yenə ətrafi Şirin seyr edərkən,  
 Haman ruhani şəkli gördü birdən.  
 Baxınca can quşu uçdu haman dəm,  
 Dili söz tutmadı, susdu o həmdəm.  
 Edər sərməstə bir uyğun kifayat,  
 Nəm olmuş torpağa bir su kifayat.  
 O qışkırdı özüycün bu, nə haldir,  
 Yalandırımı bu surət, ya xəyaldır?!  
 Gözəllərdən dedi bir sərvə Şirin,  
 Haman şəkli gedib tezə gətirsin.  
 O ay getdi, o şəkli etdi pünhan.  
 Günsə palçıqla örtülsün, de hardan?!  
 Pəri açmış oyundur söylədi bu,  
 Parılör çox qurublar böylə qurğu.  
 Gözəllər tezə ordan köcdü, getdi,  
 Haman gülzəri güllər tərk etdi.  
 Gəlib bir cöldə onlar tutdu aram,  
 Yenə əllərdə idi mey dolu cam.  
 Gecə gölcək udub bir yaqtı ənqa,  
 Onunla qarını doldurdu əla.  
 Ayaqlar altda güllər, badə əldə  
 Gözəllər məst olub yatdı o cöldə.

## ŞAPURUN XOSROVUN ŞƏKLİNİ ÜÇUNCÜ DƏFƏ GÖSTƏRMƏSİ

Gecə palları altdan çıxdı gündüz,  
 Başa oddan qızıl tac taxdı gündüz.  
 Haman firuzə taxtda tacdarlar  
 Mey ilə ülfətə bərk uydı təkrar.  
 O yerdən ta Pərisuz deyrimadək  
 Uçub getdi parılör bir pəri tək.<sup>39</sup>  
 O mavι guşədə etdikcə seyran,  
 Gözəllər göyləri etmişdi heyran.  
 Çəmən aqil canından qəlbə hakim,  
 Hava övlad mehrindən mülayim.  
 Deyərdin, burda cənnətdən əsan yel,

Yerə dür bəxş edib, dörya üçün gül.  
 Daşı bütxanə etmiş lala, əlvan,  
 Çəmən zülfü daraq görmüş səbadan.  
 Al-əlvan güllər üstündə oxurdu  
 Əcəb cəh-cəhlə bülbülb, bir də qumru.  
 Uçan quşlar gəzirdi qorxusuz, şad,  
 Budaqlarda tamam sərbəst, azad.  
 Odur hər guşədə cüt-cüt duran quş,  
 Deyirdi güllərə olsun, içün nuş.  
 Gəlib yerləşdi nəqqas ham o yerdə,  
 Haman əvvəlki naqşı çəkdi bir də.  
 Pərisimaya xoş gəldi o gülşən,  
 Pərilərlə meyə meyl etdi qəlbən.  
 Yenə gördü sevən gözərə o yerdə  
 Onu bənd eyləyen rəsmi o, bir də.  
 Bu cadu, sehr onu etmişdi heyran,  
 Keçibdir anladı işlər oyundan.  
 O, heyran könlünün ardına getdi,  
 Özü qalxıb o şəkli əldə etdi.  
 Baxıb onda nişan gördü özündən,  
 Özündən getdi bu surət üzündən.  
 Qurub tor milçək ovular bir hörumçək,  
 Humanı bəndə saldı gör nə cür bərk.  
 O divlər məskəni saf çeşmə üstdə  
 Pərinə etdilər divanə, xəstə.  
 Nə yerdə görsə iş tədbirlə insan,  
 Nə insanı, o ovular divi asan.  
 Elə sözələr dedi burda o dildər,  
 Yaraşmaz söyləsək bir kəlmə təkrar.  
 O üzlər gül güzəllər gördü amma,  
 Qalıb yerlərdə dərd ilə o rəna.  
 Deyildir bildilər bu iş pərilik,  
 Əcəbdir, saymaq olmaz sərsərlik.  
 Peşiman oldular etdiklorından,  
 Durub vəsf etdilər şəkli ürəkdən.  
 Dedilər axtarıb biz canla-başla,  
 Bu şəkin sirrini billik nə olsa.  
 Görüb Şirin gəzirər çarə onlar,

İnandı onlara qəlbən o dildar.  
 O, imdad istədi, etdi çox ah-zar!  
 Məğər olmazmı dosta dost olan yar.  
 Qaçılmazdır hər işdə yarı olmaq,  
 Xuda yarsız və bənzərsizdir ancaq.  
 Çox işlər var ki, dost ilə düzəlmış,  
 Gərəkdir dost, əgər üz versə bir iş.  
 O büt surətlərə ərz etdi Şirin,  
 Alıbdır səbrimi fikri bu şəklin.  
 Nəyə lazım bu sırrı gizlədək biz,  
 Bu şəkli yad edib mey nuş edək biz.  
 Yenə başlandı təkrar ey-işrət,  
 Yenə mey göldi, məclis tapdı zinət.  
 Qəzəllər göldi hicrandan bu dəm hey,  
 Dedi saqı: - İçin, nuş olsun al mey!  
 O şirin büt acı meylə tamaşa!  
 O şirinlə, acıyla məst dünya.  
 O şirin ləblərə hər mey dəyəndə,  
 Haman şəkli baxıb eylərdi səcədə.  
 Durub aşılıyi mastlik yixanda,  
 Səbirli olmağa üz qoydu onda.  
 O bütlərdən dedi bir kiməsə getsin,  
 Kimi görəsə bu yanda səhbət etsin.  
 Baxıb görsün bu yerdə neylöyir nə,  
 Bu surətdən o görsün söyləyir nə.  
 Tutuldu sorguya çox gizli, aşkar,  
 Deyildi kiməsə surətdən xəbərdar.  
 Yaman süst oldu Şirin iztirabdan,  
 Şəkildən bilmədi düz söz bir insan.

## ŞAPURUN ÖZÜNÜ ŞİRİNƏ GÖSTƏRMƏSİ

O əfsunlar bilən quş göldi birdən,  
 O, müğlər qaydasınca qalxdı yerdən.  
 Baxıb Şapuru Şirin seyr edən dəm,  
 Uzaqdan gördü o simanı məhrəm.  
 O, Şapur haqda zənn etmişdi doğru,  
 Fikir doğru, kağız üstündə yox bu.

Buyurdu səsləyin gölsin o müg tez,  
 Bu işdən həm də söz-söhbət salın sız.  
 Olar bəlkə bilək kimdir bu surət,  
 Nədir dini, edir harda iqamət.  
 Ətək silkilə kənizlər durdu, getdi,  
 O möbidlə şəkildən səhbət-etdi.  
 Cavab verdi: - Bu durrü deşmək olmaz,  
 Ayaq üstü desəm, yaxşı sayılmaz.  
 Dodaqlı dedi Şapur çox ofsun,  
 Nəzərlər ta bu işlərdən gen olsun.  
 Ayaqdan ta ovu gördü o, torda,  
 O, aram olmayı düz bildi burda,  
 Qaçib Şirin olan səmtə kənizlər,  
 Dedilər söylədi mobid nə sözələr.  
 Bu sözlər Şirini oynatdı yerdən,  
 Qanı cuş eti getdikcə cigərdən.  
 Gümüş bir dağ yerindən dardu dərhal,  
 Dağın səs düşdü tərəndikcə xalkal.<sup>60</sup>  
 O getdi Şapura doğru, yox aram,  
 Uca bir sərvə bənzərdi gül əndəm.  
 Biliyə köksü bir billur hasardı,  
 Başında zülfü mişkin növbəhdəti.  
 Ətirli bir komənd idi o saçlar,  
 Keçirmiş boynuna naz ilə dildər.  
 O hindu axtarır bir türktazla,  
 Bütün türklər olub hindu o nazla.  
 Aparmış qəlbini gördü o hindu,  
 O türklər tək gözir mal hindudan bu.<sup>61</sup>  
 Gəlincik tək camalı qəlbə oxşar,  
 Gəlincik oynadanla gör nə oynar?!  
 Elə şirin naxış göstərdi Şirin,  
 Dili lal oldu naqqasın deyərdin.  
 Qulaq gövhər dolu, açdı o rəna,  
 Qulaq vermişdi durrə sanki dərya.  
 Dodaq yüz dad, haman gözlərdə yüz naz!  
 O, möbidlər sayaq qaldırdı avaz.  
 Dedi: - Dost ol mənimlə bir zaman sən!

Mənə yad olma, ol məhrəm, aman sən.  
 Eşitdikdə bu avazı oyunbaz,  
 Fikirləşdi tələsmək yaxşı olmaz.  
 O most nərgizləri Şapur görərkən,  
 Dilindən başqa hər şey getdi əldən.  
 Pəri üçün dedi Şapur sənalar,  
 Pəri göstərdi, əyləşdi sənətkar.  
 Dedi Şirin: -Danış hardansan öncə,  
 Səni mən dosta oxşatdım görünçə.  
 Cavab verdi o dünyaya görmüş insan,  
 Dedi: -Çox görmüşəm yaxşı-yamandan  
 Uca, alçaq xuda çox göstəribdir,  
 Haman gizlətməyib məndən o bir sərr.  
 Balıqdan ta Aya həm sırılı dünya  
 Mənə məlumdur istərsən nə mənə.  
 O Məğrib torpağından ta o Şərqə  
 Dolaşdım aləmi mən ölkə – ölkə.  
 Cəsarətli görüb Şapuru Şirin,  
 Dedi: - Varmı bu surət haqda bilgin?  
 Cavab verdi ona nəqqəş Şapur:  
 - İraq olsun üzün bəd gözdən, ey hur!  
 Uzundur çox bu surət haqda söhbət,  
 Var ondan məndə çox gizlin hekayət.  
 Onu başdan-başa nəql eylərəm mən,  
 Əgər yer xolvət olsa, söylərəm mən.  
 Buyurdı onda Şirin ta gözəllər  
 Dağılışınlar Bənatünnəşə bənzər.<sup>62</sup>  
 O söz sərrafı boşdur gördü meydan,  
 Ora sözdən top atdı aqil insan.  
 Ki, bu surət təmiz gövhərləi candır,  
 Günsədir, yeddi mülkə hökməndir.  
 O, İskəndər calal, Dara vüqardır,  
 O şahlardan cahanda yadigardır.  
 Deyir göylər: - Günaşdır, nur salıbdır,  
 Bu yerlərdə o, Cəmşiddən qalıbdır.<sup>63</sup>  
 O şahları Xosrovdur o surət,  
 Yaranmış şahlıq üçün güc və qüdrət.

O, çox sözlər dedi orda bu qayda,  
 Yayıldı cana yağ tək, verdi fayda.  
 Danışdıqca o, Şirin verdi diqqət,  
 Qulaq verdi, onu calb etdi söhbət.  
 Tuturdu Şirini hər sözdə mənə,  
 Gəzirdi bir nişan sözə o rənə.  
 Verib rəng pərdədə sözlər deyirdi,  
 Çıxınca ləl daşdan, can yeyirdi.<sup>64</sup>  
 Daha gizlətmədi Şapur söz ondan,  
 Sözü aydın dedi aqıl o insan:  
 «Tutursan sırrı gizlin, ey pəri, sən,  
 Pəri tək pərdədə sözlər deyirsin.  
 Nədir gülmək qabiqda sanki bir gül,  
 Şəkər tək çıx qabiqdan, söz danış, gül.  
 Əgər tapmaq dilərsən dərdə dərman,  
 Təbəbindən sən etmə dərdi pünhan.»  
 O zəncir zülf büt qızdı bu sözdən,  
 Nə xoşdur bu qızışmaq ondan, əhsən.  
 Yapılmışdı atəkdən eşq amma,  
 Bir üzr ilə sinaq qurdu o rənə.  
 Otaq bos ham müsahib dost bir insan,  
 Götürdü örtüyü birdən tabaqdan.  
 «Ey abid, - söylədi – sən tanrı, gol sən  
 Əmin eylə, pənahında olum mən.  
 Pərişandır halim çunki mənim bərk,  
 Pərişan oldu könlüm işlərim tək.  
 Bu surət bəndə salmış qalbi, mostəm,  
 Gecə-gündüz tamam surətpərəstəm.  
 Bir iş gör, bir əlac et dərdə sən də,  
 Yəqindir qalmaram heç borclu mən də.  
 Danışdım bax sənə mən sirri böylə,  
 Əgər vardırsa sirrin, sən də söylə.  
 O əfsunça ararkən çarələr bərk,  
 Düşündü, yoxdur əfsun doğru söz tək.  
 Öpüm, fikr etdi qolbağ tək o əldən,  
 Yer öpdü sonra xalxal tək o, birdən,  
 Yüz and içdi, dedi: - Ey dost üçün şam,

Özü tac layiqi, şahlar üçün kam!  
 O bədxahın gecondon da qaragün!  
 Görür incə təzə aydan da könlün.  
 Min and olsun, özüm bir bəndəyəm mən.  
 Sən and verdin, gərək doğru deyəm mən,  
 Mənəm surət çəkən rəssam sonətkar,  
 Haman surətdə Xosrovdan nişan var.  
 O surət nəqş edən çəksə nə surət,  
 Nişan var onda, can yoxdur, həqiqət!  
 Mən öyrəndim şəkil çəkmək odası,  
 Tikilmiş ayrı yerdə can libası.  
 Belə olmuşsa surətdən xayalın,  
 Onu görsən olar dəxi na halin?!  
 Haman nurdan yaranmış ayrı dünya!  
 Cavandır, gözlərə nurdur o sima.  
 Əcəb nadir, çevik, qorxmaz bir insan,  
 O, mehr, ülfətdə ahu, kündə aslan.  
 Xəzan, yel görməmiş gül nəqşı vardır,  
 Cavanlıq bağı içərə ilk bahardır.  
 Hələ bilmir gülü ətrafi şümsəd,  
 Onun sərvə yaşar susən tək azad.  
 Hələ nilufəri oynar sularda,  
 Vurur yığlıqla qartal olsa harda.<sup>65</sup>  
 Buludsuz bir günəşdir, bil, hələ o,  
 Buluddan, gündən o bilsin nə qorxu?!  
 Behiştə ətri açmış yüz qapı, həm  
 İki rüxlə ayı mat etdi hər dəm.  
 Yəhər qoysa ata, Rüstəm deyərsən.  
 Mey içsə, Keyqubad zənn cələyərsən.<sup>66</sup>  
 Gecə qalxib o, xəzənə paylar ikən,  
 Salar yel böركü Qarun xəzənəsindən.  
 O, mərcandan alar dür, dinsə hər dəm,  
 Qılınc çalsa, o, sırdən can alar həm.  
 Üzəngi qütbü tərpətsə o insan,  
 Çəkər qalxib cilov yellər tozundan.  
 Nəsəbə sorsan, o, Cəmşid yadigarı,  
 Sifat sorsan, Günəşdən çox yuxarı.

Qoşun çəksə, bu gen dünya olar dar.  
 Bu yeddi iqlimi bayraq o sancar.  
 Düzülsün qoy dəvə ta zər bağışlar,  
 Qılınc çalsa, edərlər nələ daşlar  
 Polad xəncər durar daim yanında,  
 Deşər almaz da qurşansan, bir anda.  
 Qılınc oynatmağa çatdıqda növbə,  
 Verər qazı qılıncı hər xətibə.  
 Ayaq bassa, tamam yorğun düşər yer,  
 Tələssə, asta dövr eylər fələklər.  
 Onunla küt qılındır çörx, gör son!  
 Olar gah altda, gah üstədə döñərkən.  
 O, bayram möclisində hüsünə bir nur,  
 Hünar əslı, gözəllik bəxş olubdur.  
 Ürək, can qarşılara iqbalı onda.  
 Hər işdə bəxt olar iqbal olanda.  
 O aləni nuru bu hüsünə camalla,  
 Gecə-gündüz yaşar tək bir xəyallala.  
 Xayalın uyğuda mehməni olmuş,  
 Haman vaxtdan qaçıb ondan ağıl, huş.  
 Nə mey nuş eyləyər, nə qaldırar cam,  
 Gecə bilməz yuxu, gündüzlər aram.  
 O, həmdəm istəmir Şirindən özgə,  
 Açı gün görməsin bu qayda kimso!  
 Məni bir elçi göndərməmişdir əslən,  
 Dedim yaxşı-yaman, ta sən bilirən.  
 O deşdi dürüdü dürələr çox bu qayda,  
 Deyirdi bildiyindən söz bu haqda.  
 O sözlər dadlı, Şirin dinləyirdi,  
 Deyərdin dadlı nemətlər yeyirdi.  
 Orta çatdı iş, az qaldı yixılsın,  
 Məhərət göstərib durdu, nə qılsın.  
 Zaman gəldi, dedi: - Ey aqil insan!  
 Nədir tədbirin indi, etmə pünhan.  
 Nişan ver hardadır yol, doğru göstər!  
 Bu qəmlərdən könül qurtarmaq istər.  
 Bu qəmlər qəlbimə təsir edib bərk,

Düşüb xəstə bədən nərgizlərim tək.  
Dedi: - Ey gün camal, qəmdən ol azad,  
Ola ömrün uzun, qəlbən mudam şad!  
Budur düz söz, bu sırrı açma heç sən,  
Sabah tezdən ova qalxıb gedərsən.  
Kişilər tək geyin, Şəbdizə atlən,  
Gel ovlaqda ov et, sonra qaç ordan.  
Səni qalxıb ətəkdən kimsə tutmaz.  
Bilirsən, Şəbdizə bir kimsə çatmaz.  
Sən uç səyyarə tək mil-mil uzaqlaş,  
Bacarsam, mən də gölləm tezcə birbaş.  
O, Xosrov barmağından bir üzük həm  
Ona verdi, dedi: - Get, durma bir dəm.  
Cavan şahı əgər yollarda görsən,  
Təzə aydır, bunu sən göstərərsən.  
Görərsən ki, atında var qızıl nal,  
Tutulmuş paltarı lələ, yaşıł, al.  
Papaq, paltar, belində həm kəmər ləl,  
Üzü lölö, dodaq, dişlər görər, ləl.  
Əgər yox, tut Mədain somtə üz, get,  
Soruş ki, hardadır sən şah, düz get.  
Mədain mülküñə tapsan əgər yol,  
Görərsən xəznə üstə xəznə bol-bol.  
O şahın qəsri vardır sanki Fərxar,<sup>67</sup>  
Baxarsan, orda həddən çox kəniz var.  
O mişkin qəsrə çatdinsa, düş orda,  
Üzük şahındır, orda göstər amma.  
O gülşəndə sən ol, ey sərv-i azad,  
Budaqda tar-təzə bir meyvə tək şad.  
Bir az gözlə, gələr o bəxtiyar şah,  
Ucalsın göylərə taxtin, ol ağah,  
O şahın hüsnüñə eyla tamaşa,  
Çatarsan arzuna mütləq sən onda.  
Mən olsam kölgə tək böyründə tacın,  
Bu hikmətlərçün olmaz ehtiyacın.»  
Deyib qurtardı nə istərdi Şapur,  
Nəfəsdən Ay tutuldu, hiylədən hur.

Ümidlərlə ürək, can getdi ordan,  
O Ay qaldı günəş tək çox pərişan.  
Qaçış gəldi o qızlar, gördü Şirin  
Bənatün-naş dönüb olmuşdu Pərvin.<sup>68</sup>  
Dedi ulduzlara orda o dildar,  
O mənzildən gecə getsinlər onlar.  
Haman dağ boyda atlarla gedərkən,  
Dağ oldu at nalından dörlü mədən.  
O yerdən köcdü bütlər kef-damağ çağğı,  
Günəş tək at çapan, Ay misli parlaq,  
Bütün gün söz deyib baş qatdı onlar,  
Axır gəldi o yurda çatdı onlar,  
Bir az dincəldilər rahatca, sonra  
Yanşan getmişdi Şirin fikrə amma.  
Dolunca bir gecə tüstüylə dünya,  
Tapıb uyğu bu aləm göz yumanda.  
Günəş çəkdi başa bir göy ipək tül,  
Belindən həm söyüd asıldı bir gül.  
Dedi Banuya Şirin: - Ey cahangir,  
Dilər könlüm sabah ovdə olum bir.  
Buyur, ey sahib insan, bu sabah mən,  
Gedim ovlağa Şəbdiz ilə erkən.  
Minim Şəbdizi, ölçüm çöl və səhra,  
Dönüm axşam eva mütləq mən amma.  
Məhinbanu cavab verdi: - Ey Ay, sən  
Bir at yox, bəlkə yüz mülk istə məndən.  
O üzdən ki, gecə rəngli bu Şəbdiz,  
Qaçandır bərk, cilov bilməz o hərgiz.  
Budur qorxum ki, tündlük, sürət aşın,  
Onu minsən su və atəş savaşın.  
Əgər minmək onu olmuş qaçılmaz,  
Gecə parlaq bir aydan göyçək olmaz.  
Ona sən pəhlivanlar tək yüyən vur,  
Onu öyrət bir az dinc olsun, ey hur!  
Üzü güldü bu sözdən, kama çatdı,  
Baş əydi Banu üçün getdi, yatdı.

## ŞİRİNİN OVA VƏ ORADAN MƏDAİNƏ GETMƏSİ

Səhər Çin xəznədəri zər qıffıla  
O gövhər mücrünü örtdü calalla.<sup>69</sup>  
Çıxıb tez mücrüdən Çin nəqşı gəldi,  
Qərar vermişdi qəlbində, o bildi.  
Durub Çin bülərləri xidmətdə bərk-bərk,  
Ayaq üstdə dayandı sərvələr tək.  
Dayanmış mehribanlar gördü Şirin,  
Danişti yağılı dillsə xeyli şirin.  
Ki, bismillah, gedim çöldə gəzim mən.  
Tora bir quş düşə bəlkə qəfildən.  
Gözəllər örpayı rədd etdi başdan,  
Verildi xidmətə bir qeyri sahman,  
Papaq qoydu bir oğlan tək gözəllər,  
İpək donlar qəba oldu sərasor.  
Bir adətdi, çölo qızlar çıxarkən,  
Qulamlar tək geyərdi paltar üstdən.  
Həmi bir həlqə, mərkəzdə o dilbər,  
O atləndi, həm atləndi gözəllər.  
Çölo üz tutdular onlar saraydan  
Deyərdin Xizi içibdir abi – heyvan.  
O çöldə at sürüb kef gördü onlar,  
Keçib çöldən-çölo at sürdü onlar.  
Axırda atlara oldu yüyən tərk,  
Səyirdi atları onlar bir az bərk.  
O tüplər sindiran altında Şəbdiz,  
O at yüyrəkdi, atlı tünd, səbirsiz.  
Qızışdırıldı atı dostlar yanında,  
Uzaqlaşdı o, qızlardan bir anda.  
Götürdü, qaçıdı at, zənn etdi onlar,  
Nə bilsinlər özü qaçıdı o dildar.  
Dalinca kölgələr tək qaçıdlar çox,  
Nə kölgə, gördülər bir toz da heç yox.  
Bütün gün gözdilörlər, ta oldu axşam,  
Geri üz tutdular axırda nakam.  
Uzaq düşdü o şahdan hər bir afət,  
Bədən yorğun, könüldə dərd, həsrət.

Gözəllər gəldi Banuya yetişdi,  
O ulduzlarla Ay yoxdu, nə işdi?!  
Durub taxtın önündə hüzən, qəmlə,  
Dedi Şirindən onlar dərd, ələmlə.  
Oyun sanki gecə ulduzlar açdı,  
Uçan köhlən onu qaldırdı, qaçıdı.  
Məhinbanu xəbərdən qayğılandı,  
O, köhnə qəmləri bir dəxi andı.  
Düşüb taxtından o, durmuşdu qəmlə,  
Başı yerlərdə idi dərd, ələmlə.  
O qəmlərdən əli qalmış başında,  
Yuyunmaqdə yanaqlar göz yaşında.  
Anırkən Şirini Banu bu yerde,  
Yaman qövr etdi qardaş dərdi bir də.  
Dedi gözlərdə yaş: - Ey nazəninim,  
Səni bədgöz olımdan aldı, neynim.  
Gül idin, yel budağından qopardı,  
Səni hansı tikan üstə apardı?  
Nə oldu, söylə, bizdən kəsdiñ ülfət?  
Kimsə bizdən çox orz etdin möhəbbət?  
Marallardanmı doydun aħular tək,  
Yem oldun hansı şir üçün qalib tək.  
Bir Ay tək ayrisan ulduzlarından,  
Günəşsənni, bu tənhalıq de, hardan?  
Həmi sərvin, ona canımı gülgəzər,  
Onun hər şaxı üstdə canımdan damar var.  
Üzün aydır, kimin üstə saçır nur?  
İtirdim mən, səni kim tapdı, ey hur?  
Gecə ta sübhəcən cılordi növħə,  
Qəm üstündən golirdi dərd töhfə.  
Qoşun düşmüdü xidmətdə nigaran,  
Həmi gözlərdi, versin Banu forman.  
Yox idi getməyə Banuda istək,  
Nə buyruq verdi, nə istordi getmək.  
O gördü bu bolanı uyğu vaxtı,  
Əlinən göründü tərləni buraxdı.  
O tərlən uşdu getdi, qaldı həsrət,  
Geri döndü haman tərlən, nəhayət.

Dedi: - Biz burda lap olsaq da tərlan,  
Fələklər misli lap etsək də cövlən,  
Deyil mümkün dolaşsaq hər məkanı,  
Tozundan Şəbdizin tapmaq nişanı.  
Uçan bir quş dalınca getmək olmaz,  
Bir ov tordan çıxıbsa, yetmək olmaz.  
Göyərçin uçdu, duşma ahu-vaya,  
Halal olsa, döñər mütləq yuvaya.  
Bəli, könlüm dözər dərdə ürəkdən,  
Nalından atının bir od tapım mən.  
O itkin xəznədən olsam xəbərdar,  
Sevinclər bir daha könlümdə artar.  
Qoyardım xəznəyə tək xəznəni mən,  
Yenə çox xəznə paylardı sevincdən.  
Dedi Banu, qoşun həm verdi diqqət  
Baxış onlar da göstərdi itaət.  
O yandan Şirinin altında Şəbdiz,  
Gazirdi aləmi fikrində Pərviz.  
Gedir sürətlə o, səyyarələr tək,  
Gecə-gündüz yorulmur, yol gedir bərk.  
Qəba geymiş, olub görkəmə bəndə,  
Keçir eldən-elə, kənddən də kəndə.  
Duyub gah qarxu düşməndən o, yolda  
Gedirdi yollu-yolsuz dağda, çöldə.  
O nazik ruhu çox yorğunu artıq,  
Dəyişmişdi üzü, solğunu artıq.  
Nədir sırrı, necə əfsanədir bu?  
Gedirkən bir qadın göstərdi cadu.  
O atdı bir daraq yolda, bir ayna,  
Meşə oldu o, bu, dağ oldu amma.  
Daraq, ayna atan arvad, inan sən,  
Meşəylə dağa bənzər bərkliyindən.  
O Şirin yolda çox çəkməsi dərd, qəm,  
O çöllərdə toza batmışdı çox həm.  
Qovurdu yel kimi dağtək atı bərk,  
Qaçışa yel qalırkı dalda dağtək.  
Nişan axtardı, yol getdi çəkib qəm  
Düz on dörd gün o on dörd günlük ay həm.

Dayandırmır atı bir yerdə əsla,  
Soraqlaşdı, həm at sürdü o rəna.  
Külək Şəbdiz qədər heç yol gedirmi?  
Unutmuş yer fələk heç dövr edirmi?  
Ağarma göstərən dəm üz bir anlıq,  
Ümidsizlik sözü yazdı qaranlıq  
Odur minlərlə nərgiz gəyidə soldu,  
Açıldı bir sari gül, gör nə oldu.<sup>70</sup>  
Yeyin sürdü atı bir dəxi Şirin,  
Ürək bir yolluq olmuş dərdli, qəmgin.  
Görür orda o, birdən bir çəmənzər,  
Görür abi-həyat tek çeşmə həm var.  
O parlaq çeşmədən ar etdiyindən,  
Tutub abi-həyat zülmətdə məskən.  
Bədən yol zəhmətdən ləp yorulmuş,  
Gül əndəmi tamam toz-torpaq olmuş.  
O gözdi dörd yanında çeşmənin çox,  
Baxıb gördü o ətrafdə adam yox.  
Düşüb atdan onu bənd etdi sonra,  
Onu görməz düşündü kimşə əsla.  
Suda nur çeşməsi getdi, dayandı,  
Görəndə gözləri çərxin sulandı.  
Süheyl orda şəkər dəndən çıxanda  
Fəğan etdi o Şera asıməndə.<sup>71</sup>  
Belə mavi ipək bağlandı əla,  
Suya girdikdə bərk od tutdu dünya.  
Gözo çəkdi qara bir surmə Pərvin,  
Qovuşdu sanki nilufırla nəşrin.  
Məğər axşam idi, nilə büründü,  
O nil rəngində bürcədən Ay göründü.  
Təmiz əndəmi su üstədə üzürdü  
De, qaqum sincab üstündə gəzirdi.  
Yuyunsun çeşmədə xoşdur o tər gül,  
Nə yanlış! Çəsmə üstündə bitər gül.  
Min ahsan! Gör necə bir çeşmə varmış,  
Günəşdən saf suyu rövnəq aparmış.  
O zülf ilə gümüş qolla, bədənlə  
Suya bir örtü çəkmiş yasəmənlə.

O, saçları suya atmışdı qarmaq,  
Balıq yox, bəlkə tutmuşdu Ay ancaq.  
Onun kafuru miş ilə bəzənmiş,  
O kafurdan bu aləm xəstələnmış.  
Olub bir öngörən, duymuş o canan  
Keçər burdan gəlib bir təzə mehman.  
O xalis qənd haman çeşmə suyundan  
Qonaq üçün düzəldti şərbət asan.

## XOSROVUN HÖRNÜZDƏN QAÇIB ƏRMƏNƏ GETMƏSİ

O farsca söz deyən ustad qoyub can,  
Bu cür vermiş xəbər fars şahlarından.  
Ki, Xosrov Ərmənə göndərdi bir kəs,  
O azad sərvədən bilsin xəbər bəs.  
Gecə-gündüz çəkirdi intizarın,  
Dilərdi halını bilsin o yarın.  
Yanındaydı o, şahın şübh-axşam,  
O Ayla Gün kimi xidmətdə şadkam.  
Papağı taxtını şahın bəzərkən,  
«Başım tacı» deyərdi şah sevincdən.  
Əziz gördü onu gözdə mudam şah,  
Yaman göz dəydi bu üzdən də nagah.  
Poladdan bir qılınc qurşandı hikkə,  
Adıyla Pərvizini kəsdirdi sikkə.  
Bu pullar çox şəhərlərdə göründü,  
Əcəm şahı qəzəbdən don büründü.  
Qılıncı, sikkəni gördü o, qorxdu,  
Yaman qorxutdu gənc şir köhnə qurdu,  
Bu qurğu haqda çox fikr eylədi şah,  
Dedi: - Xosrov qurub şətrənci nagah.  
Düşündü, işlədib burda bir az fənd,  
Cavan şahı tutub vursun ona bənd,  
Hesab eylərdi işlətsin o, tədbir,  
Xəbərsizdi, nə oynar burda təqdir.  
Yox imkan Xosrova yol bağlanılsın,

Nə qarmaqla tutulsun, saxlanılsın.  
Kimin qəlbində düzələr varsa az-çox,  
O, dünyani tutar, dünya onu yox.  
Bütürgümmid xəbər tutdu bu işdən,  
Dedi: - Bəxtin döñüb səndən, ol aghah,  
Cəza vermək sənə fikr eyləmiş şah.  
Bu yerdən get beş-üç gün ta var imkan,  
Tələs, qurtar başı mütləq bəladan.  
Bu oddan bəlkə bu tüstü çəkilsin,  
Döñən bəxtim gei dönsün, dikəlsin.  
Görür Xosrov qarışmışdır zəmanə,  
Onu məhv etməyə qurmuş bəhanə.  
O, ənbər saçlılarla etdi söhbət,  
O ay üzflülərə etdi vəsiyyət.  
Sabahdan var ova getmək xəyalim,  
İki-üç həftə bəlkə orda qalım.  
Minib bir qarğı at bir tavus ikən,  
Gələrsə nar məmə bir büt qəfildən,  
Düşürdün atdan, o mehman əzizdir,  
Siz aysız, o, Günoş misli kənizdir.  
Yaşıl qəsrim onu birdən sıxarsa,  
Xızır tək çöl deyib burdan çıxarsa,  
O hansı çölda istər, at çapın siz,  
O cənnət üzlü qəsr istər, tikərsiz.  
O hər dəm qəlbin əmriylə gedirdi,  
Deyirdi, haqq nəyi illəm edirdi.  
Dedi, sonra o, yel tək uçu, getdi.  
Pərilərlə o qasrı tərk etdi.  
Onun dağ heykəl atı yer qazandı.  
O, Ərmən səmtə çapdı, yol uzandı.  
O, şahdan qorxub cylərdi fikir həm,  
İki mənzil yolu eylərdi bir həm.  
Yoruldu atları yolda qəzədan,  
Haman yerdə yuyurdu zülfü canan.  
Buyurdu şah qulamlar ta dayansın,  
Verilsin atlar üçün yem, sulansın.  
Qulamlardan düşüb ayrı o, təm tək,  
O çeşmə səmtə getdi seyr edən tək.

Yaşıl gülşəndə bir xeyli dolaşdı,  
Gözü saf çəşməyə birdən sataşdı.  
Tovuz tək qartala bənzər at otlar,  
Kənarında suyun bir qırqovul var  
Göy otluqda bir az asta gedirdi,  
Gedir asta, belə bir fikr edirdi.  
Bu büt canım manım olsa, nolardı?!  
Bu at bir köhlənin olsa, nolardı?  
O bilmirdi o bədr ayla gecərəng,  
Onun bürcü sarı tutmuşlar ahəng.  
Durur məşuq qapı ağızında, var bu,  
Olur gözlərdə ağ, başlarında uyğu.  
Durar dövlət yol üstündə, olub çox,  
Çıxar yoldan kişi, çünki xəbər yox.  
O baxdı hər yana, etmişdi adət,  
Gözü birdən bir Ay gördü, nəhayət.  
Bir az baxdı, üşütmə canı aldı,  
O çox baxdıqca çox heyratda qaldı.  
O, Ay tək bir gözəl gördü bəzənmiş.  
Dedi bəlkə bu Ay göylərdən enmiş.  
Nə Ay? Civa çəkilmiş saf bir ayna,  
O, Nəxşəb ayı tək parlaq və rəna.<sup>72</sup>  
Sular mavi, o, bir gül tak oturmuş,  
Belə mavi ipək taxmış da durmuş.  
Olubdur çeşmə gircək o güləndəm  
Badam gül, həm gül içəri bir də badam.  
Suda durmuş, necə möcuzlər eylər,  
O cür vermiş suya xoş rəng o dilbər.  
Daraq zülfü darardı hər tərəfdən,  
Bənövşə tərəfən gül üstə düşdü dən-dən,  
Başa tökdükçə su əllə o dilbər,  
Aya mirvari bağlardı fələklər.  
Bədən nurlar saçır, olmuş o, qar dağ,  
Suya dönmiş o qardan şah ancaq.  
O saçları sahv edib etsəydi izhar  
Ki, hər tük kölgəsində bir ilan var.  
Qulaqlıdan piçildərdi bu haqda:  
Şənin bir bəndənəm həlqə qulaqlıda.

Olub bir xəznə ölçən kimya dildər,  
İlan tək xəznə üstə zülfü oynar.  
Hələ tutmadan əfsunçu ilanı,  
İlan calmış onu, buydu gümanı.  
Qapı açmışdı bir cüt nar qəfildən,  
Açar salmış baxıb bostançı əldən.  
Ürək gördü o narda dadlı bir hal,  
O nar tək partladı həsrətlə dərhəl.  
Haman çeşmə Aya olmuşdu məskən,  
Günəş çıxmış yolu üstə həvəsdən.  
Görüb bùllur camalı şah yanırı,  
Günəşlənməmişdi, yəni odlanırı.  
Buludlar tək gözündən yaş gedirdi,  
Su bürcündə ona böxt aymı verdi?!  
Onu şah seyr edir, bilmir o tərəf  
Xumar nərgizləri örtmüştü sünbüllə.  
O Ay mişkin buludlardan çıxarkən,  
O şahlar şahını qeyd etdi birdən.  
O gördü qırqovul üstədə hümanı,  
Qayın üstədə bitən sərv-i-rəvanı.  
Həyə etdi o gözlərdən yaman bərk,  
O əsdi saf suda Ay titrəyən tək.  
O şəkkər çeşməsi axtardı çarə,  
O, zülfü sordı Ay üstə o, günəş üz.  
Saçbət ənbər Ay üstə o, günəş üz.  
Gecə ilə günü örtmüştü gündüz.  
Qara örtdü gümüş əndama qorxu,  
Gümüş örtmüs qara rəng, nə gözəl bu.  
O Ayla Xosrovun qəlbini yerdə,  
Qovuşmuşdu qızılla sanki civa.  
O ancaq gördü burda ovçu şirdən  
Maral çox qorxular çəkməkdə birdən.  
Daşındı aslan aciz ovlamadıdan,  
Heç aciz ovlamaz ovçu bir aslan.  
Səbirli ağlıni yiğdi başında,  
Coşan atəşləri söndürdü canda.  
Ona mərdlik ədəb xoş gəldiyindən,  
Bir ayrı səmtə üz döndərdi birdən.

O, qəlbİ dən kimi səpmişi orda,  
Yad idi hər nə göz görənə kənarda.  
Tikan gördü iki gül cüt bulaqdan,  
İki suyla iki təşnə pərişan.  
Onu çeşmə edib yoldan o ilk gün,  
Buna çeşmə quyu bəxş etdi neyçün.  
Düşər hər çeşmə üstündə hər insan,  
Çörək də yumşalar bərk olsa ondan.  
Gedərkən çeşmədən qəm gördü onlar,  
O yumşaqlıq yaman sart oldu naçar.  
O qəlb atşaları ilə o çeşmə  
Yaxın qoymaz gəzə palçıqda təşnə.  
Bu bir qan çeşməsi olmuş, günəş yox,  
Dolanmışdır o, dünyani bu cür çox.  
Aya şah pərdə tutmuşdu bu yerdə,  
Aparmaqlar galin, olmazsa pərdə.  
Sudan çıxdı pəriüzlü haman dəm,  
Qəba geydi, tez atləndi o həmdəm.  
Dedi: - İstər bu gənc oğlan nə etmək?  
Neçün firləndi dövrəmdə fələk tək.  
Əcəbdir çox, deyildirsə o, yarım,  
O aldı qəlbimi, getdi qorarım.  
Eşitdim ləli var, ləlin məkanı  
Həni dildarım isə bəs nişanı?  
Xəbərsizdi yola çıxdıqda şahlar,  
Duyub qorxu geyərlər ayrı paltar.  
Yolunda durdu istəklər, dedi: - Dur!  
O şəkkərlə gülü cəld ol, qovuşdur.  
Əgər parlaqsa o surət, bu, candır,  
O ancaq bir xəbədir, bu, oyandır.  
Dedi bir də: - Üzü döndər bu yoldan,  
Namaz qılmaz iki mehraba insan.  
Bu dövran bir, iki şərbət içilməz,  
Nökər birdir, iki sahib seçilməz,  
Bu gənc olsun deyək o nazənin şah,  
Soruşmazlar bunu heç burda nagah.  
Məni qoy pərdədə görsün, olar xoş,  
Kim olmuş pərdəsiz, üstü toz olmuş.

Bu işlər pərdədə qalmış əzəldən,  
Necə bəs pərdədən birdən çıxım mən?  
Qanadlandı qara qartal haman dəm  
Öküz nal səsləri duydular, Balıq həm,<sup>73</sup>  
Qaçış vaxtı səbadan bərk gedirdi,  
Uçuşda göylər ilə bəhs edirdi,  
Tuturdu od qaçış ilə pərinə,  
Deşirdi sanki divin gözlərini,  
Geri baxdı keçincə bircə ləhzə,  
Özündən başqa yoxdur gördü kimsə.  
O, atla gözdi hər yanı sarasor,  
Nə gördü qəlbini orda, nə dilbər.  
O saf çeşmə yanında düşdü atdan,  
O gövhərdən nişan gözdi pərişan.  
Nə baş verdi belə tez, heyrat etdi,  
Bu tezliklə hara üz tutdu, getdi.  
Ağaclar somta göz gəzdirdi bəzən,  
Tutub quş tək budaqda bəlkə məskən.  
Yudu gah çeşmədə yaşdan gözünü,  
Balıq tək gəzdidi bədr ayın üzünü.  
Qurur, göz yaşı üstdə körpü bəzən,  
Qırır həm çeşmə üstdə körpü hərdən.  
Qaraldı gözləri burda onun bərk,  
Yıxıldı çeşməyə birdən balıq tək.  
Elə ah çəkdi, etdi nalə, əfəgan.  
Cahan zülmü üçün oldu peşiman.  
O Ayla Şəbdizi axtardı bağda,  
Gözirdi gözləri tarlan və qarğı.  
O, tarlan tək edir hər somta həmlə  
Ki, qarğı tutmuş o tarlanı bəlkə.  
O cəld qarğı ona çökmişdi dağlar,  
Qaralmışdı gözündə alom, ağlar  
O ağ tarlan dönüb olmuşdu qarğı,  
O bədmışki tikan olmuşdu amma.  
Söyüd qəddi gənəgərçək tək oldu,  
İçib göz yaşını, güc tapdı toxmu.  
Yıxıldı bir günəş eşqiyələ qamət,  
Düzəldərlər söyüddən çovkan, əlbət.

Cigerdən çəkdi od-atəşli ahlar,  
Yana ta mən kimi mərdüngiyahlar.<sup>74</sup>  
Bahar tapdim, tutub bar dərmədim mən,  
Fərat tapdimsa, bir su görmədim mən.  
Bu nadanlıqla əldən çıxdı gövhər,  
Vurum qoy başıma daşlar sərasor.  
Görüb bir gül obaşdan dərmədim mən,  
Gecə gəldi, apardı yel çəməndən.  
Açılmış nərgizi gördüm sularda,  
Su tək yatmışdı o, yatdı sular da.  
Eşitdim su yatar, torpaq olar zər,  
Neçin bəs civa oldu o sonubar?  
Başım üstə hüma salmışdı kölgə,  
O, qoymuş taxtını əş üstə bəlkə.  
Ətək çırpdım o cür kölgə görərkən,  
İşləqsiz qaldım onda kölgə tək mən.  
Quru olmaz keçəm artıq bu qandan,  
Dəyər bundan betər bir balta hardan?  
Qəfildən çəsmədən çıxmışdı bir gül,  
Yatırdım, ya oyaqdım oldu müşkül.  
Əsər yox çəsmədə indi o güldən,  
Yanam odda tikanlar tək gərək mən.  
«O Aydan üz çevir» kim söylədi, kim?  
Dedi: - Tez dən! Gəlirkən qarşı bəxtim.  
Nə div etdi manı yoldan, nə etdim?  
O cənnat bağıni gördüm və getdim.  
Həmişa sabri öymüş, olsa harda,  
Kim almış sabri ondan təkcə burda?  
Canı etmək gərək şimşək kimi şam,  
Bu xam sabri o şam oduyla yaxsam.  
Su içsəydim haman saf çəsmədən mən,  
Heç etməzdim kabab indi ürəkdən.  
O hindli gör necə etmiş nəsihət:  
«Əgor tapdinsə mal, tezəcə ye, olbat.»  
Sarı ya qırmızı güldən bu bağda,  
Yesə kim bəhra, peşman olmaz əsla.  
Mənəm, bundan belə bağıri qan olmaq!  
Qəmin peykanını candan çıxarmaq!

Əlim, bir də başım olsun bu gündən!  
Qopa «Yarəb»səsi hər bir tükümdən.  
Bu dərddən bəlkə rahatlıq tapam bir,  
Bir azca soyusun odlu bu təndir.  
Əgor qan şışsa, çirk etsə bədəndə,  
Olar rahat o çirkli qan gedəndə.  
Gəzindi orda, etdi xeyli nalo  
Axan göz yaşıni sildi əl ilə.  
Döşəndi yerlərə huşuz yaman bərk,  
Qucurdu çəsməni sanki o, gül tək.  
Xuraman sərvə getmişdi əlindən,  
Su sərvindən çıxıldı, rəng gülündən.  
Sərilmış yerlərə, halı yox idi,  
Əsir çör-çöp kimi yeldən vücudu.  
Bu ay söylərdi olsayı bir insan,  
Hani yerde izi addimlarından?  
Pəri isə, çətinlik burda çox var,  
Pərilər çəsma üstədə çox olurlar.  
Bu sırrı sən kimsə söylə, inandır,  
Deyər, Xosrov pəri sevmiş, amandır!  
Adım əvvəl gərək olsun Süleyman,  
Olar sonra pəri ram etmək asan.<sup>75</sup>  
Bu cür fikr etdi, söhbətlər danışdı,  
Könül oxşar hekayətlər danışdı.  
Ümidsiz əl götürdü burda yordan,  
O, Ərmən şəhrinə yollandı ordan.

### ŞİRİNİN XOSROVUN SARAYINA ÇATMASI.

Düzəltmək istəsə iş çərx, ruzgar,  
Çıxardar pərdədən əvvəl oyunlar.  
Dilərsə kəndliyə versin xəzina,  
Verər zəhmət o, əvvəlcə özüna.  
Əgor yoldan tikan görəməzsə bir kəs,  
Gül ilə şümşadın qədri bilinməz.  
Bu hicran dağını görəsən bir az son,  
Yetərkən vəslə şadlıqdan gülərsən.  
Düsbüş Xosrovdan ayrı getdi Şirin,

Cox oldu ayrılıq dərdiyələ qəmgin.  
 O şah dörgahına ta yetdi Şəbdiz,  
 Soruşdu hardadır qəsriyə Pərviz.  
 Gəlintək axtarırda o, ərini,  
 Unutmuşdu gəlin adotlarını.  
 Düşüb verdi nişan, baxdı kənizlər,  
 Bağa bir sərv tək girdi o dilbər.  
 Görərkən Şirini ayna qabaqlar,  
 Həsəddən dişlənləndi alt dodaqlar.  
 Ona göstərdilər şahanə diqqət,  
 O Xosrov söyləyən tək qayğı, hörmət.  
 Dedi ləxəli söz sərbəst qalınca,  
 Gedib Xosrov yəqin atəş dalınca.  
 Götirmişdir bir od ki, sübhə bənzər,  
 O oddan odllara yandı ürkəklər.  
 Soruşmaq başladı sonra hal-əhval,  
 Nişanından xəbər bilmək bu minval.  
 Ki, hardansan, adın nəymış, havan nə?  
 Nədir əslin, nə quşsan sən, yuvan nə?  
 Pəriüzlü yayındı sorğulardan,  
 Quraşdırıldı yalanlar burdan – ordan.  
 Dedi: - Cox-cox uzun bir macoram var,  
 Gələr Xosrov, olar bunlar da aşkar.  
 Gələr dörgahına bir gün yetər şah,  
 Özü eylər sizi mətləbdən agah.  
 Edin amma bu atla yaxşı rəftar,  
 Onun dünya qədər bir qiyməti var.  
 Deyib qurtardı o, göstərdi ecəz,  
 Ona yol verdi qızılar eyləyib naz.  
 Güləblər səpdilər Ay çöhrəsinə,  
 Atı bağlandı həm şah tövləsinə.  
 Verildi hüsnünə layiq bəzəklər,  
 Büründü durrə əynində ipoklər.  
 Gül açdı vədə bağlı vəsl üçün həm,  
 O, rahatca uzandi, yatdı möhkəm.  
 O şah qəsrindəki rəna rəqiblər,  
 Düşündü bir kəniz gəlmış o dilbər,  
 Kənizlərlə olub Şirin də həmdərd  
 Kənizlərlə kəniz tək oynadı nərd.

## XOSROVUN ATASINDAN QORXB QAÇMASINDAN ŞİRİNİN XƏBƏR TUTMASI

Mədaində qərar tutduqdə Şirin,  
 Tabaqlarla bal açdı ağızı şirin.  
 Bir ay dincəldi, oldu qolbi rahət,  
 Xəbər tutdu gedib Xosrov, nəhayət.  
 O, qorxbə şahdan ov adıyla getmiş,  
 Həm ordan Ərmənə doğru yol etmiş.  
 O dərmənsiz qalib dərdləndi möhkəm,  
 Bir aciz halda qalmışdı o həmdəm.  
 O, evdən çıxmaga biganə oldu,  
 Səbirsiz qolbi lap divanə oldu.  
 Yəqin oldu haman tək athi oymuş,  
 Baxıb xəyli könül sevdaya uymuş  
 O, Xosrovmuş qafıldən yolda çıxdı.  
 Günəş tək gördü ayı, döndü, baxdı.  
 O gördü aldanıbdır burda möhkəm,  
 Özü öz başına döyüdü çökib qəm.  
 Bir az səbr etdi, amma gördü sonra,  
 Tapar bir xəstəlik qalsala bu qayda.  
 Dedi: - Bir qəsr dağlarda tikilsin,  
 Ona layiq çəmənlik yer seçilsin.  
 O gülzər bəsləyən bir dağlıyam mən,  
 O gül rəngim saralmış istilərdən.  
 Ona bildirdi büt simu sənəmlər:  
 - Sən ey bütlər şəmi, bəsdir bu qəmələr,  
 Soninçün əmər edib Xosrov səfəli,  
 Tapaq qolb oxşayan bir yer havalı.  
 Buyursan işçi memar az zamanda,  
 Sənə bir yer tapar dağlıq məkanda.  
 Dedi Şirin: - Garəkdir təzə tikmək,  
 Elə bir qəsr şahənsəh deyəntək.  
 Kənizlərdən ona çox qışqananlar

Çağırdı xəlvətə gəlsin o memar.  
Dedilər: - Cadugərdir, nadir insan  
Galibdir indi Babil dağlarından.<sup>76</sup>  
Əgər çərxə desə, eylə sükunət,  
O, tərəpnəməz yerindən ta qiyamət.  
Elə bir yerdə istər qəsr o dilbər,  
Havadan od tutub yansın o yerlər.  
Ora üz tutmasın qorxub bir insan,  
Xəbərlər tutmasınlar cadusundan  
Bu caduya çalış, möhkəm hücum et,  
Havası ən yaman bir yer bəyən, get.  
Necə lazımsa orda qəsr tikson,  
İşə layiq də bir muzd istə bizdən.  
İpək, xəz verdilər, həm bollu dinar,  
İşin xərci üçün bir xeyli xarvar.  
Görünçə xəznəni bənnə sevindi,  
Dedi: - Zəhmət çəkim lazımdır indi.  
O, insandan kənar bir yer aradı,  
Dolandı dağ-daşı, gördü nə vardi.  
O, bir yer tapdı od-atoşlı, qızmar,  
Odu bir həftəyə tifli qocaldar.  
O, Kirmanşahdan on fərsəng uzaqda,  
Nə Kirmanşah, bu dünyadan qiraqda.  
Gedib orda yarar iş qurdı bənnə,  
O, altı ayda bir qəsr etdi inşa.  
Ora at sursə hər kəs, yaxşı anlar,  
Uyuşmaz bu acı hal ilə dildar.  
Gecə ta goldi mişki örtü etdi,  
Saraydan çıxdı Şirin qəsər getdi.  
Kənizlərdən neçə bakır qız həm,  
O şəhvət məkri bilməz xeyli həmdəm,  
O qəsər goldilər zindan kimi dar,  
Deyərdin gövhər uddu orda daşlar.  
Ona Xosrov qəmi olmuşdu həmdəm,  
Kənar düşdü ürəkdən iki aləm.

## XOSROVUN ƏRMƏNƏ ÇATMASI

O yerdən getdi Xosrov, qaldı saf su,  
Yox oldu yaş tökən gözlərdən uyğur.  
O hər mənzil uzaqlaşdırıqca ordan,  
Ümidsiz qalbi yandı ağrılardan.  
Ümid gəldi, yenə şad oldu bir də,  
Həla çıxmırkı dağdan gün bu yerdə.  
Tələssəm Şərqə fikr etdi bu yerdən,  
Görəmə bəlkə günü qarşında birdən.  
Yetişdi dağlara gül tək o qəmxar,  
Xəbər tutdu yelindən mərzbanlar.  
Çixib pişvəza məmurlar sərasor,  
Gətirdi xidmətə çoxlu ipək, zər.  
O, bütür göründü, məclislər çirəği,  
Dilərdi hər biri görsün qonağı.  
Ona bütür yaman xoş goldı orda,  
Yeri düşdü, bir az dincəldi orda.  
Durub ordan Muğan səmtə yönəldi,  
Muğandan sonra Baxərzana gəldi.  
Məhinbanuya həm çatdı bu söhbət,  
Tələsdi göstərə şahənə xidmət.  
Qanadlandı haman şah qarşılınsın,  
Yaraqlansın qoşun, hazır dayansın.  
Ədəblə xəznəyə layiq nələr var,  
Ona gəndərdi ondan ərməğanlar  
İpək, gövhər, qulam, xəzənə, zər oldu,  
Qələm yazdıqca katiblər yoruldu.  
O şah dərgahına həm gəldi Banu,  
Nəvəziş gördü şahdan, güldü Banu.  
Qoyuldu kürsü şah taxtı yanında,  
Qalan durdu, oturdu Banu onda.  
Soruşdu Banudan Xosrov hal-əhval,  
Dedi: - Daim sevin, şadlıqla son qal.  
Qonaq goldim sənə, verdimsə zəhmət,  
Dilərdim görmə bir ağrı, əziyyət.  
Görünçə mehribanlıq Banu ondan,  
Qürur duydu bu xidmətdən o, candan.

Dil açdı tər-təzə sübhün yelindən,  
 Dua saçdı ona layiq dilindən.  
 Ona güclü bir arxa baxş edib bəxt,  
 Pənah olmuş o Xosrov taxtı tak taxt.  
 O bir həftədən durub şah xidmətində,  
 Yeni nemət yiğib göndərdi gündə.  
 Yenə bir həftədən sonra o bir gün,  
 O cür gün görmədi göydə gəzən Gün.  
 Cavanlıqla oturmuş şah taxta,  
 Deyərdin sultan olmuş şah baxta.  
 Yeni çıxmışdı xətti sanki mərzə,  
 Tərə doğrar, salardı qəlbə lərza.  
 Qulamlar Yağmadan gəlmışdı munis,<sup>77</sup>  
 Gözəl bir sərv bağı idi məclis.  
 Söz ağızında cosub qaynardı hər kəs,  
 Durub bir bəndə tək oynardı hər kəs.  
 Bir əngəl yox, qurulmuş eyş-işrat,  
 Nə bir yox vardi yordan, olsa hacət.  
 Məhinbanu baş aydı, qalxdı sonra,  
 Tutub üz Xosrova, dindi o rəna  
 Ki, paytaxt Bərdəni oxşa bir az sən,  
 Qışçı orda keçir, rahatlan, əylən.  
 O yerlər istidir hər bir tərəfdən,  
 O yer boldu sudan, otdan, ələfdən.  
 Qəbul etdi sözü Xosrov haman dəm,  
 Dedi: -Qalxın gedin siz, mən də gəlləm.  
 Obaşdan şah buyurdu, qalxdı ordu,  
 Getagət düşdü Ağbağ səmtə doğru.<sup>78</sup>  
 Vətən-cənnət, ora üz tutdu köç həm,  
 Quruldu taxtı şahın orda möhkəm.  
 Çadırlar qurdı onlar hər tərəfdə,  
 Hər bir yer götürdü orda səfədə.  
 Məhinbanu edib dərgaha hörmət,  
 Qüsursuz göstərirdi şaha xidmət.  
 Gecə-güldüz o şah işratda hər dəm,  
 İçir mey, könlü Şirinçün çəkir qəm.

Xosrov və Şirin  
**XOSROV MƏCLİSİNİN TƏRİFİ**  
**VƏ ŞAPURUN GƏLMƏSİ**

O novruz axşamından xoş bir axşam,  
 O bayram gündüzündən qəlbə xoş kam!  
 Çadırda səslərin şahana nəğmə,  
 Nədimlər vardı, malik təbə, zövqə.  
 Olur səhbətdə mövzu gah hikmət,  
 Lətifə, mazhəka, hər dürlü səhbət.  
 Kəyan misli çadırlar xoş qurulmuş,  
 Alan tipli keçə möhkəm vurulmuş.  
 Qapı ağzında siyrilmiş qılıncalar,  
 Gələn naməhrəm olsa, tezə doğrar.  
 Çadırlarda yanırı udla ənbar,  
 Yayırıdı hər yana tüstü otırlar.  
 Şərab ləzzətli, işrat qəlb açırdı,  
 Qızıl manqal yanır, odalar saçırıdı,  
 Kömür Ərməndən idi, yanmaq ola,  
 Qara zənciyidi eyşə bais amma,  
 Göbök mişki kimi bir rəng hər dəm,  
 Olur əvvəl o al, sonra qara həm.  
 Nədən ud xasiyyət bədmış burda,  
 Qara rəngdən dönür al rəngə sonra.  
 Qara rəngdən yox artıq rəng o yanda,  
 Dönüb oldu qara al hardan onda?  
 Bu dövrandanmi öyrəndi o, hiylə,  
 Qara saçlar dönüb ağ oldu böylə?!  
 Bağında şəlonın kəndli əli,  
 Bənövşə biçdi, sonra əkdi lalə,  
 O dağ qarğası tək paltar əyində,  
 Tutub öz qanını öz dimdiyində.  
 Qanad qartal üçün bir ox canında,  
 Qara rəng bir ilan möhrə yanında,  
 Kömür atışporəst bir hindli olmuş,  
 Gəlib Zordüst sanki «Zənd» oxurmuş.  
 Həbəş bir mirzə Bulğar səmtə getmiş,  
 Tutub al rəng mürəkkəb də düzəltmiş.  
 Qızıl eylər o, reyhanlar kimi xoş,

Qışın reyhanıdır hər dəm od-atəş.  
 Sürəhi bir xoruztək vaxtı anlar,  
 Xoruz təkancaq o, vaxtında banlar.  
 Xoruzda gördülər oddan o tac yar,  
 Yanır gah kəklik odda, gah turaclar.  
 Kabab ilə noğul axmaqdə çay tək,  
 Gəlir kəklik kababı, bəzən ördək.  
 Qızıl bardaqda al rəngli şorab tək,  
 Turunc, alma öpüşməkdəydi bərk-bərk.  
 Bəzərdi maclisi hədsiz narinc, nar,  
 Düzəldib hoqqalar, oynardı ruzgar,  
 Təzə bir ruh ələ almışdı dünya,  
 Mey içməklə açıldı sübh amma.  
 İpəktel çəng çalanlar da bu yerdə,  
 Çəkib eşqin üzündən yırtdı pərdə.  
 İnildər pəhləvi nəğmə, dinir çəng,  
 Daşın da bağrını yandırdı bərk-bərk.  
 Kaman Musa kimi inlərdi hər dəm,  
 Çalan xanəndəni önlərdi hər dəm.  
 Qəzəl başlar müğənni, ayrı bir hal,  
 Ki, xoş qal, ey sevinc, ey eyş, xoş qal!  
 Nə xoş bağdır həyat bağı, sən olsan,  
 Əgər olmazsa bir qorxu xəzandan.  
 Zamanın gör nə əladır binası?  
 Əgər olsayıdı daimi əsasi.  
 O üzdən bu saray böylə soyuqdur,  
 Yeri sən qızdırın tək söyləyir: - Dur!  
 Bu torpaq məbədin boşdur əsasi,  
 Burax, yellərdə qərq olsun binası!  
 Sabahdan, həm dünəndən bir xəbər yox!  
 O, getmiş ortadan, bundan əsər yox!  
 Bu bir gün nağd bəxş etmişdir əyyam,  
 Ona həm etibar yox ta bir axşam,  
 Gülsək gal burdu bari bir ağız bərk,  
 Bir axşam qəlbə şadlıqla dirildək.  
 Bir axşam yatmayışı tərk et, bacarsan,  
 Bu torpaqlarda gec-tez çox yatarсан.  
 Xumar olmuşdu şah, saqi mey əldə,

Müğənni nəğmə söylər bəmdə, zilda.  
 Bu vaxt göldi gülüz bir sərv qamət,  
 Dedi Xosrov sevən nazlı o afət:  
 «Hüzura gəlmək istər bəndə Şapur,  
 Deyimmi gəlsin o, ya söyləyim: - Dur!»  
 Yerindən istədi şah tezə dursun,  
 Ağıl hökm etdi tamkinla otursun.  
 Gətirsinlər deyib əmr etdi tez şah,  
 Sevincdən qəlbə coşdu burda nagah.  
 Nigarın qolbını ümmidliş qorxu,  
 Qılınc ilə iki bölmüşdü doğru.  
 Ürəklər parçalar göz yolda olmaq,  
 Böyük dərddir gözü yollarda qalmaq.  
 Yox isə dərdi -sər, olmaz kədər, qəm,  
 Gözü yollarda qalmaqdır betər qəm.  
 Nə bir kimsə gözü yollarda qalsın,  
 Nə əmr ondan gödəlsin, üz saralsın.  
 O Mani allı nəqqas gəldi, çıxdı,  
 Öpərkən torpağı izlər buraxdı.  
 Yeri öpdü, dayandı öz yerində,  
 Ayaq üstündə, şahın qənşərində.  
 Əziz tutdu onu şah, etdi hörmət,  
 Oturdu, oldu çadır dəxi xəlvət.  
 Xəbərlər sordu dağından, düzündən,  
 Əcaib əhvalatlardan, özündən.  
 O aqil etdi əvvəlcə dualar:  
 Uzun əmr eyləsin daim cahandar.  
 Ola möglüb ona hər yerdə yağı,  
 Başından düşməsin dövlət papağı.  
 Muradınca görə daim səadət,  
 Ola həm qisməti hər gün yeni bəxt.  
 Ararkən bu işə bir çərə bəndə,  
 Çəkər xeyli uzun şərh eyləyəndə.  
 Buyurmus şah, necə ərz etməyim mən,  
 Necə istəklərinçə getməyim mən?  
 O, əvvəldən dedi burda nə vardi,  
 Danışdı hər nəyi etdi, bacardı.  
 Necə gizləndi qızlardan o, dağda,

Necə bir çeşmə tək oldu o, peyda,  
Gazib hər çeşmə üstündə obaşdan.  
Çıxarmaqdan Müqənnə tək Ay asan.<sup>79</sup>  
Necə ovlandı surtlə o surət,  
Necə bənd oldu bir şəklə o afət.  
Necə bir hindli tək yoldan çıxardı,  
Necə Türküstana tutdu apardı,  
Düşüncə səhbət o təzə bahardan,  
O dəm ah-nalə qalxdı hökmardan.  
Dedi, yalvardı: - O hüsnü günşədən  
Danış bir də, necə ram eylədin sən?  
Ağlı işlətdim – orz etdi sanətkar,  
Bu yandan bəxti şahın oldu çox yar.  
Gözüm oxçu gözü, mən yayı qurdum,  
Gedib yayçı dükanında oturdum.  
Gətirdim cəld ələ, tutdum o yarı,  
Gümüş belli o daş qəlbli nigarı.  
Nə gördün? Bir zəka, bir nazlı sima,  
Asılmış hər telindən ayrı İsa!<sup>80</sup>  
Üzü güldür, qara xal üzdə gövhər,  
Bədən candır, badam içrə ləpə tər.  
Dizindən ta üzə incə o bella,  
İki aləm olub bənd bircə tellə,  
Qarışqa gözdə Xuzistan olan tək,  
Kiçikdir ağızı, imkansızdı görmək.  
Dodağı öpməmiş bir kimse əsla  
Öpübür aynanı tək məst olanda.  
Uzunluq etməmiş o əl, o barmaq,  
Fəqət zülfiylə oynarkən o ancaq.  
Telindən incə, nazikdir beli çox,  
Adından ağızı şirindir, əcəb yox.  
O Aydan fitnəyə düşməşə aləm,  
Olubdur sahə bərk aşiq o Ay həm.  
Çalışdım getmək üçün mən o rəna,  
Düşündüm Şəbdiz üçün çarə sonra.  
O Ay getdi gecə rəng ilə burdan,  
Bununçun hiylələr qurdum firavan,  
Mən oldum xəstə burda xeyli müddət,

Odur mənsiz yola düşdü o afət.  
Çətinliklər görüb, mənəcə, firavan,  
Yəqin şah qəsrinə çatmış o çoxdan.  
Qucaq açdı ona Xosrov bu yerdə,  
Onu qərq etdi şah gövhərdə, zərdə,  
Təşəkkür çox dedi ustada sarvər,  
Ürəkdən söylədi çox aşərinlər.  
O çeşmə səhbəti, orda yuyunmaq,  
Deyirdi, söylənənlər düzəndir ancaq,  
Dedi şah da nə görmüşsə sorasər,  
Dedi bir-bir olanlardan xeyir, şər  
Bilindi burda o qəlb oxşayan quş,  
Qanadlanmış, Mədəin səmtə uçmuş.  
Qərar oldu belə bir dəxi Şapur,  
Olub pərvənə görsün hardadır nur.  
O qaytarsın gedib zümrüdü kana,  
Gətirsin tər gülü tər busitana.

## SİRİNİN HALINDAN XOSROVUN MƏHİNBANUYA XƏBƏR VERMƏSİ

Gözəldir bu həyat mülkü cahanda,  
Cavanlıdan gözəl gün yox zamanda.  
Həyatdan xoş nə bir haq var, hesab var,  
Cavanlıq tək nə xoş gün var, nə ruzgar!  
Cahan şah Xosrovun mülkü cahandı,  
Cavan idi, ürəkdən şon cavандı.  
O içməz bircə qurtum nəğmə yoxsa,  
Açılmaz könlü mütrüb yoxsa əsla.  
Ayaqhaqqı desə xanəndə bir gün  
Verər bir xəznə o hər nəğmə üçün.  
O, əldə badə bir gün mey vururdu,  
Məhinbanu gülər gəldi, oturdu.  
Ona göstərdi Xosrov hörmət-izzət,  
Olanlardan çox artıqtı bu hörmət.  
Dedi Xosrov yemək vaxtı gələn dəm<sup>81</sup>,  
Buyursun mobəd əvvəl bacübərsəm,  
Yeməkdən bir şeyə şah əl basınca,

Olardı bacübərsəm qaydasınca.  
 Bu qayda bacübərsəmdə beləydi:  
 Görək mobəd xörəkdən dad bilyədi.  
 İzin mobəd verir xeyli zamandır,  
 Xörəklərdən bu, yaxşı, o, yamandır.  
 Mey içməkçün oturdulu böyükələr,  
 Oturdu xoşqadəm Banu, o sərvər.  
 Onunla şah mey içdi ayrı camla,  
 Onunla söhbət etdi ehtiramla.  
 Açı meydən o, məst oldu nəhayət,  
 Yenə Şirinlə başlandı hekayət.  
 Danışdı qaçmasından Şirinin həm,  
 Könüldən şad idi, üzdə kədər, qəm:  
 «Qalib bir qız, deyən, qardaşınızdan,  
 Üzü gül, sərv boylu dilbər insan.  
 Eşitdim at onu almış, qaçırılmış,  
 Bir ənqə tək onu gözdən yaşırmış.  
 Bu gün evdən gəlib bir qasid insan,  
 Götürmiş xoş xəbərlər həm o Aydan.  
 Əgar qalsam bir-iki həftə burda,  
 Yəqin billəm məkan tutmuş o, harda.  
 Adam göndərrəm, o, tapsın, götirsin,  
 Mey iç sən, dərdi qəlbindən itirsin.  
 Məhinbanu eşitdi ta nə olmuş,  
 Tutuldu nitqi, qaldı xeyli bihuş  
 O, torpaq tək sorıldı, yerdə qaldı,  
 Ürəkdən naş etdi, həşr saldı.  
 Hani dürüm? Onu röyada görəsəm,  
 Ətəkdən keç, dərin dəryada görəsəm,  
 Bu kırıqlırlə qurtərrəm mən ordan,  
 Basıb da bağırama, verrəm o dəm can.  
 O şah taxtından öpdü Banu sonra,  
 Dedi: - Taxtından öpsün Zöhrə Ayla,  
 Edə tacına səcdə külli-aləm!  
 Ola tabe sənə Qərb ilə Şərq həm!  
 Olar əldə o, söylərdim o vaxt mən,  
 Qovuşdu bəndə şah bəxtiyələ görəsən.  
 Sənin bəxtin bizə olduqca dost, yar,  
 Bu qayda tez gələr bəndə çox ovlar.

Adam göndərsə ardınca onun şah,  
 Olum mütləq gorik ondan man agah,  
 Ona Gülgün kimi köhlən verim man,  
 Olub Şəbdizlə bir döldən o köhlən.  
 Bir at yoxdur bu Şəbdiz misli yuyrək,  
 Ona Gülgün çatar olmazsa bürək.  
 Əgor Şəbdiz bütün aydursa hər vaxt,  
 Onun yol yoldaşı Gülgündür ancaq.  
 Əgor Şəbdiz daha yoxsa o yerdə,  
 Əvəz eylər onu Gülgün səfərdə.  
 Dedi şah: - Sən buyur gölsin o köhlən,  
 Verilsin Şapura candan, ürkədən.  
 Durub atləndi Şapur at gələn tək,  
 Yol aldı, getdi Gülgünlə o, təm-tək.  
 Uçub getdi Mədəin səmtə doğru,  
 Bir ay gəzdi o ayı, etdi sorğu.  
 Sarayda tapmadı Aydan nişan da,  
 Onun öz qəsrinə yollandı onda.  
 Tapıb qasri qapı döyüd o insan,  
 Gələn şəxsə nişan göstərdi şahdan.  
 Onu cəld aldlar qəsrə adamlar,  
 Qəbul etdi onu xəlvətdə dildar.  
 O Şirin qasırnı Şapur görən dəm,  
 Cahandan gen, görür qəmli bir aləm.  
 Oturmuş daş yumurta içərə gövhər,  
 Cəhənnəmdə qalib bir huri peykər.  
 O gövhərdən üzü ləl oldu, al rəng,  
 Baş aydı, yerlərə üz sürdü bərk-bərk,  
 O ay simasına etdi dualar,  
 Soruşdu dərd-qəmlərdən nə söz var.  
 Necə oldu, dəf oldu zülm, bidad,  
 Qəmindən olmadım bir dəm mən azad.  
 Ümidim var çətinlik ötdü, keçdi,  
 Çətinlik bitdi, asanlıq yetişdi.  
 Nə yerdir bu? Ürək burda tapar dərd,  
 Belə bir yer seçibdir hansı namərd?  
 Bu zülmətdə işiq hardan saçar nur?!  
 Cəhənnəmdə necə qane olar hur?!  
 Bir üzrüm var, gecikməzdim heyif kaş!

Budur, ləlin yeri, ey ləl, olur daş!  
 O Çin nəqqaşını gördükdə dildar,  
 Bu dərdə gördü ki, onda açar var.  
 Həyadan əlləri örtdü üzünü,  
 Təşakkürlərə bildirdi sözünü.  
 Dedi: - Mən söyləsəm gördüm nə qomlər,  
 Nəcə çəkdim bu yollarda sitəmlər.  
 Demək, ya dinləmək mümkinmür, söylö!  
 Qələm çək üstünə bir rəhm eylə!  
 Galib çatdim saraya san deyan tək,  
 Neçə mələnlə üzləşdim yaman bərk.  
 Kənizlər vardi bilməzdi xəcalət,  
 Kefindəydi hərə, al sən da ləzzət!  
 Açıb əl-qol hərə bir Zöhrə olmuş,  
 Nə var qiymətli, mizana qoyulmuş.  
 Təmiz, namuslu bir qız tək dedim mən,  
 O yolsuz dəstəni tez tərk edim mən,  
 Dedim qəlbimdə, xoşdur ayrı olmaq!  
 Durub köşk istədim onlardan ancaq.  
 Həsəddən bağrimi qan etdi onlar,  
 Mənə ibrət verib, incitdi onlar.  
 Qara daşlar olub bir səbr evim tək,  
 Açı olmaqla sobr olmuş qara rong.  
 Bu qəlbə dərd yeri onlar seçibdir,  
 Yeganə çarə dözməkdir, keçibdir.  
 Dedi sonra ona Şapur ki, qalx tez,  
 Belə fərman veribdir orda Pərviz.  
 Onu Gülgünə tez mindirdi nəqqaş,  
 Murad gülzarına üz tutdu bir-baş.  
 Yəhər qoydu, atı tez mindi Şirin,  
 Qaçışda çərxi ötmüş sanki Pərvin.  
 At uçmaqdə hümadır söyləyərdin,  
 Qanad vardır ayağında deyərdin.  
 Tükənmış Xosrovun səbri, qərarı,  
 Üzürdü qəlbini yar intizarı.  
 Bələdir intizar ömrə binadan,  
 Vüsəl olsa sonu, xoşdur, həm asan.  
 Nə xoşdur, intizar çəksən də sonda,  
 Ümidli yetsin ümmidə cahanda.

## HÖRMÜZÜN ÖLÜMÜNDƏN XOSROVUN XƏBƏR TUTMASI

Oturmuşdu yarımməst şah bir gün,  
 Oyanmir baxt o, fikr cılardı neyçün.  
 Tələsmiş gəldi bir qasid İrandan,  
 Filə Hinddən xəbər verdi nigaran.  
 O kirpiq Çin kasasıymış, nəm olmuş,  
 O bel zənci tükü misli xəm olmuş.  
 O Çinli-zənci xətt məktub gotirdi  
 Ki, taxtı zəngi, Çin şahı itirdi.  
 Bu türk xışlat Kəyan çərxi dönərkən,  
 Qaravulçu bax oldu iki gözdən.  
 İki mirvari minadan alındı,  
 O, sap tak iynəyə sonra salındı.  
 Qoyuldu pordəsiz bir cüt oyunçu,  
 Bu bir mildir, deyil göz sürməsi bu.  
 İtirdi ədl Yusif tək bu divan,  
 Çökür Yaqub dağı axırdı dövran.  
 Sənə dünya görən göz verdi dünya,  
 Əsa verdi ona, niza yox amma.  
 O aləm şahı yummuş aləmə göz,  
 Kəmər bağıla, qıisas al, bax budur söz.  
 O şahlıq taxtına məhrəm yaxınlar,  
 Yazırıdı hər biri gizlin nöflər var.  
 Amandır, tez yetiş, iş gör, iş anlat,  
 Cahan əldən gedir, heyhat! Heyhat!  
 Başın gilli isə, orda yuma, gol!  
 Söyüñ ağızindasa, orda demə, gol!  
 Bu Xosrov gördü ki, əyyam nə qıldı,  
 Kəməndlər açılıb, çadır yiğildi.  
 Dözüm yox bildi bu dövrəndə bərkə,  
 Bəqəm nil ilə saxlar, balla sirkə.  
 Bu torpaq mənzilə hər dam budur hal:  
 Olur bozən arı, bəzən olur bal.  
 Var işsizlik hər işdə, sevgidə kin.  
 Deyil turş, acıdan gen yağlı, şirin.  
 Nə bir arxı qoyer asudə qumlar,  
 Nə bir kuzə üçün daşdan aman var.

Vücud bəndindəsən, yol get bu qəmlə,  
Rahatlıq istəsən, dost ol ədəmlə.  
Yükü bir pak yelo gəl bağla can tək,  
Qapı bağla bu torpaq qəsrə bərk-bərk  
Nəyin var tez qapar bərk oğru dünya,  
Tutarsan boş, salar çox bərkə sonra.  
Hani bir sap gal axtar bu dükanda,  
Onun olmaz bir iynə arxasında?  
Kim içdi bir küdü burda sərin su,  
Susuzluqdan saraldı, gör nədir bu?!  
Ağaclar yaz görtirmiş bağça-bağda,  
Tumurcuqlar açarkən gül budaqda,  
Büküb sindirməsa bir bel bu dünya,  
Bir arpa mumiya verməz o, əsla.  
Kəfən bükəməzlər, anla, ölmədən sən,  
İpək qurdı deyilsən, çıx ipəkdən.  
Nədir olmaq bu gül-gül rəngə möhtac,  
Olar bir mürdəşir ilə o, tarac,  
Geyin Ay tək, Günəş tək, eylə adət!  
Səninlə yoldaş olsun ta qiyamət.  
Ətək bir çırp olan hor süfrədən sən!  
Bəsindir bir çörək, ol qancı qəlbən!  
Yetər dünyaya! Yetər bidad edirsən!  
Məni qəmgin, səni sən şad edirson!  
Mənə sən qəm verirson, olma heç şad!  
Xarabam mən, səni olma heç abad!  
Nə buğda göstərib arpa satırsan,  
Çürük arpan var, amma üzə buğdan.  
Bükük bel buğdayam, bir solğun arpa,  
Bir arpa görmədim, daddim nə buğda.  
Sənə bəsdir bu buğda göstərənlilik,  
Dəyirman daşı olmaq fikri mənlik.  
Bu yolda hər gecə xəsər ürəklə  
Oruc aşəm o Ay tək bir çörəklə.  
Nizami, bir kənar ol sanki İsa!  
Qoy olsun ot yeyənlər malı dünya.  
Ot otłarsan, minarsən eşşək, ey yar!  
Həla İsa məqamında gözün var.  
Diriykən yük daşı eşşək kimi sən,  
Olur eşşək atı yaxşı diriykən.

## XOSROVUN PAYTAXT MƏDAİNƏ GETMƏSİ

İlahi hökmünü məlum edirkən,  
Əlindən Hörmüzün şahlıq gedirkən,  
Cavan şah bir mübarək gündə, vaxtda,  
Gəlib paytxta, cəld əyləşdi taxta,  
Ürək bənd olsa da Şirino çox bərk,  
Tamam yanlışdı etmək ölkəni tork.  
Bu yandan ölkəyə şahlıq edirdi,  
O yandan yar üçün əldən gedirdi.  
Tikib qurdı, cahani etdi abad,  
O, yurdı fitnələrdən etdi azad.  
O ki, hər məzəlum üçün dada yetdi,  
O Kəsra əddi yaddan çıxdı, getdi.<sup>84</sup>  
O, ölkə işlərindən qurtaranda,  
Yenə başlardı eyş-işrat cahanda.  
Gecə-gündüz işi ov, eyş-işrat,  
Ov etmək, badə içmək etdi adət,  
Ona qalib goləndə eşq, istək,  
Yaxınlardan xəbərlər sordu bərk-bərk.  
Ona bildirdilər, xeyli zaman var.  
Atib getmişdir o qəsri o dildar,  
Hara Şapur apardı, bilmirik, biz,  
Apardı bəs neçün şahdan izinsiz.  
Qalib heyrotdə dövrənin işindən,  
Çox acız qaldı çərxin gordışından.  
Ona Şəbdiz o yerdən yadigardi,  
Bu yerdə Xosrova bir qəmgüsərdi.  
Gecərəng ilə bədr ayı edib yad,  
Dilərkən gövhəri daşla olur şad.

## ŞAPURUN ŞİRİNİ YENİDƏN ƏRMƏNƏ GƏTİRMƏSİ

Gətirdi qəsrən Şirini Şapur,  
O gördü ancaq orda şah yoxdur.  
Onu Gülgündən endirdi bu yerdə,  
O Banu gülşəni gül gördü bir də.

O, bağa sərv verdi, cənnətə hur,  
Günəş baxş etdi çərxə, gözlərə nur.  
Qohum, qulluqçular şad oldu bundan,  
Həmi olmuşdu Şirinçün pərişan.  
Yer ödü qarışında görçək onlar,  
Döşəndi yerlərə torpaq tək onlar.  
Bu yerdə şükər, şükranə hesab yox,  
Həm atəşgahə mal vəqf etdilər çox.  
Nə haldidayı o vaxt Banu, bilsən,  
Sevinçdən pərdədən çıxmışdı birdən.  
Deyordin bir qoca tapmış cavənlıq,  
Dirilmişdir ölü, zənn et bir anlıq.  
Sevinçdən bağırına basdı onu bərk.  
Həyat tapmışdı bu dünya yeni rəng.  
Nə sadıq, məhribanlıq duydù insan,  
Onu yüz beyt ilə yox şərhə imkan.  
Dedi: - Al xəznədən, mülkdən, nəyim var,  
Nə istərsən, sonindir burda onlar.  
Utancı ilə onu sindirmədi heç,  
Nə olmuşa, üzə həm vurmadı heç.  
Yəqin bildi bu baş vermiş oyunlar  
Dəlildir eşqə, sevdəya, nə söz var.  
Nişanlar Banu sezmişdi o şahdan,  
Gözəllərdən də sizmişdi bu dastan.  
O, meylə kükrayən küp gördü, ötdü,  
Günəş gördü, onu palçıqla örtdü.  
Könlər verdi, qəbul etsin o, fərman,  
Ürək qüvvət tapar, içə o, dərman.  
Nəvaziş, mərhəmət göstərdi hər dəm,  
Dururdu köhnə əhd üstündə möhkəm.  
Ona baxş etdi yetmiş dilbər azad,  
Gazib aylansın, olsun hər zaman şad.  
Oyunbaşlıq sevən bu çərxə bir də,  
Onunla bir oyun qurdubu yerdə.  
Görünçə qızları Şirin alayla,  
Bəzəndi sanki ulduzlar o Ayla.  
Yenə başlandı aləm eyş-işrət,  
O əvvəlki bazar tez tapdı vusət.

Xosrov və Şirin

## XOSROVUN BƏHRAMDAN QAÇIB ƏRMƏNƏ GETMƏSİ

Haman fəthə açarda diş ki, vardır,  
Domir bir rəy ona altun açardır.  
O yüz qalpaqdan artıq şah papağı,  
Qılınclardan iti fikrin biçagi!  
Sən on düşmən vurarsan bir qılıncla,  
O bir rəy ordular məhv eylər amma.  
O fikri güclü Bohram oldu agah  
Ki, Xosrov aləmə olmuş böyük şah.  
Başında tac sevdası yaşırdı,  
Həm aldı, çünki güclü rəyi vardı.  
Ona töhmət də yaxdı o bu üzdən,  
Edibdir Hörmüzü guya o, gözdən.  
O bilmirdi haçan Yusif ki, yoxdur,  
Alar Yaqub gündündən ayrılıq nur.  
Yazib hər bir kəsa məktub o, pünhan  
Qoyurdu yaxşıya orda pis ünvan  
Ki, əsla bu uşaqdan bir kar aşmaz,  
Ata qəll eyləyən taxta yaraşmaz.  
Ona bir qurtum al mey versə insan,  
Gələr xoş yüz nəfər qardaş qanından.  
Verər bir rəd səsi üçün bir ölkə,  
Olubdur nəğməyə aşiq, nə mülkə.  
O bilmir iş nədir qızığlığından,  
O bilmir yaxşı – pis nadanlığından.  
Hələ könlündə eşqin dərdi, dağı,  
Dolubdur Şirin eşiylə damağı.  
Başalçaldan bu şuxdan döndürin üz,  
Olarsa başçı, baş tapmazsınız siz.  
Ona zəncir vurulsun, yol budur, bu!  
Bu od, atəşlə yol getmək olurmu?!

O, zəncirlənsin, alsın bəlkə ibrət,  
Və ya Hörmüz kimi tapsın o qismət.  
Qılıncalarla kəsin yol, qaçsa hardan,  
Bura mən golmişəm sanki bir aslan.  
Qisas üçün yanın şir gördü tədbir,

Rəyyət şaha qarşı qalxdı əlbir.  
 O şahlar şahı ta gördü dönbü bəxt,  
 Tamam üz döndərib ondan raiyyət.  
 Qızılı bəxtinə qüvvət verirdi,  
 Haman düşmənlə korluq göstərirdi.  
 Qoşun yiğdi durub düşmən nəhayət,  
 Ayaq aldı şaha qarşı raiyyət.  
 Yox idi arxa, aciz qaldı Pərviz,  
 Axırda son pənahı oldu Şəbdiz.  
 Bu qovğada itirdi tacı başdan,  
 Tacından oldusa, olmadı başdan.  
 Kəyan taxtından ayrıldı cavan şah,  
 Cahani ayrı fateh tutdu nagah.  
 Oyunlar qurdı, şah gördü bu əyyam,  
 Qılınc ilə ona güc goldı Bəhram.  
 Bu qanlı taxtada oynandı şahmat,  
 Onu hər xanədə qoydu yağı mat.  
 O, yolsuz-yollu hər hiyləyə, yolla  
 Azərbaycana gəldi bu üsulla,  
 Ürək bütxanə, müğ sevdası canda,  
 Çixib ordan məkan tutdu Muğanda.

## XOSROVLA ŞİRİNİN OVLAQDA RASTLAŞMASI

Bu cür söylər cahan görmüş sənətkar,  
 Gəlib çıxdı o səhraya cahandar,  
 Ov eylərdi o çöllərdə o yandan  
 Göründü toz bu Şirindən bu yandan.  
 Gözəl dostlarla o nurlar saçan Gün  
 Ov etməkçün o çöldəydi haman gün.  
 İki ovçu o çöldə oldular rast,  
 Ov etmək istədi hər ovçu sərrast.  
 Elə məst oldu eşq ilə iki yar,  
 Uzaq duşdu qalan dostlardan onlar.  
 İki sərv idi onlar, beldə oxdan,  
 Hədəf bir-birini seçmişdi çoxdan,

Ona şahlıq əli vermişdi bir tac,  
 Bu işə eyməmiş yüz tacı tarac,  
 Birində guldərə öz göstərdi sünbüл,  
 Birində sünbüл içrə, bax qalib gül.  
 Qulaqdan asmış ənbər tək saçı bu,  
 Atib mişkin kəməndi ciyinə o.  
 Verir tuğu onun aya xəcalət,  
 Buxaqla bu aya bəxş etdi ziynət.  
 Nəzər çox salıldılar bir-birlərinə,  
 O gözlərdən yaş axdı su yerinə.  
 Nə Şirindən düşürdü ayrı Pərviz,  
 Nə Gülgündən gözirdi ayrı Şəbdiz.  
 Kök atdıqça bu dostluqlar dörindən,  
 Nişan, ad sordular bir-birlərindən.  
 Öz adları dilə gəldikdə birdən,  
 Sərildi yerlərə onlar yəhərdən.  
 Keçincə bir saat qaldırdılar baş,  
 Cəvahir saçdı gözlərdən axan yaş.  
 Hal-əhval sordu ondan bu, bu ondan,  
 Dedilər bir qədər yaxşı-yamandan.  
 Cox idi söz, çəkindi onlar ancaq,  
 Daha xoş gəldi burda az danışmaq,  
 Havanı başlayıb quş tək bu yerdə,  
 Durub əyləşdilər quş tək yəhərdə.  
 Yetişdi, gəldi hər yandan çox atlı,  
 Pəriüzlü gözəllər yel qanadlı.  
 Görürlər Ay, Günəş naz eyləyir çox,  
 Sevənlər eşq bürcündə, kədər yox.  
 Alovlanmış bu eşq, od qəlbə salmış,  
 O atlar xər kimi palçıqda qalmış.  
 Görənlər qaldılar mat xeyli burda,  
 Seçilmirdi o şah Şirindən osla.  
 Dedi üç-dörd qarışqa burda pünhan  
 Ki, bu, Bilqəys olub, digər Süleyman.<sup>86</sup>  
 O dağda ordu toplandı o miqdardı.

Oküz dözməz deyib yer çəkdi ahlar.  
 Qoşun gəlməkdə hər yandan dəmadəm,  
 Alırdı dövrəyə onları möhkəm.  
 Dedi Şirin bu yerdə: - Ey cahandar,  
 Nə mən, min mən kimi bəndən, qulun var.  
 Tacından asimanlar bəhrə almış,  
 Sənin taxtınla yer ərşə ucalmış,  
 Bu düzdür, yeddi iqlimdə olanlar,  
 Sənin xas mülkün olmuş, ey cahandar,  
 Yaxınlıqda yol üstündə, ol agah,  
 Biziñ bir hücrəmiz var, bəxş edib şah.  
 Əgər şah lütf edib təşrif götürsə,  
 Biziñ bir fəxr olar, diqqət yetirə.  
 Qarışqa fərşinə bassa ayaq fil,  
 Görər bir düşkünün paltarı həm nil,  
 Dedi Xosrov: - Əgər mehman bayənsən.  
 Durub mən canla gölləm, can bayənsən.  
 Yenə Şirin ona etdi dualar,  
 Şəkər saçdı, dedi çox-çox sənalar,  
 Adam göndərdi Banuya o dilbər,  
 Qonaqdən ta ona versin xəbərlər.  
 Məhinbanu olunca işdən agah,  
 Qərəzsiz gəlməyib bildi bura şah.  
 Gətirdi, göldi dürlü ərməğanlar,  
 Şabaşlar gördü Şirinlə cahandar.  
 Gətirdi Xosrovu bir qəsrə, əla,  
 O bağdan bir budaq idi o Tuba.<sup>87</sup>  
 Haman qəsrin başı ərşə ucalmış,  
 Uzun, en ta iki meydən yer almış.  
 Yenə üzr istayıb göndərdi sovqat,  
 Ona şahlara layiq verdi sovqat.  
 Elə bir xəznə bəxş etdi o insan,  
 Yox idi saymağa taqət, nə imkan.  
 Ürəkdən şahı bənd etmişdi Şirin,  
 Bilirdi Şirini candan da şirin.

## MƏHİNBANUNUN ŞİRİNƏ ÖYÜD VERMƏSİ

Əkinçi torpağa səpsə təmiz dən,  
 Təmiz dən verər torpaq o dəndən.  
 Təmiz bir kas təmiz saxlarsa gövhər,  
 Bulasdırırmən onu çırka bu yerlər.  
 Məhinbanu təmiz gövhər bir insan,  
 Tutub işdən xəbər, oldu nigaran.  
 Onu almışdı fikri iki qəlbən,  
 Necə çör-cöplə atəş saziş etsin?!  
 Dedi Şirinə: - Ey aqıl balam sən,  
 Gözəllər mülküna şahlıq edərsən.  
 O bir nazına bir şahlıq dəyərmi?  
 Bu aləm bir tükün qədri qədərmi?  
 Olub kölgən, səni izlər səadət,  
 Sənə ziynət qoy olsun paklıq, ismət,  
 Camalın nura qərq etmiş cahani,  
 O hüsün ismətiñdir pasibanı.  
 Özün bir xəzənə, üstündə möhür var,  
 Deyilsən yaxşıdan, pisdən xəbərdar.  
 Bu aləm göstərir çox hiylə, dastan,  
 Əzər yaqt, oğurlar dür çox asan.  
 Damibidr könlüümə gəlməş cahangir,  
 Qovuşmaqçın sənə gəməkdə tödər.  
 Ürəkdən aşiqin olmuşsa Xosrov,  
 Çixıbdır qarşına indi böyük ov.  
 Əgər görsən səbirsizlik edir şah,  
 Səni aldatmasın hiylə, ol agah.  
 Şirin dil töksə, aldanma, dayan sən,  
 Yeyər müftə o şirin halva birdən.  
 Səni bədnəm edib tullar o sonra,  
 Gəzər bir ayrı yarı başda sevda.  
 Günsə nuruya sən səbr ilə davran,  
 Çörəkdən tez nə təndir gör, nə düş yan.  
 Eşitdim saxlayır on min o, dilbər,  
 Saçı zoncır, dodaqlar sanki şəkkər.  
 O güllərlə onun qəlbəi gülürkən,  
 Sevərmi bir gülü daim, nə dərsən?!

Bacarmazsa, ələ gəlməzsə gövhər,  
Onu almaqçun artıq cəhd eylər.  
Səni əhdində sabit görsə hərgah,  
Gəlib namuslu qız tək istəyər şah.  
Bilər göylər də, vardır səndo ismət,  
Sənə şəhliq olar dünyada qismət.  
O, Aydırsa ağor, biz Afitabi,  
O, Keyxosrovsə, biz Əfrasiyabi.<sup>88</sup>  
Qəbahətdir kişi ardınca getmək,  
Qadınlarçın eyibdir böylə etmək!  
Dəribələr çox gülü, inca, tor, əla,  
Atiblər iyəyəndən sonra amma.  
Olub çox mey, qədəhlər dolmuş ondan.  
İçib bir qurtum, atmış sonra insan.  
Yəqin bil, eşqbazlıqdan cahanda,  
Daha xoşdur ərə getmək zamanda.  
Öyüd verdikcə o Banu bayaqdan,  
Asırı hər sözü Şirin qulaqdan.  
Onun qəlbə o sözlərlə bir idi,  
O sözlərlə şərik, həmxatir idi.  
Durub yeddi gəyə and içdi qəlbən,  
Haman nurlu kitaba həm ürəkdən:  
«Gözüməndən qanlı yaş töksə fələk, bax!  
Halal bi arvad ollam, olsam ancaq.»  
Eşitdi Banu, and içdi dilaram,  
Bu sözdən qəlbə tapdı dinclik, aram.  
İzin verdi ona çöldə, sarayda.  
Otursun şahla istərsə nə qayda.  
Bu şərtlə gözəsin şahla o, xəlvət,  
Onunla cələsin çoxluqda səhbət.  
Oturmuşdu yənə Şirin, Şəmira,  
Çəmən, çöl güllər ilə ayrı dünya.  
Yenə bir gün Günəş çöldə gülərkən  
Yığıldı bir təpə, bax, lalələrdən.  
Qoşun çəkdi Günəş, bir koşfiyyatçı  
O dam Borcisa, Nahidə ox atdı.<sup>89</sup>  
O tənha şəxs qəlbində qozəb, kin,  
Döyüş başlatdı ulduzlarla kəskin.

Dişti aslan kimi yetmiş gözəl qız,  
Yənə Şirinə üz tutdu qərarsız.  
Hərə mərdlikdə bir İsfəndiyardı,  
Oxu Rüstəm tək onlar bərk atardı.<sup>90</sup>  
Çəvik, cəld idilər, oynansa çovkan,  
Fələkdən top alardı onlar asan.  
Taxıl oxdanları zövq ilə sarvə,  
Durub əyləşdilər quş tək yəhərdə.  
Rübənd ilə Ayı cəld örtü onlar,  
O şaha xidmətə üz tutdu onlar.  
Görüb onları hacib etdi hörmət,  
Yetirdi şah özü onlara diqqət.  
Görüb Şirini şah durdu anında,  
O, Şirini oturtdı sağ yanında.  
Gözəllər gördü, qəlbə eyləyir bənd,  
Saray şəkkər dolu, amma şəhər qənd.  
O bilmirdi necə güc var, ciyər var,  
Bu meydən bütüründə nə hünər var.  
O bütürənən baxıb görsün deyib şah,  
Tələsmiş getdi meydan səmtə nagah.  
Gəlib meydanda onlar ta ki, durdu,  
Pəri üzərə sevincindən uçurdu.  
Hər Ay orda Günəş tək etdi cövlən,  
Dönüb hər kəklik oldu orda tərlən.  
Görür Xosrov bu quşlar nə olurmuş,  
Çəməndə qırqovul, ovda qızılquş.  
Dedi Şirinə şah: - At oynadəq biz,  
Bu düzdə top qovaq, ləzzət dədaq biz.  
O şah çovkanına kimsə top atdı,  
Gözəllər coşdu, bir hay-küy qopartdı.  
Söyüdülkən oldu yol çovkanla birdən,  
Aya sürtdü sondəl yer söyüddən.<sup>91</sup>  
Yelalsa o söyüddən bir top asan,  
Şinər həm Gün topu burda o topdan.  
O Ay idi, o qızlardı bu yanda,  
O şah idi, o xadimlər o yanda.  
Oyunlar göstərirdi şir maralla,  
Edirdi yağma şahin qırqovulla.

Aparmaqla topu gah Ay, gah Gün,  
Girov Şirin verir, gah şah onunçun.  
Yetincə kama top-çovkandan onlar,  
Gəzib zövq aldlar meydandan onlar.  
Minib Şəbdizlə Gülgünü, əcəb yox.  
O meydan dövrəsində gəzdilər çox.  
Yena at çapdılara səhraya ordan,  
Ov üçün etdiilər çöllərdə cövlən.  
Ov etdi növbənöv onlar yaman çox,  
Neçaydı, kim bilər, həd yox, hesab yox.  
O qadır atmışdı niza nazəninlər,  
Qulanlarçın qamışlıq oldu yerlər.  
İgid xatunlar ox-yay işlədərkən,  
Didərgin düşdü ceyranlar çəməndən.  
Dişı şirlərdə şah görcək casarət,  
Onun qolbində yurd salmışdı heyrət.  
Hərə meydanda sanki bir hümədir,  
Deyərdin ovda hər kəs əjdahadır.  
Baxılı Şirinə şah fikr etdi pünhan:  
«Nə sovqat bəxş edər tale bu ovdan».  
Görüb göz, sağrı o ahuda nagah,  
Əyan oldu ov olmuşdur özü şah.  
Qılınc əldə maral sərməst durmuş,  
O, ceyran ovlayırkən şiri vurmuş.  
Ov eylərkən o fateh əldə şəmsir,  
Ov oldu burda Xosrov tok cahangir.  
O al rəngli tovuz bağdan qaçanda  
Bağa gül yiğmağa üz tutdu qarğı.<sup>92</sup>  
Tovuzlar cılvelənməkdən yoruldu,  
O qarğı rənglər üstədə hazır oldu.  
Yuvalarda hamı üz-göz qapadı,  
Gedib ta sübhəcən dincəldi, yatdı.  
Səhərsə öpmək üçün asitandan  
Gəlib dərgaha səf qurdı hər insan,  
Haman çovkanla top başlandı bir də,  
Ov ovlandı və quş quşlandı bir də.  
Bir ay ömr etdiilər burda bu cür şən,  
Şikayot etmədi kimsə bu işdən.

Çox axtardı tapa fürsət bir an şah,  
Edə Şirini matləbdən bir ağah.  
Ona üz vermedi amma bu fürsət,  
Yox idi açmağa bəndi o möhlət,  
Bir axşam baldodaq çöldən dönəndə,  
Hüma eşqin söməsindən enəndə,  
Dedi Xosrov: - Sən ey hüsna olan şah!  
Camalın böxt üçün olmuş nəzərgah.  
Səhər tezədən obaşdan gol duraq biz,  
Fələkdən kam alaq, kam axtarəq biz.  
O mey gəlsin, sevinc olsun fikirdə,  
Sevinc ilə ömür keçsin bu yerde.  
Bu məbəddən olaq şad, ya çəkək qəm,  
Deyilsən arxayın neylər bu aləm.  
Bu məbəddən əgor labüdsə getmək,  
Kədər, qəm yox, gözəldir şadlıq etmək.  
Göz üstə qoydu əl burda o rəna,  
Yer öpdü, hom «gecən xoş» gəldi sonra,  
Bu vadı aldısa Xosrov o Aydan,  
Sabah bəs nolacaq, qaldı nigaran.

## XOSROVLA ŞİRİNİN BAHAR VAXTI ƏYLƏNMƏSİ

Yaşıl geymiş, qocalmış asiman ta  
Göyərdər gəy budaqlar orda-burda.  
Qoca olsun, cavan bir dəxi təkrar,  
Çəkər öz qoynuna al rəngli gülzər!  
Qurub Kavus taxtı gül bu yerdən,  
Bənövşə bir tovuz olmuşdu birdən.  
Deyirdi çöldə quşlar eşqə dastan.  
Təzə başlandı köhnə eşq başdan.  
Sevindi Xosrovun Şirinlə camı,  
Sevinclər qoynuna aldı cahanı.  
Gülürdü ilk bahar, şaddı könüllər,  
Sevinədən paltarı yırtıldı güllər.  
Sevinədən gül ələm qaldırdı bağda,  
Qoşun çəkdikdə qumru, qaçıdı qarğı.

Səmən saqiydi, tutmuş canı nərgiz,  
Bonövşəydi xumar, gul dərd-sərsiz.  
Açıb örpek gözəllərdən səba, bax,  
Çatib aşiqlərə bundan səda, bax!  
Şimal əsdi, gəlir hay-küy sorağı  
Öküzgülə vuruşdu filqulağı,  
Çəmən, çöl lalo örtmüştü camalo,  
Beşik olmuşdu mərzənquşa lalo,  
Çəməndə sərv qamət göstərən tək  
Onun eşqiylə lalo cirdi köynək.  
Bənövşə ciyinə tökmüşdü tellər.  
Qulağın nəşrinin açmışdı yellər.  
O reyhan qızları qalmış əl üzdə,  
Darardi zülfünү gül çöldə, düzdə.  
İkicanlıdı torpaq, gör nə qayda,  
Göbəkdən bitkilər eylərdi peyda.  
Çəmən üstə hava səpmişdi gövhər,  
Taxib mirvariyyə zümrüd təzə-tər.  
Süd ilə mast olan hər körpə ceyran,  
Anasıyla gəzirdi düzdə heyran.  
Qanad tökmüş gül üstə qırqovullar,  
Qanad almış özü güllərdən onlar.  
Açılmış bir bahar hər bir budaqda,  
Tuturdu hədyə hər bir gül qucaqda.  
Turac qaqqılıtı, bülbü'l sədəsi,  
Hər aşiq səbrinin olmuş bələsi,  
Belə esq oxşayan xoş bir zamanda,  
Günahdir egsiz olmaq bir an da.  
Gecə-gündüz gəzib Xosrovla Şirin,  
Hər ovlaqla keçirdi vaxtı şirin.  
Gəzib çöllərdə bəzən mey içərkən.  
Gedib gül dördilər dağlarda bəzən.  
Keçib güldən-gülə camla iki yar,  
Golir sərməst olub Şahruda onlar  
Ata Şahrudda onlar bənd vurdur,  
Dil açdı nağmə, onlar şad oturdu.  
Gülüşlərdən şəkər saçdıqca Şirin,  
Qamış Şahrudda qənd olmuşdu şirin.

Necə can tapdı meysandan sədəflər,  
Haman onurlarla da Şahrud tərəflər.  
O mişkin zülf olan yerdə nə anbər?!  
Onun bal ləlinə qurban o şəkkər.  
Elə güldü balı şəkkər görərkən  
O Xuzistana yetdi nalə, şivan.  
Nasimiylə müfərəh oldu həmdəm,  
Dəvaəlmışq qəçər duysa qoxu həm,  
Boyu bir sərv idi şah divanında,  
Olar Tuba bir ot ancaq yanında.  
Haman nərgizlərə salsa nəzər gül,  
Dişiyə cismini çeynər, əzər gül,  
Ağa ikən gülə bir yasəmən də  
Bu gün bu qaş-gözo olmuşdu bəndə.

## MƏCLİSDƏ XOSROVUN SİR ÖLDÜRMƏSİ

Gözinti fikrinə şah düşdü bir gün,  
Yanında Şirin idi, hüsnü Ay, Gün,  
Kima qəlb oxşayan yar olsa həmdəm,  
Olar hər yan ona cənnət bir aləm.  
Gözəl yer tapdırı onlar çəməndən,  
Yox idi başqa ot orda süsəndən.  
O cənnət güşə içrə durdu onlar,  
Cavan şaha çadır həm qurdı onlar.  
Çadır ətrafına qullar, kənizlər  
Düzildi Ay yanında sanki Ülkər.  
Olub Xosrovla Şirin burda bir can,  
Asıldı tək ayaqdan hicr dardan,  
Əlində ləl cam tutmuşdu saqı,  
Gülüb söylərdi: - Olsun eyş baqı!  
Məhəbbət meylə olmuş burda həmdəm,  
İki meydən o şah məst idi möhkəm.  
Qəfildən toz qopardıb çıxdı yandan  
O yerdə qorxulu qızmış bir aslan.  
Qoşun səmtə o cumdu məstlər tək,  
Qoşunda qopdu çaxnaşma yaman bərk.  
Yaxınlaşmışdı xeyli barığa,

Qəzəblə həmlə etdi məst şaha.  
 Qılıncsız, həm zirehsiz sıçrayıb şah,  
 Atıldı şirin üstə onda nagah,  
 Elə bərk vurdur yumruqla başından.  
 İtirdi huşunu zərbindən aslan,  
 Kasılsın başı əmr etdi o sonra,  
 Çıxardılsın dəri boynundan amma.  
 O gündən şahlar etdi möhkəm iqrar:  
 Qılıncsız durmasın məclisdə şahlar.  
 Əgər şir gövdəliydi Pərviz, amma  
 Olar təmkinli şahlar harda olsa.  
 Döyüdü şirlə şah məst olduğundan,  
 Ad adlı «şir yixan» məstkən o insan.  
 Edib şir yixmayı mümkin bəhanə,  
 Əlindən şahın öpdü o yeganə.  
 Edirkən ağızını şirin o dilbor,  
 Əli şahın öpüşdən oldu şəkkər.  
 Ləbindən öpdü, bir baldır dedi şah!  
 Əpar burdan olarsa hər kim agh.  
 Bir ilk qasid kimi gəldi şəkər cam  
 Apardı şahdin o, Şirino peyğam!  
 Əgər içsə o, yüz-yüz camı sonra,  
 O ilk camı çıxarmaz yaddan əsla.  
 O ilk camın bir aləmdir səfəsi,  
 Yüz ayrı camdan artıqdır bahası.  
 Meyin ilk camı ki, saf oldu hər dəm,  
 Qarışdı sonrakı cam xıltı möhkəm.  
 Açılsa arx yanında bir gül əvvəl,  
 Olar yüz bağçadan ətri mükəmməl.  
 Sədəfdən ilk qarın durr ovlayanın sən,  
 Olar qiymətlə çox lölö səfindən.  
 Xörəklərdən nə çoxdur dadlı nemət,  
 Qazan ağızında çoxdur amma ləzzət.  
 İki aşiq belə ta şərbət içdi,  
 O hasratlər, o qəmlər ötdü, keçdi.  
 Bir an gördükdə xəlvət yerlərini,  
 Turdu südlə mey tək bir-birini  
 Taparkən gövhəri sanki bir oğru,

Görür ki, məst olub çoxdan qorucci.  
 Güdürdü düşməni onlar bu gözlə,  
 Əkirdi bağda gül, reyhan o gözlö.  
 Görərkən düşmənə mil çəkdi fürsət,  
 Oğurlar dəxi bir busə qənimət.  
 Ayıq vaxtı utancaqdı o rəna,  
 Ləbə tapmazdı yol simurğ hətta.  
 Fəqət meydən sənəm sərməst olan dəm,  
 Olardı busədə şahla o həmdəm.  
 Qucaqları onu Xosrov da bərk-bərk,  
 Tutub sincabi atlas geydirəntək.  
 Üzündən dəmbədəm şah dişləyərkən.  
 Bənövşə boylanırdı nilufərdən.  
 Göyərməkdən çəkirdi Ay xəcalət,  
 Edir göylükdə Ay seyrü səyahət.  
 Ayıq, sərxoş, necə olsa o insan,  
 Əlindən gül kimi düşməzdil kirşan.

## XOSROVUN ŞİRİNLƏ İŞRƏT MƏCLİSİ QURMASI

Gecəydi, amma gündüzdən də parlaq!  
 İşıqlanmışdı alım Aydan ancaq.  
 Dolub İsa nəfəsiylə damağı,  
 Nə o yel ki, qaraldañ hər cıraqı.  
 Qaranlıqdan tək onda bir nişan var,  
 Gecə abi-həyatı gizli saxlar.  
 Gecərəng pərdə altında yoxdu kimsə,  
 Ona pərdə tutan ismətdən özgə.  
 Alırdı camın alnından sabə toz,  
 Baxıb diş göstərirdi sübhə ulduz.  
 Gecə niyyət yolunda bir gecəydi,  
 Doğulmuş o gecə hər kam, nəydi?!  
 O yandan Zöhərə sapməkdəydi gövhər,  
 Bu yandan Ay sapa düzəmkəndə dürələr.  
 Yer ölçür miş, tutmuş əldə xarvar,  
 Havasa qalıyo sürtər və paylar.  
 Sevinclə miş saçdıqça o yellər,

Yerin bağıri tamam olmuşdu ənbər.  
 Baharın ətri tutmuşdu caharı,  
 Qəmari ud tutub ətra havanı.  
 Gecə nağmə dolu, dindikə Zöhrə,  
 Tutub bir həftəlik Ay cam əldə.  
 Durub Ülkər o məclisdə olub xas,  
 Üfüqlərdə Ütarid dəxi rəqqas.  
 Oyansınlar deyib quşlar gecələr,  
 Tutub zəng bağlamışdı şəbpərələr.  
 Tapıb yem nəşədən heyvanla qurd-quş,  
 Hərə öz mənzilində mütrüb olmuş.  
 Əgər çox müxtəlif idi səs, ahəng,  
 Gecə saziyla olmuşdu həməhəng.  
 Oturdu şah Firidun taxtı üstdə,  
 O Cəmşid dinini etmişdi qiblə.  
 Onun Şirin camalıydı çırağı,  
 Bir özgə şəmə meyl etməz damağı.  
 Əsir yellər, otir saçmaqda güllər,  
 Verirdi Şirinə şahdan xəbərlər.  
 Belə bir xoş gəca bir də olarmı?  
 De, bundan xoş əti dünyada varmı?  
 Vüsalдан bəs neçün gəndə qalaq biz?  
 Əgər nuruqsa, bir yerdə olaq biz.  
 Qan olduqsa, qanın coşmur nədən bəs?  
 Coşursa, görmürəm neyçün, de mən bəs?!  
 Hava xoşdur, nədən xoş gülməyək bir?!

Yapılmazmı çörək, istiyə təndir?  
 Nə hər gün tər-təza golmış bahar həm,  
 Nə hər saat tora ov düşdü möhkəm.  
 Yeyilsin ruzi xoşdur olsa qismət,  
 Görülsün görməli iş ta nə söhbət?  
 Aparmışlar çörək ovçu üçün çox,  
 Yedi quşlar, balıqlar, bir əcəb yox.  
 Kələkbəz tülüküyə qurd dedi hikmət:  
 «Mən axtardım, sənə oldu o, qismət.»  
 O Ayla söylənilidikə bu sözlər  
 Bir Ay tək çıxdı düz yoldan o dilbər.  
 O bir də vurdur zəncir divə bərk-bərk,

Mələk qaytardı and üstə igid tək.  
 O yanda taxta şahənsəh oturmus,  
 Neçə qullar ayaq üstündə durmuş.  
 Durub Şapur öñündə Xosrovun tək  
 Keşikdə «Yel gətirmiş xəznə»yə bərk.<sup>96</sup>  
 Günaştək bütvpərəst Ayı o yanda,  
 Oturmuş nar məmə on büt yanında.  
 Firəngizlə uca boylu Süheyla,  
 Əcəbnuşla, Fələknazla Hümeyle.  
 Humayun, həm Səməntürk, həm Pərizad,  
 Xütənxatunla Gövhərmülk könlül şad.  
 İşə düşdü gülabla ləl təkrar,  
 Üzü etmişdilər ləl ilə gülər.  
 Həya süfrəsini məstlik yığanda,  
 Ağıl getdi o məclisdən bir anda.  
 Dedi Xosrov: «Bu bənzərsiz gözəllər  
 Hərə növbəylə dastan səyəsinlər.»  
 Qasəb geymiş, tutub ləli qucaqda,  
 Ayı örtmüs qasəb, ləli qulaqda,  
 O qasılar yay idi, oxlardı qomzə,  
 Hami atmaqda düz, görəmkədə incə.  
 Qoyub şirinliyə bir tüng şəkərdən,  
 Şəkərdən hər biri tüng açdı birdən.

## ŞİRİNİN RƏFIQƏLƏRİNİN ƏFSANƏ SÖYLƏMƏLƏRİ

Firəngiz başladı əvvəlcə dastan:  
 «Edibmiş yerdə dövlət xəzənə pünhan,  
 Firidun xəzəndən olmuş xəbərdar  
 Qazib tapmış, aparmış hər nə şey var»  
 Dedi sonra gümüş sima Süheyla:  
 «Gəzərkən qırqovul bir sərvin altda,  
 Enib axşamçağı şahin səmadan,  
 Haman nazlı quşu tez tutdu asan.»  
 Əcəbnuş açdı dillər, saçdı şəkkər:  
 «Açıldı bağda bir gül, ətri ənbər,  
 Görüb ənbər gülü, qırdı, apardı.

Uçub cənnət quşu güzlərə vardi.»  
Fələknaz söylədi bir yaxşı dastan:  
«Biz ancaq bir göz açmışdıq cahandan,  
Bizi dost oldu burda dəxi bir göz,  
İki göz yaxşırıdır birdən, budur söz.»  
Humeyla söylədi: «Bir saf su vardi,  
Yaşıl gülşəndə aramla axardı,  
Susuz qalmış cavan bir şir yetişdi,  
Qəfildən gəldi, ordan bir su içdi.»  
Humayın söylədi: «Bir ləl vardi,  
Müdam yağıma olunmaqdən kənardı.  
Gəlib şah bəxti etdi ləli tarac,  
Onu bir küncünə aldı haman tac.»  
Səməntürk – yasəmən əndam dedi həm,  
«Sədəfdən düşdü ayrı dürr bir dəm,  
Fələk bir şaha etmişdi onu bənd,  
Bir ayrı yaqut ilə etdi peyvənd.»  
Pəriüzlü Pərizad dedi: «Hər dəm  
Sevinclər gördü ovlaqla bir Ay həm,  
Gəlib göydən Günəş ovlaq yerinə,  
O Ayı çəkdi birdən çənbərinə.»  
Xütənxatun dedi qəlbən olub şad:  
«Gəzirkən tək qəsəb geymiş o şümsəd,  
Qovuşdu sərv ilə şümsəd nagah,  
Gözəldir sərv ola şümsədə həmrəh.»  
Dil açdı dəxi Gövhərmülk sonra:  
«Qalırdu xeyli müddət Zöhrə tənha,  
Şəadət açdı ta bəxtin əlini,  
Qovuşdu, tapdı Zöhrə Müştərini.»  
Gəlib Şapura çatdı sözdə növbət,  
Məhəbbətdən yeni rəng aldı səhbət.  
«Əgər bal idi Şirin bir dolu cam,  
Ona yağ oldu Xosrov, tapdilar kam.  
Mən o rənglər qatan şəxsəm, hamanam,  
Bışon halvada yəni zəfrənam.»  
O sonra pəhləvicə açdı dastan:  
«Yaşa dünya, bizə verdin iki can!  
İki parlaq çıraqsız bu cahana,

Sizi heç görməsin ayrı zamana!»  
Açınca ağızı Şirin xoş nəzərlə,  
Hava mişk ilə doldu, çöl şəkərlə.  
Danışdıqca yera baxdı həyadan:  
«Yox idi eşqo eş, könlüm nigaran,  
Gəlib Şapur işə çarə tapınca,  
Bu işdən qəlbim oldu parça-parça.  
Olubsa bir yazı sevda qəzası,  
Nə yazmışa o yazmış intəhəsi.  
İpin çatmış ucu xoş naqşə çox bərk,  
Sevinçdəndir üzüm olmuş ipək tək.  
Mənə qismətsə Xosrovdan noğul, cam,  
Neçə Keyxosrovu mən qul tək allam.»  
Dedi Xosrov ona növbə yetəndə:  
«Qara bir şir yaşarmış bir çəməndo,  
Maral varmış, o yerdən şir keçirmiş.  
O, Şirin boynuna zəncir keçirmiş.  
Bu ovlaqla mənəm indi haman şir,  
Olub boynumda Şirin zülfü zəncir.  
Əlimdən tutmasa Şirin də bir dəm,  
Küləkdən şam sənənə tək mən də sönnəm.  
Mənimlə hərb edərsə bir qara şir,  
Bu Şirinlə zəfər mütləq mənimdir.»  
O dostlar əhl idi, həmcins həriflər,  
Qatıblar hər sözə əl, can veriblər.  
Ürək məhrəmsə, torpaq səhə bənzər,  
Bir əl vursan, olar mütləq təmiz, tər.  
Qızışdı könlü Şirinin bu yerdə,  
Yanaşdı Xosrova lütf ilə bir də.  
«Qədəh meylə dolu, üz-göz tamam al,  
O verdi şaha «Nuş olsun! Buyur al.»  
O bakır ləldən ta ləl alırdı,  
Açıb şah gül kimi razi qalırdı.  
Dedi bəzən: - Gecə, bax, köçmək istər,  
Sən ağla, ey qədəh, gülsün o dilbər.  
Dedi gah: - Diş ağartma, ey sohər sən!  
Mənə güldürmə afaqı, yetər sən!  
O məclis zinəti bütünlərə amma

Üzük oynatdı göylər sübh olunca.  
 Golincə sübh üzük qapdı apardı,  
 Xoruz gazdı üzük, bir hay qopardı.  
 Sevincdən faydalar gördü gözəllər,  
 Qayıtdı şəhərə onlar, qaldı çöllər.  
 Yedilər aləmi, qəm yox bir arpa,  
 Sevinc əskilmədi heç bir samanca.  
 Günün şüşəsini ta qırdı daşlar,  
 Cahan da xalqa oldu şüşətək dar.  
 Ələ mey şüşəsi onlar götürdü,  
 Şüşə tək qalxdı mey, başda oturdu.  
 O şüşə qələblərə çərx etdi həmlə,  
 Şüşə oynatmaq öyrətdi o, həm də.  
 Mey içməkdə sevinc bir qul bu yerdə,  
 Bu işrətlə gecə can tapdı bir də.  
 Ötən əfsanələr bir də deyildi,  
 Keçən dürdənələr bir də deşildi.  
 Həvəsdən qəlbə şahın cuş edirdi,  
 O yarı yad edib mey nuş edirdi.  
 Tovuzdur al şərab, amma ilansız,  
 Nə şirindir o xurma, həm tikansız.  
 Şərab ilə qədəh tutmuş bir əldə,  
 Tutub bir dəstə gül bir digər əldə.  
 İçib meydən gülü qoxlardı hər dəm,  
 O yarın könlünü yoxlardı hər dəm.  
 Aci mey canına etdi əsər çox,  
 O, Şirinə yetirirdi nəzər çox.  
 Dedi qəmza ona bir xeyli məna,  
 Öpüşlərlə dodaq bağlıydı amma,  
 Haman naz ilə eyhamlarla hər dəm  
 Alırkı hər sual üçün cavab həm.  
 Sözü gizlətdi onlar işvələrlə,  
 Dedilər har nə varsa, qəmzalərlə.  
 Gecə oldu gözətçi daim onlar,  
 Gecə çox-çox fikir çəkdi iki yar.  
 O şahı istidən basdı tamam tər,  
 O, sübhün eyşinə gəzdi səbəblər.  
 Necə Şirini tutsun bir zaman məst,

O şəkkər tüngünə etsin nə cür qəsd,  
 Ələ düşmürdü bir fırsat, bir imkan,  
 Hədəf səmtə ox atsın şah yaydan.  
 Ürək şad idi gördükə o yari,  
 Keçirdi sübhəcən xoş ruzigarı.  
 O gülgün rəng günün şəbdizinə bərk  
 Cilov vurdur söyüd üstdə o gül tək.  
 Minib Gülgünələ Şəbdizə bərabər  
 Günsələ Ay ov üçün gəzdi çöllər.  
 Suyu baldan da xoş Şahrudda bəzən  
 Cahan min nəşə duydu rudla meydən.  
 Kürə gah vurdur onlar bərk zəncir,  
 Balıq, quş tutdular etməklə tədbir.  
 Gazib at sürdülər Məntura doğru,  
 Nə ceyran qoydular orda, nə ahı,  
 Keçirdi günləri hər dəm bu qayda,  
 Yemək-içməkdə, seyranda, gah ovda.  
 Gecə çərxin qızı vurdur ələ rəng,  
 Üzə ulduzları etdi bir örpsək.  
 O şah yarı da gördəkdən göründü,  
 Üzündən hər tərəf nura büründü,  
 Gözəllər oldular dəxi ona yar,  
 Bütün məclis gözəllər, şahsa bikar.  
 Şəkər çoxdu, az idi badam orda,  
 Göyərçin çox, az idi şahin amma.  
 Hami yad etdi şahı, mey götürdü,  
 Səsiylə aləmi dəf, ney götürdü.  
 O rudsuz bir gecə olmazdı onlar, -  
 Şərabsız bir zaman qalmazdı onlar.  
 Şərab, məşuqə, gənclik, bir də gülzər.  
 Düşün, bundan gözəl yəni həyat var!  
 Gülü, gülzəri hər dəm seyrə dalmaq,  
 Mey içmək, cami bir dilbərdən almaq!  
 Qolu yar boynuna salmaq bir az bərk,  
 Dolanmaq nara bir tər narivən tək.  
 Ətəyindən onun tutmaq bir əllə,  
 Toxunmaq nobzınə bir digər əllə.  
 Baxıb bir çarə gəzmək qəmza ilə,

Durub nörd oynamaq bir busu ilə.  
 Baharı tutmaq ağuşunda möhkəm,  
 Qulağa bir bənövşə bağlamaq həm.  
 Demək sırını yarın gah qulağa,  
 Demək qəmdən yenə qolb ovlamağa.  
 Caham ancaq budur, yox bu, cahanda!  
 Əgər varsa, gedər qalmaz bir anda.  
 Gecə xoş bir gecə idi, bahardı,  
 Səadət göstərib üz, bəxt yarğı.  
 Gecə gündüz kimi Aydan alır nur,  
 Qədəh tutmuş gecə nurlar saçan hur.  
 Günsədən parlaq o Ay şöləsində,  
 Gedirdi mey soyüdlər kölgəsində.  
 Deyir «Nuş olsun!» o saçı, ötür quş,  
 Ürakdan ayrılıq dardi yox olmuş.  
 Şamamayla İoyaqt söyləyir sir,  
 Nə ayətlər səbə eylərdi təfsir.  
 Gözəllər sərv boylu, hüsnü aləm,  
 Açılmış hər birindən bir bahar həm.  
 Cami atmış biri, tutmuş dəfə əldə,  
 Gülabdan vardi o digər gözəldə.

## XOSROVUN ŞİRİNDƏN MURAD ALMAQ İSTƏMƏSİ VƏ ONUN MANE OLMASI

Qədəhlər dövr edib qızdıqca meydan,  
 Ağırlaşmışdı başlar yatmamaqdən.  
 Oturmaqdən yaman məst oldu dostlar,  
 Hamı getməkdə şahla oldu həmkar.  
 Xumarlıqdan düşüb saçı ayaqdan,  
 Yuxu mütrübləri tutmuş bayaqdan.  
 Qurulmuşdu o məclis, yoxdu əğyar,  
 Açılmış gül, yox idi amma bir xar.  
 Tamam keçdi bu vaxt Xosrov sobirdən,  
 O arzu ovuna üz tutdu birdən.  
 O qırvım zülfünü tutdu nigarın,  
 Xilas oldu əlindən ruzigarın.  
 Ləbindən öpdü ki, bax bir qulam mən,

Tora düşmüş quşam, gəl bari səp dən.  
 Nə getmişsə ömürdən, söylə, getsin,  
 Yeni gündür, yeni bir ruzi yetsin.  
 Bu səndən, məndən özgə burda kim var?  
 Nədir dəxi çəkinmək, bu, nə rəftar?!  
 Bu bağıri yanmışa dərmən özün ol!  
 Əgər oldunsa ruzim, gəl bu gün ol!  
 Nədir bir meyvə verməz bir ağac tok,  
 Ümid etmək, abas hər zülümə dözmək?  
 Əgər bir körpü lap göy daşdan olsa,  
 Su üstdə olmasa, yox xeyri əsla.  
 Görər qəssab iti hər dəm ciyər çox,  
 Yeyər öz bağırim, ancaq ciyər yox.  
 Qara rəngli bulud çox dəstə tutmuş,  
 Edib naz kəndlimin bağın qurutmuş.  
 Şoranlar var su görsəndi o, çox vaxt,  
 Susuzlar ağızına doldurdu torpaq.  
 Tökürson cama, de, neyçün zohor sən,  
 Dönürson sonra Şirin ad verirən.  
 Məğər tər ləldən mümkünmü keçmək?  
 Onu yaxşı olar tər vaxtı deşmək.  
 Yemək lazımlı quzu körpə olarkən,  
 Yetişsə, qurda qismətdir görərsən.  
 Göyərçin körpə ikən etsə pərvəz,  
 O şah tərləni golsa, bilmək olmaz.  
 Dayanma məst şir tək pəncə üstə!  
 Bu bizdən şir yixan bir pəncə istə.  
 Maral dağda olur hərçənd mögrur,  
 Kəməndi çarənin amma uzundur.  
 Əgər çöldə qaçar ahular od tək,  
 Qaçar şah itləri dəxi yaman bərk.  
 Düyüñ vurma o xəttə, xala çox sən,  
 Zəkat ver, malını qurtar xətərdən.  
 Olarsa müştəri nilinə möhtac,  
 Əgər lap Nilə düşsən də, yükü aç.  
 Şəkər tok lütf ilə dilləndi Şirin  
 Cavab verdi nabat tək dadlı, şirin:  
 «Bu bir torpaq nə adla, ixtiyarla,

Otursun taxta birgə tacidarla?  
 O cədlilik görmürəm mən eşşayimdən,  
 Ərəb athıyla ta bəhsə girim mən.  
 Nə var məndə o güc bərk at sürüm mən,  
 Hər ov şiriyələ bir bəhsə girim mən.  
 Əgər naz eylədim, qəsdim əyandır,  
 Yeməzlər isti vaxtı bal, ziyandır.  
 Bu qızığınlıq ötüb keçəsə bir az-maz,  
 Mənə şəkkər, şah üçün qənd pis olmaz.  
 Əqiq üstündə almaz durdu sonra,  
 Keşikçi zümrüdə əfiydi burda.  
 Başında təslim olmazlıq xəyalı,  
 Necəydi qəlbinin, ey tanrı, hali?!  
 Üzü al rəng, tamam olmuş tikan tək,  
 Gözəldir gül bitirmiş xarı görmək!  
 O şir tək hər tükü sərt idi, qızmar,  
 Durur qaqum tükü altında aşkar.  
 Qaşın yayı çatılmışdı yaman bərk,  
 Hədəf səmtə uçurdu qəməz ox tək.  
 Döyüşməkçün götürmiş qəməz mizraq,  
 Var idi hər döyüşdə bir barışmaq.  
 Təbəssümlər deyir sorma ləbimdən.  
 Yüz «et» söylərdi bir «etmə» deyirkən.  
 Qəzəb var üzdə, örtülmüş yanaqlar,  
 «Mənə bax ortada!» - söylər buxaqlar.  
 Sükut möhrü dodağında bu yanda,  
 Durur halqo qulağında o yanda.  
 Hesabsız sayda naz eylər bu bir göz,  
 Dönüb sonra bir üzr istər o bir göz.  
 Bəzərdi məclisi saçlarla oynu,  
 O, üz döndərsə, üzr istərdi boynu.  
 Görüb şah qəlbə bu istəklə yandı,  
 Mürüvvət tutduğu işdən utanı.  
 O tərəndi, çevirdi şaha arxa,  
 Odu ağ bir kükürd söndürdü burda.  
 Çevirməklə bu cür arxa o dilbər,  
 Dedi: «Arxam o şah olsa, bəs eylər.»  
 Dedim mən səhv, o, taxt göstərdi sırf ac,

Gərəkdir şah üçün həm taxt, həm tac.  
 Var idi burda bir ayrı hesab həm:  
 Üzüm tək qiblədir arxam da hər dəm.  
 Və bir də bir üzüm çıxsa əlindən,  
 Daha parlaq bir üz ərz eylərəm mən.  
 Gözəllər eyləyon nazda nələr var,  
 Qovub gözdən, yenə gözdə aralar.  
 Bozardıb bir gözü söylər ki, dur, get!  
 Bir ayrı göz deyər: «Tez qaçma, rəhm et.»  
 Dəyar yüz cana o rəğbat ki canan  
 Dəyar yox sevmirəm, iştir o, candan.  
 Görüb dərk etdi Xosrov ta o Ayda  
 Bu dərdə çarəyə yox meyl əsla.  
 Bir az üzlü dedi: - Qorx, ey dilarım!  
 Tutulmuş kimsəni az döy, ol aram!  
 Mey içdin, həm mənə mey verdin, ey yar,  
 Nədən mən sərxoş oldum, sansa huşyar?!  
 Ayıqlıq eyləmə mənlə ki, məstəson,  
 Mənim tək qəlbə həm qeyb etmişən sən.  
 Nədən bu kəkliyi san sindirırsan?  
 Aparmış kəkliyini eşq – o tarlan.  
 Ürəkda sırrı örtmək istəsən sən,  
 Döyüş qəlbinişən bəlkə dözərsən.  
 Yetər sən də yürüş başla, təbil vur,  
 Quyudan sən get Əyyuqda çadır qur!<sup>198</sup>  
 Bu sevdəda iti, kəskin qılinc var,  
 Qaçarlar burda gücdən dəm vuranlar.  
 Bilirsən ki, qılinc oynatsa dövran,  
 Casurluq göstərən olmuş başından.  
 Çalışmışa ola qəlbin mənə yar,  
 De, bari işvələr satsın riyakar,  
 Desin dostam, deyilsə dost əsla,  
 Ona yox xeyri, şad ollam mən amma.  
 Nə çox fallar açılmış bir oyuntək,  
 O ulduz keçdi, həm fal oldu gerçək.  
 Nə yaxşı söyləmiş mənə bilən şəxs:  
 «Həmişə xeyrə aç fal, ey bilən kəs!»  
 Yaman fikr eyləsən, fal da gələr bəd,

Desən yaxşı, görərsən yaxşı qismət.  
O ləlindən mən aldım busə ancaq,  
Halal eylə, haram etmə, özün bax!  
Dodaq mən bağlaram lap, istəsən sən,  
Bela tezliklə yox, yannam bu işdən.  
Budur qorxum: cirarsan üz o bir gün,  
Mənim tək aşiqi öldürdüyüncün.  
Səni bir gün tutar qan, yaxşı olmaz,  
Qanı aşıqların heç yerdə qalmaz.  
Tutaq ki, istəmirən mehribanlıq,  
Öpüş meylin də yox artıq bir anlıq,  
O cürət yoxdur ağzından öpüm mən,  
Öpüm qoy astanandan, ya atəkdən.  
Deməzdəm busəni bir sədqaqə eylə,  
Ləbi dad bilmək üçün töhfə eylə.  
Özün bir busə ver, qalx on götür sən,  
Məğər bundan gözəl alver görübən?!  
O tacirsən ki, yüz xarvar yiğib qond,  
Vurursan bircə qənd üçün bu cür bənd.  
Əgor açsan, səninçün də açarlar,  
Əgor son bağlaşan, bağlar, qaçarlar.  
Götürsə çəsmədən çox su o səqqə,  
Azalmaz çəsmədən su, artar amma.  
Qucaqlardım səni sanki bulud su,  
Canımsan sən, qılınc vurmaq olurmu?!

Sənin zülfün nə xain oğru imiş,  
Nəyim vardırsa, gündüz qarət etmiş.  
O oğru hindumu, bil, tutmasam mən,  
Bir oğru hindu adlandır məni sən.  
Olarsa oğruda lap yüz cəsarət,  
Çığırsan bəhrə verməz dəxi cürət.  
Kəmənd zülfü görür bir boynuma sal,  
Ariq ovla bir axşam razı sən qal,  
Könül almaqda ol ki, mən satım can,  
Son ol saçı, içim mən bədə candan.  
Vüsəl axşamıdır, gülsün dodaqlar,  
Qorunsun sevgidən yanmış çıraqlar.  
Qulağı sırgalı istər qul olmaq,  
Satan mən, bəs sənə qaldı qul almaq

Öpüş saymaq işim olsun bu axşam,  
Öpüş ver sən, nolar mən busə saysam.  
Nolar tale qapısından gırək bir,  
Bu tale xoşə, xoş dəmlər görək bir.  
Haman bu bir gecə gəl çəkməyək qəm,  
Sabah kim hökm edər, bilməz bir adəm.  
Var ikən bu gecə nəqđ əldə, bir söz,  
Sabahki nisəyə dikmək nədir göz!?

O qırvım zülfü oynatma, yetər sən,  
Mənimlə bir gecə oyna, tut əldən.  
Bu könlüm cana göldi, eylə dörman,  
Hasar et qoynunu, əldən gedir can.  
Bu candan dadlı, şirin çəşməsən, bax,  
Yarar can tək səni ağuşa almaq.  
Ayığından, ya başından öpəm mən,  
Dadar bal hər yerin digər yerindən.  
Nə şirinlik ki, var, vardır o səndə,  
Düz etmişlər sənə Şirin deyəndə.  
Bu şadlıqda, yetər, sən olma qəmğim,  
Nə Şirinsən, işin olmazsa şirin.»  
Dedi: - Sindirəmən - o dodaq bal,  
Peşiman ol, səbirələmən düz qal!  
Yaraşmaz şəhəndini sindirəsə bir şah,  
Baxılmaz yaxşı, pis iş tutsa hərgah.  
Elə su gəzmə, o, üzdən tökər su,  
Nə lazırm, eyləmə bitməz bir arzu.  
Bu kam ilə mən ollam burda nakam,  
Sən olsan bir od, atəş, mən ud ollam.  
Yox ikən eşq qəlbim mehribandı,  
Bu eşq göldi, tamam ruhum oyandı.  
Baxıb təbə əgor ölçü götürsəm,  
Səninlə xoş keçirəm vaxtı hər dəm.  
Uduzmañ nord özüylə kimsə ancaq,  
Olurmu hər zaman qəlbə şad olmaq.  
Yarı aləm onunçundur olaq şad,  
O bir yarı qazanmaqcığın təmiz ad.  
Nə lazırm təbə vermək hər zaman kam,  
İki yaxşı ad olsun dəxi bədnəm.  
Olar xoş düşməyək ayrı höyadan,

Və sonra çəkməyək qorxu xudadan.  
 Qadın yıxməq – bu, mərdlikdən uzaqdır.  
 Yıxan öz nəfsini haqq ilə haqdır.  
 O kəs ki, nəfsini yıxdı, ucaldı,  
 Yıxan öz nəfsini, dünyani aldı.  
 Məni şirin ağac bil xoş taravot  
 Ki, vardır halva məndə, həm də şorbət.  
 Sən əvvəl şorbət ol qane məndən,  
 Tələsmə, vaxt olar halva yeyərsən.  
 Yetər şorbət, düşümə indi halva,  
 Verərlər öncə şorbət, halva sonra.  
 Bu boyda ortada qənd var, şəkər var,  
 O Xuzistanla bəs nəymış bu rəftar?!  
 O vaxtlar xoş gələr insana saf su,  
 Onunla söndürərlər qalbdə odu.  
 Başından aşşa bir su, o, ziyandır,  
 Həyat çeşməsi lap olsa hamandır.  
 Səni sevmirsə qəlbim burda, canan,  
 O qəlbə bənzəyər sevməz o bir can.  
 Yeməz qızdırmaли bir kimsə halva,  
 Dəyərmi görsün o, illərlə səfəra.  
 Görüncə Şirini şah işdə lap xam,  
 Dili ötkəmsə də, gördü olar ram.  
 Dönüb yalvardı: - Ey bir nurlu Ay, sən,  
 Qəbulumdur nə qayda naz etsən.  
 Savab olmazmı ol tutmaq bu yerdə,  
 Nədir ol bağlayıb atmaq bu yerdə?  
 Yüyürdüm ki, sənə bəlkə çatam mən!  
 Səni əldə edəm, səndən tutam mən!  
 Görəndə zülfünə bağlanmışam mən,  
 Əla gəldinsə sən, getdim mən əldən.  
 Deməzdəm, andını gol qır vəfada,  
 Xumarım sinmaga ver busə amma.  
 Əsiri vədə ilə eylə sən şad,  
 Mübarək ölmüşü et qəmdən azad.  
 Yetirsin bir qucaq gül vaslı bağın,  
 Məni qoymuş tikan üstdə fəraigin.  
 Gülaba bəlkə mən batdım o güldən,  
 Gülüstən ətri ilə şad olum mən.

Özün sərxoş, ucu zülfün həm əldə,  
 Pis olmaz bir sevinc duysam könüldə.  
 Səninlə mey içib məst olmayımmi?  
 Sevincdən sənlə bir pay almayımmi?  
 Kənar bağlangsası sənlə oldu zərrin,  
 Səninlə gülsəm, ağzım oldu şirin.  
 Nə qaç məndən necə möhrə ilandan,  
 Nə mən güldən qalıb, nə sən tikandan.  
 Sən ayrılsan mənim dərdi – sərimdən,  
 Mən ollam bu başımdan, dərdən sən.  
 Apar ye bağırimi, sənsən o yarım.  
 Yoxumdur səndən artıq bir nigarım.  
 Üzün almazsa qəlb, onda dad olmaz,  
 Olar qəlbim, o qəlb ancaq şad olmaz,  
 Gözüm istərsə səndən qeyrə baxmaq,  
 Tikən batsın ona hər dəm qoy ancaq.  
 Əgər can döndərərsə üz üzündən,  
 Gələr evlənməyi yatsa göyündən.  
 Olarsa ortada dəxi məzənnəmt,  
 Miyançı olmağa zülfün kifayət!  
 Bu cür çox söz dedi, xeyli rəm atdı,  
 Tutub Şirini zülfündən o, yatdı.  
 O yaqtı camı göylər oynadırkən  
 O bir qurtumla yaqtı aldı yerdən.  
 Əlində camı şah durdu, oyandı,  
 Dünənki meydən o, məstdi, oyandı.  
 Tutub sevda yapımişdi ətəkdən,  
 O atəşdən ol almış dəxi xərmən.  
 Od-atəş püskürdü başda sevda,  
 Quru otdan çəkinmək yoxdu əsla.  
 O, tutmuş nar məmə dildəri bərk-bərk,  
 O taxta üstə bağlanmış ipak tak,  
 Çalışdı burda Şirin xeyli candan,  
 Xilas oldu o sırdən ta ki ceyran.  
 Belə qızığlılığı gördükdə şahda,  
 Dedi: - Etmə belə qızığlıqliq əsla.  
 Qızışdırmaq nə lazım qəlbə naçar,  
 Üzə ağ olmağım dəxi mənim var.  
 Bu cür qızığlıqliq etsən, yaxşı olmaz,

Əgər bir gül qızışsa, ətri qalmaz.  
 Ağa eylərsə vərdiş çox danişmaq,  
 Olar qulluqcu da onda üzə ağı.  
 Nədir qulluqcu ilə söhbət açmaq?!  
 Cəza vermək gərək, ya susmaq ancaq!  
 Olarsa yolda axsaq şahlıq atı,  
 Çətindir çox düzəlsin bir muradı.  
 Sənə şahlıq verən gün, bil ki, dövran  
 Muradin tez girər zorla qapından.  
 Əlində cam ola, kündə ayaqda,  
 O sərxaşa ayıqlıq olmaz əsla.  
 Budur mən burdayam, get şahlıq al sən,  
 Onu qaytar, əlindən qaçmırıram mən,  
 O dövlətsiz naxışdan salma söhbət,  
 Olar bir yerdə ancaq mən və dövlət!  
 Sevib mən dövləti, verrəm sənə can,  
 Məni dövlətlə bilmə düşmən insan!  
 Sevin ta dövlətə sən sahib oldun,  
 Yemə qom, sən ki xos gündə doğuldun.  
 Sən əvvəl bəxti axtar, sonra gəz cam,  
 Tapılmasız xəzənə, olmazsanca aram.  
 Dil əvvəl, sonra söz, göz, sonra həm nur,  
 Üzülməzsa əvvəl, bado olmur.  
 Səbirli mümkin olmuş kama yetmək,  
 Həm aram ilə dilarama yetmək.  
 Bu qızığınla iş heç cür düzəlməz,  
 Keçi qaçmaqla, bir sözdür, kökəlməz.  
 Bu sərgordanlıq olmuşkən arada,  
 Olurmu mən yetim şahla murada?!  
 Əgər mən baş qoşub olsam sənə yar,  
 İşindən sən qalarsan mənlə naçar.  
 Sən əvvəl şahlığı al, mülkü qaytar,  
 Mən ollam mütlöq olsa bəxtimiz, yar.  
 Bu həmdəmliklə şad olsan, sevinsən,  
 Olarsan şahlığindan, qorxuram mən.  
 Xəyalında əgər varsa şah olmaq,  
 Gərəkdir ayrılaq mütlöq biz ancaq.  
 Qədimdən mülkünüz olmuş bu dünya,  
 Eyibdir qalsa yad əllərdə amma.

Bu dünyani tutublar cəld olanlar,  
 Durub baxmaqla olmuş kim cahandar?!  
 Hər işdə ləngimək mümkün də olsa,  
 Buna şahlıqda bir mümkün yox əsla.  
 Əgər şahlıqda, sən diqqətlə baxsan,  
 Udubdur əzmiş tez hərbə qalxan.  
 Cavansan, şahlığın, aslanlığın var,  
 Döyüş, ancaq başın üçün tac axtar.  
 Ayağından bu mülkün fitnəni aç,  
 Nəyə qadırsan, aç göstər, hüñər saç.  
 Nəyin vardı o hindu gəldi, aldı,  
 Edib türklük o, taxtı-tacı çaldı.  
 Qılınc vur cisminə, bağıri yarısın.  
 Elə et, tilsimi bəlkə qırılsın.  
 Əgər şahlar əli axtarsa bir kam,  
 Tutar bəzən qılınc, bəzən qızıl cam.  
 Yerindən dur, ələ hindu qılınc al,  
 Gələr altı cəhətdən ordu dərhal,  
 Səninlə yar olar göylər də birbaş,  
 Səninlə düşmən üstə yağıdırar daş.  
 Bir əl mən də yetirrəm olsa imkan,  
 Əgər yox, əllərim qalmaz duadan.  
 O atəşdən alındı, qızdı çox şah,  
 O hirsə Şəbdiz üstə qalxıdı nagah.  
 Açıqlı söylədi: - Getdim, gecən xos!  
 Çixa lap qarşımı dərya, ya atəş.  
 Xuda bilsin, o oddan dönmərəm mən,  
 Gedib islanmaram tükən dəmizdən.  
 Na zənn etdin, olarmı dəxi yatmaq!  
 Düşündüm, yatmayıçı bir yolluq atmaq.  
 Yeri qazmaq gərək bir fil boyunca,  
 Tuluq verrəm, qoy əzsini fil doyunca.  
 Fil ollam yastiğə baş qoymaram mən,  
 Söz olmaz burda dəxi saxsı fildən.  
 Na nadandum, dam üstə sürdülməşşək,  
 Onu endirrəm ordan bir biləntək.  
 Bacarsam da gözəl kuşə qayırmaq,  
 Bacarram mən yərə çırıp da qırmaq.  
 Mənə qəhr ilə lazım yaxmaq odlar,

Həm odda yanmaq öyrənmək nə cür var.  
O qorxutmaq məni, bitməz muradın,  
O mədlik döri keçməkdə iradın!..  
Məni tacımdan etdi eşq, sevdan,  
Başından oldu eşq ilə çox insan.  
Əgər olmazsa eşqin başında,  
Uzaq düşməndi tacımdan başın da.  
Fələk tək boynumu saldın kəməndə,  
Buraxdırın hər necə saldına bəndə.  
Verib bir bədə məst etdin məni sən,  
Ayaqdan bəndə saldın məst olurkən.  
Olunca məst, əcəb, dur söyləyirsən.  
Ayıq düşmənlə get, çarpış deyirsən.  
Böli, düşmənlə qalxıb hərbə girmə,  
Quyudan da xilas ollam haman dom.  
Yola düşməkdir artıq məndə niyyət,  
Gedim ardınca, iş çıxdır həqiqət.  
Öyüd verdin, yadımdan çıxmaz əsla,  
Gərok soy eyloyım burda nə olsa.  
Məni halimdən etdin sən xəbərdar,  
Dedin yaxşı – yamandan hər nə söz var.  
Mənim əvvəl var idi yaxşı baxtım,  
Var idi başda tacım, həm də taxtim.  
Bu aləmdə məni avaro etdin,  
Yaman günlü, yaman biçarə etdin.  
Qəmin almazsa tərkə əlil,  
Gələrdim mən bura hansı yel ilə?!  
Mənimlə xoş dolandın xeyli müddət,  
Edərdin çox şirin, çox dadlı səhbət.  
Uzaq dur indi mehrimdən deyirsən,  
Özün verdin izin, artıq gedim mən.  
Bu getmək vardi, mən nadan deyildim,  
O cür da bədgüman mehman deyildim.  
Oturdum, süfrə açdın sən ürəkdən,  
Çörək heybəmdədir, artıq gedim mən.  
Ayağıyla atı tərpədi sonra,  
Qoşun çəkdi o Gülgün adlı yolla.

## XOSROVUN HİRSLƏNİN ŞİRİNİN YANINDAN RUMA GETMƏSİ VƏ MƏRYƏMLƏ EVLƏNMƏSİ

Ürək Şirindən inciq yol gedirdi,  
O, Ruma çatmağa tez cəhd edirdi.  
O yollar qorxulu, mümkündü tarac,  
Dəbilqə başda idi sanki bir tac.  
O qorxur Bəhrəma məxsus adamlar,  
Görərlər, eylöyirdi usta rəftar.  
Var idi dörd qanad bir qartal altda,  
Qılinci bir nəhəng, ancaq əl altda.  
Yetişdi məbədə, bir vaxt keşşələr,  
Ona ulduzdan, aydan söz demişlər.  
Edib ordan da döryə səmtə təsil,  
İki at mənzili yol getdi mil-mil.  
Atı sürətlə ordan sürdü möhkəm,  
Yetişdi Qeysərə, Qonstantino həm.  
Olunca Qeysərə məlum nadir hal.  
Bunu bildi o, Rum üçün xeyir fal.  
Bu iqbalı uğurlu bəxt bildi,  
Durub hörmətlə o, pişvaza göldi.  
Görür Qeysər qapı açmış özü bəxt,  
Ona töslim olundu tac ilə təxt.  
O İsa din bu işdən oldu çox şad,  
Qızı Məryəm şah üçün oldu arvad.  
Haman şahənə toyda şahla Qeysər,  
Bəyan etmişdilər çox əhd-şərtlər.  
O qızla bəxtiyar şah dastanından  
O Rum əhlindən orz etdi nə dastan,  
Niyatusla qoşun çəkməkdən orda,  
Cinahlar düzənsindən orda-burda.  
Demişdir başqaşı, bəhs etmirəm mən,  
Gedib yatmışdır o, mən bir oyaqən.  
Əgər mən nırxını qırsam kiminsə,  
Mənim də nırxımı qırmazmı kimsə!?

## XOSROUVUN BƏHРАMLA VURUŞMAQ ÜÇÜN QOŞUN ÇƏKMƏSİ VƏ QƏLƏBƏ QAZANMASI

Qalib şah orda əyləndi beş-on gün,  
Bir ordu istədi hərbə kōməkçün.  
Ona saysız qoşun bəxş etdi Qeysör,  
Qızıl kəsdi, düzəldi ondan işlər.  
Qoşun toplandı saysız şah yanında,  
Dağ üstü dağ qalandı, coşdu dörya.  
Dəmir bir dağ ki, tərpəndi yerindən,  
Deyərdin oynadı yer məhvərindən.  
Seçib qırx-əlli min mərd pəhlivanlar,  
Döyüş görmüş, vürüşqan qəhrəmanlar,  
O etdi həmələ, bir düşməndi Bəhram,  
Zirehlər paltar olmuşdu, qılınc cam.  
Xəbor tutduqda Bəhram halı bildi,  
Ov eylər şir kimi meydana gəldi.  
Edərsə tülküllük işdə əgor bəxt,  
Na fayda, şahlıq olsun, tac, ya taxt?!  
İki ordu düzüb səf, çəkdi xəncər.  
Cinahda, qəlbədə düzəndləndi səflər.  
O qədr oxlar, qılıncalar çak-çak etdi,  
O filin beyni, şirin bağıri getdi.  
Təbil gurlar, ölonlər çəş-baş olmuş,  
Dirilərdən aparmış hərb ağıl, huş.  
Nal alımı atların dirnəği oddan,  
Dönübüdər lala qandan, sağrı, yalman.  
Ərəb atlar coşub girdikəcə hərbə,  
Qulağı yerlərin pay aldı civə.  
Qılıncalar əldə şimşəklər saçırı,  
O şirlər hər torəfdən diş qıçırdı.  
Əcəl can almağa gözlərdi fürsət,  
Oyunlar göstərir hər dəm qiyamət.  
Cahanda sanki məhşər başlamış tək,  
Bülüövlər niza döşlərdə ucu bərk.  
Meşa olmuşdu hər yan nizələrdən,  
Yox idi qaçmağa bir yol o yerdən.  
Na şirdən orda ceyran qurtarlığı,

Qılınclardan no şir can qurtardı.  
Tutub oxlar zirehlər altında yerlər,  
O gül yarpağı altında sanki yellər.  
Gəzirdi qanlı oxlar sanki qartal,  
Yazib quzğunlar üçün hökm dərhal.  
Zəhərlənmış zirehlərdən damır qan  
Yixilirdi zireh geymişlər ondan  
O Əyyuqa çatıldı qanlı dalğa,  
Dolub bayraqda muncuqlar da qanla.  
Qırılmış nizələrlə burda hər dom  
Darardi zülfü bayraqda soba həm.  
Ölən sərvərləri görəcək nəzərlər  
Ətək cirdi fələk, həm sinə yerlər.  
Həmail bağladı orda hər insan,  
Qılıncdan bu biri, qeyri yaradan.  
Guruldar türk neyi, hər yanda qovğa,  
O türklərdə görünmür hay-küy əsəl.  
İpək bayraqlar al rəngdə ucaldı,  
Qamışlıq son deyərdin ki, od aldı,  
Cumur qan tökməyə saysız qılıncalar,  
Na çöllərdə o sayda daşla qum var.  
O oxlar gör can almaqdə nə hayda!  
Xəzan yarpaq da tökməz heç o sayda.  
Fil üstündü qurulmuş şah üçün taxt,  
Qılıncalar hər yanında vardı sərvəxt.  
Büzürgüməmdə möst fil qarşısında,  
Hey üstürləbi seyr cylordi onda.  
Baxır, fürsət gəzir görsün nələr var,  
Haçan süstük tapar düşməndə bazar.  
Gəlirkən vaxt dedi şah: - Tələs son,  
Mübarəkdir bu tale, vermə əldən.  
Qisas üçün golib qovğa qopardın,  
Son oynat fili şah rüx vur, apardın!  
Yerindən fili tərpətdi o şah bərk.  
O, Bəhram səmtə cumudu, coşdu Nil tək.  
Onu toppuzla şah vurdugda birdən,  
O fil gövdə yixildi, düşdü fildən.  
O dünya yandıran oldu tamam xar,

Qazandı hərbi Xosrov, bəxt idı yar.  
 Axan qanlar nə sellər gör qopardı,  
 O sellər başları toptak apardı.  
 Kəmənd bir zəncir idı rumlularda,  
 O zənci zülfünə bənzərdi orda.  
 Haman hindu qılınc kim göldi qarşı,  
 O gürçü qırımı tək kəsdi başı.  
 O Bohramlılar yaman çaxnaşdilar bərk,  
 İşiq görmüş o bir sərsəm adam tək.  
 Xilas oldu o qırğından çox az kəs,  
 O Bəhrəmla yara almış neçə şoxs.  
 Görüb Bəhrəm gücündən razıdır bərk,  
 Cahan yıldız onu Bəhrəm Gur tək.  
 Sınar, gördüm, özündən razi insan,  
 Qalarsan sağ, gözün ilə bacarsan.  
 Əgər bir kimsə görsə bədnəzərdir,  
 Baxarsa yaxşı gözə, bu, zərərdir.  
 Haçan Xosrovdan üz döndərdi Bəhrəm,  
 O, düşmən istəyinə oldu nakam.  
 Belə çox yandırar xırman bu dövran,  
 Oyunbazla oyun oynarmı insan?!  
 O hansı sərvə bəslər bərk, ucaldar,  
 Yenə əyməz onu dərd ilə takrar?!  
 O hansı bir güllü bəslər, çəkər naz,  
 Yenə axırdı soldurmaz, saraltmaz?!  
 Ağızda hər tikə dadmaz ki, şəkkər?  
 Bu mey gah saf olur, gah xilt içərlər.  
 Bu yer şadlıq, o yer qəmdir deyərlər,  
 Ayaq burda, başa orda döyərlər.  
 Elə yer var ki, mütrüb dindirər saz,  
 Elə yer, növhəci qaldırmış avaz.  
 Bu sazdan, növhədən qalxan səda, səs,  
 Bu günbəddə çürük bir cevə dəyməz.  
 Bu təndir istidir, sən tək odun çox,  
 Tikan doldur ona, gül, fərqi heç yox.  
 Ala bir köhlənə minmiş bu dünya,  
 Təpik dadmaq var əql üçün hesabda.  
 Fələk mavi bir at minmiş, qaçıր bərk,

Gərək qaçın bu ruh, etsin yolu tərk.  
 Bu dövrəna inanmaq olmaz əsla,  
 Vəfa bir kimsəyə etməz bu dünya.  
 Yaman sərt oldu Bəhrəm Çubino bəxt,  
 Dönüb şah Xosrova qaldı qılınc, taxt.  
 O getdi Çinə almında qırışlar,  
 «Qəza üz verdi», tək almında xətt var.  
 Bu zülmə düşmədi burda o, tonha,  
 Oyun çox göstərib böylə bu dünya.

## XOSROVUN İKİNCİ DƏFƏ TAXTA OTURMASI

Balıq bürcündən Ay baş qaldırankən,  
 O şah bürcündə Xosrov tutdu maskon.  
 Sövrdən Zöhra, Xərçəngdənə Bürcis  
 Səadət bəxş edir təslisli tösdis.  
 Həməl bürcündə Gün saçmaqdadır nur,  
 Zühəl Dəlv içərə nurlarla dolubdur.  
 Ütarid orda Cövzada nigaran,  
 Baxırdı Şir yixan Mərrixə heyran.  
 Zənəb Mərrixı tutmuşdu oraqda  
 Zühəl rəs ilə yatmış bir yataqda.<sup>100</sup>  
 Zəfər vermişdi tale burda bəxtə,  
 Oturdu şah golib firuzə taxtə.  
 Bütün ağla qara ondan olub şad,  
 O, Şərqə, Qorba yüksəldi uca ad.  
 Yerində qaydaya düşdükən dövlət,  
 Günü-gündən yeni güc tapdı, qüvvət.  
 Gəmiylə dür verib, dəryaca gövhər,  
 Ucaltdı Ülkərə bir taxt o sərvər.  
 O gövhər çoxluğu saçdıraq nurlar,  
 Gecə aylı gecəyimiş sanki parlar.  
 O, üz tutdu mübarək taxtə şir tək,  
 İgidlər söylədi: - Olsun mübarək!  
 Üzüyüylə cahan şad oldu, xürrəm,

Ona əhsən dedi xilqət haman dəm.  
 Onun əksindən aləm nur qazandı,  
 Xorasanda günün ömrü uzandı.  
 Sevinc, şadlıq səsi hər yana getdi,  
 O, Mərvdən Bələ, lap Şahcana yetdi.  
 Onunla tapdı şadlıq taxt ilə tac,  
 O Şirin qəməzəsi başlatdı tarac.  
 Ürəkdən nə qəni mümkündü atmaq,  
 Nə qən qəməxarına mümkündü çatmaq.  
 O, cüntki Məryəmi gözlərdi hər dəm,  
 Onunla göylərə qalxmışdı möhkəm.  
 Var idı xəzənə, şahlıq, bir də dövlət,  
 Verirdi amma yarsızlıq əziyyət.  
 Deməzdim, cyləmir şadlıq o heç vaxt,  
 Edirdi şadlıq o, candan yox ancaq.  
 Tapirdirudla meydən bəzən aram,  
 Olurdu göz yaşıdan doldurur cam.  
 - Nə istərsən, ürək? - söylərdi bəzən,  
 Bu şahlıq, eşq mülkü – hansı? Dillən!  
 Bu eşq ilə bu mülk düz gəlməz əsla,  
 Olar doğru, birindən tutsan amma.  
 Nə xoş söylər pələng üçün o aslan:  
 Doğar eşşək və ya yol bu, o, Zəncan.  
 Mənim bu mülki ilə həm yarımdı olsa,  
 Bu şahlıqdan tapardım kamı onda.  
 Oyaq bəxtimlə şad oldumsa, xurrəm,  
 Deyil yüz mülk yarın bir tükü həm.  
 Yatirdim bir gecə yar ilə bağda,  
 Oyaq bəxtim dayanmışdı ayaqda.  
 Yatarkən bəxtim ancaq mən oyandım,  
 Ürəksiz, yarsız oldum, odda yandım.  
 Həni dəm-dəm o möclis qurmaq orda?  
 Sevənlər cənnəti qaldı, de harda?  
 Pəriüzlü gözəllərlə bir olmaq,  
 Gözəllər şahını ağuşa almaq!  
 Kimi mən səsləyim könlümdə əfəgan.

Nə güllərdi? Küləklər çalrı çıxdan.  
 Necə naziklər idi, nazınılınlar,  
 Yox onlardan hanı heç bircə dilbər.  
 O işrotlər, gecə heç yatmamaqlar,  
 Gecə ofsənə söylərdi dodaqlar!  
 Ayın taxtında söykənmək bir az bərk!  
 Mey içmək sanki bir düşmən qanı tək.  
 Həni Şirin? Həni şirin o dillər?  
 O bir abi-həyatdı, dadlı, şəkkər!  
 Təzə gül yarpağı idi, şəkər bar!  
 Şəkər var idi, bax, xarvar-xarvar!  
 Düzəldərdi dəmirdən bir hasar bərk,  
 O eylərdi qolundan altun örök.  
 Üz üstə qoymaq üz, sanki o bir gül,  
 Telə tel bağlamaqlar sanki sünbü'l!  
 Xumar gözəl çıxarmaq məstliyindən,  
 Onu ağuşa almaq gizli bəzən.  
 O sözər ki, dedim mən, ya eşitdim,  
 Xəyalımı, uyğumu, mən yad etdim.  
 O, düşmən getdi, artı xəzinəm,  
 Bu yarsızlıqla artı heyf dord-qəm,  
 Deyirlər, Gün kimi gül burda hər dəm,  
 Yerində Cəmşidin olmaz rəva qəm.  
 Ağız hardan gülər burda dolu, bərk!  
 Soyuq bir ah olar ancaq o gülmək?  
 Yuvası yundan olmuş bir quşam mən,  
 İpək bir tordayam, heyf, istoməzdən.  
 Gülüstan səmtə getmək arzular can,  
 Ayaqda bir qızıl zəncir, yox imkan.  
 Nə bu bəndi ayaqdan mümkün açmaq,  
 Nə bu bənd ilə mümkündür bir uçmaq.  
 Bu bir fördin qəmindiñ aciz ikən,  
 Necə bir məmləkət dərdi çəkim mən.  
 Mənə lazımsa da yuzlərlə qəməxar,  
 Bu yüz qəm çəkməyə hardan gücüm var?!  
 Görüb eşşəkdə yük, allam, götürəm,

Buna gülməzmi eşşəklər baxıb həm?!  
 Günaşlı Ay bu bir olmaqla ancaq,  
 Bu torpaq fərş olubdur nurlu, parlaq.  
 Pərişandır könül, nurum odur yox!  
 Deyil toplu ürək, zillətdəyəm çox.  
 O ulduzlar gülü olmuş bu bağın,  
 Dağılmışlar nə nuru o çıraqın?!  
 İşıq veməz qıçılcım sanki bir şəm,  
 Dağılmış bunda nur, onda olur cəm.  
 Ürəkdə tac ilə toxta həvəs yox,  
 Bu qəlbə istəməzdim incidim çox.  
 Qara gün qəlbimə göldi gecə, gör!  
 Bu cismə düşdü qızdırma necə gör!  
 Siçan aqrab yuvasından ki, keçməz,  
 Süpürgə qurruğa bağlar nədən bəs?!  
 Qara rəngdə olar zənci sıfətdən,  
 Saraldo amma rəngi xəstəlikdən.  
 O, hirsətə sonra dilləndi dayan bir.  
 Bu dövlətlə bu cür tündlük nədəndir?!  
 Bu dövlət var, tapar həm bəxt aram,  
 Səninlə sevgilin həm qaldırar cam.  
 Bu dövlətdən böyükər dönməz osla,  
 Düşün, dövlətlə etməz kimsə qovğā.  
 Nə kam oldu bu dövlətsiz, nə bir dad,  
 Fələk bilməz bu dövlətdən gözəl ad.  
 Yeterlər kama həm dövlətlə hər dəm,  
 Dən olsa, quş düşər mütləq tora həm.  
 Həyat bəxş eyləyər sən buğda əksən,  
 Bitərlər özləri otlar, görərsən.  
 Hər işdə nur saçan dövlətdir ancaq,  
 Bu işdə olmasın dövlətsiz olmaq.  
 Dedi bir xeyli bu əfsanəldən,  
 Ürək nə, eşq nə sevda gələrkən.  
 O, hicrana döziüb, qəmdən çəkindi  
 Bu səbr etməkdən o, xeyli sevindi

---

 XOSROUVUN AYRILIĞI İLƏ ŞİRİNİN  
 AH-ZAR ETMƏSİ

Çökərkən sözdə zəhmətlər o ustad,  
 Seçib söz, dəftərində eyləyib yad.  
 Haçan Şirin o şahdan ayrı qaldı,  
 O həsrət canı, qəmər qəlbə alı.  
 O, səpdi gül suyu badama hər gün,  
 Gülab tökdü həmən badam gülüyçün.  
 Qəfil başı kəsilmiş bir qoyuntak  
 Yixıldı, döyüd orda əl-ayaq bərk.  
 Bədən gücdən düşüb, könlündə ahlar,  
 Qarışqa gözlori misli ürək dar.  
 Yelo vermişdi xırmanı o dılber,  
 Yuyurdı göz yaşı ilə atəklər.  
 Düşürdü məst yero bəzən o, bihal,  
 Gözə bağıldı bəzən də o, dəsmal.  
 Açıb gah bir sap inci gözlərindən,  
 Edir gövhər sapi kirpiklərindən.  
 Yuxu bilməz həvəslərdən damağı  
 Yuxusuzluqdan olmuş göz çıraqı.  
 Söyüd yarpağı tak titrər o canan,  
 Baha nifə, kasadı nafş ondan.  
 Sərildi yerlərə qəmgin o bir dəm,  
 O müşkin zülf yeri müşk ceylədi həm.  
 O nəşrin dırnağı birdən apardı,  
 Onunla lalədən yarpaq qopardı.  
 O badam şəkkərə bəzən verir su,  
 Həm əzdi findığı innab ilə o.  
 Qaçırıldı hər yana toptak o bəzən,  
 Donurdu həm də çovkantək o birdən.  
 Ağac bitmişdi bir nur günbədi tək,  
 O, kafur tək əriyirdi su görcək.  
 Yuxusuz nərgiz üçün duz səpirdi,  
 Yanırdı lalə, nərgizdən su verdi.  
 Təzə bir yazdı o, parlaq bir Ay tək,

Yerə düşdü, dağıldı cıvətək bərk.  
 Hüküm çəkdi qəfildən qəlbə qəmələr,  
 O qəlb ordugahı sindi sərasər.  
 Çıxbı tez pusqudan atlandı möhnət,  
 Haman ön dəstədə məhv oldu taqət.  
 Cigər tək büsbütün, qəlb ilə sinə,  
 Taləndi, qarət oldu xəzənə-xəzənə.  
 Edib yüz cəhd qurtardı özü can,  
 O, xidmətdə durandan sonra candan.  
 Edirdi qəlbini nifrinlə o gah yad,  
 Edirdi dərdililər tək gah fəryad.  
 Deyirdi bəxtə bəzən: - Ey zülümkar!  
 Sənin bundan betər yəni işin var?!

O bir kam ki, könlümdə oyatdin,  
 Gətirdin sonra əldən aldin, atdin.  
 Ayaq basdırın xəzinə üstə nagah,  
 Nədən bəs tulladın sonra son, ey şah!?

Özünən son gül-çiçək bir yaz gətirdin,  
 Gülü aldin, tikan orda bitirdin,  
 Bəyəndin bir çıraq dünyadan əvvəl,  
 Onun üstə nədir əsdirməyim yel?!

Əla abi-həyat gəlməmişdi birdən,  
 O qeyb oldu, heç ondan iğmədin sən.  
 Sənən mətbəxdən odlar düşdü qismət,  
 O oddan görmədin şadlıq, səadət.

Çıxır tüstün sənin indi o oddan,  
 Nə fayda indi olsan da peşiman.  
 Xeyirli bir mələk göydən də bəzən,  
 Ürək verdi, dedi: - Kama yetərsən.

Həvəs divi yolundan gah çıxardar  
 Ki, getsin şəhin ardınca o dildar.  
 O bir müddət bu cür möhnətdə qaldı,  
 Gəmi bir sahilə axır yan aldı.

O, yerdən durdu, könlündə yüz ah-zar,  
 Düşüb torpaqlara olmuşdu çox xar.  
 Tutub üz Banu qəsrinə o dilbər,  
 Dedi Banuya Xosrovdan xəbərlər.

Bu işdə Banu çox göstərdi diqqət,  
 Öyüd verdi, dedi bir çox nasihat.  
 Dedi: - Səbr et neçə gün sən bu qəmədə  
 Ki, daim kim qalib dərddə, əlmədə?!  
 Yeyin bəxt olmaq olmaz çox o gültək,  
 Yixar tez körpünü axsa sular bərk.  
 Düşüb qalxmaq o toptək yaxşıdır bəs,  
 Yixilsə, qalxacaqdır bir də hər kəs.  
 Əgər bağlanmasa işlər, açılmaz,  
 Toxum bitməz, çürüməzsə o az-maz.  
 Daha xoşdur ələ gec golsə hər kam,  
 Olar tez məst tez-tez qılğıdan cam.  
 Bulud möhkəm qaralsa, son görürsən,  
 O ağlar bərk, açılmış tez də birdən.  
 Yararmı yol gedən sürsün atı bərk,  
 O, tez yoldan qalar tez getdiyi tak.  
 Götürsə almış batman bir eşşək.  
 O qorxmaz almış beşdən, nə etmək!  
 Çətinlik var bu gün, səbr cylo, qəm ye!  
 Sabah iş nolacaq kimdir bilən, de!  
 Yolunda Xosrovun çəkdiñ əziyət,  
 Bu yolda görmüsən çox dərd, möhnət.  
 Əgər xeyr olmadı, cyb cyləməz bu,  
 O, yəxni dadmayıb, yox burda qorxu.  
 Zamandır, su aşağıyla qoy axsim.  
 Bu bəxt olmaz soni tək çox buraxsim.  
 Tələsmə, indi son səbr cylo barı,  
 Çətinliklə axar su üz yuxarı!»  
 Dədikcə Banu bir xeyli bu qayda,  
 Səbirsiz büt səbirdən gördü fayda.  
 Galib ustاد Şapur da bu yandan  
 Danışdı bir neçə mənə olandan.  
 Səbirə qəlbə oldu xeyli toxdaq,  
 Anıb Pərvizi şad oldu o ancaq.  
 O dözdü qomlara bir xeyli müddət,  
 Nə cismində ürək, canda nə taqət!

## MƏHİN BANUNUN ŞİRİNƏ VƏSİYYƏT EDİB ÖLMƏSİ

O Ayın qalbi qəmdən sinmamaqcün  
Ürək verdi ona şah Banu hər gün.  
Onu bir xəlvətə bir gün çağırdı.  
Gedirdi dövlət əldən, hal ağırdı.  
Açar verdi deyib «Al, xəznələrdən».  
Anan tək can verim qarşında qoy mən.  
Vücudu büsbütin süstləşdi artıq,  
Bədəndən xəstəlik almışdı sağlıq.  
Beş-üç gün çəkdi o xeyli əziyyət,  
Bədəndən can uzaq düşdü nəhayət.  
Ayırılmışdı cahan şirin canından,  
Özü Şirinə tapşırıdı cahan, can.  
Keçib getdi, Günsəvər birdən qaraldı.  
Köyü taxtdan qara torpaqlar aldı.  
Əla heç gəlmədi bir şüsha daşdan,  
Qırıb daş etmədi axır pərişan.  
Fəğan! Bu çərx oyun oynar həmişə!  
Düzəldər, həm qırar daim o, şışa.  
Yaranmışda belə olmuşdur adət,  
Qoyulmuş hər əsas üçün nəhayət.  
Ari əvvəl məqamda bal düzəltdi,  
Yedi baldan o, axır öldü, getdi.  
Papağı yel dolu sən bu qılıblə,  
Bir az torpaqdır o, çox qırṛələnmə  
Papaq başdır salan yellordan, əlbət,  
Görər otlar nəvazış, sərv əziyyət.  
Bina qurmuş küləklər üstdə çox can,  
Bünövra piş qoyulmuş, qorx ondan.  
Bu tor tutmuş boğazdan bərk, bax sən,  
Çubuqdan başqa nə onda görərsən.  
Bu dovşan, tülüküyə çox baxma, zinhar,  
Bu dovşan tək yatan tülükü çox oynar.  
Olubdur çox döyüşkən qurdla aslan,  
Bacarmış tülükü onurları çox asan.

Baxıb mən tacribüylə gördüm amma,  
Cahan xoşluqlarıymış bir qaşınma.  
Qaşınma əvvəl əldə çox gələr xos,  
Düşər amma ələ sonda od-atəş.  
Bu dünya camini iç, şad olarsan,  
Haman əvvəlda məst, sonra xumarsan.  
Bu qəmdən keç, qəmə dəyməz bu dünyaya.  
Yapışma bərk ona, dəyməz o, əsla.  
Umarsan hər nə var almaq cahandan,  
Yeyərsən bir qarın ancaq sən ondan.  
Yoxundur heç nə, ya xəzənə varındır,  
Cahandan qismətin tək bir qarındır.  
Əgər sağlamlığı olsa ayaqda,  
Səni süstlükdən o, saxlar qıraqda.  
Yeməklərdən ağız aldıça ləzzət,  
Ağıldı pay alar hər dəm təbiət.  
Ümidsizlik əgər tutsa qulaqdan,  
Xilas üçün yolu tapmaz bir insan.  
Zəhərdir bir acı dünya qodimdən,  
Olar qurtarmaq ondan, az yesən sən.  
Sən olma çox yeyən gücsüz o qurd tək,  
Qarışqa misli ol, az ye, beli çək.  
Çıxar isə məzaciñ öz yönündən,  
Çətin sağlamlığı əldə edərsən.  
Yeyib çox, gündə yüz insan ölürsə,  
Yeyib az, tapmadı qızdırma kimsə.  
Haram olmuş yemi tarac etmək,  
Məzaci dərməna möhtac etmək.  
Yesən bir gülşəkərtək az çörək sən,  
Əlac ummaz məzaciñ gülşəkərdən.  
Gülər sən dəyməsən hər şey o gül tək,  
Yesən, lap qənd da olsa, iyələnər bərk.  
Əgər sevmirsən, axtarma cahanı,  
Sevirsən, söyləmə yaxşı-yamani.  
O kəs dünya qəmi çəkməz bir an da,  
Bizim tək manzılı yoxdur cahanda.  
Bu sohra ilə hər kəs üns saxlar,  
O istər bir ovuc torpaq, su naçar.

Özün palçıq, neçin qəlb qəm alsın?  
 Bu palçıq qəlb müsibətdir daralsın!  
 Bu namus, hiylə ilə çərx hər dəm,  
 Qoca, axsaq, ala bir at minir həm.  
 Həmişə bu ala at get-göl eylər,  
 Düşər bundan, minor, ondan ol eylər.  
 Selində qəmlərin getmiş atan bas,  
 Ata olmuş, oğul kim söylər ölməz?  
 Tutub bir hindunu töksən əgər qan,  
 Qalan varis tutar bir gün yaxandan.  
 Oğulsan, hindu öldürmiş atanı,  
 Nə oxşarsan onu, göstər vəfəni.  
 Bu donqay yay beli vur oxla sən həm,  
 Qırıbdır nəslini burda dəmadəm.  
 Kirişsiz ta bu çərxin yayı qalmaz,  
 Ovu bir kimsənin burda kök olmaz.  
 Maral şir məskənindən yol salınca,  
 Gözündə hər bir ot döndü qılıncı.  
 Neca xatircəm oldun qalmağından,  
 Önündə bir quyu, yellərdir arxan.  
 Sən olma arxayı, sakit bu dərya,  
 Bir an adəm yeməkdən qalmaz əsla.  
 Xəzansız bir bahar kim gördü burda?!  
 Açıq tor güllər o, həm soldurarda.  
 Açıq dadınsı gorək dünyada aqıl,  
 Yaşa şirin, açı Öl var muqabil.  
 Kimin ki, qisməti dərd ilə dağdır,  
 Ölüm vaxtı gülər sanki çaraqdır.  
 Bu dünyaya baxıb ağlarsa kim bərk,  
 Öpər boynu vuran oldan o, gültək.  
 Əgər bir vaiz olsa söyləyər ki,  
 Zamandır, tulla, olsun qoy mənimki.  
 Yüzü ölsün – deyər bir zahid olsa,  
 Soyunsun ta ölen, geysin o, sonra.  
 O kasdon bu cahan ar etdi hər dəm  
 O kas ki bu cahan üçün çəkər qəm.  
 Hələ gün var, yəmə qəm ruzi üçün,  
 Verər ruzi verən ruzini hər gün.

Cahan dəyməz qəmə, çək din üçün qəm,  
 Galındır bir gecə üçün, nə matəm?  
 Yox isə daimi heç nə Cahanda,  
 Odur bir arpaya dəyməz cahan da.  
 Ədəm mülkü üçün töhfə bu torpaq,  
 Təmiz tərkiblə pak gövhədir ancaq.  
 O aqillər verir doğru xəbərlər,  
 Yaman-yaxşı ölen vaxtı bilərlər.  
 Qadınlar var durar orda əran tək,  
 Kişi çoxdur, qaraüzdür ölen tək.  
 Sən ey tanrı, gəmim girdabə düşsə,  
 Ayağım bir daşa birdən ilişə,  
 Nizamiya əminlik ver kərəmdən,  
 Bağıشا, lütfunə layiq olum mən.

## MƏHİNBANUNUN YERİNƏ ŞİRİNİN ŞAHLIQ TAXTINA ƏYLƏŞMƏSİ

Haçan ki, taxtı qalxıb Şirin aldı,  
 O ölkə yüksəlib ərşə ucaldı.  
 Görüb insafını, xalq oldu çox şad,  
 Bütün məhbusları etdi o, azad.  
 Düşüb almazdı hər kəsdən o, bacı,  
 Nə hər bir kəndlidən istər xəracı.  
 Götürdü məzəlum üstündən o, cövrü,  
 Çəkib aldı zülümündən o, dövrü.  
 Şəhərlə, kənd ilə düzdü aranı,  
 Cahandan çox o, istərdi duanı.  
 Olub ədlilə dost şahinlə köklik.  
 Qoyun qurdla su içdi, etdi birlik.  
 Rəjyyət hər biri-olsun qohum, yad,  
 Onun ədliliq and içdi, olub şad.  
 Cahani tutdu bolluq hər tərəfdən,  
 Verirdi yüzdən artıq dən o bir dən.  
 Olarsa padşahda yaxşı niyyət,  
 Nə gül, otdan bitər gövhər, nəhayət.

O bədniyyat ağac barsız budaqdır,  
Xeyir niyyat verər bolluq – bu haqqdır.  
Əgər bolluq, qəhətlük olsa harda,  
Ədalət var və ya yox söylər orda.  
Olarsa şahda bir yaxşı yaman rəy,  
Bilər ki, şahlığı eylər haman rəy.  
Xəbər bilmirdi Şirin şahdan onda,  
Könül alt-üst idi o, şah olanda.  
O, Keyxosrov kimi taxtı bəzərdi,  
Dəli-divanə tək çöllər gəzərdi,  
O, hər karvandan istərdi xəbərlər,  
Məgər şahdan ona bir söz deyərlər.  
Xəbər bildi, olub şah Müştəri bəxt,  
Ucaltmış göylərə yerdən yenə təxt.  
Xəzinə paylaşı, çox saçdı gövhər,  
Bu cür dost borcunu verdi o dilbər.  
Bu Məryəm söhbəti verdi ona qəm,  
Təssübkeş, qatı qısqancı Məryəm.  
Belə and içdirib Rumda olan vaxt  
Ki, bir kimşə ilə evlənməsin şah.  
Olub bu acıdan Şirin xəbərdar,  
Bu sözdən ağızı da daddı zəhirmar.  
Bu işdə qolbını heyranlıq aldı,  
Bu möhnət palçığında batdı, qaldı.  
Bir il şah oldusa yurda o rəna,  
Nə ondan bir quş incik, nə qarışqa.  
O göz, qəlb uyğulu, qəmgin, nigaran,  
O zülfərə tək işi daim pərişan.  
O qorxurdu pərişan fikri yalnız,  
Ədalət rəsminə olsun vəfəsiz.  
O zirək sərv yenə bir çarə gördü,  
Düşündü, iddiadan ol götürdü.  
O getsin Xosrovun ardınca tənha,  
O şahın dərdini çəksin tək orda.  
Ayaq durmurdu bir yerdə fikirdən,

Ürəksizdə fikir olmaz, bilirsən.  
Gəlib bir bəndəyə bəxş oldu şahlıq,  
O, tac qoymaq işindən doydu artıq.  
Yəhər qoydurdu yürük Gülgün üçün,  
Yanındaydı onun Şapur gedən gün.  
Gözəllər ki, ona olmuşdu həmdəm,  
Apardı bir neçə seçmə kəniz həm.  
Onunla hər zaman olmuşdular yar,  
Əzablarda, rahatlıqlarda qəmxar.  
İpək, dinar götürdü çox firavan,  
Naxırla dördəyaqli çoxlu heyvan.  
Dəvə, at, mal, qoyun vərdi əcəb çox,  
Dərə, dağ bir doniz olmuş, hesab yox.  
O, təcili yol aldı qəsrə doğru,  
Dalınca mal-qoyun saysız bir ordu.  
O tər lölə sədəfdə tutdu mənzil,  
O gövhər öz daşıyla tapdı bir dil,  
O hindli hovzuna bir xəzənə gəldi,  
O qəm daşlaşına bir şüşə gəldi.  
O yerdə daşlar od tutdu o dürdən,  
O atəsgah işiq, nur tapdı birdən.  
O üzdən ki, o, parlaq bir bahardi,  
O atəsgah onunla laləzardı.  
Hava qızmar onun hər dəm işindən,  
Hava ondanmı tapmış isti birdən.  
Yaxın gəlmmiş nigari, şah bildi,  
Ümid etdi, işi bəlkə düzəldi.  
Bu işdə qorxudurdu şahı Məryəm,  
Gecə-gündüz onu izlərdi hər dəm.  
Nə qəsrə alımağa verməzdii rüxsət,  
Nə getməkçün tapirdi birca fürsət.  
O, qaneydi ala bir söz o Aydan,  
Baxırdı ta gələ bir yel o taydan.  
Xatırlardı o yarı hər zaman bərk,  
Fikirdən qırılırdı bir ilan tək.

## BƏHRAM ÇUBİNİN ÖLÜMÜNDƏN XOSROVUN XƏBƏR TUTMASI

Gəlib ta sübh şahı taxta yetdi,  
Rum ordu zənci üstə hamla etdi.  
Narınçı əldə Yusif açdı dava,  
Turuncu sanki sindirdi Züleyxa.<sup>103</sup>  
Göyün düşdü gözündən sehr artıq,  
Cahan göstərdi üzdə mehr artıq.  
Qapı firuzə gümbəddən açıldı,  
Cahana bir xeyir müjdə saçıldı.  
Zamanda qalmadı qovğā və fəryad,  
Cahanda qalmadı bir zülm, bidad.  
Yeni bir şövq ilə güldü üzə bəxt,  
Ucaltdı şah Xosrov ərşə bir təxt.  
Sarayı sidrəyə qalxıb ucalmış,<sup>104</sup>  
Onun bayrağı göylərdən bac almış.  
O vaxt qeyşərlə föğfur, bir də xaqan  
Bir at manzilliyindəydi büsatdan.  
Hazırlanmışdı hər bir yanda yerlər,  
Oturmuş orda çox şahlar, əmirlər.  
Durub səflərlə sərhəddə baxanlar,  
Yerə dikmiş gözü heyrotla onlar.  
Kimin könlündə baş kəsmək var idi,  
Kəsə bilməz, cəzadan qorxar idi.  
Kəmərlərdə elə parlardı gövhər,  
Çəkindi dikbaş olmaqdən səhərlər.  
Zireh geymiş ərənlər hər biri fil,  
Durublar cərgə ilə gəndən mil.  
Odu qorxu o səflərdə su cılçıl,  
Döñor bir cıvəyo, olsa sözün zər.  
Oturmuş Pərviz, altında qızıl taxt,  
Cavan töbli, cavan fərli, cavan baxt.  
İki cərgəyə o taxtin öündə

Xosrov və Şirin

Dayanmışdı qulamlar azca gəndə.  
Qulamlar zor libas, dillər susub bərk,  
Dinən yoxdu divarda roşmlor tək.  
Tapibdir taxti ilə dinclik alom,  
Qapı orda açıqdı xalqa hər dəm.  
Qapı açmışdı tale sübh tezən,  
Qapıdan girdi bir qasid gülər, şən.  
Yer öpdü, söylədi: - Ey şah, var ol,  
Nəsibin dövlət olsun, bəxtiyar ol.  
Qızıl taxt üstdə dünyadan son al kam  
Çubuq bir taxta tabut tapdı Bəhram.  
Evindən Çubinin gen düşdü şadlıq,  
O düşmən bu çubuqluqda yox artıq.  
Necə daş qəlblidir, şah gördü əyyam,  
Çubuq bir taxtaya çevrildi Bəhram.  
Çubuqlar bizləri dünya nədəndir?  
Çubuqcu bu fəlk, çubin bədəndir.  
Bizim bəxt çubuğunu verdi bu gün bar,  
O Bəhram Çubini örtdü çubuqlar.  
Nə bu Bəhram, ola Bəhram Gur həm,  
Ona bir qəbr edər qismət bu aləm.  
O bir Bəhram Gur çıxmışsa tordan,  
Baxır gör bir neçə Bəhram o gordan?  
Ona olmuşdu bir müddət cahan yar,  
Təmənna eylədi olsun cahandar.  
Hani indi qılınc tutmuş o aslan?  
Olub sərxoş bizimlə açdı meydan.  
Nə oldu o qılınc odlu o dillə?  
Bu Gavə bayrağı, harda o şillə?  
O şırlardan doğan çox mərd varmış,  
Bu torpaq aldadıb, yellər aparmış.  
Qoca tülük cavan qurdalar görüb çox,  
Onu tutmuşdur əfsunla, əcəb yox!  
Pələngliklə biri şir tutdu erkək,  
Yeyib şirə o, axır oldu it tək.  
O üzdən tülük olmuş qurda bir şah,

Gedib düşmənlik axtardı o, bir vaxt.  
 O çiy tədbirlərə uymaqla amma,  
 İpək yox, köksü oxlar gördü sonda.  
 Gedər başdan papaq, məğurluq etsən,  
 Yamandır məğrur olmaq öz gücündən.  
 Çıraq yağıdan alırsa nuru hər dəm,  
 Olur çox vaxt onu yağı söndürür həm.  
 Xörəklər duzla dad tapmış, olub tər,  
 O duz da ölçüsündə fayda eylər.  
 Yemə sən çox, o xurma olmasın xar,  
 Yeməklər olmasın ağızında murdar.  
 Zəruri saydıği miqdər ye halın,  
 Kimə olsa haram, olsun halalın.  
 Sənə olmuşsa bu darvaza maskən,  
 Qəm ilə şadlıq üçün ölçü bil sən.  
 Boyundan artığa burda can atma!  
 Ayağı yorğanından gen uzatma!  
 Dənizdə dalğalar tək əl-qol açma!  
 Boyundan yüksəyə cəhd eylə, uçma!  
 Nə iş gördünsə söhbət başla ondan,  
 Həsir hörsən, tikərsən bafta hardan?!  
 Nə yaxşı söz demisidir bir hünərmənd,  
 «O əzvay ilə əzvay, qənd ilə qənd.»  
 Deyil yaxşı yeni bir qayda qoymaq,  
 Nə varsa köhənə, atmaq, səhv saymaq.  
 Qədim qondillərə qalxıb daş atma!  
 Yetimlər malına çəngə uzatma!  
 Kim əkmışə toxum, bir bar yemişdir,  
 Bunu mən yox, bitən hər dən demisidir.  
 Qılınc taxmaq nədir sarhənglər tək!  
 Çok aylar var dumanlarda yatar bərk.  
 O şir ki, ov tutar qan tökmək üçün,  
 Tutar qan, gec də olsa, baxma, bir gün.  
 Zülüm dövlətdə heç yaxşı sayılmaz,  
 Zülümkarlarla dövlət dost olmaz.  
 Bir eşşək düşdü, rast olcaq samanlıq,

Nə eşşək heyf, heyf ancaq samanlıq.  
 Haçan halvaya milçək tutdu arxa?!  
 Bir öncirçün neçin ölsün, de, qarğası?  
 Gümüşüla qızıl ev tikmə qeyrin,  
 Kisən yırtıq qalar, rəxna tapar din.  
 Boyaççı küp qoyub, tünlüksə bazar,  
 Fikir ver atmasın narinc ottar.  
 Çətin olsa işin, etmə süket sən,  
 Süktulla zülmə, bil, yardım edirson.  
 Eşitdim ki, avamlar cərgəsində,  
 Var imiş əqli kamil haqqə bəndə,  
 Onunla bir uşaq etsəydi dava,  
 Atarmış daş böyüklər səmtə onda.  
 Soruşular: - Uşaq eylər səni xar,  
 Böyükərlərə nədir səndən bu rəftar?!  
 Deyir: - Gülməzsə ağısaqqal olanlar,  
 Bu zülmə ol qoyar hardan cavanlar?!  
 Ayaqdan narazı qalsa bu əllər,  
 Ayaq etsə günah, tez baş döyərlər.  
 Qürurla baxma bir yoxsul görəndə,  
 O da bir möhtəşəmdir öz yerində.  
 Nəcib kəsədə cyib görəmə, çəkin sən,  
 Hünərlər görməyi bəd gözdən öyrən.  
 Göz axtar, gör o qarğada bədən yox,  
 Tovuzda rəng ara, gəzmə ayaq çox.  
 Varmdır yüz riya hər gözdə ancaq,  
 Qoyursan özgə söz söylərsə barmaq.  
 Öz cybinçün açırsan bircə göz sən,  
 O özgə cybinə yüz göz dikirson.  
 Deyilsən güzgü, cyb axtarma əsla,  
 Nədir bərk üzlülük, olma göl ayna.  
 Hünər var aynada, hər sırrı saxlar,  
 Görər, bir kimsəyə açmaz nə sirr var.  
 Var amma əyləşənlər kölgələr tək,  
 Deyərlər daldala üzdə hər nə görcək.  
 Kiçik görəmə nə olsa düşmən ancaq,

Çətindir nərdi xamlardan aparmaq.  
 Qızıl doşanlara, qorx, arxalanma,  
 Çəkib xəncərdə rəssamlar, inanma.  
 O xəncərlə hücum eylərsə şirlər,  
 Vurub doşanları çox qan tőkərlər.  
 Xətərsiz sanma, su axsa əğər lal,  
 Görərsən bərk axar birdən də dərhal.  
 Ürək vermə oda ta üz qızardar,  
 Onun yüz xırmanı yandırmağı var.  
 Gülürsə, arxayı olma bir aslan,  
 Deyil diş, bir qılınc parlar o yandan.  
 İgidlikdən vurarsa burda kim dəm,  
 Vuruşa şirlə bir şir adlanar həm.  
 O Bəhram hərbə girdi şahla nagah,  
 Bu üzdən axır adlandı özü şah.  
 Çəkişmə səndən alçaqla, çəkin sən,  
 Yixil, ya yix, nə fərqi, inciyorsən.  
 Böyükərlə vuruşsan, kam alarsan,  
 Döyüssən hər kiçiklə, alçalarsan.  
 Nahəng dərya ilə qalxdı, vuruşdu,  
 Verər xırda balıq ancaq kiçik su.  
 Dedi bir xeyli söz Xosrov bu yönən,  
 Böyükərlə tökdü qan-yaşlar gözündən.  
 O düşdü taxtdan qəlbində dərd, qom,  
 Axtidı nərgizindən yaş bir aləm.  
 O, üç gün tutdu yas könlündə Bəhram,  
 Nə taxta tutdu üz, aldı nə bir cam.  
 Yenə dördüncü gün başlandı işrat,  
 Ucaldı nəğmələr ərşə, nəhayət.  
 Verir dərya kimi hey bəxşış allər,  
 Yer olmuşdu cəvahirdən bir Ülkər.  
 Alıb şah saqidən mey, most olurkən,  
 Çəkib Şirin üçün qom, getdi əldən.  
 Buyurdu Barbəd gəlsin haman dəm,  
 O etsin dərdlərə nəğməylə mərhəm.

Yetişdi Barbəd, sərxoş o bülbül,  
 Su tək bərbət olindo saldı qılqıl.  
 Sazında vardısa yüz nağmə, dastan,  
 Otuz xoş nəğməni seçmişdi ondan.  
 Haçan qalxıb o, bir nəğmə çalardı,  
 O gah qəlb oxşayar, gah huş alardı.  
 Edəndə «Gənci-bad avərdi» hər yad,  
 Dodaq ssəslə saçardı xəznlər şad.  
 Haçan ki, «Gənci-qav» meydan açardı,  
 Öküzlə Yer durub xəznlər saçardı.  
 O «Gənci-suxtə» dinsoydi hərgah,  
 Od-ataşlı yaxar yüz xəznləri ah.  
 O «Şadirvan mirvarid» oxunsa,  
 Dodaq söylərdi - Dürlər deşdim amma!  
 O «Təxti-taqdis» ta dürr saçdı,  
 O dəm göylərdə cənnət qapı açdı.  
 O «Övrəng» ilə «Naqusi» dinərkən,  
 Gəlirdi zəng kimi ssəslər fələkdən.  
 O «Kalus höqqəsi» qənd paylayanda,  
 Öpərdi nemətinən qənd bir anda,  
 Haçan ki, «Mah bər kuhan» yayardı,  
 O dağlar üstündə Ay dil qoyardı.  
 O, «Mişk danə»ni dindirəsə bir dəm,  
 Xütən olmazdım ev mişkdən həm?  
 Gələ «Arayışı-xursid» yolundan,  
 Tapardı Ay, Günəş zinətlər ondan.  
 Desəydi «Nimruz»dan bir dəm orda,  
 Ağıl bihuş olardı tə giñorta.  
 Haçan səs «Səbzə dər səbzə» yetərdi,  
 Qurub bağda yaşılı otlar bitərdi.  
 Götürsə «Qıflı-Rumi» bir dəm ahəng,  
 Açırdı xəzndən qıflı o Rum, Zəng.  
 O «Sərvistan» əğər ötsöydi dil-dil,  
 Saba getməzdə sarvistana bir il.  
 O başlarsa «Şəhi sərv» adlı dastan,  
 Uca sərvi verərdi qanla fərmən.

O «Nusin badə»yə bağlarsa pərdə,  
Sınar məstlik, gedər, qalmaz bu yerdə.  
Edərsə «Ramişi-can» dəxi cövlən  
Fəda eylər ona canı bu dövran.  
O, «Sazi-novruz» üçün çəksə pərdə,  
Durub novruz edər tale bu yerdə.  
O «Müskuyə» dinib müşkin saçanda,  
Saray müşka batardı bircə anda.  
Haçan ki, «Mehriqan» başlardı birdən,  
Alarıdı ağlı, huşu yerbəyerdən.  
Qanad «Mürvayı-nik» üstə salanda,  
O il xoşluq tapar işlər cahanda.  
Gecə söylərsə «Səbdiz» adlı nağmə,  
Geca yatmaq nədir bilməzdi kimsə.  
«Şəbi-fərrux»a söz axır yetişə,  
Ela xoş bir gecə görməzdidi kimsə.  
O «Fərruxruza» çatsa növbə bir dəm,  
Zəmanə şad olar, qəm görəməz aləm.  
Açarsa «Qönçeyi-kəbki-dəri» dil,  
Ötərdi sanki kəklik dağda dil-dil.  
Durub «Nəxcirqan»dan başlayanda,  
Neçə gör Zöhrə ovlardı bir anda.  
Əğər dindirsə bir «Kini-Səyavuş»,  
Səyavuşlar qanından lal olar huş.  
O qalxıb «Kini-İrəc» başlayanda,  
Qisasa üz tutar hər kəs cahanda.  
Haçan dilləndi bal tək «Bağı-Şirin»  
Açı tamlı ağac bar verdi şirin.  
Dedikcə Barbad xoş nəğmolordən,  
Olurdu Pərvizin könlü tamam şən.  
Dedikcə hər sözü yüksək sənətkar,  
Ona söylərdi əhsənlər cahandar.  
O nurlu Ayda adət buydu hər dəm,  
Desə əhsən, verərdi bədrə zər həm.  
O gün hər pərdədə çaldıqca ustad,  
Ona bir xəzənə verdi şah olub şad.  
Nə xoş sözdür, görüb yoxsul bir insan  
Deyə əhsən, biça bir don qızıldan.

O dindirdikcə hər dəm bir nəvanı,  
Verirdi şah ona gövhər qəbəni.  
Bəyənməklər bu gün bundan da çox var,  
Nə əhsən? Boynuna yun bağlamazlar.  
Özün sən dik dayan, ey ali himmət,  
O Zöhrə kandırın var, gəzmiş dövlət.  
Tamahdan keç, nə varsa qane ol son.  
Mənimtək damladan döryalıq öyrən.  
O şaha xəzənə bəxş etdim cahanda,  
Mən ondan görmədim heç bir saman da.  
Mən imkansız sözə düzələk verirkən,  
Nə o verdi, nə ondan istədim mən.  
Bu bəsdir ki, sözümələ doldu dünya,  
Mənimdir indi hər mədən və dərya.  
Nizami, zar xələt çoxdur, bilirsən,  
Bu zöhdün xələtinidir, vermə oldən.  
Yaxan hərgəh bu xələtlə bəzənə,  
Sənin tək ciyini dik gör varmı kimsə?!

## XOSROVUN ŞİRİNİ GƏTİRMƏK ÜÇÜN MƏRYƏMDƏN İCAZƏ İSTƏMƏSİ

Cibindən göylərin bədr ay çıxarkən  
Hilali örpək örtdü yer qafıldən.  
Hərəmxana deyib şah getdi birbaş.  
Başında Şirin eşqi qaldırıb baş.  
O, məst əyləşdi Məryəm qarşısında,  
Dedi İsa nəfəslə sözlər onda.  
Deyirkən Xosrov o Şirin sənəmdən,  
Açı tam gördü Məryəm ağızı qomdən.  
Ki, Şirin yaxşıdır məndən gen olsa,  
Yaram duzdan əziyyət çəknəz əsla.  
«Bu işdə düşənən ancaq tapib kam,  
Mənim sayəmdən olmuşdur o, bədnəm.  
Əzziz tutsam onu, bir oxşasam mən,  
Savab iş gör, nolar ki, oxşa həm son.  
İzin ver, qoşdən golsin o bəlkə,  
Kənizlərlə otursun burda birgə.

Ona mən baxmaram, baxsam qəfildən,  
Gözüm odlarda yansın, görməyim mən.»  
Cavab qaytardı Məryəm: - Ey cahangir!  
Calalın göyləri tutmuş, düşün bir!  
Çırğığı alşının burda qoyulmuş,  
Əyir baş hökmüna göylər, nə olmuş?!  
Əziiyətsiz durur qarşında halva,  
Boyatdır o düyü, qızdırma asla.  
Əgər tər halvadırsa adda Şirin,  
Ola ağızında mümkün mü o, şirin?!  
Daha xoşdur tikansız olsa xurma,  
Olar həm tüstüsüz çox dadlı halva.  
Məni qoyma bir evdə cadugorlə,  
O, Babil sehri eylər qomzərlər.  
Bilir mindən də çox əfsanə, dastan  
Çıxardar gör nalar tak bir ədadən.  
Soni bərk alddar, qallam uzaq mən,  
Olarsan razi sən, ollam iraq mən.  
Onun əfsunları hər nöysə billəm,  
Çox olmuşdur bu cür əfsanə hər dəm.  
Çox arvad anlamır yüz, əlli hardan,  
Ütaridlər çıxardar schri yoldan.  
O saxsı qabdakı güldür qadınlar,  
Xəbəslilikdir içi, çöldənsə dildar.  
Tapılmaz bir vəfa gözənən həyatda  
Qılıncında, qadınlarda və atda.  
Kişiyündür vəfa, olmaz qadında,  
Adamlıq kim görüb arvad adında?!  
Bu yolda çarə axtardı kişi çox.  
Qadınдан gördü bir doğru olan yox.  
Qadınlar sol böyürdəndir, deyirlər,  
Neçin soldan sağ olmaq istayırlar?!!  
Könül verma ona, gendir xudadan!  
Bələdir qismətin axır bələdan!  
Əgər qeyrət çəkərsən, dərd alarsan,  
Və qeyrət çəkməson, namərd olarsan.  
Yeri tənha dolan, keçsin günün şad!  
Yaşa susən kimi dünyada azad!

O qeyşər tacına and olsun, ey şah!  
O Şirin bu saraya golso hərgah,  
Salib öz boynuma mişkin bir ip mən,  
Asib qurtaram axır bu zülüməndən.  
Bu xoşdur ki, o, vadidə oturmış,  
Bu xoşdur, görməsin abad bayquş.  
Dedi Məryəm, ayan oldu höqiqət,  
Günü etmər günü ilə heç ülfət.  
Söza üz tutdu bir də ayrı yandan,  
Nəvəzişlərlə davrandı o insan.  
Gəlib Şapur həmişə xoş xəbərlə,  
Uzaqdan söz deyərdi hiylələrlə.  
Cavablar da aparardı o, pünhan,  
Haman dərd əhlində qanlar udandan.  
Salırdı heyratı Şirini bunlar,  
Necə səbr eyləyir bunca cahandar?  
Vəfəsizliq deyil anlardı amma,  
Bu dözmək dövlət üçündür o şahda.

## ŞAPURUN XOSROVDAN ŞİRİNƏ XƏBƏR GƏTİRMƏSİ

Dedi Şapura şah xoş dillə bir gün,  
Qalım mən yordan ayrı bunca neyçün?  
O Ayı bir gecə barı götürən son.  
O loli mücrüdə qoy gizlədim mən.  
Məni məcbur edir indi bu dövlət,  
Ona göstərməyim bir zərrə rəğbat.  
Budur qorxum ki, İsa tak o Məryəm,  
Özün səbr etməyib assin haman dəm.  
Budur ən yaxşı, o dildər gölsin,  
Pərilər tak bu iş gizlin düzəlsin.  
Bu Məryəm o pərisimani görəcək,  
Döñər bir divə, başlar divlər tak.  
Qəbul etdi olan fərmani noqqas,  
Dedi: - Şad ol, gotirrom yarı birbaş,  
O, coşğun bir dəniz tak qəşərə gəldi,  
Onun hər dalğası dadlı, gözəldi.

O, başdan Şirinə etdi hekayət,  
Bu get-gəllər deyir golmiş o fürsət.  
Səni ov tək dilar tutsun hər an şah,  
Qılıncı kütlöşir Məryəmidən ancaq.  
O üzdən çox həya eylər cahandar,  
Edir qeyşərlə əhdindən o, bərk ar.  
Gəl indi atlara cəld atlanaq biz,  
O şah qəsrinə burdan yollanaq biz.  
Şən eyş-işratdə ol Xosrovla pünhan,  
Olar tez düşmanın böxti pərişan.  
O tənha Ay, o yalqız büt, o dildar,  
Özündə olmayan, yordan uzaq yar,  
Açıqla Şapura qışkırdı birdən:  
- Utan! Ar olsun, ey haqqdan uzaq sən,  
Apardın beynimi, bəsdir bu söhbət,  
Deyilməz söz dedin, eylər kifayət!  
Nə hər gövhər deşilməkçün var imkan,  
Nə hər söz gələsə ağıza, söylər insan.  
Olubmu səndə insaf, etmirəm yad,  
Heç insafın yox imiş, dad-bidayat!  
Uzaq etsin səni tanrı peşəndən!  
Ağıl versin, desin keç bu işindən!  
Məni şahlıdan etdin, xanumandan!  
No almaq istəyin var indi candan!?

Ağlısızdım, məni tutdu qəfil qəm,  
Qurutdu qəm məni, paylar gözüm nəm.  
O ciy yansa bu odlarda mənim tək,  
Süpürəm yolu zülfümlə bərk-bərk.  
Palançı dukkanından qaçıdı eşşək,  
Yerindən durdu birdən arpa görçək.  
Rəvəmi gövhər ikən əksiləm mən,  
Gedim çağırılmamış, yoxsa yeləm mən?!

Hovuzdan paltarım olmuşsa da nəm,  
Olar yanlış gedib döryaya girsəm.  
Nədir fikrin, olubsa qəlb viran,  
Açım bir ajdahayla mən nə meydən?!

O dərgahə aqar layiq deyilsəm,  
Yaman olmazmı zorla rədd edilsəm?!

Neçə yol burda oldum mən giriftar,  
Tamat oldum bu qəmlərlə əcəb xar.  
Neca gör bivəfa oldu o həmdəm,  
Ki, göndərməz quru bir söz, salam həm.  
Bir arşın örtüya nə səbr edim mən,  
Kişi tək bir belə yol nə gedim mən.  
Mənim tək bir qadın nə ixtiyarla,  
Papaq qoysun bərabər tacidərlə?!  
Qozadır bu, monim üçün yazılmış,  
Tikan dolmuş yaram var, duz basılmış.  
Dəriirdim gül-çiçək, qaldım tikanda,  
Var idi iş-güçüm, qaldım amanda!  
Nə hirsənmək? Mən etdim səhv ancaq,  
Nədir öz səhvini bəd gözdə tapmaq?!  
Dedim ki, o, mənə candır, cahandır,  
Cahanı aldı, niyyət indi candır.  
Dilindən od tökən olsun hər insan  
Yanarmı ağızı heç bir gər o oddan.  
O mizanda bilirsən iki göz var,  
Biri arpa, biri altun hesablar.  
Mənə Xosrov verən mizanda amma,  
Var ancaq birçə göz yüklənmiş arpa.  
Haman bu arpaya baxmaz bir eşşək,  
Yeməkdir çarşı qəlbin, nə etmək?!  
Gəlincik bil bu daşlıqda məni sən,  
Düzəltmişlər məni hiyləylə gəcdən.  
Yaraşmaz gəc galin olsun yataqda,  
Gül ilə mun turunc həm bir otaqda,  
Əcaib işlərim olmuş monim çox,  
Deyim, səndən monim ar etməyim yox!

Nə etmiş qaniçən quldur nigarım,  
Yanıb odlarda ondan cümlə varım.  
Diriykən mən tapibdir ayrı bir yar,  
Məhəbbətlə açıbdır ayrı bazar.  
Üzüm burda aqar daşdan da olsa,  
Onu görsə, yanar arından amma,  
Tutaq ki, itsifət qalxdım yerimdən,  
İçib da it südü bəslənmədim mən.

O itdən da pisəm, bir hiylə görçək,  
Qovulmazsa o hiylə burdan it tak.  
Ürəkdən fayda yoxdursa, yeyor it,  
Onu qəlbim ita tullar, deyər :- İt!  
Ona heç baxmasam yaxşı olar bu;  
Mənə baxmir, baxır amma ito o.  
Anam heç doğmaya idi məni kaş!  
Və ya doğsa, ito versəydi birbaş!  
Deyək düz söz, otursaq da biz əyri,  
Necə xar oldum ondan, var nə xeyri?  
Bu işdə bağladım düz pərdə min-min,  
Hələ etmir o, əyri pərdə tarkın.  
Töküldü üz suyum, haqqə yovuşmur.  
Na etmək, su suya sanki qovuşmur.  
Bəyənməz qulduru heç bir diyarın,  
O töksün abrını məntək nigarin.  
O, at saldırdı, gör saldı nə dava  
Ki, sülhə qalımadı burda yol əsla.  
Papağında olan tükçə yoxam mən  
Nə ordu gəlsə, azdır bir tükümdən.  
Baş əydikə öündə mən əyildim,  
Qəmi zülmət! Nə gördüm indi bildim.  
Ürək kordur, o, istər bir gəren göz,  
Nə bu kor qəlb, nə o kəs ki, o görməz.  
Qaşınmaqdə başım, yox burda qorxu,  
Qaşınsam da, yenə eşq ilədir bu.  
Səbəb var dil acı sözlər deyirsə,  
Olub bir dil yarası o, nə versə.  
Bu layiqdir, mənə olmursa həmdəm,  
Gətirmir bəxt onunla, şahid aləm  
Burax dərdimlə burda ağlayım mən,  
Anası ölmüşə öyratma şivan.  
Onu yad eyləyib oldumsa mən şad,  
Neçə illardır o etməz məni yad.  
Ona yetməz bu sevgimdən qoxu həm,  
Nə var könlündə tükçə mən çəkan qəm.  
Onunla yastiğa baş qoysa bəxtim,  
Qurulmazmı uca göylərdə təxtim?!

Xosrov va Şirin

Döyündü qəlb, dərk etdim bu əyyam,  
Ziyən eylər, məni qoymaz alım kam,  
Bəli vardır simanmış çox nişanlar,  
Döyünsə qəlb, görər hər kəs ziyanlar.  
Gözüm də səziriyir indi bu yerdə,  
Nə görəm dəxi, bismillah, bir də?!  
Mənə bu qəsrən, cənnət də olsa,  
Çıxıb getmək deyildir mümkün əsla.  
Əgər Qeysər qızı golsin, nə Şapur,  
Deyərdim xar edib: - Burdan uzaq dur!  
Nə mostom, hiyləyə aldanmaram mən,  
Məni bir hiylə tərpətməz yerimdən,  
Əgər bilmirsə ağlımdan gələn nə,  
O Babilə bilən kim mən bilən nə!  
Uca olmazmı yarın başı burda?  
Atılmış nal oda burda, nə orda,  
Nə Xosrov, lap özü Keyxosrov olsa,  
Bacarmaz pəncələşsin Ayla əsla,  
Kənar gəzsin bu nərgizdən o həmdəm,  
Əl-əl üstdə dayansın müti hər dəm.  
Mənim bu coşmağımla hərbə girə,  
Yanar odlarda mən coşsam, o, görə.  
Desəm mən qəmzəmə axşam düşərkən,  
Bir ox vursa, atı oynar yerindən.  
Əgər mən zülfü göndərsəm qurər fənd,  
O, səbrin boynuna möhkəm vurər bənd.  
Xəyalım, mən buyursam o yatarkən,  
Yüyürdər bir su tak yerlərdə birlən.  
Doyubsa məndən o namehriban yar,  
Bu işlərdə yenə qalib zaman var.  
Dözüb səbr eylərəm, dünyada bir gün.  
Durar qarşısında o, üzr istəməkçün.  
Kəmənd tək qəlb ona neyçün dolansın?  
Odun boynunda ip neyçün, de, yansın.  
Uçar hər cins cinsiylə borabər,  
Göyərçin bir, o tarlan bir sərasər.  
Yeli son torpağı bənd eylə, durmaz,  
Nə bu suyla, o atası bir oturmaz.

Yox işə vəslı, hicrandan nə qorxu?!  
 Bədən cansızsa, zindandan nə qorxu?!  
 Mənəm qiymətdə yer, göydür o dildar,  
 Yerin göylə arasında nə iş var?!  
 Kimin vardırsa varı, qəm çəkər çox.  
 Nə qorxsun oğrudan o heç nəyi yox?!  
 O quş bilmə məni tutsun hər insan,  
 Bacarmaz ovlasın hər hansı tərlan.  
 Tora düşdümə, mən oldumsa nadan,  
 Yenə qurtaram ağlımla bu tordan.  
 Nə söylər bilmədinmi cadugər kəs:  
 Bilər hər tüstü hardandır baca bəs.  
 O Xosrov gəlsa Çin bütxanəsindən,  
 Şorən verməz ki, Şirin bal, bilirsən.  
 Qaçandırsa əgər Şəbdiz yaman bərk,  
 Qaçar Gülgün da süratla onun tək.  
 Olub bir qənd ağacı indi Məryəm,  
 Mənim xurmamı Məryəm bəsləmiş həm.  
 O bir tac sahibi tək etsə dava,  
 Mənim şahlıq papağım vardır amma.  
 Açı qəmlər mənim çıxmaz yadımdan,  
 O Məryəm keyf edər, Şirin yonar can,  
 Biri inci gözirkən, gördü dərya,  
 Biri sirkə gəzib bal tapdı amma.  
 Həmişə döş atı tapmaz adamlar,  
 Nə yerde varsa bud, həm da boyun var.  
 Kənlül verməzdim eşqə, oldu təqdir?  
 Peşimanam, xəta etdim, nə tədbir?  
 Mən etdim bir zərafət, bərk inəndi,  
 Dedim mən bir yalan, o, doğru sandı.  
 Bu bazarlardan bezibirdir könlüm, ey vah!  
 Dilərsən and içim, şahid bir allah!  
 Əyirsəm də sözü zülmət geczykən,  
 Neca nazik əyirdim, son görürsən.  
 Bu cür yetməzmi sönmüş bir şam olmaq?  
 Əgər sönsəm də, yannam dəxi parlaq,  
 Deməzdim yaxşı-pis nifrinlə mən heç,  
 İlahi! Sən bilirsən, bax, özün seç:

Onundur bu dodaq həsrətsə hər kəs,  
 Uzanmış hər ələ halva verilməz.  
 Atırsansa yera sən bir baharı,  
 Aparsın qoy əsən yellərsə bari.  
 Yeməkdənsə sən zülm ilə aslan,  
 Daha xoşdur, itə ovda yem olsan.  
 Ayağınlı özün gəl lazımassa,  
 Əziyyət vermə bir yad şəxsə əsla.  
 Ov eylərkən əcəvək mahir o şirlər,  
 Ovu özeə ayağıyla edirlər.  
 Ona bağlı ayağım taleyim tək,  
 Çağırdı qeyr ayağıyla, nə getmək?  
 Nə qeyrin ciyinə zənbil asarlar,  
 Nə özgə dişə bir zancır qran var.  
 Bu yolda çoxlu tədbirdən nə fayda,  
 Qocalmaq niyyətim yoxdur bu qayda.  
 Sınar camıq qocaykən bədən işəm,  
 O kürdəm ki, tikəm axur köçən dəm.  
 Bu möhnətlər soruşturma kimdən oldu,  
 Nə dildərimdən, öz qolbımdən oldu.  
 Çıxar hər yerdə oğru yaddan, ancaq.  
 Mənim oğrum evimdən çıxdi, bir bax!  
 Nə qaçmaq bu ürəkdən oldu mümkün,  
 Nə bağlandı qapı ev oğrusuyün.  
 Dedi pis söz bu qolbım bəxt haqda,  
 Ayağından əliylə vurdυ balta.  
 Yetər daşdan soruştıq ləli kortok!  
 Yolu gördün, soruştıqdan gal al çək!  
 Ürək zalim, budur yarım sitəmkar.  
 Bu üzəndir nə qolbım var, nə yar var.  
 Əgər bir bəhrə yoxdursa ürəkdən,  
 Görək heç verməyim qolbə ürək mən.  
 Çəkər ruzi qəm hər kəs, bu təqdir?  
 Mənim ruzim qəm olmuşdur, nə tədbir?  
 Kənlül şad idi, bir gün vardi dildar,  
 O gündən sonra bilməzdim bu gün var.  
 Olarmı bir belə gizlin bu ah-zar?!  
 Keçərməi bir belə qəmlərdə ruzgar?!

Bu sabr ilə acı ağızında dadım,  
Qoy olsun sabr oyuncığı bu adım.  
Uzaq düşsəm də xəznmədən, elimdən,  
Başın ki, getməyib axır əlimdən.  
İki halda nə eylər hökm kimsə:  
Tamahsız kimsəyə, azad şaxsə?!  
O, inci mücrünü ta qəndə vurdur,  
O innabla nabat qalxıb buyurdu.<sup>108</sup>  
Əgər şah söyləsə sevdim onu mən,  
Ona söyla: - Dayan, keçməz bu işvən.  
O sübhə həsrətəm söylərsə, heyhat!  
Uzundur, bax, gecə, söylə, yixil, yat!  
Haçan mümkün, desə, Şirinə çatmaq,  
De: - Məryəmdən oruc olsan sən ancaq,  
Desə: - Çatmazmı halvaya olım bəs?  
De: - Halva istəməz sərçoş olan kas.  
Desə: - Qənd istərəm mən tar dodaqdən.  
De ki, diş sazlama, gen dur, uzaqdan.  
Desə: - Tutsam o zülfü, xalı candan,  
De ki, gözlə, siğallarsan, tutarsan.  
Desə, bir gün queağlardım onu bərk,  
Çıxart başdan de, baş tutmaz bu istək!  
Desə: - Qoysam üzü üstə üzü mən,  
De ki, rüxlə haçan olmuş o şah tən.<sup>109</sup>  
Desə: - Nola verə bir top zənəxənə?  
De: - Zülfüməndən yeyərsən onda çovkan.<sup>110</sup>  
Desə: - İstərdim o tar ləli sormaq,  
De: - Gəndən bax, sulansın ağzın ancaq.  
Desə: - Versə əgər fərman o dilbər,  
De ki, fərman nədir, hicran bas eylər.  
Desə: - Həddindən ötsə burda hicran,  
De: - Qaldırıram, hələ sən dinc otursan.  
Desə vaslı: - Onunku olmuşam mən,  
De ki, dinmə hələ mən dinmədən sən.  
Bu sözlərdən dedi bir xeyli tünd, bərk,  
Hədə, təhdid də bildirdi qadın tək.  
Şüşa qırdı daşa çırpıb məzəmmət,  
Əhəq cyllər dava, istərdi ülfət.  
Dedi Şapura hirsə möhnətindən,  
O yüngülləşdi qolbin həsrətindən.

Xosrov və Şirin

Dedi yumşaq: - Sözü ey durr, gövhər,  
Axar bir su olur ağızında sözlər.  
Salam söyle o şaha olsa fürsət,  
Xəbərlər de, eşitsin barı dövlət.  
De ki, Şirin deyir: - Ey mehrsiz kəs!  
O baldan dadlı səhbətlər hanı bəs?  
Üzün məndən döñər zənn eyləməzdəm,  
Olarsan qeyrə aşiq mən deməzdəm.  
Yalan çıxıdı bu zənnim nemətindən,  
Tutubdur düşmənim könlündə maskən.  
Yatan bir bəxt tək yar olmağın yox!  
Bu dövrən tak vəfədar olmağın yox!  
İşin, fikrin tək öz kamindrı ancaq,  
Nədir böylə özündən razi qalmaq?  
Açı daddimsa çox şirin tikandan,  
Yetişək xurma, zənci tutdu ondan.  
Ürək qanımla mən bir bağlı saldım,  
O, bar verdi, mən isə çöldə qaldım.  
Odundan görmədim mən bir isimək,  
Kor oldum amma tüstündən sənin bərk.  
Bu cismi zülm, bidadınla qırdın.  
Sən ad tapdır, nə adım var batırdın.  
O iş sahibləri iş düz gedən dəm,  
Qovulmuş kaslara xoş baxıldılar həm.  
Sən işsizkən gözümədə yurd tutdu,  
Məni iş sahibi oldun, unutdu.  
Köməksizkən sənə yar olmuşam çox,  
İşin var indi, kimsəyla işin yox.  
Məni rüsvay edib sən kama çatdırın,  
O rənə bir su üstədə qalxan atdırın.  
Məni öldürməyə fərman da verdin,  
Yenə qəmərlə dolu hicran da verdin  
Qalibdər birea tel, bax, can ipindən  
Ueu bir yerdədir, çəkmiş, bilirsan.  
Qılınc vurma bu Şirinə, abəsdir,  
Apardın nizəni Ruma, bu, bəsdir!  
Yetər, qızığlıq etmə, qalxar odlar!  
Budur qorxum ki, birdən tüstü qalxar.  
Mey içməkdə sənə minlərlə dost var,  
Biri ancaq olar bəs, saxla qomxar.

Məni eşqinə saldın dərdə çox sən,  
 Tora saldın, ətək çəkdiñ də birdən.  
 Elə etmə qala palçıqda eşşək,  
 Ola heyranın aşıqlar da çox bərk.  
 Oda yaxma sitəm görmüş bu canı,  
 Bir ev saxla, odun olsun makanı.  
 Bir qəlbində qırılmış ilandır,  
 Bu zülfün hər tükü altda tikandır.  
 Bu göz yaşımla, ahlarımıla, baxsan,  
 Cəhənnəm bir qığılçım, damla ümman.  
 Gəmi sürmək bu göz yaşımda bosdır,  
 Xəyalından kömək gəzdim, abəsdir.  
 Tamam işlər qalib sənsiz yarımcıq,  
 Olubdur xam xəyallarım xam artıq.  
 Cəhənnəm qarşısında yoxsa pünhan  
 Nədir abi-həyat gəzmək nigaran?!  
 Ölən kas ölməyince, yaxşı bax sən,  
 O, əl çəkmir həyat üçün ümidiñ.  
 Ağıl yol göstərəndir elmə burda,  
 Bu dəftərdən kənardır eşq amma.  
 Bu iki rəng atı minmiş hər insan,  
 O, meydanda eşqin oldu heyran.  
 Düzəldən məlhəmi farzanələrdir,  
 Hazırlansa, içən divansılordır.  
 Bu eşq ilə düzüm xamlıqdır ancaq,  
 Qurub eşqə bina səbrə yad olmaq.  
 Uzaqdır səbr özü eşqin yolundan,  
 Deyil aşiq, əgər səbr etsə insan.  
 Əziyyət çəksə də Şirin qadordən,  
 Uzaq olsun o Xosrov bədnəzərdən.  
 Dedi Şapurə Şirin xeyli sözlər:  
 Edib səcədə o Şapur gör nə söylər:  
 Sözün xoşdur bizim tədbirimizdən,  
 Yerində söylədin hər nə dedin sən.  
 Daha fikri necə gəldi deməzdi,  
 Yüz ölçüb-biçməmiş söz söyləməzdi,  
 Ağilla qoy deyilsin söz qızılıtək,  
 Qızıl xərclənmədən əvvəl onu çək.

## FƏRHAD VƏ ŞİRİN HEKAYƏTİ

İpək geymiş pərisimə o dilbər,  
 O daş qəlbli, gümüş əndam sərvər  
 O qəmli vadidə etmişdi məskən,  
 İçərdi içsə süd ancaq ürəkdən.  
 Qoyulsayıdı önlündə yüz xörək həm,  
 Qoyun, madyan südü istərdi hər dəm.  
 Uzaqdaydı yanından mal-qoyunlar,  
 Götürməkçün süd olmuşlardı bizar.  
 O qəmgin vadini tutmuşdu bərk-bərk,  
 Açı qanqallar, otlar zəhrimər tək.  
 O otlardan xəbərdardı çobanlar,  
 O tlaqda süri qoymazdı onlar.  
 Bu süd haqqında fikr cılordi Şirin,  
 Gəzirdi çara, bilmirdi nə etsin.  
 Götürməkçün südü hər gün uzaqdan,  
 Düşür qulluqçular əldən - ayaqdan.  
 Gecə öz ciyinino zülfü təkəndə,  
 Qızıl aydan qulağa taxdı həlqə.  
 O həlqə içərə qalmışdı o Ay tək,  
 O qırıldı olunca şübh ilan tək.  
 Oturmuşdu yənə Şapur yanında,  
 Var idi növbənəv sözlər canında.  
 Nədir fikri o sərvin duyu nagah,  
 O aqıl Şapur oldu işdən agah,  
 Bu işdən o üzü gül səhhət etək,  
 Açıldı dinləyən kəl lalələr tək.  
 Baş əydi hindli görçək bir porını,  
 Baxıb öydü Ütarid Müştərimi.<sup>111</sup>  
 Dedi: - Burda mühəndis vərdür ustəd,  
 Çox aşiq bir cavandır, adı Fərhad.  
 Gələrsə həndəsə ibrət saçandır,  
 «Məcəstii» anlar, «İqlidisi» açandır.<sup>112</sup>  
 Yaşındıq, bir zaman Cində olardıq,  
 Bir ustaddan biz orda dərs alardıq.  
 Götürdük hər sənətdən pay həmişə,

Götürdüm mən qələm, aldı o, tişə.  
 Əgar tişayla iş görə o zırək,  
 Yeri yüksək balıq üstə o, quştək.  
 O, sənətlə gülə rəng versə bir dəm,  
 Dəmirələ daşda Çin naqşı çəkar həm.  
 O sənətlə əlinə öpdü çox Rum,  
 O, qart daşı edər tişayla bir mum,  
 Nə istərsən, edər ustad o insan,  
 O çeşməylə bitər güllər tikəndən,  
 Bir ustad yoxsa, iş müşkül düzəlmış.  
 Gərəkdirin önce ustad, sonra bir iş.  
 Düzəldər bir üzük hər kəs, bilirən,  
 Gümüş, zər yox, olar mumdan, ya gildən.  
 Əgar əmr eyləson, mən iş bitirəm.  
 Onu min dillə də olsa, gətirəm.  
 O Şapur söyləyən sözlər bitərkən,  
 Tamam qurtardı Şirin süd qəməndən.  
 Günün güzgüsünü açdıqda gündüz,  
 O yüz gözlü gecə tez yumdu yüz göz.<sup>113</sup>  
 Gedib hər səmtə Şapur göz yetirdi,  
 O seçkin Fərhadı tapdı gotirdi.  
 Apardi Qəsri-Şirinə onu şad,  
 Böyük tok kürsü də qoymuşdu ustad.  
 Gələrkən dağçapan kəs qəsrə dağtək,  
 Hami qalmışdı heyran onu görək.  
 O bir fildi, o görkəm, boy-buxunda,  
 İki filcə var idi qüvvət onda.  
 Kənizlər durdu çox xidmətlər etdi,  
 Ona layiq gözəl bir yer düzəldti.  
 O Fərhad pərdədən xaricə qalmış,  
 Beli bağlı, biləklərsə açılmış.  
 Fikirdəydi, oyunbaz çərx birdən.  
 Nələr göstərmək istər pərdələrdən.  
 Qəfildən həmlə etdi burda dövran,  
 Oyun göstərdi o pərdə dalından.  
 Dodaqlar qənd, gülüşlər dadlı, şirin,  
 Dalından pərdənin dilləndi Şirin.

O şəkkər qıflı açdı yaqutundan,  
 Şəkər azuqə tapdı burda ondan.  
 Onun sərvində o xurma ki, vardı,  
 Görüb xurma qulaqburma alardı.  
 O südlü xurmanın şirin dadından,  
 Çağırıldı qənd bali, dad bilsin ondan.  
 Saçırdı qənd danışdıqca o ləblor,  
 Ətək çırpdı o Xuristana şəkkər.  
 Əcəb şirin dil imiş, dillənirkən,  
 Eşitdim Şirin adlanmış o üzdən.  
 Elə şirindiliyi o, nə söz var,  
 Səsindən mürgüülər quşlar, baliqlar.  
 Təbərzəd tutsa ağızında o rəna,  
 Qulağından asardı qənd sırga.  
 Dodaq aşça o bir məclisə cəndan,  
 Ona can verməyən qalmaz bir insan.  
 Eşitsə kim onu etdikdə səhbət,  
 Lap Əflatun ola, eylərdi heyət.  
 O avazı, səsi Farhad eşidi,  
 Alışdı, yandı bağırtı, huşu getdi.  
 Elə şiddətli ah çəkdi cigərdən,  
 Sərildi yerlərə, qəşş etdi birdən.  
 Düşüb çirpində yerlərdə o, bərk-bərk,  
 Yerə baş döyüd, qıvrıldı ilan tək.  
 Görür Şirin gedib əldən sənətkar,  
 Ürək tordan çıxan quşək pirlər.  
 Ona sözlə dönüb etdi o, çarə,  
 Tora qayıtarı o, dənlə düberə.  
 Dedi sonra ona: - Ey aqıl ustad,  
 Mən istədim elə iş gör, olum şad.  
 Budur səndən muradım, ey hüñərmənd.  
 Açılsın qomlı könlümdən mənim bənd.  
 Çalış ustad işinlə, cəld əlinlə,  
 Bu qəsrin xeyrinə iş gör yaqınla.  
 Sürü gəndə, südə möhtac biz ancaq,  
 Elə et ki, ola asan süd almaq.  
 Bu yerdən ta qoyunlar hardadırsa,

Bir arx qaz bərk o daşdan, mümkin olsa.  
O yerlərdə çobanlar süd sağarkən,  
İçə xidmətçilər burda o süddən.  
O Şirin sözləri bildirdi Şirin,  
İtirdi huşunu Fərhad, o miskin,  
Eşitdi sözləri Fərhad sənətkar  
Nə istər bilmədi amma o dildər.  
Dedi dostlar nadir səhbat bu yerdə,  
Nadir mətləb deyildi orda bir də.  
Nadir istək, fikir tə bildi Fərhad,  
Göz üstü qoydu hökmü, oldu çox şad.  
Bu işdə o, çevik işlərdi, söz yox!  
İş naziklərin nazik olur çox.  
Yeri orda necə gör parçalardı,  
Döñüb daş zərbəsindən mum olardı.  
Didirdi qart daşı tişəylə asan,  
Söyüd tək nov yonurdu orda daşdan.  
O otlaqdan tutub tə qəsrə birbaş,  
İki üz daş düzülmüşdü başa-baş  
Bir ay ərzində qart daşlar içindən  
O, dərya tək bir arx çökdi ürəkdən.  
Haçan ki, daşlara tişə çalardı,  
İki ağrımca gövhər muzd alardı.  
Düzəltdi bir hovuz axır o, göyçək,  
O kövər hovzu olmazdı onun tək.  
Elo bir arx düzəltdi daşdan əla!  
Arasından onun keçməz tük əsla!  
Hovuzda qoydu o, daşdan bir insan,  
Deyərdin su axır üst palтарından.  
Əgor bənnə ələ almazsa tişə,  
Bina tikmək çatın golmış həmişə.  
Əgor yarmaq gələ yüz dağ poladdan,  
Qalar aciz ona əl qatsa insan.  
Nə var etməz ona bir çarə adam.  
Ölündən qaldı tək biçarə adam.

Xosrov va Şirin  
**ŞİRİNİN FƏRHADIN DÜZƏLTDİYİ HOVUZ VƏ  
ARXA BAXMAĞA GETMƏSİ**

Xəbərdar oldu Şirin Fərhad orda,  
Hovuz tikmiş, ham arx çəkmiş bir ayda.  
Gecə-gündüz qoyundan nə süd olmuş,  
Ayağıyla gəlib bəs hovza dolmuş.  
Pərisimə çələ doğru yol aldı,  
Hovuzla arxa lap heyrətdə qaldı.  
Ela zənn etdi bu hovzu o homdən  
Düzəltmişdir özü tanrı, nə adəm.  
Süd arxiylə hovuz hur ilə cənnət,  
Deyil insan işi, malum haqiqət.  
Dedi Fərhada Şirin çoxlu əhsən  
Ki, eşq olsun hünərlər göstəribson.  
Çağırıldı: - Gel yaxın iş qurtaranda,  
Uca tutdu yaxınlardan da onda,  
Sən ustada necə bir haqq verim mən,  
Güçüm yox qurtarım şagirdlərindən.  
Var idi şəbçəraq sırgası gövhər,  
Qulağından onu açdı o dildər.  
Dəyərdə sindirardi dürr tacı,  
Onun hər danası iqlim xəracı.  
Yüz üzr ilə onu açdı qulaqdan,  
Dedi: - Al, sat bunu, yalvardı candan.  
Daha artıq güeüm bir vaxt olanda,  
Yetirrəm haqqını mütləq mən onda.  
Dedi bu xəzənəyə Fərhad çox əhsən,  
Ayağı altına atdı o, birdən.  
Tez ordan çöllərə üz tutdu, getdi,  
Dəniz tək tökdü qan-yaş, nala etdi.  
O qorxdu dillərə düşsün bu dastan,  
Böyük mərdliklə gen gəzdi adamdan.

## ŞİRİNİN EŞQİ İLƏ FƏRHADİN ÇÖLLƏRƏ DÜŞMƏSİ

Ürəkdən Şirinə bənd oldu Fərhad,  
Vücudunda onun eşq etdi fəryad.  
Çətin keçdi günü xeyli bu qayda,  
Bir iş gəlmirdi əldən, yoxdu fayda.  
Nə səbr üçün var idi canda qıvvat,  
Nə güc vardi, sabırla tutsun ülfət.  
Batib qəlbini ayağı palçıga bərk,  
Əli köksündə qaldı çarəsiz tək.  
Əl işdən düşdü, dil qaldı sözündən,  
Bədəndən güc, yuxu getdi gözündən.  
Qaçırıldı div kimi bir kimsə görcək.  
Yixılmaq, qalxmaq ham xəstələr tək,  
Qərarı yox, gəzirdi çöldə, dağda,  
Əlinənə zara gəldi çöl də, dağ da.  
Uca sərvə oyilmiş gül budağı,  
Cırılmış köynəyi güllər sayağı.  
O, ağlar bir sürahi, qəmli bülbü'l,  
Vurulmuş könünlənə dağ qönçə bir gül.  
Cahanda qəmləriyçün yoxdu qəmxar,  
Nə eylərdi ona bir çarə dildar.  
Əyilmişdi yıraq yoldan tikanı,  
Ayaq-mismar tikanların məkanı.  
Cıraş paltarını qorxmur tikanlar,  
Nə qorxurdu başı üstdə qilinc var,  
Havalanmış başı hicran qəmindən,  
Uzaq düşmüs dözüm, səbr aləmindən.  
Saçırdı gözlərindən hər zaman qan,  
Üzündə lalələr bitmişdi qandan.  
Havada nalədən xeymə qurardı,  
Fələklərdə təbəqlər sindirardı.  
Aparmış eşq odu qəlbindən aram,  
Gəlirdi cuşa onda yeddi əndam.  
Adı bilmir suyun, ya dayonın nə,  
Su istər cam ilə bir köhnə təşnə.  
Damağı qəlb odundan odlanırdı,

Çıraq tək varlığı odda yanındı.  
Yaralar qolbi etmiş parça-parça,  
Düşüb can bir həlak olmaq dalınca.  
Hədəf seçmiş onu dərd ilə möhnət,  
Bəla ötmüşdü həddən, qolb həsrət.  
Ağac, daş görə qorxan qurd, ilan tək,  
Ayıq, məst qəmədən o qorxurdu çox bərk.  
Sudabdan adu qorxar, dív dəmirdən,  
Onusa hürküdürdü dost və düşmən.  
Edirdi nələ qolbi, gözəl ağlar,  
Kabab etmişdi qolbi dərd-dağlar,  
Gecə ta sübhəcən eylərdi ab-zar,  
Yanar odlar içində qolbi sizlər.  
Ürək getmiş, döñüb bəxtin qərarı,  
Düşüb qolbin dalınca, harda van?!  
Onu ağlatdı Şirin eşqi zar-zar.  
Bu ah-zarı eşitdi çox uzaqlar,  
Ətəkdən qəm tutub, qəmlərlə o, şad,  
Olar xəzənə necə viranda abad.  
Dəvəsiz dərdində bilmirdi dərman,  
Bu qəmələrdə nadir bilmirdi sahman.  
Düşüb qalmışdı xəstə, dərdli, tənha,  
O dostlardan, yaxınlardan kənardə.  
Olub köksündə Şirin eşqi punhan,  
O Fərhad olduğu çıxmış yadından.  
Xəbər göndərməyə qəmdən nə bir dəm,  
Sifarişcün nə bir munis, nə həndəm.  
Onun qəsri tərəfdən toz da gəlsə,  
Edərdi gözləri üçün o, sürmə.  
O görə yar gedən yolda bir ot var,  
Öpüb söylərdi təhsinlər, dualar.  
Dilində səslənən vaxtı həmin ad,  
Öpərdi torpağı yüz dəfə Fərhad.  
Baxarkən qəsrinə yarın o həmdəm,  
Cirardi paltarı yox, canı hər dəm,  
Qaçırıldı vəhşi tək çöldə nigaran,  
Onunla üns tutdu vəhşi heyvan,  
Bu acıclar tutan torda olanlar,

Yığıldı dörd yanında, oldu dost, yar.  
 Biri yastiq tamızlər, qeyri yorğan,  
 Ətəkdən gah öpərlər, gah ayaqdan.  
 Gəzərdi ahularla gah xəlvət,  
 Qulanlırla edərdi bəzən ülfət.  
 Silər, göz yaşını töksə marallar,  
 Darar gah şirləri, quyruq sıggallar.  
 Olar gündüz o, ceyranlırla yoldaş,  
 Marallarla gecə munisdi, sırdaş.  
 Geca-gündüz fələk tək fırıldardı,  
 Yeməz-içməzdi, dərddərəndən yanardı.  
 Baş alsayıd, yolu çıxsayıdı birdən,  
 Bir ay düz yol gedər, qalmaz, sofərdən.  
 Əgər lap yüz divar çıxsayıdı qarşı,  
 Baxıb görməzdən dəyməzdə başı.  
 Əgər doysa gözündən harda bir ox,  
 Elə mədhus idı, göz qırpmığı yox.  
 Ona yolda quyu rast olsa hərgah,  
 Düşər, görəməz, sudan olmazdı agah.  
 Sevinc alsa onu yarın qomından,  
 Atar tezə onu qalbin evindən.  
 Haçan qam könlünlə həmdərd olardı,  
 İki at mənzilində qarşılardı.  
 Üzü daim yuyar gözdən axan qan,  
 Arardı öz Süheylin gözdə candan.<sup>114</sup>  
 O yatmadı gorək da olsa naçar,  
 Galən dosta qapı heç bağlamazlar.  
 Ürək bigəmən olmuşdu özündən,  
 O evdə özgəsi tutmuşdu məskən.  
 O üzdən nəqşİ bərk olmuşdu heyran,  
 Ona bağlıydı özgə nəqş çoxdan.  
 Geca-gündüz qaçar, durmaz o sərvər,  
 Özündən ta konar atsın qədəmlər.  
 O istardi bədəndən dişra dursun,  
 O dostla bir bədən içərə otursun.  
 O bilmirdi quşu yoxdur qəfəsədə,  
 Xəbərsizdi, yox artıq evdə kimsə.  
 Elə yar ilə getmiş ixtiyarı,

Özündən fərqli edə bilmirdi yarı.  
 O bir nur görə, ya atəş hayanda,  
 Görərdi bunda hicran, vəslİ onda.  
 Yaman fal eşqdə tutmaz bir adam,  
 Özüyün tutmaz amma tutsa bir dəm.  
 Ona qarşı çıxan hər bir naxışdan  
 Xeyir bir fal açar aşiq o insan.  
 Naxış yaxşı olar, ya bəd golordi,  
 Onu hər dəm muradınca bilordi.  
 O nuru daim eylərdi ziyarət,  
 Edərdi baxmağa gəndən qənaət.  
 Dönüb sohraya bir də üz tutardı,  
 Könüldə qəlb alanın dördü vardi.  
 Gələrdi axşamüstü o, bir ov tək,  
 Hovuzdan süd içərdi türkək-türkək.  
 O süddən başqa heç bir şey yeməzdi,  
 Hovuzdan özgə yer seyr eyləməzdi.  
 Hovuzdan bir gecə gözəzən kənardı,  
 Gecə daim o, dövr eylərdi orda.  
 Bu söz bir dastan oldu axır eldə,  
 Ağızlarda dolaşdı, gözdi dildə.

## FƏRHAD ƏHVALATINDAN XOSROVUN XƏBƏRDAR OLMASI

O dərgahda yaxın məhrəm bir insan,  
 Xəbər çatdırıldı şəhər əhvalatından  
 Ki, Fərhad Şirinə divanı olmuş,  
 Sözü aləmdə bir əfsanə olmuş.  
 Elə almış onu ağuşa sevda,  
 Yeri olmuş bu sevda ilə sohrə.  
 O parlaq hüsnü hədsiz sevdiyicün,  
 Gəzər çilpaq ayaq-baş çöldə hər gün.  
 Deyir qəlbim olub Şirinə vurğun,  
 Bu üzdən dillərə düşmüştür olsun.  
 Nə qorxar bir qoca, yaxud cavandan,  
 Onun yox qorxusu oxdan, kamandan.  
 Nə var qəlbində o Ayla qovuşmaq,

Ona baxmaqla qaneder o ancaq.  
 Gümüş sima bütü eylər o, çox yad,  
 Olar yaddan çıxıb dəxi özü yad.  
 Gəlib hər həftə o qəsri salamlar,  
 Qalar razi desə hər söz adamlar.  
 Eşitdikdə haman dastanı Pərviz,  
 Onun könlündə artı eşqi hədsiz.  
 Olar yaxşı iki mord etsə dava,  
 Öyər tək bir gülü cüt bülbül əla.  
 Olarsa bir şeyə bir cüt xiridar,  
 O malin qiyməti onda çox artar.  
 Bu yandan Xosrov oldu bir qədər şad  
 Ki, olmuş yoldaşı bir könlü bərbad.  
 O, qeyrat çökdü yar üçün o yandan  
 Ki, bir qeyrətli də çıxdı bu yandan.  
 Dolaşdı fikri acizlər sayağı,  
 Qalırkı cüntki palçıqda ayağı.  
 Bədəndə qalib olsa dərdilə azar,  
 Ucalıqdan düşər həm sərv naçar.  
 Özün axtarma dərdə çarə əsla,  
 Deməz sağlam fikir, kim xəstə olsa.  
 Deyər sağlam söz, olsa sağlam insan,  
 Gələr hər süst əməl həm süst olandan.  
 Təbib nəbzin tutar bir xəstə gölsə,  
 Özü qeyrə verər al, xəstolənsə.  
 Oturdu bir neçə möhrəm yaxınlar,  
 Bu mənədan dedi çox sözlər onlar.  
 «Bu sevdalı adam ilə nə etmək?  
 Bu möhrəylə necə tədbirə getmək?  
 Buraxsam sağ, işim bərbad olar çox,  
 Əgər töksəm qanın, onda günah yox.  
 Bu şahlıqda çalışdım xeyli müddət,  
 Görüm bir kəndlisiz bayram və işrət.  
 Mənə göstərdi bayram indi dilbər,  
 Olub Xosrovlə divanə bərabər.»  
 O aqillər cavab verdi həmin vaxt:  
 «Olub, ey şah, səninlə ölkə xoşbaxt.  
 Sənin hər bir qulun bir tacidardır,  
 Sənə səcdə edənlər hökmardır.

Ola ömrün uzun durduqça aləm,  
 Səadət yarın olsun, bəxt hamdəm.  
 Əgər divanoya lazımsa tədbir,  
 Dəmirdən yox, qızıldan sazla zəncir.  
 Bu sevdaya qızıldır, bil ki, dərman,  
 O dərman da alır qüvvət qızıldan,  
 Çağır, yüz-yüz ümid ver burda əvvəl,  
 Qızıllar saç günəş tək sonra sən göl.  
 Nə tək yordan, döñor dindən qızilla,  
 Döñor mütləq o, Şirindən qızilla.  
 Qızıl çox gözlünü etmiş tamam kor,  
 Qızilla çox dəmirdən aldılar zor.  
 Qızilla çıxmadi yoldan o, görsən,  
 Tutub daşla onu məşğul edərsən.  
 O qalsın ta ölüncə dağda, daşda,  
 Keçirsin ömrümü daşla savaşda.

## XOSROUVN FƏRHADI YANINA ÇAĞIRTDIRMASI

Dedi öz fikrini orda olanlar,  
 Buyurdu: «dağçapan golsin» cahandar.  
 O, qəsər daxil oldu sanki bir dağ.  
 Düşüb ardınca heyran dəstə yığnaq.  
 Nə baxdı Xosrova, nə taxta gircək,  
 Ayaq basdı yərə şir tək o, bərk-bərk.  
 Elə mast idi Şirinin qomindən,  
 O, şahın qorxmadi heç görkəmindən.  
 Buyurdu şah, onu ta oxşasınlar,  
 Hər addımda şabaş səpsinlər onlar.  
 Oturdu ta ki, fil gövdə o insan,  
 Qızıllar yağıdı fil boyda başından.  
 Onun qəlbində vardi bircə gövhər,  
 Onunçun birdi gövhər, daş və ya zər.  
 Maraqlanımr görürkən zərlə mehman,  
 Yenə şah saçdı gövhərlər dodaqdan.  
 O Xosrov söyleyən hər nüktə, mənə  
 Cavablandı həm eyhamla o qayda.

## XOSROVLA FƏRHADIN DEYİŞMƏSİ

Dedi Xosrov: - Nə yerdənsən, cavan sən?  
 Dedi Fərhad ki, sevda ölkəsindən.  
 Dedi: - Orda nə sənət var, nə iş var?  
 Dedi: - Dərdi alırlar, can satırlar.  
 Dedi: - Satmaq o canı bir ədəbmi?  
 Dedi: - Aşıqlor üçün bu əcəbmi?  
 Dedi: - Qalbənmı aşiqsan, ey insan?  
 Dedi: - Qalbən deyirsən, mənəsən candan.  
 Dedi: - Oldun necə Şirinə aşiq?  
 Dedi: - Onsuz mənə canım nə layiq.  
 Dedi: - Röyada gördünnü gecə sən?  
 Dedi: - Gələnə yuxum, heç yatmadım mən.  
 Dedi: - Qalmaz haçan bu eşq canda?  
 Dedi: - Torpaqlar altında yatanda.  
 Dedi: - Birdən sarayında san olsan?  
 Dedi: - Görsəm, keçərdim mən başımdan.  
 Dedi: - Bir gözüñü birdən çıxartsa?  
 Dedi: - Digər gözü verrəm mən onda.  
 Dedi: - Birdən onu bir qeyri alsa?  
 Dedi: - Oxlar yeyər, daşdan da olsa.  
 Dedi: - Durma, ona sən bir yol axtar,  
 Dedi: - Daim Aya gəndən baxarlar.  
 Dedi: - İstərsə birdən hər nəyin var?  
 Dedi: - Haqqdan elə bu istəyim var?  
 Dedi: - Səndən o istərsə əğər baş?  
 Dedi: - Qurtərrəm o borcdan da birbaş.  
 Dedi: - Sən gal bu eşqi at başından.  
 Dedi: - Gəlməz bu iş aşiq olandan.  
 Dedi: - Sən rahat ol, bu fikr xamdır.  
 Dedi: - Rahatlıq aşiqdə haramdır.  
 Dedi: - Get səbr elə daim bu dərdə.  
 Dedi: - Səbr eyləməz aşiq bu yerdə.  
 Dedi: - Səbr eyləyon çəkməz xəcalbat?  
 Dedi: - Qəlb olsa, qəlbim yoxdur, əlbət.  
 Dedi: - Qəmlərdə qorxursan, de, kimdən?  
 Dedi: - Ondan mən ayrılmış qəmimdən.

Dedi: - Dünyada istərsənmi həmdəm?  
 Dedi: - Yaxşı olardı, olmasam həm.  
 Cavab verməkdə Xosrov qaldı acız,  
 Sualı daxi yer qalmırkı hərgiz.  
 Dedi: - Dostlar, bu su, torpaqda gozsən,  
 Belə hazırlavab kəs görmədim mən.  
 Onunla zərlə müşküldür bacarmaq,  
 O, daşlarla sinansın zor tək aneq.  
 Poladdan bir qılımı tak dindi sonra,  
 Dedi: - Almaz gedib qalsın daş altda,  
 Bizim burda yol üstündə durur dağ,  
 O dağdan çox çatındır keçmək, aşmaq.  
 Görək bir yol çəkilsin indi dağdan,  
 Gedib-gəlmək bizi olsun qoy asan.  
 Gücü hər kimşənin bu əmrə yetməz,  
 Bunu səndən savayı kimşə etməz.  
 O Şirin eşqinə! Hərgah bacarsan  
 Yoxumdur bundan artıq and, peymən!  
 Bu istəklərda o göl mənə həmdəm,  
 Ödənsin ehtiyacım, görsün aləm.  
 Cavab verdi dəmir pəncə o insan:  
 «Götürəm dağı mən şahın yoldan.  
 Bu şərtlə şaha mən xidmət yetirsem,  
 Necə lazımdır o şərti bitirsem,  
 Gərəkdir razi salsın şah məni bərk,  
 O Şirin qəndini etsin tamam törk.»  
 Elə hirsəndi Fərhada şah onda,  
 Düşündü boyunu vursun bir anda.  
 Dedi sonra: Bu şərt ilə nə qorxu?  
 Bu torpaq ki, deyil, daşdır axır bu!  
 Lap olsun torpaq o, mümkünü yarmaq!  
 Əğər yarsa, hara mümkün aparmaq?!  
 Qızıb bir də dedi şərtdir haman şərt,  
 Əğər dönsəm, məni sanma kişi, mərd.  
 Buyur bel bağla göstər nə güclün var,  
 Çalış göstər nəyə qadırsan aşkar.  
 Bu sözdən oldu Fərhadın kefi çağ:  
 - Ey adil şah, - dedi, - bəs hardadır dağ?!

Ona göstərdi şah bir dağ haman dəm  
Ki, indi Bışütun ad vermiş alom.  
O üzdən ki, o, sərt daşdəndi çox qart,  
Üzündən sortliyi aşkardı hər vaxt.  
Olub vədiylə şahın qalbi çox şad,  
Tez ordan odlu dağ tək getdi Fərhad.  
Gəlib çatdı dağa axır ki, yel tak,  
Külüng açdı, o həm bel bağladı bərk.  
O, avvalca dağa göstərdi hörmət.  
Daş üstündə yaratdı xeyli surət.  
Ela əla yonuldu daşda Şirin,  
Çəkibdir Manı «Ərjəngi» deyərdin.  
Haman odlar saçan tişoyla sonra  
Yonuldu şahla Şəbdiz şəkli əla.  
Çəkərkon surəti Fərhad cavandı,  
Nə comərdliklər etdi, mehribandı.  
O piylə bəşlənən quyruqla ancaq,  
Nə etdi bir qarı Fərhada bir vaxt?  
Əgər quyruq tələ qurmuşdu qurda,  
O quyruqla kişi qurtardı burda.  
O piy quyruqda görsən də kələk, fən,  
Ela hey quyruq ardınca gəzirən.  
Dişi düşmüş qoyundur bilmə dünən,  
Yesən quyruq, sevinməz qalbin əsla.  
Deyil quyruqlu ulduz bəxt bürcün  
O quyruqtək düşübən dalca neyçün?

## FƏRHADIN DAĞ ÇAPARAQ NALƏ ETMƏSİ

O daşlar üstən çəkdi xeyli surət,  
İşlə qurtardı, Fərhad oldu rahət.  
Aşırmaqçın dağı çırmındı candan,  
Qırırdı ölçüsüz çox daşlar ondan,  
O göstərdikcə qart daşlarda zor-güç,  
Qopardırdı hasardan sanki bir bürc.  
O dincəlmirdi ta golmirdi axşam,  
Yarırdı qart dağı, fikri dilarəm.  
O almaz kirpiyi yaqt deşirdi,

Qəmindən qart dağ ilə söyləşirdi.  
Ki, ey dağ, gal siyon sal daş da olsa,  
Ela bir mərdlik, ol sən parça-parça.  
Mənim xətrimçün üz cir, ovxalan sən,  
Bir az yüngül yarıl ki, dördliyəm mən.  
O canan canı üçün yoxsa sonra,  
Axır bir gün bədəndən can çıxınca.  
Sən incitməyi tərk etmərəm mən,  
Lap ölləm, bu döyüşdən getmərəm mən.  
Bir axşam vaxtı qəmlər sahrasında  
Gəlib durdu Günəş dağları başında.  
Qaranlıq ağılhə bir rəng vurdur,  
Ucaldıb bayraq o sultan oturdu,  
Gedib şəklin qabağında durardı,  
Haman daşda baxıb gövhər arardı.  
Öpər şəklin ayağından o, bərk-bərk,  
Edərdi nələ eşqindən təbiliş:  
«Sən ey rəssamların mehrəbi insan!  
Taparlar dərddilər tək səndə dərman.  
Sən ey gərdən gümüş, qalbi olan daş!  
Səninlə azdı miskin qalb birbaş.  
Ayağı bağlı gövhərsən o daşda,  
Sınıb daşda ürək gövhər tək amma.»  
Önündə bir zaman ağlardı zar-zar,  
O ağlar, sonra üzr istordı tökrar.  
O, dağ üstə çıxardı sonra ordan,  
Belində qəm yükü, könlü pərişan.  
Baxardı qəsrinə yarın o nakam,  
Deyordı ahu-zarla: - Ey güləndəm!  
Bu bağıri yanmışa bir nur bəxş et!  
Bu işdən düşmüşə sən bir iş öyrət!  
Bu nakam kimsəni kama yetir sən!  
Ümidsiz qalbə ümmidlər gotir sən!  
Məni yad etməyə golmaz qərarın,  
Varındır cünni məndən yaxşı yarın.  
O yaram cılərən ancaq sən yad,  
Yanar aləm, mən etsəm nələ, fəryad.  
Oturmış şad Şirin orda gül tək,

İçir mey yad edib Pərvizi, yox şək.  
 Elə etmiş fədə Fərhad, o miskin,  
 O şirin canı Şirinin canıycun.  
 Səni etsəm də, ey bədr Ay, ziyarət,  
 Məni yad cıləməzsən, bu, həqiqət.  
 Sonin eşqinə, ey nurlar saçan şam!  
 Görürən ki, günüm var dördli, nakam.  
 Bu dar dəhlizdə ki, adı cahanmış,  
 Vücadum sanki bir daşdan yaranmış,  
 Deyildirsə üzüm daşdan, dəmirdən,  
 Dəmir-daşdan vəfa gazdım neçin mən?  
 Bu üzgün qəlbə xar etməkdən ol çek!  
 Qəribi daşda öldürmə ilan tək!  
 Sənə çoxdur olan qurban bu yerdə,  
 İki qəssab dayanmış bir böyürdə.  
 Dağ üstədə qalmışam tənha, görən yox,  
 Arıqlıqdan məni bir öldürən yox.  
 Məni gəndən yaxır odda məhəbbət,  
 Həni pərvəndə nura o taqt!?  
 Yaxın gölmir o üzdəndir bu torpaq,  
 Yaxınlıqdə xətərlər vardır ancaq.  
 Mənəm haqqı bilən, bəsdir bu zillət!  
 Gal öldür ki, qala boyumundu minnət,  
 Bu qəmdən bəlkə qurtarsın yanın can  
 Ki, xoşdur ölməyim böylə höyatdan.  
 Bu gündə nola ulduz çıxmayıydi,  
 Bu bəxt ilə bir insan doğmayıydi!  
 Qılıncında bu dövrün rəhm olsa,  
 Sənə dirnaq, mənə ol kəsməz əsla.  
 Yox isə meyli dövranın dösündən  
 Niyə sən süd, qan içdim hər zaman mən?!

Anandan əmdiyyin süd xotrino sən  
 Gəlib süd mən çəkən arxdan içərkən,  
 Şəkərlə, südlə et barı moni yad,  
 Olar südlə, şəkərlə taşna ham şad.  
 Çobanlar süd verib əldən tutar bərk,  
 Məni eşqində bil sən südəmərtək.  
 Məni bir içməli süd tək xatırla,

Unutma südəmərlər misli amma.  
 Şirinlik dadmadım camin dadından,  
 Dilim bal daddı, yad etsəm adından.  
 Yoxundur səndən özgə yar, qəmxar,  
 Nə bir qəmxar ola, etmə, nə bir yar.  
 Çağır bu taşnəni, söz de, söz olsun!  
 Qarənlıq bir gecə qoy gündüz olsun!  
 Əgar yoxsul da olsam mən yanında,  
 Sənə bir varlı tək vərrəm can amma.  
 Bu yoxsulda nə gör dövlətlilik var,  
 Maya qoymaz, qazanmaq fikri artar,  
 O qəlbə yaxma ki, dildəri sənsən,  
 Onun həm çarəsi, həm yarı sənsən.  
 Gözəllikdə əcəb hüsün göz oxşar,  
 Qəriblər qoyma qalsın yolda naçar,  
 Qəriblikdən bu gün bir qismətin yox,  
 Qəriblik günləri möhnət gələr, qorx!  
 Təəsüf ki, bu dünyada bu yarlar,  
 Çətində yoldaş olmazlar, qacarlar.  
 Sənə darda atar, ömr cılardan asan,  
 Desən əl tut, tutar hər dəm ayaqdan.  
 Gəl içmə qanımı, mən qan yedim çox,  
 Ayaq torpağın olmuş bu qərib, qorx!  
 Nə etdim ki, mənə ki baslıdin sən?  
 Pis is tutdumsa, nöqsandır, deməsən.  
 Olub ancaq xəyalın səcdəgahim,  
 Cuhudam varsa bir qeyri günahim.  
 Ürəkbir dosta bir göstər vəfəni,  
 Kim etmiş kimsəyə böylə cəfəni!?

Əgar mən bir yeləm, ey sərv qamat!  
 Söyüd tək sən bu yeldən başı torpat.  
 Əgor sən xəznəsən, bir torpağam mən,  
 Bu torpaqdan ziyarətgah düzəlt sən.  
 Yox imkan, ey Təraz şamı, cavanım,  
 Çıraqında yana piy tək bu canım,  
 Elə öldür qapından da kənardı  
 Kül olsun bu sümükler də qoy orda.  
 Qala oldum gecə quşlara hər dəm,

Mənə İshaq-Muşaq oldu həmdəm.  
 Gəcə ta şübh olunca ağlaram zar,  
 Nə bir zahid, nə rahib mən tək ağlar.  
 Görəydin kaş gecə mən ağlayarkən,  
 Gecə-gündüz necə qallam oyaq mən.  
 O daşdan yox, polad da olsa qolbin,  
 Bu dördli qəlbimə rəhm eylöyərdin.  
 Yeni bir zülm gördüm mən hər anda,  
 Nə olsun, dəxi saymazsan bir arpa.  
 Yixilmiş bir öküz, xəstə görürsan,  
 Baxırsan, eşşayı gəndən sürürsən.  
 Apardin qəlbə, bəsdir bu zülümlər!  
 Özün öldürmüsən, bir lütif göstər!  
 Əlimdə qaldı aciz dağlar, amma,  
 Yanında qiyomatın yox bir samanca.  
 Bu dağlardan da çox güc, qüdrətim var.  
 Olar qarşısında dağ tak ordular xar.  
 Qılınc çəksəm oğur yerdən durub tez,  
 Nədir qarşısında Şəbdiz, ya ki, Pərviz?  
 Bax o Pərviz, bax o Şirin, o Fərhad,  
 Hami beş hərfik ancaq, ey pərizad!<sup>115</sup>  
 Hər üç adda cəmi beş hərf varğən,  
 Apardi bəs nadən Xosrov, bilirsən.  
 Onu mən bilmirəm qalib özümdən,  
 Bu qalib, möglüb içəri üstünəm mən.  
 Budur mən bildiyim, gülmür mənə baxt.  
 Mənəni qorxutu burda baxt hər vaxt.  
 Mənim baxtum bəd imiş, oldum agah,  
 Əcəb xoş tale imiş amma bədxah!  
 Belə kaş olmaya olsa o lap şah,  
 Ki, olsun bəxtli bir kimsə bədxah.  
 Budur qorxum, bu dağla çarpışarkən,  
 Girov düşmənlə qalsın, dörd ilə mən.  
 Buyurmuşa mənə kim dağı çapmaq,  
 O istəmiş məni möhv etsin ancaq.  
 Mənə ölmək bu işdə oldu asan,  
 Qalibdir canda qüssə, qüssədə can.  
 Bu aşiqlik mənə müşküldür, ey kaş!

Daşa bağlandı qəlbim, qəlbimə daş.  
 Həqiqətdir, mocaz bilmə sən ancaq,  
 İş üstə gəlmisəm, sanma oyuncaq.  
 Edərsən qəlbə sən bərk daş təbiöt,  
 Elə bərk yox, dəmir çəksin xəcalot.  
 Sarı mum tək məni yandırıdı sevda,  
 Ürək yandı özüycün qəmdən amma,  
 Qızıl, ya ki, gümüş yox məndə hər dəm,  
 Səpim qarşında xarvarla dəmadəm.  
 Sarı üzlə axan göz yaşları var,  
 Qızıl, həm də gümüş peşkəsdir onlar.  
 Sənin eşqinlə, ey nurlar saçan şam,  
 Nə yatsam, nə oyansam, tapdım aram.  
 Oyaq vaxtı hamışə qəm yedim, qəm,  
 Əgər yatsam, çıxalmış dərd hər dəm.  
 Oyaq qalsam da, yatsam da, buyum mən.  
 Mənə yaxşı pənah dünyada sənən.  
 Gəl, insan tək sənən bəxş eylöyim can,  
 Məgar divəm, qaçım gördükənən insan.  
 Durub daşdan özü insan yonan kəs,  
 O, insana necə bənd olmasın bəs?  
 Daşı yonnam, deyil gizlin bu, əsla,  
 Durur qarşısında, alnimda yox amma.  
 Kimin alını olarsa ayna tək bərk,  
 Olar xalqın içində bəxti yürüyək.  
 Bənövşə misli kim olsa utancaq,  
 Onu baslormı nemətlə bər torpaq.  
 Həyasişsa, utanmazdırsa hər kim,  
 O nərgiz tək qızıl tac qoydu daim.  
 Cahanda varmı bir kürd məndən alçaq?  
 Mənim tək kiməsiz mümkünmü tapmaq?  
 Mənə qəlbə yanmış bir dost yoxumdur.  
 Əgər bir gün yixılsam, söyləsin: - Dur.  
 Nə dövrəmdə elə dostum, yarımlı var,  
 Ölərkən yastığından tutsun onlar.  
 Bu qəmlərlə mənəm dünyada tənha,  
 Fəda etdim, qalib baş astananda.  
 Düşüb qalsam quyu içəri yüz il mən.

Başım üstdə tək ahim var, görərsən.  
 Yüz il dağlarda, ya çöllərdə gəzsəm.  
 Gəzər arxamca ancaq özə kölgəm.  
 Necə it canlıyam dərdə dözür can  
 Bir it sahibi tək üstüm-başım qan!  
 İtin var yer-yatağı, tək mənim yox!  
 Otun yerdə ayağı, tək mənim yox!  
 Siğınmış dağlara şirlər, pələnglər,  
 Tutub dəryada bir yer həm nəhənglər.  
 Ağılsız mən düşüb torpaqda qaldım,  
 Nə torpaqda, nə daşda rahat oldum.  
 Yer üstündə buraxmir tək məni qəm,  
 Yer altında xilas ollam haman dəm.  
 Bu cür evsiz-eşiksiz olmasın kəs,  
 Nəyə lazım acı işə həyat bas?!  
 Sənə doğru məni məhvə qovur yel,  
 Xəta etdim, məni torpaq çəkir, bil.  
 Deyim neyçün kiməm mən, var isən sən?  
 Sənindir kənd, bu kənddə bəs nəyəm mən?  
 Demək olmaz varam mən, sən də varsan,  
 Sən onda xudporəst bir can olarsan.  
 Gedim, cəhd eylərəm mən burdan amma,  
 Yolu kosmiş duman, tüstü, nə fayda?!  
 Bu mənzildə ayaq qaçmış, yorulmuş,  
 Bura çatmaq gec, o getmək tez olmuş.  
 Atım getməkdə çox cəld oldu burda,  
 Tapar heç bilmirəm aram o, harda.  
 Bu qəmdən olmuram bir dəm mən azad,  
 Cahanda kiməni kaş olmasın şad!  
 O aqillər nə söylər gör bu yönə,  
 Bu dəryada ağıl dürrü deşəndə,  
 Hər insan canı sağlam olmayan dəm,  
 O, sağlam istəməz olsun bir adam.  
 Yaraşın bəs mənə bu eşq hardan?  
 Saçında toz yiğilmişdir bir ümman.  
 Tamam yağsız qalib beynim, damağım.  
 Yanır, sən dərda bax, hardan çıraqım.  
 Bu dərd ilə qalib məndən kül ancaq,  
 Olar küllə odu örtmək, basırmaq.

Bu torpaq yel kimi qopmuş yerindən,  
 Ayaqdan güc gedib, şadlıq əlindən.  
 Ayaq düşsə ələ bir də olan tək,  
 Onu daşda naxış tək saxlaram bərk.  
 O pərgar altda bir nöqtə olardım,  
 Önündə bir naxış tək mən qalardım.  
 Daha bənd olmaram bir surətə mən,  
 Yetər surətpərəst olmaq bu gündən.  
 Gecə artıq vilayətdən ötürdü,  
 O gündüz ordusu bayraq götürdü.  
 Yenə bir də qiyamətgün sənətkar,  
 Göttürdü tişə, dağ çapsın o, təkrar.  
 Gecə gövhər saçar gözdən həmişə,  
 Yonar daş gündüz oleaq əldə tişə.  
 Dolardı daşla, gövhərlə o yerlər,  
 Qarışmış bir-biriylə daşla gövhər.  
 O Fərhad Bisütündə dağ çapandan  
 Onun dağ çapması olmuşdu dastan.  
 Gəlirdi hər bucaqdan daş yonanlar,  
 Görüb barmaq haman dişlərdi onlar.  
 Baxan olmuş dəli-divanə ondan,  
 Dəmir, daş hər kəsi etmişdi heyran.

## ŞİRİNİN FƏRHADI GÖRMƏK ÜÇÜN BİSÜTÜN DAĞINA GETMƏSİ

Mübarək günlərin xoş bir gündündə,  
 Oturmuş dostları Şirin önündə.  
 Yamandan, yaxşidan səhəbat gedirdi,  
 Hərə öz bildiyindən bəhs edirdi.  
 Keçən bir eysi cılardı biri yad,  
 Bu tarixlə olardı hər könül şad.  
 Gələn gündən biri əfsanə söylər,  
 O, bundan da gözəl gün vəd eylər.  
 Deyildi hər sayaq söz qəlbə oxşar.  
 Çəkər xeyli uzun, olsa o, təkrar.  
 Calandı söz sözə burda, nəhayət,

Sütunlu Bisütündan düdü söhbat.  
Dedi Şirin gülüb: - İndi man onda,  
Gedib bayraqı sancım Bisütunda.  
Dəmir qollu o Fərhad man görüm bir  
Poladla daş çapır, eylər nə tədbir.  
Bu qəlbim daş, dəmirdən bəlkə dinsin,  
Qiğılçım bəlkə düşşün, qəlb isinsin.  
Buyurdu hazır olsun at haman dam,  
Səba üstə qoyulsun zor yəhər həm.  
O gün Gülgün onun yoxdu yanında,  
Bir ayri at olsu düşmüştü onda.  
Yola düşdü, na söz, sanki bahardı,  
Gözəllikdə o, Yağmalı nigardi.  
Gedir, nərgizləri mast idı amma,  
O, yüz xərəmən gül idi, başda sevda.  
Bədən nazik, vücudunda təravət,  
At üstündə quşa bənzər o afət.  
Elo bir cəld miniciydi o həmdəm,  
On addımdan ata sıçrardı hər dəm.  
Səba üçün nala mışmar vururdu,  
Fəlak tek yerlərə pərəgar vururdu.  
Çağırıldı dağçapan gölsin o dağtək,  
Tutub üz dağçapançın dağbödən bərk.  
Galib çıxdı, şabəş misk ilə nəşrin,  
O daş dağa gümüş dağ misli Şirin.  
Onun gün tak üzü öksiyə asan  
Olurdu ləldən daşlar Bədəxşan.<sup>116</sup>  
O ləli yad edib Fərhad qazır can,  
Qazırıldı dağları biçarə kankan.  
Yeyib daşqalb yerdən daş hor dəm  
Daş ilə çarpışırda dağda möhkəm.  
Na zəhmət çökdi daşlarda o insan,  
Bunu ölçən ələ gölmirdi mizan.  
O dağ gövdə dağı çapmaqdə hər dəm,  
Dəməvənd boyda könlündə kədər, qəm.<sup>117</sup>  
Daşın bığlarını dartırdı bərk-bərk,  
Çıxırıldı cünki daşlardan o istək.  
Yuyur qart daşları al ləl qanla,  
Gəzirdi ləli daşlarda gümanla.

Gəlinçə ləl ləb Şirin, o dilbər  
O qart daşdan düşündü tapdı gövhər.  
Dəmir qalbindən artıq qızdı möhkəm,  
Tamam yumşaldı palçıq misli daş həm.  
Daşı torpaq kimi bazon qazırdı,  
O, bəzən bağırına daşlar basırı.  
O büt eşqi didirdi qəlbini dən-dən,  
Na üçün büt yonurdu büt var ikən.  
Var idi bir qadəh süd bal dodaqda,  
Ona verdi, dedi: - Al iç ayaqda.  
Südü aldı o, Şirinin əlindən,  
Necə ləzzətlə içdi, nə deyim mən!  
Olarsa aşiqə bir saqı Şirin,  
Na süd, onda olar həm zəhr şirin.  
İçib cam o sərxaş qurtaran tok,  
Yığışdı saqı etsin məclisi tərk.  
Qızıllandan ağırlaşmış bədən çox,  
O gövhərlər yükündən atda güc yox.  
O at yox, lap qızıl bir dağ da olsa,  
O düzəmədi gümüş dağ altında osla.  
Haman yel tok qaçan yorğun o at da  
Şikəst oldu, yixildi xəzənə altda.<sup>118</sup>  
Görəndə aşiq o sevdahı dildar,  
Yel atdan torpağa düşməkdə naçar.  
Gedib tez çiyinə aldı o birdən,  
O, athylı atı qaldırdı yerdən.  
O dağlardan elə bərk-bərk yüyürdü  
Qalanlar çox geri qalmışdı gördü.  
Apardı qəsrinə Şirini rahət,  
Heç onda görmədi bir tük ziyyət.  
Apardı Şirini qoydu yerində,  
Qayıtdı, oldu bir də işlərində.  
Külüngü daşlıra hər dəm çalardı,  
Dəmirlə daşları hey parçaları.  
Göy ot görmüşdü sanki dağda ceyran,  
O qəbristana qəcmişdi şorandan.  
Qəmi dağ boyda, o dağda gedərdi,  
Döyüb daşlara baş, nalo edərdi.

## ŞİRİNİN FƏRHADIN GÖRÜŞÜNƏ GETMƏSİNDE XOSROVUN XƏBƏRDAR OLMASI VƏ ONU HİYLƏ İLƏ ÖLDÜRMƏSİ

Həmişə Xosrov, o dünyaya sərvər,  
Bilə istərdi Şirindən xəbərlər.  
Xəbərlər izləyənlər çoxdu mindən,  
O bir şey öyrənirdi hər birindən.  
O Ay əl burnuna vursayıdı nagah,  
Olardı Xosrov ondan bir-bir agah.  
Haçan Fərhadi etdi o, ziyarət,  
Polad bir qələ gördü, daş yox, əlbət.  
Xəbərlər verdilər şaha bu yöndən  
Ki, o qəlb alan Fərhad görəndən,  
Qolunda möhtəşəm bir güc, hünər var.  
O hər zərbəylə dağdan dağ qopardar.  
Hamam vaxtından olubdur könlü çox şad,  
Alib bərklik və güc daşdan o Fərhad.  
Dəmirlər daş çaparkən gördük onu,  
Sütunsuz eyləyər tez Bisütunu.<sup>119</sup>  
Çalar hor dəm külüngü şiri-nər tək,  
Külüng yox, ehtirasdır bu, coşub bərk.  
Vuruşsa tülkü lap qurd ilə birdən,  
Görərkən quyrıq o düşməz hünərdən.  
O dinardan əgər çoxdurşa arpa,  
Çəkər dinardan üz mizan tez orda.  
Bir ay qalsa əgər onda bu qüvvət,  
Çəkər bir yol dağ üstəndən, bu, həqiqət.  
Bu daş yarmaqdən o şah qorxu çox bərk,  
O ləli eyləsin gördü gərək tərk.  
Qoca aqilləri dindirdi bir-bir:  
«Bu işdə eyləyək indi nə tədbir?»  
Dedi aqillər onda: - Hökmədar, sən  
Əgər qurtarmaq istərsən bu işdən,  
İşə layiq adam tap, elçi göndər,  
Desin: - Birdən ölüb Şirin, o dilbər.  
Əli işdən qala bəlkə bu qayda,  
Verər bir ləngimə baş versə fayda.

Tapıldı bir yaman söz söyləyen kəs,  
Qırış alınında, üz bir ləhzo gülmez.  
Üzü qan-qan deyir qossablar tək,  
Brığ Nəffat tək odlar saçır bərk.<sup>120</sup>  
Ona öyrətdilər bəd xeyli sözlər,  
Qılıncla qorxudub, vəd etdilər zər.  
Onu göndərdi onlar Bisütuna,  
Bələdçiydi bir idbar kimsə ona.  
Yetişdi dağçapan Fərhada namərd,  
Dil açdı, öldürür sanki onu dərd,  
Dedi: «Qafıl, nə işdir sən görürsən?  
Bu qəflətdə neçün dövran sürürsən?»  
Dedi: «Məni yarın adı xətri üçün,  
Görürsən, işlərəm şövq ilə hər gün.  
Nə yar? Baldan da şirin dil olan yar,  
Bu candan yüz daş şirin o dildər.»  
O turş üzlü, acı sözlə bəd insan  
Görür Şirinə bağlanmış o cəndən.  
Ürəkdən ah çəkib etdi o, fəryad:  
«Olub Şirin, xəbərsiz amma Fərhad.  
Hayif, bir vaxt elə bir sərv ucaldı,  
Əcəl gəldi, yel əsdi, torpaq aldı.  
Saçılıdı torpağından Aya onbər,  
Yuyuldu göz yaşından yol sarasər.  
Ona qəmədə hamı olmuşdu qəmxar,  
Onu dəfn eyləyib döndü adamlar.»  
Sözə hər dəm o, xəncər bağlayırdı,  
Yalandan ah çəkirdi, ağlayırdı.  
Hayif o zülfə, o xala deyirkən,  
Dili lal olmadı, əfsus, bu sözdən.  
Necə heç görəmdən bəd söylər insan?  
Əgər görəsə, hanı bəs qəlb, vicdan?  
Sözəldi tə ki Fərhadın qulığı.  
Yixildi dağdan o bir dağ sayağı.  
Soyuq bir nalo, ah qopdu cigərdən,  
Deyərdin bağırina ox batdı birdən.  
Dedi ağlar: «Əbəs çəkdim əziyyət,  
Rahatlıq görmədim, oldum, bu, zillət!  
Əgər yüz-yüz qoynun rast olsa qurda.

Kasib qurbanını çaldı o burda.  
 Gülabçı gör gülüştana nə söylər.  
 Nə vermək lazımlı isə, alma, sən ver.  
 Gedib torpağa qəddi sərv olan kəs,  
 Gərək mən başıma küllər tökülməs.  
 O gül yarpağı düşməsdür budaqdan,  
 Mənənə neyçün bağ olmaz dəxli zindan,  
 Buludları tak necə yaş tökməyim mən.  
 Söñüb aləm çıraqı, bir də gülümzə,  
 Mənənə gündüz gecə olmur nədən bəs?!  
 Çırğım söndü, ahım dondu, qaldı,  
 Ayım getdi, Günüüm soldu, saraldı.  
 Yetişmək Şirinə mümkün ədəmdə,  
 Ona yetmək əlimdə bircə dəmdə.  
 Deyib «Şirin» elə yandı, töküldü,  
 Yer öpdü, Şirini yad etdi, öldür.  
 Yəqin ayrı bir iş bilmir bu dövrən,  
 Verər qəmərlər, çökib səndən alar can.  
 Yaziq bir kəs qalrsa darda birdən,  
 Yağar üstü bələlər yerbəyerdən.  
 Budaqdan istəsə gül dərsin insan,  
 O, gül görməz, yağar daşlar başından.  
 O görməz bəhərə şadlıqdan həyatda,  
 Zəhər dadmışdır ağızında nabat da.  
 Dönər bəxti, gələr təngə o, candan,  
 Köçüb getmək dilər ancaq cahandan.  
 Durub ömrün atı artıq enişə,  
 Üzəngi üstdədir gənclik gedisə.  
 Xilas oldu bu dövrəndən o insan,  
 O, ev qurmuş kənardə bu cahandan.  
 Bu məbəddə oturmuş sanki İsa,  
 Cıraqla həm onu görməzlər əsla.  
 Cahən divdir, bu divdan sən, ey insan,  
 Fəqət xoş xislətinlə qurtararsan.  
 Cəhənnəmdə sənə səndə bu xisət,  
 Elə xoş xisləti sən qeyrə cənnət.  
 Adamlıq xislətində varsa amma,  
 Yerin cənnətdir onda burda, orda.  
 Yetər gəl yatma, ey göz, bixəbər sən,

Ayiqlar tək çalış, göstər hünər sən.  
 Bilirsən, torpaq altda çox yatarsan,  
 Çıxar yaddan necə dövr etdi dövrən.  
 Haman bu əlli yaşla indi, söylə,  
 Nə oynarsan bu palçıq möhra ilə?  
 Nə əlli, lap o əlli min də olsa,  
 Burax getsin, deyildir daim əsla.  
 Dəmirtək bərk də olsan sən o daşdan,  
 Əzər qum tak soni axırda dövrən.  
 Bu yer bir xalçadır, üstündə qanlar,  
 Odur qandır onun üstdə olanlar.  
 Bu çöl torpaqları çox qanlar udmuş,  
 Xilas olmaz bu teştdən bir Səyavuş.<sup>121</sup>  
 O yellərlə gələn hər zərrə torpaq,  
 Firdun, Keyqubadmış bəlkə bir vaxt.  
 Bu yerdə bir ovuc torpaq tapılmaz  
 Ki, üstündə yüz insan qanı olmaz.  
 Bilən kimdir ki, qart yaşılı bu məbəd  
 Necə olmuşdur, ömr etmiş nə müddət.  
 Görə dövrənim qoymaz o bir kəs,  
 Kökü, əslı nədir, bir kimsə bilməz.  
 Bu dövrənla neçə gün burda qaçsan,  
 Eşitmək, görmək üçün var nə imkan?!  
 Onun zülmü, həm əddi daim işlər,  
 Bilənlər ham bu sırrı bilməmişlər.  
 Əgər sən zülm görmək istəməzsən,  
 Nədir sırrı bu dövrənin deməzsən.  
 Gecə-gündüz olubdur bir ala at,  
 Cilov verma ona dünyada heç vaxt.  
 Əgər yüz fənd üçün elmin də olsa,  
 Harinliqdan uzaq düşməz o, əsla.  
 Ha qaynatdı fələk torpaq qazanı,  
 Qayıdır, getmədi ciylik nişanı  
 Olubdur bir qumarxana bu aləm,  
 Atıb hər varlıdan van o, hər dəm.  
 Bu torpaq dilbəri Ay tək ucalmış,  
 Onu ver yellərə, çoxdan qocalmış.  
 Bu yeldən baş verən malum xüsufdan  
 Talaq əmri verər torpağa dövrən.<sup>122</sup>

O yel gəlsin, və ya heç gəlməsin, göl,  
Bu yellərdən, dayan, yandırma məşəl.  
Bu torpaqda sən ey ovcunda torpaq!  
O on barmağın etsən də şam ancaq,  
Bu torpaq qoymur olsun bari mümkün  
Kəsilmiş barmağa torpaq tökülsün.  
Səni etmiş bədənsiz süst bu əndam,  
Olursan gahi xəsta, gahi sağlam,  
Olar asan dam üstündən yixilmaq,  
Yük olmazsa sənən əndamin ancaq.  
Olur əndamsız kim görərə röya,  
Yüz ox dəysin, o, ağrı duymaz əsla.  
Bu doqquz kal turuncdan hər nə görən,  
Narinc görməz kükürdüñ tüstüsündən.<sup>[123]</sup>  
A Yusif, bu turuncdan burda əl çök,  
Səni doğrar Züleyxa bir narinc tok.<sup>[124]</sup>  
Yetər, sən bir daş at sərxəs o başdan,  
Boşalt bu süfrəni narinc, turuncdan.  
Bu doqquz qapı evdən çıx, yol axtar,  
Bu doqquz baş ilandan canı qurtar.  
Həyata xidmət eylər bu nəfəs, bil,  
Onu bildik xəzan vaxtı əsan yel.  
Ölübdür eşqsız çəksən nəfəs sən,  
Sayılmış hər nəfəs bir-bir əzəldən.  
Gərəkdir eşqə bir Fərhad olmaq!  
Həm ondan sonra ölmək, şad olmaq!  
Mühəndis tişə üçün sapi ancaq,  
Edərmiş nar ağacindanca hər vaxt.  
Onunçun ki, onu rahat tutardı,  
Neca istərdi sap əmrə yatardı.  
Acı söhbətləri ta ki, eştidi,  
Dağ üstə atdi tişə, gör nə etdi.  
Tişa daşlara, sap torpağı girdi,  
Deyirlər, torpaq orda nəmlənirdi.  
O dəstəkdən görürdi orda bir nar,  
Boy atdı, sonralar verdi ağac bar.  
Nizami heç o nari görməmişdir,  
Kitablarda nə görmüşsə demmişdir.

## FƏRHADIN ÖLÜMÜ MÜNASİBƏTİLƏ XOSROVUN ŞİRİNƏ TƏƏSSÜF MƏKTUBU.

Özül qoydu sözə qabil bir ustad,  
Öləndə Şirinin eşqiylə Fərhad,<sup>[125]</sup>  
Qomo qorq oldu Şirin, çox bu dağdan,  
Ucub bir nazənin quş getdi bağdan.  
O arx üstədə bitən sarvə o dildər  
Buludlar tək gözündən tökdü yaşlar.  
Böyükər tək ona ayın düzəldti.  
Onu tapşırıd torpağa, qayitdi.  
Məzəri üstədə bir günbdə ucaldı,  
O günbdən ziyarətgah yaratdı.  
Xəbərlər çatdı şaha bundan-ondan,  
Tomizləndi yoluñ artıq tikandan.  
Peşiman oldu şah etdiklərindən,  
Onu ağırtdı bu işlər dərindən.  
O qaldı qayğının, fikrin əlində,  
Dözülməz şayolər, sözlər selində?!  
Yamanlıq bir kəsə eylərsə bir kəs,  
Görər bir gün o cür pislik haman şəxs,  
Bu qomqlarla o daim fikrə qaldı,  
O, bir gün bu fikirdən zərba aldı.  
Çağırıd bir xüsusü katibi şah,  
Kağız üstə saçardı inci gah-gah.  
Dedi: - Qat dadımı sən güllə qəndin,  
Yaz o Şirinə məktub dadlı, şirin.  
Verildi ordu ilkin yer duaya,  
Ümidlər, ehtiramılar bir xudaya.  
Onun adıyla ki, vermiş gözə nur,  
Bu varlıqda görən gözələr onundur.  
Yaratmış qüdrəti ham cin, həm insan,  
Yer ilə göydə çoxdur izlər ondan.  
Dönür hey başına ərzin fələklər,  
Yeri seyrangah etmişdir bu göylər.»  
Xudani, pakları yad etdi, burda.  
Dedi ham dərdilərdən çox söz orda.  
Gözəllər şahı Şirin, nazlı dilbər,

Gülüşlər vardi onda sanki şəkkər.  
 Eştidim yarı üçün bir sevən yar,  
 Düşüb torpağa yas saxlar, həm ağlar.  
 Səpirdi mişk gül üstə sünbülündən,  
 Samən civa alır nərgiz gülündən.  
 Qomindən sərv olan qamot bükülmüş,  
 Üzü nilufər olmuş, gül tökülmüş.  
 Bənövşə bağlamışdır, yasəmən həm,  
 Yaralanmış sümükden xurma möhkəm.  
 Gülin taxtasına qonmaqdə lalə,  
 Ayı lalı salırdı ayrı halə.  
 Ayından örpayı dərtib qopartmış,  
 Saçından bənd, üzündən örpək atmış.  
 O, ah-nalayı etmiş dostları yad,  
 Cahani yandırıb etdikcə fəryad.  
 Budur dost olmağın şorti cahanda,  
 Olar dostluq olarsa bu nişanda.  
 Ürəkdən dağçapan üçün o yanmış,  
 Dizi üstə gedib dağlar dolanmış.  
 Qərib olmuş üçün azdır bu əfəgan,  
 Hani dünya ki, yaş töksün bir ümman?  
 Ölər aşiq bu cür qəlbində həsrət,  
 Elə olsun, götürməzsə kim ibrət.  
 Bu işlərdə hesab bizdən uzaqdır,  
 Ürək dərələr görür səndən nə vaxtdır.  
 Səni bildim, bu işdən incidin bərk,  
 O oldu, eyləmirsən sən onu tərk.  
 Neçün əvvəl sən oldıldırdün verib qəm,  
 O oldu, qəm çəkirsən indi hər dəm.  
 Sən içdin qanını, ol həm də qəmxar,  
 Əziz tut ki, özün etdin onu xar.  
 Başı üstə otursan da yüz il sən,  
 O torpaqda elə torpaq görərsən.  
 Verərmi fayda bu yaşlar axıtmaq?  
 Kababsız tüstü qoxılsən sən ancaq.  
 Bu qəm çəkməkdə yoxdur səndə nöqsan,  
 Nə etmək, bir qəza salmışsa talan?!  
 Həyat qurmuş ölüm üstə binanı,

Tutub kim daima qalmış cahani?!  
 O, ulduz sənsə gündüz sən cahanda,  
 Sənər ulduz o gündüz başlananda.  
 Sən idin şübh, çıraq idi o parlaq.  
 Çıraqı söndürərlər şübh olan vaxt.  
 O, pərvana, haman bir şəmsən sən,  
 Yanırkən şəm, gedər pərvənə əldən.  
 O bağsan sən, o, otdur səndə bitmiş.  
 O ot xoşdur ki, bağdan sonra getmiş,  
 Sən atəş təblisən, ancaq o bir ud,  
 Yanar ud tez, ağər tutsa onu od.  
 Uçub bir quş gedibə gülstandan,  
 Əyər baş Nəsri-tair asimanдан.<sup>126</sup>  
 Əgər bir damla kuzəndən gedib su,  
 Axar çox Dəclə arxın səmət doğru.  
 Qalırsa bədr, qoy sımsın hilah,  
 Gözəllik varsa, az gəz tək o xali.  
 Əgər Fərhad gedib, Şirin var olsun!  
 Sarı gül solsa, o nəsrin var olsun!»  
 Yazan ta məktubu yazdı, bitirdi,  
 Edib səcdə onu Pərvizə verdi.  
 Onu bir qasida tapşırıdı Pərviz,  
 O da Şirinə çatdırıdı onu tez.  
 O Xosrovdan gələn məktubu görəcək,  
 Sevinçdən parlağı Şirin bir ay tək.  
 Öpüb üç dəfə möhrü açdı sonra,  
 Gözündən qaçmadı bir hərf orda.  
 Bürünmiş mişka o gördü cığorlar,  
 Nabat gördü, qarışmışdır zəhərlər.  
 Qəsəblərdə dolanmış yüz ilan var,  
 Odur hər xurma altda yüz tikan var.  
 İpək altda kılımlar gördü Şirin,  
 Zəhərlər gördü ki, baldan da şirin.  
 Nə vardi səbri, içsin azca şərbət,  
 Nə hirso, qızmağa var onda taqt.  
 Bu dərə, ağrı onu ruhan çox üzdü,  
 Oyaq bəxti ona yar oldu, dözdü.

## MƏRYƏMİN ÖLÜMÜ MÜNASİBƏTİLƏ ŞİRİNİN XOSROVA TƏNƏLİ MƏKTUBU

Düşün, vardır bu dövranın hesabı,  
Nə iş tutsan, gəlir axır cavabı.  
İtib-bitmaz bir iş yaxşı –yamandan,  
Beli bağlı durur hazır bu dövran.  
Çəkib qəm guya şah Fərhad olərkən,  
Açı söz yazdı Şirinə, bilirsən.  
İlahı təqdirin hökmü gölən dəm,  
Vidalaşdı durub şahılıqla Məryəm.  
Zəhər vermiş ona Şirin deyirlər,  
Yemək vaxtı, yemiş, ölmüş o dilbər.  
Düzü gəzən, zəhərdən salma səhbət,  
Onu olduürüdү Şirində o himmat.<sup>127</sup>  
Vuruşa hindililər himmatla hər vaxt,  
Tökərlər tər budaqdan təzə yarpaq.  
Ayi möhra edən əfsunçular var,  
Güçüylə himmatın hoqqa çıxardar.  
Oruc gözlərdi Məryəm misli Məryəm,  
O yumdu ağızını şah qəndinə həm.  
Zəhi Məryəmotuyla qurtaran tək,  
Şahı qurtardı Məryəmdən bu iş bərk.<sup>128</sup>  
Haçan Məryəm ağacı qalıdı bardan,  
Xilas oldu axır şah intizardan.  
Ona göstərdi layiq ehtiramlar,  
Oturdı yasda ayınla cahandar.  
O, taxta çıxmadi, göstərdi hörmət.  
Qara paltar geyindi xeyli müddət.  
Bu işdən Şirin olduqda xəbərdar,  
Ona bir gül hesab oldu, bu, həm xar.  
Bu yandan bu ölümündən oldu çox şad,  
Həsəddən canı oldu chunki azad.  
O yandan ağrıdı qəmlər yükündən,  
Ağlıydi, yaman qorxdu o gündən.  
O şahın xətrinə Şirin bir ay düz  
Sevincə, şadlığa heç tutmadı üz.

Bir ay sonra tikan çıxdı yaradan,  
Bu dünya qommları getdi aradan.  
Həvəs toxmu, dedi, ək qəlb birdən,  
Cavab yaz Xosrova vaxtdır, yetər sən.  
Nə sözlər vardısa könlündə gerçək  
O yazdı torpağa dənlər səpən tək.  
Kağız üstə qəlam oynatdı kəlib,  
O yazdı hər sözü, fikri münasib.  
O yazdı hər sözü qondən də şirin,  
Bəzəndi söz xuda adıyla ilkin.  
«Olan şahlar üçün bir şah adıyla,  
Günahlardan keçən allah adıyla,  
O sahib ki, odur dərdin əlacı,  
Onun yoxdur bizi bir ehtiyacı.  
Deyil cism o, özü cismi yaratmış,  
Münəccimlərdə bir heyət oyatmış.  
Bu yer, göy, həm günəş, ay etdi arzu,  
Kamal Türküstənmə oldu yolcu.  
O, haqq almaz, verə ruzini hər dəm,  
Qələmsiz dəsəd yaqut rosm edər həm.  
Dənizdə, dağda bir quş, ya qarışqa,  
O qoymaz, çox qala qəmlərdə əsla.  
Verərkən nemət əvv eylər o, nöqsan,  
Tutar əldən ağar heyrotda qalsan.  
Ona şükrü yadından kim çıxardar,  
Ayılmaqcun qulağından o dərtar.  
O üzdən ki, ağar diqqətlə baxsan,  
Dəyişməklər tamam ondandır, ondan.  
O, gah dinclik verər, gah da əziyyət,  
Edər müflis, verə bəzən də dövlət.  
İki rəngdir işi dünyənin ancaq,  
Qara zənci o gah, gah rumlu tək ağı.  
Ona ədl o, buna zülüm ilə bidad,  
Buna qəmlər verər, cılçır onu sad.  
Lahurlu tusluya söylər nə düzgün:  
«O eşşək öldü, bayramdır it üçün.»  
Nə hər qismət gölə, bil sadlıq olmaz,  
Ayaqda hər palaz xalça sayılmaz.

Bizə ruzi verəndəndir bu qismət,  
O gah dərmən olur, gah dörd, həsrət.  
Olar qano har işdə aqıl insan.  
Tikan, ya bir gül olsun, qaçmaz ondan.  
Cahanın Cəmşidi tapdı böyük baxt,  
O, yeddi qardaş üstdə qurdub bir taxt.  
Cahani şahlığı altda o saxlar,  
Odur başçı, başında əla tac var.  
O cənnət bir bucaq mülkü yanında,  
Bir otdur dövləti bağında tuba.  
Baliqdan ayacan oldu o bir şah,  
Baliqdan ayacan olmuş o, agah.  
Gecə-gündüz iki rəngdir, bilirsən,  
Verər pay gah şəkərdən, gah zəhərdən.  
Qara rəngli bu sandol evdə hər dəm  
Olur gah toy-düyüñ, bəzən də matəm.  
Yatır yarı o şahın torpaq altda,  
Nə qəm, çox yarı vardır bu həyatda,  
Fələk verdi ona getməkdə cürət,  
O bildi tez doyur şah, bilmir ülfət.  
Yox idi şaha ondan yaxşı həmdəm,  
Tez ondan doydusa şah, bu, deyil qəm.  
Onu colb eylər ayrı bir gülüstan,  
Bəsar tez bağına ayrı o, canan.  
Təəssüf, qalmadı, getdi o dilbər,  
Qalanlar boş dayanmaz, keyfin eylər.  
O qəmdən incimə, ey qəlbə incə,  
Olur torpaqlar altda xəzənə, məncə.  
Yemə qəm, çox qəmə tab etməz adəm,  
Deyirsin qəm, ona dözməz bu yer həm.  
Bu qəmdən nazəninlər inciyərlər,  
Bu naziklər necə qəmlər yeyirlər?!  
Unutsan Məryəmi, olmazmı ola!  
Tapılmasız heç tozu, olsan da İsa.  
Yeri o nazlı yarın oldu taxta,  
Vida etmək yararını tacə, taxta?!  
Mey iç, neyçün gözündən mey süzürsən?  
Qəmin artar, qəm üstdən qalxmasan sən.

Ölə qarşında kimsə, kimsə ölməz,  
Çətin gündə çəkar qəm, qəlbə gülməz.  
Çəkib ah ölmüşə göstərmə bidad,  
Ölən səbr istəyir səndən, nə fəryad.  
Vüced işdən qalib puç olsa artıq,  
Nə yoxsulluq bir iş eylər, nə şahlıq.  
O bir çeşmə üçün çox coşma hər dəm,  
Qoy olsun Dəclədən bir damla su kəm.  
Tut əldə cami-Cəm, şad ol, mey iç, gül,  
Nədir Bağdad üçün bir köhnə zənbil.  
Heç onsuş yatmayan könlük nə etsin?  
Gözündən getdi, könlündən də getsin.  
Gedib bir sərv bu dünya bağımdan,  
Yaşa dünyada ki, dünyaya cansan.  
Mey iç, şad ol, nə lazım çəkmə heç qəm,  
Başından salmasın bir tük o yel həm.  
İraq səndən bu varlıq getəsə əldən,  
Şükür, hər şey olar, varsansa bir sən.  
O dürsən son, olar xoş dür tak olsa,  
O ləl ison, olar xoş ləl tənha.  
Bu tənhalıqla qane ol Günsə tok,  
O Cəm dinində olmuşdur Günsə tok.  
Yatarsa hər zaman bir quşla bir quş,  
Fəqər Simürəq olan quş ezzis olmuş.  
O gövhər qalmayıbsa, çəkimə çox qəm,  
O mədənsən ki, olmaz gövhərin kəm.  
Eşi yoxdur sər bir baş, yaxşıdır çox!  
O gövhər yaxşıdır tay gövhəri yox.  
Bir ahu getdişə çöldən, burax son,  
Sən onlardan bu çöldə çox görərsən.  
Alib bir dən o xırmandan küləklər,  
Fəda Ay xırmanı, bir də fələklər.  
Gedib bir gül, tikandan fayda olmaz,  
O bir güldü, avəz golmiş bir ilk yaz.  
O bir büt getdişə, Kəsra sağ olsun!  
Yemə Məryəm qəmə, İsa sağ olsun!»

## ŞİRİNİN MƏKTUBUNUN XOSROVA ÇATMASI

Ona Şirin nə yazmış gördü ta şah,  
O şirin sözlərə mat qaldı gah-gah.  
Dedi: - Bunlar cavabdır, bir savaş yox!  
Kim atmışa kəsək, daşlar yeyər çox.  
Yazib mən cirmadım, indi nə etmək!?  
Eştidim hər nə lazımsa eşitmək.  
Şəkərlər umdu Şirindən o heyran.  
O milçək qovğası qalxımışdı yoldan.  
O Məryəm davası etdi onu tərk,  
Nə şamda tüstü, nə xurmada çərdək.  
Sevinçdən burda Məryəm gen düşən gün  
O Məryəm bayramıydı Xosrov üçün.  
Olar kamınca iş, məhv olsa düşmən,  
Sən ondan sonra bəsdir bir su içsən.  
Yola çox yağlı sözlər saldı ki şah,  
Polad yumşaldı yağla bolkə nagah.  
Qəbul etdi o büt hər nəydi fərman,  
Var idi dərdi, aldi sənki dərman.  
Onun şaha gümanı çıxdı bundan,  
O gözlərdi daha düz dəvət ondan.  
Adam yollar, alar yarı kəbinlə,  
Gedər qəsərə o, Şirin tək gəlinlə.  
Dil açdı, başladı Şirin mözəmmət,  
Giley artıqca naz etdi o afət.  
O gördü yaxşı mal üçün maraq var,  
Tələb eylərsə bazar, qiymət artar.  
Olarsa müştəri, yaxşı gedər mal,  
O nurun qədrini gözdən xəbor al.  
Sənə xeyri olar, bu fikri atma,  
Alan yoxdursa səndən mali, satma.  
Qapı örtmə ravac işə bazar sən,  
O bazarda yəqin sən xeyr edərsən.  
Nə hiylə etsə şah, uymurdur Şirin,  
Əlinən nazını qoymurdur Şirin.  
Görərkən nazi acız qaldı çox şah,  
İşə bir çərə axtardı o, gah-gah.

Düşündü ayrı yar tapsın o bir gün,  
Bir axsaq eşşək alsın, yorğa sürsün.  
Özütçün ayrı bir iş-gúc düzəltsin.  
Bir iş tutsun, onunla kama yetsin.  
Gəzib axtardı söhbət burdan-ordan,  
Boş iş tutmaz cahanda zirək insan.

## XOSROVUN PADŞAHLIQDAKİ ŞÖVKƏTİ VƏ LƏZZƏT ÇƏKMƏSİNİN TƏSVİRİ

Bilir dünya çıxandan taxta Pərviz,  
Elə şah çıxmamışdı taxta hörgiz.  
Onun xalqı qəbul etmək günündə  
Durardı beş soñ insanlar önlündə.  
O ilkin səfdə ancaq varlılardı,  
İkinci səfdə yoxsullar durardı,  
Üçüncü səfdə gücsüz xəstələrdi,  
Qəbirdən tükər qəçmiş kimsələrdi.  
O dördüncü olan səfdə duranlar,  
Ayaq zəncirdədir, qəlbində mismar.  
Beşinci səfdə qan tökmüş günahkar,  
Soruşmaz bir-birindən bir söz onlar.  
Ümidlər verməyə hər kim töküb qan,  
Asılımışdı xilas olmağıa fərman.  
Qəbulu gözləyən dilləndi birdən:  
Keçirsin arxanı hər kəs nəzərdən,  
Görüb yoxsulları varlı sevindi,  
Dedi: - Şükr eyləssəm layiqdir indi.  
O yoxsul xəstəni birdən görəndə  
Sükür yoxdur mərəz- dilləndi - məndə.  
Baxıb dustaqları xəstə görərkən,  
O, azad idи, şükər etdi ürəkdən.  
Baxıb qatilləri gördükdə dustaql,  
Dil açdı, halına şükər etdi ancaq.  
Görüb qatil xilas üçün ümid var,  
Şükürler şəmmə artırdı nurlar.  
O şahın qəlbə ədl ilə müdam sad,  
Misir tək ölkəsi ədl ilə abad.

Mey əldə bir gün əyləşdi o, taxta.  
 Raqib olmaq dildəri sanki baxta.  
 O taxti dövrəsində şadı heyran,  
 Öpürdü şahlar ağızı torpağından.  
 Göyün timsalları yer-yer, əcəbdir,  
 Kəyan taxtında həkk olmuşdu bir-bir.  
 O Ay, Zöhre, yenə çadırla Keyvan,  
 Çəkilmiş orda diqqətlə hər eyvan.  
 O ulduzlar, tamam sabit və soyxar  
 Dəqiqəylə, dərəcəylə, nə cür var.  
 O gövhərlərlə nə qurmuşsa insan,  
 Soraq eylər gecə-gündüz saatdan.  
 Nücumda hər kim olmuşsa xəbərdar,  
 O taxt ilə nə var göylərdə anlar.  
 O Xosrov taxtına baxsa bir insan,  
 Tapar Keyxosrov üçün xoş cam ondan.  
 O taxti taxt bilmə, asimandı,  
 Ona sahib nə şah, sahib qərandı.  
 O, bir fildi, fil üzdən adam olsa,  
 O, bir şirdi tükü ənbərdir amma.  
 Yol açmış göylərə doğru bu yerdən,  
 Açıbdır süfrə ulduzdan yerəçon.  
 O məclisə İrəm camı qalıb boş,  
 O dərgahda fələk bir holqə olmuş.  
 Büyüklük istəsan, göstər səxavət,  
 Açıq olsun kisan, olduqca fürsət.  
 Diram sahibləri bərk olsa əldən,  
 Olar bədbəxt o axır bu əməldən,  
 Nizam ver işlərə şadlıqla hər dəm,  
 Xərac al, xərcə, boş durma özün həm.  
 Necə alındınsa bu dünyani, ver sən,  
 Verirsan, almayırsan, sən bilirsin.  
 Yəqin tənha cahani tutmaq olmaz,  
 Yemək dünyani tənha, udmaq olmaz.  
 Kim aqilsə, nədir bilmış bu gerçək,  
 Həmişə tək yeyən axır ölüər tək.  
 Tək içmə, çay suyu görsən də ləp sən,  
 O dərya tək acı olma bu üzdən.

Xosrov və Şirin

Yetər bir şəmə çevril, nur saç, odlan,  
 Ayaq tərəf bir özgəycün alış, yan.  
 Bu dünya varına dəyməz bu zillət,  
 Nə gördü Qarun ondan, bu, həqiqət.<sup>129</sup>  
 O, zəhmətlə olur əldə, nə söz var,  
 Əlindən getsə, qəlbini dəhşət ağclar.  
 Əziyyət gəlməyi, getmək əziyyət,  
 Bu xəznə olmamaq-ayrı səadət!  
 O Pərviz Cəmşidi keçmişdi çox bərk,  
 O, hər dəm xəznə paylardı Günsə tək.  
 Verərkən xəznə şad idi o hər vaxt,  
 Özü bir xəznə idı yerdə ancaq.  
 İki daş açırdı süfrə hər gün,  
 Kasa verdi xörəkçün, camı meyçün.  
 Tökərdi süfrəyə nemət o, bir mil,  
 Alar milçək inək, ağaçanad fil.  
 Düzülmüş süfrədə hər dərələ halva,  
 Qonaq bilmir yesin hansından amma.  
 Dana, həm quş, qoyun, həm də balıqlar,  
 Nə istərsən, biliñməz say, nə miqdər.  
 O məclisədə atır saldıqça tufan,  
 Çiçəklər borcunu aldı səbadan,  
 Yanırkən udla, ənbərlərlə manqal,  
 Gedir Hindin xəraei xərcə dərhal.  
 Yeməklər gəlsə şaha məxsus amma,  
 Gedərdi atı Xuzistana höftə.  
 Yeyərdi tar kabab əvvəl sahərlər,  
 Ona sürətdilər bir dür, deyirler.  
 Dənizlər tacirindən durrū pünhan,  
 Alar fərmış verib zər yüzcə batman.  
 Eşidim ki, rütubətliyə əndam,  
 Olarmış bax haman durr ilə sağlam.  
 Təzə doğmuş, gözü göy, qırmızı rəng,  
 Ətirlənmiş bir at Bağdad gülü tək.  
 Anasından salınmış ayrı dayça,  
 Qoyundan süd ona vermişlər amma.  
 Buyurmuş bir gümüş təndir tikilmiş,  
 Ona bir ölkənin xərci çökilmiş.

On-on beş batman orda ud yanarmış.  
 O ud orda odun tək odlanarmış.  
 Kabab orda bişərmış Xosrov üçün,  
 O od, təndir, kabab bir qayda hər gün.  
 Qızıldan süfrəçi süfrə salardı,  
 Çəki min yeddi yüz misqal olardı.  
 O, qənd, püstə yeyən tak o xörəkdən  
 Yeyərdi bir neçə loğma ürəkdən.  
 Keçirdər sonra dərgahı nəzərdən,  
 Gözü bir kimşa düşsəydi birdən,  
 Ona o süfrəni bəxş eyləyərmiş,  
 O təndirin, nə alət var verərmiş.  
 Elə bir süfrəyə, nura min əhsən!  
 Çıxardalar cırak hey təndirindən.  
 Yenə bir gün ki, göylər süfrə saldı,  
 O sübəhün təndirindən göy saraldo,  
 O köhənə qayda, adət bir də gəldi.  
 O təndir, süfrə də bir də düzəldi.  
 Qəribə işlər işlərdi o hər gün,  
 Keçirdərdi bu qayda daim ömrün.  
 Zaman gəldi, əlindən getdi şahlıq,  
 O işlər, təməraq bir heçdi artıq.  
 Şoraf lazımsa, axtar kimdə var bəxt,  
 Olarsan bəxtlilərlə sən də xoşbəxt.  
 Tatar ceyranı sünbülliükdə otlar,  
 Nəsimindən tapar mişk ətri bazar.  
 Əgər otlarsa çör-çöp başqa ceyran,  
 Nə mişk axtar, yeri çör-çöp göz ondan.  
 Atam rəhmətlik, olsun qisməti nur,  
 Öyüd verdi qocalar misli məşhur:  
 «O bəxtsizdən bir ox tək qaç, uzaq dur!  
 O xoşbaxtlar yanında yer tut, ev qur!  
 Gecə lazımsa gündüz misli parlaq,  
 Çıraq yandır o nur məşəllə ancaq.  
 O düri getmiş həmişə yüksək əldən,  
 Oturmuşdur böyüklerlə əzəldən.»

## İSFAHANLI ŞƏKƏRİN ƏHVALATI

O şahlar qaydasınca şah bir gün,  
 Yenə maclisdə idi işrat üçün.  
 O Reydən, Çinlə Qurdan, İsfahandan,  
 Bütün şahlar öündən şad, heyran.  
 Gəlib Qafdan Qafa hakim olanlar,  
 Əlinən öpməyə hazırlı onlar.  
 Xütən xəqani, Zəngin şahı çox şad,  
 Mey əldə har kas cılalar Xosrovu yad.  
 Dolanı bir neçə dəfə qədəhələr,  
 Həyə getmişdi şahlardan sərasər.  
 Həyadan örpayı atmışdı həm şah,  
 Açıq sözələr deyirdi gah – nagah.  
 «Mənə layiq dedi varmı gözəllər,  
 Əgər varsa, na yerdənə gəzərlər.  
 Lətafət Rumdadır – dilləndi kimso,  
 Olar ancaq o torpaqda o xəzənə.»  
 Dedi bir kos: - Bu yer ancaq Xütəndir,  
 Gözəllərlə o yer ofşanadır bir.  
 Dedi bir qeyri: - Ərman yurdu dilbər,  
 Var orda çox pəri surət gözəllər.  
 (Dedi kimso: - Gözəl yurdu Arandır,  
 O bütür hurilərdən bir nişandır.  
 Gözəllər yurdudur ancaq o torpaq,  
 Elə bütür olur cannatdə ancaq.)  
 Dedi bir kimso: - Kaşmir ayrı dastan,  
 Tapılmaz bir gözəldə orda nöqsan.  
 «Şahə layiq – dedi kimso – bu anda,  
 Şəkər adlı gözəl var İsfahanda.  
 Edər şirinliyə zülm ilə bidad,  
 Edər şəkkər o Xuzistanda fəryad.  
 Dodaqaltı döniüb şirin güləndə,  
 Edər yüz şəkkəri bir dəmdə bəndə.  
 Qoba sərvində çox dardır çəmənçün,  
 Dirəm paylar gümüşdən yasəmənçün.  
 Yanında ağızının xurma tökər dən,  
 Şəkər kimdir qovulmuşdur o evdən,

Ayndan örpayı qaldırsa bir dəm,  
Quydan Yusif eylər nalolər həm.  
Olan eybi bidur, ancaq o dildar,  
Edər hər kəslə dikbaşılıqla rəftar.  
Küləklər tək tapar hər yerdə aram,  
Yetənla lalələr tək qaldıras cam.  
O olmaz lütf ilə bir kəslə munis,  
Yolunda olmayıncı xar, müflis.  
Qucaqlarsa gecə bir dəfə bir kos,  
Yadindan o gecə heç vaxt getməz.»  
Bu xoş sözlər o şahı tutdu möhkəm,  
Əsas qoydu yeni eşqə haman dam.  
Düşündü Şirin üstə çapsın atl  
Ki, etsin türkü türklükə o, yağma.<sup>[13]</sup>  
O qənd şirinliyi alsin o qənddən  
O qənd ilə özü çıxsin o bənddən.  
Düşər gövhərlər gövhər hörmətindən,  
İpək düşmüs ipəkələ qiyomatindən.  
Şəkərdən başqa bir sevdası vardi,  
Şəkərdən həm də şirinlik arardı.  
Na rədd eylər onu qəlb ilə candan,  
Na mümükündü çağırısmış İsfahanдан.  
Bir il sobr etdi fikr ilə cahandar,  
Deyildi kimsə halından xabərdar.  
Bir il sonra durub atləndi birdən,  
Yol aldı İsfahan səmtə o yerdən.  
Çatıb endi atundan İsfahanda,  
O gördü Rumtək abadlıqlar onda.  
O, işratlər sevən gördü çox üzlər,  
Könüllər şad idi sanki günlərlər.  
Həm işrat başladı şah, həm mey içdi.  
Onun könüldündən o azadə keçdi.  
Soruşdu gizlico yurdı, yerindən,  
Evi hardaymış öyrəndi birindən.  
Durub getdi qulam ilə bir axşam,  
Şəkərdən almaq istərdi o bir şam.  
O Şəkkər kuyuna Xosrov çatanda,  
Bax, oldu Qəsrı-Şirin İsfahan da.

O axşam qəlb işratlər tapardı,  
Şəkkər kuyu, o Şirin qəsrı vardi.  
Çalırkən halqanı şah asta-asta,  
Yetişdi bir qulam halqa qulaqda.  
Qapı ağızında gördü bir cavan var,  
Başında gördü şahlıqdan nişan var.  
Onu Şəbdizdən endirdi bir Ay tək,  
Atı otlığa göndərdi o, tezçək.  
Qonaqlarla qulam eyvana getdi,  
Qonaq ilə başı Keyvana yetdi.  
Oturdu ta ki Xosrov iş başında,  
Qızıl sapdı, o, məclis qurdı onda.  
İzin verdi o dəm gəlsin o Şəkkər,  
Dilindən saçın o mehmanla şəkkər.  
Şəkkər gəldi, əlində cami vardi,  
Ağız şəkkərdə, gözlər xumardı.  
Adı Şəkkər, sözü şəkkər o idi,  
Sifahanhə nabat dilbor o idi.  
Saqırıcı saçlarından müşk, ənbor,  
Gülərkən paylayırdı qənd, şəkkər.  
O, fitnə busalarla sanki Viso,  
Şirin dillər tökürdü sanki daya.  
Kənizlər saxlar o, Çin ilə Rumdan,  
Elə dilbor gözəllər görməz insan.  
Gecə olmuş yarı novruz edərlər,  
Hamı eys-işrat ardınca gedərlər.  
Oturdu, mey əla aldı haman dəm,  
Elə bir büt, həm ev xali, nə aləm!  
Cahan şahı oturmuş, məst idi bərk,  
Şəkkər tez başladı bir nağmə Ay tək.  
O qoyunu yasəmən sanma süzür mey,  
Var idı su, ona atəş qatır hey.  
Acı üzlə işə salmış güləbə,  
Verir, şirinlik ilə yox hesabi.  
Qadəhələr dalbadal meyələ dolurdu,  
İçrə şah, uyğuya təslim olurdu.  
Meyin şövqü tikan çəkdi dodaqdan,  
O mütrüb səsləri getdi otaqdan.

Yarar bir üzr ilə Şəkkər də qalxdı,  
 Qonağa ayrılan evdən o çıxdı.  
 Kəniz vardi, onunla birdi boyda,  
 Camalı, cəldliyi vardi o qayda.  
 Geyindirdi onu zər-zivərinə,  
 Onu göndərdi Şəkkər öz yerinə.  
 O Xosrov gördü gəlmış nazlı canan,  
 Şəkərdən hayfini aldı o, baldan.  
 Elə sarmsaçı, ondan kama yetdi,  
 O most əfsunda naçar yanlış etdi.  
 Kəniz olmuşdu işdə şaha heyran,  
 Qucağında onun dad gördü ondan.  
 Gözəllikdə o şah olmuşdu dastan,  
 Çixardar yağlı sözlə ağlı başdan.  
 Uca qamətdə bir sərvəsə bir kəs,  
 Yenə qamətdə şah Pərvizə yetməz.  
 O xoş xülgü badam tək taza, tərdi,  
 Şirinlikdə, deyərdin, neysəkərdi.  
 Atı düşsəydi işrat vaxtı axsaq,  
 Otuz farsax gedərdi orda da şah.  
 O, bir gün içsə idi az qədərdən,  
 İçərdi qırxə batman camı birdən.  
 Kəniz tezə obaşdan şübh durdu,  
 İcazə aldı şahdan, fənd qurdı.  
 Tez istər-istəməz getdi o afət,  
 Olandan Şəkkərə etdi hekayət.  
 O, şahdan hər nə görmüşdü, danişdi,  
 Olan gizlinləri nəql etdi, açdı.  
 Şəkər bir şam götürdü, çıxdı nazla,  
 Olur bir yerdə şəkkər, şam çox əla.  
 Güman etdi budur axşamkı dilbər,  
 Kəniztək şam tutur, amma bu şəkkər.  
 Soruşdu, söylə, mehman saxlayandan,  
 Olubmü mən kimi xəlvətdə mehman?  
 Cavab verdi: - Böyükərlər içərə ey tək!  
 Cahanda görmədim mehman sənintək.  
 Gözəllikdə sənə yoxdur bərabər.  
 Şəkərdən dadlı sözlər, yağlı dillər.

Bir eybin var ağır gölmirsə naçar,  
 Duzundə ağızını gördüm ki, iy var.  
 Təmiz iylər gələr duz varsa insan,  
 Bu cür ki, duzlusən, iy səndə hardan?!  
 Dedi şah: - Tədbirin varsa, de ancaq.  
 Dedi Süsən: - Bir il sən ye sarımsaq.  
 Haman bütxanədən şah getdi sonra,  
 Bir il üz tutdu o tədbira amma.  
 Bu səhbətdən bir il keçmiş cahandar,  
 Məzəcində göründü ayrı hal var.  
 Harin dövrən ona ram oldu birdən.  
 Sarımsaqla ağacdə bitdi susən.  
 O durdu bir gecə, etmişdi adət,  
 Şəkərlə başlıdır bir də o, işrat.  
 Haman şirinliyi tapdı o sərvər,  
 Çatar şirinliyə kim tapsa şəkkər.  
 O işratda neçə hallar düzəldi  
 Öpüşmək, oynamaq meydana gəldi.  
 O əvvəlki kəniz gəldi bu yandan,  
 Qoşuldù şaha, o, qurtardı ondan.  
 O çeynənnişi noğuldan şah yeyirdi,  
 Boyat aşı Şəkər zənn eyləyirdi.  
 Qoşunuyla gecə qalxıb gedərkən,  
 Soruşdu bal dodaqdan şah qəfildən;  
 Cixibim rastına mən tək, de, mehman?  
 De, məndən yaxşı gördünüm bir insan?  
 Belə Şirin cavab verdi o Şəkkər.  
 Sənintək vardi bildir böylə sərvər.  
 Gəlirdi pis qoxu ağızından ancaq,  
 Qoxun xoşdur, nə xoşdur böylə olmaq!  
 Dedi: Hər kasdəki cybi görürsən,  
 Nə eybin var dayan hüsnündə gör sən.  
 Soruşdu: - Bəs nadir cybim, nə bildin?  
 O cybimdən bu hüsnüm oldu çirkin?  
 Cavab verdi: - Gəl eybindən deym mən,  
 Ki, qalmırsan yaxınlıqdan bir an sən.  
 Olursan çərx tək hər kəslə məhrəm,  
 Bu dünya tək yetənlə dəst, həmdəm.

Gözel bir qışsan, ey Çin naqşı, əhsən!  
 Ki, hər dəm bir budaq üstə enirən.  
 Təəssüf, çox zərif, incə qımnı var,  
 O hər dəm bir qılıncla qalxıb oynar.  
 Cavab verdi Şəkər sərt: - Ey cavanmərd,  
 Bu Şəkkərdən düşünmə daddi bir fərd.  
 O sirlər örtənə and olsun, ey şah!  
 Mən öz möhrümədəyəm, şahiddir allah.  
 Nə yatmış bir gecə kəs mənlə pünhan,  
 Nə deşmiş dürümü əsla bir insan,  
 Kənizlərdir o kəslər ki, görünən,  
 Gedib xalvatda dövranlar sürürən.  
 Gəlib əvvəl olurdum sənələ həmdəm.  
 İçirdim mey, edirdim eyş hər dəm.  
 Sənin ancaq qucağında olanlar,  
 Nə məndim, mən kimi bütünləri onlar.  
 Şəkərdən ta eşidi bu sözü şah,  
 Bu manaya könüldən oldu agah.  
 Xuda möhrü olan bir durrə, əlbət,  
 Edər bakırliyin möhrü şəhadət.

## XOSROVUN ŞƏKƏRİ ALMASI

Üfüqlərdə o Şərq od yandıranda  
 Sular tək getdi şah ordan bir anda.  
 Böyükər dəvət etdi İsfahanandan,  
 Soruşdu Şəkkəri şah bundan, ondan.  
 Ağız bir İsfahan verdi şəhadət,  
 Olubdur Şəkkər bir ziynət ismət.  
 O Şəkkər hər zaman tüngündə qalmış,  
 O gül ol daşməyiib rongində qalmış.  
 Nə varsa malı hər dəm yüksək saxlar,  
 İş üçün bir neçə onda kəniz var.  
 Yəhərlərsə o, at hər kəslə bəzən,  
 «Uzaq durl!» - nizəsi vardır dəmirdən.  
 Qarılars təsdiq etdi dəxi möhkəm  
 Ki, qalmış pərdədə bakır o həmdəm.  
 Mübarək gördü falı şah, o sərvər,

Bu çox milçəklə tər qalmış bu şəkkər.  
 Adam göndərdi ki, gölsin saraya,  
 Ər-arvard ayını qurdı o Aya.  
 O bakır durrı almas ilə deşdi,  
 Üzük ləl idi, yaqutlu bir eşdi.  
 Mədəin somtə üz tutdu o bir də,  
 Onunlaydı şəkər yüklü Şəkər də.  
 Şəkər ilə edirdi Şirini xar,  
 Bilirdi Şəkkərin şirinliyi var.  
 O sahin könlü döyüdəqda Şəkərdən,  
 O Şirin qondınə meyl etdi birdən.  
 Şəkər tüngündə Xosrov çox pərişan,  
 Tikanlar gördü Şirin xurmasından.  
 Başında Şirin eşqi şah çəkir ah,  
 Əriyirdi suda şəkkər kimi şah.  
 O, Şirindən uzaq yanmaqdə şam tək,  
 Bal ilə xoş keçər hali mumun bərk.  
 O şirin candan ayrı düşsə bir kəs,  
 Şəkər ver ağızına bir fayda verməz.  
 Şəkər Şirin yeri verməz heç əsla,  
 Şəkərdən dadlıdır şirincə halva.  
 Cəmən torpaqdır ancaq yoxsa nəşrin,  
 Açı dadmış şəkər olmazsa şirin.  
 Dəmə birdir şəkər, şirin, bacarsan,  
 Qamışdandır şəkər, şirinsə candan.  
 O Şirin balı şam yandırısa harda,  
 Şəkər ud yandırıar manqalda orda.  
 Əgər varsa Şəkərdən dad o canda,  
 Onu bore aldı şirinlikdən onda.  
 Böyükər, bil ki, şirinlik sevrələr,  
 Uşaqla tutını aldatdı şəkər.  
 Edər şirin o harda görə bir su,  
 Su gördükdə şəkər döndü su oldu.  
 Şəkərə şirinin fərqi əyandır,  
 Şəkər bir can yeri, şirinsə candır.  
 Pəriüz Şirin öz qəsrində dustaq  
 Ona pərdə tutandır Şəkər ancaq.  
 Deyirdi qəlbə gəlsin tezə Şirin,

Bu Şəkkərdən nə fayda, varsa dərdin.  
 Buza çatmazsa da saflıqda billur,  
 Bu buz yaşıdır, quru billur yaş olmur.  
 Dayırman daşı firlansa başında,  
 Ürək dönəmzə heç o dilbərdən əsla.  
 Dolannam başına, dönməm mən ondan,  
 Bu bir başım qoy olsun yara qurban.  
 Dedi: - Boş-boş xəyallardır bu, sonra,  
 Hələ sabr eylə, olma dəxî rüsva.  
 Gərəkdir eyləyim Şirini mən tərk.  
 Yetər, şirinliyə uydum uşaq tək.  
 Budur camımadadır Şəkkər və Şirin!  
 Günüm neyçün acılıqlarla keçsin?!  
 Bu dostlarla mənə bir dost olan yox,  
 Gəmi batmış, gəmiçi olsa da çox.  
 Bu meylin gözlərinə qalx mil çək,  
 Tələsməklə çotindir kama yetmək.  
 Yerə sən düşməməkçün sanki kölgə,  
 Çalış çıx pilləkanla pillə-pilla.  
 O kam üçün elə göstərmə rəğbət  
 Onu sən tapmayanda çəkmə möhnət.  
 Həmişə az tamah ol, çox taparkən,  
 Uğurlarla ürəkdən bir sevin sən.  
 Ürək yaxşı olar mərdliklə golsın,  
 İki mərdin də mərdliklə düzəlsin  
 Yolun dözməkdir ancaq burda, heyhat,  
 Qalar arvad öündən aciz arvad.  
 Haramdır, mərd olan arvadlıq etməz,  
 Bu arvadlıq, zina etmək nadir bəs?!  
 Desəm şirəm, mənə layiq deyil bu,  
 Məni mağlub edir çünkü bir ahu.  
 Əgər olsam yara almış qoyun da,  
 Mənimdir yun, deyil can özgə yunda.  
 O fil tək bir kəsə sırr açmadım mən,  
 Pilə tək yad kilimdə yatmadım mən.  
 Elə naz etdi o dilbər, heç olmaz,  
 Nə Xosrov, bəlkə Keyxosrov çəkər naz.  
 Ürək versən, gəzər kürd tək o, sına

Sən ev versən, hanı söylər xəzino.<sup>133</sup>  
 O hicranı edirsa bağımı qan.  
 Tamah idi, taun qalxar tamahdan.  
 Vəfa məşuqələrdən kimşə görməz,  
 Həkimlər sirkəli şorba bişirməz.  
 Çixardar ağlımı daim başından  
 Ki, qalx, aştäfurullah, vur, axtit qan.  
 Həya etdim, həmişə qəm yedimsə,  
 Gərəkdir incidim, mən incidimsə.  
 Çalış vurma, qadın çıxsa özündən,  
 Vurarkən bərk vur, getsin özündən.  
 Gilanda bir qadın söylər nə əla!  
 Sən incitsə, vursan, bərk vur amma.  
 Yox idi çarə, qalbində şahın qəm.  
 Nə sırrı açmağa bir dost, həndəm.  
 Olar hər qəlbə məhrəm evdə ancaq,  
 O yad bir qəlb olarmı qəmədə ortaqa?!  
 Dənin getsin evindən, istəmirən,  
 Yaxın qoyma evə yad kimsəni son.  
 Elə de on yaxın dosta desən sırr,  
 Düşün ki, on qatı bir düşmənidir.  
 Deyilməz söz demə düşmənlə əsla,  
 Nə düşmən, on yaxın bir dostla həttə.  
 O xəlvətdə divarlardan da gizlə!  
 Qulaqlar var divar arasında, gözlə!  
 Özündən cılomak olmursa pünhan,  
 Fikir vermə, yayındır fikri ondan.  
 Fikirləşmə, demək olmazsa sırrı,  
 Deyilməzsə, fikirləşsən, nə xeyri?!  
 Bu məclisə elə pərdə tut amma,  
 Qılınc oynatmasın meydanda darğə.  
 Yaraşmursa çölo bir nağmə az-maz,  
 O, sultan məclisi üçün yaraşmaz.  
 Yaman xıslət adamlı birgə durma,  
 Düşər aşkılıyə şənən, oturma.  
 Sənən dostun olan nadan, ya aqil,  
 Möhürüsüz mal ona tapşırma qafıl.  
 Nə torpaqda ağaç əksən əgər sən,

Nə əkdinsə, onu həm gözlə, dər sən.  
 Bişir əvvəl sözü sən, eylə diqqət,  
 Deyildikdə götərsin hörmət, izzət.  
 Dilərsən yüz qəba şad vaxtı bərk-bərk,  
 Bu yaxşı ad üçün yırt birçə köynək.  
 Dura qarşında yüz ayuzlü canan,  
 Çıxa bir çırkin üzlü, qorx son ondan.  
 Desən bir söz ona düşmən kimi bax,  
 Görərsən yaxşı-pis onda sən ancaq.

## ŞİRİNİN TƏK QALIB TANRIYA YALVARMASI VƏ NALƏ ETMƏSİ

Saçırkon fikrinos şahın ağıl nur,  
 O bildi Şirinə qəmxardı Şapur.  
 Çağırıldı Şapuru dərgaha gəlsin,  
 Bezə bolka qalib təklikdə Şirin.  
 Uca qamətli Ay qaldıqda tonha,  
 Tökürdü nərgizi yaş damla-damla.  
 Bu haldan təngə gəldi bir gecə bərk,  
 Gecə gəldi ona bitməz bir il tək.  
 Gecə zülmət dağ üstədə sanki qarğı,  
 Qanadından asılmış dağın amma  
 Soyuq sərt bir gecə odsuz ürək tək,  
 Gecə bitmir, deyir gündüzdən ol çək.  
 Qalib sübhün quşu darda golorkən,  
 Onu aşmış qaranlıq dimdiyindən.  
 Təbilçi barmağın çalmış ilanlar,  
 Qalib ulduz ayağında tikanlar.  
 Keşikdə salmış əldən zongi zongçı,  
 Xarab o zangçalan, sörxos keşikçi.  
 Bu zülmət yərlərə kölgə salınca,  
 Boyun əydi baxıb dövrən qılıncı.  
 Ər-arvad olsalar da burda Ay, Gün,  
 Rəhim bağlıydı sübhü doğmaq üçün.  
 Gecə üçün qucaq açmış səmalar,  
 Unutmuşdu Günəş Şərq var, doğum var.  
 Şimal ulduzları bərk uyğudaydı,

Yumurta bu cənub ulduz sudayı.  
 Başa çəkmışdı şahlıq çətri yerlər,  
 Balıq, quş dinclik içrəydi sərasor.  
 Gecə zülmətənən gözdən nuru almış,  
 Bənatunnəsi dərtib ayrı salmış.  
 Qaranlıq banda salmışdır cahanı,  
 Edibdir qütib tək heyran səməni,  
 Bu xılqətdən xəbərsiz qaldı dünya,  
 Cahan bir ayri yerdəyəmişmi yoxsa?!  
 Fələklər baş yera əymış donıztak,  
 Səpir başa otəkdən incilər bərk.  
 O ulduz inci çalmaq istər ikən,  
 Düşübədər qır küpə, bir bax, qəfildən.  
 Bu küp ki, onda artıq kül yer almış,  
 Zamanın odlarından tüstü qalmış.  
 Tökülmüş kəhəşən yolda samandır,  
 Quyu içərə su altda asimandır.  
 Olubdur bir ovuc arpa o Ülkər,  
 Tutub bir hindli qarı möşq cılvar.<sup>134</sup>  
 Nə «Zənd» vird etməyə mobiddə dil var,  
 Nə şadlıqdan qanad çırpırdı quşlar.  
 Hər addım nizəli bir zənci durmuş  
 İşiq, nur qarşısında pusqu qurmuş.  
 Dul arvad vardı ki, sənmüs çirağı,  
 Xoruz saxlardı çalmış oğru, yağı.  
 Gecə yol kəssə bir div, bil ki, nagah,  
 Xoruz banlar, mədəd səndən, ey allah!  
 Nə dohşat bir gecə, yüz div, rəng qır,  
 Baxırsan bir xoruz bir səs çıxmır.  
 Gecə Şirini sonsuz qəmlər aldı,  
 Çirağı o gecə misli qaraldı.  
 Ürək bərk ağırlardan gəldi təngə.  
 Cahanla dərd əlindən girdi cəngə.  
 Dürüstdür xəstə haqqında bu dastan:  
 Görüb xəstə gecə ondan alır can.  
 Vərəsən can, gecə sən xəstə olsan,  
 Betardir xəston olsa, qeydə qalsan.  
 Dil açdı, söylədi: - Ey tərs dünya!

Gecəndir bu, tükonmaz dərd yoxsa?!  
 Gecə nəymış? Qara gürzə ilandır,  
 Adamxor zəncidir, bir can alandır.  
 O üzdən ağlaram qır rəng bu zənci  
 Güllüb bir yol niyə göstərmir inci?  
 Nə olmuşdur ki, ey mavi soma son,  
 Durursan bu gecə, dövr eyləmirsən?  
 Ürək tüstümü kəsmişdir qabağın?!  
 Ahimdənmiş şikəst oldu ayağın?!  
 Məni sən, ey gecə, etdin nə qəmgin!  
 Olum dinsiz, əgər var səndə bir din.  
 Bu axşam, ey gecə, mərd ol, tut əldən,  
 Tez öldür ya məni, ya gündüz ol sən.  
 Yerində domusan tutqun buludtək,  
 Qılıncımı axtarırsan, odmu bərk-bərk.  
 Təbilçi əlləri bağlı qalıbsa,  
 Odur, Ülkər ayaqdan sazdır amma,  
 Gecə heç yatmayan bir tək şəmam mən,  
 Odur ki, ağlaram şam tək ürəkdən.  
 Onunçün şam kimi yannam cahanda,  
 Gözə çox xoş gəlir hər şam yananda.  
 Vurubdur boynuma bir bənd dünya,  
 Oxu bu sözləri, gül dəxi sonra.  
 Oxu, ey quş, dilin varsa, yubanma!  
 Gül, ağızın varsa, ey sübh, sən dayanma!  
 Sən ey sübhün quşu, oldunu mu kaſər?  
 Demirsən bir nədən allahüökəbər?  
 Deyilsənmi bir od, ey nurlu sübh, sən,  
 Nədən bəs çıxmadın daşdan, dəmirdən?  
 Bu qəmdəykən könül pərvanələr tək  
 O sübhün şəmi nurlar saçdı bərk-bərk.  
 Gözaldır sübh mülkü hər diyardan,  
 Taparsan hər nə istərsən sən ordan.  
 Taparsa xəznəyə bir yol bir adəm,  
 Tapar sübhün açarıyla o, hər dəm.  
 Əgər möqsəd hasarlanmışa harda,  
 Açılmış da, açar da vərdir orda.  
 O dəmlər ki, tapar bir dad könüllər,

Dua üçün bitər dillərdə güllər.  
 Kimin varsa dilində gü və qüvvət,  
 Edər haqqə duaya daim adət,  
 Dualar dil quşu etsə, o anlar,  
 Necə etsin dua dilsiz olanlar?  
 Hüzurunda dualar söylənirkən,  
 Bilir çıxsa nə dilsizlər dilindən.  
 O gördü gəldi sübhün kimiyası  
 Dayandı cıvə yağdırmaq ədəsi.  
 Xoruz gördü o yarın səbri vərdir,  
 Dedi: - Səbrin xilas üçün açardır.  
 Süpürdü yerləri Ay tək üz ilə,  
 Xudaya üz çevirdi xoş söz ilə:  
 - Ulu tanrı! Gecəm qoy gündüz olsun!  
 Üğur ver işlərim axır düz olsun.  
 Ümidim sübhə yox, zülmət gecəm var,  
 Üzü ağ et məni gün misli nolar.  
 Qomım var ki, ölärlər bu qomdən,  
 Sevincim tək qəmə qoy dov golim mən.  
 Bu çox dar kürəyə yox məndə taqət,  
 Məni bir ləl tək daşdan xilas et.  
 Edərsə kimsə fəryad, yarı sənsən!  
 Yetiş fəryadıma, dad eylərən mən.  
 Yetim hər körpənin göz yaşlarına!  
 O məzəlum qəlbimin ataslarını!  
 Qəriblər baş qoyan torpağa, allah!  
 Quyularla yatan dustağə, allah!  
 «Aman allah!»ma etsa kim ah-zar!  
 «Aman yarəbbə ki, söylər günahkar!  
 O höccət ki, ona bir quldur ımsan.  
 O ayət ki, olur ondan diri can!  
 O pak ayinli din, iman ərin!  
 O sırlar sahibi peyğəmbərin!  
 Yaralı canlara ki, hər yani qan!  
 O möhtacə ki, o, gen qaçdı xalqdan!  
 Uzaq düşmüsələrə hər xanıMANDAN!  
 Geri qalmışlara hər karivandan!  
 O virdə ki, edər ilk öyrənənlər!

Haman odlara ki, qəlbü kül eylor.  
 O reyhana ki, bitmiş gözdə yaşdan!  
 O qurbana ki, vermişlər obaşdan!  
 O nura ki, o, gizlin hər yetəndən!  
 O bəxşışa ki, saysızdır, bilirsən!  
 O məqbul kəslərə ki, tutdu xəlvət!  
 O məsum kəslərə ki, saxlar ismət!  
 O hər taətə ki, sənəcə savabdır,  
 O hər dəvətə ki, o müstəcabdır!  
 O son aha ki, göylərdən qabaqdır!  
 O ali ada ki, şorhdən uzaqdır!  
 Səni and verirəm, rəhm eylə, ol yar!  
 Məni qəmlər selindən nola qurtar!  
 Başında hər tüküm olsayı bir dil,  
 Dua eylər sənə onlar açıb dil.  
 Hələ dilsizliyimdən yatmışam mən,  
 Biri söylənmədi yüz-yüz şükründən.  
 O varsan ki, sənə kiimsən deməzələr,  
 O var sənsən, qalan var söyləməzələr.  
 O vohdat pərdəsində sən nihansan,  
 Dedin sən göylərə: - Sən qohrəmansan.  
 Xudalıqda sənə əvvəl, nə son var,  
 O əvvəl, axırı bilməz adamlar.  
 O dörgəha ümid, qorxuya varmaq  
 Olar taşım yoluyla mümkün ancaq.  
 Götü sən bağladın, dövrəni açdın,  
 Cahan, həm can verib, sən ruzi saçdın.  
 Sən istar ruzi ver, istarəl al can,  
 Bilən sənsən, nə iş tutsan, o, asan!  
 Kömək verdin ayaqda qalmışam mən,  
 Kömək üstəndə nolar bir yardım etsən?!  
 Gətirən bir qəza birdən cahanda,  
 Elə et ki, qalim razi mən onda.  
 Sən etsən bir qəza, yox burda sorğu,  
 Ölümdür, ya hayatdır, bəllidir bu.  
 Budur mən xəstədə yox tab-taqət,  
 Gücümüzdən çox mənə sən vermə zəhmət.  
 Elə bir vacib iş gölmir bu məndən,

Əgər gölmirsə, gölsin bari səndən.  
 Məni ənam ilə sən bir sevindir,  
 Cox ənam görmüşəm səndən, deyil sərr.  
 Necə səndən bu sırrı gizlədim mən,  
 Nə gizlin var, onu sən həm bilirsən.  
 Təmiz qəlb ilə etdi çox diləklər,  
 Yerə göz yaşı tək düşdü o dilbər.  
 O tutqun könlüno rohm etdi yəzdan,  
 Dəmir tapdı aqar üçün o, daşdan.  
 Deyildikən ürkədən yalvarışlar,  
 O şahın qəlbə alt-üst oldu, tar-mar.

## XOSROVUN OVA GETMƏSİ VƏ ORADAN QƏSRİ-ŞİRİNƏ DOĞRU AT ÇAPMASI

Qızıl bayraqı ta qaldırıdı aləm,  
 Dağlıdı ordusuyla birgə dərd, qəm.  
 Ova könlündə şahın qalxdı rəğbət,  
 Çəkildi baxtı üstündən o töhmət.  
 Açıldı gülləri bir daxi baxtin,  
 Açı dərddən yaxa qurtardı Şirin.  
 O Şirin hüsünə tək xoş fallı bir gün  
 Çölo üz tutdu şahənşah ov üçün.  
 Təbil, şeypur haray saldıqca bərk-bərk,  
 Yerindən oynadı yer asimanı tək.  
 Hər ordu başçısı qaldırıdı bayraq,  
 Çölo çəkdi köçü ərlər haman vaxt.  
 Göründü atlılar şahı cahdar,  
 Yanındaydı piyada tacıdarlar.  
 Bu yanda çinli fəğfur ol yəhərda,  
 O yanda rumlu sərkərdə nəzərda.  
 Kəmər bağlı, açılmış qış-qabığı,  
 Başında Keyqubad misli papağı.  
 Yəhəriyçün götürmüdü Gümüş çul,  
 Üzəngiyilə Ayi etmişdi bir qul.  
 Ay üstündə duran dəstə bulud tək,  
 Ucalmış Gavənin bayraqı yüksək.  
 Kəmərlər, həm qılınclar zərnigardı.

Başı üçün qızıldan bir hasardı.  
Düzelmişdi meşə oxdan, qılınçdan,  
Buğa birdən böyürdü, əsdi aslan-  
Gülüb söylərə haçadıl niza: - Bərk vur!  
Deyirdi göylərə gendən: - Uzaq dur!  
Çatır tutmuş başı üstdə qızılquş,  
Hasar müşkindi, o, zər bürçü olmuş,  
Haray saldıqca çavuşlar: - Kənar dur!  
Yaman göz bu cahandarı qeyb olubdur.  
Buludlardan bir iyına düşsə nagah,  
Tutar məskən qılinc ağızında ancaq.  
Tutub dörd yanımı şahın qılınclar,  
Ora hər hansı yandan səmən yol var.  
Daşa, torpağa hey dəydikcə dirnaq,  
Ayaq alda hamarlanmışdı torpaq.  
Dəmir yükdən yerin qəddi əyilmiş,  
Bu get-getdən hava, yer təngə gəlmış.  
Yedəkçiydi cavan xidməcilar çox,  
Gedirlər yüz-yüz onlar, say-hesab yox.  
Fil üstündə haray salmış təbillər,  
O səsənlər dolu dağlar və cöllər.  
O parlaq hulqumu əsdikcə zənglər,  
Saqır altun buxurdanlardan anbar.  
Qoşunda həm də yüz səksən suçu var,  
Gulab ilə yuyur yolları onlar.  
Yüz əlli şoxs işa manqal tutardı,  
Oda onlar buxurlardan atardı.  
Yenə bellərdə minlərlə kəmər zər,  
Qızıl düymə qırılmışdı sərasor.  
O üzdən ki, atı çapsa hara şah,  
Hər addimdə düşə bir sikkə nagah.  
Qərib bir kimsə birdən keçən ordan,  
Bilərdi şah keçibdir onda burdan.  
Bu qaydayla şəhərdən şah çıxarkən,  
Zaman pişvazına gəlmışdı erkən.  
Qoşun sərdarına gəldi cahan dar,  
Hara getmək xəyal eylər cahandar.  
Belə bildirdi dünyamı tutan Gün:

Xosrov və Şirin

Ov etmək istərəm indi beş-on gün.  
Laçınlarçın təbəlcik dindi birdən,  
Haman ov quşları tez qalxdı yerdən.  
İti sürət laçınlar qalxdılar dik,  
No qaldı bir göyərçin, həm no kəklik.  
O, çöldə, dağda bir həftə tutub quş,  
Bir an dincəlmədi ovda qızılquş.  
Ov eylərdi o şah, dövran süründü,  
Bir ayrı ov gəzir, tədbir görürdü.  
Bir ovalqadə köçü salırmırdı onlar  
Ov eylər, orda heç qalmırırdı onlar.  
Axır yerdən da əvvəllər olan tək,  
O, Şirin qəsri səmtə getdi bərk-bərk.  
Qalırkən birçə fərsəng qəsrə amma,  
Atından düşdü, mey nuş etdi orda.  
Gecə örtüdү cahana ənbər örpək,  
Qiş idi, sart külək əsməkdə çox bərk.  
Yerin qəlbə soyuqdan odlanırkən,  
Qılinc eylərdi hər su örpəyindən.  
Bir azca isti də olsa o yerlər,  
Soyuqla oynamaz dünyada ərlər.  
Buyurdu şah, qalansın orda odlar,  
Yaxılsın tayla müşk, xırmanla udılar.  
Qumari ud otır saçdı havadan,  
Yağırıldı hər yana kafur səmadan.  
Bir az dincəldi, qəlbə tapdı qüvvət,  
Gedib ta sübh olunca yatdı rahət.  
Günəş ləli çölə çıxıqdə kandan,  
O gündüz eşqinə verdi gecə can.  
Yüyürmekdən fələk məst idı fil tək,  
Göyərtmişdi gecə şaxta onu bərk.  
Həkimlər bir qapı açdı şəfqdən,  
Qara rəngi götürdü al fələkən.  
Yataqdan durdu Xosrov şad, xürrəm,  
Yenə başlandı eys-işrat haman dəm.  
O aldı saqıdən, içdi bir az mey,  
Yox idi burda şadlıqdan kənar şey.  
Şərabın istisi saldıqda qovğa,

Yenə qaldırdı baş könlündə sevda.  
 Çixib Şabdızə mindi məst ikən şah,  
 O Qəsr-i Şirinə yollandi nagah.  
 Kənül məst olduğundan rəqs edirdi,  
 Onunla xas neçə həmdəm gedirdi.  
 Kənizlərdən xəbər tutdu o rəna;  
 Budur Xosrov gəlir, dəstə yox amma.  
 Gələr qorxdu ada, namusa nöqsan,  
 Belə vaxtsız gəlişdən qorxdu candan.  
 Qapı əmr etdi bağlaşın hasarda,  
 Kənizlərdən beş-on kəs dursun orda.  
 Dayansın zər dolu əllərdə xonça,  
 Qızıl səpsinlər onlar şah çatınca.  
 Yolu üstündə bir meydan bəzəndi,  
 Ora hər növ palaz, xalça döşəndi.  
 Bütün yol xəznələr tok al boyandı,  
 Gülab sapdı, özü ud misli yandı.  
 Bir Ay tək çıxdı Qəsr üstə o rəna,  
 Qulaq qalmış qapıda, gözsə yolda.  
 Düzəltmiş nizə hər kirpik ucundan  
 Gözətçi hər biri tökmək üçün qan!  
 O yoldan qalxdı bir toz tutiya rəng,  
 Gözü nur tapdı o daşda bulaq tək.  
 O tozlardan göründü şübhə birdən,  
 Deyordin, çıxdı çamurdan o gülşən.  
 O məşəl qoymadı nur bir çırraqda,  
 Çırğın barmağı qaldı dodaqda.  
 Xədəngdəndi yəhər, üstdə xədəng şad.  
 Suya döndü o qəddi gördü şumşad.  
 Asılmış ciyini üstdən zərlə qurşaq,  
 Gözü üstdə papaq şahanə ancaq.  
 Üzü sanki təza açmış qızılıgül,  
 Edib xətti ona müşkin həmayil.  
 Əlinə tutmuş o, bir dəstə nərgiz,  
 O nərgizlər kimi məst idи Pərviz.  
 Tər altında üzü olmuşdu qəvvas,  
 Gül altında turac olmuşdu rəqqas.  
 Yanındaydı kəmər beldə olanlar,

Hərə bir dəstə gül tutmuşdu onlar  
 O Şirin Xosrovu sərxoş görürkən,  
 Ayaqdən düşdü, birdən getdi oldən.  
 İtirdi huşunu, qaldı xəbərsiz,  
 Gəlib huşa bu işdə qaldı aciz:  
 «Buraxmazsam evə indi əgər mən,  
 Gücüm yox qurtarım hieran qəməndən.  
 Bu bərklikdən keçib olsam əgər ram,  
 Mən ollam Viso tək dünyada bədnəm.  
 Gərək cəhd eyləyim, şəhər etməyim mən,  
 Bacarmazsam, gələn buymuş əlimdən.»  
 Yüyürdü şah golarkən gözlöyənlər,  
 İpək atlaz döşəndi, saçlılar zər.  
 Əkər çox kəndli yüz xırman yer, amma  
 O yüz xırmandan almaz heç yüz arpa.  
 Nə coxdur əkməmiş nemət tapanlar,  
 Əcaib işlər işlər dövr, ruzgar.  
 Galib şah orda gülrəng fərzi gördü,  
 Atı birbaş o yerdən qəsər sürdü.  
 Dəmirdən bir qapı gördü o, bağlı,  
 Ürəkdən sindi, heyran qaldı ağı,  
 Nə o üz var dönüb ordan gedə şah,  
 Nə o fikri, qifli qırsın o, nagah.  
 Konizlərdən çağırıldı bir nəfər kəs;  
 «Bizi Şirin neçin cöldə qoyur bəs?  
 Axı məndən nə pislik gördü Şirin?  
 Qapı bağları məni gördükdə neyçin?  
 Yeri söylə, qulam gəlmış, nə bir şah,  
 Gətirmiş xoş xəbər, istər ol agah.  
 Gəlibdir xidmət üçün, bil ki, mehman,  
 Gəlim, ya golməyim, versin o, fərمان.  
 Dodagında sənin bir duzlu luq var,  
 Qonaq ilə nadir axır bu rəftar?!  
 Qapı aç sən mənə, mən padışaham,  
 Özüm təşrif götürdim, üzrəxham.  
 Sənin barəndə, sən yaxşı bilirsin,  
 Yaman bir fikrə bir dəm düşmədim mən.  
 Mənə dost olmağın lazımdır ancaq.

Səni mən görməmiş, olmaz qayıtməq.  
 Sən istərsənə burda az durum mən,  
 Səni bari atüstü bir görün mən.»  
 Bu cür qəmlər dolu sözlər dedi şah,  
 Eşitdi baldodaq, çəkdi o, bərk ah.  
 O Ay göndərdi bir aqıl kəniz həm,  
 Dedi: - Get xidmət eyla şaha bir dəm.  
 O altı tağılı tırməni apar, dur,  
 Bu eyvan qarşısında bir çadır qur.  
 Təmizlə ortamı daşdan, tikandan,  
 Ətin saç müşk ilə sən zəfərəndən.  
 Cəvahirlər saçan bir süfrə aç, dur,  
 Apar altıayaq zar kürsünü qur.  
 Çadırda qarşı yan qalxın yuxarı,  
 Ora sən dəvət eylə hökmərdə.  
 Xəbor göndərdi şah üçün kənizdən:  
 «Nə türkəm, de, bu evdə bir qulam mən  
 Qonağımsansa gol naz etmə burda,  
 Desəm harda otur, aylış sən orda.  
 Bu oldu məsləhət ki, şah buyursun,  
 Bu bir günlük haman yerdə otursun.  
 Durub eyvana gölləm xidmət üçün,  
 Edib səcdə dayannam, ta ki, görüsün.  
 Edək birlikdə nə lazımsa söhbət,  
 Dediksa, eyləyək varkən bu fürsət.»  
 Kəniz bərk işləyəndi, durdu, getdi,  
 Nəca Şirin buyurmuşdu, o etdi,  
 Nə lazımsa düzəldildi o qayda,  
 Düşürdü Xosrovu atdan o, sonra,  
 Xəcalətdən yaman tər tökdü Şirin,  
 O şah üçün nəca məclis düzəlsin.  
 Qızıl saçmaq işi axır bitincə,  
 Gülab, şirin yeməklər göldi öncə.  
 Var idid ad bilən Ay tək bir aflat,  
 Onunla şaha göndərdi o, şərbət.  
 Bəzəndi ay camalı, ziynət aldı,  
 Niqab örtdü, Gün üstə kölgə saldı.  
 İpək bir don geyindi nargülü rəng,

Olub hər zülfü üstdə bir ilan tək.  
 Kəmənd ciyində həlqə-həlqə olmuş,  
 Cahan görmüş onu, bir bəndə olmuş.  
 O al rəngli ipək üstdən o aqıl,  
 Asıb xalis qızıldan bir həməyil.  
 Alib gövhərlə süssənmiş bir örpək,  
 Başı örtmiş o dilbər çinlilər tək.  
 Yena anbor saçan bir örpayı həm,  
 Tutub asmışdı ay üzdən o həmdəm.  
 Bu tavus cılıvəli dilbər huma tək,  
 Süzüb getdi turac tək nazlı, göyçək.  
 Durub qəlb ovlanağcın etdi pərvaz,  
 O gördü yalvaran var, etdi bir naz.  
 Divar səmtində üz tutdu o, qasrin,  
 Görünəcə şahi etdi səcdə Şirin.  
 Qulağından açıb bir xeyli daş-qası,  
 O, oddan Şəbdizə nal verdi birbaş.  
 Yenə yüz xoş sulu mirvarılırdən,  
 Başından Xosrovun səpdi ürəkdən.

## XOSROVLA ŞİRİNİN BİR-BİRİ İLƏ SÖHBƏT ETMƏSİ

Cadırlar ayını görəcək cahandar,  
 O sərvə qəlbini etdi çəmanzar.  
 Oturmuş qəsrədə gördü behişt tək,  
 Qapı bağlı behişt tək xalqa bərk-bərk.  
 O yar eşqiylə ki, dilbərdi aləm,  
 Yixilsin kürsündən az qaldı bir dəm.  
 Görünəcə öz yerindən tezə dardu,  
 Öpüb özə əlindən, cald oturdu.  
 Həlim bir üzrxahlıqla dil açdı,  
 Hal-əhval sordu, şəkkərlər o saçdı.  
 Dedi: - Ol tər-təzə, ey sərv-i-azad!  
 Başı göy, ay üzü al, qəlbə ol şad!  
 Cahan gülsün səhərlər sən gülərkən,  
 Göyün üstündə olsun sərv kölgən.  
 Kötüllə şad oldu lütfün, ehsanından,

Bu hörmətdən xəcil oldum, peşiman.  
Nə xəznə, gövhər, atlaz, xəz döşənmiş,  
Bütün yol mənzilin tak xəs bəzənmiş.  
Qulağından asılmış sırgalarдан,  
O Şəbdiz nali aldı ləl, mərcan.  
Mənim yollarına sədikəcə gövhər,  
Xəcalətdən üzüm ləl oldu yeksər.  
Budur kuyunda töhfə, həm budur dad!  
Üzünlə şadam, olsun qoy üzün şad!  
Bir oldun burda mənələ südlə bal tək,  
Bu işdə mümkün olmaz səhv görmək.  
Mənə neyçün qapı bağlandı, ey yar!?  
Qolət gördüm bunu, yoxsa xəta var?!  
Məni tutduñ, yera neyçün, de, vurdun?  
Fələk tək sansa yüksəkdə oturdun?  
Dilim gölməz deyəm ki, yüksəyəm mən,  
Bu sözdə incəliklər var, bilirsən.  
Sənin mehmanınam, gəldikdə mehman  
Qapı bağları dünyada bir insan?!  
Qonaqla əyləşən comord adamlar,  
Daha çox göstərərlər ehtiramılar.

## ŞİRİNİN XOSROVA CAVAB VERMƏSİ

Cavab verdi ona o lalə üz yar:  
«Ola dövlət həmişə şah ilə yar!  
Qılıncınla fələk bir bəndən olsun!  
Sənin şir şövkətin, fil gövdən olsun!  
O baş ki, dairəndən çıxməq istər,  
Qala dünyada zülm ilə bərabər.  
Gəl etmə tənə, yüksəkdə qurub taxt,  
Kənizin olmalı yüksəkdə hər vaxt.  
Sənin eşqinlə bayraq olmuşam mən,  
Durar başdan uca bayraq, bilirsən.  
Düşün, mən bir tozam, qalxdım yolundan,  
Tozun qalxıbsa yüksək, var nə nöqsan?  
Özün sən taxta layiq tacidarsan,

Oturduñ taxta, qadir hökmədarsan.  
Mən əfən eylərəm eşqinlə hər dəm,  
Gözətçi hinduluq damda vəzifəm.  
Yanında şahların çox türklər var,  
Bax onlar da gözətçi hindu saxlar.  
Qara gözlü o türkəm damda qəmgin,  
Adım ağ hindu olmuşdur səninçin.  
Otursam mən gedib Aydan da yüksək,  
Kiçik bir bəndəyəm şaha, bu, gerçək.  
Dedin bir də nəcabətli bir insan,  
Qapı heç bağlayarmı golsə mehman?  
O şahinsən, deyişən mehman əsla,  
Keçir dağ kəkliyi könlündən amma  
Qonaqsansa, budur yer, bax, bu hörmət!  
Kəniztək eylərəm qarşında xidmət.  
Qəbul da etsələr, rədd etsələr da  
Füzulluq eyləməz mehman bu yerdə.  
Qapı mən bağladımsa, oldu doğru,  
Bura son məst gəldin, səhvdir bu.  
Təkəm mən burda, sən sərxaş golibson,  
Nə töhmətlər deyərlər, bir düşün sən.  
Gərək sən burda bir tədbir görəydin,  
Beş-üç aqsaqqal aqıl göndərəydim.  
Məni burdan alaydin şah sağayı,  
Mənimlə süslənəydi şah otağı.  
Belə şirin bir ath ta nə istor,  
Şəkər tək bir kəbən istor bu dilbər.  
Düşündün hiylə gəlməkə məni sən,  
O məstlər tək məzə eylər, yeyərsən.  
Edərsən əldə qafıl məst görüb bərk,  
Dərib iyələr, atarsan sonra gül tək.  
Yaraşmaz şahlar üçün pərdə yırtmaq,  
Nə etdin İsfahanda bəsdir ancaq.  
Şəkərlə oynayarsan böylə orda,  
Nə Şirinlə, Şəkər olmaz o zorda.  
Şəkər saçmaq Şəkərlə bitdi dərhal,  
Bal olmuşdur bu Şirin, həm də xam bal.

İki qol vardi, birləşdi bir oldu,  
Tovuzda bir qanad birdən vuruldu.  
İki dilbər bir qəlbədə yer almaz,  
İki qəlbəi olan aqıl sayılmaz.  
Ütariddir iki bürclü, olar bu,  
Günəşsən sən, sənə bir bürç doğru.<sup>139</sup>  
Çıxart Şirin adı getsin dilindən,  
Olar ağızın yara şirin yesən sən.  
Mənə, həm eşqimə möhtac deyilsən,  
Edirsən eşqbazlıq mənələ, bil, sən.  
O sultan ol ki, oynar bircə topla,  
O hindu on top ilə oynar amma.  
O on toplu gedər on səmtə doğru,  
Gedər bir səmtə ancaq bircə toplu.  
Mənim tək bircə qibləm, o üzün var!  
Sənin məndən kənar, bir bax, yüzün var!  
Gedibə bir gözəl üzlün yanından,  
Odur var on minin, əla çox ondan.  
Nə çəxdur miskin o qəsrində ceyran,  
Buraxma üstümə it, qoyma nalan.  
Uzaq düşdüm saraydan mən ki naçar,  
Bu məbbəddə acəb zindan quyum var.  
O qəmli mənzilə dönnəm bu yerdən,  
O gövhər misli paklıq gözlərəm mən.  
Ogil ki, baş yuyarlar, oldu çox pak,  
Çəkilmişdir başa daim o torpaq.  
Gecə dinclik tapar daim balıq, quş,  
Mənim yox dincliym, fikrin nə olmuş?!  
Tora düşmüs, tutulmuş bir quşam mən,  
Qapım bağlı, bu dama qonmuşam mən.  
O tuti tak dəmir zəncir ayaqda,  
Keçirrəm gün o ənqə misli tənəha.  
Sənə qəsrin, mənə daş-dost yoldaş!  
Sənə ruzi olub cənnət, mənə daş.  
Tikanlıdır yerim, saysız yaram var,  
Nə lazım, olmasın mərhəm, nə gülzar.  
İki gündür özür, olsun qara, ağ,

Xosrov va Şirin

Keçirson hər necə, qalmaz çox ancaq.  
Keçib getmək gərəkdirən bu yoldan,  
Saraydan, yoxsa daşdan qopmaq asan?!  
Həmail bağladı çırxa bu əndam,  
Onu sən sözlə eylərsən nə cür ram?!  
Bu cismim bir həmail taxdı qul tok,  
Ona bağlar həmail hansı sərhəng?  
Bir ahuyla alar kim şiri məndən,  
O ağızı süd uşaq yox, Şirinəm mən.  
O ifləm ki, şirin sözlərlə asan,  
Verib bir xurma, nə istər, alarsan?  
Bu xurmanın məzəmmətdir əzabı,  
Bir arpanın bir illikdir hesabı.  
O Zöhərə ərgonunu ilə, dinsəm,  
Səni incitsə də, oxşar bu həmdəm.  
Mən əvvəl tüstüllü olsam da çox bərk,  
Yanıb axırda ollam pak o od tok,  
Fələklər od saçar, sonra verər su,  
Özün bax taşnəyə, anla nədir bu?  
O məbuda ki, xurma verdi xarla,  
Tikansız məndə görəməz kimsə xurma.  
Nə tam, dad xurmada yoxdurusa çərdək?  
Gecəsiz Ayda nur mümkünü görmək?!  
Bu yollarda çox içdin mey sən, ey şah!  
Açı olmuşsa, mən Şirinəm ancaq.  
Bu aləmdə sənin çox həmdəmin var,  
Sümükdlər, ilik göldim mən, ey yar.  
Mənim eşqimə sən dövlət, calaldan  
Nə gördün? Şahlıq aldın, hökməransan.  
Məni sən bir saat etdinmi heç yad?!  
Məni sən hansı gün etdin bir an şad?!  
Məni yad eyləyib cirdimni paltar?!  
Mənim dördimlə heç çəkdinmi ahlar?!  
Salam sən hansı qasıldə veribson?!  
Olubmü bir gecə söz göndəribson?!  
Qədəh qaldırmışan dotslularla sən şad,  
Qələm Şapur çalırdı, tişə Fərhad.

## XOSROVUN ŞİRİNƏ CAVABI

Cahandar bir də mehr ilə tutub üz  
 Dedi gülüllüyə: - Ey yaşəmən üz!  
 Ola sərvin o innab ilə cüt var!  
 O innabin ola qondınla dost, yar.  
 Nəsibi olmasın qeyrin dodağın,  
 Nə qeyrin başına zəncir buxağın.  
 Məzəmmətlər dedin, xalis zəhdirdir,  
 Əsası amma şirin çəşmələrdür.  
 Soruşdummu neçün çıxın yuxarı?  
 Çixıbsan, gəl bəla göstərmə barı.  
 O sərvin tək uca bir qamatın var,  
 Ola bundan uca, sevməz adamlar.  
 Səninçün incilər saçsam bu gözdən,  
 Ora nə mancanaqla qaldırıım mən.  
 O bir milcə ucalmış qoşrın, ey yar!  
 Ona saçdı gözüm fil boyda yaşlar.  
 O Qarun xəzənəsi saçdırın son amma,  
 Qoyursan yerdə Qarun misli sonra.  
 Ürək burda, qapı hardan açım mən?  
 Bədən burda, hara burdan qaçım mən?  
 Qapı həlqən kimi olsam qapında,  
 Öpərdim mən qapı həlqəndən onda.  
 Olum ciyindəki zəncirə həlqə,  
 Xəta etdim, olum bir bəndə bəlkə.  
 Cəfa etmə mənə dünyada əsla,  
 Vəfadır, bir günahım varsa amma.  
 Günahım varsa da, rəhm eylə, ey yar!  
 Qədimdən etmiş insanlar günahlar.  
 Belə tünd olma, yumşal, tap bir aram,  
 Hərniqlidan daşın, ta olmuşam ram.  
 Çobanlıq yaxşıdır, qurd olma, əl çok!  
 Büyükbəşlərlə davranışma böyük tək?  
 Yaman xasiyyətin ardınca getmə!  
 Büyüklə düz dolan, hörmətsiz etmə!  
 Məni torpaqtək atdin astananda,  
 Desən nolar atılmış torpaq onda.

Xosrov va Şirin

Yolumdan qalx demə bir fitnə tək sən,  
 Əgər qalxsam, betə fitnə görərsən.  
 Belə etmə, görərsən zülm sən həm,  
 Əgər mən etməsəm də, eylər aləm.  
 Nə hər nemət gələ qarşı yeyərlər,  
 Nə hər is gəlsə əldən, eyləyərlər.  
 Nə hər əl ki, qılınc saxlar o zağlı,  
 Olar qan tökməyə dünyada haqlı.  
 Bu xar olmaq özümdəndir, nə səndən,  
 Günah bəxtimdədir, burda nə sən, mən.  
 Mənim vaxtsız haray qaldırı zəngim,  
 Xoruz vaxtsız təbil dindirdi, mən kim?  
 Görərdi yoxsa kim yannam sazaqda,  
 Yaman günlər görüb qaldım qiraqda.  
 Yanıldım, sevgidir, şahlıq deyil bu,  
 Hanı, ah-naləssər də eşq olurmu?!

Mənə naz et necə istərsən, amma  
 Qovulmuşlar kimi qışkırmə sonra.  
 Əgər naz eyləssən sultan kimi sən,  
 Budur qəbzim: sənə ancaq qulam mən.  
 Qulağımdan tutub satsan bazarda,  
 Susub ollam itaətkar qul orda.  
 Çixartsan bir gözü məndən oyub sən,  
 ikinci bir gözü verrəm o dəm mən.  
 Kəmar qan tökməyə gördüm taxıbsan,  
 Nolar halim papaq qoysan sən, ey can?  
 Qılınc çək başına, dönməz o, bir dəm,  
 Dolannam başına, səndənsə dönməm.  
 Həyatım da, camım da, bil ki, sənsən!  
 Əgər bilmirsə bir kəs, sən bilirsen.  
 Ayıq, sərxoş, həmişə vaxt, bivaxt  
 Xəyalın cılvalənmiş gözədə ancaq.  
 Kim işsə məndən özgə böylə şərbət,  
 İşi rusvalıq olmuşdur nəhayət.  
 Qəməndən mən cirib xəlvətdə paltar,  
 Yeni paltar kəsirdim bir də təkrar.  
 Niya? Döndərəsinin üz ordu məndən,  
 Pozuqluq görməsin şahlıq kökündən.

Nə eşqinlə sanın divana rindəm,  
Gələm kuyuna tonburla dəmadəm.  
Mənəm iş sahibi, dünyada sərvər,  
Bu şahlıqla bu eşq olmaz bərabər.  
O zülfündən soraq alıqdə bir vaxt,  
Mən aldum bir qoxu, verdiməcə tac, taxt.  
Badən olmuşdu qane başqasıyla,  
Əsir idi sənə can, qəlb amma.  
Bir əyri fitva ilə içmədim su,  
Nə iş gördümə, gördüm düz və doğru.  
Qədəm basdimsa kam almağa, ey yar!  
Cavan idim, belə olmuş cavanlar.

## ŞİRİNİN XOSROVA CAVABI

Yenə bir də tovuz sima o dilbər  
O ləlin mücrisündən saçdı şəkkər.  
Əqiqiyə naxışlar vurdı parlaq,  
İşakdan də gözəl sözlərdi, yumşaq:  
«Fələk dövr eyləyib darduqca dünya,  
Gecə, gündüz, bu yer, göy var olunca,  
Cahamin şahına mülk olsun aləm!  
Zaman olsun onun hökmündə hər dəm!  
Ola forşası ulduzlar yanında!  
Ola sərkərdə tale meydanında!  
Mənim könlümdə şahdan yüz əzab var,  
O şahlıq bir yana, ayrı hesab var.  
Hələ dövlət deyiş son naz edirən,  
Hələ zor, güc yolu ilə gedirən.  
Hələ xahiş deyil, səndə qürur var,  
Qürur eylər, təssüb, eşqi inkar.  
Kim aşiqsa, rica eylər o hər vaxt,  
Bu eşq eylər qəbul möhtəci ancaq.  
Bu aşiqlikla dikbaşlıq düz olmaz,  
Uyuşmaz eşqbaz ilə oyunbaz.  
Şərin bir yel gərək isti bu yerdə,  
Ürək nəymisi, bələd olmazsa dərđə.  
O quşdum mən, yerimdi güllər üstü,

Nə yay gördüm, nə də bir bürkü, isti.  
O Səqləb banusuydum, qönçə güldüm.  
Güləb tək şüşəyə indi töküldüm.  
Yudum mən ağızı südlə, qarla ot tək,  
Boy atdım çəşmələrdə gül kimi tək.  
Bu torpaq qəbr ilə daş qəsrə, bir bax!  
Ümid etdim sənə, sabr etdim ancaq.  
Qızıl tək istidən yandım, əridim,  
Soyuqdan buz kimi dondum, kiridim.  
Nə bir ol var, onunla zəng çalım mən,  
Nə bir qəməxar ki, bir söhbət salıb mən.  
Həmişə man səni zənn eylədim yar,  
Səni hər yerda sandım bir vəfadər.  
Sənin heç könlüno bir düşmədim mən,  
Mənimlə dost kimi davrammadın sən.  
Bu ölməkdən mənim artıq nə dərdim?  
Qılınc çəkdi, ona mən canı verdim.  
Əyilsin qoy yerə mızan bu başdan,  
Hesabı düz bilir torpaq o daşdan.  
Ağıl olsa, durardım bir kənar mən,  
Na olmuşa mənən, olmuş özümdən.  
Əlimdən heç bir iş gəlmirsə ancaq,  
Olar bir haq-hesab burdan aparmaq.  
Zamandan bir dəli fəryad qoparram,  
Nişan allam, hədəf var, doğru vurram.  
Neçin qalsın manım tək sərv-i azad,  
Sənişin eşqinlə daim qəmlı, naşad?!  
Hələ könlüm gözəlliklərə oynar.  
Başimdə səxluğın hay-küyləri var.  
Hələ hindularım atəşpərəstdir,  
Gözün turklər kimi bir gör nə məstdir?  
Hələ bərk açmamış qönçə güləm mən,  
Hələ dürrüm bütövdür, sən bilirən.  
Hələ abi-hoyatdır bu dodaqlar,  
Suyum, gör, gənclik arxında nə çağlar?!  
Tərazda hər gözəl bildi məni baş,  
Kənizimdir qürurum, naz yoldaş.  
Nəsimimdən ətlər tapdı güllər,

Bu nadir durrümə varis o şəkkər.  
 Çıraq nurum üçün pərvana olmuş,  
 Yeni ay hüsnümə divanə olmuş.  
 Əqiq ləlim əlindən çox yeyib daş,  
 Üzüm gülərdən almış rəngi birbaş.  
 Turuncdur, bax, buxağım, etsə bir yad,  
 Edər narıncı Bağdadın nə foryad?!  
 Üzüm alma, onu bir şaha versəm,  
 Sifahan alması açmaz səbət həm.  
 Əgar bir dür verəm bu diş, dodaqdan,  
 Mən allam bir könül, verram də yüz can.  
 Pələnglər şax dayandı, düşsə kölgəm  
 Oyun öyrəndi məndən ahu hər dəm.  
 Marallar bu göza həsrət və heyran,  
 Zəhərlər tökü kirpiyən, nə darmən.  
 Baxarsa bir dəfə mən səmtə ahu,  
 Qalar boynum xəracı altında boynu.  
 Tutub allam o bir nazımla Rumu,  
 Bir ərimə Xutən gözlər hücumu.  
 Gözallılıkda bahar qaldırsa barmaq,  
 Onuntək məndə var yüz barmaq ancaq.  
 Var isə Ayda hər dəm nur, təravət,  
 Ələ su tökməyə etməz o, cürət.  
 Bu yaqtum şərabı alsə əla, xam,  
 Verib rüşvət şəkərlə qaldırıra cam.  
 O türkəm, qəmzə ilə qəlbə çallam,  
 Verib bir busə, oxşar, razi sallam.  
 Neca mən gözlərə gör vermİŞəm nur,  
 Bu dargözlük daha türklərdə yoxdur.  
 Bu darlıqdan gözüm bir kimsə görməz,  
 Bu dar göz kəslərə rast olmasın kas.  
 Aya mən mişkdən zəncir düzəltsem,  
 Tutub çox şirlər ovlardı haman dəm.  
 Bu ləlim başlasa şəkkərlə dava,  
 Kişi göstər, tutar namərdi onda.  
 Dışımla qond bacı olmuş binadan,  
 Vəfa əhdimlə həmyerli bir insan.  
 Bir aləm naz, yüz dünyaya, ar,

Bu bir nazım, həyamda yüz qapım var.  
 Dodağım lələ, saçmaqdə o, şəkkər,  
 Ətək çəkməkdədir zülfüm sərasor.  
 Məzə dadlı, şərab mən cama töksəm,  
 Şəkər saçmaq qalır badama hər dəm.  
 Gümüş nar tak bu alman qaldırıb baş,  
 Ölər aşiq görüb, aqıl qalar çəş.  
 Üzüm qərq eyləsa nura cahani,  
 Satar bir zırinxə o, ərgəvanı.  
 Bu hüsün ilə gözallılıkla bu nərgiz,  
 Bulaşdırırmaz əli hər qana hərgiz.  
 Başında gör necə qovğalar oynar,  
 Mən öldürdüm nə çox miskini naçar.  
 Sənin mən tökmədən qanını çıx, get,  
 Belə qan çox qalıb boynumda, fikr et.  
 Sağ əldən bir yara sən almamış qalx,  
 Bunu eylər sol əllə eşqim ancaq.  
 Sən oldun daş ürək, monsa dəmir can,  
 Elə qəlbə belə bir can yarar, qan!

## XOSROVUN ŞİRİNƏ CAVABI

Dedi şah bir də: - Sən ey qəlbimə nur!  
 Gedir səhbatla bızdən gün, bir az dur.  
 Gözallılıkdan mənimlə vurma çox dəm,  
 Sən artıqsan sözündən, şahid aləm.  
 Görürsən hüsniyün sən tutsan ayna,  
 Gözündə yüz qat artıqsan sən amma.  
 Ağız açsam, «diləram» söyləsəm mən,  
 Dolar ağzım adından qondı bırdən.  
 Günsəssən söyləsəm, varsən o qayda,  
 Fələkdə qoymadın bir rövnəq Ayda,  
 Nə vaxt yaqtun oldu daşdan aşkar.  
 O vaxtdan şəkkərin qəlbə olub dar.  
 Gümüş narın bitəndən narvəndə,  
 Əyildi qamatı sərvin çəməndə.  
 O xurma ləblərin bitək ağacı,  
 Qırılmaq oldu xurmanın əlacı.

Açar gəlmış İrəm bağa camalın,  
İrəm müşli ola gəlməz vüsalın.  
Ay olmuş hüsnunu heyran sərasər,  
Olub qullar qulu qarşında şəkkər.  
Gülün şəkkərlə birgə tapsa uyğu,  
Nabat gördükdə ağızından axar su.  
O bal ləblərlə sən bir süfrə açsan,  
O mum surətlərə birdən gələr can.  
Ağız açaşə sadəf qarşında bir dəm  
Dilar dürr adlı dişdən durrü borc həm.  
Əgər satsan yarım tük bir tükündən,  
Bir iqlim qiymət et, allam yənə mən.  
Həsəd eylər o Ay, naymiş bu hüsn, üz,  
Sənə sən baxma ki, səndən dəyər göz.  
Kimin olsa gözü hüsnunu heyran,  
Dəyər göz, hüsnü qurtarmaz ziyandan.  
Gəl incitmə mənim tək padışahi,  
Nahaq qan tökmə, yoxdur bir günahı.  
Əgər sahsan, hanı bəs səndə gövhər?  
O Şirinsən, hanı bəs səndə şəkkər?  
Qəzəbdən keç, yetər sülhə bir aç yol,  
Nifaq bəşdir, bir az da üzrxah ol!  
Nə pis bir söz dedim, yoxdur bu məndə,  
Dedimsə, min əvəz qaytar, de son də.  
Olur, düzdür, gözəllər tünd xisət,  
Gözəllərdə olur həm yaxşı adət.  
Böyükələr, doğrudur, tündlüklə edərlər,  
Bir az insaf yoluyla həm gedərlər.  
Qədim bir yara sən zülm etmə, ey yar!  
Əgər olsan da tünd, rəhmin daxi var.  
Odumdan yel kimi qaçma, dayan sən,  
Sənin torpağınam, tökmə su üzdən.  
Sənə olsam da layiq burda artıq,  
Deyil qismət mənə heç mehrivanlıq,  
Verən hər kimsəyə olmuş bu məlum:  
Qalır möhtac olan hər yerdə məhrum.  
Bu qəlb olduqca dilbər təkcə sənənə!  
Bu candan keç, özün can bəxş edənən.

Sənin bəndindən olsam da mən azad,  
Bu qəlbimdən xilas ollamı, heyhat!  
Yetər, zülm atını mindin, yol aldin,  
Məni gah torpağa, gah qana saldin.  
Tanındıñ dadlı, həm şirin şəhərdə,  
Sözün tak acılıq yoxdur zəhərdə.  
Çətin gələməz mənə gördüm tikanlar,  
Mübarəkdir, nədir bildim olanlar.  
Edər bəzən əsası uçma möhkəm,  
Olar şadlıqla bais vaxt olar qəm.  
Bu zülm etmək, inan, olmaz mübarək,  
Bir il yox, bir gecə zülmündən əl çək!  
Sevindir qəlbimi, qəmxar gəldim,  
Səni sevdim, sənə mən yar gəldim.  
Dayannam, dönmərəm mən də o şam tək  
Ki, şirin axtaran çoxdur, nə mən tək.  
O şəmin gözləri, bax, yaşıla dolmuş,  
O da şirin dodağından gen olmuş.  
Düyün dadlı neyi qəlbində qalmış,  
Onu yoxsa o şirin bəndə salmış,  
Nədən xurma ağacında tikan var?  
Olubdur yoxsa Şirinə o bir yar?  
Əgər süd olmasa şirin əzəldən,  
Necə rahat olardı xalq uşaqları.  
Gedir şirin deyib üç-beş bu miskin,  
Özün Şirin, yənə onlar da şirin.

### ŞİRİNİN XOSROVA CAVABI

Qəsəb geymiş o Ay dilləndi birdən,  
Düzəldti Xosrova sırga şəkərdən.  
O gövhər mücrüsündən açdı ta bənd,  
O, qəndə ruzi verdi, xurmaya qənd.  
Aya atlanmaq üçün verdi fərman,  
Buyurdu mişk ola örtükdə pünhan.  
Nədir öyrətdi sərvə seyra getmək,  
İti bir qoñça oldu, güldü gül tək.  
Dəmin küncündən öpdü həm o dilbər,

Otur bışıkda kərpiclər xam ənbər.  
 Yetişdi bir də növbə xidmət üçün,  
 Çadır qurdı o, qolbi qarət üçün.  
 Dedi əvvəlcə: - Ey dünyaya tək şah!  
 Olub bayraqına aləm qərargah.  
 Adın Çindən Ruma dillərdə əzber,  
 Qədərxan bəndə, bir quldur o qeyşər.  
 O Çin xaqanı torpağımı tövha?  
 Sənə torpaq olan çıxdur cahanda.  
 Sarı rəng olsa paludo, deyərlər,  
 O, yağılı, şirin olduqda yeyərlər.  
 Elə paludəyəm ki, onda yox yağı,  
 Adım qalmış o şirinlikdən ancaq.  
 O gündən ki, cahanda olmuşam xar,  
 Ürəkdən, candan oldum mən sənə yar.  
 Nə bir yol bir kəsin ardına getdim,  
 Nə bir başqa üzə mən səcəd etdim.  
 Özündən görmədim bir mehribanlıq,  
 Takəbbür gördüm ancaq, hökmranlıq.  
 Tək öz istəkləri fikrində olmaq,  
 Gələ kim qapıya biganə qalmaq.  
 Nə eşq oldu bu, boş şəhvətdir ancaq,  
 Özün, de, sən hara, ya aşiq olmaq?  
 Mənə fil ver, onu bəndə salım mən,  
 Piyada neyləyər bir şah ikən sən?  
 Haçan olmuş qonaq ceyrana aslan?  
 Doyar qartal o bir sarçayılə hardan?  
 Əğər sən sərvənsə, bir çöpəm mən,  
 O bir torpaqdəniq ancaq, bilirsən,  
 O manqaldə üzərlək, ud birdir,  
 O ud amma ki, manqaldə atırdır.  
 Sənə duzlu kabab lazımdır, amma  
 Fil əzmiş milçayı, ondan nə fayda!  
 Çixır odlu gözəl sözlər dilindən,  
 Qazan qoy yanmasın, gözlə bir az sən.  
 Hovuzdaykən balıq, gəldin o seltək,  
 Murada istədin könüncə yetmək.  
 Bu tufan vaxtı pəhriz saxlaram mən,

Otur qal burda, istərsənə get sən.  
 Ayın qəlösinə atma kamənd çox,  
 Nə lazıim, göylərə yol tapmağın yox!  
 Tutulmaz göy gecə olsan oyunbaz,  
 Ayı əfsunla tərk et tutmaq olmaz.  
 Bütöt bir durrı istərsənə deşmək,  
 Gedib dorya ilə lazım genəşmək.  
 İrom bağımlı örtmüsdür budaqlar,  
 Yox, aşkardır qapı, çoxlu oyun var.  
 Adım abi-həyat, üzdə suyam mən,  
 Cavanlıq adlı atışsan faqat sən.  
 Nə lazımdır bu od, su birgə olsun!  
 Ki, bunlardan cahanda fitnə dolsun!  
 Budur ən yaxşısı, olduqca mən sağ,  
 Qaçım məndən qaçan kəsdən mən ancaq.  
 Buyur get sən o Şəkkərlə ov eylə,  
 İşin yoxdur sənin Şirin balyyla.  
 Bu inci dişlərimdən başqa heç kəs  
 Bu şəkkər ləblərimdən busa görməz.  
 Hanı bir busa Şirin busası tok,  
 Ləbindən, bax ki, şirinlik yağır bork.  
 Bu Şirindən, Şəkərdən tökmə çox dil,  
 Qəsəbbəf ilə qəssab bir deyil, bil!  
 İki cür mancanaq var, elm söylər,  
 Atar daşlar biri, qeyri ipəklər.  
 Şəkərlə kimsədən şirinlik itməz,  
 Bu şirin lab şəkərlə bəhsə getməz.  
 Son əvvəllər acı anlar görübən,  
 Şəkərdən gülşəkər də istədin sən.  
 Şəkər daddin, dilərsən indi Şirin,  
 Ay ovla, ya balıq tut, gər nə xeyrin.  
 Bu Şirin qəsri üçün başda sevda,  
 Bilirsən hardadır Şəkkər də amma.  
 Cigərdən mən sixib tökməkdəyəm qan,  
 Qaşımaqqün başı məndə yox imkan.  
 Əlimdən xidmət etmək dəxi gəlməz,  
 Son indi bir çevik xidmətçi tap, gəz.  
 Məni yad eylədin, çıxsın yadından,

Əgər sənməzsa rəd, əla çalırsan.  
 Əsirlərlə yetər tünd-tünd danışmaq,  
 De, yazsınlar nə var katiblər ancaq.  
 Sənin ki, qəm yeməz qəlbini, canım var,  
 Verirsin yel, başında yellər oynar.  
 Qədəhə qan içim sənəs neçin bas?!  
 Arıq düşmüş qoyun sözlə kökəlməz.  
 Sənilə taleyim bədə gəldi naçar,  
 Görər həm yaxşı işlər də, xuda var.  
 Bu vıran vadidə tanha oturram,  
 Həmişə mən çəkib car, nələ durram  
 Ki, Şirinlə tutur Pərviz nə işlər,  
 Sevan burda, hara saçmış o, şəkkör?  
 Yetər, düşdüm tora bir yol çox asan!  
 Qədir-qiyəmdən oldum, getdi ad-sən.  
 Adım adlar içində sindi, bitməz,  
 Qapın bağlaşın, ey arsız olan kəş!  
 Qapı bağlandısa, qurtardı düşmən,  
 Xəzino bağlı xoşdur, son bilirsən.  
 Bu qəndimdən cahan çox gördü bəhrə.  
 Səmərqəndi qapı qoydum bu qəsrə.  
 Qapı açmaq üçün yoxdursa imkan,  
 Sənə ip sallaram mən saçlarımdan.  
 Səni mey tək töküm lazımsa cama,  
 İp eylər zülfü, qaldırram bu dama.  
 Ayağından ipi açmış yel amma,  
 Deyilsən sən də kəndirbaz, nə fayda?!  
 Budur yaxşı, mənən çox çəkmisən dağ,  
 Çırığında sonin yandırmayıym yağı.  
 Qanım coşdu, nə dərdim var, dedim mən,  
 Gecən xoş, gündüzün xoş! Ta gedim mən.  
 Deyib bir sərv tak qalxdı o, birbaş,  
 Düyünləndi alın, düz durdu həm baş.  
 İpək paltarda yelləndi ətəklər,  
 Qəliblərlə cahani tutdu şəkkör.  
 Gözəllərdə olan adət sayağı,  
 O, zülfü bağlayıb, açdı buxağı.  
 Xəz altından camalı nur saçırı,

O, örtmək istəyir, amma açırdı.  
 Qəsəb örtüdü bəzən üzəs nəşrin,  
 Qulaq səmtə salırdı lalə meylin.  
 Dolaşmaqla başında zülfü bəzən,  
 Düyünlə mişk üzə sürtərdü hərdən.  
 Yox idi ziynət üçün əldə bir vaxt,  
 Ayaq qalmış qılınc ağızında ancaq.  
 Düşüncə sahmana zəncirli xalxal,  
 Olurdu boynu zəncirli yaman hal.  
 O, zülfündən düzəldirdi kəmər, tac,  
 Kəmərlə tacə şah olmuşdu möhtac.  
 Ayın boynuna bağlar lalə hər dəm,  
 Salırdı boynuna şahın kəmər həm.  
 Odu çökdü o tar halvada, amma,  
 Ocaq gur yansa, yanmazmı, de, halva?  
 Gözəllikdə var işə yeddi qayda,  
 Gözəllikdə o dilbər etdi icra.  
 Çevirdi arxa şaha, şuxluq etdi,  
 Günəş qeyb oldu göydən, sanki getdi.  
 Dönəndə zülfü oynar, qırılarkən,  
 Axırkı civə sanki dizlərindən.  
 Bir ip tək zülfü oynar daldə bərk-bərk,  
 Çalarlı hər kəsi görso ilan tək.  
 Düzəldir halqa billur boynu hər dəm,  
 O müşkin iplə oynardı o homdəm.  
 O billur gərdən eşqindən veran can  
 O ip boynunda qalmışdı pörşan.  
 Damın bir güşəsindən şüx dilarəm,  
 Gedincə qalmadı heç şahda aram.  
 Çox and içdi şah öz canına amma,  
 Axır döndü geri bir də o rəna.  
 Oturdu, ləl axıtdı nərgizindən,  
 O suyla vurdı od dünyaya birdən.  
 Ürək, can qarət etməkçün o dildər  
 Nə əfsun, hiylə var işlətdi naçar.  
 Edorsə aşiqi süst hanı işlər,  
 Əcəbdir çox, onu məşuqə işlər.

## XOSROVUN ŞİRİNƏ CAVABI

Necə naz eylöyir şah gördü canan,  
Qılınclar oynayırkən atdı qalxan.  
Şikayatdən durub şirincə qaçı,  
Şikayet şirin insandan kim açdı?  
Dedi Şirinə: - Ey nurum, çirağım!  
Monim gülşən hümam tavus və bağım!  
Başımçün tac, və tacımçün olan taxt,  
Yıxırsan, qaldırırsan vaxt-bivaxt.  
Mənənə son dildər oldun, həm də dildər,  
Sənilə sərxoşam, həm sənlə huşyar.  
Kimim sənsən, hara burdan gedim mən?  
Nə səndən başqa tacım, bəs nedim mən?  
Tutaq ki, çəkmisən məndən əziyyət,  
Neçin qan tökməyə etdin sən adət?  
Ələ sən ki, belə çox gec golırsən,  
Gəl öldürmə belə tezliklə, dur sən,  
Demiş kəndli nə düz Nəmruda bir yol:  
Əgər biçsan gecik, əkməkdə cəld ol!  
Budur üzrüm, budur can, sən bilirsən!  
Budur bayram, bu qurban, sən bilirsən!  
Elə naz etmə, ondan fayda olmaz,  
Bir az da mehriban ol ki, yetər naz!  
Ümidsizliklə qırma qəlbə, bəsdir!  
Ürək qırmaq o zülfün tək əbəsdir!  
Qəm aşdı həddini, qəmxar olan yox,  
Sənin könlündə qəmxarlıq, filan yox,  
Bir ağlar qolba yol tapsa kədər, qəm,  
Deyər bir tay-tuşa, ya olsa həmdəm.  
Demək hər qayğısız qəlbə söz olmaz,  
O saz saz ilə xaric nağmə çalmaz.  
Yük üstündən bu zəngi aç haman sən,  
Nəfəs çək barı rahatca bir an sən.

Bu mən, sən tək görüb çox kəslər aləm,  
Olub onlara düz, bizlə olar həm!  
Bu yer, göy qurdur darvaza, deyir: - Keç.  
Oxu, gör ki, deyir göldin neçün gec.  
Yetər aldatmağın qəlb, ey nigarım!  
Yetər şuxluq! Bitib səbrim, qərarım.  
Bir əncam et işə, ey yar, vaxtdır!  
Bu məstlikdən məni qurtar, vaxtdır!  
Yetər, bəsdir açılın qas-qabağın!  
Neçin qalsın bu cür yalqız qonağın?!  
De, Fəğfura qapı bağları Fərxbər?!  
Uçurdun Mulianda körpü, ey yar.<sup>144</sup>  
Götürdün, üstüno dünya qəmi sən,  
Bu qəmdən vaz keçib də bir sevinən.  
Buludlu gündə mümkündür, çəkək qəm,  
Sevin, çıxmış Günəş, gülməkdə aləm.  
Bu mağlub olmuşa bəsdir bu həmlə!  
Tutulmuş bir əsirlə bu oyun nə!?  
Kimin ağılı, kamalı varsa hərgah,  
Girişməz davaya bir sülh olan vaxt.  
Dava açsa əgər aqıl bir insan,  
Barışmaqqün də saxlar bir yer, imkan.  
Bu davada bir az da sülhə meyl et,  
Yetər tündlük, yeni bir yol götür, get.  
Gözəl məclis düzəlt sən dostlar üçün,  
İşiq gölsin gözə, keçsin gözəl gün.  
Bu bağdan gəlmişəm meyvə dərəm mən,  
Elə etmə tikan, çör-cöp görəm mən.  
Sənin bağında qoy gözdən, dodaqdən  
Badam dərsin könül, şəkkər yesin can.  
Bu bağdan sən mənə de qalx dərhal  
Buxaqdan dər türüne, nardan narıncı al!  
Yetər tənə, qazəb, bu ox, bu niza,  
Yetər dava, yetər bu hərb, həmlə.  
A ceyran sağırlı, davadan ol çək,

Pələnglik eyləmə sən vəhşilər tək.  
 Təkəbbürdən, bù nazdan nolar ensən,  
 Vurub saldım yerə, atma, yetər sən!  
 Gözəlsə kəkliyin, bundan ol agah!  
 Dayanmış pusquda şahin, nə bir şah.  
 Düşüb bir gün qıcağımda olarsan,  
 Ələ bir gün keçərsən axır, ey can.  
 Nəcə oynar gecə mənənə xəyalın.  
 Əlimdə oynamaram zülfünlə xalın.  
 Nə olmuş ki, düşüb burda bu minval,  
 Durub qalmış qapında sanki iqbəl.  
 Nə var sinəndə az da olsa şəfqət,  
 Nə keçmiş dostluğə var sənda hörmət.  
 Suya düşsə çulu nagah hər insan,  
 Çıxardar, sən tələsmə axır ordan.  
 Səni gördüm ki, dostluqdan uzaqsan,  
 Geri dönmək zamanı göldi burdan.  
 Əgər könlün dilər, zülmə aman ver,  
 Yaxından da yaxın bir yol nişan ver.  
 Açılsın qoy hilal qaşlar düyündən,  
 Evi boş qoy, göhər yiğ xəzənəyə sən.  
 Buraxırsan evə, olsun mübarək!  
 Gedim burdan gərkə mən göldiyim tək.  
 Nəcə göldim, geri indi yol allam,  
 Sazı əvvəlki tək mən bir də çallam.  
 Tapıb dərman, səni yaddan çıxartam,  
 Bir ayrı saqidən allam ələ cam.  
 Bir ayrı şorbat eylər könlümü şad,  
 Bir ayrı halvardan ağızman tapar dad.  
 O Şirin sevgisindən ol götürəm,  
 Ələ mən dadlı bir şəkkər götürəm.  
 Onunla bu acı meydən içib mən,  
 Qulaq kar eyləram Şirin qomindən.  
 Könül istər daha burdan qayıtməq,  
 Sözüm bitdi, uzaqdır mənzil ancaq.

## ŞİRİNİN XOSROVA CAVABI

O Xəllük bütləri üçün Günəş həm  
 Yer öpdü, söylədi şaha haman dəm:  
 «Cahanda hər nə arzun var, ona yet,  
 Bu dövlətlə, bu iqbəl il ömr et.  
 Bu yeddi iqlim alsin nuru səndən,  
 Yaman gözlər gen olsun dövlətindən.  
 Bu şahlıqdan başa varsın min arzun?  
 Min illər şahlığın, həm ömrün olsun!  
 Səni yad eyləyib qaldırsa kim cam,  
 Sənin qoynunda olsun lap mən olsam!  
 Şəkər rəngli zəhərlər saçma, bəsdir!  
 Tutub olsun, bu əfsanə abəsdir.  
 Yetər əfsun qarışmış dürlü səhbət!  
 Bu yellər qaldıran hər cür hekayət!  
 Ov olmuş bu qızıl çətrinə niyyat,  
 Bu Şirin qoşrına sən qoyma minnət.  
 Yaraşmaz padışah üçün bu cür fənd  
 Ki, etsin dərdli möhtacə o, rişxənd.  
 Bir ayrı it scibson sən ov üçün,  
 Onunla ahu ovłarsan düündün.  
 Mənənə bir xəzna, sindirməz bu torpaq,  
 Ələ tez gəlmərəm dünyada heç vaxt.  
 Belə dürlü oyular çox bilişən,  
 Belə hiylə, kələklər çox golışən.  
 Budur torsi, məni tutmaz bu əslə!  
 Söyüd də gül verər, bar verməz amma  
 O çaysan, bilmirəm mən son yerin nə!  
 O dəryasan, bilinmir sirlərin nə!  
 Göləm, aşkar nə su varsa gölümədə!  
 Nə var qəlbimdə, o vardır dilimdə.  
 Diş qarnındasə hər kəs sədəf tək,  
 Onun kini olar dərya qədər bərk.  
 Düşündün, bir hərifdir yağlı, şirin,  
 Sənə təslim olar asanca Şirin.  
 Özüm burda şəkər, həm bal satırkən,  
 Nə çıxsın dadlı sözlər dirləməkdən.

İti bir dil varındır, ayrı şey yox!  
 Yox isə yannağın, yandırmağın çox!  
 Danışdın taxt, tacından, yetər sən!  
 Sözü ölçüb de, sərt sözlər deyirsən.  
 Açı sözlər açı fikrin bələs!  
 Ağızda hər kəsin var əjdahası!  
 Sənə hər kəlməni ölçüb dedim mən,  
 Məni incitmə, ölç hər nə desən sən.  
 Götürsən sən qılınc, alsam mən ayna,  
 Düzəlməkdən uzaqdır işlər onda.  
 Yaman, həm yaxşı sözlərdə çox üz var,  
 Olar bir tük qədər bir fərq, sən axtar.  
 Bu karvanda o insan şad olar çox,  
 Görər qarğada əvvəl göz, qanad yox.  
 Bu arsılıqla ad daş ilə bir baş,  
 Çəkin vurma haman şüşəyə sən daş.  
 Yetər, baş ilə əldən çox dedin boş,  
 Özün də, sözlərin də məst, sərəxos!  
 Bir aqıl başdan olsa bir söz amma,  
 Olar yüksək, yerin altından da çıxsa.  
 Özündə olmasa heç kim deməz söz,  
 Yaman da söyləsə, pis söyləməz söz.  
 Sözü ölçüylə lazımdır danışmaq!  
 Çox olsa, eşşəyə yükdür o, ancaq.  
 Qula sən bir gecə yüz söz deyirsən,  
 Deməz bir orduya mütrüb də, gör sən.  
 Məni fikrində varsa qəmgincə etmək,  
 Danış bir-bir buyur, məndən eşitmək.  
 Gərəksə, olsa bir gizlin sıfaris,  
 Düşərdi qaydaya yüz-yüz belə iş.  
 Mənim tək bir gözəl qalmış hasarda,  
 Gəzirən ayrı bir yar orda-burda.  
 Geyib göz yaşı, mirvarım, bax amma,  
 Dayan, mirvari surğamlı az oyna.  
 Bu ənbər ahımı qom, qüssə alımsı,  
 Bax ənbər zəncirim qomılardə qalmış,  
 Dodağım nardənə, xırda, əcəb bu,  
 Aparmışdır bu bağdan nari oğru,

Bu findiq dırnağa daş vur, bu, mümkün,  
 Qapı dardır bu innab ləblər üçün.  
 Mübarəkdir üzüm, örtmüsdür örpək,  
 Bu pəhriz saxlamaq olsun mübarək!  
 Bu gözlərdən, yetər dikbəşligin, qorx!  
 Ki, var hər qomızında xəncərlərim çox.  
 Monim zülfümdəki hər teldə, zinhar,  
 Qara qır rəng neçə yatmış ilan var.  
 Mənimlə dostluğun bir fayda verməz.  
 O buz qəndil, nə etsən, od götürməz.  
 O ipçün düşmərəm yolda quyu var,  
 O ovçün çıxmaram yoldan mən, ey yar!  
 Sonin könlük çıxır yoldan çox, ey şah!  
 Ona nolardı zəng olsa fəğan, ah!  
 Özün bir bax, olarkən yolda karvan,  
 Çəkər hər dəm keşik zəng, cılçıl ofşan.  
 Səhər qalxmazsa karvandan bir avaz,  
 Boğazından xoruz bir zəng asmaz.  
 Yalan sözdür, demə mütləq yaramı,  
 Alani vurdum istərkən qaranı.  
 Çapırdın atı Hindistana doğru,  
 Yenə Babilə qaldın, yanlış oldu.  
 O dərya somtə getdin, çayda qaldın,  
 Gül istərkən olə sən lalo aldin.  
 Edirkən Şirini sən cana dava,  
 Oruc adının gedib Şəkkərlə amma.  
 Mənəm yarın, tapıbsan ayrı bir yar,  
 İşin var, daxi mənlə nə işin var?!

Bu dördələr görmüşü xar etmə sən gol!  
 Çox ağlatdın onu sən bundan əvvəl.  
 Unut kənddən qovulmuş şaxsı, çıx get!  
 Bu yoldan qalmış bir kənddə tərk et!  
 Ata-ana nədir bilməz bir övlad,  
 Yetim tək bir tikə tapsa, olub şad,  
 Mən oldum qulyabani burda tənha,  
 Bu yerdən keçməz ayda bir qarışqa.  
 Bir an kam almadım sondən cahanda,  
 Tuş oldum tənəyyə hər dəm zamanda.  
 Məni tərk et bu daşda dərdli, möhzun.

Gətir bir daş da qoy ta qəbrim olsun.  
Həm altdan, həm de üstdən olsa bir daş,  
Nə eyb olsa, o örtər, eyləməz faş.  
Elə mardlik, məni qurtar bu yükdən,  
Götür yoldan tikani, saçma gül sən.  
Bu gül saçmaq, bu toz qaldırmağın nə?  
Yemək duz, duz qabı bəs qırmağın nə?  
Yetər, sevdim səni, bicarə oldum,  
Evimdən gen düşüb ávarə oldum,  
Sən o Şahrudda Şirini atanda,  
Sevinc, şadlıq məni tərk etdi onda.  
Mədəin nə, kiməni dağda yazıq mən,  
Nə etmək, taleyim buymuş əzəldən.  
Düşünnəm, qəlbimi ey yandıranıム,  
O ilk gün yixdi Şəbdiz, çıxdi canım.  
Sənə bir yar gorək sən misli yüksək,  
Nə çıxsın dərdli möhtacdan mənimtək.  
O yerdə qaz quyu, çıxsın su ordan,  
Sən ordan çərt damarı ta çıxar qan.  
Gedibdir yellərə dostluq binası,  
Yeni qoymaqmı istərsən əsasi?  
Kilimində sənin bir istilik yox,  
O köhnələsə verərmi istilik çox.  
Ağac qalxarsa da ayrı cavankən,  
Qocaldıqda düz olmaz, sən bilirsən.  
Qədəm basdırın bura, çəkdiñ azıyyət,  
Kərəm göstərdin, etdin xeyli hörmət.  
Düzəlməz bu gecə burda iş ancaq,  
Ümid etmə olar xəlvət yer almaq.  
Həla çıydıq qazanda zirə-şorba,  
Çatışmrıçox şeyi, bişməz bu halva.  
Bu axşam dən geri hökm eyləməkdən,  
Qonaq etmək yararını mastı ikən sən.  
Gölər vaxtı bu iş bir gün olar dağ,  
Olar onda səni mehman çağırmaq.  
Cahanda hər şeyin bir vaxtı vardır,  
Haman hər xəznəyə bir vaxt açardır.  
Xoruz banlırla vaxtsız, çox görübən,  
Qanad yox, başı ayrılmış bədəndən.

## XOSROVUN ŞİRİNƏ CAVABI

Yəqin etdi bunu Xosrov o canan  
Çıxarmaq istəmir heç nazi başdan.  
Dedi xahişlə əfsun, xeyri olsun,  
Nə fayda Babilə son göndər əfsun?  
O yalvardı, dedi: - Ey cana aram!  
Gözüm nuru olan, ruhuma bir şam!  
Başımın baxtı, bəxtimçün cavanlıq!  
Sən oldun qəlbime can, candan artıq.  
Fələk tək qəlbim ilə açma dava,  
Başım qarşında, boş bəstiyələ yağıla.  
Nolar bu aşiqi işvənlə et şad,  
Mübarək oldu, nolar etsən azad.  
Öz eybindən daniş, tündxasayıyətsən,  
Yetər, eyb axtarırsan məndə hey sən!  
O kor ki, görmür o, kordur onun tək,  
Deməkdən qeyrin eybindən gol əl çök.  
Daş atma ləlin ilə, cana qıyma,  
Salıbsan torpağa, gol qanda qoyma.  
Məni dərdinlə öldürdüñ sən, ey can!  
Xuda yarın! Əcəb dərda qalansan!  
Gecə düşmiş, yağır qar cıvə tək bərk,  
Bu buz sevdadan üz döndər sən od tək.  
Elə etmə tapım qardaş mən uyğu,  
O gündən qorx, olar bir gün bu qar su.  
Qapından bu gecə nolar girim mən,  
Öpüm göytək qapından ta ürəkdən.  
Diz üstə əyləşim qarşında mən bərk,  
Yumub göz, mən görüm ancaq səni tək.  
Tapar yol qoşrına ancaq o insan  
Yumar göz, baxmaz o, harda sən olsan.  
Elə bir dostu bil dünyada düşmən,  
Çəkiləməz gözləri heç pəncərəndən.  
Halal olsun o şəxsə olsa dostun  
Ki, iştir mal ilə mülküñ çox olsun.  
Sənə qarşı paxılısa dəst olan kəs  
Burax getsin, o heç torpağa dəyməz.

Mənə gol qanlar uddurma sən, ey can!  
 Qapında həlqə tək qoyma pərişan.  
 Verirsən çox əzab, olmaz bu, doğru,  
 Cəhənnəm bilmiş, cənnət yurdudur bu.  
 O cənnət meyvəsi var səndə parlaq,  
 Onu cənnətdə görmüş hər kəs ancaq.  
 Bu cənnət qəsrinə aç qapı, ey yar!  
 Ağacda meyvələr zay olmasınlar.  
 Qapı aç, kınılı olmaqdan son əl çök,  
 Bir az xidmətdə dur əvvəl olan tək.  
 Qapı açmağa yoxdursa bir imkan,  
 Bir axşam bir qərib olmazsa imchman,  
 O Cəm mehrəbi üstdən örpəyi çök,  
 Nə hacət var Günsə, de, örtəsin örpək?!  
 Dəli oldum, sən aldın ağlı məndən,  
 Məni qurtar, oda sən salmışan, sən!  
 Sən eylərsən mənə dünyada məlhəm,  
 Varındır yaqt ilə ənbərin həm.  
 Uzaqdır məndən o baltak dodaqlar,  
 Añ tək sancımağa neşət dilin var.  
 Bu nazikliklə sərtlilik etmə bir dəm  
 Ki, sincab eyləməz, bax, kirpilik həm.  
 Elə et ki, döñüm mən razı səndən,  
 Bu görməkdən səni şadlıq duyum mən.  
 Ayaq-başım toza batmışa, heyhat!  
 Gözüm səndən qoy olsun bari bir şad,  
 Düzəlmirsə mənimlə qəlbini amma,  
 Olar müşküł bir iş bu üzr sonra.  
 Bu Xosrov başına daş tökmə, boşla,  
 Onu öldürmə Fərhad misli daşla.  
 Kim atsa göylərə bir daş, özün bax,  
 Bu işdən ağırdı öz başı ancaq.  
 Yara vursan başa, cismə axar qan,  
 Odur dikbaşlar olmuş başlarından.  
 Bir az qəlb oxşayam ol, kindən əl çök,  
 Mənimlə oynaması bir möhrəbəz tək.  
 Nə hər aşiq ki, gördüm, məst olmaz,  
 Nə hər əldən çıxan aşiq sayılmaz.

Mənimlə gah savaş, gah sulh edirən,  
 Xuda rəhm eyləsin, nə iki rəngsən!  
 Ağ olsun, ya qara seç bir olamı,  
 Nə balıq, nə ilandır su iləni.  
 Bu dəd xislat, bu kin hardandır amma.  
 Gözəllərdə beləyimş qayda yoxsa?!  
 Məni bərk incidirsən ki, susum mən,  
 Coşur qəlb amma dəryə tok sözündən.  
 Sənə hər dəm yaxın gol söyləyirkən,  
 Qaçırısan iphörən şagirdi tək gen.  
 Yara vurma bu dərdli qəlbə, dur bir,  
 Ürəkdir bu, polad, ya daş deyildir.  
 Olursan düşmənin kamincə ancaq,  
 Yamandır düşmənin kamincə olmaq.  
 Mənə bir vəd ver doğru sözüm tək,  
 Düz iş var, əyrilik qatmaqdən əl çök.  
 Məni oxşa açıqla, düşməni yax,  
 Özün yan gizli, aşkar mehriban bax!  
 Dava üçün, yetər işlətmə çox zor,  
 Aci olmazmı şirin olsa bəs şor?!  
 Bu şirinlik varındır, yağlı ol həm,  
 Müvafiq düşdü yağ şirinlə hər dəm.  
 Buludda Ay kimi gözdim səni bərk,  
 Axır tapdım susuz qalmış buludtək.  
 Cahana nur saçan parlaq çiraqdin,  
 Əla ta goldin, indi canı yaxdin.  
 Uzaqdan bir qızıl gül gördüm əlvən,  
 Yaxın goldıkdə gördüm ki, bir odsan,  
 Məzəmmət həddini keçəsə, savaşdır,  
 Əgər bərk olsa torpaq, bil ki, daşdır.  
 Bacarmaz hər qılınca bərk yara vurmaq,  
 Bir əldə bir deyildir onca barmaq.  
 Durub burdan gedə billəm mən asan,  
 Tapa billəm də səndən yaxşı canan.  
 Yadımdan çıxmır ancaq köhnə xidmət,  
 Gözündən getmir o dostluq, o ülfət.

## ŞİRİNİN XOSROVA CAVABI

İcazə verdi Şirin ta dodağa,  
 O Şirin xurmanı verdi qabağ'a.  
 Əqiqi ləli üstündən o açdı,  
 Düzüb gövhər, tamız mırvari saçdı.  
 Dedi əvvəlcə: - Ey şah, ol cavan bəxt!  
 Səninlə ziynət alınsın tac ilə təxt!  
 Gücünlə düşmənindən dur qabaqda!  
 Qılıncı əldə ol, bayraq ayaqda!  
 Olubdur bəxt palṭarı boyunca,  
 Əlində çərx yayı boşdur amma.  
 Daha artıq ola yarın sənin baxt!  
 Özünsən arxalar arxası hər vaxt!  
 Yanar bir dağ kimi tünd oldu nagah,  
 Dedi: - Dikbaşlığa ey meyl edən şah!  
 Axi şahsan, şaha sevda yaraşmaz,  
 Məcazi eşqdan heç bir kar aşmaz.  
 Əgor istərsə kim bir aşiq olmaq,  
 Gərək məşqu da olsun bir ancaq.  
 Mənə sən tənə etmə kimdi Fərhad,  
 Qərib ölmüş, onu xoş sözlə et yad.  
 Mənimlə mehriban istərdi olmaq,  
 Mənə bir axırət qardaşı ancaq.  
 Mənə bir dəmə o, əyri gözəl baxmaz,  
 O, Şirindən eşitmış ancaq avaz.  
 Açı etdi onunçün ömrü Şirin,  
 Açı ud tək necə gör yandı Şirin.  
 Həyə gördüm yanın qolbində dünya!  
 Salam da görmədim səndən mən amma.  
 Mənə üstündə gül bitmiş tikan da,  
 O barsız sərvdən xoşdur cahanda.  
 Başın altında ola yastıq dəmirdən,  
 O, xoşdur qan baham altun kəmərdən.  
 Nə xoşdur qolda qolbağ olsa misdən,  
 Əlimdən o saçan xalis gümüşdən.  
 Gecə saçsa çıraq nurlar mənimcün,  
 Nəyim var yandıran şamdan çox üstün,

O döryə misli aşiq daş quçaqlar,  
 Mənimə dağ kimi başında daş var,  
 Mənə daşlar dəmir tək oldu zindən,  
 Uzaq düşdüm sevincdən, dostlarımдан.  
 Əlibəş qalmaya bir kimsə darda,  
 Doli məst olsa, iş müşküldür orda.  
 Dəli-divanəyəm mən, həm də məstəm,  
 Dəli, həm məst olandan, de, nə həmdəm?!  
 Mənə əl vermək üstdən çək qələm sən!  
 Əlimdən tutmağa həm dəymərəm mən.  
 Ela zənn et ki, yel tufan qopardı,  
 O bir yarpağı bağdan sübh apardı.  
 Məni möhnət seli tutdu yaman bərk,  
 Yığışdır hər nəyin var, et məni tərk!  
 Haçandır qalmışam odlarda bax, mən,  
 Bax, ibrətlər götür, tez qaç bu yerdən.  
 Fələk kafur kimi göydən tökür qar,  
 Soyuqluq var odur həm bizzən naçar.  
 Bulud duz yağdırır, tale dönüb bərk,  
 Yetər qoymalı Şirindən son əl çök.  
 Hava dardır, gecə oynar yarasa,  
 Sən isə şahın ol, gündüz göz, ovla.  
 Eştidin dadlı səhbətlər, o getdi,  
 Görürdün mehr-işlfatlar, o getdi.  
 «Şuar»dan bir «şəir»da yoxdur əslə  
 Ərəbcə bilməsən, yəni yox arpa.  
 Nə o türkəm, ərəbcə bilməyim mən,  
 Galər həm işvə, naz etmək əlimdən,  
 Fələklər bax mənim kuyumda oynar,  
 Saçım tok qırırlan ayrı nə şey var?!  
 Əgor könlün ola lap quş, o uçmaz,  
 Nəfəs lap sübh ola, qəlbə o açmaz.  
 O Yusif misli yozsan yüz yuxu bərk,  
 Hamansan sən, haman İsa və eşşək.  
 O vaxt vurdun bulud tək bircə zərbə,  
 Vurursan qılınc indi cüt əllu.  
 O vaxt bir deyləm idin, sən şah oldun,  
 Satıbsan baltanı, bir nizə buldun.

Uzaq dur, könlüma girməzsən əsla,  
Tük olsan da, yerin yox tükəcə orda.  
Güç işlət, hiylə gəl, et kəsbkarlıq,  
Yeməz heç kəs yəqin qismətdən artıq.  
Əziyyat çökəmə, qışqırma, deyimə,  
Ədəb gözlə sözündə, yoni dinmə.  
Halal ye ovçu tərlən tək müdam sən,  
Çəkin quzğun kimi murdar yeməkdən.  
Mənə hər kəs o üzdən dedi Şirin,  
Əlimdən çox oyunlar goldi şirin.  
Aci mey tak biri ağlar əlimdən,  
Sevinc bəxş eylərəm bir qeyr üçün mən.  
Güləbam mən, acı olsam nə qorxu?!  
Açıqla güləb qiyəməti oldu.  
Əcəb qafıl meyəm, əldən burax sən,  
Sən illərlə olarsan most iyimdən.  
Adım şirinlik ilə tapdı şöhrət,  
Aci olsa sözüm, olmaz qəbahət.  
İki şirin, de bir yerdə olarmı?!  
Qabiqsız qoz, o tumsuz xurma varmı?  
Kobudluq etmədim man kirgilikdən,  
O yumşaq altda sərtlilik var, bilirən,  
O gövhər daşdadır, xurma tikanda,  
Olur həm xəznələr viran məkanda.  
Dözümdən, səbrdən əl çökəmə hərgiz,  
Elə yox ki, yük altında qal aciz,  
Bu acizlik ötorsə həddi ancaq,  
Cuhudluqdur bu, heç mümkünmü olmaq.  
Dözümlükdən qulaq sallar ulaqlar,  
Onu dərtib minər hər dəm uşaqlar.  
Əgor şahin uçusdan qalsa bir dəm.  
Yeyər daim tapık bir sərcədən həm.  
Qatarдан bir dəvə ayrı düşəntək,  
Çəkər ovsarım sussa sıçan tək.  
Çixarsa horbə aslanla bir insan,  
Yetər bir dəfə diş göstərsə aslan.  
O itlər də boğuşsa, tünd olarlar,  
Cumub diş göstərib də ayrırlarlar.

Dil açdı, bir də and içdi o, sonra  
Ki, and olsun o zırak huşa, cana!  
O mavi günbədə and olsun, ey şah!  
O nurlar çeşməsinə and, ol agah!  
O hər bir nəqşə ki, cənnətdə vardır,  
Yer üstündə nə söz ki, aşikardır.  
O ölməz kimsəyə ki, ölməz əsla.  
Oyaq bir zata, yatmaq bilməz əsla!  
Ona ki, fitrətə yem verdi nemət,  
O verdi ağla can, həm cana qüvvət!  
Kəbinsiz şah da olsan, yaxşı anla,  
Muradın hasil olmaz məndən əsla.  
Dedi sərtliliklə, şahdan üz çevirdi,  
Tapılmış xəzənəni əldən o verdi.

## XOSROVUN QƏSRİ-ŞİRİNDƏN ÜMİDSİZ GERİ DÖNMƏSİ

Xütəndə ahu axşam seyrə getdi,  
Tutub mişkin göbəkdən ip düzəldti.  
Ağız südlü haman min körpə ahu,  
Yaşılılıqda gəlib rahatça durdy.  
Yara almış göbəkdən ahu tək şah,  
Eşitdi ahugözdən tənə nagah.  
Yağırdı hər tərəfdən hey yağış, qar.  
Bahardi sanki, ağlardı buludlar.  
Əridir dağı torpaq tək o heybat,  
Qalay tökməkdə qəlbə qarda şiddet.  
Dirəm saçmaqda qar, at üstədə Pərviz.  
Gümüş bir örpkə örtməş sanki Şəbdiz.  
Dilində bitdi tük, heç cür bax amma.  
Yola golmirdi mişkin zülf o rəna.  
O çox yalvardı, bəlkə rəhm edər yar.  
O yara etmədi heç nəlbələr kar.  
Onun ah-nalsı etdikəcə şiddet.  
Cavab da sərılışır, artırdı hiddət.  
Gecə zülmət keçirdi, vaxt ötürdü,

Dayanmaqdandan daha şah ol götürdü.  
 Atı ordan süründü xəstələr tək,  
 At üstdə qanlı yaşlar tökdü çox bərk.  
 Gözü dalda, ürkədə ağrı, dərd, qəm,  
 Gedirdi, neyloyın bilmirdi bir dəm.  
 Nə vardi o ayaq, sürsün atı bərk,  
 Nə o əl, Şəbdizi etsin o dəm tərk  
 Yola azuqə olmuşdu axan yaş,  
 Güllə mirvari bağlardı o, birbaş.  
 Bu idi arzusu yollarda ancaq,  
 Quyu kaş rast ola, nola ya bir dağ.  
 Ola bəlkə bəhanə, ləngiyəm mən,  
 Bu yerlərdə tutam daimi məskən.  
 Vururdu əl-ələ bərk-bərk o gah-gah,  
 Silir dəsmal ilə gah yaşımi şah.  
 Galib ta ordugaha çatdı Pərviz,  
 Günsətək qəlbini yanmaqdə ümidsiz.  
 Yarıldı mavi gülşəndə buludlar,  
 Səməda nurlu Ay görsəndi aşkar.  
 Ucaldı bir çadır şah arşə doğru,  
 Onun dörd yanına örtük vuruldu.  
 Ürəkdoz baxmayır dünyaya əsla.  
 Cırır paltarını qəlbində sevda.  
 Yox idi fikri olsun bircə rahət,  
 Dizi üstündə baş qoymuşdu həsrət.  
 Nədim, hacib, keşikçi, bir də dəstur,  
 Hami yatdı, oyaqdı şahla Şapur.  
 Hünərlor göstənrirdi hər dəm ustاد,  
 Sevinçlər baxş edib, söylərdi, ol şad.  
 Səpirdi odalar üstə bir sərin su,  
 Gülürdü, bəlkə şaha xeyri oldu.  
 Təsəlli verdi, Şirin mehribandır,  
 Açıraq dildədir, sərtlik yalındır.  
 Görərkən şah yeno Şapurla tökdür,  
 Dil açdı, dərdini orz etdi bir-bir.  
 Bu gün gör başıma dedi nə gəlmış,  
 O aləm yandıran gördü necə iş!  
 Xudadan qorxmadı, keçdi həyadan,

Qadındır, heç nədən qorxmur o insan.  
 Papaq qoydum öndən narvən tək,  
 Durub üzr istədim bir sərv tək bərk.  
 O vurdur narvanı baltayla bol-bol,  
 O dəhra sərvdən kəsdi budaq-qol.  
 Nəvazışlır öndən qaldı buz tək,  
 Nə yumşaldı ürək, qaldı üzü bərk.  
 Dili başdan-başa baltaydı, oxdu,  
 Günahı hər dəm üzründən də çoxdu.  
 Edər tündlük, bu düzdür, yar ilə yar,  
 Nə ancaq bir belə sancar tikanlar.  
 Yəqin həm məndə tündlükdən nişan var,  
 Mənim də bu bədən mülkümdə can var.  
 Əgor Babilli Harutsa camalı,  
 O hindli cadugarsa üzədə xalı,  
 Buz oldum çox soyuqluq gördüyümdən,  
 Buza yazdım o iki cadunu mən.  
 Dözməndən artıq olmuş mən çəkən qəm,  
 Bu qəm noymış, onu man yaxşı billəm.  
 Bılər hər pis usağı dayə doğru,  
 Bılər pis qonşunu hər nəysə qonşu.  
 Mənə bir düşmən olmuşdur o, gizlin,  
 O, üzdən mehriban, gizli edər kin.  
 Nə xahişlər dünən etdim mən ondan,  
 Dedi «yox», huşumu aldı başından.  
 Nə xoş sözələr dedim hər qayda, yolla,  
 Dedim illa, qulaq asmadı ayla.  
 Gecə gəldi, nə bir nur gördüm ondan,  
 Məni sindirdi, nə bəxş etdi dərman.  
 Deyilsə vəsildə duzsuz bu Şirin,  
 Fələk altda yox ondan dadlı, şirin.  
 Vüsali daymaz olsun xar insan,  
 Yemək duz heç dəyərməti udum qan.  
 Əgor qalsan da fil tapdağı altda,  
 Əl açma bir xəsis görsən sən əsla.  
 Gəzincə bir kömək sən qurbağadan,  
 Suda xoşdur balıqlar tək boğulsan.  
 Taparlar pak sudan saf durr ancaq,

Haman torpaq gəzənlər tapdı torpaq.  
 Neçin bir xırda daşda mən qazım kan?  
 Neçin yağsız çıraq üçün verim can?  
 Elə bir suxa can verdim, edər naz,  
 Görüb ancaq kəsək, qarğısı qonmaz.  
 Mənə mən tək gərk namuslu həmdəm,  
 Olar həmdəm tovuz üçün tovuz həm.  
 Yeri öpdü o dəm əvvəlcə Şapur,  
 O sonra atəş üstə səpdi kafur.  
 Bu tündlükdə nə lazım həddi aşmaq?  
 Büyüklükdür güzəşt ilə yanaşmaq.  
 Olar bir şimşək aşıqlarla qovğa,  
 Kobudluq naz ilə olmaz bir amma.  
 Qızışmışdırsa Şirin, üzrү çoxdur,  
 Şirinlik istiliksiz, bil ki, yoxdur.  
 Nə tək Şirin, olan hər ağzı xurma,  
 Deyil bir loğma da çərdəksiz əsla.  
 Başın harlansə Şirin səfrasından,  
 Uzaq dur Şirinin sən halvasından.  
 Məgər oldu bu səfradan xəbərdar,  
 Şəkər altında Şirin sirkə saxlar.  
 Var iso turşuluq, şirinlik amma,  
 Yoxundursa, burax, sevda və səfəra.  
 Doyantək aslan aslandı, it itdən,  
 Gözəllər doysa tez, bilmə əcəb sən.  
 Gözəl zülm etsə, ondan dönmək olmaz,  
 Edər maşuqələr, bir qaydadır naz.  
 Olu bədxasiyyat cümlə gözəllər,  
 Qoxu, ya rəngsiz olmaz birçə dilbər.  
 Tikənsiz hanı gül, ya bir çiçək var?  
 Hani bir xətt, yara vurmazsa pərgar?  
 Gözəl dikbaşlığı bir köhnə qayda,  
 Vurarsa su ilanı, qorxma əsla.  
 Xilas olmaq dilərsən qəm selindən,  
 Ayaq bir yerdə saxla dağ kimi sən.  
 Söyüd tək hər küləkdən dalgalansan,  
 Deyilsən bir samanca dağ da olsan  
 Olar xoş kama nakamanlıqla yetmək,

Gələr ənbər xam olsa, xoş stir bərk.  
 Hücum etmək o Aya olmaz əsla,  
 Əl atmaq Aya mümkünmü, bir anla.  
 Qadındır, gol qapı bağla, dayan bərk,  
 Düşər bir gün bacandan, gördün Ay tək.  
 Qadınla, Ayda adətdir haçandan,  
 Qapı bağla, gələr onda bacandan.  
 Düşünmə o, bu dərdlərdən uzaqdır,  
 Dözür ancaq, demə qəməndən iraqdır.  
 Cəfa dağı başından düşsə bir daş,  
 Sənin kölgən simar, ondan gedər baş.  
 Bu vəhşətdən tikanlar versə dövran,  
 Keçər sənda otəkdən, onda candan.  
 Sən ancaq bir gecə səbr ilə ol yar,  
 İki canlı gecə gör neylər aşkar.  
 Bu tale daim olmaz eyni qayda,  
 Su axmaz eyni yerdən eyni çayda.  
 Bütün il kama yetməkçün yox imkan,  
 Olarsan gah əziz, gah xar olarsan.  
 Edərsə dövlətə bu bəxt bir naz,  
 O dövlət əhlini incitmək olmaz.  
 Nə səmtə firlənib dövr etsə pərgar,  
 Gələr ilkən möqəmə bir də təkrar.  
 Xam ürgə öyrədən kəs işlər usta,  
 Onunla davranan səbr ilə asta.  
 Elə cılçıl onun səbri həyatda,  
 Oturdar hər kimi istor o atda.  
 Olar bəndən xilas səbr ilə adəm,  
 Açıqdır səbr hər müşkuldə hər dəm.  
 Açılmışdır çətin olduqca bağlar,  
 Güllər şam, harda görən ki, mum ağları.  
 Ümidim var, keçər qalmaz bu möhmət,  
 Yetər təzliklə şah kama nəhayət.  
 Bu vədəylə o etdi şahi çox şad,  
 Pozulmuş könlü şahın oldu abad.  
 Üzündə qoydu şahın bəxtdən xal,  
 Keçirdi ulduz, o açdı xeyir fal.

## XOSROUVUN ARXASINCA ŞİRİNİN ONUN DÜŞƏRGƏSİNƏ GETMƏSİ

O sözlər sahibi, dünya görən ər,  
Vəziyyətdən bu cür söylər xəbərlər.  
O şahsız Şirini dərd aldı möhkəm,  
Durub daş qəlbənə daş basdı bir dəm.  
O məst nərgizlərə kirpiklə vurdu,  
Əliyə başına hey döydü, durdu,  
Bir ah çəkdi, havanın bağıri yandı.  
O ağlar gözlərindən yer sulandı.  
Tökündü kirpiyi gözdan onun qan,  
Axırkı qanlı yaş olduqca nalan.  
Yarımcan quş kimi hey səndəldəri,  
Səmən sarı o nərgiz dürr əldəri.  
Nə bir qəm çəkməyə qəlbində taqət,  
Nə toxraq verməyə qəlbə o qüvvət.  
Bu cür taqətsiz o şura gəlirkən,  
Utandı tutduğu dikbas əməldən.  
Çəkib tez tapqrını Gülgünün təng,  
Həm at Gülgündü, həm gözlərdi gül rəng.  
O atla çıxdı qəlbində bir arzu,  
Oturmış atəş üstdə sanki bir su.  
Əcəb nazikdi yol sanki o qaşlar,  
Qaranlıqliq gecə sanki o saçlar.  
O, dar yolla at üstündə gedirdi,  
Qaranlıqla o, haqqı yad edirdi.  
O dünya ölçən at aləm gəzərkən,  
Girov qapmışdı göy çərxin olındən.  
Qulamlar qaydası yol tutdu, getdi,  
İz aldı, Şəbdizi o, təqib etdi.  
O qoldı harda şah salmış düşərgə,  
Atı şah çadırına sürdü o, öncə.  
Keşikdə gördü dillər bağlı qalmış,  
Nə sərhəng var, həmaillər açılmış.  
O mahtabını verib ofyun bayaqdan,  
Olub məst uyğudan, düşmüş ayaqdan.  
Onu yordu baxıb nəzzarə etmək,

Bu yerda bilmədi bir çərə etmək.  
Baxıb şah çadırından gördü Şapur,  
Gəlir gəndən bir atlı xeyli mağrur.  
O parlaq aylı axşamda haman dəm,  
Yatırılmış Xosrovu əfsunla möhkəm.  
Çıxıb Şirin sarı getdi sənətkar,  
Qulamları olmadı bundan xəbərdər.  
- Nə insansan - dedi - ey şux pəri sən,  
Deyilənsən pəri, bəs nə gəzirsin?!  
Bura sır gəlsə, qalmaz taqət onda,  
İlan gəlsə, olar burda qarışqa.  
Baxıb gördü bu, Şapurdur o dilbər,  
Düşüb Gülgündən o, qoldı borabər.  
Təccüb qaldı Şapur burda bir dəm,  
Yaxın getdi görə kimdir bu adəm.  
Görüb Şapur o hüsnü qaldı çəşbaş,  
Göyo atdı papaq, əydi yero baş.  
- Nə olmusdur - dedi - ey nazının kəs,  
Biza torpağın olsa tutuya bəs!  
Pərisimə ona göstərdi hörmət,  
Qadınlar qaydası orz etdi diqqət.  
Əlindən tutdu, bir səmtə apardı,  
Dedi öz sərgüzəştindən - nə vardı,  
Danışdı şuxluğu, nadanlığından,  
Xəcalət çəkməyi, peşmanlığından,  
Deyib əfsanələr, tərs anlamaqdan,  
Xoruz tək orda vaxtsız banlamaqdan.  
Dedi sonra: - O şah ta çapdı, getdi,  
Könül qomılarda qaldı, nələ etdi.  
Bu işlərdə elə biçəra qaldım.  
Şəbərdən gen düşüb, avarə qaldım.  
Qalib biçərə, göstərdim man ərlik.  
Zərurət düşsə, eylər ahu şirlilik.  
Özün bir bəxtə bax: haq, təqdirindən.  
Yaman bir kimsəyə rast olmadım man.  
Bu istəklər düzəldidi istəyimcə,  
Bu bir düz hökm ilə düz gəldi, mənəcə.  
Səninlə qorxudan çıxdım tamam man.

Tapar səndən uğur işlər təmamən.  
 Mənim səndən iki arzum var ancaq,  
 Rəvadırmı məni biçarə qoymaq?!  
 Biri məclis qurub şah eyş edəndə,  
 O «ənənə olsun!» səsi orşa gedəndə,  
 Məni bir güşədə tənha oturt son,  
 Bu sırrı bir kəsə amma deməzsən.  
 Görüm mon Xosrovu keyf eyləyən dəm,  
 O canlar başlayən hüsnə baxım həm.  
 İkinci xahişimdən həm ol agah,  
 Kəbənsiz baxmasın mən səmtə heç sah.  
 Əgar varsa bir iş görmək xəyalın,  
 Qaranlıqdan giriş ta var macahlın.  
 Əgar yoxdur durub burdan gedim mən,  
 Dönüm öz qəsrime artıq bu yerdən.  
 Nə istər bildi Şapur Şirin ondan,  
 Yüz and içdi, qəbul etdi o, fərman.  
 Düşür axura Gülgün sanki Şəbdiz,  
 Çixır eyvana Şirin sanki Pərviz.  
 İki qəsri var idi şahın orda,  
 Tutulmuş gövhərə sanki Sürəyya.  
 Biri aşkarı mey nuş etmək üçün,  
 Biri gizlində gözdən, yatmaq üçün.  
 Pəriüz dilbəri bir parça nur tək,  
 Apardı gizli, çadır səmtə tez, tək.  
 Əlinəndə tutdu, əyləşdirdi məhrəm,  
 O gərəksədə qapı bağlandı möhkəm.  
 Gəlib şah yanına durdu sevincək,  
 Dayandı xidmət üçün bir qulam tək,  
 Gəzib gülşəndə seyr eylərdi bəzən,  
 Durub şam yandırırı gah da birdən.  
 Oyandı uyğudan şah nagahandan,  
 Deyərdin saçdı Ay nur asimandan.  
 O öyüdü Şapur: - Mən yuxlayarkən,  
 Oyaq qaldın tamam böxtin sayaq son.  
 Sənin böxtinən gördüm xoş bir uyğu,  
 Uşurdum göydə şadlıqdan, nədir bu!?  
 Baxıb gördüm böyük bir bağdayam mən,  
 İşiqlı bir cıraq tapdım o yerdən.

Cıraq nurlar saçırıda sanki bir şam,  
 Buyur yoz, bir görüm nəymış bu röyam!  
 Dil açdı yozmağı röyanı Şapur,  
 Dedi: - Ondan günün bir gün tapar nur.  
 Olar zülmət gecən bir nurlu gündüz,  
 Dodaq bal sevgilin qarşı golər düz.  
 Bu müjdəylə olar xoş mey sofası,  
 Yeri örtüsün o ləlin kimiyası.  
 Sabah tezdən quraq şahanə məclis,  
 Coxillik bir şərab olsun və nərgiz.  
 Saçarkən tezca Məşriqdən günəş nur,  
 Dənizdən toz kimi qalxanda kafur.  
 Süzək kafur otır mey cama hər dəm,  
 Bu doryadan qaçaq cam ilə biz həm.  
 Sevinəndən şah açıldı lalələr tək,  
 Yatıb göz yumdu bir nərgiz kimi bərk.  
 Səhər tezdən Günəş, dövr eyləyərkən.  
 Cahan Cəmşid libası geydi birdən.  
 Gəlib məşqu torəfdən oğru xəlvət,  
 O, şübhün dilbərindən çalrı ziynət.  
 Görüb quşlar bu haldan hürkdü dərhəl,  
 Deyərdin oynadırlar sanki xalxal.  
 Oyandı uyğudan Xosrov haman dəm,  
 O, aksamı yuxuya şaddı möhkəm.  
 Buyurdu bi də bir çadır qurulsun,  
 Uca dağları yanında bir çop olsun.  
 Təbillərdən səda ərşə ucaldı,  
 Yaman göz xəznə tək gizlində qaldı.  
 Uzun, en altmış-altmış düzəlmiş,  
 Camaa ol-olüstü seyrə golmiş.  
 O sərhənglər taxıb şahlıq həmail,  
 Qapı, dərgah alıb zərrin şəmail.  
 Papaq bayraqda tellər tək oyılmış,  
 Durub saf-səf o deyləmlər düzəlmiş.  
 Qara qullar tutub dəhlizdə məskən,  
 Sipahalar bağlı qalmışdı həbəşdən.  
 Həbəş qullar qara, ağ çinli türklər  
 Gecəylə Ay durub sanki bərabər.  
 Çəkik gözlər yolu koşmış qılıncla,

Səbə yol tapmaz ordan keçəsə əslə.  
 Çəkilmiş növbə kəndirlərlə mil-mil,  
 Çəkirdi növbə bağlanmış filə fil.  
 O gərdəklər qurulmuş dövərə-dövərə,  
 Günaşla Ay üçün bağlıydı çevrə.  
 Bu gərdəkdə o Çin şahı oturmuş,  
 O gərdəkdə bu Şirin qəmli durmuş.  
 Döşənmiş zər xalı şahanə, əlvan,  
 Alardı xəzna bir yel keçəsə ordan.  
 Alırkı torpağından xəzna hər yel,  
 Bu imiş «Yel götirmiş xəzna», düz bil.  
 Ora yiğmişdi carçı kimşə məhrəm,  
 Edib naməhrəmi ordan konar həm.  
 Hüzurunda o şahın yoxdu yad kəs,  
 Saray əqli, qulamları qalan bəs.  
 Ədəbli bir neçə aqıl nadim həm  
 Oturmuş kürsü üstədə şaha məhrəm.  
 Qoyulmuş orda qablar çoxlu əlvan,  
 Bu, zümrüddan, o, yaqudun noğuldan.  
 Tutubdur bir xəzinə əldə hər kəs,  
 Tutulmuş daş-qasa ənbər, turunc bəs.  
 Qızilla doldurub ovcu odur şah,  
 Axır ordan qızıl, sixdiqda nagah.  
 Dayanmir əldə cam, saqı süzür mey,  
 Müğənni dalbadal nəğmə deyir hey!  
 Oturmuş Barbað, almışdı bərbət,  
 Fələk dünyə üçün çəkmış mögər xətt.  
 Boşaldır cibləri sehr ilə hər dəm,  
 Səfa bəxş eyləyir qəlbə bir aləm.  
 Dünyün vurmaqdə idι qəlb odundan,  
 O, udla Davudu səsəldəri hər an.  
 Ürək xoş nəğmədən əldən gedirdi,  
 Nəfəs İsa kimi can bəxş edirdi.  
 Danışlıqca, haray saldıqca bərk ud  
 Ürək manqaldı sanki, yandırır ud.  
 O, sehr ilə saçır əldən şəkərlər,  
 Gecəqışlar yatır ondan sərasər.  
 Qulaqburma görüb odlandı bərbət,  
 Burulmaqdən tutub od, yandi bərbət.

İpək tellərlə mizrab tam bir ecaz,  
 Götürdü aləmə aləm bir avaz.  
 Nikisa adlı bir çəngçi var idi,  
 Əmir, munis nadim, bəxti yar idi.  
 Bu çəngbel, ərgənən icad edən kəs,  
 O şirinlikdə avaz görməyib bəs.  
 Çıxarmış ölçülü avaz o ruddan  
 Qoyubdur nəğmədə təqti o insan.  
 Elə şirin çalar çəngi o hər dəm  
 Ki, quş görssə, salar qəmdən qanad həm.  
 Havalarda o gözlər ölçü, ahəng,  
 Görüb Zöhra durub oynar həməhəng.  
 Özün həm Zöhrədən artıq tutardı,  
 Onunla bəhsə cürət kimdə vardi?  
 O məclisdə od aldi eys-işrat,  
 Bu yanda çəng inildər, orda bərbət.  
 Ötür bərbətlə bir cüt quş kimi çəng,  
 Qovuşmuş sanki bir tello o bir rəng.  
 Tərənnümlər alır başdan xumarı,  
 Deyir bu döz, alır digər qərəri.  
 O ahlardan ürəklər parçalandı,  
 Qulamlar şah ilə dikbaş dolandı.  
 Buyurdı şah, qulamlar getsin ordan  
 Çixır kaklık kimi onlar hüzurdan.  
 Qalan şah idi, Şapurdu, çalanlar,  
 Saraydan getdilər artıq qalanlar.  
 Setarla Barbað ərz etdi dastan,  
 O sarxoşlar havası çalı qəsdən.  
 Nikisa çəngini dilləndirirdi,  
 O mirzab ərgənən dindirirdi.  
 Edirdi canı şah onlara qurban,  
 Qapı açmışdı xəznayla ürək, can.  
 Bu göy çadırda olduqda kənar şah,  
 Çadırlar dilbəri Ay gəldi nagah.  
 Oturmuş orda bir çadırda bir nur,  
 Dönürdü başına pərvana – Şapur.  
 Dedi bir pərdə künçündən o canan:  
 - Gətir bir mütərübü, vardırsa imkan.  
 Bu dərgahda otursun əldə bir çəng,

Mənim hər yanğıma tutsun o, ahəng.  
 Mənim halim nadir, olsun xəbərdar,  
 Nəyi mən söyləsəm, etsin o, təkrar.  
 Nikisanı apardı Şapur onda,  
 Oturdu gəndə Şirinin yanında.  
 «Bu məhrəm çadırı baxma – dedi – sən,  
 Sən ondan şəhərə layiq nəğmə öyrən!  
 Bu çadırдан gölən tərzə dürüst qal,  
 Nə əmr eylərsə sən, ancaq onu çal.  
 Bu yanda Barbad bülbü'l kimi most,  
 Nikisa əldə çəng durmuşdu sərbəst.  
 Yanır ənbərlü şamlar nurlu, parlaq,  
 Bu oddan, tüstüdən cənnət kimi bağ.  
 Maraqqdaydı bu dom şah ki, çalanlar,  
 Nə tərz ilə deyərlər dastanlar.  
 İpək tellər saz üstdə avaz almış,  
 Qulağından o, çəngin halqa salmış.  
 Odur bir nəğmə qalxır, pərdələr zil,  
 Qazol çəngin yanında zülfə mail.  
 Nikisaya deyir Şirin ürəkdən:  
 «Qəmimdən de, çəkinmə heç nədən sən.»

## ŞİRİNİN DİLİNDE NİKİSAININ QƏZƏL DEMƏSİ

O Şirin söyləyin qayda Nikisa  
 Tez etdi bir qəzəl rast üstdə ifa.  
 «Bir an dur, yatma, ey bəxtin gözü sən,  
 Görərsən bəlkə də bi bəxt üzü sən.  
 Ey ümmid sübhü, çıx səbrin dağından,  
 Könü'l gün tak işıqlansın qoy ondan.  
 Beş-üç gün yarım ol, ey bəxt, amandır!  
 Açıq tap, məndən aç bəndi, zamandır!  
 Bu yerdən qaldır, ey tale, yetər, baş!  
 Bu gücsüzlük nödir, ondan uzaqlaş!  
 Hünər, himnətlə əl qaldır, haray sal,  
 Qoşun çəkmış kədər, qəm, vur, zəfər çal!  
 Ciyər yanmaqdadir, qəlbim tamam qan,

Əgər rəhmanın var isə, cəld davran!  
 Nə məntək bir yixilmə var, zaif var,  
 Nə mən tək bir hərif vardır fədakar.  
 Əla qalxib sū tökmək bilməsəm də,  
 Bişirrəm mən kabab atəş sinəmdə.  
 Yararlı olmasam şərbət verim mən,  
 Gələr açmaq şorab ağızı əlimdən.  
 Gen olsun da naxış tikməkdən axır,  
 Üzərrük yandıra bılləm mən axır.  
 Əlimdən gəlməsə bir çin vurum mən,  
 Bacarram ki, tozu çırpmı atəkdən.  
 Məni atma yera sən kölgələr tək,  
 Yixildim yerlərə qomdan özüm bərk.  
 Sənin Pərvinin olsun evdə hər dəm,  
 O, çəksin dördəni bir Zöhra tək həm.  
 Sarayında nə xidmət istəsən sən,  
 Nə şahlıq, bir kənizlik eylərəm mən.  
 Sorusundan halim arzunla necəymış,  
 Bilib, qalxib soruşmaq dəxi nəymış?  
 Qərib həli nolar, qəmılarda qalsa,  
 O, işdən düşsə, həm min dərdə qalsa!?

O gül tək esq ilə cirdimsə pərdə,  
 Bir aləm görməmiş qaldım bu dərdə.  
 Bu torpaq tək oxa oldum hədəf mən,  
 Qocaldım laşlər misli cavankən.  
 Ümidiş aləmi mən badə verdim,  
 Xəyal ilə əcəb günlər keçirdim.  
 Nə arxam var, görünüm ondan xeyir mən,  
 Nə böxtim var, həya etsin qəribdən.  
 Dedi bir heç nəsizə qərq olan kəs:  
 «Ölən hər kəsə bəxt olsun gərək bəs!»  
 Murada yetmədim, tapdım tak aram,  
 Nə etmək, böylədir sonda olan kam.  
 Mənim kamının düzəlmirsə cahanda,  
 Budur cəhdim ki, kam al sən zamanda!  
 Bu yanmaqdən mənə var xeyli fayda,  
 Kasıblar xeyri tüstüymüş bu qayda.  
 Sənə hökm eyləmək fikrim yox əsla,  
 Məni bundan əziz tutsan, nə amma?»

## XOSROVUN DİLİNDƏN BABƏDİN QƏZƏL DEMƏSİ

Qəzəl bitdi, Nikisa susdu, həm çəng,  
Setarla Barbad oldu hamahəng.  
Var idi məst aşiqlik səsində,  
Qəzəl başlandı üşşaq pardosində.  
«Şəhər vaxtı içib mey, məst düşdüm,  
Bu cür məstanə bir bağa yetişdim.  
O bağda bir bahar gördüm al-olvan,  
Qalibdir qarğı cangında, tökür qan.  
O yüz yarpaq gül üstədə yüz də xar var,  
Düşübür xəzna zindana, hasar var!  
Qapı bağlı, hasar içra o dilbar,  
Qifil qırmağa can cürotmü eylər?  
Parisima idi, doğmuşdu candan,  
Ağacda meyvalar növ-növ, al-olvan.  
Təzə-tər meyvalar gördüm ağacda,  
Xumarlıq qaldı seyrindən bu başda.  
Pariyüzlü uca bir qəsrə getdi,  
Pəri tək qəlbimi divanə etdi.  
Ayıqlıqda xəyalımda kədər, qəm,  
Pəri olmuş müdəm fikrim, düşüncəm.  
Əgor yatsam, içim əfsanə söylər,  
Pərilərtək məni divanə eylər.  
Pəri gəzmək qalib divanələrdən,  
Nə şenlikdən, gəzər viranələrdən.  
Pariyüzlü füssunkar xəznelər tək,  
Bu viran mülkə bənd olmuş yaman bərk,  
Çıxarsam xəzənəni viranadən mən,  
Edordim tac üçün bir dürr onu mən.  
Qəsəm cadu xumar nərgizə hər dəm,  
Olar lal qəməzsindən cadular həm.  
Qəsəm bir zülfə, qalxar tüstülər tək  
Yaxar bir təstü tək odda məni bərk.  
Qəsəm qalxan səsə dindikcə xalxal,  
Qoca zahidə qoymaz, görəcə bir hal.  
Qəsəm mirvari zinatlı o məhdə!  
Qəsəm mirvari dişlərdə o şəhəd!  
O tac üstündə ənbər sürtməsinə!

Saçın şirmayıda dövr etməsinə!  
Qəsəm bac verməyən işvəylə naza!  
O nazdan xoş galən üzrə, niyaza!  
Hilal qas tağına! Xoşdur o surət,  
Çökilmış sanki fərmənda iki xətt.  
Qəsəm ox kirpiyə, birdən toxunsa,  
Olar Harut ürəyi parça-parça.  
O gözəl kı, mən eylər məzəmmət,  
Vurur göz, söyləyir getmə o saat.  
O üz ki, yaş tökar gözdən, qəsəmlər!  
Tutar nöqsan, ayı görəməz o üz tor.  
O saçlar kı, uzundur qəmatin tək,  
Kəmənd olmuş qalançun, eylədim dərk.  
İlan zülfə, omuzlarda o hala!  
O qıvrımda, qulaqdə qılıq qala!  
O nərgizlər girov nərgizdən almış,  
O sünbül sünbülü min dərdə salmış.  
Otuz iki o tər lələ qəsəmlər,  
Onu yaqut qifil cürətlər gözələr.  
Qəsəm xidmətdə badamda o sehra!  
O innabın saçan hər lütfə, mehra!  
Ay üstündə quyu olmuş zənəxdan,  
Su içmişdir könlül daim quyundan.  
Buxaq halqana and olsun ürəkdən,  
Asılmış bir su zənn et ki, günəşdən.  
Qəsəm qoynunda bir cüt cana hər dəm,  
O narinədan alıbdır girdəlik həm.  
Gümüş barmaqda findiq görmüşəm mən,  
Tutub qaqumu öldürdü həsəddən.  
O ağ, billur biləklər dadlı, göyçək,  
Durubdur civa üstündə gümüş tək.  
O nazik bel, şüşə əndəmi gör sən,  
Şuşə yox, yoğrulubdur saf gümüşdən.  
Gümüş baldırlarından söz dənışsam,  
Yuxum gəlməz gecə, qalb olmaz aram.  
Ayaq torpağı artıqdır gözümüzdən,  
Ona and olsun, artıqdır özümüzdən.  
Əlim yetə, mənə bəxt olsa həmdəm,  
Ona mən yer verədim canda hər dəm.  
Əlimdən qoymaram olduqca mən sağ,  
Cahana şah, ona ollam qul ancaq.»

## ŞİRİNİN DİLİN'DƏN NİKİSANIN QƏZƏL DEMƏSİ

Bitirdi Barbad rudla havanı,  
Nikisa çəngi dindirdi navanı.  
Hisarı adlanan bir parda vardi,  
O, ondan bakıra səsələr çıxardı.  
«Könül, ey sarv, torpaq oldu, bir sən!  
Bu torpaq üstə nolar kölgə sərsən?!  
Boyun çökədin nədən mişkin bu ipdən,  
Hani bir boynu bağlı məntək eynən?!  
Əgər bikbaşlıq etdiməsə əmir tək,  
Yenə boynumda bağ gəlləm əsir tək.  
Mənim siğmaz evimdə asiman ham,  
Bu viranda siğarmı iki aləm?!  
Qarışqa evi nə, nə fil ayağı?  
Hani milçəkdə güc simürg sayağdı?!  
Quyu görə, ora enməz səmalar,  
Behişt hardan siğar otda, yuvalar?!  
O baş ki, dəyməyir olsun o, dərbən,  
Nisar olsun ona şah taxtı hardan?!  
Dünən, baxma, səni cana yetirdim,  
Budur bax, başda göz bir can götirdim.  
Yanında xahişə yox məndə cürət,  
Kərəm səndən gələ, eylər şəfaat.  
Necə üzr istəyim, məndə günah çox,  
Bu üzr üçün bəhanə yox, səbəb yox.  
Edərdim səcdələr qarşında min yol,  
Dinardi əfv olunmaq töbli bol-bol.  
Didərdim torpağı min yol üzümlə,  
Silərdim abrı torpaqdan dözümlə.  
Üzümlə yumşalar görsən büsəti,  
Verər bəxtin bağışlanmasıq bəratı.  
O şah tale kitabında bu söz var:  
O peykin bəxtinə bil Ayı sordar.  
Mən ay tale olan eynən o peykəm,  
Ayağım yollar ölçür burda hər dəm.

Coşan qəlbimdə, ey sevdalı dildar,  
Sənə ərz etməyə gizlin sözüm var.  
Xəbarlar bildirən bir qasidəm mən,  
Verim qoy xəznən üçün borc, götür sən.  
Dilim xırdaçılıqla etdi bir naz,  
Gətirdim tənbəh üçün, keçmək olmaz.  
Dilim odlar saçılıb ötmüşə dil-dil,  
İki ləl üstünlə qoydum, özün bil.  
Gözüm türklükdən olmuşsa əgər dar,  
O comərd hindli tək üzr istər, ey yar.  
Bir ox qoymuş qasılm yayı, çəkib bərk,  
Yayın vardır sənin də, ox qoypub çək.  
Qaçırılmışa boyun zülfüm əmirdən,  
Səbəb vardi, caza aldı o birdən.  
Olub sərxoş bir ox atmışa qəmzəm,  
Ayiqlanın torpağın olmuş o sūrməm.  
Qəmindən zülfümü gördüm pərişan,  
Onu zəncirə çəkdirəm mən peşiman.  
Başı moşəl kimi qoymum qapında  
Canı bir şam kimi yandırdım onda.  
Əgər qurşansa xəttin qana burda,  
O tapmaz nöqtə də xətdən kənardı.  
Xəyalın görə hər yönələn məni kəm,  
Ətayından tutar göz yaşlarını həm.  
Əqiqin bundan artıq içsə, bil, qan,  
Bu dür dişlər didər onları asan.  
O bağam mevvəmi yoxdur dərən kəs,  
Qapı peydə, görünməzdir qifil bəs.  
Əl atsa narıma kim səndən özgə,  
Onu məst cılyər məndən bir işvə.  
Sənin şəkkər dodağından savayı,  
Bu badamdan alar kim doxi payı?!  
Sanib findiq bu başa daş da çalsan,  
Bu innabım sənindir, hər kim olsan.  
Dilərsə püstə hər kəs şəkkərimdən,  
Ona gülləm o püstə ağızı tək mən.  
Turuncumdan kim istər bəhrə görmək,

Tikan üstdə gəzər hər dəm turunc tək.  
 Kim istər xurma darsın bu ağacdən,  
 Görər məndən tikan ancaq o insan.  
 Əgor məndən umarsı hər kim alma,  
 Uşaq tək aldadıb verrəm mum alma.  
 Günsər gəlsin, o Ay gəlsin deyil qəm,  
 Olar bir tək sənə qismət bu meyvəm.»

## XOSROVUN DİLİNDƏN BARBƏDİN QƏZƏL DEMƏSİ

Dedi qıssə Nikisa dindirib saz,  
 Setarla Barbəd qaldırırdı avaz.  
 İraqı bir hava ötdü fələkdən,  
 Bu pərdəylə dedi, çaldı ürəkdən.  
 «Duyur yar atrini, yarəb, dimağım,  
 Xəyal bir xazna görmüsdür çırğığım.  
 Axar hansı bir arx ilə bi cür su?!

Nə yeldən bu ətir gəldi, nədir bu?!

(Səhər burdan bir ahu keçdi yoxsa?  
 Çadırдан nəfə asdı, qoydu orda?  
 Məgor qış çəkdi ondan bir taravot?  
 Zühür etdi cəhənnəmdən bu cənnət?  
 Gecə hind oldu, göylər yoxsa Qeyşur,  
 O göylərdən yağan qar oldu kafur?  
 O Şirin bağına Xosrovumu gəldi?  
 Təzə bir yaz golib yerlərmi güldü?  
 Məgor Şirində şirinlik boy atdı?  
 O, Xosrova talatümlər oyatdı.  
 Şəkərlər saçıdı Şirində o innab,  
 O, Xosrov tutı oldu, qaldı bitab.)  
 Məgor qaldırırdı baş bir sərv bağda,  
 Ucalmaq hökmü tez durdu ayaqda.  
 Batan vaxtı tovuz rəngli o al Gün  
 Qanadını töküdü Cəm gülzari üçün?  
 Bacamdan Aymı düşdü yoxsa birdən,  
 İşıqlandı gecə həm yerbəyerdən?

Məgor cənnət nəsimi asdı burdan,  
 Bu şadlıqlar, sevincər yoxsa hardan?!  
 Qola qonmuş bir ağ tarlanı yoxsa,  
 Gecə gülzərini atmışını qarğı?  
 Biza abi-hayat olmuşmu qismət,  
 Diriltmiş qəlbə gizlincə, nohayat?  
 Məgor bəxtin çırğığı yandı möhkəm,  
 Qanad yandırırdı bir pərvənə tək qəm?  
 O Şirin yoxsa bal saçdı dodaqdən,  
 Ucaldı qılıqallar hər bucaqdən?  
 De, ey tale, o dildara ki, ey yar,  
 O xoş bəxti bizə son bir də qaytar.  
 Uzaqdır yaxşılıqdan səndo xislət,  
 Sözü düz söyləmək-mərdlikdə zinyət!  
 Əkkirən arpa, biçdim bugda sonda,  
 Yeritdim arpa, göstərdim soyu bugda.  
 Açıqlandım sənə dikbaşlığımdan.  
 Budur ram olmuşam, nəymış gör insan.  
 Əlin kəsməzlər, olsa oğru hindu,  
 O, comərrddir, əgor olsa həm oğru.  
 Bu şahlıqda mənim könlüm yox əsla,  
 Kənəl dərdim mənim çox-çoxdur amma.  
 Ürək qəməndən, tökər qan ağlamazmı?  
 O zəlim da məgor qan ağlamazmı?  
 Bodən qorxur bu hicrandan, nə etsin?  
 Nə kafir qorxmayırdı ondan, nə etsin?  
 Qom altında bu ruhum oldu tapdaq,  
 Təpik vurdum nəyim var bəxt-alçaq.  
 O zülfüşüz ürək getdi əlimdən,  
 O zülfə bağladım qəlbə nədən mən?  
 Dodağınla mənim xəlvət işim çox,  
 Mənim bundan da vacib bir işim yox!  
 Məni görmək xəyalın varsa xəlvət,  
 Saqın, gül ver, tikan göstərmə, əlbət!  
 O mürçündə sənin mərhəm var ancaq.  
 O, qurtarmaz bizə pay versən ancaq.  
 Pis olmaz öylə bir abi-hayatdan  
 Zəkat alsa, bu yağma görmüş insan.

## SİRİNİN DİLİNĐƏN NİKİSANIN QƏZƏL DEMƏSİ

Bu qayda Barbađ çaldı havanı,  
Nikisa ərşə qaldırıldı nəvanı,  
Açıb novruz gülü tək bir gözəl rəng,  
Qəzəl söylərdi novruzda tutub çəng.  
«Gözüm nur tapdı səndən, ey gul, əhsən!  
Olub kuyun mənimçün güllü gülşən.  
Xayalın ruhumə hər yerdə sarvan,  
Tozun göz dərdim üçün oldu dərman.  
Alır mişk ətrini səndən dımağım,  
İşıq tapdı səninlə sübh çıraqım.  
Gözümən sən, gözümçün bir çıraqsan,  
Çıraq ilə o şəmə nurlu bağsan.  
Na içdin mey, üzün sanki bahardır,  
O meydən daim iç ki, xeyri vardır.  
Cavanlıq tək camalın oxşayı can,  
Cavanlıqla can oynarmı bir insan?  
Əgər sən da ələ bir ayna alsan,  
Öz eşqindən olarsan məst asan.  
O Çin aynasını tulla əlindən,  
Na xüdbinsən, fəqət görsən səni sən,  
Neçün ayna tutu əldə hər adəm?  
Yeni bir əksə maildir o hər dəm?  
Sənə ayna deyildirmi bu göz bəs?  
Görünməz səndən özgə onda bir kəs.  
Ulu allaha and olsun! Sərasor  
Ömür sənsiz acı bir zəhra bənzər.  
Acı olmuş vücudum, hiss edib sən,  
Dodaq ceynərsən ud tək yandırarkən.  
Ürəksiz bir kəsi qəlbini atıbdır,  
Min əhsən rəhminə, rəhma çatıbdır.  
Zəhərlənmiş mənəm, səndə o dərman,  
O son xosgünlü, mən hər gün nigaran.

Güman etdim əgər bir dərdə düşsəm,  
Əlimdən sən tutarsan, çəkmərəm qəm.  
Yixildim, məst, zəif düşdüm bu gün mən,  
Ayağı bəndə saldım, tutdun əldən.  
Edib sən dostları xar, öldürürsən,  
Bu, comərdlik deyil, yar öldürürsən.  
Vurursan köksümə hər dəm tikanlar,  
Məni vurma, vurursan, oxşa nolar!  
Bu dilsizlər sözü olsun dilində,  
Gətir meydana qurşaq var belində.  
Yoxumdur heç nə, köç saldım qapında,  
Olur bərk üz kişi pis gün tapanda.  
Kiməm mən ki, poladdan bir hasardan,  
Çıxardım bir çiraq tufanda asan.  
Uca əldən sənə heç yetməsəm mən,  
Əlaltı bir kəsəm, əmr eyləsən sən.  
Əlaltıdır bu büt, göl tökmə sən qan,  
Taparmı büt pərəstən Kəbə nöqsan?!  
Camalından uzaq düşdüm bu yolda,  
Burax bəri edim gəndən tamaşa.  
Səni mən yad edib ömrü keçirrəm,  
Sayıb günlər ümidiłr qılba verrəm.  
Na xoş gündür, qucaqlarsan məni bərk,  
Mənən sən mey verərsən, inləyər çəng.  
Gecə naz ilə zülfündən tutam bir,  
O sübhün şəmi tək birdən yatam bir.  
Gecə mey rəngli ləlindən olam məst,  
Yatam tək bir yan üstdə ta qiyamət!  
Bu mən, bir də o qarşında baş əymək!  
Güçüm yox ayrıñq paltarı geymək.  
Daha verdim sənə hər ixtiyarı,  
Özün bil, oxşa, ya möhv cylo bəri.  
Düşüb qarşında ölsəm mən, deyil qəm,  
Onu sənsiz həyatdan yaxşı billəm.»

## XOSROVUN DİLİNĐƏN BARBƏDİN QƏZƏL DEMƏSİ

Dedi nəğmə Nikisa dindirib çəng,  
Setarla Barbəd qaldırdı ahəng,  
Həzin bir səsə, sanki üzr istər,  
Silafanda qozəl səsəndi əzber.  
«Mənə kuyunda, ey hüsnün çıraqı,  
Basırılmışdır fələk keçi ayağı.  
Qoyun tək başımı kəssən əgər sən,  
Qaçım qoy kuyuna it tək haman mən.  
Aparsan könlümü, xoşdur bu, ey yar!  
Ürəksizlikdən artıq nə sənət var.  
Bədən dözmürsə dünyada bu dərdə,  
Başa yük olmasın qoy qom bu yerdə,  
Əgər çəkmirsə xidmətdən əziyyət,  
Nə lazımlı qolb əgər etmirsə xidmət.  
Çalışdım ki, alıñ mən qəlbəi səndən,  
Səninlə getmər iş düz, neyləyim mən?  
Nə səndən qəlbəi almağa var imkan,  
Nə qəlbimdən gedər dərdin çox asan.  
O canıncın, yetər, qaldım əlində,  
Bu canım qərq olub qanlılar selində.  
O ceyran ovlayan gözlər, nə gözlər?  
O ahundan gözüm hər dəm qəm izlər.  
Günəş səmtə gedən bir zərrə tək mən  
Ümidsiz həldayam, sən gen düşübən.  
Yanundan ayrı düşdüm xəsta, tonha,  
Düşüb ayrı balığla sanki dərya.  
Yetər Ay tək buludda vermişən yer,  
Bu baş məndən, qılınc çok, ya ki tac ver.  
Yeni bir rəy yarandı hüsn elində,  
Qoy olsun mərhəmət hökmü əlində.  
Bu ömr əlli və ya altmışdır ancaq,  
Nədir yüz-yüz düyünlər cana vurmaq?  
Bir ömr oldu, gözümde tutdun aram,  
Mən öpdüm torpağından tək bir axşam.  
Yəqin bil ki, üzüm gülmüşə səndən,

Diriltdin bir ölen şəxsi o gün sən.  
Yetiş bir donmuşu nurunla parlat,  
Dirilt bir ölmüşü busonla, əl qat.  
Nə xoş gündür o gül rüxsarı görmək!  
O avazı eşitmək nə mübarək!  
İşin tərsi odur gözdən nihansan,  
Olur abi-hayat gizlin yamandan.  
O allah ki, bu cür xilqət yaratmış,  
Bədən, can sahibi surət yaratmış,  
Ümidim var, elə etsin üzündən  
Gecəm bir gündüz olsun, şad olum mən.»  
Məharət gördü Şirin Barbəddə,  
Çatıb eşqin sözü gördü nə həddə.  
Ürəkdən bir hava qaldırdı birdən,  
Dedi: - Ey çəng çalan gəl çal bu cür sən.  
Elə çal ki, bu şah ayri yol alsın,  
Çəkincin iddiadan, söz qısalısm.

## ŞİRİNİN DİLİNĐƏN NİKİSANIN QƏZƏL DEMƏSİ

Tərənnümdə Nikisa adu etdi,  
Qozəl də rahəvi üstündə getdi.  
«Gəl, ey dilbər, mənə yar ol bū gündə!  
Keçib getdi dünən, qalmaz bu gün də!  
Gəl aç müşkülləri, biganə qalma!  
Ömür-gün tez gedir, astaş olma!  
Yetər hökm cylo yar tək, ta ki şahsan,  
Bünövrə daimi qoymur bu dövran.  
Bu beş günlük bina, bil, çox da qalmaz,  
Bu bərklikdən yapışmaq yaxşı olmaz.  
Çox asmışlar qazan, odsuz o qaldı,  
Çox aşlar bişdi, itlər qapdı aldı.  
Mey içsək yaxşıdır, durma, bu axşam,  
Sabah olsa aman, bir də alaq kam.  
Ümid vermir sabah üçün bu dövran,  
Bu axşam tapsın işlər bəri sahman.

Oyunlar çox gecə qurmuş bu dünya,  
Nədir sən bilmədin dünya, nə fayda.  
Baharin var bu gün bir bəhərə al sən,  
Deyildir hər fəsil novruz, bilirsən.  
O gül ki, qoxlamaz görso bir insan,  
Xəzən vaxtı olar yellərlə talan.  
O güllərdən güləb istər çəkərlər,  
Güləb vaxtı ötər, güllər tökərlər.  
Qızıl bir saxsı olsa bir nəzərdə,  
Na qiyatmədə mən ollam bəs o yerdə?  
O döryə sahibi, sonra bu damla!  
Günəş burda, gecə qurdub həm orda.  
Gözəllikdə iti bazarsan, ey can!  
Pis olmaz, yoxsula, azca yağ atsan.  
Bacarsan burda al həm də kasad mal,  
Yarar bir gün işə, etmə sən ehmal.  
Təmiz mal müştəri toplar, bilirsən,  
Olur lazım simiq-saxlaq da bəzən.  
Möhürlənmiş zər üstündür əyarda,  
Deyil bir heç o yonqarlar da burda.  
Qulaqda eşq halqam var, göl atma,  
Bu eyb ilə məni aldinsa, satma.  
Bu ömr ilə cavamlıqla tomonnam:  
Heyatdan çox budur, sandan tapım kam.  
Desən bir xoş xəbor, bundan sevinnəm,  
Çox üz vursan, çıxar əldən olan həm.  
Sənin eşqinlə əldən getmişəm mən,  
İçib xəlvətdə məst oldum bu üzdən.  
Uca, alçaq, acəb bir kölgəyəm tək,  
Ayağından başı yoxdur götürmək.  
Başım getsin, bu yoldan dönəməyim yox,  
Ölüb getsəm də, bir əylənməyim yox!  
Yetər həmsəhbətim olmuş xəyalın,  
Yetər həsrət məni qoymuş camalın.  
Cəfa etdin mənə hər dəm, dedin çək,  
Həmişə pərdədəydim nəğmələr tək.  
Gətir bir qanlı pərdə ta düşüm mən,  
Çıxım şimşək kimi qoy pərdələrdən

Əgər yağdanda yağ bir qaynamazsa,  
Çırraq gözdən üzü göstərməz əsla.  
Ayaq tozlarının olmuş gözdə sürməm,  
Mən allam busa səndən, həm də dərd, qəm.  
İçib mən mey səni durram, yatırıram.  
Olar xoş məst olum, sən yat, tap aram.  
Saçımı zülfünə mən bağlarıam bərk,  
Sənin eşqinlə gulləm, ağlaram bərk.  
Üzük qaşın gəzər köksündə hər dəm,  
Qolunda dəstəyin tutmaz xəbər həm.  
Basarsam bağırma birdən səni mən,  
Xəbər tutmaz ipək köynək bu işdən.  
Oyunbaz getdi etsin sırri pünhan,  
Qalım mən pərdədə neyçün nigaran.  
Əlimdən gəlməyən gördün nə iş var,  
Çıxar hər bir tikanimdan da gülzər.  
İlahi, eylə et qalib çıxım mən,  
Mənə bir yaxşı gün qarşı gətir son.»  
Bu dilbər beysi ta Xosrov cəsidi,  
Cirib paltarını, ah-nalı etdi.  
Dedi fəryad ilə: - Ey Barbəd, dur,  
Gedir can, qüvvə ver, güc ver, oyun qur.

## XOSROVUN DİLİNDƏN BABƏDİN QƏZƏL DEMƏSİ

Nikisa yaxdı şahı intzarla,  
Su səpdi Barbəd üstə setarla.  
Els xoş bir hava çaldı o ustad,  
Nikisa çəngi aciz qaldı, naşad.  
Baxib şahın içindən getdi hər qəm,  
Dedi zirəskən üstdə bir qəzəl həm.  
«Bağışla, ey sənəm, bu üzrxahı,  
Yüz üzr istər, əgər varsa günahı.  
O hökmündən sənin çıxımsa bir dəm,  
Zəhər daddim peşimanlıqla möhkəm.  
Nə qomılardadımışam, oldum peşiman,

Na ki, üzr istərəm, keçmiş, o başdan.  
 Tutaq ki, hər nə etdilmişən günahdır,  
 Gözüm yaşı, görürsən, üzrxahdır.  
 Günahım varsa, üstündən keç, əfv et,  
 Oyaq qalmaqlarım istər şəfaat.  
 Ayağından sənin baş çəkmərəm mən,  
 Üzüm qalxmaz qapın torpağı üstdən.  
 Sənə yer verrəm, ey büt, bir gözümde,  
 Öpər torpağını digər gözüm da.  
 Deməzsəm mən sənə cəndən əğər can,  
 İtəm, itdən betər, səndən nə pünhan.  
 Mənə qismət bütün dünyada səndən  
 Salam idı, onu həm kəsmisən sən.  
 Salamından qulağında xəbər yox,  
 Adın düşmür dilimdən, bir nəzər yox.  
 Bu hal ilə səsi çıxmır fəğanın,  
 Soruşsan halımı, olmaz ziyanın.  
 Sorarsan halımı, müşkül bir arzu,  
 Gətirdim xatıra, bari yetər bu.  
 Sənin könlündə yox bir rəhəmə gəlmək,  
 Lap olsun, bilməyir bəxtim düzəlmək.  
 Səninlə bir günüm yoxdur deyirlər,  
 Yetər xoş gündəsən sən, bu, bəs eylər.  
 Sən olsan razi, olsun qəlb viran,  
 Savabdır dost deyən olsun, var imkan.  
 «Qəmindən qəmliyəm» göstərdin, ey can,  
 Demirsən bəs nə imiş dərdin, ey can!  
 Mənəm aşiq, çəkər aşiq mudam qəm,  
 Nədir məşq olanda dərd, qəm həm.  
 Bacardıqca mənə naz et doyunca,  
 Çəkim qoy nazını ömrüm boyunca.  
 Mənə naz et və ya etmə, buyam mən,  
 Bacardıqca sənin yannam qəmindən.  
 Sənin eşqinlə mən versəm əğər can,

Yaşa daim, murad al son hayatıdan.  
 Camalıdan mənə yox birçə qismət,  
 O hüsnundən özün yet kama rahət.  
 Deyil söz daimi, sən qal cahanda,  
 Qalım mən, qalmayım, qorxum yox onda.  
 Mənim ömrüm gedib yellərdə gün-dün,  
 Sənə gün-gündən olsun yaxşı hər gün!»  
 Vurub dindirdi rudu Barbad həm,  
 Təzə-tər bir hava çaldı, sevinc, qəm.  
 Sevindi Şirinin qəlbini bu dəm bərk,  
 Çıraqı ağlının od tutdu yağı tok.  
 Elə ah etdi birdən sərv-i azad,  
 O fəryad ilə həm şah etdi fəryad.  
 Yetişdi şaha Şirindən bir avaz,  
 Ona hay verdi Şirin, oldu dəmsəz.  
 Necə Şirin düzəltmiş pərdə, ahəng,  
 Ona uydurdu Xosrov həm hava, rəng.  
 Necə bir söz deyə dağ ilə bir kəs,  
 O dağdan həm dənər cynən haman səs,  
 O yandan sərv nəğmə qaldırırıdı,  
 Bu yandan şah işə köynök cirirdi.  
 İki aşiq çökirkən qəmli nalı,  
 O mütrüblər susub baxdı bu halı.  
 Dedi Şapura Şirin: - Eylə imdad!  
 Çadırda şahdan özgə qalmasın yad.  
 Çadırda ta ki, səs-küylər eşitdi,  
 Səbirsiz şah ora üz tutdu, getdi.  
 Haman dəm göldi o hüşyar Şapur,  
 Əlindən tutdu, bildirdi bir az dur.  
 Lap əldən getsə də, Xosrov susurdu,  
 Tutan var gördü əldən, cold oturdu.  
 Dedi: - Bir söylə bu səslər nə səsdir?  
 Bu sırrı aç mənə, yandım, de, bəsdir.

## ŞİRİNİN ÇADIRDAN ÇIXMASI

Edirkən burda söhbət şah, Şapur,  
Görürlər aləmi birdən tutub nur.  
Çadirdan tək pərisima çıxanda  
Bir Ay çıxdı buluddan sanki onda.  
O, məst ayyar kimi göstərdi ülfət,  
Edir təzim önündə şahın afət.  
Görüb məşuqunu olmuş o, bəndə,  
Edir səcdə o da dildər önündə.  
Sevincdən şah ona yer verdi başda,  
Haman tacı yenə xoş gördü başda.  
Ona yar etdisə bi lütf, inayət,  
Bira on şah əvəz verdi həqiqət.  
Ayaq öpmək işindən qurtarantək,  
Dodaqdən istədi şah sonra öpmək.  
Onun qəlbə bu istəkdən yanırkən,  
Üzü turşutdu Şirin, gördü, birdən.  
Əcəb heyratdə qaldı şah, o, gülərəng.  
Nədən şad oldu əvvəl, sonra diltəng.  
Piçılıyla ona bildirdi Şapur,  
Tutulmuşdursa Ay, olmuş o, məzur.  
Onuncun ki, o Ay hər dəm, əyandır,  
Ömrə sürmüş tamız adla haçandır.  
Uzun etsa əli şahim bu minval,  
Xəcalətdən qoyar Ay üzdə bir xal.  
Bu barlı toxm dərk etdi o sərdar:  
Ona peyvəndsiz verməz yaqın bar.  
Çox and içdi, könüldən etdi həm əhd,  
Kəbinsiz eyləməz vəslə bir an cəhd.  
Yığışınlar böyükər qoy cahandan,  
Kəbin kəsdirsin o, şad olsun ondan.  
Fəqət qoy cama mey süzsün o gülgəz,  
Bu əldən çünki indi fayda golmaz.  
Olaq biz bir gecə birlikdə qoy şən,  
Baxaq dünənya bir dəm yar üzündən.  
Necə əhd etdi Xosrov, gördü Şirin,  
Kənar oldu Ay üzəndən, getdi Pərvin.

Dodaq dürr ilə qalxıb oldu qəvvəs,  
O zülfün hər teli olmuşdu rəqqas.  
Onun əynində ziynət goldı rəqsə,  
Nə mütrüb dözdü, nə saqı bu bəhsə.  
Dodaq mey tək qədəh tutdu dəmadəm,  
Baxıb məst oldu ondan saqılar həm.  
O Ay mütrüb, Günəş olduqda saqı,  
Sevincdən bəs qalar onda nə baçı?  
Xumarlıq bilməyirdi ölçü, sorhad,  
Uzaq düşdü ürəkdən əsl məqsəd.  
Damaq daddiqça hər cür dadlı ləzzət,  
Tamam çıxmışdı yaddan burda şəhvət.  
Gözəl surat, stirlər xoş bir əlam,  
Nə səbr etsin sevincdən qəlb bir dəm.  
Haman dadlı oyular tez sovuşdu,  
İki od, su, o su odla qovuşdu.  
O sonsuz cəzibə, odlu o sevda,  
Dəmir maqnitla cəzb oldu bu qayda.  
Yerindəydi fəqət əhd ilə peyman,  
Çökindi, dönmədi onlar vəfədan.  
Gətirmişdi ələ dost qəlbini şah,  
Sevincdən gül kimi açdı o, gah-gah.  
Ovutdu qəlbə göz yaşıyla şam tək.  
Düzəldi Ay üçün Pərvindən örpək,  
Gözü kirpiklə tikdi Aya onda,  
Məğər yandırı ud Ay manqalında?  
O sürüt nərgizi bəzən rübəndə,  
Salırdı sümübüllü bəzən koməndə.  
Gümüş nar üstə əl qoydu o, bəzən,  
Əsirdi civa tövə gah qəmzolordən.  
Açıq qırımları bəzən saçından,  
Gecə bəzən saçır mişk Aya asan.  
Başından gah açırdı qalxıb örpək,  
Papaq bəzən qoydurdu bir qulam tək.  
Kəmər bağlardı zülfündən o, yarın  
Olur ağızında qond lalı nigarin.  
Əliylə oxşayıb bəzən dodağı,  
Tuturdu alma tək bəzən buxağı.

Bilərzik gah çıxardardı qolundan,  
Aları qolbağı bəzən də ondan.  
Çıxdırıldı ayaqdan gahi xalxal,  
Edirdi boynuna halqa o, dərhal.  
Yanar bir şam qoyub bəzən qabaqda,  
Baxır, min fikr edir öz hali haqda.  
Deyir bəzən bədəndə can, o sənsən!  
Mənəm bu, söyləyir, dərman, o sənsən!  
Yaman bənd etsə də qəlbə dilaram,  
Gözəllikdən o, zövq aldi o axşam.  
Sevincinər duyular coşduqca şəhvət,  
İki məst aslan idilər həqiqat.  
Keşikçiydi sədəf bax dürrə hor vaxt,  
Ona ta dəyməsin almaz nagah.  
O nuş olsun səsindən, bol nişatdan,  
O axşam arğınun çıxmışdı yaddan.  
Döhlü ta dillənib avaz edirdi,  
Bu yalvarmaqda, o, hey naz edirdi.  
Bu cür bir höftə onlar oldu dəmsaz,  
Biri üzr istədi, etdi biri naz.  
Günüz başlardı işrat iki həmdəm,  
Sevincsiz, nəşəsiz keçməzdə bir dəm.  
Gecə oynar qənaət nərdi onlar,  
Zər atmaqla öpişlər dordi onlar.  
O yeddinci gecə yox dəxi taqət,  
Dilək divanə, sərməst oldu şəhvət.  
Belə əmr etdi şah: - Getsin gecəyikən,  
O Ay öz bürküñə artıq bu yerdən.  
Otursun təmtəraq ilə o dildar,  
Kacavayıla götərsinlər qoy onlar.  
Qoşun verdi, say ulduzlar qədərdi,  
Neçaydi say, onu allah bilərdi.  
Gümüş sima dönüb daşlarda qaldı,  
Gümüşdən sanki bir dünya boşaldı.  
Durub Xosrov o yerlərdən köç etdi,  
Yenə paytaxta üz tutdu, o getdi.  
Gəlib paytaxta, başlatdı o, işrat  
O dincəldi, mey içməkdən yox, əlbət.

Nə feyz idi o qaşlar, ya o həmdəm?!  
O bəxşişlərlə ziynət tapdı aləm.  
Səxavətlə olar insan golirdən,  
Yağışsız kim götürmiş bəhrə yerdən.  
Dəniz bəxş etməsə, yağmaz buludlar,  
Yağış yoxsa, dəniz hardan olur var?!  
Əli boş kimsədən kimsə bac almadı,  
Xərac almaq da hər virandən olmaz.  
Dedi şah: - Qoy münəccimlər var imkan,  
Düşünsünlər, çətin olsun, ya asan,  
Qaranlıq bir gecə gözdirir bərk,  
Gözəl bir gün desinlər qoy mübarək.  
Könül nuru o Ay gəlsin haman gün,  
Günəş bürkündə maskon salmaq üçün.  
Münəccimlərlə bu müşkül açıldı,  
Toy üçün ən gözəl bir gün seçildi.

## XOSROVUN ŞİRİNİ QƏSRDƏN MƏDAİNƏGƏTİRMƏSİ

O sübhün dilbəri yar oldu bəxtə,  
Galib əyləşdi şad firuzə taxta.  
Boşaldı köhna cirmaqdan bu aləm.  
Qarı aləm çəkir əl çarədən həm.  
Gəlin üçün düzəltdi şah ziynət,  
Günəş gördü onu, çəkdi xacələt.  
Qaragöz min dəvə, göyçək, cavan nər,  
Sarı xalxal, qızılıyunlu sərasər.  
Bəzənmiş büssbüüt məmlərlə köhfən,  
Qızıldandır cilov, nallar dəmirdən.  
Min ulduzgöz qatır, qıvrıq, gecə rəng,  
Fələk dövrəni onlardan yavaş, long.  
Yenə min nar momə dildər, güləndəm,  
Üzü hər bütporəst üçün yanar şam.  
Qəba geymiş durur min büt qabaqda,  
Qulaqla halqa var, dür var papaqda.  
Neçə sandıq xəzinə, çoxlu xalvar,  
Yığılmış daş kimi çox ləl, şahvar.

O məfrəşlərdə atlas, zər-nə yoxdu  
 Sayı beş yüz idi, ondan da çoxdu!  
 Bəzənmis on kəcavə bir tovuz tək,  
 Götürmiş hər biri bir kaklik-ürkək.  
 Düzəlmış bir kacavə zərdən orda,  
 Ona maxsus düzəlmüşdi o, burda.  
 Gedir Gərrayacañ səf Bisütündan,  
 Qotazlı, tuğlu atlar sanki ümman.  
 Yerin sothi olurdu nizədən dar,  
 Yeni rəng aldı bayraqdan səmalar.  
 At üstündə gözəl türklər, cavanlar,  
 Qatarla yol gedir təxti-rəvanlar.  
 Yol üstündə gözəllər qənd saçırı,  
 Ay üzəndən bal kimi örpök açırı,  
 Pəriüz bütür eylərdi ürkə bənd,  
 Dodaq, xal göstərirler miş ilə qənd.  
 Başın dörd yanına hər sərv bərk-bərk,  
 İraq tərzində örtmüdübir örpök.  
 At üstündə oturmüş qaziyano,  
 Saçı etmişdi mişkin taziyanə.  
 Düzülmüşdə saça zövq ilə zər, ləl.  
 O zər ləl üstüna qonmuşdu tər ləl.  
 Bu qaydayla, cəlal ilə, bu hoşmat,  
 Uzaq olsun yaman gözdən bu şövkət!  
 Sevinclə, naz ilə yol getdi onlar,  
 Gözəl Şirini pişvaz etdi onlar.  
 Səpib yollarda gövhər, xəznə hər dəm,  
 Gəlirdi naz il axır o həmdəm.  
 Gəlib çıxdı Mədaiñə o karvan.  
 Xəzinəyə yeri şad etdi dövrən.  
 Hər addim ki, atıldı ilk bahar tək,  
 Şəbasə səpdi, dedi Xosrov mübarək.  
 Dirəmlər səpdi şah, etdi kərəmlər,  
 Balıq üstə bitir ondan dirəmlər.  
 Gəlib Cəm mülküñə çatdı o həmdəm.  
 Günəş tutdu Həməl bürçündə yer həm.  
 Deyin mobidlərə gəlsin – dedi şah,  
 Bəs onlardır bütün işlərdən agah.

O, Şirindən dedi növ-növ hekayət,  
 Hami candan ona etdi itaət.  
 Dedi: - oldum ona candan mən aşiq,  
 Nə etsəm yaxşılıq, olmuş o, layiq.  
 Mənimlə mehribandır, tər-təmizdir.  
 Təmiz ömr eyləyib, candan əzizdir.  
 O olsa arvadım, olmaz bu yersiz,  
 Onunla fəxr edim mən, siz nə dersiz?  
 O mey xoşdur ki, bir gülla tutar cam,  
 Tapar hər bir quş öz tayıyla aram.  
 Öküz olmasa cüt, qalxıb yer əkməz,  
 Daşı hardan deşər tək bir öküz bəs?  
 Alınlardan qırışlar getdi birdən,  
 Deyildi aforşınlar yerbəyerdən.  
 Əlindən tutdu Şirinin şah onda,  
 Çağırdı, mobid əyləşdi yanında.  
 Qarışıdı söz o dinin faydasıyla,  
 Kəbin kəsdi o mobid qaydasıyla.  
 Ona xas gəldi məclisdə o canan,  
 Həram səmtə onu göndərdi ordan.

## XOSROVLA ŞİRİNİN EVLƏNMƏSİ

Əgər bəslərsə bax bir gül soadət,  
 Verər bar bir kəs istər o, nəhayət.  
 Tikərsə bir papaq əvvəlcə iqbal,  
 Gələr vaxtı, geyər bir şah dərhal.  
 Tapar bir dür, dalılıb döryaya qovvas,  
 O az müddətdə taclarla olar xas.  
 O şorbatdən də şirin oldu Şirin,  
 Xəbər göndərdi: - Xosrov dəxi gölsin.  
 Bu şirin cami al, nuş olsun, iç sən,  
 Nə var Şirindən özgə, dəxi keç sən.  
 O, xəlvətəcə höya ilə açıb dil,  
 Xəbər göndərdi, həm bildirdi nisgil:  
 Bu axşam bədə qalsın camda bağı,  
 Məni həm bədə eylə, həm də saq!

Sevirsən Şirini, get, camı tulla,  
İki sərxoşluq olmaz bir noğulla.  
Kişi sərxoş, başı tüstüylə dolsa,  
Na atdondır kabab bilməz, nə olsa.  
Yenə bir gün murad ol versə birdən,  
Durub sərxoş deyər ki, məst idim mən.  
Əgər sərxoş ala yüz bikrdən kam,  
Ayıldıqda deyər hüşyar işib cam.  
Olub çox məst, açıb öz qıflını şad,  
Ayılmış, oğrudan etmiş o, fəryad.  
Əcəm şahı bu sözlərdən sevindi,  
Dedi: - Fərman sənindir, ey büt, indi.  
Şərab içmək günüyüdü onda ancaq,  
Xoş olmazdı qəm ilə ortaq olmaq.  
Nikisa, Barbad, xoş nəğma, xoş səs,  
Necə Zöhrə o göydən səcdə etməz?!  
Deyirdi nəğmə ilə rud: - Saçı,  
Gətir cam, qoy olsun eyş bağı!  
Deyir cam içro mey: - Ey Barbəd, çal!  
Bu il gülsün biza xoş tale, iqbal!  
O şah Şirinin eşqiylə içir mey,  
Qədəh düşmürdü ağızından onun hey.  
O, şad idi, piyaləylə mey içdi,  
Bu qaydayla gecə ta gəldi, keçdi.  
Zaman gəldi, ola asudə, həm şad,  
Gedib yar ilə yar olsun o damad.  
Elə məst oldu, huşu başdan oldu,  
Çiyinlərdən daşındı, sanki çıldı.  
Görür Şirin ki, Xosrov sərxoş olmuş,  
Elə sərxoş ki, onda qalmayıb huş.  
O, şahdan onda gizlətdi camalı,  
Ona tay eylədi bir mahcamalı.  
Zərafət eylədi Xosrovla dildar,  
Edərlər sərxoş ilə böylə rəftar.  
Ana söylərdi, şüx bir qarı vardi,  
Anasından ona bir yadigardı.  
Qoca qurd idi, bilməz qorxu-ülkü,  
Cavan qurd yox, qocalmış yaşılı tülkü.

İki əmcək suyu axmış tuluqdu,  
Bədənda, dizdə taqt, tabi yoxdu.  
Əyilmişdi beli öyri kaman tak,  
Çiyin, sinə olub bir gən kimi bərk.  
İki üz hind qozu olmuş qırışdan,  
Hər üz bir şışə zəhr idi pərişan.  
Bütüşmüsdür dodaq, ağız, nə sirdir,  
O, genlikdə deyərдин bir qəbirdir.  
Dodaqda qaş tükü məskən salıbdır,  
Ağız ondan əziyyətdə qalıbdır.  
Burun yox, üzdə bir çadır qurulmuş,  
Diş iżirmix idi sanki qırılmış.  
Bərəlmış göz, tamam kirpik tökülmüş,  
Qalib işlərdən ol, dişlər sökülmüş.  
O Ay qəsdən ona vermişdi ziynət,  
Gəlin tok şaha göndərmişdi rahət.  
Edirdi imtahanı mosti o canan,  
Seçirmi ayi görsün o, buluddan.  
Qarı ta pərdədən çıxdı göründü,  
İlan misli ov ardınca süründü.  
Demə candan ki, onda can yox idi,  
Demə dişdən, nişan ondan yox idi.  
Elə məst idi, yox idrak nişanı,  
Görürdü asiman tak risimani.  
Əgər olsayıdu huşu fərq edərdi,  
Bahar kökliyi bundan xoş gedərdi.  
Kaman qaşa kiriş saldı o asan,  
Elə zənn etdi yixmiş yağlı ceyran.  
Bir ov yixmişdi, olmazdı o çöp həm,  
Bu cür yüz qurd oları bir tülküdən kəm.  
Əvəz etmişdi bir qarğası humanı,  
Ayın taxtında gördü ajdahani.  
Dedi qəlbində: - Nə ajdar pərəstəm,  
Xəyaldır bu, yuxu, yoxsa ki, məstəm.  
Deyil Şirin bu donqar bel zəhor, düz,  
Nə Şirini, məni öldürdü turş üz.  
Xumarlıq divi üstün gəldi sonra,  
Güman etdi qarı Şirindən onda.

Xumarlıdan ona bərdən ol atdı,  
O cam düşdü, şüşə səs-küy qopartdı.  
Haray saldı, yaman cəhd etdi arvad,  
Mən öldüm, gəl, anan can, bir imdad!  
Haray çəkdi, bunu Şirin eşitdi,  
Gedib fəryada yetsin, qot etdi.  
O yeddi pərdədən olduqda aşkar,  
Göründü cılvelənmiş nazlı dildar.  
Deyimmi bir şəkar, yox, yox, nə şəkkər!  
Nabat olmuş qulaqda halqa çakər.  
Qassəb örtəsydi Ay, zənn eylə Aydır,  
Ola sərvin balı, sərv ilə taydır.  
Ola Ay, Gün o hüsnə tay hardan?  
O güldür ki, yüz artıqdır bahardan.  
O bir bütbü, ona sacda halaldı,  
O nağd cənnət idi, gül camalı.  
Cahana nur saçan dilbər, nə dilbər!  
O, xərmənlərlə gül, xalvarla şəkkər!  
Çiçəklənmiş ağaclar bir bahardır,  
Ona həmdən kim olsa, bəxtiyardır.  
Üzündən Müştəri qalmış xəcalət,  
Qədəm baslıqca kəklik qaldı həsrət.  
O xalından görüb göz getdi haldan,  
Görüb xoş nəqsini getmişdi faldan.  
O müşkin xalları çəkdikəcə arpa,  
O mızan çökdi daş, gah arpa orda.  
Dodaq, diş eşqdənmi xəlq edilmiş,  
Nə diş görmüs dodaq, ham nə dodaq diş.  
Üzü yüngül nəfəs bağdan nəsimdi,  
Ham ağızı nöqteyi-mövhüməd məmədi.  
Qulaq, boyununda oynar ləl, mərcan,  
Sənə cövhər satan, rəhmət xudadan!  
Əqiqi «mimə» bənzər əldə daş var.  
Desə bir söz deyir barmaq qoyarlar,  
Nəsimi qiyaməti canla bərabər,  
Odur zülfü olub mizan sərasər.  
Çəkib müşkin kəmənd Ay çevrəsinə,  
Çıraq tutmuş üzərlik tüstüsünə,

Çalıb Türküstənin qəlbini nazi,  
Ləbi Xuzistənin daxlini azi.  
Üzü tər-taza güllər tək alır can,  
Güləb tər tökdü gördükdə həyadən.  
Bədən qaquş kimi incə, zərif, ağ,  
O qaquş quyruğuydu sanki barmaq.  
Qarışmış süd, şəkər nazik bədəndə,  
Təbaşir, süd kimi ağdı bədən də.  
Tərəvətdən bədən qalxıb gedirdi,  
O zülfələr quş kimi pərvəz edirdi.  
Qasın tagıyla birləşmiş qulağı,  
Çəkilmiş boynuna sarı buxağı.  
Boyun, sim vurub talan edər can,  
Xumar gözlər buraxımas bircə karvan.  
O, xatirdən qomı meytək qovar, ham  
Müsbərrəh tək edər şad qəlbə hər dəm.  
O, gül, şəkkər! Nə imiş gül, nə şəkkər?  
O bənzər bir ona, allahü akbar.  
Görüb dildəri Xosrov yandı, yandı,  
Yeni Ay gördü, div görmüş oyandı.  
Yeni Ay onda heyrətlər oyadı.  
O möstliklə porisimayla yatdı.  
Şəhər vaxtı durarkən şah yerdən,  
Tikansız gülləri gördü o, bərdən.  
Gözəl bir büy görüb oldu o, həmdəm.  
Hazırkı təndiri, yapdı çörək ham.  
Açı mey bir də oldu dostu, yarı.  
O Şirin busası pozdu xumarı,  
Şərab içməkdə idi al qədəhdən.  
Açılmışdı yanında güllü xərəmən,  
Sarılmış boynuna müşkin höriklər,  
Gümüş nar durmuş almayla bərabər.  
Bənövşə, laço eylərdi münaçat.  
Şəkər söylər: - Gecikmək nə bu, heyhat!  
Üzündən o Ayın qalxdı buludlar,  
De, bundan sonra şahda nə səbir var!  
Gözəl üz görso, əql cılormi tabi  
Qoyar Manını möst türkün şərabı.

Gəlib Xuzistana bir xacə sərخoş,  
Nabat qapdı, o həm qənd qırdı xoş-xoş.  
Gəlib burda o, əvvəl dərdi güllər.  
O guldən guldü güllərlə bərabər.  
Bir azdan eşqin avazı ucaldı,  
Təzə-tor meyvalardan dəvət aldı.  
Noğul etdi səməndən, almalardan.  
Oyun başlandı o nərgizlə nardan.  
Uçub getdi o ağ tərlən olındən,  
Oturdu qırqovul köksündə bəzən.  
Sevinclər göylərə gah yüksəldirdi,  
Göyərçin şahinə üstün gəlirdi.  
Dişi ceyran savaş eylərdi şirlə,  
Ona şir goldi qalib bir səbirə.  
Əcəbdür, xəznədar bəs harda qaldı?  
O, yaqtıla aqıqdən möhrü aldı.  
Hasar gördü o, üstündə qifil var,  
Odur abi-həyat başı möhürdar.  
Nə məzəlumdan ayaq səsi eşitmış,  
Nə bir zalim oli bir zülm etmiş.  
Qovuşmuş qonçə ilə oxda peykan,  
Deşirdi ləli peykanla o tərlən.  
Gecayla şah məgar Xızır idi, zülmət,  
Balıq abi-həyatdan tapdı qüvvət.  
O, dost tək ol çalır, şadlıq qururdu,  
Dəbir tək birlə altı on vururdu.  
Deməzdim ki, hədəfdə oldu bir ox,  
Gəzirdi xurma süddə, bir sümük yox.  
Dolanmış bel-bələ olmuşdu çənbər,  
Tamam cana çatmışdır sərasor.  
Damirdı gül suyu bir cam içində,  
Ərinmişdir şəkər badam içində.  
Sədəf mərcan budaqda yurd qurdu,  
Su, atas əhd edib bir yerdə durdu.  
Su, atas birləşib bir rəng oldu,  
Yataq cıvayıla, al rəng ilə doldu.  
O gün yatmaq işindən keçdi onlar,

Tutub mirvari, yaqtı deşdi onlar.  
Yatırlar özgə gün hüşsüz yataqda,  
Bənövşə qolda, o nərgiz qucaqda.  
Yatır bir yerdə onlar cüt tovuz tək,  
Olur yatmış tovuz, əlhəqq, göyçək.  
Durarkən uyğudan onlar obaşdan,  
Xuda üçün dua başlandı başdan.  
Su ilə cismi pək etmək arandı,  
İbadətxanada sahman yarandı.  
Bir ay düz getmədi əldən həna, rəng.  
Bir ay çəkdi o toyla bağlı ahəng.  
Humeyla, həm Səməntürk, həm Humayun  
Həna qoymuş əli etmişdi gülgün.  
Gəlib xəlvətdə bir gün şah oturdu,  
Gözəllərlə yeni maclis o qurdu.  
Verib şah onlara layiq bəzəklər,  
Sarı zər verdi, həm al rəngli gövhər.  
Humayun Şapur üçün oldu sovgat,  
Yemişdi xurma, bal gördü mükafat.  
Səməntürkü edirkən Barbəd yar,  
Humeylanı Nikisa etdi dildər.  
(Xütənxatunda vardi əql, hikmət,  
Büzungümmid üçün oldu o, övrət.)  
Bir az sonra yazib fərman götürdü,  
Şəmira mülküni Şapura verdi.  
Olanda Şapura qismət o dövlət,  
O tikdirdi o yerdə çox imarət.  
Dezaqna, yaxşı bax, hər dəm saçır nər,  
Deyirlər ki, onu tikdirdi Şapur.  
O gündən sonra Xosrov xürrəm idi,  
Onun kamyla tale hamdam idi.  
Cavandı, kamrandı, hökmərdə,  
Bu üçdən qeyri istənsə nə vardi?!  
Bütün gün musiqi, mey, eyşü işrat,  
Yeyir dünyamı, çəkmirdi o, həsrət.  
Hamı istər ona xoş keçsin aləm,  
Nə lazımlı aləm üçün biz çəkək qəm?!?

O, dünya bəxş edir, dünya yeyirdi,  
Çox illər eysini xərc eyləyirdi.  
Bir az sonra onu tərk etdi qoflat,  
Hədər keçmişlərə çəkdi xəcalot.  
Gözətçi qoydu ta ki üzdə saqqal,  
Cavanlıq durdu gözdən getdi dərhal,  
Ədəmdən varlığa tükəc ümidi var,  
O ağ tükklər səni eylər xəbərdar.  
Qara saçlarda ağ tükklər görünsə,  
Ümidsizlik gəlir, hər nə bürünsə.  
Yuxu yatdıqca hər dəm yasəmənlər,  
Bonövşə zülfə verdi xeyli ziyyər.  
İşıqlar saçmasa parlaq səhərlər,  
Gecə ancaq qaranlıqlar görərlər.  
Əgər ceyran tutan bir tazi olsa,  
Tutar ceyran onu birdən qocalsa,  
Çəkiləməz xoş hava bir xeyli bağdan,  
Yaşılıq ta xəcalot çəkməz ağdan.  
Yaşılıq üstünə qar səpsə kafur,  
Soyuq yeldən olar həm bağ məzur.  
Əgər türkün oxu gen düşə yaydan,  
Qoca mütrübə köhnəlmış o dəfə san.  
Əgər ağ rəng alarsa sarı buğda,  
Bir il qalsa acı tam etdi peyda.  
Yuyulmaqla ağarsa tazə paltar,  
Onu qayçıyla durmaz, dərzi doğrar.  
Buxar qalxıb aşib-dəşə qazandan,  
Dolar mətbəx kül ilə mütləq ondan.  
Qara rəng alırsa mətbəxdə bir kəs,  
Dəyirmən var de qarşında odur bəs.  
Əgər mətbəxdə adlandınsa ənbar,  
Dəyirmən tez səni bax kafur eylər.  
Dəyirmənda bir az qalsan, toz olsan,  
Ətək çırpısan, gedər tozlar çox asan.  
Kimə toz qondurarsa bu dəyirmən,  
Onu pak eyləməz yüzlərlə ümman.  
Nədir, söylö, cavanlıq? Başda sevda!

O sevdadan olur hasıl təmənna,  
Qocalmaq mülkə hakim gölsa birdən,  
Gedər sevda başından yerbəyerdən.  
Dedi bir gənc bir pira: - Nə tədbir  
Ki, yarıq qacmasın olduqda mən pir?  
Cavab verdi qoca, fikr etdi izhar,  
Qocalsan, sən qaçarsan yardım, ey yar.  
Başa yağırsa göylər civə hər dəm,  
Qaçar bütərdən o, bir civə tək həm.  
Qara saçlar qovar dərdi cavandan,  
Qara insanda göz qəm gördü hardan?  
Görüb zənci o qəm döndərdi bayraq,  
Nədir qəm bilməyir bir zənci heç vaxt.  
Göz üçün tutiya olmuş qara rəng,  
O, Hindistan yolunda gözlər ahəng.  
Qocalmaq gəldi başdan, yatma, ey baş!  
Gəlib sübh orduzu yerləşdi birbaş.  
Kəfən geymiş o pambıqdan qulaqlar,  
Çıxarmaqcığın onu ordan nə güclə var?  
Bənövşə içəri tapdı yasəmən şah  
Tutur yas mən qoca üçün cavan, ah!  
Gözel əhd olmağa etmişdi adət,  
Cahan bədəhd idı, eylərdi xiffət.  
O, nərd oynardı, altında qızıl taxt,  
Minib Şəbdizi çöllər gəzdi çox vaxt.  
O, qənd, bal daddi bəzən Barəddən,  
Oturdu qol-boyun Şirinə bəzən.  
O taxt, hanı Barəd, Şirin və Şəbdiz  
Bu dörd ilə olurdu şad Pərviz.  
Haman röyanı etdi dəxi bir yad,  
O abad könlünü etdi o, bərbəd.  
Bu torpaqdan, sudan qalxan nə varsa,  
Olar viran, bilirdi Xosrov əla!  
Yeni Ay nur saçar bədr olsa hər dəm,  
O bədr olsa, döñər nöqsan tapar həm.  
Ağaeda meyyə kal olduqça artar.  
Yetişdikdə düşər torpaga hər bar.

## ŞİRİNİN XOSROVU ELMƏ RƏĞBƏTLƏNDİRMƏSİ

Yenə Şirinlə şah qurmuşdu işrət,  
Ədalətdən, bılıkdən düşdü səhbət.  
Dedi təzim edib Şirin ki, ey şah,  
Keç işratdan, bılıkdən də ol agah.  
Sevinclərlə sürübsən xeyli dövran,  
Pis olmaz bir könlük kamınca olsan.  
Edibsan aləmi nemətlə abad,  
Rəvamı zülm ilə olsun o, bərbəd.  
Sən əvvəl süd verib sağmal inəktək,  
Yararmı bir təpiklə sonra tökmək?!  
Çəkin ondan ki, xəlvətdən bir insan  
Desin bir bəd dua həm nagahandan.  
Qocalmış bir qarı tər bir nəfəslə,  
Bir ox vursun sənə qəmlı o səslə.  
Xeyir verməz o vaxt bir nala, fəryad,  
Olar nifrinlə mülküñ dəxi bərbəd.  
Nə çoxdur aynalar şahlar əlində!  
Qaralmışdır haman nifrin yelində.  
Əgər döndərsə üz tale bu yolda,  
Nə iş görsən, xeyir verməz, nə fayda!?  
O yarpaq bağıda qüvvətdən düşünçə,  
Payız yellar xəbərlər bilmış öncə.  
İraq bizdən, sönərkən bir çiraq həm,  
Basarlar dağ gözü üstdən haman dəm.  
Haçan sellor tökər ərşin qaşından,  
Çəkər nərə bulud dağlar başından.  
Dolu döysə, yatar kişmişli ləklər,  
Dolar keşniş qoxusuya fəlaklər.  
Ağac yerdən çıxarsa əvəl əyri,  
Düzəlməz yanmasa odda, nə xeyri!?  
Yetər dünyani zülm ilə bu yaxmaq!  
Nəvazişlə nə xoşdur xalqa baxmaq!  
Budur qorxum, düz olsun bu məsəl bəs,  
Desin kim ki, onu sevmirdi bir kəs.

Uzun muddət qalarsa köhnə dövlət,  
Onun fikrində olmaz heç rəyyət.  
Görər yoxdur ona bir tay, bərabər,  
Bilər dünyani öz mülkü sərasər.  
Qürurdan beyninə hər dəm dolar naz,  
Rəyyat qayğısı fikrində olmaz.  
Gələr nagah yeni bir bəxtli bərdən,  
Alar xalqı o zəlim bixəbdən.  
Olar xalq ilə rəftəri xeyirxah,  
Tamam xalqa olar istəkli bir şah.  
Bu ağlin, şahlığın vardır sənin də,  
Səninlə ağ, qara durmuş yerində.  
Axır gün var, nicata çarə axtar,  
Bu yerdən getmək üçün ol xəbərdar.  
Qarışdırısa qızılla dürrü hor kəs,  
Qiymət tədbiri hardan görər bəs?!  
Haman səndən qabaq şahlar ki, vardi,  
Bilirsənmi bu mülkdən nə apardı?!  
Mahn qalsa, gələr bədxahlıq ondan.  
Olar bəxş eylösən yollarda darğan.  
Oxu Dara ilə Cəmşid nə oldu,  
Günəş qurdı oyun, onlar yoruldu.  
Bu doqquz pərdədə soy et, dürüst çal,  
Bu gizli sırları dərk eylə, dərs al.  
Görür Xosrov ki, istor mehriban yar,  
Biliklə yaxşı ad tapsın o sərdar.  
Bütürgümmidi etdi şah dəvət.  
Oturdu qarşısında, etdi hörmət.  
Dedi: - Ey xalqa ümmid, kamil ustad,  
Məni ümmidə çatdır, eylə bir şad.  
Düşüncəm qarmaşıq, könlüm pərişan.  
Yığılım bir yera fikrim, nigaran.  
Düşüncomda mənim bir çox fikir var,  
Əzizidlər bilənlər üçün onlar.  
(Mənə məlum deyildir burda çox sir,  
O gizliñlər mənə məlum deyildir.  
Cavab verdi ona sözü o ustad,

Nə bilsəm söylərəm, ol sən könül şad.  
Cahar şahi soruşdu ondan əvvəl,  
Bu sırrı koşf elə öncə görüm gəl.)  
Nədir ilk tərəpiş, ondan danış bir,  
Bilən insan yanında bu əzizdir.  
Bütürgümmid dedi: - Kanddən qovulduq  
O ilkin pərdədən bizi xaric olduq.  
O ilkin nəyəsə ilkin bilmis ancaq,  
Qalanlardan nadir doğru söz almaq.  
Soruşdu bir daha ondan cahandar  
Ki, beynimdə əcabi çox fikir var.  
Nədir əval fəlkələr bir xəbər ver,  
İçi canlı, kənardı kim tutub yer?  
Cavab verdi: - Xəyal ardınca getmə,  
Uzaqlardan bacarıqca söz etmə.  
Bu günbəddən kənar hər nə hesab var,  
Bir allahdır olan ondan xəbərdar.  
Bu yerdə hər nə daim get-gəl cılalar,  
Onun haqqında insan fikr söylər.  
Görünmürsə gözə bir dürlü surət,  
Kim ondan səhbət eylər cəsarət.  
Deyər çox sırrı asta aqıl insan,  
Edərlər bağlı səhbət asimandır.  
Qapı açmaz fələk insana əsla,  
Bir aqıl nəql edir sanki müəmmə.  
Dedi bir də: - Bu ulduz cirmi, söylə,  
Nə üstündə dayanmış, ağah cılə.  
Eşitdim mən, hər ulduz bir cahandır,  
Özü bir ayrı yerdir, asimandır.  
Cavab verdi: - Bunu biz də eşitdik,  
Onu düz görmədiğiz, şübhə etdik.  
Araşdırıq görək düzmü xayaldır,  
Rəsəd göstərdi bu mənə mahaldır.  
Dedi: - Neyçün burası gəldik, danış sən,  
Hara üz tutmuşuq, gəldik nə yerdən?  
Cavab verdi: - Açılmazdır bu əsrar,  
Qoy olsun pərdədə burda nə sir var.

Uzaqdır yol bu yerdən, yox nişan, iz,  
Nə billik mənzili yol getməmiş biz.  
Bu yol kəsmişləri radd et, çalış sən,  
Bilərsən onda hardansan və kimson.  
Dedi: - Son bilməyən yoxdur bir əsrar,  
Hər işdən burda bir sənən xəbərdar.  
Yatıb dostlar, çıxarmır səs-səmirlər,  
Nə görmüş uyğuda qalxıb demirlər.  
Deyirlər ki, nəyin var tez götür gəl  
Demir bir kəs bu cür getdik, bu cür gəl  
Cavab verdi o gizlilərlə bilən kəs:  
- O aləm noqdiridir bu aləmin bəs.  
Uyuşmaz heç bu noğmaya haman saz,  
Müxalif soşlərin qaldırsan avaz.  
Üfürsən bir odu son, güclənər od,  
Odu bassan suya, tezəcə sönər od.  
O xoş taleli şah meyl etdi çox bərk.  
Əcaib bir sual bildirdi zirək:  
- Yeyirsə bir qəlib tək canı dünya,  
Bizi hardan tapır can, gölsə roya?  
Can ayrıldı bədəndən, qaldı burda,  
Məkan tutmuş bu canlar indi harda?  
Cavab verdi: - Bu, müşkül bir sualdır,  
Çəsədsiz can xəyal etmək mahaldır.  
Bədənsiz candan olmaz söz danişmaq,  
Olar hər tərəfiş pərgələri ancaq.  
Bədən pərgələrim tərk etsə canlar,  
Fələk dövrənimə olmuş o, pərgər.  
Dedi bir də: - Həyatdan cansa hasıl,  
Olursa can-bədən birlikdə batıl,  
O naqşa bəs nadir röya zamam?  
O naqşin kimdir, anlat, saxlayant?  
Cavab verdi: - Buna vardır şəhadət,  
Xəyal olmuş var ondan səndə maddət.  
Yuxu ilə fikir olsa xırıdar,  
Olar canlar haman maddətdə aşkar.  
Dedi bir də: - Həyat qurtarsa sonra,

Gələrmi xatırə bir də bu dünya?  
 Cavab verdi o, ustadlar saygı,  
 Dedi: - Ey aləmin parlaq çrağı,  
 O nursan dostun olmazdan bu torpaq,  
 Fələk damında tutmuşdun yer ancaq.  
 Soruşaq bir nişan söylə o yerdən,  
 Sənin yox xatırında heç nə, bax sən.  
 Bu qəmlər yurdunu həm tərk edəndə,  
 Yadında heç nə qalmaz sən gedəndə.  
 Nə olmuşdur dünən, yad etmir insan,  
 Bu axşamı çıxardar həm də yaddan.  
 Soruşdu bir də: - Ey xoş tale ustad,  
 Təfəkkür nəymış insanda, bir anlat?  
 Cavab verdi əcaib sanki bir dür:  
 - Soruşdun nəymış insanda təfəkkür?  
 Təfəkkür tanrı üçün bir münacat,  
 Odur bir yalvarış, vardırsa hacat.  
 Dedi Xosrov: - De çərxin gərdişindən,  
 Bu torpaqla havanın, de, işindən.  
 Cavab verdi: - Eşit məndən nəsihət,  
 Nədir yerdən, havadan, burda səhbət?  
 Hava yeldir, əsər yeldən o, hər dəm,  
 Bu yer torpaq, o dəyməz torpağa həm.  
 Cahənin ilk olub övladı yer həm,  
 Yer üçün son beşik olmuşdur Adəm.  
 Dedi Xosrov: - Ağıl mülkündə ey tək!  
 Mənə sən bir nəsihət ver həkim tək!  
 Cavab verdi: - Özün inca görənən,  
 Canın dünyası, xilqət canısan sən.  
 Tamam bir sözdə gizlənmış təbabət,  
 Xuda xalqa demiş nəymış bu hikmət.  
 Bu dünyada nə istərsən ye, iç sən,  
 Ziyan eylər yesən az, çox, həm içsən.  
 Çalış çoxdan, həm azdan keç, əbəsdir,  
 Həmişə orta həd gözlə, o, bəsdir.  
 İki zirək eşitdim bir diyarda,  
 Çatur bir çəşməyə bir vaxt orda.

Biri az içdi ki, cana ziyandır,  
 Biri çox içdi ki, sanki o, candır.  
 Ədalət həddinə yol varkan asan,  
 Bu, azlıqdan, o, çoxluqdan verir can.  
 Dedi Xosrov yenə: - Canlılar bu halla  
 Yuvasından uçur, anlat nə yolla?  
 Cavab verdi: - Nə gördüm yol, nə getdim,  
 Deyim ancaq sənə hər nə eşıtdim.  
 Eşitdim, dörd mobid varmış aqıl,  
 Onun hər dördü candan bağlı, kamil,  
 Bu müşkuldə qalıqlar qılıq qalla;  
 Bədəndən can gedir burda nə yolla?  
 Biri söylər ki, sanki yatmış insan,  
 Düşür dəryaya gördükə burulğan.  
 Sulardan çıxmış istor, cəhd eylər,  
 Fəqət bir fayda vernir burda söylər.  
 Oyanmış narahat bir halda qorxaq,  
 O, zənn eylər qara basmışdır ancaq.  
 İkinci bənzədir bir qɔṣra, birdən  
 Çekir ərə onu tanrı bu yerdən.  
 Düşür qɔṣrin kənarından bir insan,  
 Tutur tez qüllədən can qorxusundan.  
 Atır əl-qol belə çəkdikcə zillət,  
 Yixilsə anlayır çoxdur müsibət.  
 Necə süst olsa əl, eylər nə var dərk,  
 Yapılmış qüllədən dörd əlli bərk-bərk.  
 Gəlin axırdı gücsüzlik bu qayda,  
 Düşür həm qüllə, həm Adəm, nə fayda!?

Üçüncü söyləyir bir qeyri dastan,  
 Haman qurdan, sürü ilə çobandan.  
 Qapır qurd bir qoyun bir gün yavaşdan,  
 Coban dönəmür o qurd ilə savaşdan.  
 Çekir bir səmtə qurd, istor aparsın,  
 Coban darter, onu qurdan qoparsın.  
 O qurd güclüydü iş bilməkdə ondan,  
 Cobansa xırqo qoy tapsın zamandan.  
 Deyir dördüncü mobid ayrı dastan:  
 - Dayanmış naz otağında bir insan.

Qucağında bir ay tək nazlı yar var,  
Fəqat divanədi gördü o dildar.  
Nə gü var hüsünü yaddan çıxarsın,  
Nə imkan var dəli ilə bacarsın.  
Axır divanəlik şiddet edir kan,  
Kişi ceyran kimi qaçdı o şirdən.  
Bu qayğıyla edildi xeyli söhbat,  
Vəraqsız söz deyildi, oldu qeybat.  
Dedi onlar ölərkən burda, heyhat,  
Oyundan gör necə gen düşdü şahmat.  
Öləndən hər yetən əfsanə söylər,  
Öləndən ölməyən kimse nə söylər.  
Əmin kaslır əgər peyğəmbər işə,  
Deməz naməhrəmə onlar nə görsə.  
Gəlib məsumlara çatdır hekayət,  
Dedi şah: - Sən rəsuldan eylə söhbat.  
Ərabədə o rəsul kimdir, danış bir,  
Bizim din nə, onun dini nə dindir?  
Dedi: Haqqdan galan sözlər ki, vardır,  
Qara, ağ – hər nə var ondan kənardır.  
Edir göy günbədə bu tayfa üşyan,  
Ötüb söhrətdə günbəddən o insan.  
Nə ulduzdur sözü, nə çərx birbaş,  
Naxış- bunlar, bu, şagirddir, o, nəqqas.  
Bu doqquz pərdə üstündə o, seyran,  
Nə bilsin sırrı, orda yoxsa insan?  
Ərab diniylə, ey şah, oynamama sən,  
O, haqq dindir, oyun keçməz bilirson.  
Od üstündə yanarı yağlı kababtək,  
O şahın cismi qırırdı yaman bərk.  
Görür Şirin ki, ustad xəznə açdı,  
Söz ilə şaha inci, xəznə saçı.  
Dedi: - Alqışlar olsun, ey yegana!  
Sənin tək bir nəfər görəməz zəmanət  
Sən açdın Xosrova min xəznə, min kan,  
Biza ham baxş elə bir pay, bacarsan.  
Açarlıq göstər, olma burda zəncir,  
«Kəlilə-Dimnə»dən, nolar damış bir.

Xosrov və Şirin  
**BÜZÜRGÜMİDİN «KƏLİLƏ VƏ DİMΝƏ»DƏN  
QIRX FİKİR SÖYLƏMƏSİ**

Büzürgümmid açıldı gül tək, amma  
Damışdı qırx nağıldan qırx mənə.  
Dedi avvəl: - Özündən gəl qorun sən,  
Xilas oldu öküz gör nayla şirdən.  
Son öldür nəfsini, olmaz o, dost, yar  
Ki, meymun dülğər olmaz, çox sübut var.  
Nə dadmış tülükü bir yırıq tabıldan,  
Onu ancaq yeyərsən hiylədən sən.  
Xəsisilik eylədi zahid riya həm,  
Onu etmə, sonı üzsün kədər, qəm.  
Yəmə bir qeyr evində bir şey əsla,  
İllanla neylədi, bir gör ki, qarğā.  
Kələk gələn, görərsən bir cavab sən,  
Baliqxor gördü nə xərcəng əlindən.  
Sələmdən qaç, halal ömr eylə, davran,  
Nə etmiş gör salomxor sırlə dövşan.  
Keçib candan bu zindandan xilas ol,  
Baliq tordan xilas oldu, bu bir yol!  
Dəvə zülm etdi, qurd, çəqqal və qarğā.  
Bir olmaqla xilas oldu bu qayda.  
O düşmənlər olar bir çarə etmək,  
Necə qurtardı tufandan, bax, ördək!  
Düşübdür torpağı çox baş dilindən,  
Nə oldu tisbağa ördəklə, gör sən!  
Görərsən qanmayanlardan o dördü,  
Onu bir sadə quş meymunla gördü.  
Yeyilməz özgə mal hiyləyə, düz bil,  
O nadandan nə aldı tacir aqıl.  
Əgər bir aqıl üçün hiylə qursan,  
İllanla qurbağa misli olarsan.  
Siçan hardan dəmir çeynər, inanma,  
Uşaq çalsın, aparsın qrğı, sanma.  
Uzaq dur, hiyləyə heç meyl salma,  
Çadırlar yandırın bir nəqqas olma.  
Hər aqıldan bədən sağlıq görər, bil,

Əgər dərman verə nadan, zəhər bil.  
 Bədən dərdən olar əql ilə azad,  
 Pis ərən gör necə qurtardı arvad.  
 Zamandan əql ilə qurtar çox asan,  
 O əlvən quş necə qurtardı tordan.  
 Siçan düşmüs tora, bax, qarğıq dinməz,  
 Vəfa öyrən son onlardan, vəfa göz.  
 Bir arpa alma, göstərmə zülüm, şər,  
 Siçan bir arpa alındıda verir zər.  
 O yaylı qurd kimi davranma möğrur,  
 Vurur qəlbindən ox yayla fələk, dur!  
 Tamahdan keç, o, yol getməz ağılla,  
 O bayquş, qarğıq dost olsun nə yolla?!  
 Ol aqil, düşməni zənn etmə xırda,  
 Nə etdi fillərə dovşan axırda?  
 Riya ilə tamahdan keç ürəkdən,  
 Oruc tutmuş pişik tək ruzi tap sən.  
 Kiminlə bu pişik olmuşsa həmdəm,  
 Qoyun görso, vurar it damğası həm.  
 Vəfa göstər, kələklərdən ol azad,  
 Ərə gör neylədi qorxub o arvad?!  
 Savaş salsa iki düşmən, deyil dörd,  
 O divedən, oğrudan qurtardı bir mərd.  
 Nələr var gördü arvadda o dülər,  
 Onun tək yumma göz, aqıl deməzlər.  
 Deyilsən pis, pisə dost olma, əl çək,  
 Haman insan yeyən məlum siçan tək.  
 Əgor dönsən bu yoldan, qurtarsan,  
 Belə qurtardı meymun tisbagadan.  
 Nədir qafıl bir eşşək tək bu getmək?!  
 Yem oldu tülküyə qəflətlə eşşək.  
 Çevir dal zahidə, dönmüş o, haqqdan.  
 O, düz rasunu öldürdü nəhaqqdan.  
 Gəl ayri nisəyə diqqət yetirəm,  
 Olan halvanı dərvıştək itirmə.  
 Ayıqlıqla xilas ol sən bu dardan,  
 Siçan kəsdi, pişik qurtardı tordan.  
 Uçub qurtar bu zəncirdən, yetər, sən,

Uçan tək qübbərə göy qübbələrdən.  
 Qılıncdan qurtarar düzünlükələ insan,  
 Nə cür qurtardı şirdən çəqal asan.  
 Qılınc qurşanma qanlır tökmək üçün,  
 Qalarsan pəncəsiz şir tək ha bir gün.  
 Son ol yaxşı, demə düşmən də var: ah!  
 İləndən bax bu cür qurtardı sayyah.  
 Ola şahzadə, ya tacir bir oğlan,  
 Alır qədrinə bir ruzi hər insan.  
 Bu sözlərdən dedi, çox saçdı gövhər,  
 O şah qəlbində yer tutdu o sözələr.  
 Peşiman etdi şahi zülm, bidət,  
 Saray qurdı yeni, rüknü ədalət.

## NƏSİHƏT VƏ HİKMƏT

Könül, bir şəm yandır, vaxt ötürmə!  
 O şamdan odpərəst olmaq götürmə!  
 Könül atəşparostdır, uyma çox, keç,  
 Qoy atəşgahı qəlbin sönməsin heç.  
 Bu mehrab içərə bir heç torpağam mən,  
 Qulaq burram yənə hikmətdə dibdən.  
 Bu qəlbimdə sözüm çox, dürlü hikmət!  
 Ətəkdən bir tutan yoxdur, nə söhbat!  
 Bu pərgar içərə öyrəndim nə var mən,  
 Cahan əsrarını bildim kökündən.  
 Fələklər zicini cədvəlbəcədvəl,  
 Fikir üstürləbiylə cəydəm həll.  
 Fələklər sırrını kim sordu məndən,  
 Onu bir-bir deyib, şərh etmədim mən.  
 Qulaq ver, söyləyim aydına bir-bir,  
 Bu xoş gülsən nə hikmətdir, nə sirdir.  
 Var idi nöqta, xatlar müxtalifdi,  
 O ilk tərənnümə ki, oldu əlifdi.  
 O xəttə bağladı bir xətt pərgar,  
 Bax, onlardan bəsit səth oldu aşkar.  
 Bu vaxt üç xətdən oldu bir mühit həm,

Bəsít çevrildi bir cismə haman dəm.  
 Budur xətə oldu, səth oldu, cismə həm,  
 Buna üç ölçü ad vermişdir aləm.  
 Bu cür dünyani dərk üçün var imkan,  
 Bilər başdan-başa, istərsə insan.  
 Çatırsa ağla bu aydın nümunə,  
 Qaçar başdan sona, anlar nadir nə.  
 O allahdır ki, had bilməz o zahir,  
 Vücudundan kənardır əvvəl-axır.  
 Tanı allahı-aqillər gözündə,  
 Zərifdir xilqətin parda üzündə.  
 Tanı sən zatını, mənə üzündən,  
 Bilərsən tanrıni bilsən sən sən.  
 Yaxınlıqda durur qarşında ayna,  
 Uzaq göylərlə bəhs açma, az oyna.  
 O nusran, çərx teşin, sənsə bir şəm,  
 İki aləm vücudunda olub cəm.  
 Nizami, bundan artıq gizli sirdən,  
 Demə, qalma hekayətdən, yetər, sən!

## ŞİRYƏNİN SİFƏTİ VƏ XOSROVUN İŞİNİN SONU

Nə var şah bildi hikmət taxtasında,  
 Cahan taxtaya bağlanmışdı onda.  
 Bir oğlu vardi Məryəmdən bir az kal,  
 Adı Şiruya, şırtak iyi, naqqal.  
 Beyin xərçəng dolu nadan bir eşşək,  
 Onu görməkdən aləm dəxi diltəng.  
 Ala, göy göz, sifətdən xeyli tutqun,  
 Haman palçıq küpə layiq o məlun.  
 Eşitdim ki, haman alçaq o qatıl,  
 Yaşı on olmamış bir tifl o batıl,  
 Haman Xosrovla Şirin evlənərkən,  
 Deyirmiş: - Kaş olum Şirinə or mən.  
 Deyimmi eşqi nəydi, ya ki, kimi?  
 Nə idi bəxti, elmi, ya ki dini?

Saray tüstüylə lap dolmuşdu ondan,  
 Əlindən Xosrov olmuşdu nigaran.  
 Büzürgümiddə şah dedi: - Ey aqıl,  
 Kənələ incik bu övladdan, o, qafıl.  
 Uğursuz bəxti vardır, qorxuram mən,  
 Fəsad əskik deyildir taleyindən.  
 Başı dolmuş yaman işlərlə möhkəm,  
 Ana ilə deyil qurd tək o, məhrəm.  
 Bu alçaqdan görünməz yaxşı xisət,  
 Odun övladı da küldür, nəhayət.  
 O, xalqa xoş galan bir söz deməz heç,  
 Ona xoş golmayaq söz söyləməz heç.  
 Nə bir fər gördüm onda, nə fərasət,  
 Qaçar fərdən, fərasətən o afət.  
 Ucalmış mən çatan oddan o tüstü,  
 Olub məndən, qaçan məndən elüstü.  
 Başım başlardan almış tac, nə fayda?!  
 Xələf çox naxələf çıxdı bu qayda.  
 Nə Şirinlə, nə mənə mehribandır.  
 Bacılırlıla dildən çox yamandır.  
 Baxır Şirinə bir gözə o, divtək,  
 Deyirsin bir palançı görmüş eşşək.  
 Tutaq mən heç, mənən bir xallı gürzə.  
 İlən zənn et məni olmuş o, möhrə.  
 Hər arvad arvad olmaz, hər kəs övlad,  
 Nə hər gül meyvəsi eylər kənəl şad.  
 Nə çox bigana var, onda vəfa var,  
 Qohumdan çox sədəqət var, səfa var.  
 Çox övlad var ata qatlı eyləmişdir.  
 Nə çox daş var, dəmirdən qəm yemişdir.  
 Büzürgümiddə dedi: - Ey haq görən şah,  
 Olub yaxşı-yamandan qəlbən agah.  
 Tutaq bir dərdi-sər golmış bu övlad,  
 Sənin pak gövhərindəndir o, heyhat!  
 Bu oğlunu nə lazım düşmən olmaq!  
 Ciyərparəndən ayrılməq, gen olmaq!  
 Təpik vurmaz, ağac nardırsı bir kəs,  
 Başa tac eylər övladı o nar bəs.

Döyəclar tutları insan ayağı,  
O, saxlar körpəni başı aşağı.  
Özün sən yaxşısan, övlad bəd olmaz,  
Tərə öz toxmuna bənzər, yad olmaz.  
Qızıl paltarda vurdुqda naxışlar  
Qalan zərlər yenə zinət bağışlar.  
Harindirdə, zərər yoxdur bu övlad,  
Zaman ram eyləyər, ömr eylə sən şad.  
Cavanlıqdanır, olmuş odlu, qaynar,  
Çıxar yaddan qocaldıqda bu hallar.

## XOSROVUN ATƏŞGAHDA OTURMASI

Dedi Xosrov bu işdən sonra qəlbən:  
Mənə atəşgah olsun dəxi məskən.  
O gündən Xosrov atəşgaha getdi,  
O şir Şiruya taxtı qəsb etdi.  
Əlindən düşməyi bir dəm şorab, cam,  
Güdürdü şahı gəndən çox o bədnam.  
Bir az sonra onu zəncirə saldı,  
Onu bir künçə atdı, razi qaldı.  
Edərkən Xosrovu Şiruya dustaq,  
Ona həmdəm gözəl Şirindi ancaq.  
Olur Şirinlə Xosrov hər zaman şad,  
Olub zindanda zənn eylərdi azad.  
Deyərdi Şirino: - Qəm çəkmə, ey yar!  
Bu cür bir gün hamı üçün yəqin var.  
O bir yel ki, salar başdan papaq çox,  
O sərv ondan əzab gördü, hər ot yox.  
Bax, ovlardan olarsa hansı qıvrıq,  
Onu asanca ovları ovçu ancaq.  
Qopunca zəlzələ dağlıar yarılmış,  
Yixılmaqdən böyükər dərə qalmış.  
Olursa bir quzu dişdən böyük, sən  
Düşübür arxasında qurd, görərsən.  
Qızıl dilli alov qalxarsa harda,  
Gedər tüstü gözəllər somta orda.

Gedibə dövlət əldən, sən ki varsan,  
Bu sən varsansa, hər dövlət taparsan.  
Ona Şirin də çox diqqət verirdi,  
Ürək vermişdi, xidmət göstərirdi  
Ki, dövlətdə çox olmuşdur bu işlər,  
Olub şadlıq görüblər, qəm yemişlər.  
Düyün düşmüssə işlər, bilmə asan,  
Ölər matəmdə əyləşsə hər insan.  
Yaşa gəl bir qədər alını açıq sən,  
Nadir başla, ayaq zəncirdə birdən.  
Nə lazım dərə hey güc versin insan,  
Nə çox xəstə dəniüb qəbrin yanından.  
Demə bir xəstəlik tapmaz o sağlam,  
Ölər zənn etmə hər xəstə, var əncəm.  
Açarsız bildiyin bir çox qifil var,  
Qifil yox, bir açardır, baxsan onlar,  
Ağilla qəlbini sil qalmاسın qəm.  
Çəkər hər qəm qəm, sanki o qum nəm.  
Əgər taxtında əyloşmişsə bədxah,  
Müqənnə ay düzəldər dəxi, ey şah.  
Quyu Nəxşəbdə suyla dolsa birdən,  
Cahan hardan tapar nuru dəmirdən?<sup>152</sup>  
Bu dövlətdə qaralmışdır fikir, söz,  
Olub kafur qara, kor göz görən göz.  
Hər əksikliklə əksilmək gərəkdir,  
İnək saqqalısa, güləmək gərəkdir.  
Savaş cılalar, haya bilməz bu ruzgar,  
Uzaq dur daim ondan ta həyan var.  
Həya vermiş iki şoxsə bu aləm,  
Biri getmiş, biri heç gəlməmiş həm.  
Günəş tək od vurub yandır bu deyri,  
O, Isa yox, bir eşşəkdir, nə xeyri?  
Bu beş günlük cahanda kimsə qalmaz,  
Özün də qalmasan, qəm çəkmək olmaz.  
Bu dünya daim olsayıdı bu halla,  
Çatardı hər kəsə şahlıq nə yolla?  
Fələk bir məmləkat versayıdı daim,  
Verərdi Xosrova Key taxtını kim?

Bu güzlərə könül hər kim ki, bağlar,  
O, gülməkdən də çox güllər tok ağlar.  
Sənilə qalmasa dünya, sevin sən,  
Düşün, çıymindəki yük getdi səndən.  
Bu mal səndən qalar, ya sən qalırsan,  
Olar yaxşı, o, yox, ta sən qalırsan.  
Əgər bərbət kimi şadlıq sevənən,  
Görərsən dard əlindən zərbələr sən.  
Nə mülkdür bu, o Zöhhak tək bu xunxar!<sup>153</sup>  
Öz axrandan ilan dərtib çıxardar.  
Saçıb şəhvətlə sən bir damla beldən,  
Əziyyət gördü, arxan getdi əldən.  
Bu torpaqda ağır yük çəkmə bunca  
Belin yox, istə sən qarnın tutunca.  
Odur ər görməyən, evlənməyən kəs,  
Qarın, bel yükləməz, oldu xilas bəs.  
Bu bağlardan uzaq dur varsa ağlin,  
Nəyin var, qane ol, sən yarsa ağlin.  
Nə var qaneçilikdək rahat aləm!  
Nə var asudəlik tək ləzzət aləm!  
Varındırısa çorək, su, cəld ayaq çök,  
Hani xoş mülk o azad təbliblik tək.  
Ucalt baş, qane olmaqla xilas ol,  
Çəkərsən qayğı, gəlməzmi bəla bol?!  
Olubdur zahidə məskən odur əgar,  
Onuntək qane olsun hardan əğyar?!  
Odur rahib gedib qeyb oldu dağda,  
Qənaətlə yaşar eldən uzaqda.  
Cahan qırılmış əfi bir iləndir,  
Əli boş saxla ondan ki, çalandır.  
Sənin görən bir iş golmir əlindən,  
İlan tut başqa bir əllə, çalış sən.  
Əgər bir bəndə düşsən, qane ol, dur,  
Olar hər xəzənə bənd içərə, bu, məşhur.  
Quyu olsa yerin, olma parışan,  
O xoşbəxt Yusifi yad eylə, şadlan.  
Bu dərya sahili hər yan zəhərdir,  
Təkindən dür tapanlar böxtəvərdir.

Ucalmaq fikrin olsa, en, ol alçaq,  
Şir ağızından o quyrıq xoşdur ancaq.  
Yerin qədrindən alçaqdırısa, gül sən,  
Ələm bil, kim uca olmuşsa səndən.  
Düşündün, səndə azdır qədr, qiymət,  
İki aləmdə sən başsan – həqiqət.  
Cahanın qolbi sənən, bilmə xırda,  
Alarsan top fələkden gücdə, zorda.  
Yaranmışdan səni seçmişdir allah,  
Bu aləm səndən ötrü xas dərgah.  
Bu fikr ilə ağar olsan könül şad,  
Olarsan tac-taxt qeydindən azad.  
Əgər olsan bu taxta, taca möhtac,  
Yeri bir taxt elə, olsun günəş tac.  
Bu sözlərlə onu təskin edirdi,  
Bu əfsanəylə günlər xoş gedirdi.  
Axır gəldi gecə, o sərv qamət,  
Könuldən şaha çox göstərdi şəfqət.

## XOSROVUN ÖLDÜRÜLMƏSİ

Gecə ay nurunu dərtib aparmış,  
O, çərxı div kimi yoldan qoparmış.  
Dedi dünya, gəlib bir zənci qəddar,  
Dodaq tikdi qaranlıq əldə mismar.  
Zaman min-min əl ilə qaldı zordan,  
Fələk yüz min göz ilə oldu nurdan.  
Uzamış şah qızıl zəncir ayaqda,  
Gümüş baldır o Şirinlə yataqda.  
Gümüş əllərlə zəncir saç o dilbər,  
Bəzər muncuqla zənciri sarasər.  
Qiçın sürtürdü şahın bağlı zəncir,  
Ovur onları, dincəlsin deyir bir.  
Deyirdi sevgidən şirin hekayət,  
Səda altında yatmaq, ah, nə ləzzət!  
Qatırdı hər sözə balla şəkər həm,

O dinlərdi nə söylər şah hər dəm.  
 Haçan şah yatdı, qeyb oldu sas ondan,  
 Yuxu həm tutdu Şirini bu yandan.  
 İki aşiq tapırkən şirin uyğu,  
 Fələklər yatmamış, qurmuşdu qırğı.  
 Odur, bax, pəncərə! Bir div xislot,  
 Girir ordan, yox onda zərrə şəfqət.  
 O, bir qəssab idi, qatil, amansız,  
 Saçır Nəffat tək odlar o qansız.<sup>154</sup>  
 Evi bir oğru tək gəzdi, dolaşdı,  
 Axır şah harda yatmışdır, ulaşdı.  
 Gəlib Xosrov yatan taxta o bədnam,  
 Dağlıdı köksünü, söndü yanın şam.  
 O, xəncər vurdı, köksündən qan axdı,  
 Buludmu oynadı, şimşəkmi çaxdı?!  
 Salüb ayrı günəşdən ayı dərhal,  
 Uçub getdi tez ordan vəhşi qartal.  
 Yatarkən şah onun böyrü cirilmiş,  
 Durub gördü, həyat bağı qırılmış.  
 Axan qandan yataq tufan götürmüş,  
 Ürək təşnəydi, əl candan götürmüş.  
 Dedi: - Qoy səslənim, Şirin oyansın,  
 Su versin bir içim, yanğım dayansın.  
 Bir az sonra dedi könəlündə pünhan:  
 - Doyunca yatmayıb bir dəm o canan.  
 Məni gördükəd zülm ilə bu cür xar,  
 O yatmaz bir daha, şivən qopardar,  
 Budur ən yaxıısı, qalsın bu səhbət,  
 Ölüm mən yanğıdan, yatsın o afət.  
 Vəfa əhliydi, zillətlə verib can,  
 Dedi qoy durmasın, yatsın o canan.  
 Günəş tək bir gül açmış, yaxşı bax son,  
 Ümid verdi bu dünyaya sevinçdən.  
 Qəfildən bir bulud qalxar, gələr most,  
 Qılınc əldə edər çox güllərə qəsd.

Xosrov və Şirin

Yağar birdən dolu şaqquşdayaraq,  
 O güllükdən nə kol qalmaz, nə yarpaq.  
 Duranda uyğudan yatmış o bağban,  
 Nə gül gördü yerində, nə gülüstan.  
 Nə derson, ağlamazmı gül qomindən?  
 Tökülmüş gül, güləb çəkməzmişən sən?!  
 Axır qan şah cismindən sular tək,  
 Oyatdı Şirini xoş yatsa da bərk.  
 Olubdur çox gecə bəxti onun yar,  
 Oyanmış neylə, nayla çox o dildar.  
 Soyuqluq göstəribdir indi dövran,  
 Oyandı isti qan ilə o canan.  
 Pərişan oldu oddan qırvılan quş,  
 Bu işlər uyğudan həm bəlli olmuş.  
 Yataqdan örtüyü qaldırı nagah,  
 O, qandan bir dəniz gördü, dedi: - Ah!  
 Gecə qoynunda axtardı günəş, nur,  
 Görür axtardığı viran olubdur.  
 O, taxt üstündə gördü qalmayıb tac,  
 Çırağından ediblər nuru tarac.  
 Qapı sınmış, olubdur xəzənə talan,  
 Qoşun getmiş, olub sərkərdə candan.  
 Gecə yaş tökdü Şirin, qurdı matəm,  
 O, xeyli ağladı, sonra durub həm.  
 Qatib mişki güləb, ənbərlə ancaq  
 Qan olmuş cismi etdi pak, parlaq.  
 Yudu şahi güləb ilə o kafur,  
 Təmizlikdən saçındı o, işiq, nur.  
 Haman şahənə möclis qurdı dilbər,  
 Kim ondan yaxşı bir möclis düzəldər.  
 Nə lazımsa şah üçün etdi sonra  
 Yudu əndamını kafur, güləbla.  
 Durub verdi özüyün bir də zinət,  
 Bu görkəmlə alır yüz can o afət.

## ŞİRYƏNİN ŞİRİNƏ SİFARIŞ GÖNDƏRMƏSİ

Haman Şiruyənin qəlbində Şirin  
Bir az müşküldü izhari bu fikrin.  
Saraydan bir adam göndərdi pünhan,  
Dedi: «Bir həftə döz, olma niğaran.  
Keçər bir həftə ondördüncü ay həm  
Açar bağında bir gül tək, bitər qəm.  
Tapar hər dəstə üstündə o, hörmət,  
Görər Xosrovdan artıq şan və sövkət.  
Qızilla örtərəm bir xəznətək mən,  
Olar onda açırlar xəznələrdən.»  
Bu söhbətlər gəlib Şirinə yetcək,  
Yaman tünd oldu, coşdu şirələr tək.  
Onu aldatdı Şirin, döz, dedi sən,  
İnandi ölməli, şad oldu qəlbən.  
Və bundan sonra Xosrovdan qalan var,  
Təzə, ya köhnə olsun, dürlü paltar.  
Tamam paylandı harda vardi möhtac,  
Olundu şahın eşqiylə o, tarac.  
«Ona xoş dillə göndərdi o, peyğam,  
Əgər vaslımdan istərsən şirin kam,  
Desəm mən hər nə icra et görüm sən,  
Səninlə vəsət meylim var, bilişən.  
Fikir versən, görərsən çox zamandır,  
Mənim qəlbimdə sevgin var haçandır.  
Bu sevdadan xəbərdaram, bu, məlum,  
Desəm hər nə, onu eylə, bu, arzum.  
Əgər zahirdə vardır bir çəkinmək,  
Bu gizlişlik nədir, dörk eylə gerçək.  
Qoşuşaq bir zaman hərgəh səninlə,  
Tələsdirmə, sözüm var, onda dinlə.  
De, əvvəlcə sökülsün taqlı eyvan,  
Ucalmış taqlar olsun yerlə yeksan.  
Uçurmaçqıñ qızıl qəsri alac et,  
Yenə qır taxtını, son qəcdi-tac et!  
Qırılışın qoy qanad dövlət quşundan,

Yaxılsın bir də Şadərvan, zər eyvan.  
Töküsün incilər Cəmşid camından,  
Günəş tək parlamaqlar getsin ondan.  
Deyildirsə əgər taxtında Pərviz,  
Ayaqdan əmr elə olsun o Şəbdiz.  
Bu matləblər tamam tapdıqda oncam,  
Verilsin başqa işlərçün sorəncam.  
Müfərrih olsun o şətrəndə yaqut,  
Ürəkdən qəm gedər ondan yəqin tut.  
Vurub sindir haman firuzə camı,  
O cam olsun gərək qeyrin haramı.  
Qoy ülfət görməsin heç Barbəd həm,  
Onu rəd et ki, düşməndir o, möhkəm.  
Xilas etsən məni əndişələrdən,  
O gündən xidmətində hazırlam mən.  
Sənə candan yetirrəm mehr, ülfət,  
Haman sırrı bilişən sonra, əlbət.  
Alib Şiruya Şirindən xəbərlər,  
Gələn günlərlə şad oldu nəzərlər.  
Nə arzu etdişə Şirin, o etdi,  
Nə əmr etmişdişə, sündü, yeritdi.  
Bitirdi işləri, verdi xəbər həm,  
Tamam tərk etdi Şirini kədər, qəm.»

## XOSROVUN SƏRDABƏSİNDE ŞİRİNİN CAN VERMƏSİ

Şirin röyada idi, sübh oyandı,  
O, Şirindən can almaqçın dayandı.  
Qara rəng kafuru aldı həbəşdən,  
O kafur qabı yolda sindi birdən.  
O qəle üstdə zənci ayı gördü,  
O ay qələyə girdi, o gülürdü.  
Gözəl tabut düzəlsin – dedi Şirin.  
Kəyanlar qaydasınca süslü, zongin.  
Haman tabut qoy örtülsün zər ilə,  
Bəzənsin inci, mərcan, gövhər ilə.

Necə etmişə pars şahlar, o qayda,  
Qoyulsun Xosrov o tabuta orda.  
Qoyub tabuta şahlar ciyni üstə,  
Onu dəfn etməyə üz qoydu dəstə.  
Dayanmışdı piyada hökmranlar,  
Alırkı dövrəyə tabutu onlar.  
Qələm etmişdi dəxi Barbəd tərk,  
Kəsib barmağı etmişdi qələm tək.  
Büzürgümmid ümid olmuşdu xırda,  
Söyüd yarpağı tak titrərdi orda.  
Zəif bir səsən eylərdi o, əfəgan:  
«Bu ölməklə bizi şah etdi candan.  
Əcam şahlarına arxa necoldu?  
Qılinc-bayıraqlı bir dünya necoldu?  
Hamı dünyaya Xosrov, harda dünya?  
O gah Pərviz tanındı, gah Kəsra.  
Bu köç tərpəndi, düşmüsdür qova-qov,  
Nadir Pərviz, nədir Kəsra, nə Xosrov?!  
Gedir qullar, kənizlər dördli, nalan,  
Gedir bir sərv tək Şirin xuraman.  
Çəkilmiş sürmə, nərgizlər xumardır.  
Hənallanmış gölintək şövqü vardır.  
O, görər surğa asmışdır qulaqdan,  
Gozir ciyində zülf oynar bayaqdan.  
O, Nahid tək sarı örpak qoyubdur,  
Günəştək qırmızı atlas geyibdir.  
O, sərxos tabut arınca gedirdi,  
Bu fitnə hər kəsi heyran edirdi.  
Ayaq açmışdı əhdin meydanında,  
Edirdi rəqs tabutun yanında.  
Güman eylərdi hər kəs əslə Şirin,  
Bu ölməkdən deyil bir zərrə qəmgın.  
Guman eylərdi Şiruyə hamandır  
Ki, Şirin bərk onunla mehribandır.  
Ayaq döydü o Ay daim o yolda,  
Gəlib ta günbədə çatdı bu halda.  
O şah tabutu günbəddə qoyuldu.

Böyükler üzboüz durdu, səf oldu.  
O Ay mobid yanında taxtı qurşaq,  
Vidaya, günbədə üz tutdu oynaq.  
Qapı bağlandı, yadlar görməsinlər,  
Yanaşdı tabuta əldə o, xəncər.  
Götürdü örtüyü tapdı yaranı,  
Əyildi bir dəfə öpdü yaranı.  
Yara hardandır, öyrəndi o dilbər,  
O yerdən köksünə vurdı o, xəncər.  
Yataq bir də yuyuldu isti qanla,  
Bax örtüldü yaranın üstü qanla.  
Baxıb sonra onu sıxdı qucaqda,  
Döş üstədə döş, dodaqlar da dodaqda.  
Uca bir səsən hay saldı o dildar,  
Tamam xalq oldu halından xəbərdar.  
Bədənlə bir bədən, can ilə bir can,  
Bədən, can görməz oldu dəxi hicran.  
O Xosrov məclisində nurlu şam tək,  
Yatan Şirinə bu yatmaq mübarək!  
O dost üçün ola əfv olma qismət,  
Bura gəlsə dua eylər o, əlbət.  
İlahi, lütfə yar et bu məkəni,  
Özün əfv et bu bir cüt mehriban!  
Sənə ey Şirin əhsən, bəh, bu ölmək!  
Yena bəh! Bəh! Bu cür can vermək, almaq.  
Budur eşq ilə can vermək nişanı!  
Bu cür vermek gərək cananına canı!  
Olar hər bir qadın zənn etmə namərd,  
Qadındır, bir kişi bilmirsə bir dərd.  
Nə çox rəna qadın, mərdlikdə bir şir!  
İpək paltarda şirlər gizlənibdir!  
Odur zülmün yolundan qalxdı tozlar,  
Yetirdi sərvə, şümsəda çox azar.  
Bulud göldi qəmin dəryası üstədən,  
Yağışlar yağıdı dağlar boyda, gör sən.  
Çöl üstündən həm əsdi sərt küləklər,  
Səma ilə bu yer oldu bərabər.

Böyükler də olub işdən xəbərdar,  
Ürəkdən çəkdiłar onlar da ahlar.  
Sənə ahsənlər olsun, ey zaman, yer,  
Nolar damad üçün böylə galin ver!  
Ola bu zənci, rus mütrüb ağər sən,  
Bu cür bir toy-büsət hardan görərsən.  
İki tac sahibi oldu və bir taxt,  
Qapı bağlandı günbəddə haman vaxt.  
Camaat döndü ordan üzdə min qəm,  
Yazıldı torpaq üstdə bu məsəl həm:  
«Bu dünyada gözəl Şirindən özgə  
Hələ can verməyibdir qeyrə kimsə.»  
Bu dünyaya könül vermə, bu nakəs  
Vəfa bir kimsəyə, anla, o, etməz.  
Nə bəxş etə kimə alçaq bu dövran,  
Alar bir-bir bu yerdə axır ondan.  
Verər yüz növbədən sonra o bir can,  
Alar bir növbədə axır o asan.  
Ayaq üstündəsan bir sırlı tilsim,  
Yixildinsa, simib oldun o heç kim.  
Səni dustaq edib möhkəm bu çənbər,  
Kəməndisz bir boyun vardırsa, göstər.  
Bu çənbərdən deyil mümkün bir uçmaq,  
Deyil mümkün həm ondən bəndi açmaq.  
Bu çənbərdən necə bəndi açaq bəs?  
Açılmaz, aqmamış bu bəndi bir kəs.  
Bu qorxunc torpaq üstdə bircə yol var.  
Dözkər zülmə, qalaq yerlərdə tökrar.  
Nolar bir yol bizimcün ağlayaq zar,  
Bizimcün biz kimi sonra kim ağlar?!  
Eşitdim mən ki, Əflatun da dün-gün  
Gözündən yaş tökərmış qəmli, üzgün.  
Bu yaş tökmək neçündür-sordu bir kəs,  
Dedi: - Bihudə ağlarmı məğər şəxs?!  
Onunçun ağlaram dün-gün, bədən, can  
Yaman həmdəmlik eylər məndə çoxdan.  
Gələr bir gün bitər ünsiyət, ülfət,

Xosrov və Şirin

Bədən, can ayrırlar onda nəhayət.  
Gözün heç görməyən kənd var gedirən,  
Uzaqdır yol, götür azuqə bir sən.  
Gedərsən göylərə, olsa ayaq can,  
Nədir torpaqda torpaqdan bu zindən!?  
Demə orş üstə çıxməqçün yox imkan,  
Özündən xaric olsa, mümkün, insan.  
Cəsur ağıldan olmazmı soruşmaq?  
Bu qəsrin damına mümkünmü çıxməq?  
Ağlıdan burda bir fitva eşitsən,  
Götür bayraq, kayanı qəsrə get sən.  
Ağlıdır burda şeyxin, bəs nə etmək!  
Soruşsan hər nəyi ondan soruş tək.  
Ağlıdan gəlməyən bir söz xəyaldır,  
Qoca aqıllar anılar bu vəhdəldir.  
Ağlıdır bir ayaq, təbinsə zəncir,  
Nafəs-suhan, yonar bəndi o bir-bir.  
Qızıldan bir hasarın var, igidən,  
Dəmir zənciri san sondən yox etsən.  
Bu xırmandan yemə bir dari dən sən,  
Əs üstündə, nolar bir qorx özündən.  
Ey İsa, eşşayı burdan kənar et!  
Öküz tapdağı et xırmanı sən get!  
Olub bir çox susuz düşmüş xəyalı,  
Şorənlıq aldadıb vermiş zavala.  
Dəvə üstdən yixilmiş çoxlu hacı,  
O bilmirdi nə turş imiş, nə acı.  
Hamən insan yeyən doqquz öküzlə  
Öküz yüksələ bu yer tək, vaxt gözlə.  
Öküz üstündə yüksən, Zöhrə olsan,  
Bu torpaqda öküz mindin çox asan.  
Hasar qurmuş fəlak zindansıradır,  
Kəmər beldə gəzən bir ajdahadır.  
Səninlə ajdaha bir həmnəfəsdir,  
Zəhor dadmaqcıun eyşin tak bu bəsdir.  
Yığış Bəhman kimi bəsdir bu yerdən,  
Yetər, gəl ajdahadan gen dolan sən.

Bu ayrılmadqa varmı xeyr, ararsan,  
O yeddi ejdahadan qurtararsan.  
Bu bir mülkə nə qalmışsan maraqda.  
Minib hal boyununa zancır ayaqda.  
Nədir sevmək sən ölsən burda bir gün,  
O şeylər ki, qalır ən düşmən üçün.  
Sel ağzında bu deyrə eylə diqqət,  
O eşşək şillə, İsa gördü hörmət.  
Sən incitmə, salamatlıq dilərsən,  
Əvəz çox gözləmir, etson, bilsən.  
O tərənnümə nabat üçün nicatdır,  
Ağaclar, quşlar üçün bir həyatdır.  
Ağac hər kim kəsər, ömrü olar kəm,  
Düşər yoxsulluğa ovçu olan həm.  
Gol at bayrağı, aləm dar bir ovlaq,  
Yüyəndən çək, atındır çoxdan axsaq.  
Səninlə qəbrə getməz, bil, bu dövlət,  
Qadın, övlad, o mal, mülk ilə qüdrət.  
Gedərlər qəbraçan arxanca hər kas  
Səninlə torpağa bir kimsə girməz.  
O dostlar daim olmaz sən deyəndən,  
Dönərlər hər biri bir yolla səndən.  
Ölü, sağ, uyğulu, mast ol, ey insan,  
Özünən tək özünlə harda olsan.  
Bu iş məskənlərində ziddiyət var,  
Müxalifdir görərsən ki, saraylar.  
Yüyən vermə, xəyal karvan vurandır,  
Götür bayrağı sanc ərşə zamandır.  
Bu düşmənlər səni yarından eylər,  
Tutub işdən qoyar, varından eylər.  
Nəfəs çək dar boğaz neydan, uzaq qaç.  
Ayaq qalmış topal, var onda bənd, aç.  
Tapar yoxluq bu varlıq, ayrı yox yol,  
Bu var-yoxla bacarsan sən da şad ol.  
Dayanma, ey könül, dostlar gedirlər,  
Tez ol qavqar yükü, can tərk edirlər.  
Sənindir bu gəmi, çox durma onda,

Yükü döryaya at, durma bir an da.  
Bu darya içərə baş qaldırma, çək qəm,  
Nəfəs var sonda, səs ta ərşə qalxar,  
Göbəkdən dodağ meydani var dar.  
Bu hüsən ilə, ey insan, anla bir sən,  
Əgor lap göydə də olsan, yerinsən.  
Səni daş sindirər, torpaq əzər həm,  
Bu dar məskəndə qalmaz bircə həmdəm.  
Bu viranda nədir div ilə getmək?  
Ayaq qaldı bu fərşdən bir məslək tək.  
Cavan məndlər çəkar, qorxımaç, aziyyət,  
Verib canı taparlar can nəhayət.  
Kim ölməkdən qabaq ölmək bacarsa,  
O, can vermək əzabı görməz əsla.  
Qalarsanım, ona öyrənmış olsan,  
Qalarsan sən özün səndən can alsan.  
Deyirlər, çox bədən varmış domirdən,  
Gedibdir, indi səslenməz o, yerdən.  
Yerin əndamını yarsan ağar sən,  
Onu başdan-başın insan görərsən.  
Hani Cəmşid, Firidun, ya ki Zöhhak?  
Hamı torpağa getmiş, bəh, bu torpaq!  
Cigar qanılı olmuş yer tamam qan,  
Nə ölməkdir bu, yarəb, sonsuz ümman.  
Bura kim gəlmədi fillə, töbillə,  
Bir axşam getmedi axır o yellə?!  
Əgor torpaq olur torpaq, nə qomdır.  
Vücudun axırı axır ədəmdir,  
Nə gəlməşdir zamandan ki, dəyişməz,  
Nə qalxmışdır bu yerdən ki, o, düşməz?!  
Bu dünya gör necə asan ədər məst!  
Bu göylər gör necə şən-şən ədər qəsd!  
Nizami, keç bu söhbətdən, yetər, sus!  
Nə söylərsən, cəitmir aləm, əfsus!  
Yetər, dünyadan etdin çox şikayət!  
Gülüb, göz yaşını gülməklə gizlət.  
Bu gün tər bir ağac görsən kökündən

Olar çarmıx, quru olduqda, gör sən.  
 Görərsən bir bahar ellsər bəzər da!  
 Əsər yellər, o novraqı pozar da.  
 Verər də o, alar da, yoxdur arı,  
 Alib-verməkdən ayrı yox qərarı.  
 Bu doqquz şüsha eylər çox cinayət,  
 Onu qoy şüşəyə, vur, qır, nəhayət.  
 Bu dövr etdikən qızığın, kinli dövran,  
 Sınar bəlkə bu mavi şüsha ondan.  
 Burax dünyani ki, onda xeyi yox,  
 Bu çərx, anla, səni həm firladır çox.  
 Özündən keç, bu dörd bağı ilə asan,  
 Nə cürr yeddi dəmir bənddən çıxarsan?  
 Tamam daşdır və palçıqdır bu mənzil,  
 Ayaq palçıqda, dolmuş qəlbə çox yel.  
 Bu daş-palçıqda hər kəs olsa aqıl,  
 Nə daş üstə qoyar daş, nə gilə gil.  
 Oxu ibrətlə, dərk eylə nədir bu:  
 Nə zənn etdin, məgər əfsanədir bu?!  
 Bu dastanı oxu, yaşı tök gözündən,  
 Gülab səp Şirin üçün bir özün sən.  
 Onunçun ki, kəməmrər oldu o dilbər,  
 Onu gül tək cavankən aldı yellər.  
 Qədəm yüngüldü o, qıçqaq bütüm tək,  
 Güman etdim, o, Afaq idı gerçək.  
 Gözəl sima, şirindil, sanki qönçə,  
 O Dərbənd sahibi etmişdi töhfə.  
 Dəmirdən bir zireh əynində paltar,  
 O, don geymişdi köynəkdən bir az dar.  
 Qulaqburma görüb ondan böyüklər,  
 Balış qoydu, mənimlə oldu həmsər,  
 O, türklər tək köçə olduqda möhtac,  
 Edib türklük, nəyim var, etdi tarac.  
 Əgər türküm çadırdan getdi birdən,  
 Ey allah, türk balam var, sən bilirsən!

## NİZAMİNİN OĞLU MƏHƏMMƏDƏ NƏSİHƏTİ

Eşit, ey yeddi yaşlım, gözdə nurum!  
 Uca göylər yerindir, ey qürurum!  
 O allah verdi ruzi bəslədim mən,  
 Mənim yox, kaş ola haqq adı kölgən!  
 Hilal dövründə gül, ömr eylə qəmsiz,  
 Gülib şad olmuşuq həm bir zaman biz  
 Dönbərə oldusa axır hilalın,  
 Bir ulduz tak yanar onda camalın.  
 Çalış elm əldə et, dünya verərlər,  
 Oxu əsma nadir, mana verərlər.  
 Qələm çək boş söz üstündən, kənar ol,  
 İlahi elmi öyrən, bəxtiyar ol.  
 Ela ömr et, desinlər hər görərkən:  
 «Nizami, aqıl oğlun var, min əhsən!»

## XOSROVUN YUXU GÖRMƏSİ

Gecə göz yummayıb sözlər deyən kəs  
 Dedi tapmış nədən Pərviz ziyan bəs!  
 Çox aydın bir gecə yatmışdı Kəsra,  
 Görür peyğəmbər ilə bağlı röya.  
 Gedir altında yorğ'a bir ərob at,  
 Qulac saçları komənd olmuşdu qat-qat.  
 Dedi çox mehriban: - Ey qəhrəman sən,  
 Tut islam yolunu, göl dən küfrdən.  
 Dedi: - Ayrılmayıb ta baş bədəndən,  
 Nədir dönmək bu ayından, bu dindən?  
 O tünd atlı tez ordan çıxdı, getdi,  
 Ona bir qamçı çəkdi, gör nə etdi.  
 Oyandı uyğudan şah, durdu baxdı,  
 İki od tutdu, başdan tüstü qalxdı.  
 Üç ay düz xəstə oldu, qorxdu möhkəm,  
 Gecə yatmadı qəmlərdən o bir dəm.  
 Xumarlıqdan ayıldıqla o məqrur,  
 Dedi xəlvətə Şirinə: - Gedək dur.  
 Gedək bir dəm cəvahir xəznəsinə,

Baxaq, bir zövq duysun qəlb, sinə.  
 Ətirlər, həm cəvahirlər, ipəklər,  
 Na çıxdur, seyr edək, gülsün ürəklər.  
 Verak yoxsullara bir bəhərə ondan,  
 Bu işdən zinat alsın qoy bədən, can.  
 Yol aldı xəznyə onlar bərabər,  
 Cəvahirdən yox idi boş qalan yer.  
 Dolu zəncircili sandıqlarla hər yan;  
 O, Xosrovdan, bu Keydən tapmış ünvan.  
 Var idi qırx otaqlı bir xəzinə,  
 Biri aşkar, onu gizlin dəfinə.  
 Baxıb hər xəznədən onlar keçirdi,  
 Nə var zahirde onlar baxdı, gördü.  
 Bilib daftardə qeyd olmuş qalanlar,  
 Aşar, həm xəznədar axtardı onlar.  
 Aşar olda edildi, həm də dəftər,  
 O gövhərlər yükündən yerlər inlər.  
 O gizlin xəznəni seyr eylədi şah,  
 Qıfıldan, xəznədən oldu tam agah.  
 Açıclar içərə gördü bir açar var,  
 Qızıldandır, bir aydır sənki, parlar.  
 Xəbərlər sordu Xosrov xəznədardan,  
 Qıfıldan, xəznədən, altun açardan.  
 Haman xəznə olan yer göstərildi,  
 Qazılmaqqün o yer buyruq verildi.  
 Yeri qazdıqda ordan çıxdı daşdan  
 Əcəb bir tağ göründü, nadir eyvan.  
 Haman bir bağlı sandıq vardi mərmər,  
 Qıfil vardi o daş sandıqda tam zər.  
 Buyurdu şah, o daş sandıq açıldı,  
 Nə vardi gördülər, nurlar saçıldı.  
 Qoyulmuş saf gümüşdən tilsim əla,  
 Var üstündə qızıl bir lövhə amma.  
 Haman zər lövhə üstündə qazılmış,  
 Gümüş zərlə qarışmış, söz yazılmış,  
 Oxunmaqqün qoca bir kəs tapıldı,  
 Oxunduqça o şahi heyrot aldı.  
 Oxunduqda, arandıqda o lövhə,  
 Onu şərh eyləyən bildirdi böylə:

«Olan vaxt Ərdəşiri- Babşan şah  
 Zirəklər şahı idı, qəlbİ agah.  
 Bilir dünyadan, ulduzdan xəbərlər,  
 Fələklər hökmüնu dikmiş nəzərlər.  
 Edibdir yeddi ulduzdan o, aşkar,  
 Cox az müddətdə, olduqca qoranlar,  
 Bu surətdə görər mütləq bu dövrən  
 Ərab mülkündə mərd qalib bir insan.  
 İgid, natıq, dürüst söz, yaxşı surət,  
 Odur əhdində möhkəm, əhli-qeyrat.  
 Cəza görmüşdür uledüz möcüzündən,  
 O, son peyğəmbər olmuş haqq üzündən.  
 Edər hər yerdə şahları o, qaib,  
 Onun dini olar hər xalqa sahib.  
 Kim aqıldı, ona iman götirmiş,  
 Onunla hərb edən ancaq itirmiş.  
 Baxırkən şah onu cəlb etdi surət,  
 Ürək, can duyu qorxu, etdi heyrot.  
 Deyərdin, bu haman surətdir ceynan,  
 Gecə röyada görmüşdüm həmən mən.  
 Qəlib olmuş bəndəndə coşdu qanı  
 Lap az qalmışdı, tərk etsin o, canı.  
 Cahan qasidlərindən sordu sözlər,  
 Bu kimdir, heç onu görmüşmü gözəl?  
 Hamı səsləndi: - Bir kəsdir bu, məşhur,  
 Odur qəlbin gözü, həm gözədə bir nur.  
 O pak peyğəmbərə bənzər bu surət,  
 Tapıbdir Məkkə ondan otr, ziynət.  
 Məhəmməmdir, ona haq lütfü vardır,  
 Bu dünya qıflına nitqi aqardır.  
 Çixib şah xəznədən qalmışdı çəşbaş,  
 O gövhərdən ona dəymışdı bir daş.  
 Görür etmiş onu surət cigərən,  
 Baxb Şirin də olmuşdu parışan.  
 Bu görkəmlə dedi layiqsən, ey şah,  
 Odur var Keyqubad taxtın, ol agah!  
 Haman şəkli qoyubdur bizdən əvvəl,  
 Deməzlər boş söz onlar, anla sən gal!  
 Neçə illər olub bizdən qabaq bu,

Baxıblar göylərə, gəlmış bu doğru.  
 Galar bir gün rəsul, sahib vilayət,  
 Var imiş həm ilahi onda höccət.  
 Bu cür bir qayda-qanun boş sayılmaz,  
 Onunla dikbas olmaq yaxşı olmaz.  
 Onun dininə şah eylərsə rəğbət,  
 Yolu üstündə çör-çöpdə nə fürsət?  
 Olar haqqın bəlasından o, azad,  
 Güllər bəxt üstünə, daim olar şad.  
 Adından ayrı düşməz xeyrxaqliq.  
 Qalar nəslində daim padişahlıq.  
 Dedi Şirina Xosrov: - Düz deyirson,  
 Nə təsirlər galır, hiss eylərən mən.  
 Yaratmışdır bizi yəzdən zamandır,  
 Nə millətdəndir acdadım, əyandır.  
 Necə dönnəm mən əcdađın dinindən?  
 O şahlardan utannam, dönmərəm mən.  
 Ürək meyl eyləyir, bəxtim deyil yar,  
 Yeni ayin seçər bəxti olanlar.  
 Hanı bəxt ilə yar idи o dəmlər.  
 O, Şərqdən Qərbəcən olmuş o, sərvər.  
 Məhəmməd gəldi höccətlərlə qahir,  
 Onun dini cahanda oldu zahir.  
 Ay üçün gah düzəldərdi o, xırqə,  
 O gah oynatdı xırqə ayla birgə.  
 O gah qart daşlara sırlar deyərdi,  
 O daşlar gah hekayət söyləyərdi.  
 Yerindən oynadır dağı o sövkət,  
 Qazır gah torpağı yel tok o siqlət.  
 Hüzuru xəznəni eylər tamam heç,  
 Nəsimi xəznə bəxş eylər, buyur seç.  
 O, hər xalqa verir cam dəvət ilə,  
 O, səslər hər kəsi xoş niyyət ilə.  
 Vəfədan bir atır əmr etdi olsun!  
 Hor insan adına bir hirz qoyulsun!  
 Həbəs xəttindən almışdır camalı,  
 Əcam bir nöqtə ilə qoydu xalı.  
 Nəcaşı işləri düşək nizama.  
 O, Xosrov Pərviz üçün yazdı namə.

## PEYĞƏMBƏRİN MƏKTUBU

O şah adıyla məktubdur, fikir ver,  
 Məkansızdır, yox onsuž bir məkan, yer.  
 Qədimdir, əvvəli bir mətə bilməz,  
 Böyükdür, axırı bir məqəd bilməz.  
 O, sahibdir, vücudu xəlq edəndir,  
 Səxavət kani, bilməzər nədəndir.  
 Sifətindən deyən dillər qalar lał,  
 Ağıl dəm vursa ondan, yandı dərhal.  
 Əğər bir zahidi yaxsa cəhənnəm,  
 Bu hökm ondan gəlir dünyada hər dəm.  
 Əğər bir ası qəmlər çoxsa doğru,  
 Ona connatda yer versa, nə sorğu?  
 O, sahibdir, ona illət, sabob yox!  
 Əğər versin, əğər alsın, əcab yox!  
 Yixar bir təchili bircə milçək,  
 Qarışqa bir rəsulu məhv edər tək.  
 Alar caynağını simürgün ondan,  
 Edər pərvənəni qalib komandan.  
 İtaət göstər, anılsan itaət,  
 Onu dərk et, tam, olsun kifayət.  
 Onu yad etməsən, açma dodaq sən,  
 Əğər məzhabə o olmaz, dur iraq sən!  
 Nə dava et, odur ancaq ilahın!  
 Nə mənə istəyirsən, padişahın!  
 Demə qüdrət sözü, qüdrət qəzada,  
 Son əmr icra edən, fərman xudada.  
 Necə allahlıq eylər bir pərəstər?  
 Edər allahlığı allah, bu, aşkar.  
 Adın Xosrovdur, acızsən özün tam,  
 Əğər Keyxosrov olsan olda yüz cam,  
 Ölərsən, cüñki məxluqsan, ey insan!  
 Ölümən qurtararsan son nə cür can?!  
 Ölünsüz şahlıq olsayıdı, bax onda  
 Çoxu allahlıq eylərdi cahanda.  
 Bilər kim bir ovuc torpaq – bu məhbüs  
 Nə məkr ilə yaşar, eylər nə namus.

Sən gördün sən ancaq, bu, bəsərmi?  
 Gör allahı özün görmək hünərmi?!  
 Özündən keç ki, qanun var, hesab var,  
 Yaranmışlarda yoxdur say, nə miqdar.  
 Yaranmışlarda bir tozdur bizim yer,  
 Onun dörddən biri məskun, fikir ver.  
 İraq həm dörddə bərdən bir bəhərdir,  
 Mədəin bu bəhərdən bir şəhərdir.  
 Fikir ver, orda hər növdə var insan,  
 Sən onlardan biri, həm də yatırsan.  
 Tutusdur, gör nə məxluqsan hayatıda,  
 Nədir gör qiyomatın bir kainatda.  
 Böyükdür tanrı, aydırıb bu məfhüm,  
 Yaranmışlar öündə məhvə məhkum.  
 Bu aləm məhv olur bir bax nə qayda,  
 Sən allahlıq dilərsən, varmı fayda?!  
 Dəlil göstər, xudadandır bu aləm,  
 Nə yer möhtacıdır, yoxdur yeri həm.  
 O allah ki, bir insani ucałdı,  
 Məni insana peyğəmbər yaratdı.  
 Təbi atəşpərəstlikdən kənar et!  
 Cəhənnəmdən uzaq! Cənnət şüar et!  
 Tovuzlar tak bu bağlı et tamaşa,  
 Yanan pərvanə olma odda osla.  
 Dolar tüstüylə məbəd, nə o məbəd?  
 Kim on yandırsa, olmazmı o, Nəmrud?  
 Qalıbsan odda, yaxşı iş deyil heç,  
 Müsəlman ol, od-ataşdan buyur keç.  
 Yazan ta məktubu başa gətirdi,  
 Məhəmməd adı ünvani bitirdi.  
 Tapıb yüngül, çevik bir qasid insan,  
 Onu göndərdilər Pərvizə ordan.  
 O qasid naməni şaha yetirdi,  
 Fikirlər Xosrovu qeyza gətirdi.  
 Oxunduqca birər hər kəlmə, hər söz.  
 O sözlərdən o şah od tutdu göz-göz.  
 Qəzəbdən hər tük oldu başda bir ox,  
 Damarlar od saçır, ondan xəbər yox.

O şah ünvani, həm məktubu gördü  
 Deyərdin it tutan döndü su gördü.  
 Nə xətt idi, nə heybatlı düzüm bu,  
 Məhəmməddən gəlib Pərvizə doğru.  
 Qürur etdi onu yoldan nəhayət,  
 Dedi: - Hardan olur şahla bu cürət?  
 Nə cürətlə görərkən bu vüqarı,  
 O yazsun adını məndən yuxan?!  
 Qızarmaqdan üzü atasğah oldu,  
 Qəzəbdən bəd düşündü bədxah oldu.  
 Boyunlar sindiran məktub cirildi,  
 Nə məktub, bəlkə öz boynu qırıldı.  
 Görünçə qasid eylər hirs kövlən,  
 Geri dönməkçün o qalxdı tez ordan.  
 Nə od, boş tüstü verdi od çanaxğı,  
 Xəbər tutdu o agahlar çırığı.  
 O yüksəlmış çiraq qızdı eşitcək,  
 Uçurdu bir dua pərvanələr tək.  
 Dua güc geldi, qılıqlı çəkdi İran,  
 Papaq gen dişdù Kəsrənin başından.  
 Məhəmməd dininin möcüzələrindən  
 Qarışdı, oynadı şahlıq yerindən.  
 Fələklər taxtını oynatdı yerdən,  
 Qılınc qaldırdı şaha oğlu birdən.  
 Fələkəndən bir gurultu qopdu taq-taq.  
 Yixıldı, düşdü şah qəsrində bir tağ.  
 Dəmirdən Dəclə üstədə körpü vardi,  
 Gəlib sel körpünü qırdı, apardı.  
 Səmum odlar saçıb əsdiyə hödsiz,  
 Nə Gülgün qaldı axurda, nə Şəbdiz.  
 Haman Ziqarda möglüb düşdü ordu,  
 Göyərçin şahının dimdiklə vurdu.  
 O vaxt gəldi çubuq tutmuş bir insan,  
 Tutub qırı onu hırslaş ox asan.  
 Dedi: - Bir bax, poladdan bərk əlim var.  
 Qırıb etdim bu qayda dinini xar.  
 O dövlətdə nəbinin möcüzəndən  
 Görüb çoxlar çox iibratlır özündən.

Nəzər sal, qəlbə daşlar gördülər çox,  
Bu haqq yolla durub getməkləri yox.  
Əgər din şəmi vermir tüstü əsla,  
Gözün kordur, sənə şəmdan nə fayda?!  
Böyük peyğəmbərə əhsənlər olsun!  
Onun hökmündədir Cəmsid, Firidun.  
O qadır şaha əhsən, hökmü, tacı  
Alar hər kimsədən qul tək xəracı.  
O türk əhsən! O yeddi xalqa hakim!  
Balıqdan Ayacan möhtacı daim.<sup>162</sup>  
O torpaqda yatan bədrə min əhsən!  
Alişdir yer, soma nuru üzündən.  
Min əhsən, sirlərə olmuş o, hakim!  
Onundur həşrəcən bax söz də daim.  
O şaha aşərin, hər xəlq olan kas  
Gözo torpağını tuğra edər bəs!  
Yera beş növbə vurdur həm obaşdan,  
Göyo vurdur gecə dörd balış asan.

## RƏSULLARIN AĞASININ MERACI

Bu fani deyri atmişkən bir axşam,  
Tapırkən Ümmi-Haniyə o, aram,<sup>163</sup>  
O abad qəsrən Cəbrail endi,  
O nurdan bir Buraq almışdı indi.  
O, görkəmdə gözəldi sanki bir bağ,  
Nə baş görmüş yüyən, görmüş nə bud dağ.  
Buluddan çox saçırı inci, mərcan,  
Küləkdən çox yayırı ət hər an.  
Yəhər taxmışdı dərya tək göhərdən,  
Qayıq zənn et, xəyal əyləşməmiş sən.  
Ağır nallı, mətinbelli, gedən bərk,  
İti görməkdə tək, gözdən itən bərk.  
Bu yeddi çadırın dargöz väsağı,  
Bu atla şahın olmuşdu qonağı.  
O, Yəsribdən uşub quş misli getdi,  
O, son məqsəd kimi əqsaya yetdi.

Rəsullara özünü etdi qibla,  
İmamlıqda onu baş bildi cümlə.  
Nobilərçün o bir oncüllük etdi,  
O haq dərgahına üz tutdu, getdi.  
Yaşıl geymişlərin göy xeymasından  
İti huşlu xayal tək çıxdı birdən.  
Bu girdabdan dönüb cənnət yelino,  
Gəmi çəkdi o, Qütbüñ sahilino.  
Göyün bağırını Əqrəbdə o yarmış,  
Şirin alınma həm bərk əl aparmış.  
Buraqıçın saman çəkdi Məcərra,  
Onun eşqindən oldu Xuşə arpa.  
Sümük tullar xəzinə üstə Qövsədən,  
Edib Mizani bir xoşbaxlıq ölçən.  
Dedi dörd qarı rəhmi bağlı qalsın,  
O Nəşin qızları heyzi azalsın.  
Ucalıq tacı verdi Müştəriyçün,  
Üzük saldı, itirdi ondan al gün.  
O, şeytanları dəf üçün haman dəm,  
Verib Cövzaya Cəbədən bir ox həm.  
O, Yusif tək içib Dəlv içərə şərbət,  
O, Yunis tək götürdü Hütda möhlət.  
Yanında qaldı heyrətdə Sürəyya,  
Həmail taxdı sərhəng oldu amma.  
Tökür tük Nəstri-tair bəxşış üçün,  
O, Nəstri-vaqə tək daldayı üzgüñ.<sup>164</sup>  
Onu güllərlə cəlb eylər deyib bağ,  
Möhür vurmuş gözə burda o, «mazağ».<sup>165</sup>  
Çıxan dəm bu yaşıl dəhlizdən amma,  
Cilov tullandı, getdi xeyli səhra.  
O sürətdən yaşıl geymiş mələklər  
Qanad tökmüşdü, şahiddi fələklər.  
O Cəbrayıl dənon vaxtı yanından,  
O dəm keçdi Mikayıldan da asan.  
Qanad sordı Sirafil, o, oturdu,  
Onu Rəfrəf saray üçün götürdü<sup>166</sup>

O, Tuba üstüne sancdı oləm həm,  
 O, Sıdrə üstüne qoydu qədəm həm.  
 Oxundu hər naxış hər bir vərəqdən,  
 O çöllərdə gedib çox çapdı köhlən.  
 Dolaşdı göyləri, gəzdi o, fərş-fərş,  
 Baş əydi qarşısında bir zaman orş.  
 At oynatdı, bu varlıqdan o çıxdı,  
 O bayraq Qabi-Qövseyin üste taxdı.  
 Cəhətlər zülfü alnında qırıldı,  
 Məkan rüxsarına örpök verildi.  
 Qədim bir bürqəni atdı üzündən,  
 Götürdü örtüyü varlıq özündən.  
 Məhəmməd bu məkansız bir məkanda!  
 Zühur oldu nişansızlıq nişanda.  
 Eşitdi haq kəlamı olmadan söz  
 Cəhətsiz gördü allahi, budur göz!  
 Hər üzvü raqsa gəldi, bir söz açdı,  
 Ürək hər bir tükündən bir göz açdı.  
 O görməkdən doğub heyrat fələkdə,  
 Ürək gözəydi, göz qalmış ürəkdə.  
 Xitab oldu: - Son ey dərgahə məqsəd!  
 Çəkinmə, istə, istərsən nə hacət.  
 Xəsislik bilməz aləmdir fəzilət,  
 O, dərhal istədi bir xəznə – rəhmət!  
 Günahkar ümmətə etdi dua həm,  
 Nə istərdi, xuda gördü rəva həm.  
 Kəramət xələti geydi acəb xas,  
 Böyük bir xəznə aldı, adı ixtəs.  
 Hilal idi o, getdi, bədr gəldi,  
 Gül oldu, sərvə üçün qədr gəldi.  
 Gətirdi xalq üçün şadlıq bəratı,  
 Cəhənnəmdən bir azadlıq bəratı.  
 Sənin canın üçün, ey nazlı gövhər!  
 Ola bizdən sənə hey aforinlər!

## Xosrov və Şirin NƏSİHƏT VƏ KİTABIN SONU

Nizami, yaxşı bax, olduqca sən sağ,  
 Mən istərdim hamıça aľçal ancaq.  
 O dərya bəşləyən dürrə fikir ver,  
 O, alçalmaqla başlarda tutur yer.  
 O bir don düşdü, torpaqda ucaldı,  
 O sünbül qalxdı, ondan gör nə qaldı!  
 Çalış düz, çərx olubdur tünd xisət,  
 Ayaqdan kütür omrən, eylə himmət.  
 Zəhrlənmiş hava, tozlarla yol get,  
 Tapılmazdır dava, dərdi qəbul et.  
 Təbib əfsun satır, nəymış bu ruzgar?!  
 Riyakardır, geyin on rəngli paltar.  
 Edər neştorlə guya cana məlhəm,  
 Edər turşuya səfraya dəvə həm.  
 Qulaq çərtməklə eylər başa dərman,  
 Səyavuş qanı-qardaş qanı hər an.  
 Bu məlhəmlə yara bitməz, sağalmaz,  
 Bu dərmanla bu dərədə çarçə olmaz.  
 Beşikdən çıxma, barmaq sor uşaq tək,  
 Qanınla gol düzəlt süd, bal, nə etmək!  
 Get oncirdən homon şad olmaq öyrən.  
 Həm əmcək, həm uşaqdır, süddür eynən.  
 Bu atlas taxtanı zənn eylə şahmat,  
 İki topla o oynar, eyləyər mat.  
 Təssüs ki, bu çox qorxunc oyunda  
 Gəlirson üzbəüz torpaqla sonda.  
 Bu çadırda ayaq bağlı nə gəzmək?  
 Sənin boynunda bağlar var, nə dözmək?!  
 Çıxar dar çəkmədən tez gol ayağı,  
 Edar dar çəkəmə mütləq şil ayağı.  
 Qədəm bas bir yola, getsən, yetərsən,  
 Düşün ki, görmədin bu kəndi heç sən.  
 Əgor bir şadlıq olsa, yüz də qəm var,  
 Əgor bir gül bitər, var onda yüz xar.  
 Cavanlıq turş, acı dad ilə bitdi,  
 Ömür səfəra və sevda ilə getdi.

Həyat vaxtında olduq xəstə halda,  
Haman vəhşə o qurdularla çuvalda.  
Ölüm vaxtında yüz qəm, yüz kədər, dağ!  
Bu qurdaların qaçıb qurda yem olmaq!  
Bizim köç yurdumuz olmuş vilayat,  
Vilayət yox, o, zindandır haqqıqt.  
Tapıb qızdırma az qızmarla, bax, can,  
Sərinlik bağımızda qar suyundan.  
Qanad tökdük yağan tək tük qədər qar,  
Həmi heyvan tükündən geydi paltar.  
Ayaq buymuş, hara mümkün, de, qaćmaq?  
Qanad buymuş, hara mümkün, de, uçmaq?  
Bu halla doymuuruq zülm eyləməkdən,  
Zəif zalimləriq bir çəngə, ahsən!  
Görüb tok bir qarışqa, zülm edən kəs  
İlləndən bir gün almazmın əvəz bas?!  
Özüm gördüm, gedirdim yolla, bir quş  
Qarışqa ovlamaqcun pusqu qurmuş.  
Qarışqa dimdiyindəyən haman dəm  
Bir ayrı quş gəlib tutdu onu həm.  
Pis iş tutsan, bələdan olma qafil,  
Tabiatdə əvəz vardır müqabil.  
Ədalət güzgüsüymüş sanki göylər,  
O, səndən hər nə görmüs, zahir eylər.  
Pis iş tutdun, düşər dünyaya bir səs,  
Edir öz canına pislik edən kəs.  
Eşitmirsənmi söylər daim aləm,  
Qazib hər kas quyu, düşmüs özü həm.  
Bu varlıq mülkiünü zənn etmə boş son,  
Bu yer-göy boş deyil bir hökm edəndən.  
Nə daş vardırsa dəryada, ya kanda,  
Nihan bir dür və ya yaqut var onda.  
Bu ibrətdir, görən göz korsa bizdə,  
Nə billik gül və ya ot bitdi düzdə.  
O İsa misli tapsan tutiya son,  
Edərsən ot kökündən bir dəvə son.  
Tutaq gəldin vücud üçün son əttar,  
Yaxar olsan da ud axır bu odlar.

Sən elminlə o Calimus da olsan,  
Gedorsan Calinus tak burdan asan.  
Ölürsə hər kas axırda görüb dord,  
Nə bir yunanlı Əflatun, nə bir kurd?!  
Nəsihət dinlöyək, söhbat budur bax!  
Bu ölməkdən qabaq ölmək bacarmaq!  
Xilas ol gör yumub qəmlə, malalla,  
Qəfəsdən tuti qurtardı bu yolla.  
Qaba paltar bu qurd ilə əgər sən,  
O Yusif tak yüz andla dostluq etsən,  
Ela bağlar o ləbbədə öküzlə,  
Bu gözə gülsən, ağlarsan o gözə!  
Nə bilmişsən, belə bir həftxandan  
Nə qurtulmuş sümükən, ya ki qandan?  
Bu şüşəyla nə çox san su çılorsan?  
Bu xəlbirlə nə çox torpaq olorsan?  
Bu doqquz matbəx içər, qansan az-maz,  
Bu dörd ev həm yaqın daimi qalmaz.  
Gələr bir vaxt, olar həm vaxt axır.  
Nə gizlin var, edərlər onda zahir.  
Fələkon toz da görməzsən son onda,  
Görərsən bir qəlib var həm son onda.  
Götür ruzi, demə orda ələf var,  
O dürrü burda tap, orda sədəf var.  
Bu müşkin rəng sədəflər içər pünhan,  
Nə çox dürəl! Son axtarsan, taparsan.  
Görərsən bir yeni ayinli pərdə  
Nəvazişlər, nəvalar pərdələrə.  
Qədimlər çox təmiz sözələr demişlər,  
Nə söz? Mirvari deşmiş, bal yemişlər.  
Qonan tozlar və dövr etdikcə ruzgar  
Haman mirvarini sürtər, saralda.  
Bəzənmis bir qarıysa köhnə sözələr,  
Qızıl Zal bəs bu ənqadən nə gözlər?<sup>170</sup>  
Deməzdəm taza nə, köhnə nə əsla,  
Dedin Dəğanuş – o, olmaz bir arpa.<sup>171</sup>  
Bu beş yüz yetmiş altı ildə hər hal  
Gözəllər görmədi xətdə bu cür xal.

Məni bildim ki, hər yerdə sevən var,  
Yanında hər kəsin bir gülbədən var.  
Qırıb tilsimləri atdım haman mən,  
Tutub hər beytə bərkiddim nişan mən.  
Məni görmək dilərsə, istədim, kim,  
Görünsün tə ona suratdə mağzim.  
Can örtünmüş, bədən, neynək, budur bu!  
Mənəm Yusif, həmən köynək budur bu!  
Bu dilbər məhv olub getməz, eşitsən,  
Əgər gözdən gedər, getməz ürəkdən.  
Nə gizlin var, bizimcün oldu zahir,  
Desən Xızır ordadır, həm Xızır hazır.  
Nizami həm oxunduqda bu dastan  
Görərsən orda hazırlır o, pünhan.  
Sənə hər beysi bir sırr anladan kas,  
Nə cür səndən qalar gizlin desən bəs?!  
Yüz il sonra soruşsan hardadır o,  
Deyər hər beysi ki, bax burdadır o!  
Bu işdə bir ipak qurdı olurkən,  
Yedim bir yarpaq, arz etdim ipək mən.  
Haram olsun su içsəm, bişməmis, xam,  
Mən ağızmanıñ dinib çiy söz çıxarsam.  
Gecə bir xəzənə tapmazsam, nə yatmaq!  
Qıfılsızdır xəzinəm, qalx özün bax!  
Əsil bir torpağam zəhmət çökərkən,  
Bir arpayla yaratdım xəznələr mən.  
Əgər dəndən yesəm əvvəl bir az həm,  
Biçin vaxtı dəni xərmənlə verrəm.  
O torpağa ola minlərlə əhsən!  
Verər bir xəzənə, alsa bir ovuc dən.  
Nizamiylə paxılılıq etsə hər kəs,  
Görər ahsız nəfəs, yaşsız da göz bas.  
Buyur bax, hər gecə kan qazmağım var,  
Nə kan qazmaq, haman can qazmağım var.  
Mən ağızmanıñ çıxan hər bir söz üçün  
Döyüşdüm döş-döşə qalbimlə hər gün.  
Yüz od-ataşlo yandırram damağı,  
Götürəm hasılə bir şəbçərägi.

Və göndərrəm ki, şahin xəzəndəri  
Vera arpa, deyə əfv cılə barı.  
İlahı! Pusqu qurmuş söz qapanlar,  
Hasar çok, qoy xəbərsiz qalsın onlar,  
Olar söz yaxşı da, bəzən yaman da,  
Hamı olmaz ha istər xoş gümənda.  
Kımə məna nədir bir pay nəsibdir,  
Bilər nadirdir, əslubum qəribdir.  
Əgər şırsən, qırıb yixma, dayan sən,  
Olar itlər qırıb insanla düşman.  
Bu torpaqdan, sudan qorxum yox, aşkar,  
Ki, əynimdə qızıl gündən zireh var.  
Qılınc əldə gəlib inkar edən çox,  
Onun şəmi sənəüb ancaq mənim yox.  
Məni kim gördü, söz qaldı dodaqda,  
Uzunluq dildə yox, bitdi qulaqda.  
Dizi üstən oturdu sanki İsa,  
Bir eşşək əldə etdi burdan amma.  
Hər ulduz yaxdı şam sayəmdə asan,  
Günəşlik məndən öyrənmir bir insan.  
Yolum üstündə bir zərrə görüb mən,  
Ucaltdım bayrağını əşə yerdən.  
Mənim canına vursa bir ağız daş,  
Dönər durrə bu almaz ilə birbaş.  
Dağam mən, bax sualsa kimə məndən,  
Şəpərkən üstümə içdim onu mən.  
Bu dəryadan bulud tək süs tapırlar,  
Satır qarşımıda, gizlincə qapırlar.  
Nə sobrim var ki, hindumu görürkən,  
Yuyon tutдум ona türklər kimi mən.<sup>171</sup>  
O, çalı pərdəsiz, gördüm xoş ayın,  
Bu bir sərçə, dedim buymuş ki, şahin!  
Görüb qarğanı, axtardım göz ancaq,  
Ədəbsiz gördü məndən xoş söz ancaq.  
Yeyirkən bir qulağım acı bir söz,  
Susur digər qulağım, söyləyir döz!  
Bu tufan dövrü ustadlar sayağı,  
Küləkdən gözlədim daim çarığı.

Yanarsa bir qıraq hansı diyarda,  
Ona bir yağı verər hər aqılı orda.  
Əğər burda bir ənbər şam saçar nur,  
Səpər hər kəs soyuq yollarla kafur.  
Alarsan zəhrimar, versən şəkər sən,  
Söyüşlər gözlä, göstərsən hünər sən.  
O dəryatək atakdən dürr verdim,  
Yaxam doldu mənim daşlarla gördüm.  
Bu torpaq üstədə bir yol qoymayan daş  
Atır yaşı kərpicəm guya hər an daş.  
Olub şirin elin ağzı dilimlə,  
Yedim qatıl zahərlər öz əlimlə.  
Dayırman işlədən yüyrək öküzkən,  
Töküb yollarda dən, gəzdim özüm dən.  
O şımsıq tək gülüşlər sopmişəm xoş,  
Məni qərq etdi su, yandırdı atəş.  
Nə nala, xəzna könlüm, hər ilandan?  
İlansız bir xəzinə görməz insan.  
Tovuzlar çıxsa connatdan o anlar,  
Olar bir həlqə tək dərbən ilanlar.  
Tovuz xallı, ilan xallı, xəbərdir  
Ki, onlar bir ağa üçün nökərdir.  
Bu munis nəqşə iqdiş bir nigardır,  
Ata hindu, ana türk aşikardır.  
O, misdir, örtüyü bir kimiyadır,  
Yanıldım: xəznələ əjdahadır.  
O, bir dürdür, yeri dəryalar olmuş,  
Çıraqdır nurlu, xaç üstə qoyulmuş.  
Götür dürrü, o dəryani burax sən,  
Xaçı rəd eylə, varkən bir qıraq sən!  
Dəmə atasığa yol göstərir bu!  
De, qanla yoğrulan sözdür, bu, doğru!  
O, bakır bir galin, var taxi ilə tac!  
Durub əvvəldə tovhid, sonda merac.  
Ey allah, hər xəta üz verdi məndən,  
Özün əfv eylə, sən əfv eyləyənsən.

## Xosrov və Şirin

### QIZIL ARSLANIN NİZAMİNİ GÖRÜŞƏ DƏVƏT ETMƏSİ

Mənim cadu kamalı dədo yetdi,  
Bu dilbərdən məni asudə etdi.  
«Mübarəkdir!» eştidim hər kamaldan,  
Keçir «ağlın yolu bərdir» xəyalдан.  
Mən etdim bəxtdən bir növ gileyər,  
Qolum güclü, yolum haq, bəxt neylər?!  
Kamandan bir zaman çoxlu ox atdım,  
Hədəf ram olmadı, durdum çox atdım,  
Bilirdim bərdən oynarsa şikayət,  
Tapar gövhərsatan qıymət nəhayət.  
Bu gərdəkə niqab altında ay var,  
Keç aydan, söz günəşdəndir, o, parlar.  
Nə təriflərlə məndən aldı onlar,  
Ucalıb göylərə, səs saldı onlar.  
Ahıb vəd etdilər çox mülk, çox mal,  
İnanmaq çox çətin gəldi bu minval.  
Kəsilmək görməmiş çini ipəklər,  
Havadan görmüş aneaq müşk, ənbər.  
Haman şahlara layiq yorğa köhlən,  
Kəyanı tuğ, cilov xalisəcə zərdən.  
Verilsin bir xəzina, getdi səhbət.  
Qulam beş cüt, kəniz həm beş, nəhayət!  
Bəyənməklər, özün bax, harda qaldı.  
At axsaq düşdü, yük yollarda qaldı.  
O insan ki, bəyəndi getdi burdan,  
Əkilmiş tarlanı biçsin o, hardan?!  
Dedim çox-çox toassüflər bu sözdən,  
Qılınc çaldım bu cana şam kimi mən.  
Bu vaxt qasıdlə bir məktub yetişdi,  
Salam verdi, oturdu, dürr deşdi.  
«Otuz günlük səfər var, qalx, ol agah,  
Otuz fərsəng olar gəlmış yaxın şah.  
Səni şah istəyir görsün beş-üç gün,  
Qıfil qalsın səninçün bağlı neyçün?!

Bu şahdandır deyib verdi o, fərman.  
 Bu yolda tilsimindir, həm də dərgan.  
 Tutub fərmani başında haman dəm.  
 Öpüb üç yerdən, aćdim məktubu həm.  
 Baxıb mən hali olduqda əmirdən,  
 Aćar tapdim ki, çıxmışdır dəmirdən.  
 Haman dəm xidmət üçün tezə durdum,  
 MİNİB bir köhlən at, üstə oturdum,  
 Şəhərdən tez çıxıb getdim soraqda,  
 At oynatdım o günlər düzə, dağda.  
 Marallar qaldı arxamda qaçışa,  
 Baxıb quşlar xəcıl qaldı ucuşda.  
 At oynatdım, təbim bilmirdi doymaq,  
 Mənəm altımda köhlən məndən oynaq.  
 Edirdim yolboyu səcdə qələm tək,  
 Gedirdim, getdiyim yollar mübarək.  
 Keçib hər getdiyim yerdə adamlar  
 Dua ilə haman şahı salamlar.  
 Düşüb hər çeşmədən içdikdə mən su  
 Duayla şaha mən ömr etdim arzu.  
 O çaydan, dağdan əsməkdəydi yellər,  
 Verirdi şah lütfündən xəbərlər.  
 Onun mişk otri ilə yolda hər dəm,  
 Ətir saçıdı xam ənbər misli yer həm.  
 Əziyyət bitdi, mən məqsudə yetdim,  
 O şah dərgahına hey səcdə etdim.  
 Gedib qasid o dəm bildirdi: - Ey şah!  
 Gəlib dəryaya yetmiş çeşmə nagah.  
 O sultan durdu cövhər xanəsindən,  
 İşıqlar tapdı şam pərvanəsindən.  
 O: - Şəmsəddin Məhəmməd, tez – dedi – qalx!  
 Gətir, durma, mübarək zahidi, qalx!  
 Çıxıb gəldi saraydan hacibi – xas,  
 O dəryadan çox inci gördü qovvas.  
 Məni şah məclisində etdi varid,  
 Gedib Ay bürcünə düşdü Ütarid.  
 Oturmuş şah günəş tək həm yerində,

Qürurla Keyqubadla Cəm yerində.  
 Ona baş əyməyə həsrat fəlaklər,  
 O sərhəndən Ayın köksündə xəncər.  
 Onun tacında sonsuz bir cəlal var,  
 Alibdir Qeyrəvandan qırda paltar.  
 Onun sərhəddi Səqsinlə Səmərqənd,  
 Ayıq sərhədçilər durmüş kəmər bənd.  
 Açılmışdır qapı burda yük üçün,  
 Qalanmış yük-yük üstsə burda hər gün,  
 Səxasından görüb hər kəs bəhər həm,  
 Kim almiş bir şəhər mal, kim şəhər həm.  
 Çəkik gözlər hasar çəkmiş qılıncdan,  
 Keçər müskül gələ ordan Qədərxan.  
 Dənizdir dalğalı, gör mavİ rəngi,  
 Onun həm dərrü vardır, həm nəhəngi.  
 Qızıl şah əyləşib taxta, odur taxt.  
 Tutubdur başda dövlət tacı həm bəxt.  
 O şahlıq məclisi cənnət bir aləm,  
 Hovuzlar mey dolu, hər yan gəmi həm.  
 İnild ərəğunun, nalö edər çəng,  
 Ucalmış Zöhrəyo xoş nəğmə, ahəng.  
 Tutar müträb ipək tellərdə ahəng.,  
 İpək köynəklilər cırmaqda köynək  
 Müğənni nəğmə söylər tellər üstə,  
 Rud istər bir yeni ahəng, bəstə.  
 Nəvələr müxtəlifdi pərdələrdə,  
 Nəvəziş müttəfiq məlhəmdi dərdə.  
 Odur çəngin sədasiyla gözəllər  
 Deyirlərdi Nizamidən qəzəllər.  
 Qədəhələr təngə gölmüş saqılırdən,  
 İçən şah idı, məsi olmuşdu düşmən.  
 Xəbər verdikdə gölmüşdür Nizami,  
 Coxaldı, artı şadlıq ehtişam!  
 O dəm əmr etdi, getsin ortadan mey,  
 Məni etməkçün etdi razı hər şey.  
 Olundu şaqıllar xidmətdən azad,  
 Çalanlar səcdə etdi, oldular şad.

Bu cür əmr oldu ki, getsin şərab, cam,  
Nizamiylə olaq hər gün, hər axşam.  
Onun nəzmi gözəldir rud səsindən,  
Onun nitqi müğənni nağməsindən.  
Xızır gəlmış, nə lazım mey büsati,  
Xızırla qoy tapaq abi-həyatı.  
Gəlib xas hacib ərz etdi: - Dayanma,  
Sən ey hər elmə hakim, dur, yubanma.  
Gedirdim mən söyüd tək canda ləzə  
Günəş səmtə gedirdi sanki zərrə.  
Başım, boynum əyilmiş halda getdim,  
Dedim, bəlkə öündə təzim etdim.  
Çox istərdim ayağından öpüm mən,  
O qalxdı asiman tək tez yerindən.  
Məni ağuşa çəkdi tezə candan,  
Qarışqayla oyun qurdı Süleyman.  
O təmkini görüb coşдум doniz tək,  
Qucaqlaşdım iki aləmlə bərk-bərk.  
Ayaq üstündə mən xidmətdə durdum,  
Onun iqbalı əmri etdi, oturdum.  
Sınıq mürçüm qapı açmışdı nagah.  
Sözümdə düzüyü artırdı allah.  
Dedim sözlər ki, tale verdi fürsət,  
O sözlər ki, bəyənmış toxxt, dövlət.  
Dedim şahlara layiq çox nəsihət,  
Çətin müşküllər açmaqqün vəsiyyət.  
Zərafətlər dedim, xoşlardı Rizvan,  
Gülər dinlərsə onları hər insan.  
Ona paludə verdim çox şirin mən,  
Şirin gülməklər üçün gizli qəsdən.  
Onu mən bəzən ağlatdım bulud tək,  
Dönbüb gül tək də guldurdum yaman bərk.  
Elə sözlər dedim, şah dindi: - Əhsən!  
Ağıl durdu, cəhalət yatdı bərkdən.  
Apardı saqılırdən huşu nəğməm,  
Unutdu mətnini xanəndələr həm.  
Gəlib ravi, ağızdan saçdı dürlər,

Sənə ərz etdi, zinət, tapdı yerlər.  
Ayaq üstündə durdum azca müddət,  
O, and içdi, oturdum, bəh nə hörmət!  
O gündən harda oldumsa o qayda,  
Oturdum fəxr ilə daim man orda.  
Sözüm xos goldı şaha, oldu xoşal,  
Şirinlikdə o, etdi ağızını bal.  
Gəlib şirinliyə yetdi hekayət,  
O «Xosrov-Şirin»üstə gəldi səhbət.  
O sultan çıynamıa ol qoydu asta,  
O təhsinlər mənimcün oldu sırgıa.  
Şəkər dillər töküb göstərdi rağbat,  
Dedi Xosrovlə Şirindən hekayət  
Ki, gövhərlərlə qoydun bir təməl sən,  
Dedin sənətdə sözlər çox gözəl sən.  
Dedin çoxlu hekayələr, nə qaldı?  
Bizim tarix yeni bir surət aldı.  
Nə bir gülədə bu cür tər bir hava var,  
Nə bulbulda belə tar bir nəvə var.  
Açıb hər beyti etsən sən qiraət,  
Olar zeytundan iflic sanki rahət.  
İpəkdir odda yanmaz təlqə düşmüş.  
Nə buzdun donmuş o, nə odda bışmış.  
Nə halvadır bişirdin qaynadıb sən.  
Deyər hər kim yesə, mütləq min əhsən!  
Məzon süddən də şirindir, verir can,  
O şirinlikdə yoxdur birca nöqsan.  
Elə şirindir atlanmış o dilbar,  
Gözəllikdə duvaq örtməş sarasər.  
Onu etdin bu dişlərçün halal bəs,  
Nə diş muzdu alar o zülf, o xal bəs?!  
Maaş kəssək səninçün qardaşım, mən,  
Anandan əmdiyin süddür, düşün sən.  
O qardaş ki, cahana hökməndi,  
Cahan üçün o, şah, həm pəhləvəndi.  
O dastan ki, çəkib illərlə zəhmət,  
Yazıbsan sən, nə verdi, muzd sərvət?

Eşitdim qırə atmış şah bir gün  
 O, mülkündən iki kənd vermək üçün.  
 Nə dersən, kəndi ha, yox, verdilərmi?  
 Sənə fərمانını göndərdilərmi?  
 Bilirdim, vermək istor feyz dərya,  
 Götürsün bəhrə tacır, buydu məna.  
 Olar viranə torpaq bir də abad,  
 Bu möhnətdən olar bir kimə azad.  
 Dua etdim onun bəxti üçün mən,  
 Bəzəndi taxtı gövhərlə sözümdən.  
 Dua etdim mən əvvəl, dinlədi şah,  
 Onu etdim işindən çərxin agah.  
 Bu daş-qasılı taca yaqutu öndən  
 Baha üçün, demə, bənd etmişəm mən.  
 Saray gördüm ki, Keyvana ucalmış,  
 Misilsizdir, cahan heyrətdə qalmış.  
 Naxış vurdum, cahan ta var bu sənət,  
 Desin bəh, bəh, kim eylərsə qiraət.  
 Mənim fikrimdə bu şirin fosana  
 Dua üçün olub şaha bəhanə.  
 Dil açdım ki, o şaha şükr edim mən,  
 Nə lazım yoxsa söz Şirin, Şəkərdən.  
 Bu bir sözdür adı: «Kərpic və bənnə»,  
 Cörək yoxkən edər turşu təmənna.  
 Cörək yox, kərpic alıqda zamandan,  
 O, turşu almadı, əl çəkdi candan.  
 O xoşbəxt şah özü xas nemətindən  
 Qəbul etdi o cür ki, söylədin sən.  
 Ömür dəryasını atdı cahandar,  
 Nə tənha mən, cahan gördü ziyanlar.  
 Sənin tək şah əgər varsa yerində,  
 Haman şahzadələr həm qənşərində.  
 O bəxşışlərdən artar şeirə rəğbat,  
 Tapar bazarım ondan xeyli vüsət.  
 O kəndlərdən əgər şah versə bir kənd,  
 Açıq şahzadələr qeyri düyüñ, bənd,  
 Xəzinə bəxş edən şah guldü sözdən,

Açıldı sübh tək bir də bu üzdən.  
 Bayəndi şah manım həmdü sənəmi,  
 Səmimiyyidə no orz etdim məramı.  
 Mənim həmdü sənəmlə tutdu ülfət,  
 O, Həmdünyanı bəxş etdi, nəhayət.  
 Mənimcün mülk verdi, yazdı fərman,  
 Qızıl şah möhrü üstündə nümayan.  
 «Verilmişdir ona bu kənd təmamı,  
 Ona sahib nəsillərə Nizami.  
 Onundur mülk, ona çatmış əvəzsiz,  
 Onundur ta qiyamət haq, bilin siz.  
 Bu haqqə kim inanmaz, narəvadır,  
 Ona mən düşmənəm, şahid xudadır.  
 Ona tən etsə dövrün bir xəsisi,  
 Onun vəhşətlər olsun qoy ənisi!  
 Zaman ta var ona min lənət olsun!  
 Onun nəslinə lənət qismət olsun.»  
 Bir işdən düşmüş üçün iş düzəldi,  
 Açıldı həm xəzina, lütf geldi.  
 İçim güldü ilahi marhamətla,  
 Cölüm süsləndi şahana xələtlə.  
 Yetişdim mən hüzura, verdi fərman,  
 İzin verdi. Geri döndüm yanından.  
 Gedib gördüm onu, məsuddu bəxtim,  
 Geri döndüm, necə Mahmudlu bəxtim.  
 O cür getdim ki, getmiş həccə hüccəc,  
 Qayıtdım sanki Əhməd etdi merac.  
 Eşitdim, son bilənlərdən bir oğru,  
 Paxıl, sözbaz, rəzil, guya ki, doğru.  
 Doğub bir qurd sıfırt Yusif, nə tədbir?!

O, halvayla verib almaz yedirdir.  
 Ki, dünya qədrini ey bilməyən kas,  
 Neçindir bir belə alqış, dua bəs?!  
 Ayağından fələk öpmüş golincün  
 Viran bir kənd olub üzgörmə neyçün?!

Nə kənd, dar bir kürə, ondan deyil gen,  
 Yarım försəng olar onda uzun, en.

Nə dəxl ondan, nə xərc, eh, torba dolmaz.  
 Yarimhaqqı əkar gəlsə hər abxaz.  
 Baxımsızdır, pozulmuş göz nə görə,  
 Yeyir kafir, müsəlman nə bışırə.  
 Paxıl şəxsə bu cür verdim cavab mən,  
 Mənəm nemət yeyən, gen dur sözündən.  
 Ayaq altı qazırsan, bundan ol çok,  
 Xarab bir kəndə düşmə sən bir ay tək.  
 Nədir həmdim, nədir Həmdünyan gör!  
 Bu həmd ondan on artıqdır əyan gör.  
 Əkin varsa həman kəndin düzündə,  
 Nə sənət var mənim gör hər sözündə.  
 O bir dəndən verirsə çoxlu sünbüл,  
 Mənim çox dürlərim açmış qızılgül.  
 Meşə, vardırsa onda çoxlu möhkəm,  
 Mənim vardır qəməri ud meşəm həm.  
 Fəratın feyzidir, varsa su onda  
 Verər abi-həyat nitqim hər anda.  
 Bir ölkə qiymətində mən xəzina,  
 Dəyər versən, haman torpaq sözü nə?  
 Bu yerdə amma qüdsi bir səbəbdən  
 O haqqın rahmınaş şükr eylərəm mən.  
 Səbəb şürk etməyə zənn etmə maldır,  
 O üzdəndir nə aldımsa, halaldır.  
 Nə bir xalvar sədəf, mərcan gözəldir,  
 Bir az saf su o tufandan gözəldir.  
 Şahin fikrində kənd vermək deyil söz,  
 On artıq bəxş edərdi, versə bəxt üz.  
 Məni sultan baxıb çox qane gördü,  
 Uman şəxsə uyar bir mülk verdi.  
 O kənddən birçə bu bəsdir mənimcün,  
 Cəhad əzmindəyəm mən burda hər gün.  
 Bu xalq olduqca öncüllə axınçı,  
 Çəkib mən hər gecə himmət qılınçı,  
 Haman qayda qılıncla oynayarkən,  
 O kafir boyunu vurram qazi tək mən.  
 Əgər mən qaneəm, bəxşis verən şad,

Füzulluqdan kənar dur, eylə imdad...  
 Deyirdim mən nələr, köç harda qaldı,  
 Gedirdim yol, atım yollarda qaldı,  
 Gəlib beş növbə çaldırdı o sultan,  
 Yuyuldu fitnə bir yolluq cahandan.  
 Calalı ərşə beş növbə yetirmiş,  
 Nüfuzundan cahan həcmi itirmiş.  
 İki aylıq yola tablı salib səs,  
 O, hazırlı köçə, bilməzdə bir kəs.  
 O təblin nərəsi millər gedərdi,  
 Bu bir köç təblidir, kim zənn edərdi.  
 O, taxt üstündə şahlıq çox az etdi,  
 Çaxıb şimşək kimi tez söndü, getdi.  
 Nə bar gördü o gənc bağdan-bağatdan,  
 Nə Zülqərneyn tək abi-hoyatdan.  
 Şəhid oldu yaman əllərlə canı,  
 Ola bundan gözəl digor cahanı!  
 Uçuq mülkü atıb qeyri yol aldı,  
 Keçib torpaq, sudan ərşə ucaldı.  
 O dərya getdi, dürlər var yerində,  
 Açıq çoxdur, qapı təkrar yerində.  
 O gövhər əslİ səmtə getdi çox bərk,  
 Bu varis gövhərə, dünya mübarək!  
 Onunçun verdi rəhmət feyzi saqı,  
 Cahan olsun bu varis şəhə bağı!  
 Bu torpaq taxtabənd etdi o şahı,  
 Bələlərdən iraq olsun bu şahı!  
 O, taedan oldusa, olsun riza tac!  
 Bu şahlar şahına olsun bəqa tac!  
 Xüsəsən, şahların mülkündə varis,  
 Xeyir sözü dua söylənsə bais,  
 Xudadan yardım almış Nüsrətəddin,  
 Adımdan varlıq almış nur min-min.  
 O şahlar arxası Əzəmət Atabək  
 Firidun tək bu dünyaya mübarək!  
 Əbübəkri Məhəmməd göstərib dad,  
 Məhəmmədə Əbübəkri edir şad.

Qalib ağlına heyran yeddi ulduz,  
Olub doqquz fələk bir qul qüsursuz.  
O, taclar bəxş edən bir tacidardır,  
O dövlət şahlarından yadigarlıdır,  
Ucalmış taxtı ulduzla bərabər,  
Atı dırnaq qoyar ərşə sərasor.  
Onun taxtında ulduzlar ayaqdır.  
Səməndi dırmağı göydən uzaqdır.  
Onun taxtı səbəbkar olsun allah!  
O olsun ölkələr fəth eyləyən şah!  
Cahan durduqca şah olsun cahana!  
Nələr istərsə qoy versin zamana.  
Yetib kama, səadət yarı olsun!  
Səadətlə keçən rüzgarı olsun!  
Səadətlə sözü burda bitirdim,  
Sözüm bitdi, onu bükdüm, götürdüm.  
Nizami, kim deyər rəhmət səninçün,  
Sevinsin, şadlıq etsin ruhu il, gün!

## İZAHALAR

<sup>1.</sup> Din tarixində Davud gözəl səsi olan bir peyğəmbər kimi tanınır. Orta əsrlərdə Davud nəğması, Davud səsi ifadələri ən gözəl səs mənasında işlənmişdir. Onun adı ilə bağlı olan dini kitabın adı «Zəbur»dur. Nizami arzu edir ki, o, sənətdə bir Davud, «Xosrov va Şirin» əsəri isə «Zəbur» kimi şöhrəti bir asər olsun.

<sup>2.</sup> Xəlliük Orta Asiyada, başqa sözə Turanda gözəlləri və gözəl mişk ətri alınan ceyranları ilə məşhur bir şəhər olmuşdur. Nizami arzu edir ki, Xəlliük mişki insanlara zövq verdiyi kimi, onun əsarı da könülləri oxşasın.

<sup>3.</sup> Nizami belə hesab edir ki, Allah göy cismələrini və Yeri yaratıldıqdan sonra Yerə tərəpnəməz şəkildə dayanmaq, göydəki ulduzlara isə hərəkat etmə əmri vermişdir. Bundan sonra Yer hərəkətsiz dayanmış, ulduzlara isə müçyyon qanun əsasında hərəkat etməyə başlamışlar.

<sup>4.</sup> Altı yaxa dedikdə altı cəhət, dörd gövhər dedikdə dörd ünsür (su, od, torpaq, külək) nəzərdə tutulur.

<sup>5.</sup> Ulduzların Yerin ətrafında sırlanması həccə gedənlərin Kəbənin ətrafına sırlanması ilə müqayisə olunmuşdur.

<sup>6.</sup> İbrahimxəlil peyğəmbər bütün sindiran, atası Azər bütyonan olmuşdur. Nizami İbrahim peyğəmbər kimi bir allahı sevib də, bütxanəni bülərdən temizləməyi məsləhət görür, yəni tək allahı sevməyi, ozızləməyi daha doğru yol bilir.

<sup>7.</sup> Bir qarı cəhrə ilə yun ayırırmış. Ondan soruşurlar ki, allahın varlığında hansı dəlilə əsəson inanmaq olar. O, əlini cəhrədən çəkir və cəhrə dayanır. Qarı deyir: - Bax buna əsəson. Nə qədər ki, əlim cəhrədə idi, o fırlanırdı, elə ki, əlimi çəkdim o dayandı. Madam ki, çərxı-fələk fırlanır, onu da bir fırlanın var. Bu məsələni Peyğəmbəro danışırlar. Peyğəmbər buyurur: «Qarı arvadların dinini möhkəm tutun». Nizami beytə buna işarə edir.

<sup>8.</sup> Keçir hey Kəbəni görmək kömündən,  
Əgər yollarda ölsəm, neyləyim mən?

Nizami bir çox əsərlərində Kəbəni görmək arzusunu dilə gətirmiştir. Burada da həmin arzu bildirilir.

<sup>9.</sup> Dini inama görə, Məhəmməd peyğəmbərin torpağı əzəl vaxtı, yəni yaradılışın başlangıç dövründə yoğrulmuşdur. Nizami «Yeddi gözəl»də bu fikri bir az da dəqiqləşdirir və bildirir ki, Məhəmməd peyğəmbərin nuru, yəni zati Adəmin yaranmasından yeddi yüz min il əvvəl yarammış, özü isə Adəmdən yeddi min il sonra dünyaya gəlmİŞdir.

<sup>10.</sup> Yetimlərçün o, şirin bir nəsimdir,  
Odur hər kəs deyir: «Dürri-yetimdir»

Nizami Məhəmməd peyğəmbəri ona görə «dürri-yetim» - «yetim dürr» adlandırdı ki, o, hələ anadan olmamış atasını itmiş, altı yaşında olanda isə anası vəfat etmişdir. Məkkə camaați ona «Yetim Məhəmməd» deyirdi. İkinci tərəfdən «yetim dürr» ifadəsi məcazi monada nadir, tək, bənzərsiz dürr deməkdir. Belə ki, bir qayda olaraq molyuskun mədəsində çox dürr-inci olduqda onlar xırda olurlar. Molyuskun içində tək bircə inci olduqda o çox iri və qiymətli olur. Həmin tək olan inciyə «yetim dürr» deyirlər. Başqa sözlo, Nizami Məhəmməd peyğəmbərin həm yetimiyyinə işarə edir, həm də onun böyüküyünü nəzərə çatdırır.

<sup>11.</sup> O, xaslardan seçilmiş xas Ayazdır,

O, Məsuddan keçib, Mahmuda xasdır. Ayaz Qəznə hökməri Sultan Mahmudun nədimi olmuşdur. Onların dostluğu haqqında «Mahmud və Ayaz» adlı poema yazılmışdır. «Koroglu» dastanındaki Eyyaz surətinin yaranmasında da həmin Sultan Mahmud və Ayaz münasibətlərinin izləri vardır. Sultan Məsud Sultan Mahmudun oğludur Məsud xoşbəxt, Mahmud isə şərflə, şanlı, təriflənən deməkdir. Nizami burada Peyğəmbəri seçilmiş xaslar, yəni peyğəmbərlər içərisindən seçilmiş xas bir peyğəmbər kimi, peyğəmbərlərin başçısı məqamına çatan bir şaxs kimi tərifləyir.

<sup>12.</sup> Dörd yar dedikdə, ilk dörd xəlifə – Əbübəkr, Ömrə, Osman və Əli nəzərdə tutulur. Orta əsrlərdə şahların sarayı qarşısında gündə beş dəfə təbil çalınmış. Beş növbə ona işarədir.

<sup>13.</sup> Xəlil dedikdə İbrahim Xəlil peyğəmbər, Məsih dedikdə İsa nəzərdə tutulur. Nizami belə hesab edir ki, İbrahim Xəlil peyğəmbər Məhəmməd peyğəmbərin ordusunun ancaq bir əsgəri, İsa isə kiçik bir cavuştur.

<sup>14.</sup> Döyüşlərin birində düşmənlərdən biri daşla vurub peyğəmbərin dişini sindirir. Beytdə buna işarə olunur.

<sup>15.</sup> Yəni şəhərin işığı gecənin qarənligini yox etdi.

<sup>16.</sup> Günsə Cəmşid camına bənzədir. Bununla günəşin sultan kimi taxta çıxmazı və gecənin hakimiyyətinə son qoymasına işarə olunur. Cəmşid, Cəm əfsanəvi İran hökməri olmuşdur. «Avesta»ya görə, 900 il hökmərlərmişdir. Onun vaxtında heç bir şor olmamışdır. O, lovğalıq etdiyiinə görə öldürülmiş və o vaxtdan xeyirlər bərabər şor də meydana gəlmışdır. Cəmşidin şəhəri bir camı olmuşdur. O istədiyi vaxt dünyasının hər hansı bir yerində nə baş verdiyi bu cam vasitəsi ilə görmüş.

<sup>17.</sup> Bu mülkə söz Tuğan şahı müzəffər,  
Qələm tutmuş Qaraxan aldı xəncər.

Tuğan şah və Qara xan türk hökmərlərinin adlarıdır. Tuğan şahın deməkdir, Qara xan isə böyük xan mənasındadır. Bəzən qarənliq gecə qara xan adlandırılır. Şair demək istəyir ki, sözün şahını sözün Qara xanına, yəni Nizamiyə qılınç kimi iti qələm verdi.

<sup>18.</sup> «Bu yeddi şahlı göylər» dedikdə yeddi səyyarə-planət olan səma nəzərdə tutulur.

<sup>19.</sup> Qələm sən qoymadın çalsın Ütarid,  
Tikan tak batdı, atlas geysə Nahid.

Ütarid-Merkuri planeti yazı işlərini himaya edən səyyarə kimi tanınır. Nahid-Zöhrə-Venera isə qadınlıq və gözallılık ilahasıdır. Yəni sən əlinə qələm alandan Merkuri-Ütarid əlinə qələm almaqdan ol çəkib, sənin söz ipəyini görəndə Zöhrənin atlatz paltarı ona tikan kimi göründü və bədənинə batmağa başladı.

<sup>20.</sup> Üzük tap, sal ona siruzə qaş sən,  
Süleyman bəxşisi bızdan görəsan.

Yəni elə mövzu seç, onun asasında elə bir əsər yaz ki, biz də sənə Süleyman peyğəmbərin səxavətinə bənzər bəxşisət göstərib böyük bəxşis verərik. Beytdə həm də Süleyman peyğəmbərin üzüyünə işarə edilir. Sairdən Süleyman peyğəmbərin şəhəri üzüyünə bənzər bir əsər yaratmaq sifariş edilir.

<sup>21.</sup> Əgar bir dəm sənə biganə qalsaq,  
Sən Firdovsi tək narazı salsaq.

Böyük türk hökməri Sultan Mahmud Qəznəvi Əbulqasim Firdovsiyə şahlar haqqında bir əsər yazmağı sifariş edir və onun yazacağı əsərin hər beytinə bir qızıl verəcəyini bildirir. 30 il müddətinə yazılın 60 min beytlik «Şahnamə» yazılıb qurtarandan sonra Sultan Mahmud Firdovsiyə 60 min dinar əvvəzində 60 min dirham-gümüş pul göndörür. Görünür, əsərin açıq antitürk ruhu Sultan Mahmudu razi salmış, Firdovsi isə Sultan Mahmudun hərəkətindən narazı qalın onu həcəv edən bir şeir yazmış, qorxudan yaşıdagı yerdən qaçı. Burada həmin hadisəyə işarə edilir.

<sup>22.</sup> Haman bu xəznəni açdım o vaxt mən,  
Bu qəsərə bir özül qoydum o gündən.

Bu beytdə və bundan əvvəl galon beş beytdə ifadə olunan fikir bundan ibarətdir ki, Nizami «Xosrov və Şirin» poemasını Sultan III Toğrul rəsmi şəkildə sultanlıq taxtına çıxan zaman yazmağa başlamışdır. Bu isə 1177-ci ilin iyun – iyul ayında baş vermişdir.

<sup>23.</sup> Həbəş zülfü o qoy Tamğaca vursun,  
O Şüşər zinətini Çaça vursun.

Tamğac qədim türk şəhərlərindəndir. Çaç Daşkəndin adlarından biri

olmuşdur. Həbəş qaralıq, Şüştər ziñəti dedikdə zərif və əlvan parçalar nəzərdə tutulur. Şair demək istəyir ki, hökmərin qara saçı ağ üzünə yaraşlı versin, ölkəsi Şüştər parçaları kimi əlvan və zərif olsun.

<sup>24</sup> *Ona Çindən gətirsin vergi xaqan,*

*Müdəm Qeyşər yetirsin cizyə Rumdan.*

Nizami əsərlərində Çin sözü Türküstan, Turan mənasında işlənir. Rum dedikdə Bizans nəzərdə tutulur və onlar qeyri-müsəlman olduqlarına görə tabe olduqları ölkəyə cizyə vermələri arzu olunur. Yəni Səlcuqilər dövləti o qədər güclü olsun ki, Türküstan xaqanı ona vergi, Bizans qeyşəri isə cizyə verməyo məcbur olsun.

<sup>25</sup> *Qələm türklərinə salmaz o, tarac,*

*Verər bir «mim» kəmər, bir «mim» verər tac.*

Məhəmməd sözü arəb əlifbəsi ilə yazılından onda iki «mim» hərfi olur. Şair bundan istifadə edərək bildirir ki, hökmər qələm türklərini qarət, yoxsulluğa düşməyə qoymur, adındakı bir «mim» hərfi ilə kəmər, o biri «mim» hərfi ilə tac verir, yəni həm maddi cəhətdən kömək edir, həm də mənəvi cəhətdən ucaldır.

<sup>26</sup> *Əgər bəxşışə əl qatsa, nə olmaz?*

*Batar bəxşış selində Cudi, qalmaz.*

Cudi Ağrı dağının qədim adıdır. Əfsanəyə görə, Nuh peyğəmbər dünyunu səbasəkən Cudi dağına pənah aparmışdır. Şair bildirir ki, əgər Atabay Məhəmməd Cahan Pəhlivan bəxşış verməyə başlasa, Cudi dağı onun bəxşış tufanının altında qalar.

<sup>27</sup> *Cəhat ciyinə altı tağ o saldı,*

*Göy ondan daxı doqquz surğa aldı.*

Altı tağ dedikdə altı cəhat (doğu, batı, güney, quzey, aşağı, yuxarı), doqquz sırtqa dedikdə doqquz qat göy nəzərdə tutulur.

<sup>28</sup> *İkinci bir Firidun, həm də Cəmşid,*

*Dedim yanlış, Firidun nə, nə Cəmşid?*

Cəmşid və Firidun əfsanəvi İran hökmərləri sayılır. Yəni Cahan Pəhlivan Cəmşid və Firidundan çox-çox yüksək hökmərdərdir.

<sup>29</sup> *Firidun süd əmən bir tifl inəkdən,*

*Sən aslansan, ötüb baxtin fələzdən.*

Qaynaqlara görə, Cəmşid dikbaşlıq edərək allahlıq iddiyasına düşür, Ad oğlu Şəddadın qardaşı Zöhhak İran'a hücum edir, Cəmşid öldürülür. Zöhhak hakimiyəti əla alır. Onun ciyində bitən iki ilan insan beyni yeməkən qidalanır. Zöhhak öyrənir ki, onu Firidun öldürəcək. Zöhhak onun atasını öldürür, özü anası ilə Elbrus dağında yaşayır və inək südü ilə qidalanır. Nizami buna işarə edir.

<sup>30</sup> *Boğubdur Cəmşidi Zöhhak ilanı,  
Sənə gəy ajdəri vermiş bu canı.*

Burada Cəmşidin hər ciyində bir ilan bitmiş Zöhhak tərəfindən öldürüləsinə işarə edilir.

<sup>31</sup> *Na gördiñsa zamandan, görməz əsla  
Na İskəndər, na Cəmşid ayna, camda.*

Makedoniyalı İskəndərin güzgü, Cəmşidin camı olmuşdur. Onlar nə istəsələr, həmin güzgü və camda görərmişlər. Nizami demək istəyir ki, Cahan Pəhlivan öz dövründə onlardan daha çox şəyər görmüşdür.

<sup>32</sup> *Mənəm yol qasidi burda əzəldən,  
O şahın zəngalan Harutuyam mən.*

Harut və Marut allahın mələklərindən olmuşlar. Allah onları imtahan üçün insan cildində, biraz da insani hiss verərək Babilə göndərir. Onlar bir müddət özlərinə düz aparsalar da, bir dəfə Zöhra adlı gözəl bir qadını görüb ona aşiq olur və bu eşqin tonsarı ilə sahvlər edirlər. Allah onları cəzalandıraraq Babil quysusuna atır ki, onlar qiyamətə qədər orada qalacaqlar. Ancaq onlar orada insanlara sehrkarlıq sənəti öyrədirlər. Harut sehri ən yüksək sehrkarlıq sayılır. Nizami çox vaxt özünü bənzərsiz, sehrkar poeziyasına görə Haruta bənzədir. Nizami eyni zamanda özünü bu sehirkarlıqla bərabər şahın bir zəng çalanı adlandırır.

<sup>33</sup> *Qarışqanı kəsər kim, harda qurban?!  
Çayırtkə töhfə et, almaz Süleyman.*

Rəvayətə görə, qarışqa çayırtkənin qiçımı Süleyman peyğəmbərə hədiyyə aparır, Süleyman onu qəbul edir. Bu, həm də Süleyman peyğəmbərin hətta qarışqalardan da vergi aldığına təsdiqləşən bir rəvayətdir. Nizami burada özünü təvəzükərləqlə qarışqaya, əsərini çayırtkə qiçına, əsəri həsr etdiyi hökmərdər isə Süleyman peyğəmbərə bənzətməştir.

<sup>34</sup> *Uyuşdum təkliyə simurğ tek mən.*

Simurğ əfsanəvi quşdur. Qaf dağında tek yaşayır. İran pəhlivani Rüstəmin atası Zalı dağda Simurğ götürüb özü balaları ilə böyüydür.

<sup>35</sup> *Na yaxşı söyləyib ustad, min ahsən!  
Ki, gec gəl, amma düz gəl, ey cavan sən!*

Ustad deyəndə Nizami Firdovsunı nəzərdə tutmuşdur. «Gec gəl, amma düz gəl» sözü onun «Şahnamə»sindən götürülmüşdür. Bu sözü Rüstəm İsfəndiyara deyir.

<sup>36</sup> *Kömür düşmənlər ahindən olur ud,  
Olur Mərrix Zənəbdə olsa məsud.*

Yəni düşmənin yanılıb kömürə dönməsi ud ətri kimi adama xoş golur. Mərrix

(Mars) də Zənəbdə olanda nəhslik, uğursuzluq töbü keçir və Mərrix öz nəhsliyini itirir. Səyyarələrin hərəkət müstəvisi Ekliptika (yəni Güneşin hərəkət müstəvisi) ilə müxtəlif bucaqlar təşkil edir. Ona görə hər səyyarənin (planetin) orbiti Ekliptika ilə iki nöqtədə kəsişir. Bu nöqtələrin birinə Ros (yəni baş), o birinə Zənəb (yəni quşruq) deyilir.

<sup>37</sup>. Kamalindan Ütarid yığıdı sünbül

Bu üzdən qasıri da adlandı Sünbül.

Burada sünbül cinas kimi işlənmişdir. Biri dən tutan taxılın sünbülü, o biri isə Ütaridin keçdiyi sünbülə, bürcünün adıdır. Adəton taxıl ələ biçilib qurtarandan sonra yerə töküklənləri yiğirlər. Buna sünbül yığmaq deyilir. Şair bununla demək istəyir ki, ağıl-kamal, müdriklik səyyarəsi sayılan Ütarid (Merkuri) onun kamalının qırıq-quruqunu yiğir. Guya buna görə də onun qasıri, yəni Ütaridin keçdiyi bürç sünbül (yaxud Sünbülə) adlandı.

<sup>38</sup>. Onun dərgahına yetəs qarışqa,

Süleyman növbə gözlər qarışısında.

Süleyman peyğəmbər hətta qarışqalarla da hakim idi və onlardan da vergi alırdı. Ancaq buna baxmayaraq qarışqa məməduhun sarayına gedib çıxsa, Süleyman həmin qarışqanın qəbuluna düşmək üçün növbə gözləməlidir. Burada mübaliğə olsa da, məcazi mənada müəyyən həyat həqiqəti də öz əksini tapmışdır.

<sup>39</sup>. Yolundan galxa bir milçək də, əlbət,

Olar qəsrində Nəmrud başı zinət.

Nəmrud e.ə. Musa peyğəmbərin zamanında yaşamış hökmardır. Babil şəhərinin tikilməsi onun adı ilə bağlıdır. Allahlıq iddiasına düşdürü üçün yaradının qəzəbini golmışdır. Axırda bir milçək onun burnuna girərək ölümüնə səbəb olmuşdur. Nizami eyni beytədə milçək və Nəmrud sözləri işlədərək bu hadisəyə işarə etmişdir.

<sup>40</sup>. Həyatı var Məsih ilə bərabər,

Səbuhu həsrəcan vardır sərəsər.

Məsih-İsa peyğəmbər guya göyo aparılmış və ölməmişdir. Şair demək istəyir ki, hökmardı Isa kimi qiymətə qədər yaşayacaq. Səbuh sübh vaxtı təşkil edilən içki maclisina deyilir. Nizami burada Qızıl Arslanın içki içən olduğunu nəzərə çatdırır.

<sup>41</sup>. Külək tufanı qorxuncdur, bu, doğru.

Süleyman var belə, burda nə qorxu?!

Nizami bir yandan Qızıl Arslanı hökmardır və peyğəmbər Süleymanla müqayisə edir, o biri yandan o vaxt adamları təşvişə salan bir əhvalata işarə edir. Belə ki, Sultan Səncər sarayının adlı-sanlı şairi Əli Əvhəddədin Ənvəri

bələ bir xəbərdarlıq etmişdi ki, 1186-ci ilin sentyabr ayının 16-da planetlərin Tərəzi bürcündə qərami-yaxınlaşması nəticəsində böyük bir külək tufanı olacaq və insanlar fəlakətlə üzülsəcəklər. Həm də bu xəbərdarlığı Ənvəri 1186-ci ildən 30 il əvvəl etmişdi. Nizami «Xosrov və Şirin» əsərini yazarkən bu hadisənin baş verməsinə avxat qalrırdı. Nizami bu xəbər inanmadığını dən-dən bildirmiştir. Ancaq göstərilərlə gün heç adı bir külək də əsməmişdir. Həmin vaxt sözü yalan çıxan Ənvəri qeyb olmuşdur.

<sup>42</sup>. Əgər Zöhhak ilanı sancsa neşər,

Firidun dəstəsində çəkəma qəmlər.

Zöhhak - İranın əfsanəvi tarixində Pişdadilər sülaləsinin beşinci hökmədir. Cəmşiddən sonra min il hökmədarlıq etmişdir. Bəzi mənbələrə görə Yəməndə hakim olmuş, Babilə cadugorlik öyrənmiş və ajdahaya çevrilmişdir. Şər ruhun öyrətməsi ilə atasını öldürmiş, hökmər olmuşdur. Hər ciyində bir ilan bitir. O ilanları insan beyni ilə qidalanırırmış. Dəmirçi Gavə önlüyüünü bayraq edərək işyan qaldırılmışdır. Firidun Zöhhaki zəncirləmiş və Dəməvəndə mağarada aşmışdır. Firidun ədalətlə bir şah olmuşdur.

<sup>43</sup>. Bu bağda gərsə bir gül də o ancaq

Üfűqlər şahi adıyla vurar dağ!

Qızıl Arslanı ikinci Cəmşid kimi qiymətləndirən Nizami bələ bir fikri vurğulayır ki, «Xosrov və Şirin» əsərinin Cahan Pəhlivannı adına yazılmış onun da ürəyincədir. Üstəlik bu əsəri şair Qızıl Arslanın adına yazmış olsayı, o buna sevinməzdi. Əsərin qardaşının adına yazılmış ona daha xoş golur. Beytdəki «» sözü Qızıl Arslana, «Üfűqlər şahi» sözləri Cahan Pəhlivana işarədir.

<sup>44</sup>. Ola Çin türkləri qarşında bəndən,

Nə alnında çin olsun çinlilərdən!

Burada Çin türkləri dedikdə Orta Asiya türkləri nəzərdə tutulur.

<sup>45</sup>. Yetər, sənməz çırğım, işfələmə çox,

Yəqin bil, Musada İsa damı yox!

İsa dəmi, yəni İsa nəfəsi ölürləri dirildirmiş. Nizami dostunun nəsihətlərini faydasız hesab etdiyi üçün onları qəbul etmir.

<sup>46</sup>. Fələk bəxtimdə şirlilik göstəribdir,

Nə fayda, amma yun şirlilik veribdir.

Bu beytlərdə Y.E.Bertels Nizaminin Güneş Şir bürcündə olarkən doğulmasına işarə olduğunu ehtimal etmiş, R.Əliyev isə bunu Nizaminin Şir bürcündə doğulmasına dəqiq işarə kimi qəbul edir. Biz isə burada daha çox «Xosrov və Şirin» əsərinin Güneş Şir bürcündə olarkən yazılmamağa başlanılmasına işarə olduğunu düşünürük.

<sup>47.</sup> Yamanlıq Ağ div olsun lap önündə.

«Şahnamə» də Rüstəmin Ağ divlə vuruşması və Keykavusu azad etməsi epizoduna işarədir.

<sup>48.</sup> Zühal pargarı ilə Yer təkında

Nə var öyrəndi göylər məsləkində.

Zühal - Saturn orta əsrlərin ilduzşunaslığında sonuncu planetdir. Nizami demək istəyir ki, Xosrov göyün ən son nöqtəsi ilə Yerin təki arasında hər nə var idisə, hamisini öyrəndi.

<sup>49.</sup> Qara qarğı gedərkən yorta-yorta,

Uzatdı tutiya zar bir yumurta.

Qara qarğı burada qaranlıq gecəyə, tuti gündüzə, qızıl yumurta günəşə işarədir.

<sup>50.</sup> Bu Yusif baxma qurd oldu, günahkar,

Yaşı azdır, əgər onda günah var!

Burada Yusif əfsanəsinə işarə olunur. Belə ki, «Yusif və Züleyxa» əfsanəsində qardaşları paxılıqlı edərək Yusifi quyuya atır, atalar Yəquba xəbər verirlər ki, guya Yusifi qurd yeməsidir.

<sup>51.</sup> Onun nəqşi vurardı Manidən dəm,

Açardı «İqlidis» rəssam kimi ham.

Mani (215-276) görkəmlı rəssam, şair və din xadimi olmuşdur. O öz dini görüşlərini yaymaq üçün «Ərtəng» və ya «Ərtəng» adlı yüksək sənətkarlıqla işlənmiş rəsm əsərləri toplusu yaratmışdır. Nizami əsərlərində daha çox mahir rəssam kimi xatırlanır. Euklid - İqlidis (e.a. 306-283) məşhur yunan riyaziyatçısıdır. «İqlidis» dedikdə onun həndəsəyə dair əsəri nəzərdə tutulur. Bu əsər orta əsrlərdə çox məşhur olmuş, dars kitabı kimi istifadə edilmişdir. H.Məmmədəzadə qeyd edir ki, Nəsimirdin Tusi bu kitabın şəhər yazmışdır.

<sup>52.</sup> Hekayət bitdi, gal saçma şəkər sən,

Dedin, Xuzistanda eyla səfər sən.

Xuzistan İranın cənub-qərbində bir vilayətdir. Nizami dövründə Xuzistan xurma və şokəri ilə məşhur olmuşdur.

<sup>53.</sup> O mehrab ki, o, rükniyətdü İraqın,

Belindəyi kamartək İnhiraqın.

İnhiraq - yanar dağ deməkdir. Görünür Kəpəz bir müddət belə adlanmışdır.

<sup>54.</sup> Hər il düz Rəmgilə çöldən, o yoldan

Gəlir döll tutmağa bir güclü maydan.

Rəmgilə şeirdən də göründüyü kimi çöl adıdır.

<sup>55.</sup> Bu qırx ildə bir az çox, ya az isə,

O cür dağla bu işlər baş verirəsə,

Biz belə düşünürük ki, Nizami burada 1139-cu ilin sentyabr ayında Göncəda baş verən zəlzəldən, Kəpəzin dağılıb Göygölün əmələ gəlməsindən keçən qırx ildən danışır. Bu isə Nizaminin təvəllüd tarixi haqqında da düşünməyə imkan verir.

<sup>56.</sup> Haman dam abinus nərxtaxa altda

Yox oldu kəhrəba zərlər busatda.

Qara rəngli nərxtaxa dedikdə qaranlıq gecə, kəhrəba zərlər dedikdə ilduzlar nəzərdə tutulur. Səhərin açılması ilə ilduzların görünməz olması belə obrazlı şəkildə qələmə alırmı.

<sup>57.</sup> Gəlir həm Müştəri, əldəydi fərman,

Cıxır sah banddan, Şapur bələdan.

Yəni səhərin açılması ilə Müştəri-Yupiter fərman götürür ki, Xosrov qayıdan, Şapur isə bələdan, görəcəyi çətin işdən qurtaracaqdır.

<sup>58.</sup> Günəş Elbursun üstündən çıxanda

O Cəm ayını başlandı cahanda.

Buradan belə anlaşıllı ki, Nizami Elburs dedikdə Büyük Qafqaz sıra dağlarını nəzərdə tutur. Cəm ayını dedikdə isə gündüzün gəlməyi ilə şadlıq, sevinc məclislərinin qurulmasına işarə edilir.

<sup>59.</sup> O yerdən ta Pərisuz deyrinədək

Uçub getdi parıllar bir parıtək.

Pərisuz pəriyandırın deməkdir. Görünür, Nizami dövründə, yaxud onda olan qaynaqlarda belə bir kilsə, yaxud möbəd olmuşdur.

<sup>60.</sup> Gümüş bir dağ yerindən durdu dərhal,

Dağa sas düdü tarpanidek xalxal.

Gümüş dağ dedikdə Şirin nəzərdə tutulur. Xalxal isə ayaga taxılan və qolbağa bənzər bir ziyanət şyasıdır. Yerindən dənələri bir-birinə döyib səs salır.

<sup>61.</sup> Aparmış qalbini gördüm o hindu,

O türklər tak gəzir mal hindudan bu.

Hindu sözü həm hindli, həm də oğru mənasında işlənir. O hindu dedikdə Xosrovun şəklini göstərən Şapur nəzərdə tutulur. Şirin isə türklər oğrudan mal axtarı kimi şəkillə bağlı nəsə öyrənmək istəyir.

<sup>62.</sup> Büyürdü onda Şirin tu gözəllər

Dağlışular Bənatünnəşə bənzər.

Bənatünnəş nəş qızları deməkdir. Bu astronomiyada Büyük Ayı bürcü kimi tanınır. Bu ilduzlar ədəbiyyatda pərəkəndəlik rəmzi kimi işlənir. Şirin burada öz rəfiqələrinə Bənatünnəş kimi dağılmalarına işarə etməsindən söhbət gedir.

<sup>63.</sup> Bu yerlarda o, Cəmşiddən qalıbdır.

Bu misra ilə Xosrovun İran şahları nəslindən olduğu bildirilir.

<sup>64.</sup> Verib rəng pərdədə sözlər deyirdi,  
Çıxınca ləl daşdan, can yeyirdi.

Yəni Şirin eyhamlı sözlərlə nəsə öyrənməyə çalışırı və Şapurun ağızından ona lazım olan sözlər çıxana qədər ürəyini yeyirdi.

<sup>65.</sup> Vurur yiğlqla qartal olsa harda.

Yığılıq Nizamının işlədiyi türk sözlərindəndir. Oxun yeləyi deməkdir.

<sup>66.</sup> Yəhər qoysa ata, Rustəm deyərsən,

Mey içsə, Kequbad zənn eyləyərsən.

Yəni Xosrov atının məmkəndə, igitlidil göstərməkdə əfsanəvi İran qəhrəmanı Rüstəm, məclisədə şərab içməkdə Keyqubadə bənzəyir.

<sup>67.</sup> O şahin qəsrini vardır sanki Forxar.

Fərxar qəsrini Tibetdə böyük bir bütünxana və qəsr imiş. Qədim soyyahalar bu bütünxananın gözəlliyi və əzəmətinə heyran qalmışlar.

<sup>68.</sup> Qacib galdi o qızlar, gördü Şirin,

Banatün-nəş döñüb olmuşdu Pərvin.

Yəni Nəş qızları kimi atrafa daşılmış qızlar Ülkər topasına bənzər ulduzlar kimi yiğiləb onun başına toplamışdır.

<sup>69.</sup> Səhər Çin xəznədəri zər qiflla

O gövhər mücürüni örtüdü calalla.

Çin xəznədəri dedikdə Güneş nəzərdə tutulur ki, o çıxmışla gövhər mücürüsinə bənzədilən ulduzlu gecə örtülür, yox olur.

<sup>70.</sup> Odur minnlərlə nərgiz göydə soldu,

Açıldı bir sari gül, gör nə oldu!

Nərgiz dedikdə ulduzlar, sari gül dedikdə günəş nəzərdə tutulur.

<sup>71.</sup> Süheyıl orda şəkər dondan çıxanda

Fəğan etdi o Şera asimanda.

Süheyıl-Kanop Arqogomisi ulduzları topasının ən iri ulduzudur. Bu ulduz ilin ancaq müyyən vaxtında görünür. O ulduz Yəməndə daha artıq müşahidə olunur və onun görünüməsi mahsul yiğiminin başlangıcı sayılır. Burada Nizami Şirini Süheyıl bənzətməklə onun parlaq gözəlliyinə işarə edir. Şera isə Böyük Köpək bürcünün alfa-ulduzudur. İndi ona Sirius deyirlər. Bu ulduz ulduzların ən parlağıdır. Türk astronomları onu Quruq adlandıırlar. Yayın yarı olmasına xalq arasında bu ulduzun doğması ilə təyin edirlər. Xalq arasında «quyruq doğub» ifadəsi həmin Quruq-Sirius ulduzunun doğması ilə bağlıdır. Bu ulduz doğrudan da, yay yarı olanda sübhə vaxtı Günəşin çıxmışından əvvəl görünməyə başlayır. Ulduzlar içində parlaqlığına görə Şera birinci, Süheyıl ikincidir. Ancaq Süheyıl öz gözəlliyi ilə başqa ulduzlardan fərqlənir. Onun haqqında bir çox əfsanələr vardır.

Nizami bu beytədə demək istəyir ki, Şirin öz gözəlliyi ilə Süheyıl bənzəyən bədənini paltarдан çıxaranda, Şera Süheyildən parlaq olmasına baxmayaq, fəryad qopardı. Şera ulduzu çox parlaq olduğuna görə tülü bir kurçaya oxşayır. Ona görə da o Şirinin Süheyil kimi parlaq və hamar bədənini görəndə paxılılıqdan fəryad qoparır. (Ə.Əhmədov).

<sup>72.</sup> O, Nəxşəb ayı tək parlaq və rənə.

Nəxşəb Buxara yaxınlığında bir yerin adı olmuşdur. Müqənnə İəqəbi ilə tanınan həkim ibn Əta cıvə və başqa filizlərdən bir ay düzəldib Nəxşəb qalasının başına bərkidibmiş. Bu ay çox uzaqlara qədər işiq saçarmış. Şirinin ağılıq və parlaqlığının da Nəxşəb ayı kimi hər yana işiq saçdığı bildirilir.

<sup>73.</sup> Qanadlandı qara qartal haman dom,

Öküz nal səsləri duydular, Balıq həm.

Qara qartal dedikdə Şəbdiz nəzərdə tutulur. Şair demək istəyir ki, Şəbdiz elə bərk hərəkət etdi ki, onun nəlinin səsini Yeri üstündə saxlayan Balıq və Öküz da duydular.

<sup>74.</sup> Cigardan çəkdi od-atəşli ahlar

Yana ta man kimi mərdümgiyahlar.

Mərdümgiyah – adamotu. Müasir dildə «çenşen» adlanır. Şair demək istəyir ki, Xosrov ürkədən ab çəkdi və bildirdi ki, kaş mənim kimi mərdümgiyahlar od tutub yənsinlər.

<sup>75.</sup> Adım əvvəl gərək olsun Süleyman,

Olar sonra pəri ram etmək asan.

Çəşmədə Şirinin çımdiyini və sonra birdən «yoxa çıxdığını» görən Xosrov sıkırlışır ki, o yaqın pəri idi. Mən pərinə əla götər bilmərəm. Bunun üçün mən da gərək Süleyman peyğəmbər olam. Rəvayətə görə, Süleyman peyğəmbər pəriləri və dívirləri də özüna tabe edibmiş.

<sup>76.</sup> Dediłor: - Cadugərdır, nadir insan,

Gəlibidir indi Babil dağlarından.

Əfsanəyə görə, Babil cadugərlər vətonu olmuşdur. Harut kimi bir mələk orada insanların sehrkarlıq öyrətməşdir.

<sup>77.</sup> Qulamlar Yağmadan gəlməmişdi, munis.

Yağma Xütən, Xəllux, Taraz şəhərləri kimi, Türküstanda gözəlləri ilə məhsur bir şəhər imis.

<sup>78.</sup> Getaget düyüdü Ağ bağ səmtə doğru.

Ağ bağ Bərdə yaxınlığında bir yer imis. Kiçik məşlik, kiçik bağ mənasında imis. Qara bağ isə böyük məşlik, böyük bağ mənasındadır.

<sup>79.</sup> Çıxarmaqdən Müqənnə tək Ay aşxam.

Müqənnə ərəbcə üzü örtülü deməkdir. Həkim ibn Əta adlı bir şəxsin

ləqəbidir. O, xəlifə əl-Mehdi əleyhinə üşyan qaldırmış, 785-ci ildə məğlub olmuşdur. Naxşəb qalasında quyudan ay çıxarıb, uzaq məsafələrə qədər işiq salmış. Burada Şapurun şəkil göstərməsinə işaret olunur.

<sup>80.</sup> *Asılmış hər telindən ayrı İsa.*

Yəni bənd olanları çox idi. Saçının hər telində bir İsa kimi ayrı bir insan asılmışdı.

<sup>81.</sup> *Dedi Xosrov yemək vaxtı gələn dəm:*  
«Buyursun mobəd avval bacıubərsəm».

Bac pahlvi dilində söz deməkdir. Bərsəm isə nar ağacı çöplərindən ibarətdir ki, yemək vaxtı süfrə başına qoyarmışlar. Zərdüştilər yemək üçün süfrə açında dua oxuyurdular. Buna bacıubərsəm mərasimi deyirlərmiş.

<sup>82.</sup> *Ona Gülgün kimi köhlən verim mən,*  
*Olub Şəbdizlə bir döldən o köhlən.*

Poemada göstərilir ki, Şəbdiz və Gülgün dəniz atının Ən həraq (Kəpəz) dağı ətəyində yerləşən bir məbəd içindəki qara daşa sürtünməsindən əmələ gəlmışdır. Şəbdiz və Gülgün əslində «Koroğlu» dastanındaki Qırat və Durat, «Kitabi-Dədə Qordud»-dakı Ariq at və Turuq atı xatırladır.

<sup>83.</sup> *Dözüm yox bildi bu dövranda bərkə,*  
*Bəqəm nil ilə saxlar, balla sırka.*

Bəqəm ağac adıdır. Onun nil ilə qarışması nilin keyfiyyətini aşağı salır. Yəni Xosrov anlayır ki, dövrən tamiz bir şey vermır. Onun nili bəqəmlə, bali sırlı ilə qarışq olur. Başqa sözlə, acılıq göstərmədən şirinlik vermir.

<sup>84.</sup> *O ki, hər məzlum üçün dada yetdi,*  
*O Kəsra əlli yaddan çıxdı, getdi.*

Yəni şah məzəlumlara qarşı o qədər ədalətli işlər gördü ki, Kəsra Ənuşiravanın ədaləti yaddan çıxdı. Yəni Xosrov Nuşirovandan daha çox ədalət göstərdi.

<sup>85.</sup> *Şapurun Şirini yenidən Ərmənə götirməsi*

«Xosrov və Şirin» əsərində Ərmən Bərdəyə tabe olan bir Azərbaycan torpağı kimi təqdim olunur. Özünü Əfrasiyab, başqa sözlə türk adlandıran Şirin ilin bir fəslini ona məxsus olan Muğanda, bir fəslini Abxzadə, bir fəslini Ərmənda, bir fəslini isə Bərdədə keçirir. Ərmən sözü özü də alban sözünün başqa bir variantından başqa bir şey deyildir.

<sup>86.</sup> *Dedi üç-dörd qarışqa burda punhan*  
*Ki, bu, Bilqeyş olub, digər Süleyman.*

Sevgi və məhrİbanlıqlarına görə Şirinlə Xosrov Bilqeyşlə Süleymana bənzədir. Bilqeyş Süleymanın arvadıdır.

<sup>87.</sup> *Yetirdi Xosrovu bir qəsrə, əla!*  
*O bağdan bir budaq idi o Tuba.*

Tuba cənnətdə olan bir ağacdır. Yəni Məhînbənu Xosrovu elə bir qəsər göstirdi ki, cənnətdəki Tuba ağacı onun ağacının ancaq bir budagi olardı.

<sup>88.</sup> *O, Aydursa əgər, biz Afitabiq!*

*O, Keyxosrova, bizi Əfrasiyabiq!*

Buradakı istiarə və qarşılaşdırımlarla Nizami Məhînbənu və Şirinin türk olduğunu göstərməklə, özünün də bir türk olduğunu bildirmiş olur. Şair Məhînbənunun dili ilə bəyən edir ki, əgər İranlı şahzadə Xosrov bir aydırsa, biz günəşik, əgər o, Keyxosrov dursa, biz Əfrasiyabiq. Beytdə fikir elə doğulur ki, türk Əfrasiyab İran hökməni Keyxosrovdan üstün göstərilir. «Şahnamə»ya görə, Keyxosrov Səyavuşun oğlu Əfrasiyabin nəvəsidir. Ancaq bu nəvə Keyxosrov öz babasını öldürmüştür. Əfrasiyab «Şahnamə» və Nizaminin əsərlərində türklükün təcəssümü, Turanın sahibi kimi göstərilir. Ancaq «Şahnamə»da və digər İran müəlliflərinin əsərlərində Alp Ər Tunq-Əfrasiyabi aşağılamaq meylləri var. Firdovsi bu surat vasitəsi ilə türkə mənşəibinə əks etdirirə, Nizami türk olduğundan ideal qəhrəmanlarını Əfrasiyab adlandırır və bu adı qürurla çəkir.

<sup>89.</sup> *Qoşun çəkdi Günəş, bir kəşfiyyatçı*  
*Durub Bərcisə, Nahidə ox atdı.*

Bərcis-Müştəri-Yupiter və Zöhrə-Venera Günsə sisteminə daxil olan iki planetlərdir. Şair demək istəyir ki, Günsə şəfaqları, şuaları ilə gələrkən onun şualarının təsiri altında Bərcis və Nahid görünməz oldu.

<sup>90.</sup> *Hərə mərdlikdə bir İsfəndiyar,*  
*Oxu Rüstəm kimi çox bərk atardı.*

İsfəndiyar və Rüstəm İran tarixinin əfsanəvi qəhrəmanlardır. İsfəndiyar möhkəm bədənlə, ox batmayan, qılınc kasılmayan vücudə malik bir insandır. Rüstəmlə döyüşərkən Rüstəm onu ancaq Simurq quşunun köməyi ilə gözündən vuraraq öldürür. İsfəndiyar sözünün mənası «mütəddəs moxliq» deməkdir. «Şahnamə»da o, Ruñton, yəni tuncəbdən adlandırılır. Rüstəm sözünün mənası isə uca, yüksək anlamındadır.

<sup>91.</sup> *Soyüdlik oldu yol çövkanla birdən,*  
*Aya sürütürdü sandal Yer söyüddən!*

Səndəl Hindistanda bitən atırılı bir ağacdır. Başğıṛısı zamanı ağrı götürürən vəsiṭə kimi işlənir. Nizami demək istəyir ki, qızlar çövkan oynayanda allarındəki çövkanlarla yol soyüdülyə döndü. Qızların hay-küyündən başı ağrıyan Ayın baş ağrısını Yer səndəl ağacının gedib Aya qədər çatan səndəl tozları ilə aradan götürürdü. (H. Məmmədzadə)

<sup>92.</sup> *O al rəngli tovuz bağdan qaçanda*  
*Bağ'a gül yiğməgə üz tutdu qarğı.*

Alrəngli tovuz dedikə Günəş, qarğı dedikdə gecə, gül dedikdə uleduzlar  
nəzarda tutulur.

<sup>93.</sup> Nəsimiyəl müfərrəh dost, həmdəm,  
Dəvaəlmışq qaćar duysa qoxu həm.

Müfərrəh rəfəhləndirci dərmən, dəvaəlmışq miskdən hazırlanın dərmən  
deməkdir. Yəni onun nəsimi ilə, atrı ilə fərəh dərməni dost idi, hər ikisi sevinc,  
fərəh gatırıldı. Misk dərməni onun atrini alanda göyə uçurdu, qaćırdı.

<sup>94.</sup> Dolub İsa yeli ilə damağı,  
Nə o yel ki, qaraldar hər çrağı.

Əfsanəyə görə İsa peyğəmbərin nəfəsi, ağızından çıxan yel ölüyü dirildər,  
hayat bəxş edərmiş.

<sup>95.</sup> Baharın atrı tutmuşdu cahani,  
Qəmari ud tutub atra havanı.

Qəmari ud udun növlərindən biridir. Əldə edildiyi yerə görə belə adlanır.

<sup>96.</sup> Durub Şapur önlündə Xosrovun tək,  
Keşikdə «Yel götirmiş xəzənəya bərk.

«Gənce-badavərd» - «Yel götirmiş xəzinə» Xosrova möxsus səkkiz  
xəzinədən biridir. «Yel götən xəzinə» həm də musiqi havasının adıdır. Xosrov  
hakimiyyətdə güclənəndən sonra Ruma qarşı hücumu hazırlaşır. Rum qeyşəri  
xəzinəsini bir gəmiyə yüklədib aradan çıxarıb ki, düşmən əlinə keçməsin.  
Ancaq bir tufan qalxır və külək həmin xəzinə yüksəlnmiş gəmini Xosrovun  
qoşunu olan yerə gətirir. Xosrov vuruşuz xəzinə sahibi olur. «Yel götən  
xəzinə» budur.

<sup>97.</sup> Qovuşdu, tapdı Zöhra Müştərini.

Zöhra (Venera) dedikdə Şirin, Müştəri (Yupiter) dedikdə Xosrov nəzərdə  
tutulur.

<sup>98.</sup> Quyudan qalx, get Əyyuqda çadır qur.

Əyyuq səmanın şimal yarımkürəsində yüksək dairədə yerləşən parlaq və  
gözəl bir uledzədir. Nizami bəzən onun öz qolunun gücü ilə başqa təchilərdən  
ucalığı aldığıన söyləyir. Burada Şirinin dili ilə Xosrovun gedib taxt-tacını ola  
alması çağırışlı, bu yolla ucalığa çatması bildirilir. Əyyuqda çadır qurmaq  
ucalığa, şahlığa çatmaq mənasında işlənir.

<sup>99.</sup> Sən oynat fili, şahrux vur, apardın.

Burada Nizami şahmat oyunu qaydalarından istifadə etmişdir. Filəri işə  
salmaqla düşməni möğlüb etmək olar fikri ifadə olunur.

<sup>100.</sup> Zənəb Mərrixi tutmuşdu oraqda.

Zühal rəs ilə yatmış bir yataqda.

Mərrix Mars planeti, Zühal işə Saturndur. Bu beyti izah edərək Əhmədağa

Əhmədov yazar: «Məlumdur ki, səyyarələrin hərəkət müstəviləri ekliptika  
müstəvisi üzərinə düşmürələr, ondan bir qədər dönmüş vəziyyətdədirələr. Odur  
ki, səyyarələrin orbitləri ekliptika müstəvisi ilə iki nöqtədə kəsişirlər. Qədim  
astronomlar bu nöqtələrin birinə «zənəb», o birinə «rəs» deyirlər. «Zənəb»  
ərəbcə «quqruq», «rəs» «baş» deməkdir.

Nizami bu beytdə şirin bir ifadə ilə deyir ki, haman xoşbəxt gündə «Zənəb  
Mərrixi öz orağına salmışdı». Zühal işə rəs ilə bir yataqda yatmışdı. Yəni  
bədbəxtlik rəmzi olan iki nəhəsin biri – Mərrix, Zənəbin əsiri idi, o birini, Züholi  
rəs yuxuya vermişdi. Bu işə xobəxtlik əlaməti sayılır.

<sup>101.</sup> Hamışa bu ala at get-gəl eylər,

Düşər bundan, minar ondan ol eylər.

Ala at dedikdə gecə-gündüz nəzərdə tutulur.

<sup>102.</sup> Xəbər bildi, olub şah Müştəri bəxt.

Nücm elminə görə, Müştəri oğlandır. Bu planet uğurlu sayılır. Yəni Xosrov  
Müştəri bəxt olmuşsa, işləri uğurlu olmuşdur.

<sup>103.</sup> Narinci əldə Yusif açdı dava,

Turuncu sanki sindirdi Züleyxa.

Burada səma Yusif, onun əlində tutduğu narinc işə Günsədir. Ay işə burada  
turunca bənzədirilir.

<sup>104.</sup> Sarayı Sidrəyə qalxb ucalmış.

Sidrə bir növ kainatın son nöqtəsi sayılır. Nizami Peyğəmbərin meracından  
danışarkən göstərir ki, Buraq Peyğəmbəri kainatın dərinliklərinə aparır.  
Cəbrayıl yorulub yolda qalır. Bir müddət onu Mikayıl müşayiət edir. O da  
Peyğəmbəri Mikayıl təshvıl verir. Mikayıl onu Buraqdan düşürüb Rəfirəf  
mindirir. Bu at onu Tuba ağacından keçirib Sidrəyə çatdırır. Buradan o yana  
mələklər və Rəfrəf gedə bilmir, getmir. Peyğəmbər bundan sonra tək-tənha  
yolunu davam etdirir. Ancaq bu gedis vaxtı ayaq zəhməti çəkmir. Sidrə sözü  
şanagılışla deməkdir. Donizdə bitən bir güldür.

<sup>105.</sup> Çubuğdan gör nə tabut tapdı Bəhram.

Yəni Bəhram öldü. Bəhram Çubin adındakı «çubin» sözü çubuq deməkdir.  
Nizami ona görə də taxta tabut əvəzinə çubuq tabut ifadəsini işlədir. Çubuq  
Bəhram çubuq tabuta düşdü deyərək fikrə bədii gözəllik verir.

<sup>106.</sup> Haçan ki, «Gənci-qav» meydən açardı,

Öküzlə Yer durub xəzənə saçardı.

«Gənci-qav» Barbədin ifa etdiyi musiqi havasının adıdır. «Öküz (yaxud  
inək) xəzinəsi» deməkdir. Nizami bu musiqi havasındaki öküz sözündən çıxış  
edərək Yerin öküz üzərində dayanması fikrindən bəhrələnir və bu hava  
çalınanда Yerin və Öküzün xəzinə saçmasından səhbət açır. Yəni bu havanı

Barbəd o qədər gözəl ifa edir ki, nəinki ayrı-ayrı insanlar, hətta bütün Yer və  
Öküz də bu çalğıya görə şabas olaraq xəzinə saçır. Barbədin ifa etdiyi otuz  
müsiki havasının hər birinin adı farsça verilir və onların adından çıxış edərək  
Nizami münasib bədii lövhələr yaradır.

<sup>107.</sup> O kürdəm ki, tikəm axur köçərkən.

Nizami burada kürdlərin əsasən maldarlıqla məşğul olduğunu nəzərə  
çatdırır. Həm də onların bəzilərinin lazım olan işi vaxtında deyil, artıq lazım  
olmayanda gördükllərini xatırladır. Köçən vaxtı axur tikmək lazımsız bir işə  
məşğul olmuşdur.

<sup>108.</sup> O inci mücrünü tə qəndə vurdur,

O innabla nabat qalxıb buyurdu.

İnci mücrüsü dedikdə ağız, innab dedikdə dodaq, nabat dedikdə dil nəzərdə<sup>109.</sup>  
tutulur.

Desə qoysam: üzü üstə üzü mən,

De ki, ruxla haçan olmuş o şah tən!?

Burada ikinci misradakı rüx sözü həm üz, həm də şahmat oyunundakı top  
mənasında işlənir. Şirin şahmat oyununda topa şahın bərabər olmadığını  
deməklə inə şoklaşdırma Xosrovun təklifini redd edir.

<sup>110.</sup> Desə: - Nola verə bir top zənəxdan,

De: - Zülfiyündən yeyərsən onda çovkan.

Bu beydəkli obrätzər çovkan oyunundan götürülmüşdür. Zənəxdandan,  
yəni buxağıdan bir təp versa deyərkən buxaq çovkan oyunundakı topa, zülf isə  
çovkandır. Bənzədir.

<sup>111.</sup> Baş bydı hindli görçək bir pərəni,

Ütarid tərif etdi Müştərini.

Ütarid – Merkuri, Müştəri – Yupiterdir. Yəni Şapur pəri görmüş hindli kimi  
Şirinin karşısındakı baş oydi və Ütarid Müştərini təriflədi.

<sup>112.</sup> Gələndə həndəsə ibrat saçandır,

«Məcəst» anlar, «İqlidis» açandır.

«Məcəst»-«Almagest» Ptolomeyn (Bətlimusun) astronomiyaya aid  
əsəridir. İqlidis sözü Euklid sözünün ərəblərdə deyiliş formasıdır. Yunanca  
Euklidis olmuşdur ki, ərəblər onun əsərini tərcümə edərkən «İqlidis» şəklinə  
salmışlar. Nizami Euklid və Ptolomeyn adını çox vaxt bir yerdə xatırlayıv və  
onlara böyük hörmətlə yanaşır.

<sup>113.</sup> Günün güzgüsünü açdıqda gündüz,

O yüz gözlü gecə tez yumdu yüz gözlər.

Yəni gündüz Günəş göründükdə ulduzu gecə gözlərini yumdu, ulduzlar  
görünməz oldu.

<sup>114.</sup> Arardi öz Süheylin gözədə candan.

Yəni Şirinin gözələri öz Süheylini axtarırdı. Süheyil on parlaq və gözəl ul-  
duzlardan bərirdi. Ə. Əhmədov yazır ki, bu ulduz şimal dairəsindən 37 dərəcə<sup>115.</sup>  
cənubda olan ölkələrdə görmək olar. Bu ulduzla bağlı çoxlu əfsanələr də  
mövcuddur. Deyilənə görə, Yəməndə müxtəlif dəriləri bu ulduzun şuları  
altında qoyub emal edərkən o daşı gözəl olur.

<sup>116.</sup> Bax o Pərviz, bax o Şirin, o Fərhad.

Həmi beş hərfik ancaq, ey pərizad!

Ərəb əlifbası ilə Pərviz, Şirin və Fərhad adlarının hər üçü beş hərfli yazıılır.

<sup>117.</sup> Onun Gün tək üzü əksiyə asan

Olurdu ləldən daşlar Bədəxşan.

Yəni Şirinin üzünün şusandır dağlardakı daşlar lələ dönür və o yerlər  
Bədəxşanə çevrilirdi. Bədəxşan indi bir hissəsi Tacikistan, bir hissəsi  
Əfqanistanda olan və lələ ilə maşhur bir ərazidir. İndinin özündə də oradan lələ  
çixardılır.

<sup>118.</sup> Dəməvənd boyda könlündə kədər, qəm.

Dəməvənd Tehrandan şimalda dəniz səviyyəsindən 5500 metr yüksəklilikdə  
həmişə başı qarla örtülü bir dağdır.

<sup>119.</sup> Şikast oldu, yixıldı xəzənə altda.

Xəzənə dedikdə Şirin nəzərdə tutulur.

<sup>120.</sup> Sütunsuz eyləyər tez Bisütunu.

Bisütün sözü indiki formada sütunsuz, sütunu olmayan deməkdir. Əslində  
isə qədim adı Baqestan (Allahlar məkəni) olmuşdur. İranın şimal qərbində  
Həmədan-Kirmanşah yoluñun üstündə bir qayadır. E.o. V əsrə İran şahı I  
Dara bu qaya üzərində mixi yazılar yazdırılmışdır. Orada həmçinin təsvirlər  
vardır. Əfsanələrdə bunlar Fərhadın işi kimi təqdim olunur. Əhaməni  
sülaləsinin sarayının izləri də bu ərazidə qalmaqdadır və Qəsri-Şirin adı ilə  
tanınır.

<sup>121.</sup> Üzü qan-qan deyir qəssəbələr tək.

Bigi Nəffat tək odlar saçır bərk.

Nəffat sözü neft sözündəndir. Qədim dövrlərdə müharibə zamanı içində  
yanan maddə, o cümlədən neft olan silahlardan istifadə edilmişdir. Bu silaha  
və onu işlədilənlərə nəffat deyirlər.

<sup>122.</sup> Xilas olmaz bu teşidən bir Səyavuş.

İranın əfsanəvi qəhrəmanlarındandır. O, Turan hökməri Əfrasiyabın – Alp  
Ə. Tunqanın qızı ilə evlənmiş, bu izdivacdan olan Keyxosrov Kəyan  
sülaləsinin ən adlı-sanlı hökməti olmuşdur. Burada Səyavuş günahsız olaraq  
məhv edilən bir insan surəti kimi xatırlanır. Teş dedikdə fələk nəzərdə tutulur.

Nizamiyə görə, bu teşə bənzər faləyin altında çox günahsız Səyyavuşlar ölümdən xılas olmaqdan acizdirlər.

<sup>122.</sup> Bu yeldən baş verən məlum xüsusdan  
Talaq əmri verər torpağa dövrən.

Xusuf Ay tutulması demekdir. XII əsrin tanınmış şairi Ənvəri Əbiverdi həm də münəccim olmuşdur. O, 30 il qabaqcadan xəbor verir ki, 1186-ci ilin sentyabr ayının 16-da tarzı bürçündə planetlər yaxınlaşacaqlar. Qəran adlanan bu hadisə zamanı küləklə bir tufan olacaq, böyük əslakotlər törənəcək. Ancaq Ənvərinin dediyi gün planetlərin qəranı yəni yaxınlaşması baş versə də, heç azasız külək belə əsməmişdir. Həmin vaxt Ənvəri qeyb olmuşdur. Nizami bu hadisədən istifadə edərək «kəsilmə bir barmağın torpaq tökməyə belə imkan verməyən» zəmanəyə qarşı şikayyətlərini qələmə alır.

<sup>123.</sup> Bu doqquz kal turuncdan hər nə görən,  
Türiñ görəz kükürdüñ tüstüsündən.

Doqquz turunc dedikdə doqquz qat fələk nəzərdə tutulur. Kükürd tüstüsü narinci qurudur. Nizami isə belə hesab edir ki, bu doqquz qat göylər insanlara kükürdüñ narincə etdiyindən daha çox əzab verir. İnsanlar narincın kükürddən gördüyündən daha çox zülm görür.

<sup>124.</sup> AYusif, bu turuncdan burda ol çək!  
Səni doğrər Züleyxa bir narinc tək.

Burada turunc yenə da doqquz qat göylər və ümumiyyətlə dünyaya işarədir. «Yusif və Züleyxa» əfsanəsində belə bir məqam var. Rəfiqələri Züleyxanı məzəmmət edirlər ki, bir qula aşıq olub özünü hörmətdən salır. Züleyxa bir gün hamin kubar xanımları qonaq çağırır. Onların qarşısına boşqablardı narinc və biçaq qoydurur. Buyurur ki, həmin narinclardan kəsib yesinlər. Onlar bu işlə məşğul olarkən Yusif içəri daxil olur. Qadınlar Yusifi görərkən onun gözəlliyinə elə heyran olurlar ki, narinc əvəzinə əllərini kəsirlər. Yəni bu dünyaya aludəlik da insanın narinc kimi doğranmasına bəis oları və olur.

<sup>125.</sup> Özül qoydu sözə qabil bir ustad,  
Öləndə Şirinin eşiylə Fərhad,...

Buradan belə anlaşırlı ki, Nizami Fərhad əfsanəsini işləyərkən, onu «Xosrov və Şirin» mövzusu ilə bağlıyarkən indi biza məlum olmayan qaynaqlardan bəhrələnmişdir. Bu qaynaq yazılı və ya şifahi ola bilərdi.

<sup>126.</sup> Əyər baş Nəsri-tair asimandan.

Nəsri-tair Qartal bürçünün alfa ulduzudur. Ona müasir ədəbiyyatda Əl-tair və ya Ətair deyirlər. Bu ulduz gəyün şimal yarımkürəsində ilin bütün vaxtlarında görünür. Yəni gülüstəndən bir quş uçub getdişa, Fərhad öldüse, göydən sənə Nəsri-tair baş ayər, Xosrov sənin qarşında dayanar.

<sup>127.</sup> Düzü gəzən, zəhərdən salma söhbat,  
Onu öldürdü Şirində o himmat.

Firdovsi «Şahnamə»sində Məryəmin Şirin tərəfindən zəhərlənib öldürülməsindən söhbat gedir. Nizami bu fikri rədd edir.

<sup>128.</sup> Zahi Məryəm otuya qurtaran tək,  
Şahi qurtardı Məryəmdən bu iş bərk.

Məryəm otu-çəngi-Məryəm tibdə işlənən bir otdur. Zahı qadınlarda doğuşa asanlaşdırmaq üçün istifadə olunur. Orjinalda çəngi-Məryəm sözü iki mənəda işlənir. Biri Məryəm otu deməkdir, o biri Məryəmin olı mənasındadır. Yəni zahi bir qadın çəngi-Məryəm otu ilə çatınılıkdan qurtardığı kimi, Xosrov da Məryəmin olmısı ilə onun silindən qurtardı.

<sup>129.</sup> Nə gördü Qarun ondan, bu, həqiqət.

Qarun e.a. yaşamış varlı və xəsis bir adam olmuşdur. Musa onu lənətləmiş və Qarun bütün var-dövləti ilə yera batmışdır.

<sup>130.</sup> Dedi bir qeyri: - Ərmən yurdı dildər,  
Var, orda çox pəri surət gözəllər.

Nizami Ərmən dedikdə, qədim alban torpağının tabeliyində olan əhalisi isə türk olan bir ərazidən danişir.

<sup>131.</sup> Düşündü Şirin üstə çapsın atla,  
Ki, etsin türkü türklükə o, yağıma.

Burada türk sözü iki mənəda işlənir. Birinci türk sözü gözəl, ikinci türk (daha doğrusu türklük) sözü igitlik, qəhrəmanlıq mənasındadır. Ancaq cymz amanda birinci türk sözü həm də Şirinin türklüyünə işarədir. Özü türk olmayan Xosrov türklük etməklə türk gözəlli Şirini qarşat etmək üçün at çapır.

<sup>132.</sup> O, fitna busalərlə sanki Visa,  
Şirin dillər tökürdü sanki daya.

Burada Visa və daya sözleri ilə Fəxri Gürganinin «Vis və Ramin» əsərinə işarə olunur. İsfahanlı Şəkərin şirin səhbətləri, aldadıcı busələri onu Vis və daya ilə birgə xatırlamağa imkan verir. Nizaminin «Vis və Ramin» əsərinə mənfi münasabati bir daha burada özünü göstərir.

<sup>133.</sup> Ürək versən, gəzər kürd tək o sına,  
Şən ev versən, hamı söylər xəzinə.

Bu beytdə kürdlər oğru və qaracılı kimi verilir. Bu cür məqamlar Nizaminin anasının kürd olması fikrini qəti şəkildə rədd edir.

<sup>134.</sup> Olubdur bir ovuc arpa o Ülkər,  
Tutub bir hindli qarı məşq eylər.

Hindli qarı dedikdə qarənlıq gecə nəzərdə tutulur. Ülkər topasına daxil olan ulduzlar isə bir ovuc arpaya bənzədir. Onların sayılaşması, titrək

görünüşü isə ona bənzəyir ki, sanki qaralıq gecə ovcunda tutub onlarla oynayır.

<sup>135.</sup> *Qəmari ud atir saçdı havadan,  
Yağdırı hər yana kafur səmədan.*

Qəmari ud Hindistanda Qəmar adlı bir yerdə bitən uddur. Bu ağaç yandırıldıqda ətrafa xoş atır yayılır. Kafur isə ağ rəngli atır maddəsidir. Ancaq burada qarın yağımasına işarə edilir.

<sup>136.</sup> *Men ollam Visa tak dünyada bədnam.*

Nizami «Vis və Ramin» əsərindəki əxlaqi rədd edir. İnsanı bədnam edən sevgini pisləyir.

<sup>137.</sup> *Nə türkəm, de, bu evdə bir qulam mən,*  
Nizami türkə ağa, böyük kimi təqdim edir.

<sup>138.</sup> *Ahb gövhərlə süslənmiş bir örpək,  
Başı örtmüs o dilbər çinlilər tək.*

Nizami əsərində Çin türklərin vətəni, çinli isə türk kimi təqdim olunur. Şirinin də çinlilər kimi gövhərlə bəzənmiş örpək örtməsini deməklə Nizami onun da bir daha bir türk olduğunu bildirmiş olur.

<sup>139.</sup> *Ütariddir iki bürclü, olar bu,  
Günəşsən sən, sənə bir bürç doğru!*

Yəni Günəş olan Xosrov bir sevgi arxasında düşsün, iki bürclü olan Ütarid kimi iki sevgi dəlinca getməsin.

<sup>140.</sup> *Ola sərvin o innab ilə cüt var!  
O innabin ola qəndinlə döst, yar.*

Burada sərv-boy, innab-dodaq, qənd dil-ağız mənasında işlənmişir.

<sup>141.</sup> *O Qarun xəznəsi sadın sən, amma  
Qoyursan yerdə Qarun misli sonra.*

Qarun varlı və xəsis bir adam olmuşdur. Musa peyğəmbərin duası ilə xəzinəsi ilə birlikdə torpağa batmışdır.

<sup>142.</sup> *O səqləb banusuydum, qönçə güldüm.*

Səqləb sözü slavyanlara və onlara yaxın ərazilərdə yaşayan türklərə verilən addır.

<sup>143.</sup> *Adin Çindən Ruma dillərdə əzbər.  
Qədər xan bəndə, bir quldur o Qeyşər.*

Çin və Rum, dedikdə Turan, Türküstan və Bizans nəzərdə tutulur. Sonrakı misradı Qədər xan və qeyşər sözləri də bunu təsdiq edir. Qədər xan əfsanəvi türk hökmərinin adı, Qeyşər isə Bizans hökmərinin rütbə adını bildirən sözdür.

<sup>144.</sup> *De, Fəğfura qapı bağları Fərخار?  
Uçurdun Mulyanda köprü, ey yar!*

Fərخار Tibetdə şəhər olmuşdur. Fəğfur sözü Turan hökmərlərinin padşahlıq rütbəsini bildirən sözdür. Muliyan Buxara yaxınlığında çay adı olmuşdur. Beytin manası budur ki, gözəllər şəhəri olan Fərخار hökmərlər qapı bağlamaz, Buxaraya gedən yolda olan Muliyan çayı üzərindəki körpünü uçurmaz. Sən belə etməklə bizim bir-birimizə qovuşmaq yolumuzu bağladın.

<sup>145.</sup> *Yalan sözdür, dəmə mütləq yaranı.  
Alamı vurdun istərkən qaranı.*

Yəni Şirinlə evlənmək istədiyin halda gedib Şəkərlə evləndiñ.

<sup>146.</sup> *Şüardin bir şair də yoxdur əsəl,  
Ərəbcə bilməsan, yəni yox arpa.*

Burada şur sözü ilə şair sözü qarşılıqlıdır. Yəni sözünlə əməlin arasında bir arpa qədər də yaxınlıq yoxdur.

<sup>147.</sup> *O Yusifək yuxu yozsanda sən bərk,  
Hamansan sən, haman İsa və eşşək.*

İsanın eşşəyi haqqında belə bir məsələ demişlər ki, İsanın eşşəyi Məkkəyə getsə də, haman eşşəkdir. Yəni Xosrov dil töksə də, dəyişməmişdir.

<sup>148.</sup> *Havalarda o gözlər ölçü, ahəng,  
Görüb Zöhrə durub oynar həməhang.*

Zöhrə (Venera) planeti gözəllik və sevgi ilahəsi olmaqla bərabər göylərin mütrübü-çalğıçısı hesab olunur. Yəni Nikisa o qədər gözəl havalar çalrıdı ki, həm də çalğı və musiqi ilahəsi kimi tanınan Zöhrə durub bu havaya oynayırdı.

<sup>149.</sup> *Galib Cəm mülküən çatdı o həmdəm,  
Həməl bürçündə yer tutdu Günəş həm.*

Buradakı birinci misradı Xosrovin taxta əyləşməsindən söhbət gedir. Günəşin Həməl, yəni Quzu bürçündə yer tutması isə ona işarədir ki, bu hadisə yəzində əvvəlində, yəni novruz bayramı gündündə baş vermişdir.

<sup>150.</sup> *Bu doqquz pərdədə səy et, durusı çal.*

Doqquz pərdə dedikdə doqquz qat fələk nəzərdə tutulur. Nizami bu doqquz fələki insanların başı üzərində qurulmuş doqquz pərdə kimi təqdim edir.

<sup>151.</sup> *Fələklər zicini cədvəlbəcəvəl  
Fikir üstürləbiylə eylədim həll.*

Zic-səma cisimlərinin hərəkətini və onların zamandan asılı olan vəziyyətlərini təyin edən astronomik cədvəllərdir ki, müasir ədəbiyyatda efcemərid adlanır. Üstürləb isə bucaq ölçən cihazdır: onun vasitəsilə səma cisimlərinin vəziyyətini (kordinatlarını) tapırlar. Müasir ədəbiyyatda ona astrolyabiya deyirlər. Nizami üstürləbin quruluşunu, hissələrini, İsləmə prinsipini yaxşı bilmişdir (Ə.Əhmədov).

<sup>152.</sup> Əgər taxtında əyləşmişsə bədxah,  
Müqənnə Ay düzəldər daxi, ey şah.  
Quyu Nəxşəbdə suyla dolsa birdən,  
Cahan hardan tapar nuru dəmirdən?

Müqənnə adı ilə məşhur olan həkim ibn Əta Nəxsəbdə quyudan suni bir Ay çıxarıb gecə uzaq masafələrə qədər işıq salırmış. Şirin Xosrova təsəlli verir ki, birdən quyuya su dolsa, Nəxşəb Aylı işıq salmaz. Yəni bu işlər uzun müddət belə davam etməz.

<sup>153.</sup> Nə mülkdür bu, o Zöhhak tək, bu xunxar!

Öz arxandan ilan dərtib çıxardar.

Zöhhak əfsanəvi İran şahlarından biridir. Onun çiyinlərindən iki ilan çıxmışdır ki, onlar insan beyni yeyirdilər. Burada Xosrovun oğlu Şiruyə Zöhhakin çiyinindən çıxan ilanlara bənzədirilir.

<sup>154.</sup> Nəffat. Neft sözündəndir. Qədim zamanlarda müharibə zamanı düşmən üzərinə od yağıdırılan alətlərə və onları işlədənlərə nəffat deyildirlər.

<sup>155.</sup> Doqquz öküz dedikdə doqquz qat fələk nəzərdə tutulur. Öküz yüksək bu Yer tək dedikdə Yerin öküz üzərində durması fikrinə işarə olunur.

<sup>156.</sup> Bəhman «Şahnamə» qəhrəmanlarındandır. Kəstəşbin nəvəsi İsfandiyarın oğludur. Şahlıq taxtına əyləşəndən sonra atasını öldürən Rüstəməndən intiqam alır. Tarixçilərin fikrinə görə, o, ədalətli, doğru, namuslu olduğunu üçün ona Bəhman demisərlər. Əsl adı isə Ərdəşirdir.

<sup>157.</sup> Cavanmərdlər çəkər, qorxmaz əziyyət.

Verib canı taparlar can, nəhayət.

Burada səhəbat əxilərdən gedir.

<sup>158.</sup> Eşit, ey yeddi yaşlım, ey cüt gözüm son,

Uca göylər yerindir, gör ki, kimsən!

Orijinalın daşıq sətri tərcüməsi belədir: «Ey yeddi yaşlım, göz bəbəyim, yerini Qabi-Qövseyən gör.» Qabi-Qövseyen iki yay arası məsafə deməkdir. Qədim zamanlarda ərablarda belə bir adət varmış. İki ərab rastlaşarkən dostluq əlaməti olaraq yaylarını ağız-ağıza yaxın tutarmışlar. Bununla iki yay arasında olan məsafə qədər yaxın olduqlarını bildirəmişlər. Mərac zamanı Məhəmməd peyğəmbərlə Allah arasında da ancaq bu qədər məsafə qalıbmış. Nizami burada Qabi-Qövseyen sözləri ilə həmin hadisəyə işarə edir. Nizami bununla oğlu Məhəmmədin yerinin də uca göylər olduğunu deyir.

<sup>159.</sup> Edibdir yeddi ulduzdan o, aşkar,

Cox az müddətdə, olduqca qəranlar.

Yəni yeddi planetin hərəkətindən, onların yaxınlaşmasından, yəni qəranından öyrənmişdir ki, ərab mülkündə qalib bir insan meydana gələcəkdir.

<sup>160.</sup> Nəçaşı – Həbəs hökmərdə. Yəni gecəyə aid işlər qurtarandan sonra.

<sup>161.</sup> Qədimdir, əvvəli bir mətlə bilməz,  
Böyükdür, axırı bir məqətə bilməz.

Yəni Allahı başlangıç və son yoxdur.

<sup>162.</sup> O türk, əhsan! O, yeddi xalqa hakim!  
Balqadan ta Aya möhtaci daim.

O türk deyərək Nizami peyğəmbəri türk adlandırır. Əlbəttə, burada türk sözü etnik mənənəde deyil, məcəzi mənənə işlənir. Məhəmməd peyğəmbərin böyüküyü, ucalığı türklik kimi dəyərləndirilir. Bu isə özlüyündə Nizaminin türkliyünün, sonsuz türk sevgisinin bir təsdiqi kimi qiymətləndirilməlidir.

<sup>163.</sup> Taparkan Ummi-Haniylə o aram.

«Ümmi-Hani – Peyğəmbərin əmisi Əbu Talibin qızı, Əlinin (ə) bacısıdır. Ümmi-Hani onun küçəsidir. Hanının anası deməkdir. Onun asıl adı Faxta (çöl gəyərçini) idi. O, bir dul qadın idi, yetim uşaqları var idi. Əbu Talib peyğəmbəri (s) uşaq vaxtı öz himayəsinə aldığı kimi, indi o da öz əmisi qızı Ümmi-Hanini öz himayəsinə götürmüs və özüne nikah etmişdir. Mərac gecəsi Peyğəmbər (s) onun evində imiş (Ə.Əhmədov). maraqlıdır ki, Nizami onu həm də bu yeddi çadırın dərgöz vaşağı» adlandıraq ona türklərə məxsus çəkikgözülü siyfi verir.

<sup>164.</sup> Tökür tük Nəsri-tair bəxşış üçün,

O, Nasri-vaqə tək daldayı üzgün

«Nəsri-tair Qartal bürçünün alfa ulduzudur. Müasir ədəbiyyatda ona Əl-Tair və ya Ətai deyirlər. Səmanın şimal yarımkürəsində olan bu ulduzu ilin hər fəsliində müşahidə etmək olar.

Nəsre-vaqə isə Şelyaq (və ya Sira) bürçünün alfa ulduzudur. Müasir kitablarda onu Vega yazırlar.

Göy qubbasında bu ulduzların mövqeyini nəzərə alaraq, Nizami deyir ki, Nəsri-tair peyğəmbərdən (s) Nəsri-Vaqə kimi geri qalırdı. Nəsri-Vaqə, doğrudan da Nəsri-tairdən geridədir, yəni ondan qərbə tərəf yerləşir. (Ə.Əhmədov).

<sup>165.</sup> Onu güllərlə cəlb eylər deyib bağ.

Möhür yurmuş gözə burda o «mazağ».

Əhmədəga Əhmədov «Nizami elmişunas» kitabında bu beyti izah edərək yazar: «Quranın 53-cü (Nəcm) surasının 17-ci ayasında deyilir ki, Peyğəmbər mərac gecəsi asimanları seyr etdi, cənnətin bağlarının və rongarang güllərinin yanından keşdi, lakin Allah ilə mulaqat etmək şövqü onu o qədər möşəkul etmişdi ki, onun gözləri bu gözəllikləri görməyə «meyl etmedi», «Mazağ» meyl etmedi deməkdir.

<sup>166.</sup> Qanad sərdi Sirafil, o, oturdu,  
Onu Rəsfrəf saray üçün götürdü.

Sirafil-İsrafil Peyğəmbəri mercəz zamanı müşaiyət edən üçüncü mələkdir. Rəsfrəf isə bu yolda Peyğəmbərin Buraqdan sonra mindiyi ikinci atdır.

<sup>167.</sup> Qulaq çərtməkla eylər başa dərman,

«Səyavuş-qanı» adlı bitki dərmanının ərbəcə adı «dəməlüxveyن»dir. Tərcümədə «dəməlüxveyن» qardaş qanı şəklində tərcümə olunmuşdur. Yəni zəmənə qulaq çərtməklə dərman edir. Onun ən yaxşı dərmanı da «dəməlüxveyن», başqa sözlə Səyavuş qanıdır.

<sup>168.</sup> Son elminlə o Calinus da olsan,

Gedərsən Calinustak hər nə qılsan.

Calinus deyərkən antik dövrün məşhur təbabət alimi Klavdi Qalen (129-201) nəzərdə tutulur. Hippokratdan sonra o, antik dövrün ən böyük tibb alimi sayılır. O, meiyitarme və heyvanlar üzərində apardığı tacribələr əsasında anatomiya və fiziologiya elmlərini öyrənmişdir. Nizami onun əsərləri ilə görünür tərcümələr və müsəlman tibb alimlərinin əsərləri vasitəsilə tanış olmuşdur.

<sup>169.</sup> Nə bilmışsan, belə bir həftxandan

Nə qurtulmuş sümükdən, ya ki qandan.

Həftxan «Şahnamə»da təsvir edilən yeddi tilsimə işarədir. Zal oğlu Rüstəmin bu tilsimlərlə döyüşü və qələbəsə təsvir edilmişdir. Nizami həftxan dedikdə bu dünyani, zamanın real həyatdakı tilsimlərini nəzərdə tutur.

<sup>170.</sup> Bəzənmis bir qariysa köhnə sözlər,

Qızıl Zal bəs bu Ənqədan nə gözələr.

Köhnə, deyilmiş sözlər dedikdə döñə-döñə işlənmiş mövzular nəzərdə tutulur. Qızıl Zal dedikdə «Şahnamə» qəhrəmanı Rüstəmin atası Zal nəzərdə tutulur. O, anadan olanda saçları ağ rəngdə olur. Yəni albinos olur. O, utandığından usağı aparır Qaf dağının başına atır. Uşağı Simurğ quşu, ona Ənqəda deyirlər, bəsləyir. Zala adətən saçına görə Zali-Zər, Qızıl Zal deyirlər. Nizami bunlara işarə edir.

<sup>171.</sup> Deməzdim təzə nə, köhnə nə asla,

Dedin Dəqyanus – o olmaz dir arpa.

Dini qaynaqlara görə, Dəqyanus zalim bir şah olmuşdur. Bir qrup adam onun zülümündən qaçıb bir mağarada gizlənlər. «Əshabi-Kəhf» adlanan bu mağara indi Naxçıvandadır. Allahın omri ilə onlar bir neçə yüz il həmin mağarada qalıb yatırlar. Aylında ciblərindəki pulları xərcləmək istəyirlər. Camaat bu pulun Dəqyanus dövründən qaldığını deyib gülüşür və onların heç bir qiyməti olmadığını deyirlər. Nizami öz əsərləri ilə köhnə əsərləri müqayisə edib onları Dəqyanus puluna bənzədir.

<sup>172.</sup> Bu beş yüz yetmiş altı ildə hər hal  
Gözəllər görmədi xətdə bu cür xal.

Bu beydət «Xosrov və Şirin» poemasının 576-ci ildə, miladi ilə 1180-81-ci ildə tamamlandığı bildirilir. Poemanın əvvəlindəki «Bu nazmin tarixi və başlanğıcı» bəhsində isə əsərin 1177-ci ilin yayında yazılmışa başlığı dəqiq şəkildə qeyd olunmuşdur.

<sup>173.</sup> Nə səbrim var ki, hindumu görürkən,  
Yuyən tutdum ona türklər kimi mən.

Yəni əsərimi oğurlayanları görəndə haray salmadım, üzə vurmadım, hətta türklər qaydası ilə oğrunun yüyənindən tutub, məndən oğurladıqlarımı öz halal mali kimi aparmasına yardım etdim. Yəni mən türkəm ki, belə etdim.

## NİZAMİ HAQQINDA RÜBAİLƏR

Ey Şeyx Nizami, bilirom insansan,  
Başdan-başa hikmətsən, elm, irfansən.  
Dünya sən dərk etməyə çox meyl eylər,  
Mümkünmü bu, sən sahili yox ümmənsən.

Hər kəlməni bildim ki, xudadan gəlmış,  
Hər söz ki, dedin o aşinadan gəlmış.  
Hardan, nə dedinsə, ağı qoydun heyran,  
Billah, bu sənət haqqə vəfədan gəlmış.

Xalıq sən xəlq eyləmiş iman ilə!  
Vacib necə birləşdi bir imkan ilə!  
Ey Şeyx, səni anlamaq olmuş müşkük,  
Xılıqat necə davransın o irfan ilə.

Elm əhl bilir; bənzəri yox alımsən,  
Din əhl deyir; şərdə sən qaiməsən.  
Şair düşnür: sən sözə tək hakimsən,  
Mən bilmirəm, ey Şeyx, haman sən kiməsən.

Türkəm deyə haykirdin, eşitmir dövran,  
Bəs dovğa nədir, qeyr onu bilsin hardan?!  
Sən türkü igid, əhdinə düz göstərdin,  
Sən yazdin: olur türk gözəl, türk insan.

Sözlər dedin, olçatmazı axtardin sən,  
Nəymış bu iradə sonacan vardin sən?!  
Çoxlar nəsə etdi, dedi: bu son həddir,  
Bir zərbə ilə səhbəti qurtardin sən.

Heç kimsəyə qalmır dedin, ey Şeyx, aləm.  
Neycün çəkirkir aləm üçün, neycün qəm?!  
Dünyada qalar yaxşılıq, ancaq qalsa,  
İnsan niyə bəs yamanlıq eylər hər dəm?!

Haqq ilə yaşar söylədin insan-doğru!  
Haqqı deməyə var dedin imkan – doğru!  
Yüksək sözü sən bilmədin asan – doğru!  
Erkək-dışı, birdir dedin, aslan doğru.

Sehrinlə tutub Gəncəni etdin Babil,  
Şeirinlə həm olçatmaza oldun qabil.  
Sən şeir ilə elmi elə birləşdirdin,  
Tarix sənə ad verdi «həkimül-kamil».

Harut idim, ey tanrı, mələkdim sadıq,  
Bir Zöhrə gətirdin, məni etdin aşiq.  
Babildə tutub sən məni etdin dustaq,  
Nəymış suçum amma demədin, ya xalıq.

Xəlil Yusifli

## MÜNDƏRİCAT

<b>ELMI VƏ BƏDİİ FİKİRİN ÜFÜQLƏRİ FÖVQUNDƏ</b>	5
--	---

ALLAHIN BİRLİYİ HAQQINDA .....	19
YARADILIŞI DƏRK ETMƏK HAQQINDA .....	22
MÜNACAT .....	24
PEYĞƏMBƏRİN NƏTİ .....	26
KİTABIN YAZILMASINDAN ÖTRÜ YUXARIDAN .....	
GƏLƏN BUYRUQ HAQQINDA .....	28
BU NƏZMİN TARİXİ VƏ BAŞLANĞICI HAQQINDA .....	30
ATABƏY ƏBU CƏFƏR MƏHƏMMƏDİN MƏDHİ .....	33
YERƏPMƏ XİTABI .....	35
SƏADƏTLİ PADŞAH QIZIL ARSLANIN MƏDHİ .....	38
KİTABIN TƏRTİBİ VƏ EŞQ HAQQINDA BİR NEÇƏ SÖZ .....	42
«XOSROV ŞİRİN» DASTANININ BAŞLANĞICI .....	50
XOSROVUN OVA ÇIXMASI VƏ KƏNDLINİN EVİNƏ GETMƏSİ .....	53
HÖRMÜZÜN XOSROVU CƏZALANDIRMASI .....	55
XOSROVUN YUXUDA BABASINI GÖRMƏSİ .....	56
ŞAPURUN ŞİRİNİN GÖZƏLLİYİNDƏN DANIŞMASI VƏ XOSROVUN AŞIQ OLMASI .....	57
ŞAPURUN ƏRMƏNƏ GETMƏSİ VƏ ŞİRİNİ İSTƏMƏSİ .....	63
XOSROVUN ŞƏKLİNİ ŞAPURUN ŞİRİNƏ GÖSTƏRMƏSİ .....	65
ŞAPURUN İKİNCİ DƏFƏ XOSROVUN ŞƏKLİNİ GÖSTƏRMƏSİ .....	67
ŞAPURUN XOSROVUN ŞƏKLİNİ ÜÇUNCÜ DƏFƏ GÖSTƏRMƏSİ .....	68
ŞAPURUN ÖZÜNÜ ŞİRİNƏ GÖSTƏRMƏSİ .....	70
ŞİRİNİN OVA VƏ ORADAN MƏDAİNƏ GETMƏSİ .....	78
XOSROVUN HÖRNÜZDƏN QAÇIB ƏRMƏNƏ GETMƏSİ .....	82
ŞİRİNİN XOSROVUN SARAYINA ÇATMASI .....	89
XOSROVUN ATASINDAN QORXUB QAÇMASINDAN ŞİRİNİN XƏBƏR TUTMASI .....	91
XOSROVUN ƏRMƏNƏ ÇATMASI .....	93
XOSROV MƏCLİSİNİN TƏRİFİ VƏ ŞAPURUN GƏLMƏSİ .....	95
ŞİRİNİN HALINDAN XOSROVUN MƏHİNBANUYA XƏBƏR VERMƏSİ .....	99

HÖRMÜZÜN ÖLÜMUNDƏN XOSROVUN XƏBƏR TUTMASI.....	103
XOSROVUN PAYTAXT MƏDAİNƏ GETMƏSİ.....	105
ŞAPURUN ŞİRİNİ YENİDƏN ƏRMƏNƏ GƏTİRƏMƏSİ .....	105
XOSROVUN BƏHРАMDAN QAÇIB ƏRMƏNƏ GETMƏSİ.....	107
XOSROVLA ŞİRİNİN OVLAQDA RASTLAŞMASI.....	108
MƏHİNBAUNUNUN ŞİRİNƏ ÖYÜD VERMƏSİ.....	111
XOSROVLA ŞİRİNİN BAHAR VAXTI ƏYLƏNMƏSİ.....	115
MƏCLİSDƏ XOSROVUN ŞİR ÖLDÜRƏMƏSİ.....	117
XOSROVUN ŞİRİN LƏ İŞRƏT MƏCLİSİ QURMASI.....	119
ŞİRİNİN RƏFIQƏLƏRİNİN ƏFSANƏ SÖYLƏMƏLƏRİ .....	121
XOSROVUN ŞİRİNDƏN MURAD ALMAQ İSTƏMƏSİ .....	
VƏ ONUN MANE OLMASI.....	126
XOSROVUN HİRLƏNİB ŞİRİNİN YANINDAN RUMA GETMƏSİ VƏ	
MƏRYƏMLƏ EVLƏNMƏSİ.....	137
XOSROVUN BƏHРАMLA VURUŞMAQ .....	
ÜÇÜN QOSUN ÇƏKMƏSİ VƏ QƏLƏBƏ QAZANMASI.....	138
XOSROVUN İKİNCİ DƏFƏ TAXTA OTURMASI.....	141
XOSROVUN AYRILIÇİ İLƏ ŞİRİNİN AH-ZAR ETMƏSİ.....	145
MƏHİNBAUNUNUN ŞİRİNƏ VƏSİYYƏT EDİB ÖLMƏSİ.....	148
MƏHİNBAUNUNUN YERİNƏ ŞİRİNİN ŞAHLİQ TAXTİNA ƏYLƏŞMƏSİ .....	151
BƏHRAM ÇUBUNIN ÖLÜMUNDƏN XOSROVUN XƏBƏR TUTMASI .....	154
MÜTRÜB BARBƏDİN TƏRİFI.....	159
XOSROVUN ŞİRİNİ GƏTİRƏMƏK ÜÇÜN .....	
MƏRYƏMDƏN İCAZƏ İSTƏMƏSİ.....	161
ŞAPURUN XOSROVDAN ŞİRİNƏ XƏBƏR GƏTİRƏMƏSİ .....	163
FƏRHAD VƏ ŞİRİN HEKAYƏTİ .....	173
ŞİRİNİN FƏRHADIN DÜZƏLTDİYİ HOVUZ VƏ	
ARXA BAXMAÇA GETMƏSİ .....	177
ŞİRİNİN EŞQİ İLƏ FƏRHADIN ÇÖLLƏRƏ DÜŞMƏSİ .....	178
FƏRHAD ƏHVALATINDAN XOSROVUN XƏBƏRDAR OLMASI .....	181
XOSROVUN FƏRHADI YANINA ÇAĞIRTDIRMASI .....	183
XOSROVLA FƏRHADIN DEYİŞMƏSİ .....	184
FƏRHADIN DAĞ ÇAPARAQ NALƏ ETMƏSİ .....	186
ŞİRİNİN FƏRHADI GÖRMƏK ÜÇÜN BİŞÜTÜN DAÇINA GETMƏSİ .....	193
ŞİRİNİN FƏRHADIN GÖRÜŞÜNƏ GETMƏSİNDƏN .....	

XOSROVUN XƏBƏRDAR OLMASI VƏ ONU HİYLƏ İLƏ ÖLDÜRƏMƏSİ .....	196
FƏRHADIN ÖLÜMÜ MÜNASİBƏTİLƏ .....	
XOSROVUN ŞİRİNƏ TƏƏSSÜR MƏKTUBU.....	201
MƏRYƏMIN ÖLÜMÜ MÜNASİBƏTİLƏ ŞİRİNİN .....	
XOSROVA TƏNƏLİ MƏKTUBU .....	204
ŞİRİNİN MƏKTUBUNUN XOSROVA ÇƏTMƏSİ .....	208
XOSROVUN PADŞAHLIQDAKİ ŞÖVKƏTİ VƏ	
LƏZZƏT ÇƏKMƏSİNİN TƏSVİRİ .....	209
İSFAHANLI ŞƏKƏRİN ƏHVALATI .....	213
XOSROVUN ŞƏKƏRİ ALMASI .....	218
ŞİRİNİN TƏK QALIB TANRIYA YALVARMASI VƏ NALƏ ETMƏSİ .....	222
XOSROVUN OVA GETMƏSİ VƏ ORADAN .....	
QƏSRİ-ŞİRİNƏ DOĞRU AT ÇAPMASI .....	227
XOSROVLA ŞİRİNİN BİR-BİRİ İLƏ SÖHBƏT ETMƏSİ .....	233
ŞİRİNİN XOSROVA CAVAB VERMƏSİ .....	234
XOSROVUN ŞİRİNƏ CAVABI .....	238
ŞİRİNİN XOSROVA CAVABI .....	240
XOSROVUN ŞİRİNƏ CAVABI .....	243
ŞİRİNİN XOSROVA CAVABI .....	245
XOSROVUN ŞİRİNƏ CAVABI .....	250
ŞİRİNİN XOSROVA CAVABI .....	253
XOSROVUN ŞİRİNƏ CAVABI .....	257
ŞİRİNİN XOSROVA CAVABI .....	260
XOSROVUN QƏSRİ-ŞİRİNDƏN ÜMİDSİZ GERİ DÖNMƏSİ .....	263
XOSROVUN ARXASINCA ŞİRİNİN ONUN DÜŞƏRGƏSİNƏ GETMƏSİ .....	268
ŞİRİNİN DİLİNDƏN NİKİSANIN QƏZƏL DEMƏSİ .....	274
XOSROVUN DİLİNDƏN BABƏDİN QƏZƏL DEMƏSİ .....	276
ŞİRİNİN DİLİNDƏN NİKİSANIN QƏZƏL DEMƏSİ .....	278
XOSROVUN DİLİNDƏN BARBƏDİN QƏZƏL DEMƏSİ .....	280
ŞİRİNİN DİLİNDƏN NİKİSANIN QƏZƏL DEMƏSİ .....	282
XOSROVUN DİLİNDƏN BARBƏDİN QƏZƏL DEMƏSİ .....	284
ŞİRİNİN DİLİNDƏN NİKİSANIN QƏZƏL DEMƏSİ .....	285
XOSROVUN DİLİNDƏN BABƏDİN QƏZƏL DEMƏSİ .....	287
ŞİRİNİN ÇADIRDAN ÇIXMASI .....	290
XOSROVUN ŞİRİNİ QƏSRDƏN MƏDAİNƏ GƏTİRƏMƏSİ .....	293

*Nizami Gəncəvi*

XOSROVLA ŞİRİNİN EVLƏNMƏSİ.....	295
ŞİRİNİN XOSROVU ELMƏ RƏĞBƏTLƏNDİRMƏSİ .....	304
BÜZÜRGÜMİDİN «KƏLİLƏ VƏ DİMNƏ» DƏN QIRX FİKİR SÖYLƏMƏSİ .....	311
NƏSİHƏT VƏ HİKMƏT.....	313
ŞİRUYƏNİN SİFƏTİ VƏ XOSROVUN İŞİNİN SONU .....	314
XOSROVUN ATƏSGAHDA OTURMASI.....	316
XOSROVUN ÖLDÜRÜLMƏSİ.....	319
ŞİRUYƏNİN ŞİRİNƏ SİFARIŞ GÖNDƏRMƏSİ.....	322
XOSROVUN SƏRDABƏSİNDE ŞİRİNİN CAN VERMƏSİ .....	323
NİZAMİNİN OĞLU MƏHƏMMƏDƏ NƏSİHƏTİ .....	331
XOSROVUN YUXU GÖRMƏSİ.....	331
PEYĞƏMBƏRİN MƏKTUBU .....	335
RƏSULLARIN AĞASININ MERACI .....	338
NƏSİHƏT VƏ KİTABIN SONU .....	341
QIZIL ARSLANIN NİZAMİNİ GÖRÜŞƏ DƏVƏT ETMƏSİ .....	347
 İZAHLAR .....	357
NİZAMİ HAQQINDA RÜBAİLƏR .....	381

**NİZAMİ GƏNCƏVİ**

**XOSROV VƏ ŞİRİN**

Farscadan tərcümə, öz söz və izahların müəllifi

*Xəlil Yusifli*

Naşir: Hidayət ƏSGƏROV

Texniki redaktor: F.R.Mirzəyev  
Korrektor: N.C.Mirzəyeva  
Komputerdə yığıdı: G.F.Qafarova

Versiya: *Rafael QASIMOV*

Çapa imzalanmışdır: 26.08.2011

Kağız formatı: 70x100 1/16

H/n hacmi: 24,25 ç.v.

Sifariş: 139

Sayı: 200

Kitab «ADİLOĞLU» noşriyyatında  
nəşrə hazırlanmış və ofset üsulu ilə çap edilmişdir.  
Ünvan:Bakı şəh., Şərifzada küç., 202  
Tel.: 418 68 25, 433 00 43; (050) 593 27 77  
Web: [www.adiloglu.az](http://www.adiloglu.az);  
E-mail: [adiloglu2000@gmail.com](mailto:adiloglu2000@gmail.com)

60 888  
2242

2242